

DÜNYA UŞAQ ƏDƏBİYYATINDAN SEÇMƏLƏR

LÜIS KEROLL

**ALİSA MÖCÜZƏLƏR
ÖLKƏSİNDE**

REDYARD KİPLİNQ

MAUQLİ

JOZE QOMES FERREYRA

**CƏSUR JOANIN QƏRİBƏ
MACƏRALARI**

**“ÖNDƏR NƏŞRİYYAT”
BAKİ-2005**

*Bu kitab “Lyuis Keroll. Alisa möcüzələr ölkəsində” (Bakı, Gənclik, 1986) və
“Redyard Kiplinq. Mauqli” (Bakı, Gənclik, 1986) nəşrləri
əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərcümə edənlər:

**Aydın İbrahimov
Mustafa Əfəndiyev
Cəlil Nağıyev**

803.387 - dc 21

AZE

Lüis Keroll. Alisa möcüzələr ölkəsində.

Redyard Kiplinq. Mauqli.

Joze Qomes Ferreyra. Cəsur Joanın qəribə macəraları.


Bakı, “Öndər nəşriyyat”, 2005, 448 səh.

Dünya ədəbiyyatının bir çox nümayəndələri öz yaradıcılıqlarında nağıl janrına da geniş yer vermiş, yazılı ədəbiyyatın bu şəklində uşaqların indi də sevə-sevə oxuduqları qiymətlə əsərlər qələmə almışlar.

“Dünya uşaq ədəbiyyatından seçmələr”in təqdim olunan cildində tanınmış ingilis yazıçısı Lüis Kerollun bütün dünyada məşhur “Alisa möcüzələr ölkəsində” adlı sehrli nağıl-povesti, Avropa ədəbiyyatının ən görkəmli nümayəndələrindən, Nobel mükafatı laureatı Redyard Kiplinqin zahiri macəraçılıq xüsusiyyətlərinə və dərin ideya-bədii məzmununa görə çox sevilən “Mauqli” əsəri və şöhrətli Portuqaliya yazıçısı Joze Qomes Ferreyranın, sehrli nağillər aləminin ab-havasının ustalıqla canlandırıran parlaq “Cəsur Joanın qəribə macəraları” nağıl-romani toplanmışdır.

ISBN 9952-416-58-9

© “ÖNDƏR NƏŞRİYYAT”, 2005



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

QƏRBİ AVROPA YAZIÇILARININ NAĞILLARI

(L.KEROLL, R.KİPLİNQ, J.Q.FERREYRA)

Dünya ədəbiyyatı yarandığı gündən müxtəlif, fərqli yollarla inkişaf etmiş, bizim günümüzə coxşaxəli, çoxçalarlı bir mənəvi fenomen şəklində gəlib çatmışdır. Bu ədəbiyyatda şifahi xalq yaradıcılığı, əsatir, yazılı ədəbiyyat nümunələri ya bir-birlərinə əvəzləyə-əvəzləyə, mənəvi-estetik dəyərlər estafetini bir-birlərinə ötürə-ötürə, ya da bir-birlərindən asılı olmadan, eyni vaxtda, paralel şəkildə inkişaf etmişdir.

Məlum həqiqətdir ki, dünya yazılı ədəbiyyatı hələ lap ilkin çağlarдан başlayaraq şifahi yaradıcılıq materiallarından qidalanmış və bu qidalanma bu gün də davam etməkdədir. Dünyanın bütün böyük yazıçıları şifahi xalq yaradıcılığının və əsatirin zəngin materiallarından geninə-boluna yararlanmış, bəlkə elə ona görə də böyük yazıçı olmuşlar. Tükənməz xəzinə olan xalq yaradıcılığı və əsatir yazılı ədəbiyyatın yaranmasında və inkişaf edərək bugünkü səviyyəyə gəlib çatmasında, heç şübhəsiz ki, əvəzsiz rol oynamışdır.

Dünya ədəbiyyatı eyni zamanda həm də çox maraqlı formalara malikdir. Tarixin müxtəlif kəsiklərində, dünyanın fərqli ölkələrində bədii ədəbiyyat fərqli janrlarda, ədəbi növlərdə və bədii formalarda yaranıb inkişaf etmişdir. Müxtəlif millətlərin hələ lap qədim dövrlərdən bir-birləri ilə qaynayıb qarışması – integrasiyası ümumböşəri ədəbi dəyərlərin yaranmasına, ümumdünya ədəbi-bədii sistemlərin formalasmasına götərib çıxarmışdır. Ən qədim dövrlərdən başlayaraq Şərqi-Qərb ədəbi birliyi mövcud olmuş və bəşəriyyət bu birlidən çox şey qazanmışdır. Dünya yazılı ədəbiyyatı yarandığı gündən həm ayrı-ayrı milli mədəniyyətlər bir-birlərinə təsir etmiş, həm də ədəbi əlaqələrin genişlənməsi prosesi dərinləşmişdir. Yazılı ədəbiyyatda ədəbi təsirlərlə yanaşı, folklor təsirləri, xalq yaradıcılığı əlaqələri də çox geniş şəkildə olmuşdur.

Şifahi xalq yaradıcılığının bir çox növləri, janrları hələ lap qədim zamanlardan başlayaraq yazılı ədəbiyyata yol tapmış, bu ədəbi nümunələrin arasında özünə möhkəm yer eləmişdi. Artıq heç kim Homerin

“İliada” və “Odisseya” dastanlarının xalq dastanları əsasında yaranması faktını inkar etmir (Hərçənd ki, bu dastanların xalq ədəbiyyatı nümunəsi olduğunu da deyənlər var). Bəlkə də elə bu tipli əsərlərdən sonra dünya yazılı ədəbiyyatında epiq dastan növü köklü şəkildə möhkəmlənmişdir. Qərbi Avropa xalq ədəbiyyatının çox yayılmış nümunələrindən olan ballada və sonetlər də yazılı ədəbiyyatda özünə elə möhkəm yer eləmişdir ki, az qala onların şifahi ədəbiyyatdan gəlməsi unudulmuşdur. Şifahi xalq ədəbiyyatının ən populyar növlərindən biri olan nağıl janrı da təxminən eyni taleyi yaşamışdır. Hələ lap qədim zamanlardan (Qədim Misir ədəbiyyatından) başlayaraq nağıl janrı yazılı ədəbiyyatın ayrılmaz hissəsinə çevrilmiş, bu ədəbi formada bir-birindən qiymətli bədii əsərlər yazılmışdır.

Dünya ədəbiyyatı tarixində nağılvəri üslubda, daha konkret desək, lap elə sərf nağıl janrında yazılın əsərləri saymaqla qurtarmaq olmaz. Qədim Roma ədəbiyyatında Apuley özünün məşhur “Metamorfoza” (“Qızıl eşşək”) romanını məhz fantastik nağıl üslubunda qələmə almışdır. Sonrakı dövrlərdə, xüsusilə, Orta əsrlərdə və İntibah dövründə həm Şərq, həm də Qərb yazılı ədəbiyyatlarında nağıl janrı daha geniş yer tutmağa başlayır. Nağıl janrinin yazılı ədəbiyyatda belə geniş şəkildə işlənməsinin başlıca səbəblərindən biri, çox güman ki, “Min bir gecə” və bir sıra digər Şərq nağıllarının dünyanın müxtəlif xalqları arasında çox geniş yayılması olmuşdur.

“Min bir gecə” təsirləri və nağıl ünsürləri əvvəlcə N.Gəncəvinin poemalarında, xüsusən “Yeddi gözəl” əsərində, Dantenin “İlahi kome-diya”sında, C.Çoserin “Kənterberi hekayələri”ndə, C.Bokkaçonun “Dekameron”unda, bir qədər sonra isə M. de Servantes Saavedranın “Don Kixot” və F.Rablenin “Qarqantua və Pantaqruel” romanlarında tam parlaqlığı ilə öz ifadəsini tapdı. Heç şübhəsiz ki, C.Swiftin “Quilliverin səyahəti” və D.Defonun “Robinzon Kruzo” romanları da bilavasitə nağılçılıq ənənələrinin təsiri altında yaranmışdır.

XVIII əsrin sonları – XIX əsrin əvvəllerində Qərbi Avropa ön romantizm və romantizm ədəbi cərəyanları təşəkkül tapmağa başlayanda bu ədəbiyyatlarda nağıl janrina maraq daha da artdı. Xalq nağıllarına xas olan xüsusi macəra ovqatı, sehrli aləm, əlçatmaz əfsanəvi aləmin reallıqla çulgalanması bu ədəbi cərəyanların ana xəttini təşkil etdiyi üçün bu cərəyanlara daxil olan yazıçılar tez-tez nağıl formasına müraaciət etməyə başladılar. Bekfort, Uolpol və Kazot XVIII əsrin sonla-

rında İngiltərədə, Vodsvort, Tik və Hofman XIX əsrin əvvəllərində Almaniyada dəhşətli və sehrli-fantastik nağıllar formasında qiymətlı əsərləri yazdılar.

XIX əsrin ortalarında, Qərbi Avropa ədəbiyyatlarında romantizm və tənqidi realizm ədəbi cərəyanları sürətlə inkişaf etdiyi dövrde nağıl janrı ən populyar ədəbi növlərdən biri oldu. Qrim qardaşları, Hauf, J.Sand, O.Balzak, H.Heyne kimi məşhur Avropa yazıçıları da öz yaradıcılıqlarında nağıl janrına geniş yer ayırdılar. Beləliklə, XIX ərin 60-70-ci illərinə qədər Qərbi Avropa yazılı bədii ədəbiyyatında nağıl janrı geniş şəkildə işlənmiş və cıalanmış, böyük bir inkişaf yolu keçmiş, kifayət qədər təcrübə toplamışdır.

Avropa ədəbiyyatında modernist, dekadent ədəbi ənənələrin yaranması ilə dünya ədəbiyyatı tarixinə yeni nəfəs, yeni ovqat gelmişdir. Klassik ənənəvi təsvir vasitələrini inkar edən, keçmişə, ənənəciliyə az qala nihilist münasibət bəsləyən Avropa modernistləri və dekadentçiləri xalq ədəbiyyatı sehrindən yaxa qurtara bilməmişlər, öz yaradıcılıqlarında bu ədəbiyyatın ənənələrindən geninə-boluna istifadə etmişlər. Hətta, bir çox modernist yazıçılar ən qədim xalq yaradıcılığı nümunələrini müasirləşdirərək onlara modernisi məna vermişlər. Bu da bir daha onu sübut edir ki, xalq ədəbiyyatı, xüsusilə də xalq nağılları elə universal səciyyə daşıyır ki, onun materiallardan istənilən dövrde, istənilən formada istifadə etmək mümkündür.

Beləliklə, göründüyü kimi, ən qədim dövrlərdən başlayaraq bu günlərə qədər dünya ədəbiyyatının ən böyük nümayəndələri – korifeyləri şifahi xalq ədəbiyyatından yararlanmış, öz yaradıcılıqlarında nağıl ənənələrinə geniş yer ayırmışlar. Yaziçıların şifahi xalq yaradıcılığına belə münasibət bəsləməsi, onun materiallardan belə fəal istifadə etmələri və öz yaradıcılıqlarında nağıl janrına belə geniş yer ayırmaları müəyyən məqsədlə edilmişdir. Yaziçıların nağıl yazmasının, nağıl ənənələrinə müraciət etməsinin başlıca səbəbi bu ədəbi formanın cəlbediciliyi və böyük estetik potensiala malik olmasıdır. Bundan başqa, ən ciddi ictimai problemlərin də nağıl formasında ifadə olunması, onların daha anlaşılı olmasına və problemlərin daha asanlıqla çözülməsinə şərait yaradır. Nəhayət, nağıllar daha çox uşaqlar üçün böyük maraq kəsb edir. Uşaqlar isə cəmiyyətin gələcəyidir. Onların mənəvi-əxlaqi, etik və estetik cəhətdən daha sağlam və düzgün tərbiyələnməsi bədii ədəbiyyatın qarşısında

dayanan ən vacib məsələlərdən biri olmuşdur. Onu da qeyd etmək lazımdır ki, böyükər nağılı heç də az sevmirlər. Onlar öz daxillərində olan və real aləmdə əldə edə bilmədikləri ülvə hissələrə, arzulara, ideal-lara məhz nağıllarda qovuşmağa çalışırlar. Doğrudur, ola bilsin ki, bəzi böyükər bunu boyunlarına almaq istəmirlər, bu hissələrini nə iləsə ört-basdır etməyə çalışırlar, ancaq daxildə onlar da nağılı çox sevirlər.

Beləliklə, heç də elə hesab etmək lazım deyildir ki, nağıllar yalnız uşaqlar üçün nəzərdə tutulur, əyləncə məqsədilə yazılırlar. Ən qədim zamanlardan başlayaraq ulu babalarımız nağıl yaradarkən həm uşaq-ların, həm də böyükərin mənəvi-əxlaqi tələbatlarını nəzərə alırdılar. Dünya ədəbiyyatının ən “ciddi” yazıçıları da məhz nağılin bu xüsusiy-yətinə istinad edərək bu janrda əsərlər yazmışlar.

Dünya ədəbiyyatının çox görkəmli nümayəndesi olan məşhur ingilis yazıçıları Lüis Keroll, Redyad Kiplinq və keçən yüzilin tanınmış Portu-qaliya (Portəgiz) yazıçısı Joze Qomes Ferreyra da öz yaradıcılığında nağıl janrına geniş yer ayırmış, yazılı ədəbiyyatın bu formasında çox qiymətli əsərlər yazmışlar.

* * *

XIX yüz ildə alman yazıçıları E.-T.A. Hofman, A.fon Şamisso, Qrim qardaşları, V.Hauf, məşhur Danimarka nağılcısı H.-X.Andersen öz yaradıcılıqlarında nağılvarılık üslubuna və ayrıca nağıl formasına üstünlük vermişdilər. Bu əsrin ikinci yarısında Qərbi Avropanın bir sıra görkəmli yazıçıları bədii ədəbiyyatın digər formaları ilə yanaşı nağıl janrında da qiymətli əsərlər yazmışlar ki, bunlardan biri də görkəmli ingilis yazıçısı **Lüis Keroll** olmuşdur.

Çarlz Lütvic Doçson bütün dünyada Lüis Keroll adı ilə tanınmışdır. Onlar həm eyni adam olub, həm də yox. Ç.L.Doçson Oksford şəhərində Krayst Çerç ruhani kollecinin dekanı işləyib, qırx ilə yaxın riyaziyyat dərsi deyib, Oksford universitetinin professoru olub, hətta bəzən ruhanilik də eləmişdir. Lüis Keroll isə çox istedadlı yazıçı olmuşdur, özü də bir-birindən maraqlı çoxlu bədii və elmi əsərlər yazmışdır, xüsusilə də onun möcüzələr aleminə düşmüş Alisa haqqında söylədiyi ağlasığmaz macəralar, sehrli hadisələr, şən və qorxulu əhvalatlar dönyanın bütün uşaqlarının və böyükərinin çox xoşuma gəlmışdır. Hətta oksfordluların özləri belə uzun müddət Lüis Keroll imzası ilə qəribə əsərlər yazarı-

adamın kim olduğunu bilmemişlər və günlərin bir günü professor Ç.L.Doçson dedikdə ki, bu əsərləri o yazib və Lüis Keroll adıç olaraq onun ədəbi təxəllüsüdür, heç kim ona inanmamışdır. Müasirlərinin, hətta tanışlarının çoxusu: “Necə?! Bu ola bilməz! Bu cansixıcı quru, xırdaçı adam heç belə əyləncəli kitablar yaza bilər?” – deyə təəccübə bir-birlərinin üzünə baxmışlar.

Lüis Keroll, yəni Çarlz Lütvic Doçson 1832-ci ildə Dersberi adlı kiçik bir kənddə ruhani ailəsində anadan olmuşdur. Onun atası Çarlz Doçson kənd ruhanisi, anası Frensis Ceyn Lütvic isə evdar qadın olmuşdur. Lüisin atası çox yaxşı təhsil almış, Oksfordda ilahiyyati, klassik dilləri və riyaziyyatı dərindən öyrənmişdir. Çarlz ailənin böyük uşağı idi və onun üç qardaşı, yeddi bacısı vardı. Uşaqlıq illərini Çarlz doğduğu Dersberi əyaletində keçirmiş, on bir yaşı tamam olanda onların ailəsi Yorkşirlə Darhem arasında yerləşən Krofta köçmülər. Onun atasına burada yeni ruhani vəzifəsi verilmişdi. On iki yaşında olarkən Çarlız məktəbə qoyurlar. O, əvvəlcə Riçmond, sonra isə məşhur Reqbi məktəblərində oxumuşdur. O, xüsusilə riyaziyyata və klassik dillərə maraq göstərirdi. Burada təhsili başa vurandan sonra Çarlz Oksfordda Krayst Çorç kollecində təhsilini davam etdirmiş və bundan sonra onun bütün həyatı Oksfordla bağlı olmuşdur. Oksford universitetində təhsilini başa vurandan sonra onu universitetdə işləmək üçün saxlayırlar və bir müddətdən sonra ona professor vəzifəsi verirlər. Çarlz ömründə bircə dəfə vətənindən kənara səyahətə çıxmış, onda da Rusiya getmişdir.

Doktor Doçson tənha həyat tərzi keçirmiş, ömrü boyu kəkələməkdən və cəsarətsizlikdən əziyyət çekmiş, yeni tanımlılardan qaçmışdır. Universitetdə hamı onu pedant bir adam kimi tanıydı. O, həm də yuxusuzluqdan əziyyət çəkirdi. Bəzən gecə səhərə kimi yatağında uzanaraq baş sindirən riyazi məsələlərin həlli ilə məşğul olurdu.

Gənclik illərində Çarlz Doçson rəssam olmaq arzusu ilə yaşayırırdı. L.Keroll öz əsərləri üçün karandaş və kömürlə çoxlu illüstrasiyalar çəkir və fotoqrafiya ilə məşğul olmayı çox sevmiş və hətta. 1855-ci ildə o, rəsm əsərlərinin bir neçəsini “Tayms” in yumoristik əlavəsinə göndərir, lakin onları qəbul etmirlər. Bu zaman Keroll fotoqrafiya ilə məşğul olmaq qərarına gəlir. O, fotoaparat alır və o zaman üçün çox çətin olan bu sənətlə çox ciddi şəkildə məşğul olmağa başlayır və tezliklə bu sahədə də böyük nailiyyətlər qazanır.

O, XIX əsrin ən yaxşı fotoqrafi olmuşdur və onun çəkdiyi foto şəkillər hətta XX əsrin tamaşaçısını da valeh edir.

Günlərin bir günü gələcək yazıçı parkda oynayan üç qız usaqının fotosəklini çəkmiş və onun əsl Alisa ilə tanışlığı belə başlanmışdır. Bu qızlardan biri Alisa Liddell idi. Təsadüfi deyildir ki, Alisanın şəkli 1977-ci ildə Sotbi auksionunda (hərracında) bir fotosəkil üçün o zaman görünməmiş bir qiymətə – 5 min funta satılmışdır. Sonralar bu qız yazıçının “Alisa möcüzələr aləmində” adlı sehrli nağıl-povestinin baş qəhrəmanına çevrilmişdir.

L.Keroll dünyada hər şeydən və hamidan çox usaqları sevirdi. Onun fikrincə (əslində bu həqiqətən də belədir) böyükler əsl hissiyyatdan məhrumdurlar. İyirmi dörd yaşlı yazıçı gündəliyində belə bir qeyd etmişdir: “Mən fikirləşirəm ki, mənim gördüyüüm usaqların böyük bir hissəsi öz təbiətlərinə görə heyvanlardan elə də uzağa getməyiblər. Onların yalnız bir qismi həyatda maraq kəsb edən yeganə şeylər haqqında maraqlanırlar”.

Qaraqabaq, adamayovuşmaz L.Keroll usaqların arasına düşən kimi tamam dəyişirdi. O, inanılmaz dərəcədə şən və maraqlı həmsöhbət olurdu. Məktublarının birində o, yazırıdı: “Mən başa düşə bilmirəm usaqları necə sevməmək olar. Onlar mənim həyatımın üçdən birini təşkil edir”. L.Keroll usaqlarla uzun-uzadı səyahətlər edir, onları teatra aparır, evinə qonaq çağırır, uydurduğu çoxsaylı hekayələrlə onları əyləndirir və gülməli şəkillər çəkirdi.

Öz sakit iş otağına çəkilən Ç.Doçson balaca dostlarına məktublar yazırıdı. Məşhur ingilis şairi U.H.Odenin dediyi kimi, bu məktublar öz əhəmiyyətinə görə heç də yazıçının nağıllarından geri qalmırıldı. Eyni zamanda bu məktublar sayəsində Kerollun dünyagörüşünü daha aydın anlamaq mümkün olur. Onun balaca dostları olan Bettiyə, Edit Cebbə, Maqdelenə, Adaya və Hertrudaya ünvanladığı məktublar ilk növbədə bədii əhəmiyyəti ilə, sonra isə dərin hissiyyatı və səmimiyyəti ilə diq-qəti cəlb edir. Kerolun məktublarında tez-tez “üç qız – Liddellər”dən bəhs olunur. Bu qızlar Krayst Çörç kolleccinin rektorunun qızları idi. Onların adları Lorina-Şarlotta, Alisa və Edit idi. Bu vaxt Alisanın on yaşı var idi. Məhz elə 1862-ci ilin 4 iyulunda Hodstou çayında gəzinti zamanı bu qızlara danışlığı hekayələr sonralar “Möcüzələr aləmində Alisanın macəraları” əsərinin əsasını təşkil etmişdir. Qayıqda onlarla gəzintiyə çıxan Dakvort bu günü belə xatırlayır: “Mən qayığın arxa

hissəsində oturub avar çəkirdim, o isə qayığın qabaq hissəsində oturmuşdu. Nağıl demək olar ki mənim ciyinlərim üzərində yaranırdı. Alisa Liddell bizim qayığın sükançısı idi. Yadımdadır, mən geriyə, ona tərəf dönbür soruşdum: Doçson bütün bunların hamisini siz özünüz uydurursunuz?”. O isə cavab verdi: “Bəli mən onları bədahətən yaradıram”. Alisa ondan xahiş etdi ki, bu nağılı qələmə alsın. O, əvvəlcə boyun qaçırtdı, sonra isə onun xahişini yerinə yetirməyə söz verdi. 13 noyabrda o, gündəliyinə qeyd etmişdir: “Alisa üçün nağıl” yazmağa başladım – ümidi varam ki, onu Mövlud bayramına kimi bitirərem.

L.Kerollun bu əsəri 1865-ci ildə Makmillanda işq üzü görmüşdür.

Əsərin əsas süjeti Alisanın gördüyü qəribə yuxular əsasında qurulmuşdur. 1867-ci ildə L.Keroll Londonda Alisa Teodora Reyks adlı başqa bir Alisa ilə də tanış olmuş, sonralar bu qızın özü də yaxıcı olmuşdur. Yaxıcı bu mövzunun davamı olan ikinci “Alisa güzgү arxasında” nağıl-povestini beş ilə yazıb qurtarmışdır.

“Möcüzələr aləmində Alisanın macəraları” nağıl povestinin baş qəhrəmanı Alisa adlı yeddi yaşlı bir viktorian qızdır. O, bütün viktorian uşaqların xeyirxahlıq təcəssümüdür: xoşqılıqdır, ciddidir, onun şəxsi ləyaqət hissi güclüdür. Bu qız yuxuda Möcüzələr aləminə və Güzgү arxasına səyahət edir. Alisa burada öz məntiqi və qanun-qaydaları ilə yaşıyan cürbəcür fantastik varlıqlar və nağıl qəhrəmanları ilə qarşılaşır.

Alisanın düşdüyü aləmi, tərəddüd etmədən cəfəngiyat aləmi adlanırmış olar. Əvvəla ona görə bu aləm cəfəngiyat aləmidir ki, bu hadisələr fantaziyalar aləmində yaşayan bir uşağın yuxusunda cərəyan edir. İkinci də ki, bu bütün ömrü boyu riyaziyyatla məşğul olmuş bir professorun uydurduğu qeyri-adi nağıllardır.

Bu aləmdə təsvir olunan qəhrəmanlar və coxsayılı personajlar qeyri-adi xasiyyətə malikdirlər: onlar gördükleri hər şeyə qulp qoyurlar, tez küsürlər, inciyirlər, əsəbidirlər. Bütün bunlara baxmayaraq, Alisa asanlıqla bu personajlarla dil tapır, onların xasiyyətlərinə uyğunlaşmağa çalışır, həyatı necə varsa, eləcə qəbul edir, bir sözlə taleyin hökmü ilə barışmali olur. Möcüzələr aləminin və Güzgüarxası aləmin bütün bu izah olunmayan qəribəliklərinə, qeyri-adiliklərinə baxmayaraq buranın öz məntiqi, öz qayda-qanunları mövcuddur. Bu aləmdə hər şey hərfi mənada qavranılır, obrazlılıq, metafora öz ilkin funksiyasını itirir, burada söz oyununa (kalambura) yer yoxdur və paradoks məntiqi düşüncənin əsasını təşkil edir.

Alisanın karşısındı qəribə bir aləm açan mənTİq – heç də əşyaların, şeylərin mənTİqi ilə uyğun gəlməyən sözün mənTİqi deyildir. L.Keroll bu nağıllarını yuxu şəklində təsvir etdiyinə görə bəzi tədqiqatçılar bu qeyri-adi yazıçının yaradıcılığını psixoanaliz formasında da təhlil etmişlər. Hətta bu əsərləri surrealistizmin başlanğıcı hesab edənlər də olmuşdur.

L.Keroll “Deyingənin ovu” və “Silviya və Bruno” adlı əsərlər də yazmışdır. Bunlardan başqa da o, çoxlu-çoxlu əsərlər yazmışdır, lakin onun adını bütün dünyada ilk növbədə Alisa haqqında söylədiyi nağılları tanıtmışdır.

XX əsr ingilis ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Virciniya Vulfun dediyi sözlər bu böyük yazıçının ədəbi portretini tam şəkildə əks etdirir. O, deyir ki, L.Keroll əsl professor idi, həm də çox xeyirxah, çox pak və dupdur su kimi bir adam olmuşdur. Bax bu xasiyyətlərinə görə də onu uşaqlar da, böyüklər də çox sevmişlər. Virciniya Vulf deyirdi: “Ancaq bu şəffaf təmizlik arxasında qeyri-adi möhkəm kristal dayanır. Onun da altında uşaqlıq gizlənmişdir. Uşaqlıq onda, tamamilə, bütün dolğunluğu ilə qalmışdır... O, heç kimə müyəssər olmayan bir şey etmişdir – uşaqlıq aləminə qayda bilməşdir; onu elə təsvir etmişdir ki, biz də uşaqlaşmışıq... Alisa kitablarıdır ki, onları oxuyanda biz də uşaq oluruq”.

Ömrünün axırlarına kimi fotosəkillər çəkən və gözəl əsərlər yanan L.Keroll 1898-ci ildə vəfat etmişdir.

* * *

Bu kitaba əsəri daxil edilən ikinci yazıçı **Redyard Kiplinqdir**. Avropa ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan, məşhur ingilis yazıçısı, Nobel mükafatı laureatı Redyard Kiplinqin də yaradıcılığında nağıl janrı böyük yer tutur. 1907-ci ildə “müşahidəçilik, parlaq fantaziya, yetkin ideya və hekayə yaratma qabiliyyətinə görə” ədəbiyyat üzrə Nobel mükafatını alan R.Kiplinq çoxsaylı hekayə və şer, dörd roman və uşaqlar üçün üç nağıl kitabı yazmışdır.

Cozef Redyard Kiplinq 1865-ci ilin dekabr ayını 30-da Hindistanın Bombey şəhərində ziyali ailəsində anadan olmuşdur. Dekoratorluq və heykəltəraşlıq sahələrində elə də uğur qazana bilməyən R.Kiplinqin atası Con Lovkud Kiplinq gənc arvadı ilə birlikdə daimi maaşı olan iş yeri, sakit həyat və cəmiyyətdə müəyyən mövqə tutmaq məqsədilə Hindistana səfər etmiş və uzun müddət bu əsrarəngiz Şərqi ölkəsində yaşamış-

dır. Redyard da burada anadan olmuşdur. Uşaq anadan olanda onun atası Bombey şəhərində incəsənət liseyinin direktoru vəzifəsində işləyirdi.

Altı yaşına qədər R.Kiplinq hindli dayələrin nəzarəti altında gözəl bir ailədə yaşamış, qayğısız günlər keçirmişdir. Hindistanlı dayə və xidmətçilər onun nazi ilə oynamış, onu çox ərköyün böyütmüşlər. Uşaq yaşlarından hindli dayələrin, xidmətçilərin və uşaqların əhatəsində yaşadığından o, ingilisdən çox, bir hindli kimi böyüyürdü. Təsədüfi deyil ki, uşaq yaşlarında Kiplinq yerli hindi və urdu dillərini doğma ana dili – ingilis dilindən də yaxşı bilirdi. Sonralar öz uşaqlıq illərindən bəhs edən yazıçı, bu illəri həyatının ideal dövrü, əsl cənnətdə yaşadığı illər kimi təsvir edirdi.

Birdən bu ideal dünya dağıldı, bu cənnət bir xülya kimi qeyb oldu, Redyardı, kiçik bacısı ilə birlikdə İngilterəyə, uzaq qohumlarının himayəsində yaşamağa göndərdilər. Onun yaşadığı evin sahibəsi çox tələbkar və ciddi bir qadın idi. O, elə ilk gündən özünü çox sərbəst aparan balaca Redyardı sevmir. Beləcə, Kiplinqin əzablı günləri başlayır. Yazıcının “Ümidsizlik evi” adlandırdığı bu yerdə o, təhqir olunur, döyüür, yerliyərsiz danlaqlarla və qadağalarla üzləşir, əzab çekir. Burada, özünün dediyi kimi, o, “nifrət etmək elminə sahib olur”. Gözlənilmədən doğmalarından ayrı düşməsi və vərdiş etdiyi azad yaşayış tərzindən məhrum olması onun həyatını kökündən dəyişir, o, hamidan qisas almaq arzusu ilə yaşıyır, ancaq fiziki cəhətdən çox zəif olduğu üçün heç cinqirini da çıxarda bilmir. Əslində isə, Redyard heç sən deyən elə də möhkəm iradəli qisasçı da deyildi. Sonralar, o, məşhur yazıçı olduğu zaman, öz düşmənlərindən bu qisasını əsərlərində yaratdığı obrazlar vasitəsilə alır (“Mauqli” nağıl povestinin mənfi qəhrəmanları).

“Ümidsizlik evi”ndə yaşadığı altı il Redyarda baha başa gəlir. O, bərk xəstələnir, bir neçə ay hətta gözləri tutulur, uzun müddət dəli olmaq vəziyyətində qalır. Anasının vaxtında özünü yetirməsi uşağı, sözün əsl mənasında, ölümdən xilas edir. Bu dəhşətli mühitdən ayrılmamasına baxmayaraq, həmin illərin təsiri onun həyatında dərin, silinməz izlər buraxır. Bu illərin acı nəticəsi kimi o, bütün ömrü boyu qarabaşmadan əzab çekmiş, qorxu, dəhşət içərisində yaşamışdır ki, bütün bunlar yazıçının bədii təxəyyülünün tərkib hissəsi olmuş və onun şer, hekayə və nağillarında öz ifadəsini tapmışdır.

Anası ilə Hindistana qayıdanın sonra onu Deron (kişilik) məktəbinə qoyurlar. “İmpriyanın qurucularını” yetişdirən bu məktəbdə

uşaqlardan ancaq bilik deyil, həm də mütilik, əmrlərə kor-koranə tabe olmaq tələb olunurdu. Bu məktəb də R.Kiplinqin həyatında əsaslı rol oynamışdır. Ömrünün beş ilini keçirdiyi bu məktəbdə o, daha ağır, daha cansızıcı şəraitlə qarşılaşır. Bir sözlə yağışdan çıxıb, yağmura düşür. “Ümidsizlik evi”ndə olduğu kimi burada da çox ciddi, yarımherbi qanun-qaydalar mövcud idi və bu qaydaları pozanları ağır cəzalar gözləyirdi; burada böyük yaşıllar kiçik yaşılları, güclülər – zəifləri istismar edirdi, azadlıq isə ən böyük qəbahət sayılırdı. Əgər “Ümidsizlik evi”ndə Redyard bir adamın zorakılığına məruz qalırdısa, burada onun hüquqlarını böyük bir təşkilat tapdalayırdı. Sonralar R.Kiplinq bu kötə tərbiyəsinə hətta bəraət də qazandırır. Onun fikrincə, bu tərbiyə üsulu vacibdir və ədalətlidir, çünkü o, adamı onun üçün ayrılmış vəzifəni (həyatda hamının müəyyən vəzifəsi var) qeydsiz-şərtsiz yerinə yetirməyə məcbur edir, qanun-qaydalara tabe olmağa alışdırır.

R.Kiplinq on yeddi yaşında təhsilini burada başa vurur. Yaşının az olmasına baxmayaraq o, artıq xeyli bişmiş, bərkimmiş və müəyyən təcrübə qazanmışdı. Maddi vəsaiti olmadığı üçün o, təhsilini davam etdirə bilmir və səhhəti yol vermədiyinə (onun qolunun biri qısa idi) görə hərbi karyeradan da imtina etməli olur. Bu vaxt Redyard qəti şəkildə yazıçı olmaq qərarına gəlmişdi. Çünkü, onun şairlik istədiyi hələ şagird olduğu dövrdə özünü göstərməyə başlamış və o, şeir yazmağa başlamışdı. Hindistana, valideynlərinin yanına qayıdan gələcək yazıçı bir müddət Laxor şəhərində çap olunan “Vətəndaş və hərbi qəzet”də müxbir vəzifəsində işləyir. Müstəmləkəçi bir dövlətin qəzet işçisi kimi, o, çoxlu səyahət edir, yüzlərlə adamlı görüşür və mürəkkəb, bəzən lap çıxılmaz vəziyyətlərə düşür, başına qeyri-adi macəralar gəlir, hər an ölüm və təhlükə ilə qarşılaşır.

Jurnalistik fəaliyyəti R.Kiplinqin dünyagörüşünü zənginləşdirir və həyata münasibətini dəyişir. O, həm müstəmləkəçi ingilislərdən, həm də yerli əhalinin nümayəndələrindən intervülər götürür, mühərbi və yoluxucu xəstəliklər barədə reportajlar yazar, ətraf mühitə diqqət yetirir, dərin müşahidələr aparır. Hətta Britaniyanın Hindistandakı baş komandanı Qəndaharlı Roberts belə onun yerli şərait və mühit haqqında söylədiyi fikir və məsləhətlərlə hesablaşır. Peşəkar jurnalistik fəaliyyəti Redyarda imkan verir ki, o, özünəməxsus Hindistan həyatını, yerli əhalinin məişətini, psixologiyasını, adət-ənənələrini, zəngin əsatirlərini və şifahi xalq yaradıcılığını dərindən öyrənsin. Bütün

bu biliklər həm gələcəkdə onun daha uğurla burada fəaliyyət göstərməsinə, həm də orijinal bir yazıçı-sənətkar kimi yetişməsinə şərait yaratmışdır. Təsadüfi deyil ki, R.Kiplinq öz əsərlərinin böyük əksəriyyətinin mövzusunu məhz Hindistan həyatından götürmişdür. Yeri gəlmışkən onu da qeyd etmək lazımdır ki, Kiplinq demək olar ki, bütün başqa Qərb yazıçılarından fərqli olaraq Şərqə, Hindistana bir ekzotik ölkə kimi baxmamışdır. Bu möcüzələr diyari onun ikinci vətəni idi və o, ömrünün böyük bir hissəsini burada keçirmiş, bu yerlərə çox yaxşı bələd olmuşdur.

Bir müddət qəzetdə işlədikdən sonra o, yenidən İngiltərəyə qayıtmış və on bir il burada yaşamışdır. Hindistanda yaşadığı dövrlərdə apardığı müşahidələr, yaşadığı hissələr və topladığı təcrübələr onun bədii yaradıcılığının formallaşmasına, yazıçı texəyyülünün dərinleşməsinə və əsərlərinin ideya-məzmun istiqamətlərinin müəyyən olunmasına imkan vermişdir. Hindistan, Şərq mövzusu R.Kiplinqin “Departament nəğmələri” kitabında toplanmış şerlerinin də başlıca mövzusu olunmuşdur. Bir qədər sonra, 1887-1889-cu illərdə Kiplinq “Hindistan dəmir yolu kitabxanası” bülletenində hekayələrini çap etdirmişdir. Bu hekayələrin də mövzuları başlıca olaraq Hindistan həyatından götürülmüşdür.

İlk bədii əsərlərində (istər şeirlər olsun, istərsə də hekayələr) R.Kiplinq ingilis, Avropa oxucuları üçün Hindistan həyatını bir ekzotika kimi vermişdir. Belə ki, o dövrdə həm İngiltərədə, həm də ümumiyyətlə bütün Avropada Şərq mövzusu əsas etibarilə ekzotika məqsədilə verilirdi. C.H.Bayronun, (“Şərq poemaları”, “Çaylı Haroldun səyahəti” və “Don Juan”, P.B.Şellinin “İslamin üsyani” və V.Skottun “Tilsim”) əsərlərində Şərq mövzusu bilavasitə ekzotik səciyyə daşıyırıdı. Eyni zamanda, R.L.Stivensonun və R.Haqqardin ekzotik əsərləri Avropa (Qərb) oxucuları tərəfindən çox böyük maraqla qarşılındı. Eləcə də, T.Hardi, C.Meredit və H.Ceyms psixoloji-macəra romanlarında Şərq-Qərb qarşısundurması problemlərinə geniş yer ayırdılar. Kiplinq bu iki dönyanın belə qarşılaşdırılması və bir-biri ilə qarşı-qarşıya qoyulması ilə razılaşmındı. Təsadüfi deyil ki, “Şərq və Qərb haqqında ballada” şerində o, yazırdı:

Eh, Qərb elə Qərbdir, Şərq də ki, Şərq,
Ayrılmayınca məhşər gününə qədər Götür Yerdən,
Çıxmayaçaq onlar öz məhvərindən.

Dünyanın sonunda güclüler dursa üz-üzə,
Onda nə Şərq olacaq, nə Qərb olacaq,
Tayfa, vətən, soy da olmayacaq yerli-dibindən.

R.Kiplinqin bütün başqa Qərb yazıçılarından fərqli düşünməyə əsası var idi. Çünkü o özünü daha çox şərqli, hindistanlı sayırdı, bu yerlər onun üçün rəqib, düşmən ölkə deyildi, əlbettə ki, bu yerlər onun üçün ekzotika da ola bilməzdi, çünkü o, Şərqə yaxşı bələd idi, şərqlilər onun üçün doğma idilər. Bununla belə, R.Kiplinq ekzotikadan heç imtina da etmirdi. Onun yaradıcılığında ekzotika gözəllik, cazibədarlıq, macəraçılıq vasitəsidir, məzmundan çox formadır. Ümumiyyətlə, Şərq həyatı R.Kiplinqə çox şey öyrətmışdır, Şərqlə bağlı onun mənimmsədiyi hikmətlərdən biri də reallığın arxasında gizlənmək, həqiqi sıfətini göstərməmək hikmeti olmuşdur. Həqiqətən də həyat reallıqlarından qaçmaq üçün R.Kiplinq nağıl yazır, özü də əsl Şərq nağılı. Onun nağıl aləmi, həm rəmzdır, həm həqiqət, həm əfsanədir, həm də reallıq. Rikki-Tikki-Tavi də, Mauqli də real, həyatdan götürülmüş obrazlardır.

R.Kiplinq əsərlərində başlıca olaraq güclü insan obrazı yaradır. Təsadüfi deyil ki, onu “dəmir Redyard” adlandırırlar. Onun qəhrəmanları – ingilis zabitləri və hindli-ingilislər quran, yaradan adamlar idи, onlar hərəkət, iş adamları idи. Onlar yollar çəkmək, körpülər salmaq, xəstələri müalicə etmək, zəifləri müdafiə etmək, tikib-qurmaq üçün dönyanın axırına belə getməyə hazır olan insanlar idи. Bu “ağ adamlar” dönyada mədəniyyət daşıyıcıları vəzifəsini yerinə yetirməli idilər. Yaziçi bu ideyaya və ya ideologiyaya o qədər aludə olur ki, hətta ifrata varır və deyir ki, inkişaf etmiş imperializm və imperialist ölkələr geri qalmış “vəhşi” insanları, ölkələri işıqlığa çıxardır, onlara mədəniyyət bəxş edir, ağ günə çıxardır.

R.Kiplinqin bədii yaradıcılığı çox mürəkkəb, ziddiyyətli şəraitdə və mühitdə formalılmışdır. İyirmi dörd yaşında olarkən o, Amerika Birləşmiş Ştatlarına səfər etmiş və bir neçə il bu ölkədə yaşamışdır. Yaziçi hələ Amerikada olduğu dövrən başlayaraq bədii yaradıcılığını davam etdirməklə yanaşı həm də ictimai-siyasi fəaliyyətlə məşğul olmuş, bir sıra dövlət işlərində yaxından iştirak etmişdir. Siyasi dönya-görüşlərinə görə o, konservatorların tərəfində dayanaraq liberallara qarşı mübarizə aparmışdır. Bütün bu ictimai-siyasi fəaliyyət onun dün-yagörüşünün formallaşmasında müəyyən rol oynamış və bədii yaradıcılığına da təsir göstərmişdir.

Dövrünün çox nüfuzlu siyasi xadimlərindən biri sayılan R.Kiplinq həm də Avropada imperialist ədəbiyyatının yaradıcısı olmuş və müstəmləkəçilik ideologiyasını idealizə və tərənnüm etmişdir. Onun fikrincə, mədəni cəhətdən daha inkişaf etmiş, öncül yerlərdən birini tutan ingilislər geri qalmış, inkişaf etməmiş xalqlara mədəniyyət gətirir, onları dünyanın qabaqcıl xalqları səviyyəsinə qaldırırlar. Beləliklə, yazıçı İngiltərənin Hindistanda, Afrikada və bir sıra digər Şərq ölkələrində apardıqları, müstəmləkəçilik, qəsbkarçılıq, talançılıq siyasetinə bəraət qazandırmağa çalışırı. Yazıçı həm də bu dediklərinə ürəkdən inanırdı. Bu ideyalar xüsusilə onun “Işıq söndü”, “Cəsur dənizçilər” və “Kim” romanlarında, çoxsaylı hekayələrində və silsilə şerlərində parlaq şəkildə ifadə olunmuşdur.

Dünya ədəbiyatı tarixində ilk növbədə belə “ciddi” əsərləri ilə məşhur olan, zahirən zəhmlili, qəşqabaqlı və bir qədər də “ətiacı” R.Kiplinq uşaqları ürəkdən sevmiş, bu balaca məxluqların daxili-mənəvi aləmini, hiss və həyəcanlarını, duyguları və düşüncələrini, arzu və qayğılarını çox yaxşı bilmiş, onların psixologiyasına dərindən bələd olmuş və heç kimin gözləmədiyi halda uşaqlar üçün (həm də böyükler üçün) bir-birindən qiymətli və gözəl nağıllar yazmışdır. “Uşaqlar üçün elə-belə nağıllar” adlanan kitabına daxil olan əsərləri ilk növbədə öz dərin ideyası, böyük əxlaqi-tərbiyəvi əhəmiyyəti, yüksək bədii xüsusiyyətləri, qeyri-adi gözəl ifadə və təsvir vasitələri, obrazlar sistemi ilə diqqəti cəlb edir.

Artıq bir əsrə yaxındır ki, dünyanın müxtəlif guşələrində yaşayan uşaqlar (həm də böyükler) bu “zəhmlili, qəşqabaqlı” ingilis babanın “Balinanın boğazı nə üçün dardır”, “Dəvənin belindəki hörgüçü necə əmələ gəlib”, “Kərgədanın dərisi niyə kələ-kötürdü”, “Özbaşına gəzən pişik”, “Rikki-Tikki-Tavi” kimi və neçə-necə belə dərin mənalı, məzəli və şirin nağıllarına qulaq asırlar.

R.Kiplinqin ən məşhur əsərlərindən biri də “Mauqli” nağıl povestidir. Bu povest ilk növbədə zahiri macərəçiliq xüsusiyyətlərinə və dərin ideya-bədii məzmununa görə diqqəti cəlb edir. Əgər R.Kiplinqin digər “ciddi” səciyyəli əsərlərində və bu əsərlərin qəhrəmanlarının, obraz və personajlarının təsvirində müəyyən qədər statiklik, oxşarlıq varsa, bu povestdə təsvir olunan bütün qəhrəmanlar Ata və Ana canavar, xeyirxah Ayı Balu, igid qara panter, kələkbaz və eyni zamanda ağıllı Fil Xatxi, iri İlən Kaa, qaniçən, qəddar yırtıcı pələng

Şirxan, yaltaq, ikiüzlü və riyakar çäqqal Tabaki, eləcə də digər personajların hamısı öz xasiyyətləri, davranışları və fərdi cizgiləri ilə seçilirlər və yaddaşlara həkk olunurlar.

“Mauqli” povestinin baş qəhrəmanı bir təsadüf nəticəsində heyvanların arasına düşən, təzəcə anadan olan vaxtdan dişi qurdun himayəsi altında və onu südü ilə böyükən, İnsan balası (bədəni tüksüz olduğunu görə heyvanlar onu qurbağaya bənzədirildilər) Mauqlidir. İnsanlar arasında olduğu kimi, heyvanat aləmində də Xeyir və Şər qüvvələr hökm sürür. Müəllif bu məsələdə heyvanat aləminə üstünlük verir, yəni heyvanlar insanlara nisbətən daha xeyirxahdır. Əsərdəki hadisələr nağıl şəklində verilsə də bu hadisələr gerçəkliliklə, real həyatla tamamilə uyğun gelir, səsləşir və yazılıçı insanlarla yanaşı insan xasiyyətlə heyvanların da dolğun, inandırıcı, təbii psixoloji portretlərini yaradır, onların daxili-mənəvi aləmini, hətta özünəməxsus “hiss və həyəcanlarını” böyük məharətlə təsvir edir.

Təsadüfi deyil ki, məşhur ingilis şairi U.B.Yeyts R.Kiplinq nəslinə daxil olan yazıçıları faciəvi nəsil adlandırmışdı. “Yerin göydən ayrıldığı məhşər gününü” görmək məhz bu nəslə mənsub olmuşdur. Yaşadığı dövrün, mühitin ümumi səciyyəsindən gələn bədbinliyə, ruh düşkünlüğünə, ümidsizliyə baxmayaraq, Kiplinq güclü adam idi. O, bütün əsərlərində işığa can atırdı, insanlara, dünyaya xidmət etmək istəyirdi.

O dövrde Şərq haqqında formalaşmış mənfi, neqativ fikirlərin əksinə olaraq Redyard Kiplinq böyük Asiya mədəniyyətini inkar etmirdi. Əksinə, o, var gücü ilə çalışırdı ki, elə də sadə olmayan Şərq mədəniyyətini dərk etsin, hətta dünyaya da bir şərqli gözü ilə baxmağa çalışırdı. Beləliklə, bu böyük yazılıçı əgər bir tərəfdən ingilis imperializminin şərəfinə nəğmələr qoşurdusa, digər tərəfdən insanlıq manifestini yaradırdı.

* * *

XX yüzillikdə də nağıl dünya ədəbiyyatında aparıcı istiqamətlər-dən biri olaraq qalır. Keçən əsrin bir çox görkəmli yazıçıları qədim əsatir və folklor materiallarına müraciət edərək müasir insanların, bəşəriyyətin bugünkü dərd-sərlərini, qayğılarını, problemlərini açmağa çalışmışlar. Belə yazılılardan biri də XX əsrədə yaşamış görkəmli Portuqaliya (Portəgiz) yazılışı **Joze Qomes Ferreyra** olmuşdur.

XX əsrin ikinci yarısında dünya tarixində çoxsaylı möhtəşəm hadisələr baş vermişdir. Yavaş-yavaş dünyanın siyasi ab-havası dəyişməyə başlayır. Avropanı bürüyən, bütün dünya üçün, bəşəriyyət üçün bir təhlükə olan millətçi-şovinizm siyasəti – faşizm iflasa uğrayır, insanlar yeni, demokratik dəyərlər uğrunda mübarizə etməyə başlayır. Dünyanın siyasi xəritəsində yeni rənglər, yeni sərhədlər yaranmağa başlayır. Bununla belə, hələ bu gün də nəinki ideal, heç normal cəmiyyətdən danışmaq mümkün deyil. Dünyanın bir tərəfində aqlıq və səfalet, digər tərəfində cah-calal, eyş-işrət hökm sürür. Yenə güclü zəif əzir, güclü haqlı, zəif haqsız sayılır. Əsasən Şərq ölkələrini bürümüş müharibə hər gün yüzlərlə günahsız müsəlmanın həyatına son qoyur. Bir ovuc siyaset işbazlarının hoqqaları sayəsində elə bu gün də Fələstində, Əfqanistanda, Balkanlarda, İraqda və Qarabağda neçə-neçə qadın-uşaq, qoca-cavan dünyasını dəyişir, şəhid olur. Min illərdən bəri davam edən bu çəkişmələrdə dünyanın ən yırtıcı varlığı olan insanlar vəhşicəsinə bir-birinin ətini yeyir, qanını içir. İnsanpərvərlik (humanizm), demokratiya anlayışları böyük, daha güclü dövlətlərin kiçik, daha zəif dövlətlər üzərində aqalıq etməsi üçün bir vəsitə, bir dekorasiyaya çevriləmkədədir. Bu gün üstünlük Qərbədir, güc mərkəzi Qərbə keçib, Qərb Şərq üzərində hökmranlıq edir, sanki bu Qərb min illərdən bəri içinde bəslədiyi, əsrlər boyu əzizləyə-əzizləyə qoruyub saxladığı Şərqə olan kin-küdürütini üzə çıxardaraq, ondan qisas alır.

Ancaq ədəbiyyat, sənət bu hissələrdən həmişə uzaq olub, həmişə bu siyaset dəllallarını ifşa edib, insanları birliyə, qardaşlığa çağırıb. Məşhur Portuqaliya yazılıcısı **Joze Qomes Ferreyra** da məhz belə yazıçılarından biri olmuşdur. J.Q.Ferreyra böyük demokratik ənənələri olan Portuqaliyada yaşamış və yazış-yaratmışdır. Onun bədii yaradıcılığı dünya ədəbiyyatı tarixində özünəməxsus bir mövqeyə malikdir.

Dünya ədəbiyyatına modernist şair və nasir kimi daxil olan, neorealizm ədəbi cərəyanının görkəmli nümayəndəsi Joze Qomes Ferreyra daha çox “Cəsur Joanın qəribə macəraları” romanı ilə tanınmışdır. Bu kitab bəşəriyyətin bugünkü problemlərinə həsr olunmuş real-əfsanəvi bir nağıldır. Bəli-bəli, real və əfsanəvi bir nağıl. Cənki bu kitab ənənəvi nağıl üslubuna uyğun olaraq fantastik, əfsanəvi formada yazılsa da, burada bugünkü bəşəriyyəti narahat edən problemlərin əksər hissəsi tam reallılıqla təsvir edilmişdir. J.Q.Ferreyranın bu kitabı heç şübhəsiz ki, dünya ədəbiyyatında bu formada yazılmış nəhəng əsərlərin davamı idi.

J.Q.Ferreyra bu əsərini yazarkən F.Rablenin “Qarqantua və Pantaquel”, M. de Servantesin “Don Kixot”, C.Sviftin “Qulliverin səyahətləri” kimi nümunəvi əsərlərindən qidalanmış, ilham almışdır. L.Kerolun Alisasi kimi, Ferreyranın da Cəsur Joani öz nağıl dünyasına səyahət edir, bütün başqa nağıl qəhrəmanları kimi, o da bərkə-boşa düşür, həyatın ağır, ölümcül sinaqlarından keçir, şərin kökünü kəsmək, insanları bəlalardan, dərd-ələmdən qurtarmaq üçün olmazın əzablarını, işgəncələrini çəkməli olur. Bu qəhrəman elə Jozə Qomes Ferreyranın özü idi.

Jozə Qomes Ferreyra 1900-cü ildə Portu şəhərində anadan olub. Jozənin 17 yaşı olanda Lissabonda ilk musiqi əsseri – “Kənd idilliysi” simfoniyası ifa edilir. Elə həmin ildə onun “Dağ zanbaqları” adlı ilk lirik şerlər kitabı çap olunur. İki ildən sonra bu istedadlı gənc qələmini süngüylə əvəz edərək “Tələbə alayı” sıralarında monarxiyaçılarla mübarizə etmək üçün cəbhəyə gedir. 21 yaşında olarkən Jozə Qomes Ferreyranın “Uzaq” adlı ikinci şerlər kitabı çapdan çıxır.

J.Q.Ferreyra 1924-cü ildə Lissabon Universitetinin hüquq fakültəsini bitirir. Təhsilini başa vuran kimi o Norveçə gedir və beş il müdətində Kristianzund (Oslo) şəhərində konsul vəzifəsində işləyir. 1926-cı ildə baş vermiş faşist çevrilişi zamanı o, hələ Kristianzund şəhərində idi və ancaq bundan 4 il sonra vətənə qayıtmışdır.

Onun vətənə qayıtdığı 30-cu illərin əvvəllərində Portuqaliyada siyasi durum gərginləşərək son həddə çatmışdı. Diktator Oliveyra Salazarın gücü günü-gündən artırdı. Lissabon sürətlə faşist Berlini və Roması ilə yaxınlaşırıdı. 1936-1939-cu illərdə Portuqaliya Pireney yarımadada-sında faşist Almanyası və İtaliyasının forpostuna çevrilmişdi. Bu vaxt dünyani müharibə alovu bürüdü. Şer deyən, nəgmə oxuyan tuti dillər susmağa məcbur edildi. Məhz bu ərəfədə J.Q.Ferreyra anladı ki, onun peşəsi şairlikdir. O, yazılırdı: “1931-ci ilin 8 may gecəsində, Markezdə-Fronteyr küçəsinin səkilərini təpiklədiyim vaxt mənə bədahətən əyan oldu: mənim əsl istedadım – əsl poeziyadır”. Ancaq müharibənin başlanması, dünyanın belə qarışması J.Q.Ferreyranı bədii yaradıcılıqdan məhrum etmişdi. Yalnız 40-cı illərin sonlarında, iyirmi yeddi illik fasılədən sonra o, yenidən əlinə qələm aldı və 1948-ci ildə “Poeziya I” şerlər toplusunu çap etdirə bildi. 1950-ci ildə onun “Poeziya II” kitabı işıq üzü görür.

İkinci dünya müharibəsindən sonra, bütün Avropa ölkələrində olduğu kimi, Portuqaliyada da bədii ədəbiyyatın forması və məzmunu

dəyişilməyə, yeniləşməyə başlayır, modernist ədəbi cərəyanlar ön plana keçir. J.Q.Ferreyra da Avropada gedən bu ədəbi prosesin fəal iştirakçısı idi və o da yeni ədəbiyyatın yaradıcılarından biri kimi çıxış edir. “Poeziya I” və “Poeziya II” kitabları çap olunandan sonra ədəbi tənqid onun haqqında yazırdı: “Bu toplular bizə imkan verdi ki, biz neorealist cərəyanə qoşulan ən dəyərli bir poeziya fiquru ilə tanış olaq”.

Həmin dövrə Portuqaliyada qabaqcıl ziyalı təbəqəsi məhz neorealizm cərəyanı ətrafında birləşmişdi ki, onların ən parlaq nümayəndələrindən biri də J.Q.Ferreyra idi. İstedadlı bəstəkar, gözəl şair, böyük nəşr uстası, Portuqaliya folklorunun bilicisi olan Joze Qomes Ferreyra həm də xalqının milli şərəfini qoruyan mütərəqqi ziyalılardan biri idi. 1950-1962-ci illərdə o, bir neçə hekayələr toplusu çap etdirmişdir. Bunlardan xüsusilə “İnsan yaşamayan dünya”, “Özgə varlıqlar dünyası”, “Lissabon sirləri” əsərlərini göstərmək olar. Bu kitablarda Portuqaliyanın müasir həyatı bütün çılpaqlığı ilə realistcəsinə təsvir olunmuşdur. 1963-cü ildə J.Q.Ferreyranın ən parlaq əsərlərindən biri olan “Cəsur Joanın qəribə macəraları” nağıl-romanı çapdan çıxır və bu əsər tezliklə həm yazıcının öz vətənində, həm də vətənindən çox-çox uzaqlarda oxucuların sevimli əsərinə çevrilir. Bu roman öz üslubuna, forma və məzmununa görə daha çox roman-satiradır. Qrotesk formasından istifadə edən yazıçı dünyanın bütün böyük satirik yazıçıları kimi, dövrünün bir çox vacib, əhəmiyyətli, aktual problemlərini göstərmək və onlara öz kəskin, tənqidli münasibətini bildirmək üçün nağıl formasını seçmişdir. Necə ki, bir vaxtlar F.Rable, E.-T.A.Hofman, A. fon Şamisso və A.Dode belə etmişlər.

“Cəsur Joanın qəribə macəraları” romanının baş qəhrəmanı qorxu bilməyen Joandır, bəli, Cəsur Joandır. Bu romanda təsvir olunan Joanın yaşadığı kənd də, sonra onun düşdüyü əfsanəvi nağıl aləmi də qeyri-adi, qəribə yerlərdir. Bu yerlərin adamları da qəribə adamlardır. Joanın başına gələn macəralar da qəribə macəralardır. Beləliklə, bu kitabda təsvir olunan hər şey və hamı qəribədir və başlıcası da odur ki, həm də onların hamısı realdır, həyatıdır və ümumbəşəridir.

Joan digər həmyerililəri kimi, çox qəribə bir yerdə – Ağla Sonra Da Göz Yaşlarını Ud kəndində yaşayır. Müəllif bu kəndi və onun sakinlərini xüsusi bir humor hissi ilə belə təsvir edir: “...bu kəndin sakinləri – səhərdən axşamacan göz yaşı axıdan bu zavallı ağlağanlar, öz kölgələrindən belə qorxurdular. ...bu ağızı seliklilər hələ körpəlikdən ağla-

mağa və ah-nalə çəkməyə vərdiş eləmişdilər, onlar gecə-gündüz özlərinin miskin daxmalarında otururdular, bayırda isə sanki buludların gözləri nəm yerdə idi və minlərlə aqlağan söyüd (göz yaşını udanlar üçün bu söyüdlər əziz-xələf idi) öz qəmli kirpiklərindən göz yaşı axıdırdılar” və s. Bu kənddən bir nəfər – Joan çıxır, o, qərara alır ki, aqlamaqdən bir şey çıxmaz və heç kimin cəsarət etmədiyi bir addım atır, kəndin yaxınlığında olan divarı aşib sehrlı nağıl dünyasına qədəm basır və burada o, saysız-hesabsız dəhşətlər, qeyri-adi hadisələr və çox qəribə varlıqlarla rastlaşır.

Joanın bu nağıl aləmində rast gəldiyi ilk hadisə xüsusilə diqqəti cəlb edir. Divarın o tayında onun qarşısına nağıllarda olduğu kimi, iki yol çıxır; şər, bədbəxtlik yolu və xeyir, xoşbəxtlik yolu. Təbiidir ki, Joan, xeyir, xoşbəxtlik yolunu seçir. Ancaq bu yolla getmək üçün, qaydaya görə adamın boynunu vururlar, çünki xoşbəxt olmaq üçün baş lazımlı deyil. Əksinə o, üstəlik hələ xoşbəxt olmağa mane də olur. Təbiidir ki, Cəsur Joan başsız qalmaqdansa çətin yolu, bədbəxtlik yolunu seçir. Beləliklə, Joanın məşəqqətli günləri başlayır.

Bu roman əsas etibarilə qorxu və cəsarət motivlərinə həsr edilib. Bütün əsər boyu yazıçı müxtəlif mümkün yollarla qəhrəmanına qorxu hissini aşılamaya çalışır, qəhrəman isə bu hissə, qorxu ilə mübarizə aparır. Təsadüfi deyil ki, yazıçı bu əsərdə Cəsur Joanın əksi olan Qorxaq Joan obrazını da yaratmışdır. Belə bir xüsusi, qeyri-adi ədəbi priyomdan istifadə edən müəllif həyatın müxtəlif tərəflərini, müxtəlif problemlərini obrazlı formada göstərməyə çalışmışdır.

Nağıl üslubunu, nağılcılıq prinsiplərini kifayət qədər yaxşı mənimsəyən J.Q.Ferreysa sehrlili aləm ab-havasını məhərətlə yaradır. Burada, sehrlili nağıllarda olan pərilər, sehrlili çubuq da var, burada başsız adam, adamın ayağını dişləyən daşlar, Joanı top kimi oynadan ağaclar, qramafon adamlar, sehrlili qəsr, bu qəsrin qeyri-adi sakini və s., və i. neçə-neçə belə nağıl obrazları, personajları və qəhrəmanları var. Müəllif, bilərəkdən bu tarixi bilinməyən sehrlili qəhrəmanlarla yanaşı ən müasir motivlərə, hətta elmi-fantastik obrazlara da müraciət edir. Beləliklə, yazıçı keçmişlə bu günü, bu günlə sabahı obrazlı şəkildə bağla mağa çalışır.

Bu sehrlili aləmdə sehrlili çubuq O.Balzakin Şaqren dərisi rolunu ifa edir, Ş.Perronun “Çəkməli pişiyində” olan nəhəng və Qrim qardaşlarının təsviri etdiyi Ölüm pərisi bu romanda tam müasir səpgidə verilir.

Burada təyyarələr, yerin altı ilə hərəkət edən maşınlar, qramafonlar, asfalt yollar və bu yollarla süretlə hərəkət edən avtomasınlar var ki, bütün bunlar əsərin müasir ruhda səslənməsinə yardım edir. Əsərin başlıca ideyası da məhz elə bu müasir ruhla bağlıdır. Ferreyra, dövrünün bir çox eybəcər hadisələrini bu motivlər, obrazlar və süjetlər vasitəsilə ifadə etmişdir. Bu əsər, əslinə qalanda, həm də siyasi pamphletdir. Yazıçının vətəni Portugaliyada, ümumiyyətlə, bütün dünyada və Avropa ölkələrində o dövrdə baş verən bir sıra siyasi hadisələr bu əsərdə kəskin satirik, bəzən isə yumşaq humoristik formalarda təsvir olunmuş və müəllif bütün bu neqativ hallara özünün bir ziyanlı münasibətini bildirmişdir.

Əsərin hələ lap əvvəlində müəllif diplomatlarla bağlı fikrini belə bildirir: "...estetik tələblərə uyğun olaraq, bizim bütün xaricdə olan diplomatik nümayəndələrimiz (nə etmək olar, onların işi belədir) xüsusi üstünlükdən istifadə edirlər: bilirsən, burada vəziyyət başqdır, cərrahlar onların başlarını kəsmir, yalnız saman çöpü ilə onların beyinlərini sorurlar. Belə ki, qıraqdan baxanda onların başı adı başdır. İngilislər, məsələn, görsünlər ki...". Müəllif bu diplomat tiplərini öz ölkəsinin yaxın tarixindən götürüb. Belə ki, onlarla tanış olmaq istəsən BMT-nin Baş Assambleyasında Portugaliya diplomatlarının çıxışlarına nəzər salmaq kifayətdir.

Romanda Tərs-Məssəb şəhəri təsvir olunub. Bu şəhərdə insanlar təpəsi üstə gəzir, tərs-məssəb iş görür, ağlamaq lazımlı olanda gülür, gülmək lazımlı olanda ağlayırlar, çımrılıkda paltarla, qonaqlıqda çımrılık paltarında gəzirlər və s. Bu detallı da yazıçı real həyatdan götürüb: o vaxt Lissabonda kəllə-mayallaq gəzməyənləri faşist həbsxanalarında və konslagerlərində "müalicə" edirdilər.

Romanın çox maraqlı yerlərindən biri də müəllifin incəsənət və ədəbiyyata münasibətini ifadə edən yeridir. Yazıçı özü modernist (neorealizm) ədəbi cərəyanın nümayəndəsi olmasına baxmayaraq, həmin dövrdə Avropanı bürüyən eybəcər, bəzən mənasız, saxta və uydurma ədəbi məktəblərə çox mənfi münasibət bəsləmiş, onları ən kəskin üsullarla tənqid atəşinə tutmuşdur. "Qanadlı qramafon" fəsildə bu mövzuya həsr olunmuş bir parçada müəllif xüsusilə geniş yayılmış ekzistensializmə münasibətini belə bildirmişdir:

- "Kitab mağazasında yazıçılar satıcırlara belə müraciət eliyirdilər:
– Zəhmət olmasa, Parisdən göndərilmiş axırıncı valları göstərin.
– Bizdə mavi kədər sousunda Ultrarasional irrasionalizm var.

– Öla!
– Bir də, çəhrayı ümid sousunda İnfrairrasional irrasionalizm təklif eliyə bilərik.

– Xarıqə!


– Bundan başqa, Eşitmə üzrə Məktəblər yeni məktəbinin valları var. Yeni estetik normadı! Sizə səssiz və cisimsiz dünya olan təlatümlər gəlib çatanda, qapalı gözlərlə yazmaq lazımdı.

– Möcüzə!

Və yazılıçılardan qoltuqlarının altında hazır mənəvi məmulatlar apararaq, mağazanı tərk etdiyirdilər. Hər cür, o cümlədən də dahiyənə məmulatlar...”

Bütün bunlarla yanaşı, Joze Qomes Ferreyra həyata inamlı baxır, Cəsur Joanın Qorxaq Joana, eləcə də onu əhatə edən bütün saxta pəri-lərə, üzməklə qurtarmayan gölə, adamı ağaca çevirən qüvvələrə, Joani hissə-hissə udan sehrlili çubuğa, sehrlili qəsrə və oradakı ölüm mələyinə, bədheybət nəhəngə qalib gələcəyinə inanır. Cəsur Joan qorxunun özünə qalib gəlir. Bu işdə, həmişə olduğu kimi, xeyirxah qüvvələr – bal rəngli saçları olan qızçıqaz, Qırmızı papaq qoca, Joze Qomes Ferreyranın özü onun köməyinə gəlir (dünya xali deyil, hələ xeyir qüvvələr var!). Bir də ki, heç nə olmasa da yer üzündə gözəl, işıqlı nağıllar var. Özü də belə nağılları bizim avropalı qardaş və bacılarımız, baba və nənələrimiz danişırsa demək hər şey yaxşı olacaq. Vəssalam!

Cəlil Nağıyev





I fəsil

DOVŞAN YUVASI İLƏ ÜZÜAŞAĞI

Alisa sahildə, böyük bacısının yanında oturub, boş-bekar dərixirdi. Başını qatası heç bir məşğuliyyət yox idi. Doğrudur, o, bir-iki dəfə boylanıb, bacısı oxuyan kitaba baxdı, ancaq orada nə şəkil var idi, nə də yazını oxuya bildi. O düşündü: “Şəkilsiz, oxuya bilmədiyin kitabın nə əhəmiyyəti var”.

Qız dilxor-dilxor düşünməyə başladı (əlbəttə, belə isti gündə düşünmək də asan iş deyildi, başı heç işləmirdi) ki, qızçıçəyindən çələng hörmək, əlbəttə, pis olmazdı, amma bunun üçün gərək ayağa durayıdı, gedib qızçıçəyi dərəydi. Elə bu zaman yanından qırmızı gözlü ağ dovşan qaçıdı.

Burada, əlbəttə, qeyri-adi bir şey yox idi. Dovşanın öz-özü-nə “Ah fəlakət, fəlakət! Mən gecikirəm!” deməsi də Alisaya o qədər qeyri-adi görünmədi. Sonralar Alisa bunu xatırlayanda ağlına gəldi ki, axı buna təəccüblənməli idi. O zaman isə ona hər şey təbii görünmüdü.

Dovşan jiletinin cibindən saat çıxarıb baxdı, sonra daha da bərk qaçıdı, bunu görən Alisa yerindən sıçradı, çünkü birdən ağlına gəldi ki, hələ indiyə qədər nə jilet geyən, nə də cibindən saat çıxaran dovşan görməyib. Qız maraqla onun dalınca cumdu, xoşbəxtlikdən lap vaxtında Dovşanın qəfildən hasarın yanındakı böyük dovşan yuvasına girdiyini gördü.

Alisa cəld Dovşanın ardınca yuvaya girdi və heç fikirləşmədi ki, onu yuvadan kim çıxaracaq.

Dovşanın yuvası əvvəl yeraltı yol kimi düz idi, sonra gözlənilmədən elə bir ucurum çıxdı ki, qarşısına, Alisa özünü saxlaya bilməyib, dərin quyuya düşdü.

Ya quyu çox dərin idi, ya da o həddindən artıq yavaş enirdi – çünkü bu müddətdə ətrafa baxmağa və nə baş verəcəyi barədə düşünməyə onun kifayət qədər vaxtı vardı. Alisa çalışdı ki, əvvəl aşağını görsün, sonra hara düşəcəyini bilməyə cəhd etdi. Aşağı çox qaranlıq idi, heç nə görmək olmurdu.

Qız quyu divarlarına baxdı: orda bufet və kitab ləmələri gördü. Hər tərəfdə payalardan xəritələr və şəkillər asılmışdı. O, aşağı uça-uça ləmələrin birindən, üstündə “PORTAĞAL MARMELADI” yazılmış banka götürdü, amma çox məyus oldu, banka bomboş idi. Alisa onu aşağı atmağa cəsarət etmədi, çünkü kimi isə zədələyəcəyindən qorxdu. Fürsət tapıb bankanı yanından ötüb-keçdiyi bufetin birinə qoydu.

– Bəli, – Alisa düşündü, – belə bir uçuşdan sonra mənim üçün nərdivanдан yerə yixilmaq boş şeydir. Evdə məni yamanca qoçaq sayacaqlar ha! Nərdivan nədir! Mən damdan belə yixısam, səsimi də çıxarmaram. (Bu lap həqiqətə bənzəyirdi).

Aşağı, aşağı, aşağı... Bu uçuşun əvvəl-axır sonu çatacaqmı görəsən?

O ucadan dedi:

– Maraqlıdır, görəsən, bu müddətdə mən nə qədər məsafə uçmuşam? Yəqin ki, Yerin mərkəzinə yaxınlaşıram. Məncə Yerin mərkəzi min altı kilometr dərinliyindədir. (Çünki Alisa sinifdə dərs zamanı buna oxşar bir şey eşitmışdı. Hərçənd, düşdüyü vəziyyət Alisaya öz biliyini göstərməyə yol verməsə də – axı burda onu dinləyən yox idi – hal-hazırda keçmiş dərsləri təkrarlamaq üçün münasib fürsət yarammışdı). Bəli, bu təxminən dəqiq məsafə idi. İndi də bilmək istəyirdi Yerin hansı Uzunluq və En dərəcəsindədir? (Uzunluq və En dərəcələri barədə bir təsəvvürü olmayan Alisa, elmi istilahlar işlətməyi çox sevərdi).

O yenidən sözə başladı:

– Maraqlıdır, bəlkə yerin ortasından keçib o taya çıxacağam? Başı üstə gəzən adamların içində düşsəydim, nə gülməli olar!

Mənə elə gəlir ki, onların adı anti... antipatiyadır... (Ancaq indi razı qaldı ki, nə yaxşı onu eşidən yoxdur, çünkü axırıncı söz çox da doğru deyilməmişdi). Ancaq mən kimdənsə soruşmalyam: Xanım, zəhmət olmasa, deyin görüm, sizin ölkənin adı nədir?! Bura haradır? Yeni Zelandiya, yoxsa Avstraliyadır? (Bunu deyə-deyə o, reverans etməyə çalışdı – təsəvvür edin: havada reverans etmək! Bəlkə siz də belə edə bilərdiniz?) – Hə avam qızçığazdır, – deyib onlar mənim haqqımda düşünəcəklər! Yox, bunu əsla soruşmaq olmaz; bəlkə də ölkənin adı bir yerdə yazılıb.

Aşağı, aşağı, aşağı... Başqa iş görmək qeyri-mümkün olduğu üçün Alisa, öz-özüylə danişmağa başladı:

– Təsəvvür edirəm, axşam Dina mənsiz necə darıxacaq! (Dina pişikdir). Güman edirəm ki, çay içiləndə, ona da bir nəlbəki süd verməyi unutmazlar. Dina, əzizim, elə istəyirəm ki, indi burda mənim yanımda olasan! Təəssüf ki, burda siçan yoxdur, amma sən havada yarasa, (bilirsənmi yarasa da siçana oxşayır) ya da qırxa-yaq tuta bilərdin. Maraqlıdır, pişik qırxayağı yeyirmi görəsən?

Sonra Alisa mürgülədi, yuxulu-yuxulu təkrarlamağa başladı:

– Pişik yarasanı yeyirmi görəsən? Pişik yarasanı yeyirmi görəsən? Bəzən də, – yarasa pişiyi yeyir, – deyirdi. (Çünki qız bu iki sualın heç birinə cavab verə bilmədiyindən, arasında fərq görmürdü).

Sonra o, doğrudan yuxuladı və belə bir yuxu gördü: Dinanın pəncəsindən tutub gəzir və ciddiyətlə deyir: “Dina, indi düzünü de, ömründə yarasa, ya qırxayaq yemisən?” – Birdən, Şap, Şarap! Şap – O, cir-çırpinin, quru yarpaqların üstə düşdü və bununla da ucuş qurtardı.

Alisa zərrə qədər də əzilmədi. Bir göz qırpımında o ayağa qalxdı. Yuxarı baxdı, lakin başının üstü tamam qaranlıq idi. Qarşında uzun bir yol göründü. Bu yol boyu sürətlə qaçan Ağ Dovşan hələ də uzaqdan görünürdü. Bir saniyə də itirmək olmazdı. Alisa elə vaxtindəca yel kimi götürdü, çünkü tini burulub, gözdən itən Ağ Dovşanın sözlərini eşitdi:

– Ay aman, yaziq qulaqlarım, bişərlər! Mən nə yaman gecikirəm!

Alisa tini burulub ona çatınca Dovşan görünməz oldu: qız işıqlı, alçaq tavanlı uzun zala gəlib çıxmışdı. Tavandan yan-yana sallanmış çiraqlar zalı işıqlandırırdı.

Zalın hər iki tərəfində çoxlu qapı vardı, amma hamısı bağlı idi. Alisa zalın hər iki tərəfini gəzə-gəzə bir-bir qapıları açmaq istədi – bacarmadı, sonra da necə və nə vaxt burdan çıxacağını düşünə-düşünə kədərlə zalın ortasına qayıtdı.

Birdən Alisa qarşıda qalın şüşədən düzəlmış üçayaqlı, balaca masa gördü. Masanın üstündə kiçik bir qızıl açar vardı. O, dərhal fikirləşdi ki, açar zaldakı qapıların hansı birləşə düşə bilər. Əfsus, ya açar yeri çox iri idi, ya da açar çox kiçik idi. Açıq qapıların heç birləşə düşmədi. Ancaq zalı ikinci dəfə dolandıqda ilk dəfə görmədiyi oyuncaq pərdəyə yanaşdı. Pərdənin dalında, otuz santimetr hündürlüyündə balaca qapı vardı. Alisa açarı qapının açar yerinə saldı – açarın qapiya düşməsi qızı bərk sevindirdi.

Alisa qapını açdı. Siçovul yuvasından azca enli bir yol gördü. O, dizləri üstə durub içəri baxdı. Sizin heç xəyalınıza da gəlmə-yən çox gözəl bir bağça gördü. Alisa bu qaranlıq zaldan çıxməq və yaraşıqlı gül ləkləri, sərin fəvvarələri olan həmin o bağçada gəzmək istədi! Lakin o, qapıdan başını da belə içəri sala bilmədi. “Başımı sala bilsəm də, – zavallı Alisa düşündü, – xeyri yoxdur. Bəs ciyinlərim? Ah, kaş mən teleskop kimi yiğila biliydim. Bu işə necə başlayacağımı bilsəydim, zənn edirəm ki, öhdəsindən gələrdim”.

Bilirsınızmi, son zamanlar Alisanın başına o qədər qeyri-adi hadisələr gəlirdi ki, qız az qala hər şeyin mümkün olduğuna inanmağa başlamışdı.

Qapının ağızında gözləmək faydasız idi. Ona görə geri, – məsaya tərəf qayıtdı. O az da olsa ümid edirdi ki, masanın üstdə başqa bir açar, ya da nisanın teleskop kimi yiğiləm biləcəyini öyrədən bir kitab tapacaq. Bu dəfə masanın üstündə kiçik şüşə gördü. Alisa düşündü: “Şübhəsiz ki, şüşə əvvəl burda yox idi”. Şüsəyə bağlanmış kağız parçasında çox gözəl, iri hərflərlə “MƏNİ İÇ” sözləri yazılmışdı.

“Məni iç” deməyə nə var ki, lakin ağıllı, balaca Alisa çox da tələsmədi.

— Yox, əvvəlcə baxım görüm orda “Zəhər” sözü yazılmayıb ki. — O, yanğın, vəhşi heyvanlar, başqa xoşagəlməz hadisələrin qurbanı olan uşaqlar haqqında tez-tez məzəli əhvalatlar oxuyardı. Çünkü bu uşaqlar, dostlarının öyrətdikləri sadə qanunları yada salmaq i stəmirdilər. Məsələn; əgər siz bərk közərmış atəş-keş əlinizdə çox saxlasanız əlinizi yandırar, əgər siz biçaqla əlinizi dərin dən kəssəniz, mütləq qan axar. Alisa heç vaxt yadından çıxartmırkı ki, əgər siz “Zəhər” yazılmış şüşədən bir xeyli içsəniz, çox güman ki, tez, ya gec qarnınız pozular.

Lakin şüşədə “Zəhər” yazılmamışdı. Ona görə Alisa ürək edib, şüşənin içindəkinin dadına baxdı. Ləzzətli olduğunu görüb, (həqiqətən də bu maye albalı tortu, peçenye, ananas, qızarmış hindtoyuğu, qaymaqlı saqqız konfeti, süd və yumurta qatışığının dadını verirdi) şüşəni lap başına çəkdi.

Alisa qışqırdı:

— Özümü qəribə hiss edirəm! Sanki teleskop kimi yiğiliram!

Doğrudan da, indi onun boyu iyirmi-iyirmi beş santimetridi. Alisanın üzü güldü, çünkü yadına düşdü ki, balaca qapıdan o gözəl bağçaya girmək üçün elə bu boyda olmaq lazım idi. Amma, Alisa daha kiçilməyəcəyinə əmin olmaq üçün iki-üç dəqiqə də gözlədi. O, bir az həyəcanlı idi. “Bu elə ola bilər ki, — Alisa düşündü, — mən şam kimi əriyib tamamilə yox olam. Maraqlıdır, görəsən onda nəyə oxşayaram?” — O, sönmüş şamin alovunu təsəvvür etməyə çalışdı. Lakin bacarmadı. Çünkü indiyə kimi buna bənzər bir şeyi heç yuxusunda da görməmişdi.

Bir az keçdi, daha kiçilməyəcəyinə əmin oldu və nəhayət, bağçaya girmək qərarına gəldi. Zavallı Alisanın bəlalı başı! O, qapıya yaxınlaşdıqda məlum oldu ki, qızıl açarı unudub; açarın dalınca qayıtdı, gördü ki, onu götürməyə boyu çatmir; şüşə masanın üzərindəki açarı aydınca görürdü, amma masanın ayağından

yapışıp yuxarı çıxmağa nə qədər çalışdısa bacarmadı, çünki masanın ayağı çox sürüşkən idi. Qızıl açarı əldə etmək təşəbbüsünün faydasız olduğunu görüb, zavallı balaca yorulub döşəmə-yə düşdü, acı-acı ağladı.

Sonra Alisa sərt tərzdə öz-özünə dedi:

– Bəsdir zaridin! Bircə bu çatmırkı. Ağlamaqla yara sağalmaz. Məsləhət görməzdim gözünün yaşını tökəsən.

O çoxdandır ki, özünə yaxşı məsləhətlər verməyə adət etmişdi (hərçənd onları nadir halda yerinə yetirirdi) və hərdən özünü elə sərt danlayırdı ki, gözləri yaşarındı. Bir dəfə öz-özüylə kroket oynayan zaman özünü aldatdığını görə, özünə qulaqburması vermişdi. Ümumiyyətlə, bu qəribə uşaq, iki müxtəlif adamı bir sıfətdə görmək həvəsində idi. “İndi isə özümü iki adam kimi görmək, – zavallı Alisa düşündü, – mənasızdır. Zənnimcə, mənim indiki vəziyyətim təkcə bir ləyaqətli adama çata-çatmaya!”

Bir az keçəndən sonra o, masanın altında kiçik şüşə qutu gördü. Qız qutunu açdı, balaca bir piroq tapdı. Piroqun üstü xırda kişmişlə, gözəl xətlə yazılmışdı: “MƏNİ YE”.

Alisa dedi:

– Yaxşı, mən piroqu yeyərəm. Əgər boyum uzansa açarı götürə bilərəm, əgər qısalşa, onda sürünbə qapının altından keçərəm. Hər iki halda mən bağçaya girə bilərəm. Bunun necə baş verəcəyinin qeydinə qalmayacağam!

O, bir tikə uddu, “hər iki halda! Hər iki halda!” – sözlərini nigaranılıq içində bir neçə dəfə təkrar etdi. Alisa uzandığını, yaxud qisaldığını bilmək üçün əli ilə başını tutdu.

O, bir tikə uddu, “hər iki halda! Hər iki halda!” – bir sözlə, piroq yeyən hər bir kəs belə olur. Amma Alisa qeyri-adi hadisələrin mütləq baş verəcəyinə vərdiş etmişdi, buna görə indiki adı vəziyyətin gedisi ona dözülməz dərəcədə darıxdırıcı göründü.

Qız tələm-tələsik piroqu yeyib qurtardı.

II fəsil

GÖZ YAŞI GÖLÜ

Qəribədir, çox qəribədir! – deyə Alisa qışqırdı. – (O elə təec-cüblənmişdi ki, sadə sözlərlə fikrini ifadə edə bilmirdi, özündən təzə sözlər uydurmağa başladı). – İndi mən Yer üzündə misli görünməmiş lap böyük teleskop kimi uzanıram! Əlvida, dabancıqlarım! (Çünki o, aşağı, ayaqlarına baxdıqda, onlar elə uzaqlaşmışdı ki, sanki tamam gözdən itmişdi). Ah, mənim yazıl, balaca ayaqlarım! Görəsən indi sizə bəs corabı, ayaqqabını kim geydirəcək! Əminəm ki, mən bunu edə bilmərəm. Mən indi çox uzaqdayam, sizin qeydinizə qala bilmərəm, özünüz öz dərdinizə qalın...

“Lakin onlara qarşı mütləq mərhəmətli olmaq lazımdır. – Alisa düşündü. – Yoxsa, bir də gördün ki, məni istədiyim yerə aparmadılar. İcazənlə, hər yeni ildə onlara bir cüt təzə başşaq bağışlayacağım!”

Qız bu işin planını ölçüb-biçməyə başladı. O düşündü: “Onları kuryerlə göndərmək lazım gələcək. Məzəli olacaq: öz ayaqlarına hədiyyə göndərəcəyəm! Ünvanı da çox qəribə olacaq:

*Alisanın evi
Uzun xalça küçəsi
şəxsən sağ ayaq hazırlatlarınə*

– Mən yaman boşboğazlıq edirəm! Nə deyirsən de, boyum azı üç metr var. Nəhayət, o, qızıl açarı götürdü və tələsik bağçanın qapısına tərəf getdi.

Zavallı Alisa! O, böyrü üstə uzandısa da bağçaya ancaq bir gözü ilə baxa bildi. İndi içəri girməyə cəhdி əvvəlkindən də ümidsiz idi. Qız yenə hönkürüb ağladı.

Sonra dedi:

– Heç utanmirsan! Böyük qızsan, (belə deməyə tamamilə ixitiyari vardı) amma bu cür bağırsan! Əmr edirəm, bu dəqiqə səsini kəs!

Lakin qız o qədər göz yaşı axıtdı ki, ətrafdı böyük bir göl yarandı.

Bir az keçmiş o, uzaqdan yüngül ayaq səsi eşitdi və tez gözünü sildi ki, görsün gələn kimdir. Bir əlində bala geyilən dəri əlcək, o birində böyük yelpik tutmuş, gözəl geyimli Ağ Dovşan geri qayıdırıldı. O, zal boyunca təngnəfəs qaça-qaca burnunun altında mızıldayırdı:

— Ah, hersoginya, hersoginya! Ah! Mən onu gözlətməli olsam qəzəblənəcək!

Alisa elə bir vəziyyətdə idi ki, kim olursa-olsun kömək istəyəcəkdi. Ona görə Dovşan yaxınlaşanda qız yavaş səslə, qorxa-qorxa dedi:

— Bağışlayın... xahiş edirəm.

Dovşan bərk diksindi, dəri əlcəyi və yelpiyi yerə saldı, bacardığı qədər sürətlə qaçıb, qaranlıqda yox oldu.

Alisa yelpiyi, əlcəyi yerdən qaldırdı və zal çox isti olduğundan yelpikləyə-yelpikləyə dedi:

— Gör ha! Bu gün hər şey nə qəribədir, dünən isə hər şey həmişəki qaydada idi. Maraqlıdır, görəsən mən bir gecədə dəyişilmişəmmi? Qoyun bir fikirləşim, səhər yuxudan duranda həmişəki kimi idim? Deyəsən yadına düşür, bir azca özümü başqa cür hiss edirdim. Yaxşı, əgər mən — mən deyiləmsə, onda bəs ümumiyyətlə mən kiməm? Ah bu nə çətin tapmaca imiş!

O, tanıdığı yaşlılarından birinə çevrilib-çevrilmədiyini bilmək üçün onları bir-bir xəyalından keçirdi.

— Əminəm ki, Ada deyiləm, çünki onun uzun, buruq-buruq saç var, mənim isə saçım qəti burulmur. Əminəm ki, Mabel ola bilmərəm, çünki mən savadlıyam, o isə... Eh, o çox az bilir! Bir də ki o — odur, mən isə — mən. Eh! Bütün bu işlər necə də dolasıqdır! Baxaq görək keçmişdə bildiyimin hamısını indi bilirommisi? İcazənlə: dörd dəfə beş on iki, dörd dəfə altı on üç, dörd dəfə yeddi... Eh! Bu üsulla mən heç vaxt iyirmiyə çatmaram. Bir də ki, vurma cədvəlini bilmək, hələ heç bir şey demək deyil. Coğrafiyaya baxaq: London – Parisin paytaxtıdır. Paris – Romanın paytaxtıdır, Roma da... Yox, əminəm ki, bütün bunlar düz deyil. Deyəsən mən çevrilib Mabel olmuşam! “Şən arı məs-kənində...” şerini görüm əzbərdən deyə bilərəmmi?

O sanki müəlliməyə cavab verirmiş kimi döşlüyündə əllərini cütlədi və şeri deməyə başladı. Lakin səsi xırıltılı və qəribə çıxırdı, sözləri də düzgün demirdi:

O yerdə ki, tənbəl Nil¹
Yarib keçir səhranı.
Bala timsah üzərək
Qamışlıqdan boylanır.

Zərli quyruğunu o
Çırçıp səslənən suya.
Qızılı zirehinə
Yağış yağdırır guya.

Açıb ağızını gülür
(Sən güləmməzsən belə!)
Körpəcə balıqları
Udmaqçın, tutur dilə.

– Əminəm ki, şeri başdan-ayağa səhv deyirəm! – Zavallı Alisa qışqırdı və şerin gerisini söyləmək istədikdə gözü yenə yaşardı. – Şübhəsiz mən, bu gündən sonra Mabeləm. Mən onların mənfur evində yaşamalı olacağam. Yox, bu barədə bir daha fikirləşməliyəm! Əgər mən – Mabeləmsə, yaxşısı budur elə buradaca qalım. Onlar əbəs yerə başlarını quyuya sallayıb: “Yuxarı çıx, əzizim!” məni çağıracaqlar. Mən isə ancaq yuxarı baxıb soruşacağam: “Mənə əvvəlcə deyin görüm mən indi kiməm?” Onların dedikləri ad xoşuma gəlsə, burdan çıxaram, xoşuma gəlməsə, başqa adam olana qədər burada qalaram... Aman allah! – Alisa yenə göz yaşları içində çığırdı. – Mən indi, doğrudan da, istəyi-rəm ki, onlar başlarını quyuya sallayıb məni səsləsinlər. Burada tək-tənha qalmaqdən lap cana gəldim!”

O bunu deyib, öz əllərinə baxdı və təəccübləndi, danışdığı müddətdə Dovşan balaca, dəri əlcəyindən birini geymişdi. “Bu-

¹ Şerlərin tərcüməsi Fikrət Sadığındır.

nu necə edə bilərdim? – deyə düşündü. – Deyəsən yenə kiçildim”. O, ayağa qalxdı və masaya yaxınlaşdı ki, onun vasitəsilə boyunu ölçüsün. Bəli, indi o, təxminən iki fut hündürlükdə idi, amma sürətlə kiçilirdi. Tezliklə anladı ki, bunun səbəbi əlində tutduğu yelpikdir. Tamam kiçilib yox olmamaq üçün elə vaxtında da tələsik onu yerə tulladı.

– Mən güclə xilas oldum! – Alisa gözlənilməz dəyişiklikdən yaman qorxdu, – amma hələ də salamat qalmağından razı idi, – hə, indi də bağçaya!

O cəld geri, balaca qapıya tərəf qaçı! Qapı yenə bağlı, qızıl açar da əvvəlki kimi şüşə masada idi. “İşim əvvəlkindən də pis oldu, – qız düşündü. – Mən heç vaxt indiki qədər kiçilməmişdim! Xəbərdar edirəm ki, bu boyda kiçilmək pisdir, olduqca pisdir!”.

Birdən onun ayağı sürüşdü, bir anda – şapp! – Alisa çənəsinə qədər şor suya düşdü. İlk növbədə ağılna gəldi ki, yəqin dənizə düşüb.

Öz-özünə dedi:

– Əgər belədirse, dəmiryol qatarı ilə qayıda bilerəm. – Alisa ömründə bircə dəfə dəniz sahilində olmuşdu və belə bir nəticəyə gəlmışdi ki, İngiltərə sahillərinin hansı yerində olursunuzsa olun, dənizin hər yerində soyunmaq üçün çoxlu kiçik otaq, taxta bellə qum qazıyan çoxlu uşaq, mebellə təchiz edilmiş bir sıra ev və dəmiryol stansiyası görəcəksiniz. Alisa üzmək bacarırdı, amma bir qədər keçəndən sonra anladı ki, bayaq boyu doqquz fut hündürlükdə olanda ağlayıb tökdüyü göz yaşı gölündədir.

Gölü uzununa və eninə üzərək quruya çıxmaga cəhd edən Alisa dedi:

– Elə ağladığım üçün təəssüf edirəm! Cəza olaraq indi öz göz yaşlarını içində boğulmalıyam! Əlbəttə, bu çox qəribə olacaq. Lakin bu gün hər şey qəribədir.

Bu zaman o, lap yaxında suda şappılıt eşitdi və nə olduğunu bilmək üçün yaxına üzdü. Əvvəlcə elə bildi ki, bu su inəyi, ya da begemontdur. Lakin çox kiçildiyi yadına düşdükdə diqqətlə baxdı və özü kimi sürüşüb gölə düşmüş bir siçan gördü.

Alisa düşündü: "Görəsən bu siçanla danişmağın mənası var mı?" Burda hər şey qeyri-təbiidir və mən əminəm ki, o danişa bilir. Hər halda yoxlamaq çətin deyil". O, sözə başladı:

— Ay siçan! Siz göldən çıxmaq üçün bir yol bilirsinizmi? Mən bayaqdan o qədər üzmişəm ki, yorulmuşam, ay Siçan! (Alisa elə bilirdi ki, Siçanla ən düzgün danişq üsulu belədir: o heç vaxt buna oxşar vəziyyətə düşməmişdi, qardaşının latin qrammatikası kitabında oxuduğu yadına düşdü: "Siçan – siçanı – siçanla – siçan haqda!").

Siçan şübhə ilə ona baxırdı, sanki xırda gözü ilə ona göz vurur, lakin cavab vermirdi.

"Bəlkə ingiliscə başa düşmür. — Alisa düşündü. — Güman edirəm ki, bu siçan hələ istilaçı Vilhelmlə gəlmış fransız Siçanıdır". (Çünki onun tarixdən bildiyi bütün məlumatlarına əsasən bu hadisədən neçə il keçdiyini çox da dəqiq təsəvvür edə bilmirdi)

— O bu dəfə fransızca sözə başladı:

— Ue ma şə? (Mənim pişiyim hardadır?) — Onun fransız dərsliyindən bildiyi ilk cümlə bu idi.

Siçan gözlənilmədən sudan sıçradı və dəhşətdən titrədi.

— Ah, üzr istəyirəm! — deyə tez səhvini düzəldən Alisa yazıq heyvanın hissiyyatını təhqir etdiyinə görə qüssələndi. — Mən tamam unutmuşdum ki, siz pişikləri sevmirsınız.

— Pişikləri sevmirəm! — Siçan kəskin, coşqun səslə qışkırdı.

— Mənim yerimə sən olsaydın, pişikləri sevərdinmi?

Alisa mülayim səslə dedi:

— Çox güman ki, yox. Buna acığınız tutmasın! Amma təəssüf ki, bizim pişiyimiz Dinanı sizə göstərə bilmirəm; zənnimcə onu bircə dəfə görsəniz, pişikləri bəyənərsiniz. O, çox gözəl, sakit heyvandır. — Alisa tənbəl-tənbəl göldə üzərək sanki öz-özüylə danişirmiş kimi davam edirdi. — Pişik sobanın yanında uzanıb, pəncəsini yalayıp, üz-gözünü yuyur... Onu yedizdirəndə elə mehriban və səliqəli olur ki... Siçanları tutmaqdə məharətinə də söz ola bilməz!.. Oy, məni bağışlayın — Alisa yenə qışkırdı, çünki Siçan tüklərini qabartdı, bu dəfə əməlli-başlı hirsəndiyi aşkar hiss olundu. — Əgər istəmirsinizsə, daha bu barədə danişmariq!

Quyruğunun ucuna qədər tir-tir əsən Siçan qışqırdı:

– Bəli, biz bu barədə danışmayacaq! Guya ki, mən bu barədə danışmaq istəyirdim! Biz siçanlar həmişə pişiklərə nifrət edirik: onlar iyrənc, murdar, alçaq heyvandır! Mən bu sözü eşitmək istəmirəm!

Söhbəti dəyişməyə çox çətinlik çekən Alisa dedi:

– Daha bu barədə danışmaram. – Siz... Siz... itləri sevirsiniz? Siçan cavab vermədi. Alisa ehtirasla davam etdi:

– Bizim evin yanında çox gözəl, balaca bir it var... Parlaq gözlü, balaca teryer, bilirsinizmi...m...o! Bax, belə uzun, qıvrım şabalıdı tükləri var! Siz ona nə atsanız, hər şeyi qapar, dal ayaqları üstə durub yemək istəyər, o, ümumiyyətlə hər işi bacarır! Onun bacardıqlarının yarısı da yadına düşmür. Bilirsinizmi o, fermerin itidir, sahibi deyir ki, o, çox faydalı heyvandır. Qiyməti də yüz funtdur! Fermer deyir ki, teryer bütün siçovulları məhv edir və “oy, əzizim!” – Alisa pərt olaraq qışqırdı. – Təəssüf edirəm, mən yenə sizi hırslındirdim! – Çünkü Siçan iri dalğaları yararaq bacardıqca tez üzüb ondan aralandı.

Alisa nəvazişlə Siçanı çağırdı:

– Əziz Siçan! Geri qayıdın. Sizin xoşunuza gəlmirsə, bundan sonra biz nə itdən, nə də pişikdən söhbət açarıq.

Bunu eşidən Siçan çöndü və yavaş-yavaş geri, Alisaya tərəf üzdü; onun üzü ağappaq idi. (Alisa düşündü, “hırsındendir”) Siçan boğuq, titrək səslə dedi:

– Sahilə çıxaq, mən başıma gələn əhvalatı başdan-ayağa sənə danışaram. O zaman başa düşərsən nə üçün mən pişiyə, itə nifrət edirəm.

Sudan çıxmaq vaxtı idi: gölə düşmüş Qaz və Dront, Tutuquşu, Lori və Qartal, cürbəcür başqa qəribə quşlar və heyvanlar suda qaynaşıldılar. Alisa başda olmaqla bütün dəstə sahilə tərəf üzdü.

III fəsil

KÖNÜLLÜ CİDIR VƏ DAVAMI

Sahildə çox qəribə dəstə toplaşmışdı: ağırlıqdan qanadları yerlə sürünen quşlar, dərisi bədəninə yapışmış heyvanlar. Hamisi da yamyaş, hirsli, narazı!

Əlbəttə, birinci, ən vacib iş qurunmaq idi; onlar bu barədə məsləhətləşirdilər. Bir neçə dəqiqədən sonra Alisa sıxılmadan söhbət edirdi. Sanki onları çoxdan tanıydırdı. O, uzun-uzadı Lori ilə höcətləşdi. Nehayət, qaşqabağını sallamış Lori dedi:

– Mən səndən böyük olduğuma görə daha yaxşı bilirəm. Onun yaşının nə qədər olduğunu təsəvvür etməyən Alisa bununla razılaşa bilməzdi. Lori isə yaşı deməkdən qəti imtina etdi və beləliklə də söhbət bitdi.

Görünür onların içində xüsusi hörməti olan Siçan nəhayət bildirdi:

– Əyləşin və mənə qulaq asın! Mən sizi çox tezliklə qurudaram.

Hamı o saat Siçanı dövrəyə aldı. Alisa gözlərini ondan çəkmirdi, çünki əmin idi ki, tez qurunmasa, möhkəm xəstələnəcək.

Siçan təkəbbürlə dedi:

– Hım! Hazırınsızmı? İndi danışacağım əhvalat bildiklərimin ən qurusudur. Xahiş edirəm sakit olun! İngiltərəni istila etmək üçün Roma papasının xeyir-duasını alan İstilaçı Vilhelm şahlara ehtiyacı olan ingilislər tərəfindən tezliklə tərksilah edildi. Daha sonra ingilislər tac alınmasına və istilaya tamamilə alışdırılar. Edvin, Morkar, Mersiya, Nortumbriya qrafları...

Lori titrəyə-titrəyə dedi...

– Uf!

– Üzr istəyirəm! – Siçan narazılıqla ona baxdı, lakin çox hörmətlə etiraz etdi. – Siz nə dediniz?

– Mən susmuşam, – deyə Lori tələsik cavab verdi.

Siçan dedi:

– Mənə elə gəldi ki, siz nəsə dediniz. Davam edirəm. Edvin, Morkar, Mersiya, Nortumbriya qrafları onun tərəfinə keçdilər.

Hətta vətənini sevən baş Kenterberiya keşisi Stiqand bu hərəkəti bəyəndi...

Ördək soruşdu:

– Nəyi bəyəndi?

– Bunu bəyəndi! – deyə Siçan çox açıqla cavab verdi. – Siz, əlbəttə ki, “bunun” nə olduğunu bilirsiniz?

– Mən bir şey tapanda “BUNUN” nə olduğunu çox yaxşı bili-rəm, – Ördək dedi. – Həmişəki kimi bu, qurbağa, ya da soxulcan olur. Məsələ baş keşisin məhz nəyi tapmasındadır?

Siçan onun sualına fikir vermədi, lakin tələsik davam etdi:

– O, Edqar Atelinqlə birlikdə Vilhelmi qarşılıamağa çıxdı və tacı ona təklif etməyi doğru bildi. Əvvəlcə Vilhelm özünü çox sadə aparırdı. Lakin normanlıların həyasızlığı... Mənim əzizim, indi özünü necə hiss edirsən? – deyə o, gözlənilmədən Alisaya müraciət etdi.

– Əvvəlki kimi yamyaşam, – deyə Alisa məyus halda cavab verdi. – Deyəsən heç qurumuram.

Ayağa duran Dront vüqarla dedi:

– Elə isə mənim təklifim var, iclası kəsək və başqa bir tədbir tökək.

Qartal dedi:

– İngiliscə danışın! Mən bu uzun sözləri başa düşmürəm və əminəm ki, siz də heç nə başa düşmürsünüz.

Qartal təbəssümünü gizlətmək üçün başını salladı, quşların bəzisi qaqqıldı.

– Demək istəyirəm ki, – deyə Dront incik halda davam etdi, – qurumağımız üçün ən yaxşı üsul könüllü cıdır təşkil etməkdir.

Alisa soruşdu:

– Könüllü cıdır nədir? – qız bir o qədər də bunu bilmək istə-mirdi. Dront isə başqa birinin də sualını gözləyirmiş kimi dayandı. Lakin heç kim heç nə soruşmadı.

– Hə, – Dront dedi, – başa salmağın ən yaxşı üsulu göstər-məkdir!

Drontun nə etdiyini sizə söyləmək istəyirəm. Çünkü qış günlərinin birində bəlkə siz də belə bir şey etmək istədiniz.

Əvvəlcə, o, dairəyə oxşar formada cıdır yolu çəkdi, (“bunun dəqiq olmasının mənası yoxdur” – dedi) sonra da hamı cıdır boyu istədiyi yerdə durdu. “Bir, iki, üç, irəli!” – komandası da heç verilmədi. Hər kəs istədiyi vaxt qaçırmış, istədiyi vaxt dayanırdı. Beləliklə, yarışın qurtarmasını bilmək olmurdu. Amma bütün dəstə yarımcı saat qaçdıqdan sonra qupquru qurudu. Dront göz-lənilmədən komanda verdi:

– Yarış qurtardı!

Heyvanlar və quşlar onu dövrəyə alıb, ağır-ağır nəfəslərini dərərək soruştular: “Bəs qalib gələn kim oldu?”

Dront ciddi fikirləşməmiş bu suala cavab verə bilməzdi. O, barmağımı alına dirəyib (siz adətən Şekspiri şəkillərdə bu vəziyyətdə görürsünüz), bir müddət dayandı, hamı səssizcə gözləyirdi. Nəhayət Dront dedi:

– Hamı udub və hamı da mükafat almmalıdır.

Hamı xorla soruştı:

– Mükafatı kim verəcək?

– Əlbəttə o, – deyə Dront Alisanı göstərərək cavab verdi və hamı səs-küylə qızı dövrəyə aldı.

– Mükafat! Mükafat!

Alisa nə edəcəyini bilmirdi. O, ümidsiz halda əlini cibinə saldı və bir qutu nabat çıxartdı (xoşbəxtlikdən şor su qutunun içində keçməmişdi). Qız hamiya bir-bir nabat paylayıb qurtardı.

Sığan dedi:

– Bilirsinizmi, axı o özü də mükafatlanmalıdır.

Dront qətiyyətlə dedi:

– Əlbəttə. – O, Alisadan soruştı. – Cibində daha nə var?

Alisa kədərli-kədərli dedi:

– Bircə üskük var.

– Bura ver, – deyə Dront tələb etdi.

Hamı yenə onun ətrafinə toplaşdı və Dront bu sözlərlə üsküyü qıza verdi:

– Səndən xahiş edirik bu gözəl üsküyü qəbul edəsən.

Onun qısa nitqindən sonra dəstə razılıqla qışkırdı.

Alisa baş verən əhvalatın mənasız olduğunu düşündü, amma quşlar və heyvanlar elə ciddi idilər ki, o, gülməyə cürət etmədi. Qız fikirləşib cavab tapa bilmədiyindən ədəblə baş əydi, təmtə-raqlı görünməyə çalışaraq üsküyü aldı.

Sonra hamı nabata girişdi. Çaxnaşma və hay-küy qopdu, çünkü böyük quşlar şikayetlənirdilər ki, nabatın “dadına da bax-madılar”, balacalar isə boğulduqlarından kürəklərinə çoxlu qapaz vuruldu. Nəhayət, nabat qurtardı. Hamı yenə Siçanı dövrəyə alıb, ondan yeni bir şey danışmağı xahiş etdi.

Alisa Siçana dedi:

– Siz əhvalatı sona çatdırılmalısınız. – Siçanın yenə də inciməsindən qorxan qız qətiyyətsizliklə piçildadi: – Nə üçün “P” və “İ”-yə nifrət etməyiniz barədə danışmağa söz vermişdiniz.

– Danışaram. Ancaq mənim əhvalatım çox uzun və kədərli-dir, – deyə Siçan, üzünü Alisaya tutaraq, ah çəkdi.

Alisa təəccübələ aşağı, Siçanın quyruğuna baxıb dedi:

– Söz yox ki, bunun davamı uzundur. Amma nə üçün siz ona kədərli deyirsiniz? – Siçan öz əhvalatını danışmağa başladığı zaman qız xeyli baş sındırırdı.

Bu dəfə
Qanın gedib,
Yaxşı düşdün
Əlimə.
Talançılıq,
Oğurluq.
Sənin peşən
bu olub.
Nə eləmisən
bir-bir
sayacağam
sənə mən.

Bu gün ancaq
bununçün
boş-bekaram
səhərdən”.

Teryerə
tutub
üzünü,

Sığan da
dedi
sözünü:
”Hakimsiz

və
vəkilsiz.

Məhkəmə
ağlasığmaz,
hay-küyü
boşlayın,
Ser!
Mən edirəm
eti
raz!”
Küp
qarısı
dilləndi.

Dedikləri
başdan-başa
hiylədir.

“Mən
qanuni hakiməm.

Vəkil də
Mən özüməm,
Şahid də
Mən özüməm.
Mən nə desəm
olacaq
Buna heç yoxdur
şübhəm.
Varsa əgər
danişan,

az danişsin,
 az dinsin,
 sən
 qatil
 və
 oğrusan,
 cəzan
 ölümdür
 sənin!”

Sığan qəzəblə Alisaya dedi:

- Sən diqqətsizsən! Nə haqda düşünürsən? Dillən bir görək!
- Bağışlayın, – deyə Alisa çox təvazökarlıqla cavab verdi.
- Zənnimcə siz, beşinci döngəyə çatdırınız.

Sığan əsəbiliklə qışkırdı:

- Sən hər şeyi tərsinə başa düşürsən! Məni hələ heç kim belə utandırmamışdır...

– USANMISINIZ! – Alisa düz eşitməyib onun sözünü kəsdi.
 Həmişə bacardığı qədər yaxşılıq etməyə hazır olan qız, qayğılaşılıklə Sığana baxdı: – Ah, icazə verin nədən usandığınızı bilim!

Durub getmək istəyən Sığan dedi:

- Mənim heç nəyə ehtiyacım yoxdur. Sən boş danışığınla məni təhqir edirsən.
- Mən heç də bu niyyətdə deyildim! – deyə zavallı Alisa üzr istədi. – Siz çox tez inciyirsiniz!

Sığan cavab verməyib mirıldadı.

- Xahiş edirəm geri qayıdın və əhvalatı danışib qurtarın!
- deyə Alisa onu çağırıldı.

Hamı bir ağızdan ona qoşuldu.

– Bəli, xahiş edirik qurtarın!

Sığan isə başını tərpədib, tez çıxıb getdi.

- Çox təəssüf ki, onu saxlamaq mümkün deyil! – O, gözdən itəndən sonra Lori ah çəkdi.

Qoca Yengəc də vəziyyətdən istifadə edib qızına dedi:

– Ah! Mənim əzizim! Qoy bu sənə dərs olsun, həmişə özünü saxlamağa bacar!

– Az danış, ata! – deyə qızı bir qədər kobud cavab verdi.

– Sən ilbizi də özündən çıxartmağa qadırsən!

Heç kimə müraciət etməyən Alisa ucadan dedi:

– Əgər bizim Dina burda olsaydı, nə edəcəyimi bilərdim. Dina tez onu geri qaytarardı!

– Cəsarət edib soruşa bilərəmmi: o Dina kimdir? – deyə Lori soruşdu.

Alisa məmnuniyyətlə cavab verdi – sevimplisi barədə o həmişə danışmağa hazır idi.

– Dina bizim pişikdir. Siz təsəvvür edə bilməzsiniz ki, o, siçanları necə məharətlə tutur... və... eh, bircə görəyдинiz o quşları necə qovur! O, balaca quşu bir saniyədə udur.

Bu sözlər bütün dəstəni həyəcana saldı. Bəzi quşlar o saat qaçırlar. Qoca Sağsağan büzüşə-büzüşə dedi:

– Mən hökmən evə getməliyəm, gecənin soyuq havası boğazımı ziyandır.

Sarı bülbül qorxa-qorxa balalarını çağırıldı:

– Bura gəlin, mənim əzizlərim! Çox gecdir, siz indi gərək yatağınızda olaydırınız.

Hərə bir bəhanə ilə qaçıb dağıldı. Alisa tək qaldı.

O kədərlə dedi:

– Mən Dinanı yada saldığım üçün çox heyfsilənirəm. Deyəsən burda, aşağıda onu sevən yoxdur, buna baxmayaraq əminəm ki, o, dünyada ən yaxşı pişikdir. Ah, mənim əziz Dinam! Səni bir də görmək mənə qismət olacaqmı?! – Özünü tək-tənha hiss edən, tamam ruhdan düşən Alisa, yenə ağlamağa başladı.

Bir az keçmiş o yenə uzaqdan gələn zəif ayaq tappiltisi eşitdi və səbirsizliklə gözlərini qaranlığa zillədi. Qız hələ də bu ümidi idi ki, Siçan, öz qərarını dəyişib geri dönəcək, hekayətini nəql edib qurtaracaq.

IV fəsil

DOVŞAN BALACA BİLLİ EVƏ YOLLAYIR

Bu, Ağ Dovşan idi. O yavaş-yavaş geri qaçırdı və sanki nəsə itirmiş kimi yolda hər şeyə diqqətlə baxırdı. Alisa onun donqultusunu eşidirdi:

– Hersoginya! Hersoginya! Ah, mənim əziz əllərim! Ah, mənim dərim, bığım! O, əmr edəcək ki, məni öldürsünlər. Mütləq əmr edəcək, buna söz ola bilməz! Heç bilmirəm yelpiyi, əlcəkləri harda itirmişəm!

Alisa o saat başa düşdü ki, Dovşan yelpiyi və bir cüt ağ dəri əlcəyi axtarır, o da ürək açılılığı ilə ətrafa göz gəzdirməyə başladı. Ətrafda heç nə yox idi – göldə üzməyə başladığı vaxtdan hər şey sanki dəyişmişdi – böyük zal, şüşəli masa, balaca qapı yerli-dibli yox olmuşdu.

Tezliklə Dovşan, Alisanın da nə isə axtardığını gördü və açıqla onu səslədi:

– Hey, Meri Anna, sən burda nə edirsən? Tez evə qaç, mənə bir cüt əlcək və yelpik gətir! Di, tez ol!

Alisa elə qorxdu ki, Dovşanın səhv etdiyini belə deməyib, o saat göstərilən səmtə qaçıdı.

– O məni öz qulluqçusu bildi, – qız qaça-qaça dedi, – əslində mənim kim olduğumu bilsəydi, çox təəccüblənərdi! Nə isə, yaxşısı budur gedib yelpiyi və əlcəkləri ona gətirim. Əlbəttə, əgər tapsam.

Alisa elə bunu demişdi ki, qapısının mis lövhəciyində “A. Dovşan” adı həkk edilmiş təmiz, kiçik bir ev gördü. Qız qapını döyməmiş evə girdi, yüyürüb pilləkənlərdən qalxdı. O qorxurdu ki, əsl Meri Annaya rast gələcək və yelpiyi, əlcəkləri tapmamış evdən qovulacaq.

– Ağ Dovşanın qulluğunda olmaq nə qəribədir, – deyə Alisa öz-özünə dedi. – Güman edirəm ki, bir azdan Dinanın da buyruq qulu olacağam.

O təsəvvür etdi: “Miss Alisa! Tez ol, bura gəl, biz gəzməyə gedirik!”. “Bu saat, dayə! Mən siçan yuvasının keşiyini çəkməli-

yəm ki, Dina qayıdana qədər siçan qaçmasın...” Lakin Dina da insanlara Ağ Dovşan kimi hökm etsə, şübhəsiz onu evdən qovarlar.

Bu zaman o, balaca, səliqəli otağa girdi. Pəncərənin yanındakı masada (güman etdiyi kimi) yelpik və iki, ya üç cüt çox kiçik ağ dəri əlcək vardı. Otaqdən çıxmaq istəyirdi ki, gözü güzgünen yanında duran balaca şüşə qaba sataşdı. Bu dəfə şüşədə “İÇ MƏNİ” sözləri yazılmış kağız yox idi. Amma buna baxmayaraq Alisa şüşəni açdı və dodağına apardı.

— Bilirom ki, mən hər dəfə nə isə yesəm, ya içsəm maraqlı hadisə baş verir. Görək indi nə olacaq. Zənnimcə yenə böyüyəcəyəm: cirtdən boyda olmaq lap zəhləmi apardı.

Həqiqətən də elə oldu, həm də gözlədiyindən çox tez: şüşəni yarı etməmişdi ki, başının tavana dəydiyini hiss etdi və əzilməsin deyə boynunu əyməli oldu. O tələsik şüşəni yerinə qoyub dedi:

— Daha bəsdir! Güman edirəm, daha böyüməyəcəyəm. Qapıdan elə indi də çıxa bilmərəm. Heyf ki, çox içdim!

Əfsuslar olsun ki, heyfsilənmək gec idi. O hələ böyüyürdü, tezliklə dizləri üstə döşəməyə enməli oldu; bir dəqiqə keçməmiş gördü ki, yenə də böyüür. Qız dirsəyini qapiya söykəyib o biri əliylə başından yapışmaq istədi. Lakin o, durmadan böyüyürdü, nəhayət, əlinin birini pəncərədən çıxartmalı, ayağının birisini isə bacadan yuxarı uzatmalı oldu. O dedi:

— Bundan sonra nə olursa-olsun daha heç nə edə bilmərəm! Bundan sonra görəsən başıma nə gələcək?

Xoşbəxtlikdən kiçik sehrli şüşənin təsiri qurtardı və Alisa daha böyümədi. Lakin otaq yenə əvvəlki kimi darısqal və narahat idi. Otaqdən çıxmaq mümkün olmadığından o, özünü çox bədbəxt hiss etdi. “Evdə necə də rahat idi”, – zavallı Alisa düşündü. — Orda adam nə böyüüb-kiçilirdi, nə də siçanların və dovşanların əmri ilə oturub-dururdu! Mən dovşan yuvasına düşdürüm üçün çox heyfsilənirəm – amma burda yaşamaq nə qəribədir! Görəsən başıma nə oyun gəlib? Mən sehrli nağılları oxuyanda təsəvvür edirdim ki, yazılınlar hamısı uydurmadır – indi isə mən özüm ordakı əsas surətdən biriyəm! Mənim haq-

qımda kitab yazılmalı idi... doğrudan da, yazılmalı idi. Mən böyüyəndə mütləq özüm yazacağam. – Bundan da artıq böyümək, – kədərlə əlavə etdi. – Hər halda bundan artıq böyüməyə burda yer yoxdur.

“Elə isə – Alisa düşündü, – mən daha heç vaxt böyüməyəcəyəm? Bir tərəfdən bu yaxşıdır – heç vaxt qoca qarı olmaya-cam, o biri tərəfdən pisdir – çünkü həmişə dərs oxuyacam! Ah, bu mənim heç xoşuma gəlmədi!”.

“Ay səfəh Alisa! – deyə öz-özünə etiraz etdi. – Məgər burda dərs hazırlamaq olar? Bura sən güclə sığırsan, kitablara yer hanı?

Beləliklə, o fikirləşib, məsələni hərtərəfli götür-qoy edirdi. Bir neçə dəqiqədən sonra çöldən kiminsə səsini eşitdi. Diqqətlə qulaq asdı:

– Meri Anna! Meri Anna! – deyə çıçırdılar. – Tez ol, mənim əlcəklərimi ver!

Sonra pilləkəndə yüngül ayaq tappiltisi eşidildi. Alisa bilirdi: Dovşan qaçırmış ki, onun nə iş gördüğünü görsün. Qız qorxudan elə titrədi ki, evi yerindən oynatdı. Alisa tamam unutmuşdu ki, indi o, min dəfə Dovşandan böyükdür və qorxmağa heç bir əsas yoxdur.

Dovşan artıq qapının yanında durub onu açmağa çalışırıdı. Alisanın dirsəyi qapiya sıxlığından qapı içəri açılmırdı. Ona görə də bu niyyət baş tutmadı.

– Elə isə evin o başındaki pəncərədən keçərəm!

“Keçə bilməzsən!” – deyə Alisa düşündü və pəncərənin yanından Dovşanın addımlarını eşidincəyə qədər gözlədi və qəfildən əlini uzadıb onu tutmaq istədi. Alisa heç kimi tutma bilmədi, ancaq zəif qışkırtı və kiminsə yixildığını, bir də sinan şüşə cingiltisi eşitdi. O, qərara gəldi ki, çox güman Dovşan şitilliyin çərçivəsinə, ya da buna oxşar bir şeyin üstə düşüb.

Sonra da Dovşanın açıqlı səsi eşidildi:

– Pat! Pat! Hardasan, ay Pat?

Alisanın indiyə qədər eşitmədiyi səs cavab verdi:

– Mənim ağam, arxayın olun, mən burdayam! Alma ağaclarını belləyirəm!

– “Alma ağaclarını belləyirəm”. Həqiqətən də belədir! – Dovşan əsəbi halda dedi. – Bura gəl, kömək elə burdan çıxım! (Sınan şüşələrin cingiltisi eşidildi). Pat, indi mənə de görüm o pəncərədəki nədir?

– Əcəb işdir a! O əldir, mənim ağam. (“əldir-r-r” eşidildi).

– “Əldir!” Ay səni, qazın biri qaz! Heç ömründə o yekəlikdə əl görmüsən? Ora bax, pəncərəyə sığışmir.

– Doğrudur, sığışmir, mənim ağam, amma o əldir ki, var.

– Əlin orda nə işi var, get və onu rədd elə!

Bundan sonra xeyli sükut çökdü. Alisa ara-sıra piçilti eşidirdi: “Bu əhvalat heç xoşuma gəlmir, mənim ağam, inanın ki, heç xoşuma gəlmir!” – “Əmrimi yerinə yetir, qorxaq!” Nəhayət, qız yenə əlini uzatdı və yenə əli boşça çıxdı. İndi iki zəif qışkırtı eşidildi, sınan şüşələr isə əvvəlkindən də bərk cingildədi. “Gör bir burda nə qədər şitilik var! – Alisa düşündü. – Maraqlıdır, görəsən onlar indi nə edəcəklər? Əgər onlar məni pəncərədən çıxartmaq fikrindəirlərsə, deməliyəm ki, elə mən özüm də bunu arzulayıram! Çünkü burda qalmaq istəmirəm!”

O bir az da gözlədi, lakin heç nə eşitmədi. Nəhayət, balaca araba çarxlarının taqqıltısı və eyni zamanda danışq səsləri eşitdi. O, tək-tük sözləri seçə bildi: “O biri nərdivan hanı?” “Mən ki birini gətirmişəm! O biri Billədir”. “Bill, ay oğlan, onu bura gətir!” – “Bura! Bu tinə söykəyin”. “Yox, əvvəlcə onları bir-birinə bağlayın – divarın yarısına güclə çatır”. “Yox, belə də çatar. Çox can yandırma”, “Bill, bura gəl. İpdən yapış!” – “Dam uçulmaz ki?” – “Bilin ki, damın kirəmitinin biri tərpənir!” – Ay aman, yerə düşür! Başınızı çəkin!” (Bərk çatırkı eşidildi). De görüm bunu kim elədi? “Məncə Bill”. “Kim bacadan düşəcək?” – “Yox, məndən keçdi! Siz düşəcəksiniz!” – “Bu mənim heç də xoşuma gəlmir! Mən ora girə bilmərəm. Bacadan Bill düşməlidir!” – “Hey, Bill! Ağa deyir ki, bacaya sən girməlisən!”.

– Hə! Deməli bacaya Bill girməlidir, – Alisa öz-özünə dedi.

– Onlar deyəsən hər şeyi Billin boynuna atırlar! Yox, yox, mən Billin yerində olmaq istəməzdim; doğrudur, buxarı çox dardır. Amma, zənnimcə, Billə bir təpik ilişdirə bilərəm!

Alisa ayağını buxarının yanında saxladı və gözləməyə başladı. Nəhayət, lap yaxınlıqda balaca bir heyvanın (nə olduğunu bilmədi) sürüşə-sürüşə bacadan düşdüyünü hiss etdi. Sonra “Bu Billdir” düşünüb, ona tez bir təpik iliştirdi və işin dalını gözlədi.

Qız hamının bir səslə qışkırdığını eşitdi:

– “Odur. Bill uçur!” – Sonra tək Dovşanın səsi eşidildi: “Hey, çəpərin yanındakılar, tutun onu!” Sükut çökdü, sonra yenidən hay-küy qopdu: “Onun başını qaldırın!” “İndi brendi içirdin”. “Onu silkələməyin”. “Dostum, özünü necə hiss edirsən?” “Sənə nə oldu?” “Ətraflı danış görək!”.

Nəhayət, zəif, civiltili səs eşidildi (“O – Billdir” – Alisa qərara gəldi). “Heç özüm də yaxşı bilmirəm... Təşəkkür edirəm, daha lazıim deyil... İndi bir az yaxşıyam... Elə həyəcanlıyam ki, sizə heç nə deyə bilmirəm... Qarşımı yaylı şeytana bənzər bir şey çıxdı və mən raket kimi göyə uçdum! Mən bildiyim bu qədərdir”. – “Elədir ki, var, dostum, sən ucurdun!” – ucadan səslər eşidildi. “Biz evi tamamilə yandırmalıyıq”, – Dovşan dedi.

Bu vaxt Alisa var gücü ilə qışkırdı: “Əgər evi yandırsınız, Dinanı üstünüzə buraxacağam!”

Birdən-birə tam sükut çökdü. Alisa düşündü: “Maraqlıdır, görəsən onlar indi nə etmək fikrindədirlər? Əgər bir damcı ağılları qalıbsa, damı sökərlər”. Bir-iki dəqiqədən sonra evin ətrafında yenidən hərəkət canlandı və Alisa Dovşanın səsini eşitdi:

– Başlangıç üçün bir dolu araba bəs edər!

“Nə arabası?” – Alisa düşündü. Lakin nigarançılıq çox çəkmədi; o dəqiqəcə pəncərəyə çoxlu kiçik daş atıldı, bəziləri onun üzünə də dəydi.

“Mən buna son qoymalıyam” – O, belə düşünüb qışkırdı:

– Yaxşısı budur daş atmayın! – Yenidən sükut çökdü.

Alisa gördü ki, daşlar döşəməyə düşən kimi dönüb kiçik piroqlar olur. O, bir az təəccübləndi və başına maraqlı bir fikir gəldi: “Bu piroqlardan birini yesəm, yəqin ki, boyum dəyişər. Bir halda ki, mənim artıq böyüməyimə imkan yoxdur, deməli, piroq məni kiçitməlidir”.

O, piroqlardan birini uddu və gördü ki, dərhal kiçilməyə başlayır, sevindi. Qapıdan keçə bilincəyə qədər kiçilən kimi o, qacıb evdən çıxdı və çöldə bir dəstə quş və heyvan gördü. Yaziq, balaca kərtənkələ Billi aralığa almışdır. Billi tutmuş iki hind donuzu, hərdənbir ona şüşədən nə isə içirirdilər. Alisanı görən kimi hamı onun üstünə cumdu. O isə bacardıqca sürətlə qaçıdı və tezliklə təhlükəsiz bir yerə, qalın meşəyə düşdü.

– İlk növbədə, – Alisa meşədə dolanaraq, öz-özünə deyirdi, – mən, adı boyuma çatmaliyam, sonra o gözəl bağçaya gedən yolu tapmaliyam. Zənnimcə, bu, ən yaxşı plandır!

Söz yox ki, bu sadə və aydın qurulmuş əla plan idi. Lakin qarşıya bircə çətinlik çıxırdı: onu necə həyata keçirəcəyi barədə Alisanın zərrə qədər də təsəvvürü yox idi.

O qorxa-qorxa cəngəlliyyi gözdən keçirəndə başı üstə qırıq-qırıq it hürüsü eşitdi. Tez yuxarı baxmağa məcbur oldu. İri, girdəgöz, böyük bir küçük yuxarıdan aşağı ona baxır, gah bir, gah da o biri pəncəsini uzadaraq qızı toxunmağa cəhd edirdi.

– Ay yaziq! – Alisa belə deyib hətta fit çalıb, ona yaltaqlıq elə-mək istədi. Lakin o dəqiqə qorxdu, çünki fikrinə gəldi ki, bəlkə küçük acdır və yaltaqlığa baxmayaraq bir də gördün ki, qapdı.

Alisa nə etdiyini düşünmədən bir budaq sindirib küçüyə uzatdı.

Küçük dördayaq havaya atıldı, budaqdan yapışdı, sevinclə zingildədi və hətta özünü elə göstərdi ki, guya budağı parçalayır. Alisa arxaya aşmasın deyə hündür qanqal kolunun arxasında gizləndi. Qız kolun o biri tərəfindən baxar-baxmaz, küçük yenə budağın üstə atılıb, ondan yapışmağa cəhd edərkən təpəsi üstə kəlləmayallaq aşdı. Alisa bunu qoşqu atı ilə oyuna bənzətdi və hər dəqiqə küçüyə tapdaq olacağından qorxaraq, qaça-qaça qanqalın başına dövrə vurdu. Bu vaxt küçük xırıltı ilə hürə-hürə bir neçə dəfə dala çəkilib, sürətlə budağa hücum etdi. Nəhayət, ləhləyə-ləhləyə dilini çıxarıb, gözlerini yarı yumub, Alisadan xeyli uzaqda şöngündü.

Alisa gördü ki, qaçmaq üçün əlverişli vəziyyət yaranıb. Qız götürüldü. Tamam gücdən düşüncə, təngnəfəs, küçüyün hürməsi eşidilməz oluncaya qədər qaçıdı.

Alisa dincini almaq üçün qaymaqcıçeyinə söykənib, yarpaqlarının biri ilə üzünü yelləyərək dedi: – Amma nə gözəl küçük idi! Ona cürbəcür fokuslar öyrədərdim, əgər... əgər boyum uyğun olsaydı! Ah! Mən tamam unutmuşam ki, yenidən böyüməliyəm. Fikirləşək görək bunu necə etmək olar? Zənnimcə, bir şey yeməli, ya içməliyəm, amma nə? – Bax bu, çətin sualdır.

Həqiqətən də, nə? – Bu, ciddi sual idi. Alisa ətrafdakı güllərə, otlara göz gəzdirdi, lakin yeməli, içməli heç bir şey tapa bilmədi.

Yaxınlıqda özü boyda çox böyük bir göbələk bitmişdi. Qız göbələyin altına, yanlarına baxdı, sonra ağılna gəldi ki, qoy üstü-nə də bir baxsın.

Alisa barmaqları üstə qalxıb diqqətlə göbələyin çətirinə baxdı. Qız o dəqiqliqə çətirin üstə əlləri qoynunda əyləşmiş mavi rəngli, böyük Tırtılı gördü. O nəinki qızı, ümumiyyətlə heç bir şeyə zərrə qədər də fikir verməyib, sakitcə uzun qəlyan çubuğunu sümürürdü.

V fəsil

TIRTILIN MƏSLƏHƏTİ

Tırtıl və Alisa xeyli dinməzcə bir-birinə baxdılar. Nəhayət, Tırtıl qəlyanın çubuğunu ağızından çıxartdı və həvəssiz, yuxulu səslə ona müraciət etdi:

– Sən kimsən?

Belə başlanğıc söhbəti davam etdirməyə ruhlandırmırıldı. Alisa bir qədər ürəksiz cavab verdi:

– Elə bu dəqiqliq mən...mən özüm də bilmirəm, ser... Mən ancaq bu gün səhər yuxudan duranda kim olduğumu bilirdim, lakin sonra mən bir neçə dəfə dəyişilmişəm.

– Sən nəyi nəzərdə tutursan? – deyə Tırtıl ciddi soruşdu:

– Başa sal görüüm!

– Təəssüf ki, dediyim sözü aydınlaşdırıa bilmirəm, ser, – deyə Alisa cavab verdi. – Çünkü mən, mən deyiləm, görürsünüz də!

Tırtıl dedi:

– Görmürəm.

– Təəssüf ki, bundan artıq aydınlaşdırıa bilmirəm, – Alisa çox nəzakətlə cavab verdi, – cünki elə mən özüm də heç nə başa düşmürəm. Bir gündə boyumun bu qədər dəyişilməyi, doğrudan da, görünməmiş bir işdir.

Tırtıl dedi:

– Yalan deyirsən!

– Bəlkə də siz hələ bu fikirdəsiniz. – Alisa etiraz etdi, – amma baramaya, sonra da kəpənəyə çevriləndə mən deyə bilərəm ki, sizin də başınız bir az fırlanacaq, deyilmi?

Tırtıl dedi:

– Heç də yox!

– Bəlkə də siz özünüüzü başqa cür hiss edəcəksiniz, – deyə Alisa etiraz etdi. – Mənim başım isə mütləq fırlanırıdı.

– Sənin! – Tırtıl nifrətlə qışqırdı. – Axı sən kimsən?

Bu sual onları yenidən söhbətin başlanğıcına gətirdi.

Alisa Tırtılın çox sərt, qısa mülahizələrindən əsəbiləşmişdi.

O, şax durub qətiyyətlə dedi:

– Əvvəlcə, siz cavab verin görüm kimsiniz?!

– Niyə? – deyə Tırtıl soruşdu.

Bu yeni karıxdırıcı sual idi və Alisa buna uyğun heç bir cavab tapa bilmədi. Həm də Tırtılın qanı qara olduğunu gördüyüündən dönüb getmək istədi.

– Qayıt! – deyə Tırtıl onu çağırıldı. – Sənə vacib bir şey deməliyəm.

Bu ümidverici səslənirdi, əlbəttə, Alisa göbələyə tərəf döndü.

Tırtıl dedi:

– Sakit ol!

Alisa bacardığı qədər qəzəbini saxlayıb soruşdu:

– Elə bu?

– Yox!! – deyə Tırtıl cavab verdi.

Alisa düşündü ki, sakitcə durub gözləməyin ziyanı olmaz. Cünki onun başqa bir işi yox idi. Güman etmək olardı ki, bəlkə Tırtıl bundan sonra diqqətəlayiq bir şey deyəcək!

Tırtıl dinməzcə bir neçə dəqiqə qəlyanı tüstülətdi. Nəhayət, əllərini araladı, qəlyanı ağızından çıxartdı və soruşdu:

- Deməli, sən bu fikirdəsən ki, dəyişilmişən, eləmi?
- Bədbəxtlikdən elədir, – Alisa dedi. – Mən ən sadə şeyləri yada sala bilmirəm... on dəqiqə ərzində bir boyda qala bilmirəm.
- Nəyi yada sala bilmirsən? – deyə Tırtıl soruşdu.
- Mən “Şən ari məskənində...” şerini demək istədim, misraları qarışdırıdım! – deyə Alisa kədərlə bildirdi.
- “Sən qocasan, Vilyam ata!” – şerini əzbər söylə! – deyə Tırtıl əmr etdi.

Alisa qollarını çarpazlayıb sözə başladı:

- Vilyam ata, – soruşdu bir dəfə cavan oğlan, –
Saç-saqqlın ağarıb, yamanca qocalmışan.
Amma ki, ta səhərdən başı üstə gəzirən,
Bu, qocaya yaraşmaz, gözlə, başsız qalarsan.
- Çoxdannan alışmışam, yaxşı bilirom indi,
Hər dəyəndə əzilməz, mənim kəlləm mum deyil.
Orda beyin də yoxdur, odur ki, heç vaxt, heç nə
Beyinsiz bir kəlləyə zərər vurmaz, bunu bil.

Gənc yenə sual verdi, əl çəkmədi qocadan:

- Dabanbalığı kimi dişlərin yoxdur, dünən
Bəs necə oldu ki, yepiekəcə bir qazi
Sümükləri qarışq bir otruma yemisən?

- Sənin yaşda olanda hakim olmaq istədim,
Məhkəmə zallarında keçdi gün-güzəranım.
Hökmləri zövcəmlə götür-qoy eləməkdən
Çənəm bərkiyib, daş da üyüdər dəyirmanım.

- Bu necə oyundur ki, – yenə soruşdu – oğlu:
Həddindən artıq şişman ola-ola sən indi,
Bəs necə oldu o gün lap mayallaq aşaraq,
Çiyninlə də qapını açıb evə təpildin.

Başına qapaz vurub, dilləndi müdrik qoca:
– Düzdür, yaşıma görə zirəkəm mən bir qədər.

Cünki oynaqlarına bu məlhəmdən sürtmüşəm.
Sənə ucuz sataram, lazımin olsa əgər.

– Vilyam ata! Sənin bu hazırlıqlığına
Qonum-qonşu, ev-həyət məəttəl qalib yaman.
Sən burnunun ucunda ilanbalığı tutub,
Üstəlik rəqs edirsən, doğrudurmu bu yalan.

Bu dördüncü suala qoca cavab vermədi,
Amma dedi ki, – oğul, sisqasan, qurtar daha,
Danışma üzülərsən, kəs səsini deyirəm,
Yoxsa pilləkən boyu aşağı ataram ha!

Tırtıl dedi:

– Düz demirsən.

– Təəssüf ki, bir o qədər düz demirəm – Alisa ürəksiz boy-nuna aldı, – bəzi sözləri doğrudan da səhv salmışam.

– Başdan-ayağa səhvdir, – Tırtıl dedi. Araya bir neçə dəqiqlik sakitlik çökdü.

Sözə birinci Tırtıl başladı:

– Sən nə boyda olmaq istəyirsən?

– Ah, mən aza da qane olaram, – deyə Alisa tələsik cavab verdi. – Lakin, bilirsinizmi, tez-tez dəyişmək də yaxşı deyil!

Tırtıl dedi:

– Bilmirəm.

Alisa cavab vermədi: ömrü boyu ona bu qədər etiraz edən ol-mamışdı və o hiss etdi ki, özündən çıxır.

– İndi razısanmı? – Tırtıl soruşdu.

Alisa dedi:

– Əgər etiraz etmirsinizsə, bir azacıq böyüsəm pis olmaz.

– Söz yox ki, indiki boyun çox yaxşıdır! – deyə etiraz edən Tırtıl, açıqla ayağa durdu (onun da boyu elə Alisanın boyu qədərdi).

Alisa sözünü inandırmaq üçün yalvara-yalvara dedi:

– Axı mən bu boyda yaşamağa vərdiş etməmişəm! – Sonra da düşündü: “Kaş bütün bu canlılar çox da dəymədüşər olma-yayıldılar!”

Tırtıl:

– Vərdiş edərsən! – deyib çubuğu ağızına alaraq yenə tüstü-lətməyə başladı.

Alisa bu dəfə Tırtılın yenidən sözə başlamasını səbirlə gözləyirdi. Bir dəqiqədən sonra Tırtıl çubuğu ağızından çıxartdı, iki dəfə əsnəyib silkələndi. Sonra da göbələyin üstündən düşüb, otluğa tərəf sürünə-sürünə dedi:

– Bir tərəfi səni böyüdəcək, o biri tərəfi kiçildəcək!

Alisa düşündü: – “Neyin bir tərəfi? Neyin o biri tərəfi?
– Göbələyin!”

Tırtıl sanki Alisanın ürəyindəkini eşitmışdı. Bu kəlməni deyib özü də yoxa çıxdı.

Alisa bir dəqiqli hərəkətsiz durub, göbələyin hissələrini ayırd etmək üçün fikirləşdi. Göbələk gipgirdə olduğundan qız qərara gəldi ki, bu, çox çətin məsələdir. Amma, buna baxmaya-raq o, ikiəlli göbələkdən yapışdı, bacardıqca bərk dartdı və papa-ğından iki hissə qopartdı.

– İndi də gəl tap görüm hansı hansı hissədir?

Göbələyin təsirini yoxlamaq üçün sağ əlində tutduğu hissə-dən bir az dişlədi.

Qız o saat çənəsində bərk zərbə hiss etdi: çənəsi ayağına dəymışdı.

O, belə gözlənilməz dəyişiklikdən son dərəcə qorxdu, çox tez kiçiliyindən hiss etdi ki, bir an da gecikməməlidir. Alisa tez o biri hissəni ağızına apardı. Çənəsi ayağına elə sıxılmışdı ki, ağızını güclə açdı. Lakin qız sol əlindəki hissədən bir tikə uda bildi.

– Aha, başımı rahat tərpədə bilirəm! – Alisa vəcdlə qışqırıldı. Lakin bir az sonra ciyinlərini görə bilmədikdə təşvişə düşdü.

Alisa aşağı baxdı və qeyri-adi uzun bir boyun gördü. Bu boyun aşağıdan, xeyli uzaqdan, yaşıl yarpaqlar dənizində şümşad ağac gövdəsi kimi ucalırdı.

– O yaşılıq nə ola bilər? – Alisa dedi. – Mənim ciyinlərim necə oldu? Ah, mənim yaziq qollarım, necə olub ki, mən sizi heç yerdə görə bilmirəm?

Alisa danişa-danişa qollarını tərpədirdi. Lakin uzaqdakı yaşıl yarpaqların zorla gözə çarpan dalğalanmasından başqa bir şey görmürdü. Görünür, əllərini başına yaxınlaşdırmağa imkanı olmadığından Alisa başını əllərinə yaxınlaşdırmağa çalışdı və boyunun ilan kimi asanlıqla hər tərəfə əyildiyini gördükdə sevindi. Alisa boğazını zərif bir tərzdə əyib yaşıl yarpaqlar döryasına baş vurmaq istəyirdi ki (Alisa gördü bu yaşıl yarpaqlar yalnız və yalnız indicə altında gəzdiyi ağacların başları idi), birdən sərt fışqırıq səsi onu geri çəkilməyə məcbur etdi: iri bir göyərçin uça-uça onun lap üzünə yanaşdı və qanadları ilə bərk-bərk qızın üzünə çırpdı. Sonra da Alisaya:

– Sən ilansan – dedi.

– Mən ilan deyiləm! – Alisa hırslı qışqırdı. – Əl çək məndən!

– Təkrar edirəm ki, ilansan! – Göyərçin bu dəfə bir az sakit cıvildəyib hönkürtüyə bənzər bir səslə əlavə etdi. – Mən əlim-dən gələni etdim, lakin təhlükənin qarşısını ala bilmədim!

Alisa dedi:

– Mən zərrə qədər də səni başa düşmürəm!

– Mən ağacların dibində, sahillərdə, çəperlərin arasında yuva tikdim, – deyə Göyərçin ona qulaq asmadan davam etdi. – Lakin dad ilanların əlindən! Demə, heç yerdə gizlənmək mümkün deyilmiş!

Alisanın heyrəti get-gedə artırdı, lakin bu fikrə gəldi ki, Göyərçin sözünü qurtarmamış danişmağın mənası yoxdur.

Göyərçin dedi:

– Elə bil yumurta üstə oturub, bala çıxartmağın zəhməti azdır, hələ üstəlik ilan qorxusundan nə gecəm var, nə gündüzüm! Üç həftədir bir saniyə belə gözümü yuma bilmirəm!

Onun nədən danişdığını anlamayan Alisa dedi:

– Cox təəssüf edirəm ki, səni dinc qoymurlar.

– Budur, meşədə ən uca ağaç seçdim, – Göyərçin lap fəryada keçdi, – fikirləşdim ki, ilanlardan canım qurtardı. Onlar isə burula-burula göydən düşdülər. Uf! Ay ilanlar!

Alisa dedi:

– Axı sizə deyirəm ki, mən ilan deyiləm. Mən...mən...

– Yaxşı! Elə isə bəs nəsən? – deyə Göyərçin soruşdu.

– Görürəm ki, nə isə uydurmaq istəyirsən.

Gün ərzində başına gələnləri yadına salan Alisa, özü də inanmadan dedi:

– Mən... mən balaca qızam.

Göyərçin nifrətlə dedi:

– Doğrudan da maraqlı hadisədir! Mən ömrümde çox balaca qız görmüşəm, amma həç birinin belə boynu olmayıb! Yox-yox! Sən ilansan! İnad etmək yersizdir, mən bu fikirdəyəm ki, sən deyəcəksən ki, ömründə bir dənə də olsun yumurta yeməmişən!

– Əlbəttə, y e m i ş ə m . – Həmişə düz danışan Alisa cavab verdi. – Çünkü balaca qızlar da ilanlar kimi yumurta yeyirlər!

– Heç inanmiram, – deyə Göyərçin etiraz etdi, – əgər belədirsə, onda balaca qızlar da ilanların başqa bir növüdür.

Bu yeni fikir Alisanı düşündürdü, o, bir-iki dəqiqə susdu. Göyərçin isə sözünə davam etdi:

– Mən bircə şeyi yaxşı başa düşdüm ki, sən yumurta axtarır-san. Bundan sonra mənim üçün heç nəyin mənası yoxdur, istəyirsən balaca qız ol, istəyirsən ilan ol!

– Mənim üçün isə çox böyük mənası var! – Alisa tələsik etiraz etdi. – Sənə elə gəlir ki, mən yumurta axtarıram, səhv edirsən, çünkü mən ciy yumurta xoşlamıram.

Yenidən yuvasına qonan Göyərçin açıqla qışkırdı:

– Elə isə rədd ol burdan!

O, əyilə-əyilə ağacların arası ilə keçməyə başladı. Budaqlar Alisanın boynuna ilişirdi. Alisa hər dəqiqə dayanıb budaqları aralayıb keçirdi. Bir azdan göbələyin hissələri qızın yadına düşdü. O, çox ehtiyatla işə girişdi: gah birindən, gah o birindən dişlədikcə, gah böyüüb, gah kiçilirdi. Nəhayət, öz adı boyuna çata bildi.

Bu elə uzun çəkdi ki, qız əsl boyuna çatdıqda əvvəlcə özünü qəribə hiss etdi. Lakin bir neçə dəqiqdən sonra vəziyyətə alışdı, həmişəki kimi öz-özüylə danışmağa başladı:

— Hə, artıq planımın yarısı yerinə yetdi! Bütün bu işlər necə də mənənəsizdir! Heç bilmirəm bir saniyədən sonra nəyə çevriləcəyəm. Buna baxmayaraq, öz boyuma çatmışam. İndi ilk növbədə gərək o gözəl bağçaya girəm, amma necə edim ki, ora girə bilim!

O, danışa-danışa gözlənilmədən açıq çəmənliyə çıxdı. Çəmənlikdə, dörd fut hündürlüyündə kiçik bir ev vardı.

“Bu ev hər kəsindirsə, — Alisa düşündü, — onların qabağına bu boyda çıxmak mümkün deyil, — yoxsa onlar məni görüb, qorxarlar”.

O yenə sağ əlində tutduğu bayaqkı göbələkdən çeynədi və kiçilib evə yanaşdı.

VI fəsil

ÇOSQA VƏ İSTİOT

O, bir-iki dəqiqli durub çəşqin-çaşqın evə baxdı və nə edəcəyini bilmədi. Birdən meşədən bir livreyalı lakey çıxdı. (Qız qərara gəldi ki, bu lakeydir, çünkü livreyalı idi. Üzdən balığa oxşayırırdı). O, barmaqları ilə bərk-bərk evin qapısını döydü. Qapını girdəsifət, qurbağa kimi dombalangöz başqa bir livreyalı lakey açdı. Lakeylərin ikisinin də pudralanmış saçları buruq-buruq idi. Bütün gördüklləri ilə maraqlanan qız meşədən çıxdı. Oğrun-oğrun evə yanaşdı.

Lakey-Balıq, qoltuğundan özü kimi böyük bir məktub çıxartdı, təntənəli surətdə o biri lakeyə təqdim edib dedi:

— Kraliça, Hersoginyanı kroket oyununa dəvət edir!

Lakey-Qurbağa, sözlərin yerini bir az dəyişib elə o cür də təntənəli surətdə təkrar etdi:

— Kraliçadandır! Hersoginya kroket oyununa dəvət olunur!

Sonra onlar bir-birinə baş əydilər və buruq saçları qatışdı.

Bütün bunları görən Alisa, elə bərkdən güldü ki, gülməyini gizlətmək üçün məşəyə tərəf qaçırdı. O bir də dönüb baxanda Lakey-Balıq gedib, o birisi isə gözlərini maymaqcasına göyə zilləyib yerdə qapının ağızındaca oturmuşdu.

Alisa qorxa-qorxa qapıya yanaşdı və döydü.

Lakey dedi:

– Qapını iki səbəbə görə döymək faydasızdır: birincisi, ona görə ki, mən də sənin kimi qapının bu tərəfindəyəm, ikincisi, onlar evin içində elə hay-küy salıblar ki, heç kim səni eşitməz.

Doğrudan da, evin içindən dəhşətli hay-küy eşidilirdi – aramızın ulama, asqırma və hərdənbir elə qorxulu gurultu qopurdu ki, sanki nəlbəki və ya küp xincim-xincim olurdu.

– Lüft edin, – deyə Alisa soruşdu, – elə isə deyin görüm mən içəri necə girim?

– Əgər aramızda qapı olsaydı, – deyə ona fikir verməyən nökər sözünə davam etdi, – bəlkə də qapı döyməyin mənası olardı. Misal üçün, sən içəridə durardin və qapını döyə bilərdin, mən də səni buraxa bilərdim, çünkü...

O danışa-danışa əvvəlki kimi elə hey göyə baxırdı və Alisa düşündü ki, bu hörmətsizlikdir. “Alisa deyəsən o başqa cür də edə bilməzdi, axı onun gözləri kəlləsindədir. Bununla belə, heç olmama suallara cavab verə bilərdi”.

O, bərkdən təkrar etdi:

– Mən içəri necə girim?

Lakey dedi:

– Mən sabaha qədər burda oturacağam...

Bu zaman qapı bir anlığa açıldı və içəridən tullanmış böyük bir boşqab Lakeyin başına tərəf uçdu; onun burnuna toxundu və arxadakı ağaca dəyerək xincim-xincim oldu. Sanki heç bir şey olmamış kimi Lakey əvvəlki səslə davam etdi:

– ...bəlkə də o biri günə qədər.

– Mən içəri necə girə bilərəm? – Alisa bir az da bərkdən soruşdu:

Lakey dedi:

– Səni heç ora buraxarlar?

Əsl məsələ də bu idi.

Şübhəsiz ki, belə idi. Lakin Lakeyin danışq tərzi Alisanın xoşuna gəlmədi. “Doğrudan da, – o mızıldandı, – bu məxluqat nədənsə həmişə etiraz edir. Çox pis vərdişdir. Bu da ki hər kəsi dəli edə bilər!”

Nökər sanki bu vəziyyəti əlverişli bilib dediyi sözləri bəzi dəyişikliklərlə təkrar etdi:

– Mən burda indi, sonra da hər gün oturacağam..

– Bəs mən nə edəcəm? – deyə Alisa soruşdu.

– Kefin nə istəsə? – deyə nökər cavab verib, başladı fişqırıq çalmağa.

Alisa ümidsiz səslə dedi:

– Eh, onunla danışmağın mənası yoxdur! Bunun ki heç ağlı yoxdur! – deyib qapını açdı və evə girdi.

O, tüstü ilə dolu böyük bir mətbəx gördü. Hersoginya ortada, üçayaqlı kətildə əyləşib, südəmər uşağa dayəlik edirdi. Ocağın üstə əyilmiş aşpaz, güman ki, ağızına qədər şorba ilə dolu qazanı qarışdırırıdı.

Alisa bərkdən asqırıldı:

– Şübhəsiz, bu şorbanın istiotu coxdur.

Doğrudan da, istiotun acısı hər yanı tutmuşdu. Hersoginya da hər dəqiqə asqırırdı. Uşaq hey asqırır və susmaq bilmədən hönkür-hönkür ağlayırıdı.

Mətbəxdə ancaq aşpaz, bir də ocağın yanında uzanmış gülə-rüzlü Məstan asqırmırdı.

Ədəb gözləməyib, sözə birinci başladığı üçün Alisa qorxdu və çəkinə-çəkinə dedi:

– Üzr isteyirəm, məni başa sala bilərsinizmi nə üçün sizin Məstanın ağızı əyridir?

– Çünkü bu Çeşir¹ Məstanıdır. Onu qidiqlayanda da gülür, qı-dıqlamayanda da, – deyə Hersoginya cavab verdi. – Coşqa!

¹ Çeşir – İrlandiya sahillərində Büyük Britaniya qraflığı.

O, son sözü elə yüksəkdən dedi ki, Alisa az qaldı hoppansın, lakin o dəqiqə də gördü ki, bu söz ona yox, usağa aiddir. Buna görə də qız cəsarətə gəldi və sözünə davam etdi:

– Mən bilmirdim ki, Çeşir pişikləri həmişə gülür. Əslinə baxsan, mən heç bilmirdim ki, pişiklər gülməyi bacarır.

Hersoginya dedi:

– Onların hamısı gülməyi bacarır. Pişiklərin əksəriyyəti isə elə-belepə də gülür.

– Mən heç bir dənə də gülən pişik görməmişəm, – deyə Alisa hörmətlə etiraz etdi. O, nəhayət, ciddi söhbətə başladığından razı idi.

Hersoginya dedi:

– Şübhəsiz ki, sən ömründə çox az şey görmüsən.

Bu tənbeh Alisanın xoşuna gəlmədi, o düşündü ki, söhbəti dəyişmək lazımdır. Qız bunun üçün münasib mövzu axtarana qədər aşpaz şorba qazanını ocaqdan götürdü və əlinə keçəni o saat Hersoginyanın və uşağın üstə tullamağa başladı. Əvvəlcə ocaq maşası uçdu, sonra da qazanlar, qablar, nimçələr dolu kimi yağıdı. Atılan şeylər Hersoginyaya dəydikdə belə o, fikir vermirdi. Onsuz da susmaq bilməyən uşaq elə fəryad edirdi ki, bu atılan şeylərdən ona dəyib-dəyməməsini demək olmazdı.

– Aman allah, siz nə edirsiniz?! – Alisa dehşətindən yerində hoppanaraq qışkırdı. – Ah, onun qəşəng burnu sindi ki! (Həqiqətən də çox böyük bir tava az qala körpənin burnunu qoparacaqdı).

– Əgər hər kəs öz işi ilə məşğul olsaydı, – deyə Hersoginya xırıltılı səslə mızıldandı, – Yer kürəsi indikinə nisbətən daha tez fırlanardı.

Az da olsa biliyini göstərməyə sevinən Alisa dedi:

– Bu faydasız olardı. Çünkü onda gecə-gündüz bir-birinə qarışardı! Yer kürəsi iyirmi dörd saat ərzində öz oxu ətrafında tam bir dövrə vurur. Siz məktəbi bitirmisiniz, ona görə gərək...

– Baltaya gəldikdə isə, – Hersoginya çığirdı, – qızın boynu vurulsun.

Alisa qorxa-qorxa aşpaza baxdı: görəsən o, deyilənə əməl etmək niyyətindədirmi? Aşpaz isə işgüzərlinqə şorbanı bulayırdı və sanki Hersoginyanın dediyini eşitmirdi. Alisa sözünün gerisini dedi:

– Heç bilmirəm, iyirmi dörd idi, yoxsa ki, on iki saat? Mən...

Hersoginya ucadan dedi:

– Ah, məni yorma! Mənim həmişə rəqəmlərdən zəhləm gedərdi!

O, laylaya bənzər mahnı oxuya-oxuya yenə uşağı yırğaladı. Hersoginya hər bir sətirdən sonra uşağı var gücü ilə silkələyirdi.

Uşağı əzizləmə
İşdir çəçəsə əgər,
Ona kötük gərəkdir.
Yoxsa lap zəhlə tökər.

Xor (*Aşpaz və uşaq da qosularaq*):

– U-u! U-u! U-u!

Hersoginya mahnının ikinci bəndinə keçəndə o ki var uşağı atıb-tutmağa başladı. Körpənin bağırtısından Alisa çətinliklə sözləri seçə bildi:

Kötəklədim uşağı,
Yaman çəçəyir, yaman!
İstiot iyələmək ki,
Edilməyib qadağan.

Xor:

– U-u! U-u! U-u!

– İstəyirsənse bir az ona dayəlik elə! – Hersoginya bu sözləri deyərək uşağı Alisanın üstə tulladı. – Mən Kraliça ilə kroket oyununa hazırlaşmalıyam.

O, tələsik otaqdan çıxdı. Aşpaz dalınca tavanı atdisa da dəymədi.

Alisa çətinliklə uşağı saxlayırdı, çünki bu, ayaqlarını və əllərini hər tərəfə atan qəribə quruluşlu balaca canlı idi. “Lap dəniz ulduzudur”, – Alisa düşündü. Alisa onu tutduğu zaman zavallı balaca canlı, buxar maşını kimi piqqıldayırdı, gah ikiqat olur, gah

düzəlirdi. Belə ki, ilk dəqiqələrdə onu saxlamaq üçün Alisa var gücünü sərf etmişdi.

Qız, öz dayəlik üsulunu tapan kimi (bunun üçün uşağı burub düyüň etməli, sonra sağ qulağını sol ayağına bərk-bərk sıxmalı körpəni təmiz havaya çıxartdı).

“Əgər uşağı burda qoysam, – Alisa düşündü, – şübhəsiz onlar, bir-iki günə körpəni öldürərlər: bəs uşağı burda qoymaq nəcə, cinayət sayılmazmı?”. O bu sözləri bərkdən dedi və balaca cavab yerinə xoruldadı. (O, asqırmağını kəsmişdi).

Alisa dedi:

– Xoruldama! İstəyini xorultu ilə bildirmək ədəbsiz hərəkətdir. Körpə bir də xoruldayanda nə baş verdiyini bilmək üçün Alisa narahatçılıqla onun üzünə baxdı. Şübhəsiz, bu son dərəcə findiqburun uşaq olduğu üçün donuza oxşayırdı. Gözləri də uşaq gözlərinə nisbətən çox xırda idi. Ümumiyyətlə, onun bütün zəhiri görünüşü Alisanın xoşuna gəlmədi.

“Bəlkə oancaq hicqırır?” – düşündü və balacanın gözündə göz yaşlarının olub-olmadığını bilmək üçün onun gözlərinə baxdı.

Yox, göz yaşları yox idi.

Alisa ciddiyətlə dedi:

– Əzizim, əgər sən çosqa olmaq istəyirsənsə, biz ayrılıraq. İndi isə özün bil!

Yazıq balaca canlı yenə hicqirdi (və ya xoruldadı! Məhz nə etdiyi qət etmək mümkün deyildi), onlar bir qədər dinməzcə getdilər.

“Bu canlinı evimizə gətirsem, onunla nə edəcəyəm...” – Alisa bu haqda düşünmüdü ki, birdən balaca yenə elə bərk xoruldadı ki, qız təşvişlə onun üzünə baxdı. İndi heç bir şübhə qalmamışdı: o yan-bu yanı yox idi, bu, çosqa idi. Alisa qərara gəldi ki, onu evə aparmaq axmaqlıqdır. O, balaca canlinı yerə qoydu. Balaca o saatca meşəyə tərəf qaçıdı. Alisa fərəhlə onun arxasında baxdı:

“O beləcə böyüsəydi, – Alisa düşündü, – çox eybəcər uşaq olardı. İndi isə məncə o çox yaraşıqlı bir çosqadır!” Qız, yaxşı çosqa ola biləcək bütün tanış uşaqları yada saldı. Ürəyindən keçdi ki, “çevrilmənin yolunu bilsəydim...”

Birdən diksindi: bir neçə addımlıqda budaqda Çeşir Məstanı gördü.

Alisanı görən pişik gülümsədi. “Gözümə mehriban görüñür...” – Alisa düşündü. Amma Məstanın çox uzun dirnaqları, çoxlu iri dişləri vardı. Ona görə qız qərara gəldi ki, Məstanla hörmətlə danışsun.

– Çeşir Məstanı, – o, qorxa-qorxa sözə başladı, çünkü Məstanın bu addan xoşu gəlib-gəlməyəcəyinə əmin deyildi. Lakin Məstan gülümsədi. – Hələ ki xoşuna gəlir. – Və davam etdi. – Lütfən deyə bilərsinizmi, mən burdan necə çıxıb gedə bilərəm?

– O asılıdır hara getməyindən, – deyə Məstan cavab verdi.

Alisa dedi:

– Məhz hara gedəcəyimin mənim üçün fərqi yoxdur...

– Elə isə hansı yolla gedəcəyinin də mənası yoxdur, – deyə Məstan etiraz etdi.

Alisa aydınlaşdırmaq niyyəti ilə əlavə etdi:

– Gec-tez hər halda bir yerə çıxaram.

Məstan dedi:

– Əgər sən burdan lazıminca uzaqlaşsan, yəqin ki, elə o cür də olacaq.

Alisa hiss etdi ki, buna etiraz etmək olmaz və başqa bir sual verdi:

– Bu ətrafdə kim yaşayır görəsən?

– Bu tərəfdə, – deyə Məstan sağ pəncəsini havada yellədi, – Şlyapaçı yaşayır, bu tərəfdə isə, – o biri pəncəsini yellədi, Mart Dovşanı. Onları görmək istəyirsənə, bəri başdan deyim ki, ikisi də dəlidir.

Alisa dedi:

– Axı mən dəlilərin arasında gəzib-dolanmaq istəmirəm.

– Ah, sənin heç bir çarən qalmayıb, – Məstan dedi. – Burda biz hamımız: mən də, sən də dəliyik.

– Siz nə bilirsiniz ki, mən dəliyəm? – deyə Alisa soruşdu.

– Sözsüz ki, sən dəlisən, – pişik cavab verdi, – yoxsa bura düşməzdin.

Alisa bu dəllillə razı olmasa da, sözünə davam etdi:

– Bəs özünüzün dəli olmağınızı nədən bilirsiniz?

– Əvvəla, itdən başlayaq, it dəli deyil, razısanmı?

– Fərz edək ki, dəli deyil, – Alisa cavab verdi.

Pişik dedi:

– Elə isə davam edək. İt hirsli olanda donquldanır, razı olanda quyruğunu bulayır. Mən isə razı olanda donquldanıram. Hirsli olanda quyruğumu bulayıram. Ona görə mən dəliyəm.

– Mən bunu donquldama yox, mırıldama adlandıram.

Məstan dedi:

– İstədiyin kimi adlandır. Sən bu gün Kraliça ilə kroket oynamışsanmı?

– Məmnuniyyətlə, – deyə Alisa cavab verdi, – təəssüf ki, dəvət edilməmişəm.

– Orada görüşərik, – deyib Məstan yox oldu.

Alisa təəccübənmədi, çünkü burda baş verən qəribəliklərə daha vərdiş etmişdi. Qız Məstanın yox olduğu yerə baxırdı ki, o yenə qəfildən peydə oldu.

Məstan dedi:

– Hə, yeri gəlmışkən de görüm o uşaq nə oldu? Az qala unutmuşdum.

– O dönüb çoşqa oldu. – Alisa sakitcə cavab verdi. Sanki Məstan heç qeyb olmamışdı.

– Mən də elə o fikirdə idim! – deyib Məstan yenə yox oldu.

Məstanın bir də qayıdacığına ümid edən Alisa, bir az gözledi. Lakin Məstan görünmürdü. Qız bir-iki dəqiqlidən sonra deyildiyi kimi Mart Dovşanının yaşadığı səmtə getdi.

– Şlyapaçıları əvvəllər də görmüşəm, – qız düşündü, – ona görə Mart Dovşanını görmək daha maraqlıdır. İndi maydır, çox güman ki, o, dəli deyil – hər halda martdakı kimi dəli olmaz.

Qız bunu deyib tez yuxarı baxdı. Məstan yenə ağacın budığında idi.

Məstan soruşdu: – Sən “çaşqa” dedin, ya “çoşqa”?

– Mən çoşqa dedim. – Alisa cavab verdi. – Mən istəməzdəm ki, siz belə tez qeyb olub, görünəsiniz: çünkü bunu hər kəs görsə, başı gicəllənər.

Məstan dedi:

– Yaxşı.

İndi o, quyruğunun ucundan başlayaraq təbəssümünə qədər yavaş-yavaş əriyib yox olurdu. Özü də gözdən itdikdən sonra belə təbəssümü xeyli vaxt qalırdı.

“Mən təbəssümsüz Məstan görmüşəm, – Alisa düşündü – amma Məstansız təbəssüm – yox! Mən ömrümdə belə qəribə şey görməmişəm”.

Qız bir az getmişdi ki, Mart Dovşanının evi göründü. Alisa qərara gəldi ki, bu ev mütləq Dovşanın olar, çünkü bacalar dovşan qulaqlarını xatırladırıdı, damı isə xəzlə örtülmüşdü.

Ev elə böyük idi ki, qız, sol əlindəki göbələkdən bir az dişlədi, boyu iki futa çatdı və bundan sonra yaxınlaşmağa cürət etdi. Hətta yenə də o, evə tərəf açıq-aşkar qorxa-qorxa gedirdi və düşünürdü:

– Fərz edək ki, Mart Dovşanı dəlidir. İndi mən onun əvəzinə Şlyapaçı ilə daha çox görüşmək istərdim.

VII fəsil

AĞILSIZ ÇAY MƏRASİMİ

Evin qarşısında, ağacın altında Mart Dovşanı və Şlyapaçı masa arxasında oturub çay içirdilər. Onların arasında oturan Fındıqçı Yuxucul bərk yuxuya getmişdi. Mart Dovşanı və Şlyapaçı ona dirseklənib söhbət edirdilər.

Alisa düşündü: “Yuxuculun yeri çox narahatdır. Yaxşı ki, o yatıb və bunu hiss etmir”.

Masanın iri olmasına baxmayaraq, üçü də bir kuncə sıxlımsıdı.

Onlar Alisani görcək qışqırıldılar:

– Yer yoxdur! Yer yoxdur!

– Burda nə qədər istəsən yer var! – Alisa dedi və narazı halda masanın o başındakı böyük kresloda əyləşdi.

Mart Dovşanı təklif etdi:

– Çaxır istəyirsiniz?

Alisa masaya baxdı, ancaq çaydan başqa heç nə görmədi.

– Mən çaxır-zad görmürəm, – dedi.

Mart Dovşanı dedi:

– Burda heç çaxır yoxdur.

– Elə isə mənə çaxır təklif etmək hörmətsizlikdir! – deyə Alisa etiraz etdi.

Mart Dovşanı dedi:

– Eyni zamanda dəvət olunmamış keçib əyləşmək də hörmətsizlikdir.

Alisa dedi:

– Mən bilmirdim ki, bu masaya ancaq sizindir. Süfrə çox-adamlıq açılıb.

Bir müddət diqqətlə Alisanı gözdən keçirən Şlyapaçının ilk dediyi söz bu oldu.

– Sən saçını vurdurmalısan.

– Siz mənim şəxsi işlərim qarışmayın, – deyə Alisa sərt cavab verdi, – bu ədəbsizlikdir!

Bu töhməti eşidən Şlyapaçının gözləri bərəldi. Ancaq yenə soruşdu:

– Qarğı ilə yazı masasının nə oxşarlığı ola bilər? – “Mən şadam ki, onlar tapmacaya keçdilər”.

O bərkdən əlavə edərək dedi:

– Əminəm ki, bu tapmacanı tapa bilərəm.

Mart Dovşanı soruşdu:

– Güman edirsən ki, tapa bilərsən?

Alisa dedi:

– Elədir ki, var.

– Onda söylə görək nə fikirdəsən, – deyə Mart Dovşanı təklif etdi.

– Mən elə də edirəm. – Alisa tələsik cavab verdi. – Düşündüyümü deyirəm. Hər halda... Hər halda mən nə dediyimi düşünürəm – bu da ki, eyni şeydir.

– Heç də eyni şey deyil. – Şlyapaçı etiraz etdi. – Buna əsasən deyə bilərsənmi “Mən yediyimi görürəm” və ya “Mən gördüyümü yeyirəm”in də mənası eynidir.

– Buna əsasən demək olarmı ki, – Mart Dovşanı əlavə etdi – “İstədiklərimin hamısı özümdədir” və ya “Özümdəkilərin hamısını istəyirəm”in mənası eynidir.

– Hələ bəlkə bir deyəsən ki, – görünür, yuxuda söhbət edən Yuxucul əlavə etdi. – “Mən yatanda nəfəs alıram” və ya “Mən nəfəs alanda yatıram”ın da mənası eynidir.

Şlyapaçı dedi:

– Sənin üçün elə bunlar da eyni şeydir!

Bundan sonra söhbət kəsildi və onlar bir dəqiqə səssiz oturdular. Alisa bu müddətdə qarğalar və yazı masaları barədə bildiklərini yada salmağa çalışdı, lakin çox az şey xatırlaya bildi.

Sükutu birinci Şlyapaçı pozdu.

Üzünü Alisaya tutaraq soruşdu:

– Bu gün ayın neçəsidir?

O, cibindən saatı çıxartdı, narahatlıqla gözdən keçirdi, tez-tez silkələyib qulaq asdı:

Alisa bir az fikirləşib dedi:

– Ayn dördündür.

– İki gün geri qalıb! – Şlyapaçı ah çekdi. O, hirslə Mart Dovşanına baxdı və əlavə etdi. – Sənə demişdim ki, kərə yağı ilə mexanizmini yağlama.

– O, əla yağ idi. – Mart Dovşanı günahkarcasına cavab verdi.

– Elədir, lakin yağıla birgə çörək qırıntıları da içəri dolub! – deyə Şlyapaçı mızıldadı. – Sən mexanizmi çörək bıçağı ilə yağılamamalı idin.

Mart Dovşanı saatı götürüb qaşqabaqla ona baxdı. Sonra çay fincanına salıb yenə baxdı. Lakin o, yeni bir şey fikirləşmədi və təkrar etdi.

– Əla yağ idi.

Alisa maraqla Mart Dovşanının ciyni üstdən saatə baxırdı.

– Nə məzəli saatdır, – deyə qız təəccübləndi. – Ayın günlərini göstərir, saatı isə göstərmir.

– Niyə? – Şlyapaçı mırıldandı. – Məgər sənin saatın ili göstərir?

– Əlbəttə, yox! – Alisa hazırlıqla dedi. – Çünkü onlar həmişə eyni ili göstərir.

Şlyapaçı dedi:

– Bax, mənimki də o cürdür.

Alisa pərt olmuşdu: çünkü Şlyapaçının sözləri ingiliscə deyildiyinə baxmayaraq mənasız idi.

Alisa bacardıqca nəzakətlə dedi:

– Mən sizi başa düşmürəm.

– Yuxucul yenə yatıb. – Şlyapaçı dedi və isti çaydan bir az onun burnuna tökdü.

Yuxucul səbirsizliklə başını yellədi və gözlərini açmadan dedi:

– Əlbəttə, elə mən özüm də onu demək isteyirdim.

Şlyapaçı yenə üzünü Alisaya tutaraq soruşdu:

– Tapmacanı tapdın?

Alisa dedi:

– Yox, təslim oluram. Bəs cavabı nədir?

Şlyapaçı dedi:

– Heç özüm də bilmirəm.

Mart Dovşanı dedi:

– Mən də bilmirəm.

– Zənnimcə, siz vaxtınızı daha səmərəli keçirə bilərdiniz, – deyə Alisa dilləndi. – Cavabsız tapmacalar deməklə siz vaxtınızı hədər yerə itirirsınız.

Şlyapaçı dedi:

– Sən əgər vaxta mənim qədər bələd olsaydın, deməzdin ki, o hədər yerə itir. Vaxt özgə şeydir.

Alisa dedi:

– Başa düşmürəm, siz nə demək isteyirsiniz.

– Axı hardan başa düşəsən! – deyə Şlyapaçı etiraz etdi və kinayə ilə başını buladı. – Mən belə güman edirəm ki, sən ömründə bir dəfə də Vaxt ilə danışmamışın!

– Bəlkə də danışmamışam. – Alisa ehtiyatla cavab verdi.

– Lakin musiqi dərsini öyrənəndə, mən vaxtı deyə-deyə hesablayırdım.

Şlyapaçı dedi:

– Hə! Onda hər şey aydındır. Onu bifşteks kimi döyəndə zəhləsi gedir. Əğər Vaxt ilə aran saz olsayıdı, əqrəbi istədiyin saatın üstə çəkərdin. Fərz edək ki, indi səhər saat doqquzdur – məktəbdə dərslərin başlanan vaxtıdır. Vaxta işarə etməklə bir göz qırpmında, o, əqrəbi lazımlı olan yerə çəkəcək! İkinin yarısı – nahar vaxtıdır!

– Mən də elə bunu istəyirəm, – Mart Dovşanı piçildədi.

– Əlbəttə, qiyamətdir. – Alisa fikirli-fikirli dedi: – lakin onda... bilirsinizmi, mən hələ acmazdım.

– Əvvəlcə elə hiss edərdin, – Şlyapaçı etiraz etdi, – lakin sən əqrəbləri istədiyin qədər ikinin yarısında saxlaya bilərdin.

– Bəlkə siz də bu üsüldən istifadə edirsınız? – deyə Alisa soruşdu.

Şlyapaçı kədərlə başını buladı:

– Mən, yox! – deyə cavab verdi. – Keçən mart ayında o, dəli-ləşən zaman bizim aramız dəymişdi, sən bu barədə bilirsən (çay qaşığı ilə Mart Dovşanına işarə etdi)... Bu hadisə Qırmızıtoxmaq Kralicanın təşkil etdiyi böyük konsert zamanı baş vermişdi. Konsertdə mən belə oxuyurdum:

Dalğalan, dalğalan, sevindir məni,
Göydən Aya uça-uça sən...

Bəlkə sən, bu mahnını xatırlayırsan?

Alisa dedi:

– Buna bənzər bir şey eşitmışdım.

– Onun ardı-Şlyapaçı davam etdi, – belədir:

Mavi gecədə ucadan
Çay dolu fincan tək dalğalanırsan,
Dalğalan, dalğalan!..

Bu vaxt Yuxucul başını silkələyib yuxulu-yuxulu zümzümə etməyə başladı. “Dalğalan, dalğalan, dalğalan”. Bu zümzümə

elə uzun çəkdi ki, səsini kəssin deyə yanındakılar onu çımdık-lədilər.

Şlyapaçı dedi:

– Birinci beytı deyib qurtarmışdım ki, Kraliça yerindən sıç-rayıb bağırdı: “O, vaxt öldürür! Başı kəsilsin!”

– Bu necə vəhşi amansızlıqdır! – deyə Alisa qışqırdı.

– O gündən başlayaraq, – Şlyapaçı kədərlə davam etdi,

– Vaxt, mən deyəni etmək istəmir! İndi bizim saat həmişə altını göstərir.

Qəfildən Alisa belə bir fikrə gəldi:

– Bəlkə buna görə masaya çoxlu çay qab-qacağı düzülüb.

Şlyapaçı ah çəkərək dedi:

– Bəli, buna görə. Biz daima çay içirik, ona görə fürsət tapıb qabları yuya bilmirik.

Alisa soruşdu:

– Deməli, siz səhərdən axşamadək masanın dövrəsinə dolanırsınız?

– Elədir ki, var, – Şlyapaçı təsdiq etdi: – bizə təmiz qab-qacaq lazım olan kimi yerimizi dəyişirik.

Alisa ürəklənib soruşdu:

– Bəs yenə masanın başına qayıdanda necə?

Mart Dovşanı əsnəyə-əsnəyə dedi:

– Fərz edək ki, biz söhbəti dəyişdik. Bu danışqlar məni yordu. Təklif edirəm: cavan xanım bizə bir nağıl söyləsin.

Bu təklifdən azca qorxmuş Alisa etiraz edərək dedi:

– Çox təəssüf, lakin mən bir dənə də nağıl bilmirəm.

Şlyapaçı və Mart Dovşanı birgə qışqırdılar:

– Elə isə Yuxucul danışın! Aylı, Yuxucul! – İki tərəfdən onu çımdıklədilər.

Yuxucul yavaş-yavaş gözlərini açdı. Xırıltılı və zəif səslə dedi:

– Mən yatmamışam. Ay uşaqlar, sizin burda dediyiniz hər bir sözü eşidirəm.

– Bizə bir əhvalat danış! – Mart Dovşanı teləb etdi.

– Hə, zəhmət olmasa danışın! – deyə Alisa xahiş etdi.

— Özün də tez ol! — Şlyapaçı əlavə etdi. — Yoxsa başlamamış yenə yuxulayarsan.

— Cox qədim zamanlarda üç bacı var idi, — Yuxucul tələsik sözə başladı, — Elzi, Lessi, Tilli! Bacılar quyunun dibində yaşayırdılar.

— Bəs onlar orda nə yeyirdilər? — Yeməli və içməli hər şeyə dərin maraq göstərən Alisa soruşdu.

Yuxucul bir an fikirləşəndən sonra cavab verdi:

— Patka¹.

Alisa ehtiyatla dedi:

— Onlar patka yeyə bilməzdilər, çünkü xəstələnərdilər.

— Elə onlar xəstə idilər, — Yuxucul dedi, — bərk xəstə idilər.

Alisa bu cür qeyri-adi həyat tərzinin nəyə oxşamasını təsəvvür etməyə çalışdı. Lakin heyrətdən ancaq soruşa bildi.

— Axı nə üçün onlar quyunun dibində yaşayırdılar?

— Çaydan bir az çox tök, — Mart Dovşanı ciddiyyətlə Alisaya dedi.

— Əgər mən heç nə tökməmişəmsə, — Alisa incik halda cavab verdi, — necə bir az çox tökə bilərəm?

— Görünür, demək istəyirsən ki, az tökə bilmirsən, — Şlyapaçı etiraz etdi, — heç nədənsə çox tökmək daha asandır.

Alisa dedi:

— Sizdən soruşan yoxdur.

Şlyapaçı təntənəli şəkildə soruşdu:

— İndi bəs şəxsiyyətə toxunan kimdir?

Alisa nə cavab verəcəyini qətiyyən bilmirdi. Çətin vəziyyətdən çıxməq üçün, özünə çay töküb, buterbrod düzəltdi. Sonra da üzünü Yuxucula tutdu və sualını təkrar etdi:

— Nə üçün onlar quyunun dibində yaşayırdılar?

Yuxucul yenə bir-iki dəqiqə fikirləşib dedi:

— Patka quyusu idi.

— Ola bilməz, — Alisa açıqla sözə başlamışdı ki, Şlyapaçı ilə Mart Dovşanı ona sus dedilər.

¹ Patka — tamamilə şəkərləşmiş nişasta.

Yuxucul isə incik halda dedi:

– Sən əgər nəzakətli ola bilmirsənsə, yaxşısı budur nağılı özün sona çatdır.

– Yox, xahiş edirəm, danişın, – Alisa yalvardı. – Daha sizin sözünüüz kəsməyəcəyəm. Mən raziyam, yer üzündə bircə dənə o cür quyu ola bilərdi.

– “Bir dənə!” Bir dənə yox, saysız-hesabsız! – Yuxucul hid-dətlə desə də, nağlıını davam etməyə razı oldu. – Beləliklə də bu üç bacı... daşımağı öyrəndilər, bilirsiniz...

– Onlar nə daşıyırıldar? – Vədini tamam unutmuş Alisa soruşdu.

– Patka. – Yuxucul bu dəfə fikirləşməmiş cavab verdi.

– Mənə təmiz fincan lazımdır, – Şlyapaçı söhbəti kəsdi, – gəlin yerimizi dəyişək!

Bu sözlərlə o, yerini dəyişdi, ondan sonra da Yuxucul dəyişdi. Mart Dovşanı Yuxuculun yerində oturdu, Alisa isə çox könülsüz Mart Dovşanının yerini tutdu. Bu yer dəyişməkdən ancaq Şlyapaçı qazandı. Alisa isə əvvəlkindən də narahat idi. Çünkü Mart Dovşanı süd qabını nəlbekisinə aşırılmışdı.

Alisa bir də Yuxuculu hirsləndirmək istəmədi və ehtiyatla sözə başladı:

– Mən bir şeyi başa düşmürəm: onlar patkanı hardan alırdılar?

Şlyapaçı dedi:

– Sən suyu su quyusundan çıxarırsan, beləliklə, patkanı da patka quyusundan çıxarmalısan, bunu da bilmirsən, ay səfəh!

– Axı üç bacı quyuda idilər... quyunun içində. – Alisa son sözləri qulaqardına salıb, üzünü Yuxucula tutdu.

– Hə, üç bacı, – Yuxucul dedi. – Quyunun içində.

Yazılıq Alisa bu cavabdan elə pərt oldu ki, bir müddət susub, Yuxuculun sözünü kəsmədi.

Yenə yuxulamağa başlayan Yuxucul, əsnəyib, gözlərini ovuştura-ovuştura davam etdi:

– Onlar şəkil çəkməyi öyrəndilər. Cürbəcür şəkillər çəkirdilər. “M” ilə başlanan nə vardısa...

– Nə üçün “M” ilə? – deyə Alisa soruşdu.

Mart Dovşanı dedi:

– Nə üçün də yox?

Alisa dinmədi.

Bu zaman Yuxucul gözlərini yumub mürgüləməyə başladı. Lakin Şlyapaçı onu çımdıklədi və o, zəif səslə qışqıraraq ayıldı və yenə davam etdi.

– “M” ilə başlayan sözlər, misal üçün: məstan, moruq və cürbəcür şeylər... Bax, sən deyirsən “cürbəcür şeylər”. İndiyə qədər “cürbəcür şeylər”in şəkillərini görmüsən?

Alisa dedi:

– Əgər məndən soruşursunuzsa, fikrimə gəlmir ki...

– Elə isə səsini kəs, – deyə Şlyapaçı qışqırdı.

Belə kobudluğa Alisa tab gətirə bilməzdi. O, nifrətlə ayağa qalxdı və yola düzəldi. Yuxucul o saat yuxuladı. Geri çağırılmağınə hələ də ümid edən Alisa, bir-iki dəfə dala baxdısa da, masa arxasında oturanların heç biri Alisanın gedişinə zərrə qədər də fikir vermədilər. Axırıncı dəfə o gördü ki, Şlyapaçı və Mart Dovşanı Yuxuculu çaynikin içində salmağa çalışırlar. Meşədən keçən Alisa dedi:

– Hər halda mən bura heç vaxt qayıtmayacağam! Mən hələ ömrümədə bu cür mənasız çay mərasimi görməmişəm!

O, sözünü qurtarmamışdı ki, ağacların birində içəri açılan qapı gördü.

“Çox qəribədir! – Alisa düşündü. – Bu gün hər şey qəribədir. Mən hesab edirəm ki, ora girə bilərəm”. Girdi də.

Qız yenə uzun zaldakı kiçik şüşə masanın yanında idi.

– İndi isə mən, vaxtdan səmərəli istifadə edəcəm, – öz-özü-nə dedi və açarı götürüb, bağçaya gedən qapını açdı.

Sonra göbələkdən gəmirməyə başladı. Boyu bir fut olana qədər gəmirdi. (Cibində bir tikə göbələk qalmışdı.) Sonra dar keçidlə aşağı endi, sonra da... nəhayət al-əlvən çiçək ləkləri və sərin fəvvərələri olan gözəl bir bağçaya düşdü.

VIII fəsil

KRALİÇANIN KROKET MEYDANÇASI

Bağçanın girəcəyində böyük qızılgül kolu bitmişdi. Üstündə ağ güllər açmışdı. Lakin yanında durmuş üç bağban işgüzarlıqla gülləri qırmızı rəngə boyayırdılar. Bu, Alisaya çox qəribə gəldi və qız yaxınlaşdı ki, onların işini yaxşı görsün. Alisa təzəcə yanaşmışdı ki, onlardan birinin səsini eşitdi:

- Asta ol, ay Beşlik! Rəngi üstümə sıçratma!
- Mənim təqsirim yoxdur! – Beşlik acıqla mızıldandı.
- Yeddilik dirsəyimi itələdi.

Yeddilik ona baxıb cavab verdi:

- Doğrudur, Beşlik! Təqsir həmişə başqasında olur!

Beşlik dedi:

- Sən isə, yaxşısı budur, səsini kəs. Mən elə dünən eşitmisişəm, Kraliça sənin başını vurdurmaq istəyir.

Birinci danışan soruşdu:

- Nə üçün?

Yeddilik dedi:

- Sənə qalmayıb, ay İkilik!

- Yox, onun işidir! – Beşlik etiraz etdi. – Mən də ona deyəcəyəm: çünkü sən, soğan əvəzinə, aşpaza lalə soğanları gətirmişdin.

Yeddilik rəngsaz firçasını yerə tulladı və sözə başladı:

- Yox, bu boyda haqsızlıq... – birdən o, Alisanı gördü və dəqiqə susdu.

Yanındakılar da çöndü. Hamı Alisaya baş əydi.

Alisa çəkinə-çəkinə dedi:

- Mənə deyə bilərsinizmi nə üçün siz bu qızılgülləri rənglə-yırsınız?

Beşlik və Yeddilik heç nə cavab vermədilər, ancaq İkiliyə baxdalar.

İkilik boğuq səslə sözə başladı:

- Bilirsinizmi, miss, iş burasındadır ki, burda qırmızı qızılgül kolu bitməli idi, biz isə səhvən ağ qızılgül kolu əkmişik və əgər

Kraliça bunu görsə, bizim hamımızın başı vurulacaq. Miss, ona görə biz var gücümüzle çalışırıq ki, o gəlməmiş...

Bu zaman nigarançılıqla yola baxan Beşlik qışkırdı:

– Kraliça! Kraliça!

Üç bağban bir anda üzüqoylu yerə yixildilar. Çoxlu addım səsləri eşidildi və Kraliçani görmək isteyən Alisa da geri döndü.

Əvvəlcə əllərində dəyənək tutmuş on əsgər, (əsgərlər də o üç bağban formasında idilər: onlar düzbucaklı və yasti olub, künclərindən əl-ayaqları çıxırdı) sonra on saray əhli göründü. Başdan-ayağa brilyant içində olan saray əhli də əsgərlər kimi addımlayırdı. Onlardan sonra kral uşaqları gəlirdi: uşaqlar on nəfər idi. Əl-ələ vermiş qəşəng balalar da qoşa-qoşa gedir, sevinc-lə hoppanırdılar. Onların hamısı ürək nişanı ilə bəzənmişdilər. Sonra qonaqlar, əsas etibarilə Kral və Xanımlar göründü. Alisa qonaqların arasında Ağ Dovşanı tanıdı. O, əsəbi-əsəbi, susmaq bilmədən tez-tez danışındı və hər nə deyirdisə gülürdü. Dovşan Alisani görmədi və yanından keçib-getdi. Sonra Qırmızıtoxmaq Valet, moruq rəngli məxmər balışda kral tacını aparırdı. Bu əzəmətli nümayishi tamamlayan QıRMIZITOXMAQ KRAL VƏ KRALIÇA oldu.

Alisa bağbanlar kimi üzüqoylu yerə yixilmaq istəmirdi. Cünkü təntənəli mərasimlər zamanı belə bir qaydanın mövcud olduğunu eşitməmişdi. “Bir də ki, əgər tamaşaçılar üzüqoylu yixilsaydı, – o düşündü, – nümayişlərin nə mənası olardı”. Buna görə qız yerindəcə durub gözlədi.

Nümayişçilər Alisaya yaxınlaşanda hamı dayandı və ona tamaşa etməyə başladı. Kraliça sərt səslə soruşdu:

– Bu kimdir?

Sual Qırmızıtoxmaq Valetə verilmişdi. Cavab yerinə o ancaq baş əyib gülümsündü.

– Axmaq! – deyə Kraliça başını yelləyib, Alisadan soruşdu:

– Ay bala, sənin adın nədir?

– Əlahəzrətin qulluğuna ərz olsun ki, mənim adım Alisadir,

– deyə Alisa hörmətlə cavab verdi və o saat düşündü: “Mən on-

lardan niyə qorxum ki? Axı, bir də ki, onlar ancaq və ancaq bir dəst oyun kartıdırılar”.

Kraliça qızılgülün ətrafında yerə sərələnmiş bağbanları göstərərək soruşdu:

– Bəs onlar kimdir?

Onlar üzüqoylu uzanmışdılar və arxalarındaki naxışlar eynilə qalan kartlara bənzəyirdi. Buna görə Kraliça onların bağban, əsgər, saray əhli və öz balaları olduğunu tanıya bilməzdi.

Öz cəsarətinə təəccübənmiş Alisa dedi:

– Mən nə bilim? Bu mənim işim deyil.

Qəzəbindən qıpçırmızı qızarmış Kraliça bir anlığa ona baxdı və vəhşi heyvan kimi ciyildədi:

– VURUN! Onun başını vurun!

– Boş sözdür! – Alisa bərkdən, qətiyyətlə dedi və Kraliça susdu.

Əlini Kraliçanın əli üstə qoymuş Kral qorxa-qorxa dedi:

– Mənim əzizim, axı o, ləp uşaqdır!

Kraliça qəzəblə ondan üz döndərdi və Valetə əmr etdi:

– Onları arxası üstə çevir!

Valet ayağı ilə çox ehtiyatla onları arxası üstə çevirdi. Kraliça qulaqbatırıcı səslə qışkırdı:

– Ayağa qalxin!

Üç bağban bir andaca ayağa qalxıb Krala, Kraliçaya, kral uşaqlarına və ümumiyyətlə hamiya baş əyməyə başladılar.

– Bəsdir! – Kraliça acıqlandı. – Zəhlə tökməyin.

Sonra üzünü qızılgül koluna tərəf tutdu və davam etdi:

– Siz burda nə edirdiniz?

– Əlahəzrətin qulluğuna ərz olsun, – İkilik çox acizanə halda dedi və dizləri üstə endi, – biz işləyirdik...

– Görürəm! – Qızılgülləri gözdən keçirən Kraliça dedi:

– Vurun onların başını!

Mərasim yoluna davam etdi və bağbanları cəzalandırmaq üçün geridə ancaq üç əsgər qaldı. Bədbəxt bağbanlar Alisadan kömək istədilər.

– Siz cəzalanmayacaqsınız! – deyə Alisa onları yaxındakı böyük gül dibçeyində gizlətdi.

Əsgərlər bir-iki dəqiqə ətrafi dolanıb axtardılar, onları tapmadılar, sonra sakitcə gedənlərin dalınca addımladılar.

– Başları vuruldu? – deyə Kraliça qışkırdı.

Əsgərlər bağırıldılar:

– Əlahəzrətin qulluğuna ərz olsun ki, bağbanların başları bədənlərindən üzüldü.

– Yaxşı oldu! – Kraliça qışkırdı. – Bəlkə kroket oynayaq?

Susmuş əsgərlər Alisaya baxırdılar, çünkü sual ona aid idi.

– Oynayaq! – deyə Alisa səsləndi.

– Onda getdik! – Kraliça bağırdı.

Bundan sonra nə olacağına maraq edən Alisa nümayişə qoşuldu.

– Bu... Bu gün qiyamət gündür! – Qız böyründə səs eşitdi: Ağa Dovşan təşvişlə baxa-baxa onun yanına ilə gedirdi.

– Əla gündür. – Alisa dedi. – Bəs Hersoginya hani?

– S-s-sus! – Dovşan tələsik, boğuq səslə dedi. O qorxa-qorxa dala baxdı, sonra barmaqları üstə qalxıb dodağını qızın qulağına yapışdırıcı və piçıldadı: – O, ölümə məhkum edilib!

– Zəhmət olmasa, deyin görüm nə üçün? – deyə Alisa rica etdi.

– Siz “təəssüf olsun” dediniz? – Dovşan tekrarən soruşdu:

– Yox, mən elə demədim, – Alisa etiraz etdi. – Heç təəssüf-lənmək barəsində də düşünmədim. Mən “nə üçün?” – soruştum.

Dovşan:

– O, Kraliçanı şillələyib, – dedi.

Alisa özünü saxlaya bilmədi, piqqıldı.

– Amandır, dinmə! – Dovşan qorxa-qorxa piçıldadı. – Kraliça eşidər! Bilirsənmi, o gecikmişdi. Kraliça da demişdi ki...

– Hər kəs öz yerinə! – Kraliça gur səslə qışkırdı və ətrafdıklar bir-birinin üstündən kəlləmayallaq aşaraq o yan-bu yana qaçmağa başladılar.

Lakin bir-iki dəqiqədən sonra qonaqlar yerbəyer oldular və oyun başlandı.

Alisa ömründə kroket oyunu üçün belə qəribə meydança görməmişdi. Meydança başdan-başa ləklənmiş və şırımlanmışdı. Şarları – canlı kirpilər, çəkiciləri – canlı durnalar əvəz edirdi. İkiqat əyilib, başını və əllərini yerə dirəmiş əsgərlər isə kroket qapıları idi.

Alisa durna vasitəsi ilə oynamaqdə çətinlik çəkirdi. Qız çox rahatca durnanın bədənini qolu altında gizlətdi. Ayaqlarını da aşağı salladı. Lakin qız hər dəfə durnanın boynunu sərrastca düzəldib, başı ilə kirpini vurmaq istəyəndə durna mütləq boynunu tezçə halqalayırdı və qızın gözlərinə elə təəccübə baxırdı ki, qız piqqıl-damağa başlayırdı. Alisa onun başını aşağı əyib, təzədən oyuna başlamaq istəyəndə peşmançılıqla göründü ki, kirpi dönüb qaçmaq istəyir. Bundan başqa kirpini hara “vurmaq” istəyirdisə, hər yan ləklər və şırımlar idi. İkiqat əyilmiş əsgərlər isə ara vermədən düzəlirdilər və meydançanın başqa tərəfinə keçirdilər.

Alisa bu nəticəyə gəldi ki, kroket olduqca çətin oyundur.

Oyun iştirakçıları növbə gözləmədən oynayırdılar, elə hey savaşırdılar, kirpilər görə əlbəyaxa olurdular. Tezliklə Kraliça əsəbi-ləşdi. O, meydançada sürətlə qaçaraq, hər dəqiqə qışqırırdı:

– Bunun başı vurulsun!

Yaxud:

– Onun başı vurulsun!

Alisanın narahatçılığı artırdı: əlbəttə, o hələ Kraliça ilə toq-quşmayıb, lakin qız bu toqquşmanı hər an gözləyirdi. “Bəs onda, – qız düşünürdü, – mən nə edəcəm? Burda yaman baş vurmağı xoşayırlar; necə olub ki, hələ bu qədəri sağ qalıb!”

Alisa çıxış yolu axtarır tapmaq üçün ətrafi gözdən keçirir və burdan necə sıvişib qaçmaq barədə düşünürdü. Birdən havada qəribə bir şəkil gördü; əvvəlcə qız təəccübəndi, lakin bir-iki dəqiqə diqqətlə baxdıqdan sonra Alisa bu təbəssümün kimə məxsus olduğunu anladı və düşündü:

– O, Çeşir Məstanıdır! Hə, söhbət etməyə bir kəs tapıldı!

Dodaqları görünüb, danışa bilən kimi Məstan soruşdu:

– Necəsən?

Alisa Məstanın gözləri görünənə qədər gözlədi, sonra başını buladı, düşündü ki: “hələ ki qulaqları, heç olmasa qulağının biri görünməyincəyə qədər onunla danışmağın mənası yoxdur”.

Bir dəqiqə keçdi, Məstanın başı bütövlüklə göründü. Alisa durnanı yerə qoydu və bu qəribə kroket oyunu barədə danışdı. Qız sevinirdi ki, heç olmasa onu dinləyən var. Yəqin Məstan qərara gəldi ki, indi o, lazımı qədər görünür və daha bədənini aşkara çıxartmadı.

— Mən belə hesab edirəm ki, onlar kroket oyununda qaydaya çox da riayət etmirlər, — deyə Alisa yanıqlı səslə sözə başladı və özləri də elə dəhşətlə savaşırlar ki, bir-birini eşitmirlər. Deyə-sən onların, heç bir qayda-qanunu yoxdur, olsa da heç kim ona riayət etmir. Siz təsəvvür edə bilməzsiniz ki, bütün əşyalar canlı olanda adam necə çəşir. Misal üçün indi mən “keçməli” olduğunu qapı birdən-birə meydançanın o biri başına çəkilir. Hazırlaşış Kraliçanın “şar”ını vurmaq istərkən, “şar” mənim yanaşdığımı görcək qaçıր.

— Kraliça necə, xoşuna gəlirmi? — deyə Məstan astaca soruşdu:
Alisa dedi:

— Xoşuma gəlmir. O elə... — Bu zaman qız, Kraliçanın arxada durub, gizlicə söhbətə qulaq asdığını gördü və sözünə davam etdi:
— Qələbəyə az qalib, oyunun davamına vaxt sərf etməyə dəyməz.

Kraliça gülümşədi və keçib getdi.

— Sən kimnən söhbət edirsən? — deyə Kral Alisaya yanaşış soruşdu və birdən Məstanın başını gördü:

— O mənim dostum — Çeşir Məstanıdır, — deyə Alisa cavab verdi. — İcazə verin onu Sizə təqdim edim!

— Onun sir-sifeti mənim xoşuma gəlmir! — deyə Kral etiraz etdi. — Əgər istəsən, mən ona layiqincə hörmət edə bilərəm: əlimi öpməyə icazə verirəm.

Məstan dedi:

— Mən isə qətiyyən əlinizi öpmək istəmirəm.

— Ədəbsiz olma, — Kral dedi, — mənə də elə baxma.

Kral bu sözləri deyə-deyə Alisanın arxasında gizləndi.

— Məstan Krala baxa bilər, — deyə Alisa etiraz etdi. — Mən bu barədə bir kitabda oxumuşam, amma məhz hansı kitab olduğu indi yadına düşmür.

— Hər halda o qovulmalıdır! — Kral qətiyyətlə dedi və bu zaman yanından keçən Kraliçanı çağırıldı. — Mənim əzizim! Mən istəyirəm ki, sən bu Məstanı bu dəqiqə yox edəsən!

Kraliça ağır və yüngül — bütün çətinlikləri aradan qaldırmaq üçün bircə üsul bilirdi.

— Bu saatca başı vurulsun!

— Cəlladı çağırmağa özüm gedəcəm! — Kral tələsik getdi.

Alisa qayıdır oyunun ardına baxmaq istəyirdi ki, birdən qəzəb-dən Kraliçanın ciyiltisini eşitdi. Alisa, növbələrinə gecikmiş üç oyunçuya ölüm hökmü verildiyini eşitmişdi. Ümumiyyətlə, meydançada baş verən hadisələr qızın xoşuna gölmirdi. Çünkü oyun elə qarmaqarışlıq idi ki, qız öz növbəsini itirmişdi. Buna baxmayaraq qız kirpisini axtarmağa getdi.

Onun kirpisi başqa bir kirpi ilə dalaşındı. Bir kirpi ilə o biri kirpini vurmaq, Alisaya çox qəribə göründü. Bircə çətinlik burasında idi ki, onun durnası meydançanın o biri başına keçib var qüvvəsi ilə ağaca qonmağa can atırdı.

O, durnanı tutub geri götürdiyi zaman kirpilər yox olmuşdu-lar. “Amma bunun heç mənası yoxdur, — Alisa düşündü, — çünkü bütün qapılar meydançanın bu tərəfindədir”. Qız, durna bir daha qaça bilməsin deyə onu qoltuğunda gizlətdi və dostu ilə söhbəti davam etdirmək üçün tələsik geri döndü.

Alisa qayıdır Çeşir Məstanının ətrafında bir yığın adam gör-dükədə təəccübəldi. Burda cəllad, Kral və Kraliça arasında müba-hisə gedirdi. Onlar üçü də birdən danışırıldılar. Ətrafindakıların isə ağızları sanki mumlanmışdı. Yaman narazı idilər.

Alisa yanaşan kimi üçü də qızə müraciət edib, mübahisəli sualın həllində kömək istədilər və dəlillərini təkrarladılar. Hami bir vaxtda danışdıqlarına görə o, söhbətin nə barədə getdiyini çətinliklə başa düşdü.

Cəllad sübut edirdi ki, o, baş vura bilməz; keçmişdə heç vaxt bu cür iş görməyib və bu yaşında belə bir şeyi öyrənmək də istəmir.

Kralın dəlili qısa idi, başı olan hər bir kəsin boynu vurula bilər. Buna görə boş-boş danışmaq lazım deyil.

Kraliçanın dəlili bu idi ki, əgər bir göz qırıpında əmr yerinə yetirilməsə, o, burada olanların hamısını bir nəfər kimi edam edəcək. (Bütün dəstənin də qəmgin olmasına və qorxmasına səbəb məhz bu son sözlər idi).

Alisa da düşünüb, inandırıcı bir şey tapa bilmədi. Ancaq belə dedi:

– Məstan Hersoginyaındır. Yaxşı olar ki, siz bu barədə ona da müraciət edəsiniz.

Kraliça cəllada dedi:

– O, zindandadır. Cəld bura gətirin!

Cəllad yel kimi götürüldü.

O, qaçan dəqiqədən Məstan, yavaş-yavaş aradan çıxmaga çalışdı və cəllad Hersoginya ilə birgə qayıtdıqda o, tamamilə gözdən itdi. Kral və cəllad dəli kimi kroket meydançasında vur-nuxub onu axtarırdılar, qaçan camaat isə yenə oyuna girişdi.

IX fəsil

SAXTA ÇANAQLI BAĞA – MOK-TARTLIN HEKAYƏTİ

Əziz qarıcığım, təsəvvür edə bilərsənmi səni bir də gördüyüümə necə şadam! – Hersoginya ucadan deyib, mehribanca Alisanın qoluna girdi və onlar bir yerdə getdilər.

Alisa onun yaxşı əhvali-ruhiyyədə olduğunu görəndə sevindi və düşündü ki, mətbəxdə gördükleri zaman Hersoginyanın qəzəbli olmasının səbəbi ancaq istiot imiş, “Mən Hersoginya olanda, – öz-özünə (inamsız dedi), – istiotu mətbəxə yaxın qoymayacağam. Şorba istiotsuz da yaxşıdır... Görünür, adamı əsəbi edən bu istiotsdur, – dediyindən razı qalıb, davam etdi, – sirkə isə adamın ovqatını təlx edir, çobanyastığı qاشqabaqlı edir, amma ...arpa şəkəri və buna bənzər şeylər, uşaqlara incəlik verir... Mən

istərdim ki, bütün adamlar bunu başa düşəyilər: o zaman heç kəs şirniyyat almaqda xəsislik etməz...”

Qız Hersoginyanı tamam unutmuşdu, qulağının dibində onun səsini eşitdikdə diksindi.

– Əzizim, sən nə isə düşünürsən və heç söhbət etmirsən! Mən indicə deyə bilmərəm ki, bundan nə nəticə çıxartmaq olar, lakin bir az düşünüb deyərəm...

Alisa ürəklənib dedi:

– Bəlkə də burda heç bir nəticə yoxdur.

– Yox, yox, əzizim! Hər şeyin nəticəsi var, onu ancaq tapmaq lazımdır. – Bunu deyərək o, bərk-bərk Alisanın böyrünə sıxıldı.

Belə yaxınlıq Alisanın heç xoşuna gəlmədi: birinci, ona görə ki, Hersoginya çox çirkin idi, ikinci isə, o, çənəsini Alisanın ciyininə sıxmışdı. Hersoginyanın çənəsi isə narahat və iti idi. Lakin Alisa kobudluq eləmədi. Zorla da olsa, tab gətirirdi.

Alisa söhbəti bir qədər davam etdirmək üçün dedi:

– İndi oyun əvvəlkindən yaxşı gedir.

– Elədir, – deyə Hersoginya cavab verdi, – burdan da belə bir nəticə çıxır: “Ah məhəbbət! Məhəbbət! Yer kürəsini fırlanmağa məcbur edən odur!”

– Bəziləri söyləyir ki, – deyə Alisa piçildədi, – buna səbəb, hər kəsin öz işi ilə məşğul olmasına.

Hersoginya balaca, iti çənəsini Alisanın ciyninə daha bərk batıraraq dedi:

– Əlbəttə! Sən də mən deyəni deyirsən... Burdan da belə bir nəticə çıxır: “Mənanın qeydinə qal, səslər isə özləri öz qeydlərinə qalar”.

“O necə də hər şeydən nəticə çıxarmağı sevir!” – Alisa düşündü.

Hersoginya bir qədər susduqdan sonra soruşdu:

– Cürət edib deyə bilərəm ki, sənin belini qucaqlamadığım üçün təəccüblənirsən? Çünkü sənin durnan məni şübhəyə salır. Yoxlaya bilərəmmi?

Hər cür sınağın keçirilməsini istəməyən Alisa dedi:

– O, dişləyə bilər.

Hersoginya dedi:

– Tamamilə doğrudur! Durna ilə xardal hər ikisi adamı dişləyir, deməli, burdan belə bir nəticə çıxır: “Bütün quşların qanadı var, quşdur bütün qanadlılar”.

Alisa etiraz etdi:

– Axı xardal quş deyil.

Hersoginya dedi:

– Doğrudur, adətən elədir. Sən hər şeyi çox gözəl başa düşürsən!

– Məncə, mineraldır, – dəfə Alisa əlavə etdi.

– Əlbəttə, elədir. – Alisanın hər bir sözü ilə razılışan Hersoginya təsdiq etdi. – Xardal mədənləri bu ətrafdadır. Burdan belə nəticə çıxır ki: “Nə qədər mənə yaxındırsa, o qədər səndən uzaqdır”.

Hersoginyanın son sözlərini eşitməyən Alisa bərkdən dedi:

– Hə, bilirəm! O bitkidir. Bitkiyə oxşamır, amma bitkidir.

Hersoginya dedi:

– Tamamilə raziyam, burdan belə bir nəticə çıxır: “Zahirən necə görünürsənsə, elə də ol” və yaxud daha sadə desək: “Heç vaxt özünü başqalarının göründüyündən özgə cür təsəvvür etmə. Belə ki, sən başqalarının göründüyündən və yaxud görünə bili-cəyindən özgə cür olmayasan və yaxud ola bilməyəsən”.

Alisa hörmətlə dedi:

– Məncə, bunu yazsam lap yaxşı başa düşərəm: lakin sizin dediyiniz heç cür izləyə bilmirəm.

Hersoginya mərhəmətlə cavab verdi:

– Mən istəsəm, indiyədək dediklərimlə müqayisəyə gəlməz şeylər söyləyə bilərəm.

Alisa dedi:

– Sizdən xahiş edirəm, bundan da uzun cümlələrlə özünüyü yormayın.

– Ah, yorulmaqdan danışma! – deyə Hersoginya etiraz etdi.

– Mən indiyədək dediklərimin hamısını sənə bağışlayıram.

“Dəyərsiz bəxşisdir! – Alisa düşündü. – Mən şadam ki, ad günümədə bu cür bəxşislər təqdim etmirlər!” – Lakin düşündük-lərini ucadan deməyə casarət etmədi.

– Yenə fikrə getdin? – deyə Hersoginya iti çənəsini bir də onun ciyinə basaraq soruşdu.

Bu vəziyyətdən təngə gəlmış Alisa kəskin cavab verdi:

– Mənim fikirləşməyə ixtiyarım var!

Hersoginya dedi:

– Sənin ixtiyarın, donuzların uçmaq ixtiyarı olan qədərdir və nət...

Bu yerdə Alisa təəccübləndi, çünkü Hersoginyanın sevimli “nəticə” sözünün tən ortasında səsi kəsildi və Alisadan yapışlığı əli əsməyə başladı. Alisa gözlərini qaldırdı: “tufan buludu kimi qaraqabaq” Kraliça əlləri döşündə onların qarşısında dayanmışdı.

– Bu gün qiyamət gündür, deyilmə, əlahəzrət! – deyə Hersoginya boğuq, zəif səslə sözə başladı.

– Mən ciddi olaraq sənə xəbərdarlıq edirəm, – Kraliça ayaqlarını yerə döyərək dəlicəsinə qışqırdı, – ya sən gözümə görünməməlisən, ya da sənin başın! Sənə yarımdəqiqədən də az vaxt verirəm! İndi işinə bax!

Hersoginya bundan nəticə çıxarıb bir saniyədə yox oldu.

– Oyuna davam edək! – deyə Kraliça Alisaya əmr etdi.

Alisa elə qorxdu ki, bir kəlmə də deməyib yavaş-yavaş onun dalınca, kroket meydانçasına tərəf getdi.

Kraliçanın olmamasından istifadə edən qonaqlar kölgədə dincəlirdilər, lakin Kraliça görünən kimi hamı tələsik oyuna başladı. Kraliça yalnız ötəri dedi ki, bir saniyə gecikən günahkarlar ölümlə cəzalanacaqlar...

Oyun zamanı Kraliça ara vermədən oyunçularla savaşır, elə hey “onun başı vurulsun!”, ya da “bunun başı vurulsun!” – deyə bağırırdı. Onun ölümə məhkum etdiklərini “qapı” olmaqdən azad edilən əsgərlər dərhal nəzarət altına alırlılar. Beləliklə, təqribən yarım saat ərzində bir dənə də olsun qapı qalmadı və Kral, Kraliça və Alisadan başqa bütün oyunçular həbsə alındılar və ölümə məhkum edildilər.

Nəhayət, Kraliça oyunu qurtardı və boğuq səslə Alisaya dedi:

– Sən Saxta Çanaqlı bağa – Mok-Tartlı görmüsən?

– Yox! – deyə Alisa cavab verdi. – Mən heç bilmirəm Saxta Çanaqlı bağa – Mok-Tartlı kimdir!

– Ondan Dana Başı şorbası hazırlayırlar, – deyə Kraliça başa saldı.

– Mən indiyə qədər nə onu görmüşəm, nə də onun barəsində eşitmışəm, – deyə Alisa cavab verdi.

– Elə isə gedək, – deyə Kraliça əmr etdi, – o öz hekayətini sənə danişar.

Onlar gedəndə Alisa eşitdi ki, Kral həbs olunanların hamısına yavaşca dedi:

– Siz əfv olundunuz!

“Nə yaxşı oldu!” – deyə Alisa düşündü, çünki Kraliça tərəfindən bu qədər adamın ölümə məhkum olunduğunu gördükdə, çox məyus olmuşdu.

Tezliklə onlar, güney yerdə şirin-şirin yatmış Qrifona yanaşdilar.

Kraliça dedi:

– Ayağa dur, tənbəl, bu cavan xanımı Mok-Tartlla görüşdür ki, o öz hekayətini danişsin. Mən isə qayıdır, cəzalandırıldığım adamların edamında iştirak etməliyəm. – O, Alisa ilə Qrifonu bir yerdə qoyub getdi.

Onun görkəmini bəyənməsə də, Alisa bu qərara gəldi ki, zalim Kraliça ilə getmək və ya Qrifonla qalmaq eyni dərəcədə təhlükəlidir; buna görə də qız qaldı.

Qrifon qalxıb gözlərini ovuşturdu. Kraliça gözdən itənə qədər dalınca baxdı, sonra yavaşca güldü.

– Məzəlidir! – dedi Qrifon, qismən özü-özünə dedi, qismən də, Alisaya eşitdirdi.

– Məzəli olan nədir? – deyə Alisa soruşdu.

Qrifon dedi:

– Əlbəttə, o. Bütün bunlar onun uydurmalarıdır: burda heç vaxt, heç kim edam olunmur. Getdik!

“Burda hər kəs “getdik” – deyir. – Qrifonun dalınca tələsmədən gedən Alisa düşündü: – Mənə heç vaxt bu qədər əmr edilməmişdir”.

Onlar bir az getmişdilər ki, uzaqda Saxta Çanaqlı bağa-Mok-Tartlı gördülər. O, tək-tənha qayanın üstə oturmuşdu. Kədərlidi. Alisa onun ah çəkdiyini eşitdi: sanki ürəyi min yerdən yaralı idi. Alisa qəlbən ona acıdı.

– O nə üçün kədərlidir? – deyə Qrifondan soruşdu.

Qrifon eynən əvvəl dediyini təkrarladı:

– Hər şey onun uydurmasıdır: onun heç bir dərdi-qəmi yoxdur. Getdik!

Onlar Saxta Çanaqlı bağa – Mok-Tartla yanaşdılar. Saxta Çanaqlı bağa göz yaşı içində iri gözlərilə onlara baxdı, lakin heç nə demədi.

– Bax, bu cavan xanım, – Qrifon dedi, – sənin hekayətini bilmək istəyir.

– Danışaram, – Mok-Tartlı ümidsiz, boğuq səslə dedi. – İkiniz də oturun və mən danışüb qurtarana qədər dinməyin!

Onlar oturdular, bir neçə dəqiqə heç kim danışmadı. Alisa düşündü: “O hələ sözə başlamayıbsa, görəsən nə vaxt qurtaraq!” – Lakin qız səbrlə gözləyirdi.

Saxta Çanaqlı bağa – Mok-Tartlı ah çəkdi və nəhayət dilləndi:

– Bir zamanlar mən, həqiqətən də, əsl çanaqlı bağa idim.

Bu sözlərdən sonra xeyli sükut çökdü. Hərdən Qrifonun kəsik “h-k-k-r-r-h!” çıçırtıları və Mok-Tartlıın hıçqırtısı sükutu pozurdu. Alisa ayağa qalxıb, “Maraqlı hekayətinizə görə Sizə təşəkkür edirəm, ser” demək istəyirdi.

Lakin o hələ ümidiyi itirməmişdi: axı bu hekayətin ardı olma-lıdır. Ona görə Alisa sakitcə oturub, heç nə demirdi.

Mok-Tartlı bir qədər təmkinlə davam etdi:

– Biz uşaq olanda, – o, aradabir yüngülcə hıçqırırdı, – dənizçilər məktəbinə gedirdik. Qoca Çanaqlı bağa bizim müəllimimiz idi. Biz adətən onu Romalı Çanaqlı bağa çağırırdıq.

Alisa soruşdu:

– Əgər o, Romalı Çanaqlı bağa deyildisə, nə üçün onu elə çağırırdınız?

– Çünkü o, ən qoca Çanaqlı bağalarдан idi və bizim kəlləmizi yararsız şeylərlə doldurardı! – deyə Mok-Tartl açıqla cavab verdi.

– Sən həqiqətən də avamsan!

– Utan ki, belə asan şeyləri bilmirsən! – deyə Qrifon əlavə etdi. Sonra onlar xeyli vaxt dinməz oturub, səbirsizlikdən yerin altına belə girməyə hazır olan zavallı Alisaya baxdılar.

Nəhayət Qrifon, Saxta Çanaqlı bağa – Mok-Tartla dedi:

– Tez ol, dostum! Hekayətini qurtar, uzatma!

Mok-Tartl dediyi sözlərlə davam etdi:

– Bəli, biz dənizçilər məktəbinə gedirdik, ancaq sən buna inanmaya da bilərsən...

Alisa onun sözünü kəsərək dedi:

– Mən demədim ki, inanmiram.

– Yox, deyirdin. – Mok-Tartl etiraz etdi.

Alisanı danışmağa qoymayan Qrifon əlavə etdi:

– Ağzını yum!

Mok-Tartl sözünə davam etdi:

– Biz, gözəl təhsil aldıq. Həqiqətən də, hər gün məktəbə gedirdik...

Alisa dedi:

– Mən də hər gün məktəbə gedirdim. Siz çox da öyünməyin.

– Sizin məktəbdə məcburi olmayan dörsələr keçilirdi? – deyə Mok-Tartl həyəcanla soruşdu.

– Bəli, – Alisa cavab verdi. – Bizə fransız dili və musiqi öyrədirildilər.

Mok-Tartl soruşdu:

– Paltar yumaq da?

– Əlbəttə, yox! – Alisa açıqla cavab verdi.

– Hə-ə! Elə isə sizin məktəb yaxşı məktəb deyildi. – Mok-Tartl özündən razı qalıb ucadan dedi: Bizim programın sonunda yazılmışdı: “Fransız dili, musiqi və paltar yumaq – vacib deyil”.

– Əgər siz dənizin dibində yaşayırdınızsa, – Alisa dedi, – paltar yumağı o qədər də ehtiyacınız olmazdı.

Mok-Tartl ah çəkərək dedi:

– Vacib olmayan dərsləri öyrənməyə mənim imkanım yol
vermirdi. Mən ancaq gündəlik kursları keçə bilərdim.

– Sizə nə öyrədirdilər? – deyə Alisa soruşdu:

– Söz yox ki, əvvəlcə asqırmağı və rəqs etməyi, – deyə
Mok-Tartl cavab verdi. – Sonra hesabin dörd qanununu: Sürüş-
məni, Ehtiramı, Razılığı və Təzyiqi.

Alisa cürət edib soruşdu:

– Mən heç vaxt “Sürüşmə” haqqında eşitməmişəm. O nə
deməkdir?

Qrifon heyrətlə pəncəsini qaldırdı.

– “Sürüşmə”nin nə olduğunu heç vaxt eşitməmişəm? – o,
ucadan dedi. – Yəni bu sözün mənasını da bilmirsən?

– Hə, – Alisa tərəddüdlə dedi: – Bu o deməkdir ki... nə isə...
çox sürüşkən olur...

– Əgər “Sürüşmə”nin nə olduğunu bilmirsənsə, sən
sadəlövh qızsan!

Çaşmış Alisa bu mövzu barədə bir daha sual vermək həvə-
sindən düşdü, üzünü Saxta Çanaqlı bağa-Mok-Tartla tutdu və
soruşdu:

– Sizə daha nə öyrədirdilər?

– Orda Qastronomiya da vardı... – deyə Mok-Tartl cavab
verərək kürəkşəkilli ayaqlarını yelləyə-yelləyə keçdiyi dərsləri
hesablamağa başladı. – Qədim və Yeni Qastronomiya, Dənizşü-
naslıq. Hərlənmə. Hərlənmə müəllimi qoca İlənbalığı idi. O,
adətən, həftədə bir dəfə gəlib bizə Hərlənməni, Düzləndirməni,
Halqavarı Burulmanı öyrədirdi.

– O necə şeydir? – deyə Alisa soruşdu.

– Mən onu göstərə bilmərəm, – deyə Mok-Tartl cavab verdi,
– çünki o qədər də zirək deyiləm. Qrifon isə bu dərsi heç vaxt
öyrənməyib.

Qrifon dedi:

– Vaxtim yox idi, – bununla belə mən Klassik-Müəllimin
yanına gedirdim. O, qoca xərçəng idi.

Mok-Tartl ah çəkərək dedi:

– O heç vaxt mənim müəllimim olmayıb. Yadımdadırısa, o, Latin və Yunan dilindən dərs deyərdi.

– Tamamilə doğrudur, tamamilə doğrudur. – Qrifon da öz növbəsində ah çəkərək dedi və hər iki canlı kürəkşəkilli ayaqları ilə üzlərini örtdülər.

– Siz gündə neçə saat dərs keçirdiniz? – deyə söhbəti dəyişməyə tələsən Alisa soruşdu.

– Birinci gün on saat, – deyə Mok-Tartl cavab verdi. – O biri gün doqquz saat və ilaxır...

Alisa bərkdən dedi:

– Nə qəribə cədvəldir!

Qrifon dedi:

– Elə buna görə də kurslar daimi idi. Gündən-günə dərslərin sayı azalırdı...

Bu fikir Alisaya tamamilə yeni göründü və o danışmazdan əvvəl bir az fikirləşməli oldu.

– Elə isə on birinci gün bayram olmalı idi?

Saxta Çanaqlı bağa – Mok-Tartl dedi:

– Əlbəttə, bayram idi!

Alisa cəld soruşdu:

– Bəs siz, on ikinci gün nə edirdiniz?

– Bəşdir dərslərdən danışdıq! – Qrifon söhbəti kəsdi. – Ona oyunlar barədə bir şey danış!

X fəsil

XƏRÇƏNGLƏRİN RƏQSI

Saxta Çanaqlı bağa – Mok-Tartl dərindən ah çəkdi və kürəkşəkilli ayağı ilə gözlərini örtdü. O, Alisaya baxırdı və danışmaq istəyirdi, lakin bir-iki dəqiqə ərzində səsi hönkürtü içində boğuldı.

– Görünür boğazında sümük qalıb! – deyə Qrifon onu silkə-ləməyə və belinə yumruq vurmağa başladı. Nəhayət, Mok-Tartla

yenə danışiq qabiliyyəti gəldi və yanaqlarından bulaq kimi axan göz yaşları içində davam etdi:

– Bəlkə sənə dənizin dibində çox yaşamaq qismət olmayıb! (“Olmayıb” – deyə Alisa səsləndi)... və mən güman edirəm ki, sən, heç vaxt Xərçənglə görüşməmisən. – Alisa: – “Mən bir dəfə sınaqdan...” – deyə sözə başlamışdı ki, lakin tələsik susdu və dedi: – “Heç vaxt!”... Onda xərçəng rəqsinin necə qiyamət olmasından sənin xəbərin yoxdur.

Alisa dedi:

– Yoxdur. O necə rəqsdir ki?

Qrifon dedi:

– Hə, əvvəlcə, siz, sahilboyu bir cərgədə düzülürsünüz...

– İki cərgədə! – Saxta Çanaqlı bağa-Mok-Tart qışqırdı.

– Suitilər, çanaqlı bağalar və ilaxır... Sonra siz, meduzalardan sahili təmizləyirsiniz...

Qrifon onun sözünü kəsərək dedi:

– Əlbəttə, bu, bir qədər vaxt aparacaq.

– ...siz iki addım irəli atırsınız...

Qrifon qışqırdı:

– Xərçənglə yanaşı durursunuz.

Mok-Tartl dedi:

– Doğrudur, iki addım atıb, yoldaşınızla qarşılaşırsınız...

– Xərçəngləri dəyişib, həmin qaydada geri dönürsünüz, – deyə

Qrifon söhbəti davam etdirdi.

– Bilirsinizmi, sonra da, – deyə Saxta Çanaqlı bağa – Mok-Tartl sözünü davam etdirdi, – siz xərçəngləri t...

– Tullayırsınız! – Qrifon bağıraraq havada hoppandi.

– Bacardıqca uzağa tullayırsınız...

– Onların dalınca üzürsünüz! – Qrifon zingildədi.

– Dənizdə kəlləmayallaq aşırsınız! – deyərək Mok-Tartl dəlicəsinə o yan-bu yana atlaraq qışqırdı.

Qrifon qulaqbatarıcı səslə bağlırdı:

– Yenə xərçəngləri dəyişirsiniz!

– Sonra da geri, sahilə tərəf üzürsünüz.

Mok-Tartl qəfildən zəif səslə dedi:

– Bax, birinci fiqur bu cürdür.

Bayaqdan o yan-bu yana dəlicəsinə atılıb-düşən iki canlı yenə
də susaraq yerdə oturdular və kədərlə Alisaya baxdılar.

Alisa qorxa-qorxa dedi:

– Bu, yəqin ki, qiyamat rəqsdir.

Mok-Tartl soruşdu:

– Rəqsə baxmaq istəyirsən?

– Əlbəttə istəyirəm, – deyə Alisa cavab verdi.

Saxta Çanaqlı bağa – Mok-Tartl Qrifona dedi:

– Elə isə birinci fiqurdan başlayaq! Biz bunu xərçəngsiz də
edə bilərik. Mahnını kim oxuyacaq?

Qrifon dedi:

– Ah, sən oxu! Mən sözlərini unutmuşam.

Onlar təntənəli surətdə Alisanın dövrəsində firlanmağa baş-
ladılar. Rəqs edənlər qabaq pəncələrini ahənglə yerə döyərkən
və hərdən bir Alisanın yaxınlığından keçərkən qızın barmaqlarını
tapdalayırdılar. Eyni zamanda Mok-Tartl çox asta və kədərlə
oxuyurdu.

Merlan İlbizə deyir... İrəli keçməyəkmi?

Yoxsa ki, hind donuzu quyruğumu qoparar.

Rəqslə aran varmı? Bir bax, rəqs eləyirlər.

Qızıl ləpədöyəndə xərçənglər, tisbağalar,

Sevirsən, bilirsən, sevirsən, bilirsən, sevirsən
rəqs etməyi.

Bilirsən, sevirsən, bilirsən, sevirsən, bilirsən
rəqs etməyi.

Gecə-gündüz firlanır bax beləcə sevincək,

Bizi də çəkir onlar dənizə-azaqlara.

Amma İlbiz tərpənmir, hirsli-hirsli baxır o,

Dəniz sarı qiyqacı... “Dəniz hara, rəqs hara!”

Bilmir də, sevmir də, bilmir də, sevmir də,
bilmir də rəqs etməyi!?

Sevmir də, bilmir də, sevmir də, bilmir də,
sevmir də rəqs etməyi!

Zirehli dostu deyir: ‘Bir dəfə rəqs edək, gəl,
Yarib keçək tufanı, təzə sahillər görək,
Qoy qalsın İngiltərə, Fransaya gedərdik.
Qorxma; tələs, tez gəl ki, ləpələrdə əylənək.
Sevirsən, bilirsən, sevirsən, bilirsən, sevirsən
rəqs etməyi.
Bilirsən, sevirsən, bilirsən, sevirsən, bilirsən
rəqs etməyi?

Nəhayət, rəqsin qurtarmağına sevinən Alisa dedi:

– Təşəkkür edirəm, bu rəqsə tamaşa etmək çox maraqlı idi.

Merlan balığı haqqında məzəli mahnı da çox xoşuma gəldi.

Saxta Çanaqlı bağa – Mok-Tartı dedi:

– Hə, merlanlara gəlincə, – onlar... Sən, şübhəsiz, onları
görmüsən?

– Bəli, görmüşəm. – deyə Alisa cavab verdi. – Tez-tez həmi-
şə naha... – burda tələsik sözünü kəsdi.

Mok-Tartı dedi:

– O “naha”nın harda olduğunu bilmirəm, lakin onları çox
görmüsənse, söz yox ki, nəyə oxşadıqlarını da bilirsən.

– Bilirəm, – deyə Alisa dərin fikir içində cavab verdi. – Onlar
quyruqlarını ağızlarında tuturlar, üstlərinə də suxarı səpilir.

Mok-Tartı dedi:

– Suxarıya gəldikdə – səhv edirsən. Çünkü suxarnı dəniz
yuyub aparır. Lakin onlar, həqiqətən də, quyruqlarını ağızlarında
saxlayırlar və bunun səbəbi də... – Mok-Tartı əsnəyərək gözlə-
rini yumdu. O, Qrifona dedi: “Səbəbini və başqa şeyləri bu qızə
sən danış”.

Qrifon dedi:

– Səbəbi budur ki, onlar xərçənglərlə rəqs edirdilər. Çünkü
onları dənizdən çıxartdilar. Çünkü onlar yerə düşməzdən əvvəl
böyük bir məsafəni uçdular. Ona görə quyruqları ilişib ağızlarında
qaldı. Ona görə dartib çıxarda bilmədilər. Bildiyim bu qədərdir.

– Təşəkkür edirəm, – Alisa dedi, – danışığınız çox maraqlı
idi. Mən əvvəllər merlanlar haqqında bu qədər bilmirdim.

– İstəsən, başqa balıqlar haqqında da danışa bilərəm, – deyə Qrifon təklif etdi. – Bilirsənmi, ağ balıq nə üçün “ağ balıq” adlanır?

– Mən bu barədə heç vaxt fikirləşməmişəm, – deyə Alisa cavab verdi. – Nə üçün?

Qrifon lovğa-lovğa dedi:

– Bu söz çəkmələrə və başmaqlara da aiddir.

Alisa lap mat qalmışdı.

– Çəkmələrə və başmaqlara? – deyə qız təəccüblə təkrar etdi.

– Əlbəttə, sənin çəkmələrinə nə ediblər? – deyə Qrifon soruşdu. – Demək istəyirəm ki, nə üçün onlar belə qara və par-par parıldayırlar?

Alisa çəkmələrinə baxıb, cavab verməzdən əvvəl bir az fikirləşdi.

– Mən bilən, onlara çəkmə yağı sürtüb qaraldıblar.

– Dənizin dibində isə çəkmələri və başmaqları, – Qrifon səmimiyyətlə dedi, – ağ balıqla ağardırlar, yadında saxla! Sən indi bunu da bildin!

– Bəs orda bu işlə kim məşğul olur? – deyə Alisa maraqla soruşdu.

– Əlbəttə, qalxanbalığı və ilanbalığı, – deyə hövsələdən çıxmaga başlamış Qrifon cavab verdi. – Hər bir xırda xərçəng bunu sənən deyər.

Hələ də mahni haqqında düşünən Alisa dedi:

– Mən əgər merlan olsaydım, hind donuzuna təklif edərdim: “Xahiş edirəm, bir az kənara çəkilin, bizim sizə ehtiyacımız yoxdur!”

Saxta Çanaqlı bağa – Mok-Tartı dedi:

– Onsuz da heç bir balıq donuzsuz keçinə bilmir. Onlar həmişə merlanların böyründə olurlar.

– Həmişə? – Alisa heyrətlə ucadan təkrar etdi.

Mok-Tartı dedi:

– Əlbəttə, əlbəttə, Dənizin dibi nəm və soyuqdur, buna görə də orada həmişə hind donuzu olur.

– Siz xanaxır xəstəliyini, yoxsa ki, hind donuzunu nəzərdə tutursunuz? – deyə Alisa soruşdu:

Mok-Tartl təhqir olunmuş səslə cavab verdi:

– Mən danışdığınımı nəzərdə tutmuşam.

Qrifon də əlavə etdi:

– Hə, gəlin indi də biz, sənin başına gələn sərgüzəştəri dinləyək.

– Mən ancaq bu gün səhərdən başıma gəlmış sərgüzəştəri danışa bilərəm, – deyə Alisa bir az könülsüz etiraz etdi. – Dünənki hadisələrə qayıtmağın mənası yoxdur, çünki o zaman mən tamamilə başqa adam idim.

– Bütün bunları bizə aydınlaşdır! – deyə Mok-Tartl tələb etdi.

Qrifon hövsələsiz halda qışqırdı:

– Yox, yox! Əvvəlcə sərgüzəştər! Aydınlaşdırmaq olduqca çox vaxt aparır.

Beləliklə, Alisa, Ağ Dovşanı görən dəqiqdən başına gələn sərgüzəştəri danışmağa başladı. Əvvəlcə Alisa bir az əsəbiləşdi: çünki onu iki tərəfdən əhatə edən bu canlıları lap yaxından görürdü, həm də onlar gözlərini və ağızlarını olduqca geniş açmışdalar. Lakin qız yavaş-yavaş cəsarətə gəlirdi. Alisa Tırtıla “Sən qocasan, Vilyam ata” şerini söylədiyi və oradakı bütün sözlərin tərs-avand olduğu yerə qədər, onun dinləyiciləri sakit idilər. Bu zaman Saxta Çanaqlı bağa – Mok-Tartl ağır-ağır kök-sünü ötürüb dedi:

– Çox maraqlıdır!

– Son dərəcə maraqlıdır! – deyə Qrifon təsdiq etdi.

– Hər şey tərsinə çıxırdı! – deyə Mok-Tartl dərin məna ilə təkrar etdi. – İndi o, əzbərdən bizə bir şey söyləsin. De başlasın!

– O, Qrifona elə baxdı ki, sanki əmin idi ki, az da olsa Qrifonun Alisaya ixtiyarı catırdı.

Qrifon əmr edib dedi:

– Dur “Bu, tənbəlin səsidir” şerini söylə!

“Bu canlıların əmr etmələri və dərsə cavab verməyə məcbur etmələri necə də zəhləmi töküb! – Alisa düşündü. – Elə bil ki, bura məktəbdır!”

Buna baxmayaraq o, ayağa durdu və şeri təkrarlamağa başladı. Lakin Xərçənglərin rəqsini hələ də Alisanın fikrindən çıxmışdı və o, dediyini güclə başa düşürdü. Doğrudan da, sözlər çox qəribə səslənirdi.

Dil açan Xərçəngdir, mənə yalvarır:
“Od tutub yanıram, soba gur yanır,
Oddan qurtar məni, bax göz yaşına,
Qənd unu tökərəm mən üst-başıma”.

Ördək kirpiyilə təmizlənirsə,
Xərçəng də, burnuyla dağ çəkdi hisə,
Kəmərini sildi, az qaldı uça...
Dabanını vurdur yerə astaca.

Dəniz uzaqlaşsa, qoçaq olar o.
Köpəkbalığını ələ salar o.
Qaçışar ləpələr, üzər balıqlar.
Onunsa səsində hələ qorxu var.

Qrifon dedi:

– Mən uşaqlıqda bu şeri tamamilə başqa cür oxumağa vərdiş etmişdim.

Mok-Tartı dedi:

– Mən isə indiyə qədər buna oxşar şer eşitməmişəm. Sözləri də son dərəcə mənasızdır.

Alisa heç nə demədi, üzünü ovucları içində gizlədib yerə oturdu və düşündü: ümumiyyətlə əvvəlki kimi yenidən adı şəkildə bir şey baş verəcəkmi?

Mok-Tartı dedi:

– Mən istəyirəm ki, o, söylədiyi şeri izah edə.
– O heç nə izah edə bilmir, – deyə Qrifon tələsik etirazını bildirdi. – O biri şeri başla!
– Bəs corab məsələsi nə oldu? – Mok-Tartı təkidlə dedi. – O, burnu ilə corabları necə yuxarı qaldıra bilərdi?

Alisa dedi:

– Bu rəqsin birinci figurudur – Ümumiyyətlə baş vermiş bütün əhvalatlardan və söhbətlərdən yorulmuş qız söhbəti dəyişmək isteyirdi.

– Sonrakı şeri söyle, – deyə Qrifon təkrar etdi. – Şer belə başlayır: “Mən bağçanın yanından keçəndə...”

Şerin birinci misrasından sona qədər səhv söyləyəcəyinə şübhə etməyən Alisa, yenə də etiraz etmədi. Qorxa-qorxa şeri deməyə başladı:

Bir bağın yanından keçəndə gördüm
Bayquş ilə pələng piroq böldürdü.
Pələng qamarladı boşqabda nə var,
Boşqabı bayquşa tərəf atdırılar.

Bayquş inciməsin bölgündən təki.
(Boşqab piroq deyil, kim bilməyir ki).
Bayquş qonaq idi, qonaq adına
Bir qasıq, bir sümük verdilər ona.

Pələng bişlarını yalayıb dedi:
“Nə olsun, çəngəllə bıçaq mənimdi”.
Sonra nərildədi, çımxırdı pələng
Səhər yeməyini qurtardı demək.

– Əgər izah edə bilmirsənsə, bütün bu uydurmani oxumağın mənası yoxdur! – deyə Mok-Tartlı onun sözünü kəsdi.

– Şübhəsiz, mən hələ ömrümdə bu cür cəfəngiyat eşitməmişəm.
Qrifon dedi:

– Hə, mən də bu fikirdəyəm ki, sən daha şer deməyəsən. Alisa bu təklifə sevindi. – Bəlkə Xərçənglər Rəqsindən sənə bir figur da göstərək? – deyə Qrifon təklif etdi. – Yoxsa Mok-Tartlın sənə bir mahnı oxumağını ondan üstün tutursan?

– Ah, əgər Mok-Tartlı lazımlı bilirsə, xahiş edirəm mahnı oxusun! – Alisa elə səmimiyyətlə xahiş etdi ki, Qrifon xeyli incik halda dedi:

– Hm! Əlbəttə, hər kəsin bəyəndiyi – ürəyincə olur! Dostum, istəyirsən “Tısbaga Şorbası”nı oxu!

Saxta Çanaqlı bağa – Mok-Tartl dərindən ah çəkdi, qəhərlənə-qəhərlənə oxumağa başladı:

Yemək otağında dadlı şorba var,
Güllü nimçələrdən yağılı buğ qalxar...
Kim şorba yemirsə, burda durmasın.
Ləzzətli şorba, axşam şorbası?!
Ləzzətli şorba, axşam şorbası!
Ləzzətli şorba,
Axşam şorbası,
Axşam şorbası
Ləzzətli, dadlı şorba!

Bütün xörəklərin, – hamı bilir ki, –
Budur ən dadlısı, budur yaxşısı.
Quş əti nədir ki bunun yanında,
Təki belə şorba qoy tez-tez olsun.
Ləzzətli şorba,
Ləzzətli şorba!
Axşam şorbası,
Ləzzətli, dadlı şorba!

– Nəqəratını bir də! – deyə Qrifon qışkırdı. Mok-Tartl elə nəqəratı təkrar etmək istəyirdi ki, uzaqda haray eşidildi.

– Məhkəmə başlanır!

Qrifon çıçırdı:

– Getdik! – O, Alisanın əlindən tutaraq, mahnının sona çatmasını gözləməyib qaçıdı.

Nəfəsi təngimiş Alisa qaça-qaça soruşdu:

– Bu nə məhkəmədir?

– Getdik! – Daha da tez qaçıdı. Eyni səmtə əsən meh, getgedə zəif eşidilən mahnının melanxolik sözlərini onlara çatdırırıldı:

Axşam şorbası,
Ləzzətli, dadlı şorba!

XI fəsil

KEKSLƏRİ KİM OĞURLAYIB?

Onlar məhkəmə yerinə gəlib çatanda Qırmızı toxmaq Kral və Kraliça taxtlarında əyləşmişdilər. Onları böyük bir dəstə dövrəyə almışdı; bu dəstə kiçik quşlardan, bütün növlərdən olan həşəratlardan və bir dəstə kartdan ibarət idi. Hər iki tərəfində keşikçi əsgər olan zəncirli Valet onların qarşısında durmuşdu. Kralın yanında dayanmış Ağ Dovşanın bir əlində şeypur, o birində perqament vardi. Məhkəmə zalının tən ortasında kekslərlə dolu böyük bir boşqab gözə çarpırdı. Onlar uzaqdan elə dadlı görünürdülər ki, Alisa o dəqiqə acliq hiss etdi. “Kaş məhkəmə tez qurtaraydı, o düşünürdü, – yeməyi paylayaydılar?” Amma deyəsən buna ümid yox idi. Vaxtını birtəhər keçirsin deyə o, ətraf-dakı şeylərə tamaşa etməyə başladı.

Alisa indiyə kimi məhkəmədə olmamışdı, məhkəmələr haqqında yalnız kitablarda oxumuşdu. O, böyük məmnuniyyətlə inandı ki, burda gördüyü şeylərin hamisiniñ adını deyə bilər.

“Bu hakimdir, – düşündü, – çünkü başında parik var”.

Kral özü hakimlik edirdi. O, parikin üstündən tac qoymuşdan (bunu necə etdiyini görmək istəsəniz şəklə baxın), özünü çəkib oturmuşdu, bu əlbəttə, heç Krala yaraşmırıdı.

“Bax, ora isə iclasçıların kürsüsüdür, – Alisa düşünürdü. – Ordakı on iki canlı da, (onlardan bəziləri heyvan, bəziləri quş olduğundan “canlı” deməyə məcbur idi) zənnimcə, iclasçılardır”.

O, son sözü üç dəfə öz-özünə tekrar etdi və çox öyündü, çünkü bu fikirdə idi ki, – özü də haqlı olaraq-ümumiyyətlə, bu sözün mənasını kiçik qızların çox az qismi bilir. Lakin “iclasçılar” sözü kimi “məşvərətçilər” də onlara yaraşırıdı.

On iki iclasçı – məşvərətçinin hamısı bir nəfər kimi qrifel lövhələrində səyle nə isə yazırıdlar.

- Onlar nə edirlər? – deyə Alisa piçilti ilə Qrifondan soruşdu.
- Axı məhkəmə hələ başlamayıb, onlar nə yazırlar?
- Onlar öz adlarını yazırlar, – deyə Qrifon piçilti ilə cavab verdi, – çünkü qorxurlar ki, məhkəmənin sonuna qədər adlarını unudalar.

— Ay səfəh canlılar! — Alisa acıqla ucadan danışmağa başlamışdı ki, tələsik özünü saxladı, çünkü Ağ Dovşan qışqırdı:

— Məhkəmə zalında danışıqlar kəsilsin!

Kral eynəyini taxdı və kimin danışdığını bilmək üçün diqqətlə ətrafa baxdı.

Alisa iclasçıların qrifel lövhələrində “Ay səfəh canlılar!” yazdıqlarını gördü (çünki arxada oturmuşdu). Hətta onlardan biri “səfəh” sözünü yaza bilmir və qonşusundan soruşurdu.

Alisa belə düşündü: “Məhkəmə qurtarana kimi onların qrifel lövhəsində o qədər səhv olacaq ki, gəl görəsən”.

İclasçılardan birinin qrifeli bərk cirıldayırdı. Əlbəttə, Alisa buna dözə bilməzdı. O, məhkəmə zalını dolanıb iclasçının arxasında durdu və fürsətdən istifadə edib, qrifeli onun əlindən aldı.

Qız bunu elə cəld etdi ki, zavallı, balaca iclasçı (Bu, Kərtənkələ – Bill idi) qrifelin necə yoxa çıxdığını heç görmədi.

Kərtənkələ – Bill, əlini boş-boşuna ətrafda gəzdirdi və gүnün sonuna qədər barmağı ilə yazmağa məcbur oldu. Bunun isə xeyri yox idi, çünkü barmaq lövhədə iz qoymurdu.

— Herold, ittiham hökmünü elan et! — deyə Kral əmr verdi.

Ağ Dovşan üç dəfə şeypur çaldı, sonra bürmələnmiş perqamenti açıb oxudu:

Qırmızıtoxmaq qız qonaqlarına
Dadlı şirin çörək bisirəcəkdi.
Sobadan gözünü çekdi bir anlıq,
Şirin çörəkləri tapa bilmədi.

Şirin çörəklərin şirin xəyalı
Az çekdi, o şirin sevincə heyif!
Demə Valet imiş oğru, onu da
Gecə öz qoynuna çəkib, gizləyib...

Kral iclasçılara dedi:

— Fikirləşin və qərarınızı bildirin!

— İndi yox, indi yox! — deyə Dovşan tələsik onun sözünü kəsdi. — Qərara qədər hələ çox iş var!

Kral dedi:

– Birinci şahidi çağırın!

Ağ Dovşan üç dəfə şeypur çaldı və elan etdi:

– Birinci şahid!

Birinci şahid Şlyapaçı idi. O, bir əlində bir fincan çay, o birində buterbrod içəri girdi.

– Üzr istəyirəm, əlahəzrət, – deyə sözə başladı: – Çayı içib qurtarmamışdım ki, məni çağırıldılar.

Kral dedi:

– Qurtarmalı idin, nə vaxt başlamışdin?

Şlyapaçı Mart Dovşanına baxdı. Onu məhkəməyə yola salarkən Mart Dovşanı, fındıqçı Yuxuculun qoluna girmişdi.

O dedi:

– Zənnimcə martin on dördündə.

Mart Dovşanı dedi:

– On besində.

– On altısında, – deyə Yuxucul bildirdi.

Kral iclaşılara dedi:

– Yazın!

İclasçılar təntənəli surətdə üç rəqəmi qrifel lövhəsində yazdılar, üst-üstə gəldilər, nəticəni də şillinq və penslərə çevirdilər.

– Şlyapanı çıxart! – deyə Kral Şlyapaçıya əmr etdi.

Şlyapaçı dedi:

– Bu mənim şlyapam deyil.

– Deməli oğurluqdur! – Kral üzünü iclaşılara tutaraq qışqırdı. İclasçılar o saat bunu lövhələrində qeyd etdilər.

– Mən şlyapaları satmaq üçün saxlayıram, – deyə Şlyapaçı aydınlaşdırıldı, – özümün isə şlyapam olmur. Mən şlyapaçıyam.

Bu zaman Kralıça eynəyini taxdı və qəzəblə gözlərini Şlyapaçıya bərlətdi. Şlyapaçının rəngi qaçıdı, o yerində fırlanmağa başladı.

– İfadəni ver, – Kral dedi. – Özün də əsəbiləşmə, yoxsa əmr edərəm ki, səni elə buradaca edam etsinlər.

Görünür deyilmiş sözlər şahidi cəsarətə gətirmədi. O, ayağıının birini götürüb, o birini qoyaraq, qorxu ilə kralıçaya baxırdı. Həyəcanından fincanı buterbrod bilib böyük bir hissəni gəmirib qopartdı.

Bu zaman Alisa, özünü çox qəribə hiss etdi. O, xeyli vaxt nə baş verdiyini bilmədi, nəhayət anladı ki, boyu yenə uzanmağa başlayıb. Alisa durub, məhkəməni tərk etmək istədi. Lakin bir az fikirləşdi və qalmağı qət etdi. Çünkü burda hələ ki, kifayət qədər yer vardı.

Onunla yanaşı oturan Yuxucul dedi:

- Yaxşı olar ki, bir az o yana çəkiləsən. Mən nəfəs ala bilmirəm.
- Alisa qəmli-qəmli ah çəkib dedi:
 - Çəkilə bilmərəm. Mən uzanıram.
 - Sənin burda uzanmağa ixtiyarın yoxdur, – deyə Yuxucul etiraz etdi.

Alisa cəsarətlə dedi:

- Boş-boş danışmayın. Siz özünüz də uzanırsınız!
- Bəli, mən tədriclə uzanıram, – deyə Yuxucul cavab verdi.
- Bu cür qeyri-adi şəkildə yox! – Yuxucul qaşqabağını sallayıbayağa durdu, məhkəmə zalının o biri başına keçdi.

Kraliça bərəlmış gözlərini Şlyapaçıdan bir saniyə belə çəkmirdi. Yuxucul zalı keçərkən Kraliça məhkəmə pristavına dedi:

- Son konsertdə oxuyanların siyahısını bura gətir. – Başibəllalı Şlyapaçını elə əsmə tutdu ki, çəkmələri ayaqlarından çıxdı.
- İfadəni ver! – deyə hirsətnmiş Kral təkrar etdi. – Yoxsa əsəbiləşməyinə baxmaram, əmr edərəm ki, səni bu saatca edam etsinlər.
- Əlahəzrət, mən kasib adamam, – deyə Şlyapaçı titrək səslə sözə başladı, – bir həftə ola-olmaya öz çayımı içməyə başlamışam... e, e, bilmirəm, ya buterbrod azalmağa başladı... ya da bu bir fincan çay...

- Nə fincan? – deyə Kral soruşdu.
- Hər şey belə başladı. Fi... – deyə Şlyapaçı izahat verdi.
- Əlbəttə, fincan sözü “fi” ilə başlanır, – Kral kəskin tərzdə onun sözünü kəsdi. – Bəlkə məni küt adam hesab edirsən? – Davam et!
- Mən kasib adamam, – deyə Şlyapaçı sözünə davam etdi və baş vermiş bütün bu əhvalatlardan sonra hər şey mənə bir fincan çay kimi görünür... Amma Mart Dovşanı dedi ki...

Mart Dovşanı tələsik onun sözünü kəsdi:

- Mən heç nə deməmişdim.
 - Yox, demişdin! – Şlyapaçı etiraz etdi.
 - Mən inkar edirəm – deyə Mart Dovşanı sözünün üstə durdu.
- Kral dedi:
- O inkar edir. İfadənin bu hissəsini yazmayın.
 - Hər halda Yuxucul demişdi, – davam edən Şlyapaçı Yuxuculun da inkarından qorxaraq narahat-narahat ətrafa göz gəzdirdi. Yuxucul isə cavab vermədi. O, bərk yatmışdı.
 - Sonra mən, Şlyapaçı davam etdi, – bir parça çörəyə yağı yaxdım.

İclasçılardan biri soruşdu:

- Bəs Yuxucul nə demişdi?
- Şlyapaçı dedi:
- Bax, mən elə səhərdən bunu yadına sala bilmirəm.
 - Yada salmalısan, – Kral dedi, – yoxsa edam olunmağını əmr edərəm.

Zavallı Şlyapaçı fincanı və buterbodu əlindən saldı, bir dizi üstə düşüb dedi:

- Əlahəzrət mən zəif adamam... mən...

Kral dedi:

- Sən çox zəif natiqsən.

Hind donuzlarından biri buradaca əl çalmağa başladı, lakin onun təşəbbüsü pristavlar tərəfindən o saat yatırıldı (Bu söz bir az çətin olduğundan, indi hər şeyi sizə izah edərəm. Onlar ağızı bağlanan böyük parusin torba götürdülər. Hind donuzunu başı-ağırı içində basıb, üstündə oturdular).

“Çox şadam ki, bu hadisəni öz gözlərimlə gördüm, – Alisa düşündü. – Çünkü tez-tez qəzetlərdə, məhkəmə məlumatlarının sonunda oxuyardım: “Salonda əl çalmağa təşəbbüs göstərənlər vardı, lakin bu təşəbbüs o saat məhkəmə polisi tərəfindən yatırıldı”, lakin indiyə qədər bunun mənasını bilmirdim”.

- Əgər sənin bütün bildiyin budursa, ayağa dura bilərsən,
- deyə Kral sözünə davam etti.
- Mən ayağa dura bilmirəm, – deyə Şlyapaçı etiraz etdi, – çünkü onsuz da ayaq üstəyəm.

Kral dedi:

– Elə isə əyləşə bilərsən.

Bu zaman başqa bir hind donuzu el çaldısa da, o da “yatırıldı”.

“Hə, hind donuzlarının işi bitdi! – Alisa düşündü, – İndi işlər yaxşı gedər”.

Şlyapaçı xanəndələrin siyahısını oxuyan Kraliçaya dedi:

– Mən çayımı içib qurtarmaq istəyirəm.

– Sən gedə bilərsən, – deyə Kral elan etdi.

Şlyapaçı çəkmələrini belə geymədən tələsik məhkəməni tərk etdi.

Kraliça, məhkəmə pristavlarının birinə müraciət edərək dedi:

– Orda, qapının dalındaca, cəld onun başını vurun!

– Lakin məhkəmə pristavı qapıya çatana qədər Şlyapaçı göz-dən itmişdi.

– O biri şahidi çağırın! – deyə Kral əmr etdi.

O biri şahid, Hersoginyanın aşpazı idi. O, əlində istiot qutusu tutmuşdu, hələ məhkəmə zalına girməmişdən Alisa onu tanıdı. Çünkü qapının ağızında duranlar hamısı birdən asqırmağa başladılar.

Kral dedi:

– İfadəni ver!

– Vermirəm! – deyə Aşpaz cavab verdi.

Kral narahatlılıqla Ağ Dovşana baxdı, o da yavaşça dedi:

– Əlahəzrət, siz bu şahidi qarşılıqlı sorğu-suala tutmalısınız.

– Əgər tutmaliyamsa, tutum, – deyə Kral, məyus halda cavab verdi. O, əllərini sinəsi üstə çarpazladı, qaşqabağını elə salladı ki, gözləri, demək olar, görünmədi. Xeyli Aşpaza baxdı, sonra boğuq səslə dedi:

– Keks nədən düzəlir?

Aşpaz dedi:

– Əsas etibarilə istiotdan.

– Patkadan, – arxadan yuxulu səs eşidildi.

– Yuxuculu rədd edin! – deyə Kraliça bağırdı. – O Yuxucu-lun başı vurulsun! Yuxuculu məhkəmə zalından qovun! Tapdalayın onu! Didin onu! Bakenbardlarını qopardın!

Yuxuculu qovana qədər bir neçə dəqiqə ərzində məhkəmədə qarışılıq düşdü. Ara sakitləşəndən sonra yenidən məhkəmə sorğu-suala başlayanda Aşpaz aradan çıxmışdı.

Kral narahatlıqla ucadan dedi:

– Eyib etməz! O biri şahidi çağırın! – Kraliçaya dedi: “Əzizim, bu şahidi, qarşılıqlı sorğu-suala siz tutmalısınız, artıq mənim başım çatlayır”.

Alisa, Ağ Dovşanın siyahını əlində necə oynatdığını görürdü və maraqla sonrakı şahidin kim olduğunu bilmək isteyirdi... Qız öz-özünə dedi: “– Çünkü hələlik onlar, çox az ifadə əldə ediblər”. – Zəif cir səsli Ağ Dovşan var gücü ilə ucadan ciyildə-yərək – Alisa! – deyə elan etdikdə qızın necə təəccüb etdiyini təsəvvürünüzə götərin.

XII fəsil

ALİSANIN İFADƏSİ

Burdayam! – Boyunun uzandığını həyəcandan unutmuş Alisa qışkırdı. O, yerindən elə tələsik qalxdı ki, paltarının ətəyi iclasçıların kürsüsünü aşırtdı. Iclasçılar, camaatın başına yixilib, çapalamağa başladılar. Onların bu vəziyyəti bir həftə əvvəl Alisanın təsadüfən toxunub aşırtdığı qızılbalıq akvariumunu xatırlatdı.

O, son dərəcə pərt oldu.

– Ah, üzr istəyirəm! – deyib iclasçıları qaldırmağa başladı. Çünkü qızılbalıqlarla olan əhvalat bütünlükə yadına düşdü və təsəvvür etdi ki, dərhal qaldırıb iclasçıları yerlərində əyləşdirməsə, onlar ölü bilərlər.

Kral təntənə ilə dedi:

– Bütün iclasçılar öz yerinə qayıtmayınca məhkəmə davam edə bilməz! – Açıqla Alisaya baxaraq, vurğu ilə sözünü qurtardı: – Vəssalam!

Alisa iclasçılar kürsüsünə baxıb gördü ki, Kərtənkələni başı-ağıq qoyub. Cönməyə heç bir imkanı olmayan zavallı, balaca

canlı, əsəbi-əsəbi quyruğunu o yan-bu yana yelləyirdi. Alisa o saat Kərtənkələni qaldırdı və bu dəfə başiyuxarı qoydu.

“Amma bunun mənası yoxdur, – öz-özünə düşündü. – Mən belə fikirdəyəm ki, başıaşağı və ya başiyuxarı durmağına bax-mayaraq, onun məhkəməyə heç bir xeyri dəyməyəcək”.

Qrifel lövhələri, qrifellər tapılıb yiylərinə qaytarıldıqdan sonra iclasçılar bir az bundan əvvəlki faciənin sarsıntılarından birtəhər özlərinə gəlib, əhvalatı səylə yazmağa başladılar. Bircə Kərtənkələ, baş vermiş hadisədən o qədər heyrətlənmişdi ki, heç nə edə bilmirdi, ağızla qalmışdı, gözlərini məhkəmə zalının tavanına zilləmişdi.

– Bu iş barədə sən nə bilirsən? – deyə Kral Alisadan soruşdu.

Alisa dedi:

– Heç nə!

– Heç nə bir şey? – deyə Kral təkid edirdi.

– Heç nə bir şey! – deyə Alisa təkrar etdi.

Kral iclasçılara tərəf döñərək dedi:

– Bu çox vacibdir.

İclasçılar təzəcə yazmağa başlamışdılar ki, Ağ Dovşan onları saxladı:

– Əlahəzrət, şübhəsiz, siz, vacib deyil, demək istəyirdiniz – o, çox ehtiramla səhvi düzəldərək, qaşqabağını salladı və Krala ağız-burnunu əydi.

– Əlbəttə, vacib deyil. Mən də məhz bunu demək istəyirdim.

– Kral tələsik razı olub, təkrar etməyə başladı: – Vacibdir-vacib deyil; vacib deyil – vacibdir. – Sanki hansı sözün daha yaxşı səsləndiyini aydınlaşdırmaq istəyirdi.

İclaslıların bəziləri “vacib”, bəziləri isə “vacib deyil” yazdlar. Alisa iclasçıların qrifel lövhələrində nə yazılığını yaxşıca görürdü.

“Amma bunun heç bir mənası yoxdur” – O, öz-özünə düşündü.

Bir qədər səylə yaddaş dəftərçəsinə nə isə yazan Kral, bu zaman qışkırdı:

– Sakit! – O, dəftərçənin üzündən oxudu: “Qırx ikinci qanun. Boyları bir mildən artıq olan bütün şəxslər məhkəməni tərk etməlidirlər”.

Alisa dedi:

- Mənim boyum bir mil deyil.
- Yox, bir mildir, – deyə Kral etiraz etdi.
- Boyun iki milə yaxındır, – deyə Kralıça əlavə etdi.

Alisa dedi:

- Hər halda mən çıxmayağam, bir də ki, bu daimi qanun deyil, onu elə indicə fikirləşib dediniz.

Kral dedi:

- Bu, kitabda olan ən qədim qanunlardan biridir.
- Onda gərək Bir Nömrəli Qanun olaydı, – deyə Alisa etiraz etdi.

Kralın rəngi qaçıdı, tez yaddaş kitabçasını örtdü. O, zəif, titrək səslə iclasçılara dedi:

- Qərarınızı çıxarın.
- Əlahəzrət maraqlanırsa, yeni dəlillər əldə edilib! – deyə Ağ Dovşan tələsik yerindən qalxdı. –Bu sənəd elə indicə qaldırılıb.
- Orda nə yazılıb? – deyə Kral soruşdu.
- Onu hələ oxumamışam, – deyə Ağ Dovşan cavab verdi.
- Lakin, deyəsən, bu, müqəssirin... kimə isə yazdığı məktubdur.

Kral dedi:

- Belə də olmalı idi, çünki əksər hallarda məktub kimə isə yazılır.
- O kimə yazılıb? – deyə iclasçılardan biri soruşdu.
- Heç kimə, – deyə Ağ Dovşan cavab verdi. – Şübhəsiz ki, üstündə heç nə yazılmayıb. – Bu sözlərlə o, əlyazmanı açıb əlavə etdi. – Bir də ki, bu məktub deyil, şerdir.

Başqa bir iclasçı soruşdu:

- Onu müqəssir öz əli ilə yazıb?
- Xeyr, – Ağ Dovşan cavab verdi, – şübhə doğuran da budur.

Çaşmış iclasçılar bir-birinə baxdilar.

Kral dedi:

- Şübhəsiz, o kiminsə imzasını qoyub.
- İclasçıların sıfetində yenə təbəssüm sezildi.

Valet dedi:

– Əlahəzrətin qulluğuna ərz olsun ki, bu məktubu mən yazmamışam və heç kəs sübut edə bilməz mən yazmışam, çünkü altında imza yoxdur.

– İmzanın olmamağı, – Kral etiraz etdi, – sənin işini pisləşdirir. Sözsüz ki, sənin pis bir niyyətin olub, yoxsa başqa namuslu adamlar kimi sən də imzani qoyardın.

Bu sözlərdən sonra gurultulu alqışlar qopdu. Həqiqətən də bu, Kralın bütün gün ərzində dediyi birinci ağıllı söz idi.

Kralıça dedi:

– Əlbəttə, onun təqsiri sübut olundu, ona görə başı...

– Heç bir şey sübut olunmayıb, – deyə Alisa etiraz etdi. – Siz heç şerin məzmununu da bilmirsiniz!

– Şeri oxu! – deyə Kral əmr etdi.

Ağ Dovşan eynəyini taxıb soruşdu:

– Əlahəzrət, şeri hardan oxuyum?

Kral ciddiyyətlə dedi:

– Əvvəldən başla və axıra qədər davam et, sonra dayan!

Məhkəmə zalına tam sükut çökdü. Ağ Dovşan şeri oxuyurdu:

Onun yanındasan – mənə deyiblər.
Bundan zərrə qədər incimədim mən;
Məni ən ağıllı adam bilirlər.
Bir iş var ki, üzmək gəlmir əlimdən.

Siz də eşitdiniz, xəbər doğrudur...
Məni xilas etdi yalnız taleyim.
Əgər o azacıq tələssə, işdir
Səni bu bələdan qurtarmaz heç kim.

Mən onun üçün tək – bir, onlarsa – iki,
Sən isə bizimcün hətta lap – üçsən.
Bir azacıq qonaq qalandan sonra.
Bunlar da sənindir – özün bilərsən.

Bil ki, o da, mən də risk eləyirik,
Axi dözmək olmur, yoruldum artıq.

O biri də, sən də, biz də and içdik,
Onlara bəxş edək yenə azadlıq.

Elə buna görə o vaxtdan, onu
Ürəkgetmə tutub, görmürsən məgər?
Bizi və onları, o birisini
Sənsən ayrı salan, edən dərbədər.

Qoy o biri bilsin, onun hər zaman
Onlara yaxşılıq etməkdir qəsdi.
Bu sirri yaymayıın burdan kənara,
Bir kəsin xəbəri olmasın qəti.

– İndiyə qədər dinlədiyimiz şahidlərin ifadəsindən bu, ən vacibi idi, – deyə Kral, əllərini ovuşturdu. – İndi qoy iclaşçılar...

Alisa dedi:

– Əgər onlardan biri bu şeri aydınlaşdırı bilərsə, – o, bir neçə dəqiqə ərzində elə böyümişdü ki, Kralın sözünü kəsməkdən qorxmurdu, – ona altı pens verəcəm. Mən şerdə zərrə qədər də məna görmürəm.

İclasçılar qrifel lövhələrində yazdılar: “O, şerdə zərrə qədər də məna görmür”. Lakin biri də oxunmuş şeri aydınlaşdırmağa cəhd etmədi.

Kral dedi:

– Əgər şerin heç bir mənası yoxdursa, bu bizi lüzumsuz narahatlılıqdan xilas edir, çünki şerdə məna axtarmalı olmayıacağıq. Lakin, deyəsən... – əlyazmanı dizi üstə hamarlaya-hamarlaya gözünün biri ilə ona baxaraq əlavə etdi. – Mənə elə gəlir ki, burda az da olsa məna var: “Bir iş var ki, üzmək əlimdən gəlmir”, – üzünü Valetə tərəf çevirib soruşdu: “Sən üzməyi bacarırsan?”

Valet kədərlə başını buladı:

– Üzməyi bacarana oxşamır! – deyə etiraz etdi. (O, üzməyi həqiqətən də bacarmırıdı, çünki tamam kartondan düzəldilmişdi).

Kral dedi:

– İndiyə qədər hər şey yaxşı gedir, – və şeri burnunun altında mızıldadı: “Siz də eşitdiniz, xəbər doğrudur” – bu, əlbəttə,

iclaşılardır...” “Əgər... o tələssə...” bu da, şübhəsiz ki, Kraliça olmalıdır...” (Səni bu bəladan qurtarmaz heç kim?... – Doğrudan da, sənin halın necə olar? – “Mən onun üçün tək bir – onlarsa iki”. Bu da görünür keksin sırrını açır...

– Lakin ardınca gəlir: “Bir azacıq qonaq qalandan sonra bunlar da sənindir, özün bilərsən” – Alisa dedi:

– Əlbəttə, elədir ki, var. Bu da onlar! – Kral belə deyib, qalıbanə masadakı kekslərə işarə etdi. – Bundan da aydın şər ola bilməz. Daha sonra “Elə buna görə də o vaxtdan onu ürək getmə tutub, görmürsən məgər” – Kraliçaya tərəf dönərək soruşdu: “Mənim əzizim, güman edirəm ki, sənin heç vaxt ürəyin getməyiib?

– Heç vaxt – hiddətlənmiş Kraliça qışqıraraq mürəkkəb-qabını Kərtənkələnin üstünə tulladı. (Bədbəxt, balaca Bill çoxdan idi ki, barmağı ilə lövhəsində heç nə yazmırıldı, çünkü barmağının heç bir iz buraxmadığını görmüşdü. Lakin indi o, barmağını üz-gözündən dağılan mürəkkəbə batıraraq yenidən çox tələsik işə girişdi və mürəkkəb qurtarana qədər yazdı).

– Elə isə qoy bu sözlər sizi təəccübəndirməsin, – deyə Kral gülümseyərək məhkəməni gözdən keçirtdi.

Zal tam sükut içində idi.

– Bu kalamburdur! – deyə Kral acıqlı-acıqlı izah etdikdə hamı güldü.

– İclasçılar qərarlarını desinlər, – gün ərzində Kral bu sözü iyirminci dəfə idi ki, deyirdi.

– Yo-x! – deyə Kraliça etiraz etdi. – Əvvəlcə edam, sonra qərar!

Alisa ucadan dedi:

– Ağlışızlıqdır. Heç qərardan əvvəl də cəza olar?

Kraliça pərtləşərək qışqırdı:

– Dilini saxla.

Alisa dedi:

– Saxlamayacağam!

– Onun başı vurulsun! – deyə Kraliça var səsilə çıçırdı.

Hərəkət edən olmadı.

– Axı siz nəsiniz? – deyə Alisa Kraliçanın üstünə çıçırdı.
– İndi o, uzanıb əvvəlki boyuna çatmışdı. – Siz ancaq və ancaq
bir dəst kartsınız!

Gözlənilmədin bir dəst kart havaya qalxaraq onun üstünə
şığıdı.

Alisa qorxudan və qəzəbdən astaca qışqırdı. O, əlləri ilə üstünə
hücum çəkən kartları qovdu. Sonra birdən başını bacısının
dizləri üstə qoyub sahildə uzandığını gördü. Quru yarpaqlar ha-
vada dairə cızaraq onun üzünə düşürdü.

Bacısı ehmal-ehmal həmin yarpaqları götürə-götüre deyirdi:

– Alisa, əzizim, oyan! Sən nə yaman çox yatdırın!

Alisa dedi:

– Eh, mən elə qəribə yuxu gördüm ki!

Sonra o, sizin indicə oxuduğunuz qəribə əhvalatlardan bir
neçəsini bacısına nəql etdi.

Bacısı Alisanı öpüb dedi:

– Doğrudan, əzizim, çox qəribə yuxu görmüsən! İndi isə qaç,
çayını iç – yoxsa gecikərsən!

Alisa ayağa qalxıb, qaça-qaça yol boyu düşünürdü: Həqiqə-
tən də onun gördüyü yuxu, çox qəribə yuxu idi.

Böyük bacısı hələ də bayaqqı yerdə oturmuşdu. O, başını
qolları üstə qoyub, batan günəşə baxa-baxa, uzun zaman balaca
Alisa haqqında, onun başına gələn qəribə əhvalatlar barədə düşü-
nürdü. O da Alisa kimi yarıyüxulu xəyal aləminə qərq oldu.

Onun xəyalında əvvəlcə balaca Alisa canlandı. Xirdaca əllər
yenə də onun dizlərini qucaqladı, kiçik bacının parlaq, ağıllı
gözləri ona zilləndi. Alisanın tanış səsi qulağında səsləndi. Ali-
sanın gözləri üstə tökülen saçlarını çevik bir hərəkətlə həmişə
axaya atması onun gözləri qarşısında canlandı. Nə qədər ki,
onun səsini eşidirdi, ətrafdakı hər şey sehrlənmiş kimi canlanır-
dı: kiçik bacısının yuxusundakı qəribə canlılar bir-birinin ardın-
ca gəlib onun gözünün qabağından keçirdi.

Ağ Dovşan harasa qaçırdı, ayağı altındakı hündür ot xışıld-a-
yırıldı... Suda çapalayan qorxmuş siçan, qonşu bataqlıqdan özünə

yol açırdı... O, fincanların cingiltisini eşidirdi – Mart Dovşanı və onun Dostları arasıkəsilmədən çay içirdilər. Kraliçanın sərt səsi, onun bədbəxt qonaqlarını ölümə məhkum edirdi... Yenə də körpə çəşqa Hersoginyanın dizi üstə asqırır, ətrafdakı boşqablar və nəlbəkiler xincim-xincim olurdu... Yenə Qrifonun qışkırtısı, Kərtənkələ-Billin çığirtısı, “məzлum” hind donuzlarının tövşüməsi ilə Saxta Çanaqlı bağa – Mok-Tartlıın hönkürtüsü bir-birinə qarışmışdı...

O, demək olar ki, Möcüzələr Aləmində olduğuna inanmış kimi gözüyümulu xəyalə getmişdi. Lakin bilirdi ki, gözlərini açan kimi hər şey əvvəlki şəklə düşəcək... Otu xışıldadan küləkdir... Göldə dalğa yaradan – yırğalanan qamışlardır... Fincanların cingiltisi – quzu zinqirovlarının səsidir... Kraliçanın qulaqbatırıcı bağırıtları – balaca çobanın səsidir... Körpənin asqırtısı, Qrifonun qışkırtısı və bütün başqa, qəribə səslər – ta səhərdən axşamadək işlə məşğul olan fermer həyətinin səs-küyünə, Mok-Tartlıın ağır bağırtısı isə uzaqdakı sürüünün mələrtisinə çevriləcək. (O buna əmin idi).



*Redyard
Kipling*



MAUQLİNİN QARDAŞLARI

Ata Canavar gündüz dincəlib yuxudan ayılanda saat yeddi idi. Sion dağlarında bu axşam hava çox bürkü idi. Ata Canavar qasındı, əsnədi, yuxusunu dağıtmaq üçün keyimish ayaqlarını bir-bir uzadaraq gərnəşdi. Ana Canavar isə bu vaxt yekə boz başını, yerdə tərpəşə-tərpəşə zingildəşən dörd balasının üstünə qoyub mürgüləyirdi. Bədirlənmiş ay canavar ailəsinin yaşadığı mağaranın ağızını işıqlandırmışdı.

— Uf! — deyə Ata Canavar dilləndi. — Yenə ova çıxmaq vaxtidir.

O, dağın yamacı ilə sıçraya-sıçraya dərəyə enməyə hazırlamışdı ki, quyuğunun tükləri pırtlaşmış balaca bir kölgə girəcəyə yaxınlaşdı və hıqqıldayaraq dedi:

— Uğur olsun, ey Canavarlar Padşahı! Sənin nəcib balalarına müvəffəqiyyət və ağappaq iti dişlər arzu edirəm. Qoy, onlar heç bir zaman unutmasınlar ki, bu dünyada aclar da var!

Bu, Qabyalayan Tabaki adlı çäqqal idi. Hindistanda canavarların Tabakidən zəhləsi gedir, çünkü o, veyl-veyl gəzərək hara oldu burnunu soxur, söz gözdirir, ara vurur, kənd zibilliklərində eşələnərək qabağına nə gəldi yeyir, hətta cır-cındırdan, dəri parçasından belə iyrənmir. Ancaq bununla belə onlar Tabakidən qorxurlar da, çünkü o, başqa heyvanlara nisbətən daha tez-tez quduzluq xəstəliyinə tutulur, sonra da başlayır meşədə özünü ora-bura vurmağa. Bu vaxt qabağına kim düsdü, hamını dalayır. Hətta pələng özü də balaca Tabakinin qudurduğunu görəndə qaçıb gizlənir, ona görə ki, vəhşi heyvan üçün ən pis fəlakət qu-

duzluqdur. Bizdə buna “sudan qorxma” xəstəliyi deyilir. Heyvanlar isə onu “divani”, yəni quduzluq adlandırırlar və ondan öz canlarını qaçıb gizlənməklə qurtarırlar.

— Yaxşı, özün gir bax, — deyə Ata Canavar quru-quru cavab verdi. — Ancaq burda yeməyə bir şey yoxdur.

— Canavar üçün yoxdur, — deyə Tabaki hıqqıldadı, —ancaq mənim kimi xırda, aciz məxluq üçün bir parça quru sümük də böyük nemətdir. Biz çaaqqallara naşükür olmaq yaraşmaz.

O, cəsarətsiz addımlarla mağaramın yuxarı tərəfinə getdi, orada üstündə əti qalmış bir parça maral sümüyü tapıb, çox məmnun halda yerə çökdü və xırıltı ilə gəmirməyə başladı.

— Cox sağ ol, yedim, doydum, — deyə o yalmana-yalmana rəziliq etdi. — Nəcib balaların nə qədər qəşəngdir! Gözləri necə də iridir! Onların hələ nə vaxtıdır ki! Yox, yox, mən gərək unutmayaydım ki, padşah balalarına lap doğulduqları gündən uşaq demək olmaz, onlar həmişə böyükdürler.

Tabaki başqalarından heç də pis bilmirdi ki, uşaqları üzlərinə tərifləməkdən daha qorxulu şey yoxdur, ona görə də Ana və Ata Canavarlarının necə pərt olduqlarına məmənuniyyətlə tamaşa edirdi.

Tabaki tutduğu pis işdən zövq alaraq bir xeyli dinməzcə oturduqdan sonra acıqlı-acıqlı dedi:

— Böyük pələng Şirxan ovlağını dəyişib. O, indi bütün bu ayı burada, dağda ov edəcəkdir. Bunu onun özü mənə deyib.

Şirxan pələng idi. O, mağaradan iyirmi mil aralıda Vaynqanqa çayının sahilində yaşayırdı.

— İxtiyarı yoxdur! — deyə Ata Canavar qəzəblə dilləndi.
— Cəngəllik Qanununa görə o, heç kimə xəbərdarlıq etmədən ovlağını dəyişə bilməz. O, on mil ətrafda bütün ovları qaçırdıb, pərakəndə salar... Mən... mən indi ikimizin əvəzinə ov ovla-maliyam.

— Axı, anası onun adını əbəs yerə Lanqri (Topal) qoymayıb ki, — deyə Ana Canavar sakitcə dilləndi. — Onun lap doğulduğu gündən bir ayağı axsayır. Elə buna görədir ki, həmişə ev heyvanları ovlayır. Vaynqanqa sahillərindəki kəndlərin əhalisi onun

əlindən zinhara gəliblər. İndi də bizim tərəflərə təşrif gətirib ki, burada da bütün işləri korlaşın: adamlar onun dalınca düşüb meşənin hər tərəfini gəzəcəklər. Onu ələ keçirə bilməyəcəklər, amma biz gərək balalarımızla birlikdə başımızı götürüb, buradan bir tərəfə qaçaq, çünki adamlar onu yandıracaqlar. Doğrusu, biz gərək bunun üçün Şirxana təşəkkür edək, yaxşı iş görüb!

— Sizin bu təşəkkürünüzü ona çatdırımmı? — deyə Tabaki soruşdu.

— Rədd ol! — Ata Canavar hiddətlə mırıldandı. — Rədd ol buradan! Get, qoy ağan ova çıxanda səni də aparsın! Bəsdir bu gün qanımızı qaraltdığın.

— Mən gedirəm, — deyə Tabaki sakitcə cavab verdi. — Siz özünüz tezliklə aşağıdakı cəngəllikdən Şirxanın səsini eşidəcəksiniz. Nahaq yerə mən zəhmət çəkib bu təzə xəbəri sizə çatdırmağa gəldim.

Ata Canavar birdən qulaqlarını şəklədi: aşağıdan, balaca çaya tərəf uzanan vadidən pələngin sərt, kinli, kəskin, ürəksixici nərəsi eşidildi. Onun pəncəsinə bir şey keçməmişdi. İndi, bunun bütün cəngəlliyyə məlum olduğundan azacıq belə utanmırı.

Ata Canavar:

— Axmaq! — dedi. — Gecə ovuna gör nə cür səs-küylə başlayır! Yəqin fikirləşir ki, bizim marallar Vaynqanqa çayının sahil-lərində yeyib yağılanmış kəllərin tayıdır...

Ana Canavar dedi:

— Suss! Onun bu saat ovladığı nə kəldir, nə də maral. O, insan ovlayır.

Nərilti boğuq bir mırıltiya çevrilərək sanki eyni vaxtda hər tərəfdən eşidilirdi. Bu həmin nərilti idi ki, çöldə, açıq havada gecələyən meşəqiranları, qaraçılari həmişə qorxudur, bəzən isə onları qaçaraq birbaş pələngin pəncəsinə keçməyə məcbur edir.

— İnsan ovlayır! — deyə Ata Canavar ağ dişlərini qıcadı. — Məgər göllərdə qurbağa-zad azdır ki, ona insan əti yemək lazımlı olub, özü də bizim torpaqda?

Həmişə müəyyən bir şeyə əsaslanan Cəngəllik Qanunu yırtıcı heyvanlara, yalnız onlar öz balalarına başqasını öldürməyi öyrədərkən insan ovlamağa icazə verir. Hətta, bu vaxt belə, yırtıcı heyvan mənsub olduğu sürüünü və ya qəbilənin ov etdiyi yerlərdə insan öldürməməlidir. Öldürdükdə gec-tez fillərin üstündə silahlı ağ adamlar və özləri ilə sinc, fişəng, məşəl götürən yüzlərlə qara adamlar tökülüb gəlirlər. Belə olduqda cəngəlliyyin bütün sakinləri üçün fəlakət başlanır. Yırtıcı heyvanlar deyirlər ki, insan bütün canlıların ən zəif, acizidir, buna görə də ona toxunmaq ovçuya layiq iş deyil. Onlar bir də deyirlər (və bu həqiqətdə də belədir) ki, adamyeyənlər bir müddətdən sonra qotura tutulurlar, dişləri tökürlər.

Cəngəllikdən gələn mıriltı səsi daha aydın eşidildi və sıçrayışa hazır olan pələngin qulaqbatırıcı “a-a-a” nərəsi ilə sona yetdi.

Sonra da pələng ulamasına bənzəməyən ulama səsi eşidildi. Bu, Şirxan idi.

– Tuta bilmədi, – deyə Ana Canavar dilləndi, – nə üçün, görəsən?

Ata Canavar qaçaraq bir neçə addım mağaranın aralandıqda kolluqda eşələnən Şirxanın acıqlı səsini eşitdi.

– Axmaq pəncələrini yandırdı. Onun ağlına bir bax ki, oduncunun tonqalı üstünə atılır! – deyə Ata Canavar finxirdi. – Tabaki də onun yanındadır.

Ana Canavar qulağının birini tərpədərək dedi:

– Kim isə dağa çıxır. Hazır ol!

Doğrudan da məşənin sıx yerindən astaca xışılıt gəlirdi. Ata Canavar dal ayaqları üstə yerə çökerək sıçramağa hazırlaşdı. Əgər, siz bu vaxt ona tamaşa etsəydiniz, dünyada ən təəccüblü bir hadisənin – canavarın sıçrayış zamanı yarıyolda necə dayanıb durduğunuş şahidi olardınız. O, kimin üzərinə cumduğunu hələ görmədən ireli atıldı, lakin bir an sonra qəfildən dayandı. Məsələ belə oldu ki, canavar sıçrayaraq dörd-beş fut havaya qalxdı, sonra yenə də əvvəlki yerində aşağı endi.

– İnsandır! – deyə o mırıldadı. – İnsandır, özü də lap baladır!
Bir bax!

Onun lap qabağında ağaçın alçaq budağından yapışaraq çıl-paq, qarabuğdayı, təzəcə ayaq açmış bir uşaq – yypyumru, yum-şaq, bapbalaca bir canlı məxluq dayanmışdı. Hələ indiyə kimi bu cür körpə bir uşaq gecə vaxtı canavar mağarasına ayaq basma-mışdı. O, Ata Canavarın gözünün içində baxaraq güldü.

– İnsanın balası belə olurmuş? – deyə Ana Canavar soruşdu.
– Mən onları hələ indiyə qədər görməmişəm. Onu bura gətir.

Öz balalarını həmişə dişində ora-bura daşimağa adət etmiş canavar lazım gələrsə yumurtanı da basıb əzmədən dişində apara bilər. İndi də elə oldu: Ata Canavar iti dişləri ilə uşağın kürəyin-dən möhkəm yapışaraq gətirib öz balalarının arasına qoyduqda, körpənin hətta dərisi belə cızılmamışdı.

Ana Canavar mehriban-mehriban ona baxaraq:

– Nə balacadır! Lap ətcədir, amma necə də cürətlidir! – dedi.
(Uşaq canavar balalarını o yan-bu yana sixışdırıb, ananın isti böyründə özünə yer eləyirdi) – Ay! O da əmir! Demək, insan balası belə olurmuş! Hansı canavar öyünüb deyə bilər ki, o, indiyə qədər öz küçükləri ilə birlikdə insan balasını da əmiz-dirmişdir?

– Mən eşitmışəm ki, qabaqlarda belə şeylər olub, ancaq bizim sürüdə yox. O vaxt mən hələ yoxmuşam, – deyə Ata Canavar cavab verdi. – O hələ lap ətcədir, tükü yoxdur, mən istəsəm, onu bir şapalaqla öldürərdim. Görürsən necə baxır, özü də qorxmur.

Mağaranın ağızına düşən ay işığı söndü: Şirxanın yekə, dörd-künc başı və ciyni mağaranın girəcəyini tutmuşdu. Onun dal tə-rəfindən Tabakinin cir səsi eşidilirdi.

– Ağa, ağa, o buraya girdi!

– Şirxan bizə çox xoş gəlib, – deyə Ata Canavar dilləndi, lakin onun gözləri hiddətlə parıldayırdı. – Şirxan nə isteyir?

– Ovunu! İnsan balası buraya girib, – deyə Şirxan cavab verdi. – Onun ata-anası qaçıb canlarını qurtardılar. Onu mənə verin.

Ata Canavar düz deyirmiş: Şirxan odunçunun tonqalı üstünə atılıb pəncələrini yandırmışdı, odur ki, indi ağrının şiddətindən daha da quduzlaşmışdı. Lakin Ata Canavar çox yaxşı bilirdi ki, pələng mağaranın dar girəcəyindən içəri keçə bilməz. Hətta Şirxan indi pərçim olduğu yerdə belə çiynini, pəncəsini tərpədə bilmirdi. Əgər bir adam çəlləyin içərisinə girib orada vuruşmaq fikrinə düşsəydi, yəqin ki, o da özünü Şirxanın indiki vəziyyətindəki kimi hiss edərdi.

Ata Canavar dedi:

– Canavarlar azad xalqdır. Onlar ancaq Sürü Başçısının dediyinə əməl eləyirlər, hər yetən zolaqlı adamyeyənlərin sözünə onlar baxmırlar. İnsan balası bizimdir. İstəsək, özümüz də onu parçalaya bilərik.

– “İstəsək, istəsək!” Mənə nə var? Öldürdüyüm kələ and olsun, mən sizin it damına oxşayan bu mağaraya burnumu soxub, öz qanuni ovumu çox gözləməyəcəyəm! Sizinlə Şirxan danışır, eşidirsınız mı?!

Pələngin göy gurultusuna bənzər nəriltisi mağarani lərzəyə gətirdi. Ana Canavar balalarını kənara itələyib irəli atıldı, onun qaranlıqda bir cüt yaşıl ayı xatırladan gözləri Şirxanın qəzəblə yanan gözləri ilə rastlaştı.

– Mən Rakşa (İblis) da sənə cavab verirəm: insan balası mənimdir. Lanqri, mənimlə də qalacaqdır! Heç kim onu öldürə bil-məz. O, Sürüdə yaşayıb, Sürü ilə birlikdə gəzib dolanacaq, ov edəcəkdir. Ey çilpaq uşaqları ovlayan, balıq, qurbağa qatili, səni indidən xəbərdar edirəm: bir vaxt gələcək ki, bu körpə özü səni ovlamağa çıxacaqdır! İndi isə rədd ol, yoxsa öldürdüyüm marala and içirəm (mən leş yemirəm), o dünyaya dörd ayağı axsaq gedərsən, Cəngəlliin ütülmüş bədheybət məxluqu! Rədd ol buradan!

Ata Canavar, Ana Canavara heyrətlə baxırdı. O, vaxtilə beş qurd ilə ölüm-dirim davasına girib, Ana Canavarı onların əlin-dən aldığıni artıq unutmuşdu. O vaxtlar Ana Canavar hələ sürü ilə birlikdə gəzərkən “İblis” adını ona əbəs yerə verməmişdilər. İndi Şirxan Ata Canavardan qorxmurdu, lakin Ana Canavarla

boğuşmağa cürət etmirdi, çünkü bilirdi ki, üstünlük onun tərəfin-dədir, o, davaya girsə, ya öləcək, ya da ki, öldürməmiş əl çək-məyəcəkdir. Pələng mirıldana-mırıldana dal-dalı bayırə çıxdı. Özünü genişlikdə hiss edincə yenidən nərildədi:

— Öz sahibinin qapısında hər it hürər! Baxarıq hələ, insan balasını özünə oğulluğa götürdüyüünə görə Sürüyə nə cavab verə-cəksən?... Bala mənimdir, gec-tez onu yeyəcəyəm, uzunquruq oğrular!

Ana Canavar ağır-ağır nəfəs ala-ala balalarının yanında yerə uzandı. Ata Canavar isə ona tərəf çevrilərək sərt-sərt mirıldandı:

— Şirxan bu dəfə düz deyir: insan balasını Sürüyə göstərmək lazımdır. Sən doğrudanmı onu saxlamaq istəyirsən, Ana?

Böylərə ağır-ağır qalxıb-enən Ana Canavar dedi:

— Saxlamaq? O, gecə vaxtı təkcə lüm-lüt buraya, bizim yanımıza gəlib, heç nədən qorxmayıb! Bir bax, balalarımdan birini necə kənara itələdi! O axsaq qəssab bunu öldürüb, sonra da Vaynqanqa əkiləcəkdir. İnsanlar da qisas almaq üçün gəlib bizim mağaramızı dağıdacaqdırlar. Soruştursan ki, onu saxlayacaqsanmı? Bəli, saxlayacağam. Sakit uzan. Bala qurbağa! Mən sənin adını belə də qoyuram. — Bala qurbağa Mauqli. Bir zaman gələcək ki, ey Mauqli, sən Şirxanın ardınca düşüb onu ovlayacaqsan, necə ki, o indi səni ovlayırdı.

Ata Canavar soruşdu:

— Bəs Sürü bu işə nə deyər?

Cəngəllik Qanununda aydın deyilir ki, hər bir canavar özünə ailə düzəldikdən sonra Süründən gedə bilər... Ancaq bu şərtlə ki, balaları bir qədər böyüyüb yeriməyə başlayanda onları, adətən ayda bir dəfə aydınlıq zamanı toplaşan Sürü Şurasına gətirib başqa qurdların hamısına göstərsin. Bundan sonra küçüklər istədikləri yerdə arxayıñ gəzib dolana bilərlər. Bala canavar ilk dəfə maral ovlamayincaya qədər böyük canavarlardan heç birinin onu öldürməyə ixtiyarı yoxdur. Bunun cəzası ölümdür. Sürü qatılı tapdıqda mütləq öldürər. Bir dəqiqli fikirləşdikdə görərsən ki, bu, elə belə də olmalıdır.

Ata Canavar bir müddət gözlədi, küçüklər irilib yavaş-yavaş yeriməyə başlayanda, onları, Mauqlini və Ana Canavarı Sürünün toplaşlığı gecələrdən birində Şura Qayasına apardı. Bu yer sıldırımlı bir təpənin zirvəsində idi, buradakı iri-iri sal daşların arxasında azı yüz canavar daldalana bilərdi. Öz gücünə, cəldliyinə görə bütün Sürüyə başçı seçilmiş Akela adlı nəhəng, boz bir yalquzaq qayanın üstünə sərilib uzanmışdı. Ondan aşağıda isə müxtəlif yaşda, müxtəlif rəngdə qırxdan çox canavar oturmuşdu. Burada porsuq kimi çallamış, təkbətəkdə kələ üstün gəlmış qoca, təcrübəli canavarlardan tutmuş, üçyaşar qara əniklərə qədər hər cür canavar görmək olardı. Doğrudur, üçyaşar əniklər hələ kələ üstün gəlmək şərəfinə nail olmamışdır, ancaq onlar bunu bacaraqlarına şübhə etmirdilər. Yalquzaq bir ilə yaxın idi ki, sürüyə başçılıq edirdi. Cavanlığında o iki dəfə canavar duzağına düşmüştü. Birincidə adamlar onu möhkəm əzişdirmiş, sonra da öldüyünü zənn edərək tullayıb getmişdilər. Odur ki, insanların xasiyyətinə, qanun-qaydalarına bələd idi. Şura Qyasında demək olar ki, heç kim danışmırı. Körpə küçüklər meydanın ortasında yumbalanır, oynasdırlar, onların ətrafında isə ata-anaları dairə vurub oturmuşdular. Hərdən yaşılı canavarlardan biri ağır-ağır yerindən qalxaraq bu və ya digər küçüyə yanaşır, ona diq-qətlə baxdıqdan sonra yenidən səssiz addımlarla əvvəlki yerinə qayıdırı. Bəzən ana öz balalarını başqa canavarların görməyəcəyindən qorxaraq onları burunlayıb, ay işığı düşən yerə təref itələyirdi.

Akela uzandığı qayadan uladı:

– Qanun sizə məlumdur, ey canavarlar! Qanun sizə məlumdur! Yaxşı-yaxşı baxın!

Qayğıkeş analar dərhal bu sözləri təkrar etdirilər:

– Baxın, yaxşı-yaxşı baxın, ey canavarlar!

Nəhayət, Ata Canavar Mauqlini meydançanın ortasına itələdi. Ana Canavar tüklərini qabartdı. Mauqli isə yerə oturdu, güldü və ay işığında parıldayan xırda daşlarla oynamaya başladı.

Akela qabaq pəncələri üstünə qoyduğu başını qaldırmadan hərdənbir:

– Baxın, ey canavarlar! – deyə təkrar edirdi.
Qayanın dalından Şirxanın boğuq nəriltisi eşidildi:
– Körpə mənimdir! Verin mənə! İnsan balası Azad Xalqın
nəyinə lazımdır?

Akela bu sözü vecinə də almayıb dedi:
– Baxın, ey canavarlar! Yadların sözünə qulaq asmaq Azad
Xalqın nəyinə lazımdır? Yaxşı-yaxşı baxın!

Canavarlar ağız-ağıza verib boğuq səslə mirıldandılar, cavan
dördyaşar qurdlardan biri Akelanın sözünə cavab olaraq Şirxanın
sualını tekrar etdi:

– İnsan balası Azad Xalqın nəyinə lazımdır?

Cəngəllik Qanununda deyilir ki, canavar balasını Sürüyə qə-
bul edərkən mübahisə qalxarsa, onun xeyrinə Sürüdən ən azı iki
canavar danışmalıdır. Lakin nə atanın, nə də ananın rəyi nəzərə
alınır.

– Kim, bu körpənin qəbul olunmasının tərəfdarıdır? – deyə
Akela soruşdu. – Azad Xalqdan kim danışmaq istəyir?

Cavab çıxmadığını göründə Ana Canavar döyüşə hazırlaşdır;
o bilirdi ki, məsələ dava ilə nəticələnərsə, bu onunçün son döyüş
olacaqdır.

Lakin elə bu an Balu adlı tənbəl qonur ayı dal ayaqları üstə
qalxaraq donquldandı; o, başqa cinsdən olan yeganə yırtıcı hey-
van idi ki, Sürü Şurasında iştirak etməsinə icazə verirdilər. Ca-
navar balalarına Cəngəllik Qanunu öyrədən qoca Balu istədiyi
bütün yerlərdə gəzib dolana bilərdi, çünki onun yediyi ancaq
qoz, bal və bir də müxtəlif köklərdir.

Balu dedi:

– İnsan balası? Nə olar ki, mən onun götürülməsinə tərəfda-
ram. Ondan heç kimə bir ziyan dəyməz. Mən danışmaqdə usta
deyiləm. Ancaq sözüm həmişə doğrudur. Qoy, o da Sürü ilə bir-
likdə gəzsin. Gəlin, başqları ilə bərabər bu körpəni də qəbul
edək. Mən özüm ona təlim verərəm.

– Görək bir başqası da danışsin, – deyə Akela dilləndi. – Balu
öz sözünü dedi, o bizim körpələrin müəllimidir. Baludan başqa,
daha kim danışmaq istəyir?

Ortalığa qara kölgə düşdü. Bu, Bahirə adlı qara panter idi, rəngi başdan-ayağa mürəkkəb tək qapqara olsa da, işqda bütün başqa panterlər kimi onun da dərisində muar üzərindəki yüngül naxışları andıran parlaq ləkələr nəzərə çarpırdı. Cəngəllikdə hamı Bahirəni tanıydır və heç kim də istəməzd ki, onun yolunu kəssin, çünkü o, Tabaki tək hiyləgər, vəhşi kəl kimi hünərli, yaralı fil tək qorxu bilməzdi. Bununla belə Bahirənin səsi, ağac koğuşundan damcılayan yabani bal kimi şirin, dərisi isə qu tükü kimi yumşaq idi.

— Ey Akela, ey Azad Xalq! — deyə o mırıldandı. — Sizin yiğin-cağınızda iştirak etməyə mənim heç bir hüququm yoxdur, lakin Cəngəllik Qanunu göstərir ki, əgər təzə körpənin üstündə mübahisə olarsa, müəyyən məbləğə həmin körpənin həyatını satın almaq olar. Həm də Qanunda deyilmir ki, bu məbləği kim verə bilər, kim verə bilməz. Doğrudurmu?

— Elədir! Doğrudur! — deyə həmişə ac olan cavan qurdlar ullaşdırılar. — Qulaq asın Bahirəyə! Körpə satın alına bilər. Qanun belədir.

— Mən burada danışmağa ixtiyarım olmadığını bilirəm, ona görə də mənə icazə vermənizi sizdən xahiş edirəm.

— Danış, danış! — deyə iyirmi yerdən qışqırıldılar.

— Çılpaq bir körpəni öldürmək ayıbdır. Bundan da başqa o böyüyəndən sonra sizin üçün gözəl bir əyləncə olacaqdır. Balu onun xeyrinə söz dedi. Mən də Balunun sözünə bir kəl əlavə edirəm, buradan cəmi yarımla aralıda indicə öldürülmüş kök bir kəl... Bu şərtlə ki, siz insan balasını Qanunda göstərildiyi kimi Sürüyə qəbul edəsiniz. Məgər, bu, o qədər çətin işdir?

Hay-küy qopdu, onlarca səs birdən ucaldı:

— Nə ziyanı var? Onsuz da qış yağışları zamanı ölücəkdir. Onu günəş yandıracaqdır. Çılpaq bir Qurbağa balası bizə nə edə bilər? Qoy Sürüyə qosulub gəzsin. Bahirə, bəs kəl haradadır? Gəlin, körpəni qəbul edək!

Mauqlinin başı yenə də əvvəlki kimi xırda daşlarla oynamaya qarışlığından canavarların bir-birinin ardınca yaxınlaşış onu gözdən keçirdiklərini görmürdü. Nəhayət, onların hamısı təpədən enib, öldürülmüş kəlin ardınca getdi; təpədə yalnız Akela,

Bahirə, Balu və bir də Bala qurbağa Mauqlinin ailəsi qaldı. Hələ də qaranlıqda Şirxanın nərəsi eşidilirdi, Mauqlini ona vermədik-lərinə görə bərk acıqlanmışdı.

— Hə, hə, bir az da bərk qışqır! — deyə Bahirə öz-özünə dodaqaltı dilləndi. — Vaxt gələcək ki, bu xirdaca qurbağa səni başqa cür qışkırmaga məcbur edəcək, əgər etməsə, onda demək mənim adamlardan heç başım çıxmır.

— Biz yaxşı iş gördük! — deyə Akela dilləndi. — İnsanlar da, onların balaları da çox ağıllı olurlar. Vaxtında o bizə kömək olacaqdır.

— Bəli, bərk ayaqda kömək edəcəkdir, çünki heç kim Sürüyə əbədi başçı ola bilməz, — deyə Bahirə təsdiq etdi.

Akela cavab vermədi. O fikirləşirdi ki, doğrudan da, Sürünün hər bir başçısı üçün gec-tez belə bir gün gəlib çatır ki, o yavaş-yavaş gücdən düşməyə başlayır. Tamamilə zəiflədikdə isə canavarlar onu öldürürler, yerinə təzə başçı keçir, vaxtı gələndə onu da öldürürler.

O, Ata Canavara dedi:

— Körpəni götür apar, onu Azad Xalqın oğlanlarına layiq təribiyə et.

Beləliklə də, Bala qurbağa Mauqli, Balunun xeyirxah sözünün və bir kəlin baharına olaraq Sioniy Sürüsünə qəbul olundu.

İndi, gərək siz orada düz on il, yaxud on bir il vaxt qoyasınız və bu müddətdə Mauqlinin canavarların içərisində qəribə bir həyat keçirdiyini özünüz təsəvvür etməyə çalışasınız, çünki biz bu barədə ətraflı nağıl etsəydik, çox-çox kitablar yazmalı olardıq. O, canavar balaları ilə birlikdə boy atıb böyüyürdü, lakin söz yox ki, onlar Mauqlidən xeyli əvvəl irilib müstəqil canavarlar oldular. Mauqli isə hələ uşaq idi. Ata Canavar öz peşəsinə ona öyrədir, cəngəllilikdəki hər şeyin, hər hadisənin mənasını başa salırıldı. Buna görədir ki, otların hər xışlıtsının, iliq gecə mehinin təmasının, ağaca qonmuş bayquşun hər səsinin, uçaraq caynaqları ilə ağacın budağına yapışan yarasanın hər hərəkətinin, göldə üzən xirdaca balığın suyu şappıldatmasının Mauqli üçün böyük

Əhəmiyyəti var idi. Təlim almadığı vaxtlarda o, günəş altında mürgüləyər, oyanıb qarnını doyurar və yenidən yuxulayardı. O, bərk istiləyəndə sərinləmək üçün meşə göllərində üzərdi: könlü bal istəyəndə (Baludan öyrənmişdi ki, bal və qoz da çiy ət kimi ləzzətli şeylərdir) ağaca dırmaşardı. Ağaca çıxmağın qaydasını ona Bahirə göstərmışdı. Qara panter budağın üstündə uzanıb, onu öz yanına çağırardı:

– Bura gəl, Balaca Qardaş!

Əvvəllər o, ərincək meymun kimi ağacdan yapışib qalardı, lakin sonralar boz meymun tək budaqdan-budağa cürətlə sıçramağı öyrəndi. Sürü Şura Qayasında toplaşanda orada Mauqlinin də öz yeri olurdu. O burada hiss etdi ki, canavarlardan heç biri onun diqqətli nəzərlərinə davam gətirmir, hamısı gözlərini ondan yayındıraraq yerə dikir. Bundan sonra Mauqli əylənmək xatırəsinə canavarlara diqqətlə baxmağa başladı. Bəzən elə olurdu ki, o öz dostlarının ayağından tikən çıxardırdı – canavarlar tikandan və dərilərinə sıvaşan pitırqandan çox əziyyət çekirlər. Gecələri o, təpələrdən enib, əkin tarlalarına gələr, daxmalarda yaşayan adamlara tamaşa edər, lakin onlara ürək qızdırımdı. Bir dəfə Bahirə qapaqlı bir qutunu ona göstərib, bunun tələ olduğunu başa salmışdı. Qutu elə ustalıqla gizlədilmişdi ki, Mauqli az qala tələyə düşəcəkdi. O, Bahirə ilə birlikdə meşənin isti və qaranlıq dərinliklərinə çəkilərək orada bütün günü yatmayı, gecə düşdükdə isə Bahirənin necə ov etdiyinə baxmayı hər şeydən artıq xoşlayırdı. Panter ac olanda qarşısına nə düşdü öldürdü. Mauqli də onun kimi edirdi. Lakin uşaq böyüüb hər şeyi anlamağa başlayanda Bahirə ona bildirdi ki, Mauqli heç vaxt ev heyvanlarına toxunmamalıdır, çünki onun özü Sürüyə kəlin həyatı bahasına qəbul olunmuşdur.

– Bütün cəngəllik sənindir, – deyə Bahirə onu başa salırdı.
– Gütün çatdığı hər heyvanı ovlaya bilərsən, amma həyatı bahasına xilas olduğun kəlin xatırınə heç bir ev heyvanına – nə qocasına, nə cavanına toxunmalısan. Cəngəlliyyin Qanunu belədir.

Mauqli sözsüz olaraq itaət etdi.

O, lazım olan hər bir şeyi ötəricə öyrənən, öyrəndiyini, bilik kəsb etdiyini ağlına belə götirməyən, yalnız özü üçün yemək əldə etməyin qeydinə qalan bir uşaq kimi gün-gündən boy atıb böyükür və qüvvətlənirdi.

Ana Canavar bir dəfə ona demişdi ki, Şirxana inanmaq olmaz, gec-tez bir gün Mauqli onu öldürməli olacaqdır. Canavar balası bu məsləhəti bir an belə yadından çıxarmazdı, lakin Mauqli çıxartdı, çünki o, insan balası idi; doğrudur, əgər insan dilində danışmağı bacarsaydı, özünü canavar adlandırdı, lakin bununla belə, yenə də o, insan balası idi.

Cəngəllikkədə Şirxan daim onun yolunu kəsirdi, çünki artıq Akela get-gedə qocalıb gücdən düşürdü. Topal pələng isə bu müddətdə Sion Sürüsünün cavan canavarları ilə dostlaşmışdı. İndi onlar hər yerdə Şirxanın dalınca gəzib qabağından qalanları yeyirdilər. Akelanın əvvəlkı ixtiyarı özündə olsaydı, əlbəttə, buna heç vaxt yol verməzdi. Şirxan onlara yaltaqlanaraq öz təəccübünü bildirirdi ki, necə olur bu qədər cürətli ovçular gəbərməkdə olan bir canavarın və insan balasının onlara əmr etməsinə dözürlər. “Mən eşitmışəm ki, – deyirdi, – Şura zamanı siz onun gözlərinin içində baxmağa cürət etmirsiniz”. Cavan canavarlar isə hiddətlə mırıldanır və tüklərini qabardırlar.

Hər şeyi görən, hər şeyi eşidən Bahirəyə bu barədə də bəzi şeylər məlum idi, buna görə də bir neçə dəfə Mauqliyə açıq demişdi ki, Şirxan əvvəl-axır onu öldürəcəkdir. Lakin Mauqli hey gülür və belə cavab verirdi:

– Mənim dalımda Süru durur, mənim arxamda sən varsan. Lap elə Balunun özü də, nə qədər ərincək olsa, yenə mənim üstümdə bəzilərini pəncəsile əzişdirir. Mən nədən qorxmalıyam?

İsti günlərdən birində Bahirənin başına təzə bir fikir gəldi. Görünür, qulağı nə isə calmışdı. Bəlkə də bunu ona oxlu kirpi Saxi xəbər vermişdi. Axır ki, bir kərə yenə də Mauqli ilə ikilidə meşənin qalınlığına çəkilmişdilər. Oğlan yerdə uzanıb başını panterin qəşəng qara kürəyinə söykəmişdi. Birdən Bahirə dedi:

– Balaca Qardaş, neçə dəfə sənə demişəm ki, Şirxan sənin düşmənindir.

Mauqli saymağı, hesablamağı, əlbəttə, bacarmırdı, ona görə də belə cavab verdi:

– Bu palmanın üstündəki qozların sayı qədər dəfə demisən. Ancaq nə olsun ki? Mən yatmaq istəyirəm. Bahirə, o ki qaldı Şirxana, onda tovuzquşu Morun quyruğu kimi uzun quyruqdan, bir də gur səsdən başqa bir şey yoxdur.

– İndi yatmaq vaxtı deyil!.. Balu bunu bilir, mən də, bütün Sürü də, hətta axmağın axmağı maral da bilir. Tabaki də sənə bunu deyib.

Mauqli:

– Baho! – dedi. – Tabaki bu yaxılarda mənim yanımı gəlib axmaq-axmaq danışırı, deyirdi ki, mən ətcə bir küçüyəm, özüm üçün yer findığı da qazib çıxarda bilmirəm. Mən də quyruğun-dan tutub onu bir-iki dəfə palma ağacına çırpdım ki, gələcəkdə özünü bir qədər nəzakətli aparsın.

– Sən sarsaqlıq eləmisən. Tabaki ara qızışdırı olsa da, ancaq sənə dəxli olan bir çox şeylərdən xəbəri var. Açı gözlərini, Balaca Qardaş, yatma, Şirxan səni cəngəllikdə öldürməyə cürət etməz, ancaq unutma ki, Akela çox qocalmışdır. Tezliklə elə bir gün gələcəkdir ki, o daha kəl öldürə bilməyəcək və bununla da baş-çılıqdan düşəcək. Səni Şura Qayasında görən canavarlar da qoca-lıblar, cavanlarını isə topal pələng inandırıb ki, canavar sürüsündə insan balası üçün yer ola bilməz. Bir qədərdən sonra sən böyü-yüb insan olacaqsan.

– İnsan nədir? Məgər o, öz qardaşları ilə bir yerdə gəzib dolana bilməz? – deyə Mauqli soruşdu. – Mən Cəngəllik Qanununa həmişə əməl eləmişəm. Sürüb elə bir canavar tapmazsan ki, mən onun ayağından tikan çıxarmamış olam. Onlar hamısı mə-nim qardaşlarımındır!

Bahirə yerdə sərələnib gözlərini yumdu:

– Balaca Qardaş, – dedi, əlini çənəmin altına sürt.

Mauqli qüvvətli, qarabuğdayı əlini uzadıb panterin ipək kimi hamar boynunda gəzdirdikdə parlaq dərinin altında, iri əzələ-lərin oynadığı yerdə tükün tökülmüş olduğunu gördü.

– Cəngəllikkədə heç kim bilmir ki, mən Bahirənin boynundakı bu nişan – xalta yeridir. Axı mən insanların içərisində doğulmuşam. Balaca Qardaş, mənim anam insanların içərisində, Udaypur-dakı kral heyvanxanasında ölüb. Ona görədir ki, sən hələ balaca, ətcə bir körpə olanda mən Şurada səni qurtarmaq üçün öldürdü-yüm kəli onlara verdim. Bəli, mən də insanların içərisində anadan olmuşam. Mənə qəfəsdə, dəmir kasanın içinde yemək verirdilər. Nəhayət, bir gecə hiss elədim ki, mən Bahirəyəm, panterəm, insanların oyuncağı deyiləm. Pəncəmin bir zərbəsilə o qifli qırıb qaçıdım. İnsanların adətlərinə bələd olduğumdan, cəngəllikkədə Şir-xandan daha çox məndən qorxurlar. Düz demirəmmi?

– Hə, – deyə Mauqli təsdiq etdi, – cəngəllikkədə hamı Bahirə-dən qorxur, hamı – Mauqlidən başqa.

– Ey, insan balası, – deyə qara panter çox mehriban-mehriban dilləndi. – Mən öz doğma cəngəlliymə qaytdığım kimi, sən də Şurada öldürülməsən, əvvəl-axır bir gün insanların içərisində, öz qardaşlarının yanına dönməlisən.

– Axı, nə üçün birisi məni öldürməlidir? – deyə Mauqli soruşdu.

Bahirə dedi:

– Bir mənə bax!

Mauqli onun gözlərinin içərisinə diqqətlə baxdı.

Nəhəng panter oğlanın nəzərlərinə tablaşmayıb başını yana çöndərdi.

– Bax, bunun üçün, – deyə Bahirə dilləndi və bu vaxt yarıpaqlar onun pəncəsi altında xışıldadı. – Hətta mən də sənin gözlerinin içində baxa bilmirəm. Hələ mən insanların arasında doğulmuşam, özüm də səni sevirəm, Balaca Qardaş. Başqaları sənə ona görə nifrət edirlər ki, sənin baxışlarına tab gətirə bilmirlər, sən ağıllısan, sən onların ayağından tikan çıxardırsan – bir sözlə, ona görə səni sevmirlər ki, sən insansan.

– Mən, bunun heç birini bilmirdim, – deyə Mauqli qalın, qara qaşlarını çatıb tutqun halda dilləndi.

– Cəngəllik Qanununda nə deyilir? Əvvəlcə vur, sonra səsini çıxar. Sənin elə təkcə qayğısızlığından onlar görürələr ki, sən in-

sansan. Tədbirli ol. Ürək deyir ki, gələcək ov zamanı əgər, Akelanın ağızı boşça çıxsa, (unutma ki, heyvan öldürmək onun üçün gün-gündən çətinləşir) onda canavarlar daha Akelanın və sənin sözünə baxmayacaqlar. Onlar Cəngəllik Xalqını Şura Qayasına toplayacaqlar, o vaxt... o vaxt... Aha, mən bilirəm nə etmək lazımdır, – deyə Bahirə qışqırıb yerindən sıçradı. – Tez təpədən enib, vadiyə, insanların daxmaları olan yerə get, onlardan Qırmızı Çiçək əldə elə. Onda sənin məndən də, Baludan da, Sürüdəki səni istəyən canavarlardan da güclü müttəfiqin olacaq. Qırmızı Çiçək əldə et!

Bahirə Qırmızı Çiçək dedikdə odu nəzərdə tuturdu, ona görə ki, cəngəllikdə heç bir yırtıcı heyvan odu əsl adı ilə adlandırmır. Bütün vəhşi heyvanlar oddan son dərəcə qorxurlar və buna görə də ona yüzlərlə ad düzəldirlər ki, təki od sözünü dillərinə gətir-məsinlər.

– Qırmızı Çiçək? – deyə Mauqli soruşdu. – Hə, bilirəm. O, qaranlıq düşəndə daxmaların qabağında bitir. Mən ondan taparam.

– Bax, insan balası bu cür danışar! – deyə Bahirə iftixarla dil-ləndi. – Unutma ki, həmin çiçək balaca qabın içərisində bitir. Onu tap gətir, lazım olana kimi öz yanında saxla.

Mauqli dedi:

– Yaxşı! Gedirəm. Ancaq, sən əminsənmi, ey mənim Bahirəm – o, qolunu panterin yaraşıqlı boynuna salıb iri gözlərinin içi-nə baxdı, – əminsənmi ki, bütün bunlar Şirxanın firıldaqlarıdır?

– Məni azad edən sınıq qıfila and içirəm ki, mən buna əmi-nəm, Balaca Qardaş!

– Onda, mən də bahasına xilas olduğum kələ and içirəm ki, Şirxandan bunların əvəzini çıxacağam, həm də ola bilsin ki, artıqlamasıylə! – Mauqli bunu deyib bir sıçrayışla gözdən itdi.

“Bax, bu insandır! Bu artıq əsl insandır, – deyə Bahirə, təzə-dən yerdə uzanaraq öz-özünə danışındı. – Ey, Şirxan, sən on il bundan qabaq Bala qurbağa ovlamaq həvəsinə düşməkdə nə qədər uğursuz iş tutmusan!”

Mauqli isə bu vaxt meşənin içərisilə gedərək xeyli uzaqlaş-mışdı; o, sürətlə qaçıır, ürəyi sinəsində alovlanırdı. Axşam du-

manı ətrafi bürüməyə başlayanda o, artıq mağaranın yanında dayanıb nəfəsini dərərək aşağıya – vadiyə baxırdı. Bala canavarlar içəridə deyildilər. Lakin Ana Canavar mağaradan öz Bala qurbanğasının necə nəfəs aldığını eşidəndə onun nədənsə həyəcanlanlığıni anladı.

- Nə olub, oğlum? – deyə o soruşdu.
- Şirxan ağızına gələni danışır, – deyə Mauqli cavab verdi.
- Bu gecə mən şumlanmış tarlalarda ov eləyirəm.

Bundan sonra, o, kolların arası ilə aşağı enib dəronin dibindəki çayın qırığına çatanda birdən dayandı. O, ov dalınca qaçan Sürünün ulaşmasını, qovulmaqdə olan maralın böyürtüsünü və qorunmaq üçün dayanan ovun finxirtisini eşitmışdı. Sonra cavan canavarların hiddətli, kinayəli səsləri gəldi:

- Akela! Akela! Qoy Yalquzaq hünərini göstərsin! Sürünün Başçısına yol verin! Üstüne atıl, Akela!

Yalquzaq canavar, görünür ki, atıldı, lakin ağızı boşça çıxdı, çünki Mauqli bir-birinə toxunan dişlərin şaqqlıltısını və zingilti səsi eşitdi: maral qabaq ayağı ilə canavarı vurub yıxmışdı.

Sonra nələr olacağını gözləməyərək Mauqli irəliyə doğru götürüldü; o, kəndlilərin yaşadıqları əkin yerlərinin arası ilə qaçarkən, arxadan gələn ulaşma səsi artıq güclə eşidilirdi.

Daxmanın pəncərəsi öündəki otların içərisində büzüşüb gizlənən zaman, o tövşüyə-tövşüyə piçıldayırdı:

- Bahirə doğru deyirdi, sabah Akela ilə mənim ölüm-dirim günümüzdür!

Mauqli pəncərəyə qıslıb gözlərini otaqda közərən oda zillədi. O, əkinçinin arvadının gecə dəfələrlə yerindən qalxıb ocağa nə isə qara-qara şeylər atlığına göz qoydu, səhər açılıb yerin üzərilə ağ dumanlar süründükdə isə Mauqli gördü ki, bir uşaq, içərisi palçıqla suvanmış hörmə dibçəyi götürüb köz ilə doldurdu və onu ciyninə saldığı adyalın altında tutaraq tövləyə, heyvanları yemləməyə getdi.

– Elə bu? – deyə Mauqli öz-özünə dilləndi. – Əgər bu işi bacala bir uşaq da bacarırsa, onda qorxmalı bir şey yoxdur.

O, daxmanın tinini burulub uşağın qabağını kəsdi, dibçeyi əlin-dən qapıb bir andaca dumanın içində yox oldu. Uşaq qorxusundan ağladı. Mauqli arvadın etdiyi kimi, odu üsfürə-üfürə deyirdi:

— İnsanlar mənə çox oxşayırlar. Əgər, bunu yemləməsən olər.

Mauqli bunu deyib qırmızı közlərin üstünə budaq və quru ağaç qabıqları atdı. Təpələrə tərəf qalxarkən yarı yolda Bahirə ilə rastlaştı. Səhər-səhər onun üstünə qonmuş şəh damcıları almaz kimi parlayırdı.

— Akela yaxşı sıçraya bilməyibdir, — deyə panter Mauqliyə xəbər verdi. — Onlar bu gecə yalquzağı öldürərdilər, ancaq iş bu-rasındadır ki, onlara sən də lazımsan. Səni təpələrdə axtarırdılar.

— Mən şumlanmış tarlalardaydım. Mən hazırlam. Bax! — Mauqli içərisində od olan dibçeyi başı üzərində yuxariya qaldırdı.

— Çox yaxşı! Bilirsən nə var: mən görmüşəm ki, insanlar qu-ru budağı bunun içərisinə soxurlar, onda budağın ucunda Qırmızı Çiçək açılır. Sən qorxmursan ki?

— Yox! Nədən qorxacağam? İndi mən xatırlayıram, bəlkə də, bunu yuxuda görmüşəm. Mən hələ canavar olmayanda tez-tez Qırmızı Çiçəyin yanında uzanardım, isti vururdu – xoşhallanırdım.

Həmin gün Mauqli səhərdən axşama kimi mağarada oturdu, o, içərisində od olan dibçeyin keşiyini çəkir, közün üstünə quru budaqlar atır, necə alışib-yandığına tamaşa edirdi. Nəhayət, ürəyinə yatar bir budaq seçdi. Axşam Tabaki mağaranın ağızına gəlib, Mauqlinin Şura Qayasına çağırıldığını xeyli qaba bir tərzdə xəbər verdikdə, oğlan elə qəhqəhə çəkib güldü ki, çapqal dərhal əkildi. Mauqli hələ də gülməkdə davam edərək qalxıb Şuraya getdi.

Yalquzaq canavar Akela öz qayasının yanında uzanmışdı, bu onu göstərirdi ki, Süru başçısının yeri boşdur. Şirxan isə öz quyruq bulayanları ilə birlikdə o yan-bu yana gəzinir və onların yaltaqlı-ğından məmnun olduğunu gizlətmirdi. Bahirə içərisi közlə dolu olan dibçeyi dizlərinin arasında tutmuş Mauqlinin yanında uzanmışdı. Hami toplaşandan sonra Şirxan danışmağa başladı. Akelanın güclü vaxtlarında pələngin, əlbəttə, buna cəsarəti çatmazdı.

— Onun ixtiyarı yoxdur! — deyə Bahirə piçildədi. — Ona belə də deyərsən. O, it oğludur, o saat qorxacaq.

Mauqli sıçrayıb ayağa qalxdı:

– Azad Xalq! – deyə qışqırdı. – Məgər Şirxan sürüünün başçı-sıdır? Məgər pələng bizim başçımız ola bilər?

– Başçının yeri hələ boşdur, məndən isə xahiş ediblər ki, danışım. – deyə Şirxan sözə başladı.

Mauqli:

– Kim xahiş edib? – dedi. – Məgər biz hamımız çäqqalıq ki, bu qəssabın qabağında quyruq bulayaq? Sürü özü başçı seçər, bunun başqalarına heç bir dəxli yoxdur.

O yan-bu yandan ulaşdırılar:

– Səsini kəs, insan balası!

– Yox, qoy danışın! O həmişə bizim Qanuna riayət eləyib.

Nəhayət, qoca canavarlar mırıldandılar.

– Qoy, Ölü Canavar danışın!

Sürü başçısı ovu əldən buraxanda onu ömrünün axırına kimi Ölü Canavar adlandırırlar, ölümü isə çox gözləməli olmur.

Akela könülsüz-könülsüz başını qaldırdı:

– Azad Xalq və siz, ey Şirxanın çäqqalları, eşidin! On iki il mən sizi ova aparmışam, ovdan gətirmişəm və bu müddət ərzində sizin heç biriniz nə duzağa düşüb, nə də ki sıkəst olub. İndi isə ovda ağızım boşça çıxdı. Bunun necə bir qurğu olduğunu siz özünüz bilirsiniz. Məni yorulmamış maralın üstünə salışdırıldılar ki, gücsüzlüyüm aşkar olsun. Bu, çox məharətlə düzəldilmişdi. İndi sizin məni buradaca, Şura Qayasında öldürməyə ixtiyarınız var. Ona görə də soruşuram: sizlərdən kim irəli durub yalquzaq canavarın işini bitirər? Cəngəllik Qanununa görə mənim ixtiyarım var tələb eləyim ki, üstümə bir-bir gələsiniz.

Aralığa uzun sürən bir sükut çökdü. Canavarlardan heç biri Akela ilə ölüm-dirim mübarizəsinə girişməyə cürət etmirdi. Nəhayət, Şirxan mırıldandı:

– Bu dişsiz axmaq bizim nəyimizə lazımdır? O, onsuz da ölücəkdir! Amma bax, insan balasının ömrü bu dünyada çox uzandı. Azad Xalq, o lap əvvəldən mənim qənimətim idi. Onu mənə qaytarın. Sizin onun sırasında etdiyiniz dəlicəsinə mütiliyi gör-

mək mənim üçün iyrəncidir. On ildir ki, cəngəlliyə o, qarışıqlıq salır. Onu mənə qaytarın, yoxsa ova həmişə buralarda çıxacağam, sizə bir parça sümük də qoymayacağam qalsın. O, insandır, insan balasıdır, mən ona bütün varlığımla nifrət edirəm!

Bu vaxt sürünen yarıdan çoxu ulaşmağa başladı.

– İnsan! İnsan! İnsan bizim nəyimizə gərəkdir? Qoy çıxıb getsin özünükkülərin yanına!

– Sonra da kəndlərin adamlarını bizim üstümüzə qaldırsın? – deyə Şirxan bağırdı. – Yox onu mənim özümə qaytarın! O, insandır, buna görə də bizim heç birimiz onun gözlərinin içində baxmağa cəsarət etmirik.

Akela yenə də başını qaldırıb dedi:

– O bizimlə birlikdə yem yeyib, bizimlə birlikdə yatıb, bizimlə birlikdə ov dalınca qaçıbdır. O, bir dəfə də olsun Cəngəllik Qanununu pozmayıb.

– Bundan da başqa, onu Sürüyə götürəndə mən bir kəl cəm-dəyi vermişəm. Kəlin maliyyəti çox deyil,ancaq aralıqda Bahi-rənin şərəfi var, onun uğrunda, yəqin ki, çarpışmağa dəyər, – deyə qara panter olduqca mülayim bir səslə mirıldadı.

– On il bundan qabaq kəl verib! – deyə Sürüdəkilər dişlərini qıçıtdı. – On ildən qalma sür-sümüklə bizim nə işimiz?

– Bəs Sürünen verdiyi söz?! Bununladamı işiniz yoxdur? – deyə Bahirə də ağ dişlərini göstərdi. – Buna görəmi özünüüzü Azad Xalq adlandırırsınız?!

– Heç vaxt insan küçüyü Cəngəllik Xalqı ilə birlikdə yaşaya bilməz! – deyə Şirxan uladı. – Onu mənə qaytarın!

Yenə də Akelanın səsi eşidildi:

– Təkcə qandan başqa, o hər cəhətdən bizim qardaşımızdır, amma siz onu burada öldürmək isteyirsiniz! Doğrudan da, mən dünyada çox ömür sürmüşəm. Sizdən bəziləriniz ev heyvanlarına hücum edir, qalanlarınız da, eşitdiyimə görə, Şirxanın öyrətməsilə qaranlıq gecələrdə kəndləri gəzib daxmaların qapısından uşaqları oğurlayırlar. Buna görə də mən bilirəm ki, siz qorxaqsınız və indi siz qorxaqlara müraciət edirəm. Mən tezliklə oləcəyəm,

bunun üçün də həyatımın heç bir dəyəri yoxdur, əgər olsayıdı, mən insan balasının həyatını qurtarmaq üçün canımı qurban verərdim. Ancaq Sürünün başsız qalandan bəri unutduğunuz şərəfi naminə söz verirəm ki, ölmək vaxtim çatanda sizi bir dəfə də olsun dişləmərəm, bu şərtlə ki, qoyasınız insan balası dinc-dinməz özünükülərin yanına çıxıb getsin. Onda mən mübarizəsiz olərəm. Bu isə Sürüdən ən azı üçünün həyatını xilas etmiş olar. Mən bundan artıq heç nə edə bilmərəm, ancaq dediyim kimi, əgər istəsəniz, öz təqsirsiz qardaşınızı, Cəngəllik Qanunu üzrə Sürüyə qəbul olunmuş qardaşınızı öldürmək kimi bir rüsvayçılıqdan mən sizi qurtararam.

— O, insandır, insan, insan! — deyə canavarlar ulaşdırılar.

Bundan sonra Sürünün yarıdan çoxu qalxıb, quyuğunu yerə döyməyə başlamış Şirxanın tərəfinə keçdi.

Bahirə Mauqliyə dedi:

— İndi hər şey sənin əlindədir. Biz vuruşa bilərik.

Mauqli dibçəyi əlində tutaraq yerindən qalxıb qəddini düzəldti. Sonra isə gərnəşərək, bütün Şuranın gözü qarşısında laqeyd-laqeyd əsnədi, lakin ürəyində hiddət və kədərindən dişi bağırsağını kəsirdi, ona görə ki, canavarlar öz qurd təbiətlərinə görə heç vaxt Mauqliyə nifrət etdiklərini ona açıq demirdilər.

— Eşidin, sizinləyəm! — deyə o qışqırdı. — Bu cür it kimi hürməyinizdən heç nə çıxmayaçaq! (Sizinlə mən ömrümün axırına kimi canavar olaraq qalardım.) Amma bu gün mənə o qədər insansan, insansan dediniz ki, indi özüm də sizin sözlərinizdəki həqiqəti hiss edirəm. Ona görə də mən, bir insan kimi sizi qardaş yox, it adlandırıram. Sizin nəyi istədiyinizi, nəyi istəmədiyinizi deməyə ixtiyarınız yoxdur — bu mənim işimdir. İndi bir-birimizi yaxşı görək deyə mən — insan siz itlərin qorxduğu Qırmızı Çiçəyi buraya gətirmişəm.

O, dibçəyi yerə tulladı, quru mamırlar közlərdən od alıb parlaq alovla yanmağa başladı. Bütün Şuradakılar alovun qarşısında geriyə sıçradılar. Mauqli əvvəlcədən seçib hazırladığı quru budağın bir ucunu odun içərisinə soxdu, ağacın nazik şaxları alov-

lanıb çirtildayanda onu başı üzerinde hərləyərək, qorxudan tük-ləri biz-biz olmuş canavarları qovub dağdı.

— Sən burada ağasan, — deyə Bahirə astadan səsləndi. — Akelani ölümdən qurtar. O həmişə sənin dostun olmuşdur.

Ömründə heç vaxt başqasından aman diləməyən qaşqabaqlı qoca canavar Akela, indi yalvarıcı bir nəzərlə Mauqliyə baxdı; oğlan bu vaxt başdan-ayağa lüt dayanmış, uzun qara saçları ciyin-lərinə dağılmışdı. Başı üzərində alovlanan budaq onu işıqlanır, ətrafında isə qara kölgələr sıçrası, qaçışırı.

— Belə! — deyə Mauqli tələsmədən başını o yan-bu yana döndərək ətrafa nəzər saldı. — İndi görürəm ki, siz doğrudan da itsiniz. Əgər onlar doğrudan da mənim xalqımdırsa, mən sizdən ayrılib öz xalqımın yanına gedərəm. Cəngəllik indi mənim üzümə bağlıdır, mən indi sizin dilinizi də, dostluğunuzu da unutma-hiyam; lakin mən sizdən daha rəhmlı olacağam. Mən hər şeydə sizə qardaş idim, təkcə qanımız ayrı idi. Ona görə də sizi əmin edirəm ki, mən insanların içərisində insan olanda sizi onlara sat-mayacağam, amma siz məni satdırınız. — O, ayağı ilə vurub közləri dağdı, qığılçımlar qalxıb ətrafa saçıldı. — Bir sürüdən olan biz canavarlar arasında dava olmayıacaqdır. Ancaq çıxıb getməzdən əvvəl mən borcumu qaytarmalıyam.

Oğlan bunu deyib Şirxana tərəf addımladı. Pələng gözlərini küt-küt döyərək oda baxırdı. Mauqli yaxınlaşıb, onun çənəsi altındakı tüklərdən yapışdı. Bahirə də hər ehtimala qarşı oğlanın ardınca getdi.

— Ayağa dur, itin biri! — deyə Mauqli qışqırı. — İnsan danışanda ayağa dur. Yoxsa, dərinə od vuraram!

Şirxan qulaqlarını qısılı gözlərini yumdu — alovla yanmış budaq çox yaxında idi.

— Bu mal-qara qatili deyirmiş ki, məni Şura zamanı öldürəcəkdir, ona görə ki, mən körpə olanda əlindən çıxmışam, öldürə bilməyib... Ancaq biz də çönüb insan olanda itləri bax belə, bax belə əzişdirərik. Bığını belə tərpətsən, Qırmızı Çiçəyi xirtdəyi-nə dürtərəm, Topal!

Mauqli alovlanan budaqla Şirxanı budayır, o isə dəhşətli qor-xu içərisində zingildəyir, inləyirdi.

— Tfū! İndi isə rədd ol buradan, ütülmüş pişik! Ancaq yadında saxla: mən bir də Şura Qayasına gələndə Şirxanın dərisi başında gələcəyəm... İndi isə hamınıza deyirəm: Akela kefi necə istəyirə, eləcə də yaşayacaqdır, Siz onu öldürməyəcəksiniz, çünkü mənim iradəm belədir. Sonra da elə bilirəm ki, dilinizi sallaya-sallaya burada uzun zaman oturmayacaqsınız, guya ki böyük bir şeysiniz. Siz itsiniz, mən də sizi it kimi qovlayıram, bax belə! Rədd olun, itilin burdan!

Mauqli bir ucu gur alovla yanmış budaqla sağa-sola zərbələr endirir, canavarlara isə tüklərini qiğılçım yandırıa-yandırıa ulaşaraq qaçıb dağılışırıldılar. Nəhayət, qayada yalnız Akela, Bahirə və Mauqlının tərəfinə keçmiş ona qədər canavar qaldı. Bu vaxt bir-dən Mauqlının daxilini nə isə yandırmağa başladı, ömründə heç vaxt onun sinəsi belə yanmamışdı. Hicqırıq onu boğdu, göz yaşları yanaqlarını islatdı.

— Bu nədir belə? Bu nədir? — deyə o dilləndi. — Mən cəngəllilikdən çıxıb getmək istəyirəm, bilmirəm mənə nə olub. Bahirə, yoxsa mən ölüürəm?

— Yox, Balaca Qardaş, bu, insanlarda olan göz yaşılarıdır, — deyə panter cavab verdi. — İndi mən bilirəm ki, sən insansın, özün də daha körpə deyilsən. bundan sonra cəngəllik sənin üzünə bağlıdır... Qoy aksın, Mauqli. Bu ancaq göz yaşıdır.

Mauqli də oturub ağlayırdı, elə ağlayırdı ki, elə bil ürəyi indicə partlayacaqdı, çünkü bu onun həyatda axıtdığı ilk göz yaşı idi...

Nəhayət o dedi:

— İndisə mən insanların yanına gedirəm. Ancaq əvvəlcə mən öz anamla vidalaşmaliyam.

Bu sözlərdən sonra Mauqli Ana Canavarın Ata Canavarla birlikdə yaşadığı mağaraya getdi və üzünü onun tükləri içərisində gizlədərək göz yaşı tökdü, dörd bala canavar isə bu vaxt səssəsə verib yanıqlı-yanıqlı ulaşırıldı.

— Məni yadınızdan çıxartmayacaqsınız ki? — deyə Mauqli soruşdu.

– Nə qədər ki, izlə getməyi bacarıraq, səni unutmaş! – deyə bala canavarlar cavab verdilər. – İnsan olandan sonra həmişə təpənin ayağına gələrsən, orada səninlə söhbət edərik. Yaxud biz gecədən-gecəyə tarlalara gəlib səninlə birlikdə oynayarıq.

Ata Canavar dedi:

– Tez gəl! Ey forasətli Bala qurbağa, tez gəl, çünki ananla mən daha qocalmışıq.

Ana canavar:

– Tez gəl, mənim etcə oğlum, – dedi. – Bil ki, insan balası olsan da, mən səni öz doğma balalarından çox istəyirəm.

– Mütləq gələcəyəm ki, Şirxanın dərisini Şura Qayasına sərim. Məni yaddan çıxarmayı! Cəngəllikdə hamiya deyin ki, məni unutmasınlar!

Mauqli tek-tənha, təpədən vadıyə enib, insan adlandırdıqları əsrarəngiz məxluqata qovuşmağa gedərkən artıq şəfəq söküldü.

KAANIN OVU

Burada nağıl edilənlərin hamısı Mauqlinin Sion Sürüsündən qovulmasından və onun pələng Şirxandan öz intiqamını almasından xeyli əvvəl baş vermişdir. Bu o, vaxtlar idи ki, ayı Balu ona Cəngəllik Qanunu öyrədirdi. Nəhəng, ağır-səngin qonur ayı, şagirdinin bacarığına yalnız heyran olurdu, ona görə ki, canavar balaları Cəngəllik Qanunundan ancaq öz Sürülərinə və öz nəsil-lərinə aid olan şeyləri öyrənəndən sonra müəllimlərinin yanından qaçıb gedirdilər. Onlar yalnız belə bir ov şerini əzbərdən bilirdilər ki: “Yerə səssiz toxunan ayaqlar, qaranlıqda görən gözlər, dərədə əsən xəfif mehin səsini eşidən qulaqlar, ağ və iti dişlər – budur bizim qardaşlarımızın nişanələri. Nə Tabaki, nə də kaftar bizə qardaşdırılar. Biz onlara nifrət edirik”. Lakin Mauqli insan balası olduğu üçün onlardan qat-qat artıq şeylər öyrənməli idi.

Qara panter Bahirə cəngəllikdə gəzərkən bəzən sevimli dos-tunun nə kimi müvəffəqiyyətlər əldə etdiyinə baxmağa gəlirdi. O, pişik kimi xoruldaya-xoruldaya ağacın altında uzanıb dincəlir

və Mauqlinin ayıya dərsini danışdığını qulaq asırdı. Uşaq ağaclaraya dırmaşlığı kimi, həm yaxşı üzür, həm də yaxşı qaçırdı. Qanun müəllimi Balu isə meşələrin, suların qanun-qaydasını ona öyrədir, çürük ağacı safindan necə fərqləndirməyi, ağac koğuşunda beçəyə rast gələndə yabani arılarla necə nəzakətlə danışmayı, günortaçağı budaqların arasında yatmış yarasə Manqunun yuxusuna xələl qatdıqda ona nə demək lazımlı olduğunu, gölə baş vurmazdan əvvəl su ilanlarını necə sakitləşdirməyi Mauqliyə başa salırdı. Cəngəllik sakınları başqasının onları narahat etməsini sevmirlər və buna görə də, onlardan hər biri çağırılmamış qonağın üzərinə atılmağa həmişə hazırlıdır. Mauqli həmçinin Yadin Ov Qiyyəsini də əzbərlədi. Başqa yerlərdə ova çıxanlar ta cavab alana kimi dalbadal qiyyə çəkirler. Tərcümədə bunun mənası belədir: “İzin verin bu yerlərdə ov ovlayım, çünki mən acam”. Ona cavab verirlər ki, “Ovla, ancaq əylənmək üçün yox, qarnını doydurmaq üçün ovla”.

Bunlardan aydın görmək olur ki, Mauqli nə qədər şeylər əzbərləyib öyrənməli olurdu. Eyni bir dərsi yüz dəfələrlə təkrar etmək onu çox yorurdu. Bir dəfə Mauqli müəllimindən bir şapalaq alaraq açıqlanıb qatdıqda Balu Bahirəyə doğru çəvrilib demişdi ki:

– İnsan balası, insan balası olaraq qalır, buna görə də o, cəngəlliin bütün qanunlarını bilməlidir.

Lakin Bahirəyə qalsayıdı, yəqin ki, Mauqlini tamamilə ərkəsöyüñ öyrədərdi. O, Balunun sözüñ etiraz edərək dedi:

– Axı, bir gör o nə qədər balacadır! Sənin dediyin o qədər söz onun balaca başına necə yerləşsin?

– Məgər cəngəllikkə balaca olmağın kifayətdir ki, səni öldürməsinlər? Əlbəttə, yox! Buna görə də mən cəngəlliin bütün qanunlarını ona başa salıram, buna görə də dərsini yaddan çıxarıram onu lap astaca şapalaqlayıram.

– “Astaca”! Sən belə şeyləri heç başa düşürsən, Dəmir Pəncə? – deyə Bahirə donquldandı. – Sənin “astaca”larından bu gün onun üz-gözü tamam gömgöydür!

– Gələcəkdə nadanlığı üzündən məhv olmaqdansa, indi təpədən-dırnağa, bütün bədənin gömgöy qançır olması daha məsləhətdir, – deyə Balu çox ciddi cavab verdi. – İndi, mən ona cəngəlliyyin Müqəddəs Sözlərini öyrədirem. Cəngəllik onu quşlardan, ilanlardan, öz doğma sürüsündən başqa, bütün dördayaqlılardan qoruyacaqdır. Əgər o, bu sözləri yadında saxlasa, bərk ayaqda cəngəllikkələrin hamisindən kömək istəyə bilər. Məğər bunun xatırınə onu yüngülçə kötəkləməyə dəyməzmi?

– Yaxşı, ancaq bax, körpəni öldürməyəsən! O sənin üçün meşədəki kötük deyil ki, korşalmış caynaqlarını onda itiləyəsən. O dediyin müqəddəs sözlər hansılardır? Mən başqalarından kömək istəməkdənsə özüm onlara kömək edərəm. Ancaq hər halda, bilmək pis olmazdı. Bu sözlərdən sonra Bahirə pəncəsini irəli uzadıb polad kimi göy, neşter tək iti caynaqlarına tamaşa etməyə başladı.

– Mauqlini çağıraram, o sənə deyər... Əgər istəsə. Buraya gəl, Balaca Qardaş!

– Başım arı koğuşu kimi uğuldayır, – deyə onların başları üzərində uşaq səsi eşidildi, o dəqiqə də Mauqli ağacın gövdəsilə sürüşə-sürüşə yerə düşdü və acıqlı-acıqlı əlavə etdi: – Ay qoca gonbul Balu, mən buraya sənin xatırınə yox, Bahirənin xatırınə gəldim.

Ayı inciyib pərt olsa da:

– Mənim üçün bunun fərqi yoxdur, – dedi. – Bu gün sənə öyrətdiyim Cəngəlliyyin Müqəddəs Sözünü Bahirəyə danış.

– Hansı xalqın Müqəddəs Sözünü? – deyə Mauqli xəbər aldı. O, biliyini göstərməyə fürsət tapdığına çox məmnun idи. – Cəngəlliyyidə çox dillər var, mən onların hamisini bilişəm.

– Bəzi şeyləri bilirsən, ancaq bu azdır. Fikir ver, Bahirə, bunların müəllimə təşəkkürü bax, belədir. Hətta ən fərsiz bir canavar küçüyü belə, bir dəfə də olsun gəlib qoca Baluya onun öyrətdiyi elm üçün təşəkkür eləməyib. Di yaxşı, Ovçu Xalqın Sözünü danış görək, böyük alim.

– Sizinlə biz qan qardaşıyıq, mən də sizdənəm, – deyə Mauqli səsini ayı kimi çıxardaraq bütün Ovçu Xalqın dediyi adı sözləri təkrar etdi.

– Yaxşı! İndi də Quşların Sözünü de görək!
Mauqli çalağan kimi fit verərək yenə də eyni sözləri təkrar etdi.
Bahirə dedi:

– İndisə İlan Xalqının Sözünü!

Bunun cavabında, heç bir sözlə ifadəsi mümkün olmayan fışılıt eşidildi, sonra Mauqli şıllaqlayaraq çəpik çaldı. Bahirənin kürəyinə atılıb yanaklı oturdu və dabanları ilə panterin qara dərisini döyəcləyərək ayıya üz-gözünü əyişdirdi.

– Belə, belə! Bundan ötrü bir neçə şapalaq yeməyin eybi yoxdur, – deyə qonur ayı mehriban-mehriban dilləndi. – Vaxt olacaq ki, sən məni xatırlayacaqsan.

Sonra o, Bahirəyə sarı cönərək özünün, dünyada hər şeyi bilən vəhşi fil Xatxinin yanına getdiyini, İlan Xalqının Müqəddəs Sözünü Mauqliyə öyrətməsini ondan xahiş etdiyini və Xatxinin də ilanların Müqəddəs Sözünü su ilanından öyrənmək üçün Mauqlını gölün kənarına apardığını danişdı. Çünkü Balu özü bu sözləri tələffüz edə bilmirdi. Sonra da dedi ki, indi cəngəllilikdə Mauqlını heç bir təhlükə gözləmir, nə ilan, nə quş, nə də heyvandan ona bir ziyan toxunar.

– Deməli, o, artıq heç kimdən qorxmamalıdır! – Balu yerdə sərələnib pəncəsini iftixarla tüklü yoğun qarnına döydü.

– Öz tayfasından başqa, – deyə Bahirə piçildadi, sonra isə Mauqliyə ucadan dedi: – Mənim qabırğalarıma yazığın gəlsin, Balaca Qardaş! Niyə belə atılıb-düşürsən?

Ona qulaq assınlar deyə Mauqli bayaqdan bəri Bahirənin çıynının yumşaq tüklərini dartsızdırır və dabanları ilə onu döyəcləyirdi. Hər ikisi qulaq verib, onun bərkdən qısqıra-qısqıra dediyi sözləri başa düşdülər:

– İndi mənim öz xüsusi tayfam olacaq, mən tayfanı bütün günü ağaclarda gəzdirəcəyəm.

– Bala dəcəl, bu da təzə səfəhlikdir? – deyə Bahirə soruşdu.

– Hə, özümüz də qoca Baluya salba tullayacağıq, üstünə palçıq atacağıq, – deyə Mauqli sözünə davam etdi. – Onlar mənə söz veriblər... Ay!

– Vuf! – Balunun zorba pəncəsi Mauqlini yüngülçə itələyib panterin belindən yerə saldı. Uşaq ayının qabaq pəncələri arasında uzanan zaman onun acıqlandığını başa düşdü. – Mauqli, – deyə Balu donquldandı, – sən Bandar-Loqlarla, Meymun Xalqı ilə danışmisan?

Mauqli Bahirəyə baxdı ki, görsün o da acıqlanır, ya yox. Panterin bir cüt zümrüd kimi gözləri hiddətlə parıldayırdı. O soruşdu:

– Sən Meymun Xalqı ilə, boz meymunlarla dostluq edirsən? Qanun bilməyən, qabağına hər nə düşdü yeyən xalqla tanışlıq edirsən? Eyib deyilmi sənə?

– Balu mənim başıma vurdu, – deyə Mauqli cavab verdi. (O, hələ də arxası üstə uzanmışdı) – Ona görə də qaçıb getdim. Boz meymunlar ağacdan düşüb könlümü aldılar. Amma başqalarının heç vecinə də deyildi. – O, bunu deyib ağlamsındı.

– Hm! Meymun xalqından rəhmdillik gözləmək! Dağ selindən sakitlik, qızmar yay günəşindən sərinlik ummaq! – deyə Balu donquldandı. – Sonra nə oldu, ey insan balası?

– Sonra... sonra onlar mənə qoz və cürbəcür başqa yeməli şeylər verdilər. Sonra da qucaqlarına alıb ağacların başına çıxartdilar. Özləri də danışıldılardı ki, mən onların qan qardaşıyam. Təkcə quyruğum yoxdur, deyirdilər ki, mən gələcəkdə onların başçısı olacağam.

– Onlarda başçı olmur, – deyə Bahirə zingildədi. – Yalan deyirlər. Həmişə peşələri yalan danışmaqdır.

– Onlar mənimlə çox mehriban idilər, xahiş etdilər ki, bir də gəlim. Nə üçün siz məni indiyə qədər Meymun Xalqının yanına aparmırdınız! Onlar da mənim kimi iki ayaqları üstündə gəzirlər. Onlar qaba pəncələri ilə məni döymürdülər. Bütün günü oynayırlar. Burax məni, murdar Balu, burax məni. Mən yenə də onlarla oynamaya gedəcəyəm.

– Qulaq as mənə, insan körpəsi! – deyə ayı elə bağırkı ki, sanki bürkülü gecədə göy guruladı. – Mən sənə Cəngəllik Qanunu öyrətmışəm. Ağaclarда yaşayan meymunlardan başqa, hamı üçün bu qanun ümumidir. Onların isə nə Qanunu var, nə də

öz dilləri. Həmişə oğurluq sözlər işlədirlər. Ağacların budaqlarında gizlənib başqalarının danışığına qulaq asarkən bu sözləri onlardan götürürlər. Meymunların adətləri bizim adətlər deyil. Onlar başçısız yaşayırlar. Heç bir şeyi yadlarında saxlamırlar. Lovğa-lovğa çərənləyirlər ki, guya onlar böyük xalqdırlar və cəngəllikdə nəhəng işlər görmək fikrindədirlər, ancaq elə ki, ağacdan bir qoz düşdü, o saat başlayırlar gülməyə, hər şey yadlarından çıxır. Meymunların su içdiyi yerdən biz su içmirik. Meymunların getdikləri tərəflərə ayaq basmırıq. Onların ov ovlaqları səmtdə özümüzə yem axtarmırıq, onların öldükləri yerdə ölmürük. Heç sən indiyə qədər məndən Bandar-Loqlar haqqında bir söz eşitmisən?

— Yox, — deyə Mauqli piçilti ilə cavab verdi, çünkü Balu danışib qurtarandan sonra meşə sükuta qərq olmuşdu.

— Cəngəllik Xalqı onları tanımaq istəmir, heç vaxt da onların barəsində danışmır. Onlar olduqca çoxdurlar, kinli, murdar və həyasızdırlar, özlərinin də istədikləri ancaq budur ki, Cəngəllik Xalqı onlara fikir versin, məhəl qoysun. Amma heç başımıza qoz atanda, zir-zibil tökəndə də biz onlara fikir vermirik.

O, sözünü bitirməmişdi ki, birdən ağaclardan onların üstünə quru budaqlar, qozlar dolu kimi yağıdı; başları üzərində ucalan hündür ağacların nazik budaqları arasından öskürək, zingilti və sıçrayış səsləri eşidildi.

— Meymun Xalqı ilə durub-oturmaq qadağandır, — deyə Balu sözünə davam etdi. — Qanun tərəfindən qadağandır. Bunu yadın-dan çıxarma!

Bahirə:

— Elədir, qadağandır, — dedi, — ancaq belə fikirləşirəm ki, Balu hər halda gərək səni xəbərdar edəydi.

— Mən?.. Mən? Mənim haradan ağlıma gələrdi ki, o belə zibillərlə durub-otura bilər? Meymun Xalqı! Tfı!

Yenə də onların başlarına qoz dolu kimi yağıdı. Onda ayı ilə panter Mauqlını də özlərilə götürüb qaçmağa üz qoydular. Balunun meymunlar haqqında dedikləri doğru idi. Onlar ağacların zir-

vələrində yaşayırıdalar, heyvanlar isə məlumdur ki, nadir hallarda yuxarıya baxırlar, buna görə də meymunlarla Cəngəllik Xalqı bir-birlə görüşmürdülər. Ancaq meymunların əlinə təsadüfən xəstə bir canavar, yaralı pələng və ya ayı keçəndə onlar zəif düşmüş bu heyvanları incidir, əylənmək xatırınə hamiya salba atır, qoz tulla-yırdılar; həm də bu yolla heyvanların diqqətini cəlb etmək isteyirdilər. Onlar ulaşır, qışqıraraq mənasız mahnılar oxuyur, Cəngəllik Xalqını öz yanlarına, ağacların başında vuruşmağa çağırır, boş bir şeyin üstündə öz aralarında dava salır, boğuşur və ölmüş həmcins-lərini bütün Cəngəllik Xalqı görsün deyə, hara gəldi tullayırdılar. Onlar daim hazırlaşırıdalar ki, özləri üçün başçı seçsinlər, qanun-qayda düzəltsinlər, ancaq bundan bir şey çıxmırıldı, çünki onların yaddaşı yoxdur. Dünənki işlər bu gün yadlarından çıxır. Nəhayət, belə bir zərb-məsəl fikirləşib düzəltməklə kifayətləndilər ki: "Meymunların bu gün fikirləşdiyini Cəngəllik Xalqı sabah fikirləşəcək". Bu məsəl onlar üçün böyük təsəlli oldu. Hələ indiyə kimi heyvanlardan heç biri meymunların yanına qalxa bilməmişdi, heç kim onlara məhəl qoymamışdı, buna görədir ki, Mauqli meymunlarla oynamaya başlayanda onlar hədsiz dərəcədə sevinmiş, Balu isə uşağa acıqlanmışdı.

Onların heç bir başqa məqsədi yox idi, meymunların heç vaxt məqsədi olmur, lakin bununla belə onlardan biri, öz zənnincə, əyləncəli bir şey fikirləşib tapdı; yoldaşlarının hamısına bildirdi ki, Mauqli onların bütün tayfası üçün xeyirli ola bilər, çünki o, küləkdən qorunmaq üçün budaqları hörüb daldalanacaq düzəldə bilir; əgər onu tutsalar, bu işi meymunlara öyrədər.

Məlum məsələdir ki, Mauqli əslində meşəçi oğlu olduğu üçün çox şeylər bilirdi, lakin bunları haradan öyrəndiyini ağlına belə gətirmirdi, şaxlardan, budaqlardan komalar qururdu, amma bunu hardan bildiyini özü də anlamırıldı. Meymun Xalqı isə ağacların başından xəlvetcə onun işlərinə göz qoyaraq belə qərara gəlmışdı ki, bütün bunlar çox maraqlı bir əyləncədir. İndi meymunlar deyirdilər ki, bu dəfə onların doğrudan da başçısı olacaq, onlar cəngəllikdə ən müdrik bir xalqa çevriləcəklər. O qədər

ağılı olacaqlar ki, hamı onları görəcək, onlara həsəd aparacaqdır. Buna görə də onlar Balunu və Bahirəni ta günorta istirahət zamanına qədər xəlvətcə izlədilər. Nəhayət, Mauqli panterlə ayının arasında uzanıb yuxuya getdi. O, indi çox xəcalət çəkirdi və öz-özünə söz vermişdi ki, bir daha Meymun Xalqı ilə durub-oturmayacaqdır.

Birdən Mauqli yatdığı yerdə, kiminsə qaba, qüvvətli balaca əllərinin onun ciyindən və ayaqlarından yapışdığını, sonra budaqların üzünə çırpıldığını hiss etdi, daha sonra isə ağacların yırğalanan zirvələri arasında yeri, orada boğuq bir səslə bağıraraq cəngəlliyi oyadan Balunu və ağappaq dişlərini hiddətlə qıçayaraq sıçraya-sıçraya ağacın gövdəsi ilə yuxariya qalxmaqdə olan Bahirəni görüb heyrətə gəldi. Meymunlar sevinclə çığırışaraq daha yuxarılara qalxıb Bahirənin çıxmaga ürək etmədiyi nazik budaqlara atılırdılar.

— O bizi gördü! Bahirə bizi gördü! Bütün Cəngəllik bizim çevikliyimizə, bizim aqlımıza heyran olur, — deyə meymunlar bağırı qoparmışdır.

Sonra onlar qaçmağa üz qoydular. Meymunların, ağacların təpələri ilə necə qaçıqlarını isə ancaq gözlə görmək lazımdır. Bunu sözlə təsvir etmək qeyri-mümkündür. Burada, Yer səthin-dən əlli, yetmiş beş, bəzən hətta yüz fut hündürlükdə onların öz yolları, yolayıcıları, yoxuşları, enişləri vardır; lazım olduqda onlar hətta gecənin qaranlığında belə bu yollarda səyahətə çıxırlar. Meymunların ən güclülərindən ikisi Mauqlinin qollarından yapışib onunla birlikdə hər dəfə iyirmi fut uzununa sıçrayaraq götürüldülər. Onsuz meymunlar iki dəfə artıq sürətlə irəliləyirdilər, lakin uşaq ağır idi, onları ləngidirdi. Mauqlinin başı hərlənsə də, bu ağlasığın sürəti qaçış ona ləzzət verirdi, ancaq bununla belə, ləp aşağıda, budaqlar arasından tez-tez nəzərə çarpan yer onu qorxudur, havada süzərək bir ağacdən o birinə atılar kən müdhiş təkandan ürəyi tir-tir əsirdi. Uşağın qollarından yapışmış meymunlar onunla bir yerdə o qədər hündürə qalxırdılar ki, nazik budaqlar onların altında şaqqlıdayır, əyilirdi, sonra

isə meymunlar öskürüşə-öskürüşə, qıyxırıqla irəliyə – havaya atılıraq aşağıya uçur, ayaqları və əlləri ilə yaxındakı ağacın alt budaqlarından yapışib asılı qalırdılar. Bəzən Mauqli dorun zirvəsinə qalxmış adamın gözləri qarşısında açılan okean kimi ucsuzbucaqsız yaşıł cəngəlliyi görür, sonra isə yenidən budaqlar, yarpaqlar üzünə çırplır və o, özünün hər iki keşikçisilə birlikdə baş vuraraq az qala yerə qədər enib gəlirdi. Beləcə sıçraya-sıçraya, şax-budağı şaqqıldada-şaqqıldada, qıyxırıqla bütün meymun tayfası öz əsirləri Mauqli ilə birlikdə ağacların təpəsindən saldıqları yollarla sürətlə irəliləyirdi.

İlk zamanlar uşaq onu yerə salacaqlarından qorxurdu; sonra isə acıqlandı, lakin anladı ki, bu saat onlara müqavimət göstərmək olmaz. Odur ki, uşaq fikirləşməyə başladı. Hər şeydən əvvəl, özünün barəsində Bahirəyə və Baluya xəbər göndərməli idi. Meymunlar elə sürətlə irəliləyirdilər ki, Mauqlinin dostları onlara çata bilməyib xeyli dalda qalmışdır. Aşağıya baxmağın əhəmiyyəti yox idi. O, ancaq ağacların yuxarılarını görə bilirdi. Buna görə də başını qaldırıb göyə baxdı və bu vaxt cəmdək tapmaq ümidiələ cəngəllik üzərində mavi boşluqlarda qanad çalaraq dövrə vuran quzğun Çili gördü. Çil, meymunların nə isə apardıqlarını görüb aşağı endi ki, onların əlindəki bu şeyin yemək üçün yararlı olub-olmadığını öyrənsin. Mauqlini ağacların zirvələrilə sürükləyib apardıqlarını gördükdə quzğun heyrətindən fit çaldı. Bu vaxt o, uşağın qışqıraraq Quzğunun Müqəddəs Sözünü dediyini eйтdi: "Bizim qanımız birdir – sənin də, mənim də!" Mauqli ağacların dalgalanan təpələri arasında görünməz oldu, lakin Çil tez uçaraq yaxınlıqda ağaca qondu və o dəqiqə də yaşıł yarpaqlar arasından çıxan balaca qarabuğdayı üzü gördü.

– Mənim yolumu yadında saxla! – deyə Mauqli qışqırdı. – Sion Sürüsündən olan Baluya və Şura Qayasından Bahirəyə xəbər apar!

– Kimdən, Qardaş? – Çil, əlbəttə, Mauqlinin haqqında eşitmışdı, lakin indiyə qədər bir dəfə də olsun onu görməmişdi.

– Bala qurbağa Mauqlidən. Mənim adıma İnsan Balası deyirlər. Yolumu yadında saxla!

Axırıncı sözü o, havaya atılarkən qışqıraraq dedi. Çil ona tərəf başını tərpətdi və o qədər yüksəyə qalxdı ki, yerdən baxanda toz boyda görünürdü; o, göyün dərinliklərində sözə-süzə iti gözlərini yerə zilləyərək, Mauqlini aparan dəstənin keçib getdiyi ağaç zirvələrinin necə tərpəndiyinə baxırdı.

— Onlar uzağa getməzlər, — deyə Çil istehza ilə dilləndi. — Meymunlar heç vaxt fikirləşib başladıqları bir işi axıra çatdırırlar. Həmişə bu Bandar-Loq tayfası təzə bir şey görən kimi onun həvəsinə düşür. Ancaq bu dəfə, əgər gözlərim kor olmayıbsa, gördükərim doğrudursa, onlar öz başlarına bəla açacaqlar: axı, Balu yumurtadan təzəcə çıxmış cücə deyil; elə Bahirənin özü-nün də, mənə məlum olduğuna görə, öldürə bildiyi təkcə dağ keçiləri deyil...

O, ayaqlarını yiğib, qanad çalmadan havada ləngər vura-vura süzür, məsələnin ardını gözləyirdi.

Bu vaxt Balu ilə Bahirə hiddət və kədərdən nə etdiklərini bilmirdilər. Bahirə ağacın təpəsinə qədər dırmaşdı. Ömründə bu qədər yüksəyə qalxmamışdı, lakin nazik budaqlar onun ağırlığına tab getirməyib sindiqindən panter caynaqları ilə ağacın qabığını qopara-qopara sürüşüb yerə düşdü.

— Nə üçün Mauqlini xəbərdar eləmirdin? — deyə Baluya tərəf dönərək donquldandı. Zavallı ayı meymunlara çatmaq ümidiyle var gücü ilə yorturdu. — Körpəni xəbərdar eləməyəndən sonra, onu döyüb ölümcül eləməyin nə əhəmiyyətivardı?

— Tez ol! Tez ol! Bəlkə hələ gec deyil. Bəlkə onlara çata bildik, — Balu tövşüyə-tövşüyə qışqırırdı.

— Bu gedişləmi? Bu sürətlə heç yaralı inəyi də qovub tutmaq olmaz. Ay körpələrə əzab verən Qanun müəllimi, əgər sən bu cür yanlarını basa-basa, bircə mil də qaçsan, partlayacaqsan. Yaxşısı budur, otur, sakitcə fikirləş! Bir qərara gəlmək lazımdır. Bu saat onları qovmaq vaxtı deyil. Biz əgər çox yaxınlaşsaq, Mauqlini yerə ata bilərlər!

— Arala! Vuu! Bəlkə də onlar Mauqlini əllərində aparmaqdan usanıb körpəni indi tullayıblar! Məgər Bandar-Loq tayfasına eti-

bar etmək olar! Yarasalar mənim başıma olsun! Yeməyə çürük sümükdən başqa, mənə heç nə verməyin; məni içərisində cir arılar olan koğuşa salın, qoyun məni sancıb öldürsünlər, özümü də kaftarla bir yerdə basdırın. Mən bütün heyvanların ən bədbəxtiyəm – Ara-lala! Va-u-u! Ah, Mauqli, Mauqli! Səni döymək, başına vurmaq əvəzinə nə üçün Meymun Xalqından qorumağım. Bəlkə, mən onu döyüb bugünkü dərsini başından çıxarmışam, buna görə də cəngəllikdə indi köməksiz qalıbdır. Müqəddəs Sözü yadından çıxardıbdır!

Balu pəncələrilə başını tutub, inləyə-inləyə dala-qabağa yırğalanmağa başladı.

– Bir az bundan əvvəl, o, bütün sözləri mənə düzgün təkrar elədi, – deyə Bahirə acıqlı-acıqlı dilləndi. – Balu, sənin nə yaddaşın var, nə də özünə hörmət qoyursan. Əgər mən qara panter ola-ola özümü ora-bura çırpıb ulasaydım və ya oxlu kirpi Saxi kimi büzüşüb yumağa dönsəydim, cəngəllikdəkilər nə fikirləşərdilər?

– Nə fikirləşirlər-fikirləşsinlər, mənim üçün bunun heç bir fərqi yoxdur! O, bəlkə də artıq ölmüşdür!

– Əgər onlar körpəni eylənmək xatırınə və ya təngə gəldikləri üçün ağacdan yerə atmasalar, mən ondan ötrü nigaran olmaram. O, ağıllıdır, hər bir şeyi də öyrənib bilir. Bundan da başqa, cəngəllikdəkilərin hamısı onun gözlərindən qorxurlar. Ancaq bununla belə (bəla da burasındadır) Mauqli Bandar-Loqların əlindədir, onlar isə cəngəllikdə kimsədən qorxmurlar, ona görə ki, yuxarıda, ağacların təpəsində yaşayırlar. – Bahirə dalğın halda pəncəsini yaladı.

Birdən Balu qalxıb düzəldi, silkindi və:

– Doğrudan da, mən lap axmağam! Kökləri gəmirib yeyən yekəqarin, qonur axmaq! – deyə inlədi. – Heç yadına düşmür! Vəhşi fil Xatxi doğru deyirdi ki: “Hər kəsin bir şeydən qorxusu var”. Onlar, bu Bandar-Loqlar, dağ əfisi Kaadan qorxurlar. O, ağaça çıxmağı meymunlardan pis bacarmır. Gecələr onların balalarını oğurlayır. Kaanın təkcə adını eşidəndə onların o murdar quyuqları əsməyə başlayır. Gedək əfinin yanına!

– Kaa bizə nə cür kömək edə bilər? O bizim tayfadan deyil, çünki ayaqları yoxdur, gözləri də həddindən artıq zəhmlidir,
– deyə Bahirə cavab verdi.

– O, çox qocadır və çox da hiyləgərdir. Bundan da başqa, həmişə ac olur, – deyə Balu ümidlə dilləndi. – Ona çoxlu dağ-keçisi vəd edərik.

– ONEYIB doyandan sonra düz bir ay yatır. Bəlkə elə indi də yatıb, əgər yatmayıbsa, ola bilər ki, bizdən keçi hədiyyə almaq istəməsin.

Bahirə Kaanı tanıydırdı, buna görə də ona çox da etibar eləmirdi.

– Onda biz ikimiz birlikdə onu tutub razı salaraq, qoca ovçu.

Bunu deyib, Balu bozarmış qonur çıynını Bahirəyə sürdü, onlar birlikdə yola düşüb dağ əfisi Kaanı axtarmağa getdilər.

Əfi qayanın günəşdən qızmış çıxıntısında zol uzanıb öz yeni və gözəl qabığının seyrinə dalmışdı, son on günü ilan qabığını dəyişmək üçün xəlvətdə keçirmişdi. İndi o, doğrudan da olduqca gözəl idi; iri, yasti başı yerdə o yan-bu yana çönür, otuz futluq bədəni qırırlaraq əcaib düyünlər, fiqurlar əmələ gətirirdi. O, nahar vaxtının yaxınlaşdığını hiss etdikcə iştaha gəlir, tez-tez dilini çıxardıb yalmanırdı.

Balu ilanın belindəki sarı və qəhvəyi rəngli qəşəng çil-çil naxışları görcək:

– O, hələ heç nə yemeyib, deyə rahat nəfəs aldı. – Ehtiyatlı ol, Bahirə! O, qabığını dəyişəndən sonra siftə vaxtlar pis görür, özü də dərhal hücum edir.

Kaanın zəhərli dişləri yox idi, onun hətta zəhərli ilanlardan, qorxaqlıqlarına görə, zəhləsi gedirdi; onun bütün gücü sıxmağında idi, iri halqlalarla hər kimə sarılsayıdı, canını heç cür qurtara bilməzdi.

Balu dal pəncələri üstə şöngüyərək:

– Ovun uğurlu olsun! – dedi.

Həmin cinsdən olan bütün ilanlar kimi, Kaa da bir qədər ağır eşidirdi. Buna görə də ayının qışqıraraq nə dediyini o saat anla-

madı. Halqa kimi qıvrılıb, başını əydi, hər ehtimala qarşı sıçrayışa hazır dayandı.

– Hamımızın ovu uğurlu olsun! – deyə o, nəhayət cavab verdi. – Bahō, Baludur! Sən hara, bura hara? Ovun uğurlu, Bahirə. Bizdən birimiz nahar eləsəydi, bəd olmazdı. Bu yaxın yerlərdə, hürküdülmüş heyvandan-zaddan yoxdur ki? Maral, yaxud heç olmasa, dağ keçisi, hə? Mənim qarnım suyu qurumuş quyu kimi bomboşdur.

– Biz bu saat elə ova çıxmışq, – deyə Balu laqeyd-laqeyd dilləndi; o bilirdi ki, Kaanı tələsdirmək olmaz, çünki çox ağırdır.

Əfi soruşdu:

– Olarmı mən də sizinlə gedim? Bir zərbə az oldu, ya çox oldu, sizin üçün heç bir əhəmiyyəti yoxdur, a Bahirə, a Balu, amma mən... mən bəzən günlərlə meşə ciğirlərində dayanıb ovu güdməli oluram. Yaxud gecəyarısı ağaca dirmanıb gözləyirəm ki, görmüm meymun balasından-zaddan düşərmi. Fs-s-şau! İndi meşənin ağacları mənim cavan vaxtlarımdakı ağaclar deyil. Hamısı çürük-mürük, quru şax-şəvəldir!

– Bəlkə bu ona görə belədir ki, sən həddindən artıq irilib ağırlaşmışsan, hə? – deyə Balu dilləndi.

– Hə, mən çox yekəyəm... Cox yekəyəm, – deyə Kaa ifti-xarla cavab verdi. – Ancaq bu da var ki, cavan ağaclar heç nəyə yarayan deyil. Keçən dəfə ovda mən az qala yixilmişdim, lap azca qalmışdım. Quyruğumu ağaca yaxşı dolamadığım üçün sürüşdüm, bərk səs-küy qopartdım. Bandar-Loqlar səsə yuxudan oyanıb məni ən pis söyüslərlə söyməyə başladılar.

Bahirə xatırlayarmış kimi:

– Ayaqsız sarı soxulcan! – deyə piçildədi.

– Sssss! Məgər onlar məni belə adlandırırlar? – deyə Kaa soruşdu.

– Hə, keçən dəfə ciğira-ciğira bizə nə isə buna oxşar bir söz deyirdilər. Ancaq biz onlara heç vaxt fikir vermirik. Ağızlarına gələni danışırlar! Guya sənin dişlərinin hamısı tökülüb, guya heç vaxt çəpişdən böyük heyvana hücum eləyə bilmirsən, özü də

guya ona görə ki, (bu meymunlar yamanca həyasız, yalançıdırular) keçinin buynuzundan qorxursan, – deyə Bahirə hiyləgər-hiy-ləgər sözünə davam edirdi.

İlanlar, xüsusən Kaa kimi qoca, çoxbilmış əfi, açıqlandığını heç vaxt bürüzə vermir. Lakin indi Kaanın bədəninin necə qabarib şışdiyi, çənəsinin altındakı iri əzələlərin necə hərəkətə gəldiyi Balunun və Bahirənin gözündən yayınmadı.

– Bandar-Loqlar ov yerlərini dəyişdiriblər, – deyə o, sakitcə dilləndi. – Mən bu gün günəşdə qızınarkən ağacların təpəsində onların necə haray-həşir qopardıqlarını eşidirdim.

Balu:

– Biz... biz bu saat Bandar-Loqları təqib edirik, – dedi və o saat da çəçədi, çünkü yadına gələni, birinci dəfə idi ki, cəngəllik sakini, meymunlara baş qoşduğunu etiraf etməli olmuşdu.

– Yəqin ki sizin kimi ovçuları, cəngəllik başçılarından ikisini Bandar-Loqların izi ilə getməyə məcbur edən səbəb – çox ciddi səbəbdır, – deyə Kaa nəzakətli bir laqeydiliklə cavab verdi, əslində isə o, marağından od tutub yanındı.

Balu dedi:

– Doğrusu, mən olsam-olsam, Sion Sürüsündəki canavar balalarına Qanundan dərs verən, bəzən səfəh işlər tutan qoca bir müəlliməm, Bahirə də...

– Bahirədir, – deyə qara panter dişlərini şaqqlıdatdı. Onun təvazökarlıqla işi yox idi. – Bəla burasındadır ki, insan balasını bizim yanımızdan oğurlayıblar, onun haqqında sən, yəqin ki, eşitmış olarsan.

– Hə, Saxidən bir balaca eşitmışəm. (Oxları bu Saxiyə çox azğın bir görkəm verir) Hə, o deyirdi ki, guya insan balasını Canavar Sürüsünə qəbul ediblər. Ancaq mən inanmadım. Saxi bir xəbəri ucundan-qulağından eşidir, sonra da başlayır yalan-gerçək hamiya nağıl eləməyə.

– Yox, bu, doğrudur. Hələ dünyada onun kimi körpə olmayıb, – deyə Balu cavab verdi. – Ən yaxşı, ən ağıllı və cürətli insan balası – mənim şagirdimdir; o, bütün cəngəllikkə Balunun

adını şöhrətləndirəcək, məşhur edəcəkdir. Bundan da başqa mən... biz onu sevirik, Kaa!

– Fs! Fs! – deyə Kaa başını gah sağa, gah sola döndərdi. – Mən də vaxtilə sevgi nə olduğunu bilirdim. Mən sizə çoxlu əhvalatlar danışardım...

– Bunu yaxşı olar ki, sonraya saxlayaq, aydınlıq gecələrdən birində, qarnımız tox olan vaxt danışarsan, onda biz sənin nağıl elədiklərinə daha lazıminca qiymət qoyarıq, – deyə Bahirə cəld dilləndi. – Bizim körpə bu saat Bandar-Loqların əlindədir, özümüz də yaxşı bilirik ki, onlar bütün Cəngəllik Xalqının içərisində təkcə Kaadan qorxurlar.

– Onlar təkcə məndən qorxurlar! Elə qorxmalıdırılar da! Bu meymunlar boşboğazdırılar, axmaq və qorxaqdırılar. Qorxaqdırılar, axmaq və boşboğazdırılar. Onlar belədirirlər! Sizin körpə onlardan heç bir yaxşılıq gözləməməlidir. Onlar qozu dərirərlər, zəhlələri gedəndə isə yerə atırlar. Onlar bütün günü bir budaqda oynayırlar, guya onsuz keçinə bilmirlər, sonra da həmin budağı sindirib iki parça edirlər. Belə, sizin körpənin vəziyyəti o qədər də fərəhli deyildir... Deyirsiniz, onlar mənim adımı sarı balıq qoyublar, eləmi?

– Soxulcan, soxulcan qoyublar. Yer soxulcanı, – deyə Bahirə cavab verdi. – Bundan da başqa, sənə bir çox başqa adlar qoyublar... Mən onları təkrar eləməyə utanıram.

– Onlara bir qulaqburması vermək lazımdır ki, bundan sonra öz ağaclarından danışanda ağılları başlarında olsun! Aaa-fss! Yaxşı-yaxşı yadda saxlaşınlar. Hə, onlar uşağı götürüb hansı tərəfə qaçıblar?

– Bunu ancaq Cəngəllik bilir. Mənim ağlım kəsəni qərb tərəfə aparmış olarlar, – deyə Balu cavab verdi. – Ancaq, Kaa, biz güman edirdik ki, onların haraya getdiyi sənə məlumdur.

– Mənə? Hardan ola bilər? Mən onları ancaq yolda rastıma düşəndə tuturam, özüm heç vaxt nə meymun ovuna çıxıram, nə qurbağa, nə də göllərdən yaşıl cim yiğiram. Fsss!

– Yuxariya bax, yuxariya! Yuxariya, yuxariya! Hello! Illo! Illo, yuxariya bax, Sion Sürüsündən olan Balu!

Balu bu səsin haradan gəldiyini bilmək üçün başını qaldıranda süzə-süzə enməkdə olan quzğun Çili gördü. Onun azacıq yuxarıya qalxmış qanadlarının kənarı günəşdən parıldayırdı. Cıl indi görək çoxdan yatmış olaydı, lakin o hələ də cəngəllik üzərində dövrə vuraraq ayını axtarır, sıx yarpaqlar arasından onu görə bilmirdi.

— Nə olmuşdur? — deyə Balu ondan soruşdu.

— Mən Mauqlini Bandar-Loqların içərisində gördüm. Xahiş elədi ki, bunu sizə xəbər verim. Onlar Mauqlini çayın o tərəfin-dəki meymun şəhərinə – Soyuq Kahalara apardılar. Ola bilər ancaq bu gecəni orada qalsınlar, ola bilər, on gecə qalacaqlar, ola da bilər ki, bir saat qalacaqlar. Mən yarasalara əmr etmişəm ki, gecə onları güdünlər. Mənə tapşırılan bu idi ki, dedim. Aşağıda hamınızın ovu uğurlu olsun!

— Sənin də çinədanın dolu, yuxun şirin olsun, ay Çil! — deyə Bahirə qışqırdı. — Ov edəndə mən səni yaddan çıxarmaram, ey quzğunların ən yaxşısı, ovladığım heyvanın bütöv başını tək sənin üçün qoyacağam qalsın.

— Boş şeydir! Boş şeydir! Uşaq Müqəddəs Sözü dedi, kömək etməyə bilməzdim. — Cıl meşə üzərində bir dəfə dövrə vurmaqdan sonra uçub gecələməyə getdi.

— Mauqli nə demək lazımlı olduğunu unutmayıb, deyə Balu sevinirdi. — İşə sən bir bax: bu qədər balaca ola-ola, yenə də Quşların Müqəddəs Sözünü xatırlaya bilib, özü də meymunlar onu ağacların təpəsi ilə sürükləyib apardıqları bir vaxtda!

Bahirə dedi:

— Bu söz onun başına çox möhkəm yeridilib! Mən də körpəylə fəxr edirəm, ancaq biz bu saat Soyuq Kahalara tələsməliyik.

Bu yerin harada olduğunu cəngəllikdə hamı bilirdi, lakin məşə sakinlərindən lap azı oraya ayaq basırdı, çünkü Soyuq Kahalar dedikləri yer meşənin qalınlığında itib getmiş, sanki dəfn olunmuş qədim xaraba bir şəhər idi. Heyvanlar isə insanların yaşamış olduqları yerləri heç vaxt özlərinə məskən etməzlər. Belə yerlərdə ovçu tayfası yox, olsa-olsa vəhşi qabanlar məskən salar. Bundan da əlavə, meymunlar hər yeri gəzib dolandıqları kimi,

ara-sıra Soyuq Kahalarda da olurdular. Buna görə də özünə hörmət qoyan heç bir heyvan bu yerə yaxın gəlməzdi. Yalnız quraqlıq vaxtlarda, bəlkə, gələyidilər, çünki belə vaxtlarda yarıuçuq hovuzlarda, anbarlarda su tapmaq olurdu.

– Tez-tez yerisək, oraya qədər yarım gecə yol getməliyik, deyə Bahirə bildirdi.

Balu o saat ruhdan düşdü.

– Mən var gücümə tələssəcəyəm, – deyə o, təlaşla dilləndi.
– Biz səni gözləyə bilmərik. Sən dalımızcan gələrsən, Balu. Kaa ilə tələsməliyik.

Kaa qısaca dedi:

– Sənin dörd ayağın olsa da, mən səndən dala qalmaram!

Balu bütün qüvvətini toplayıb onlarla ayaqlaşmağa çalışırıdı, lakin tezliklə dayanıb nəfəsini dərməli oldu. Onlar ayı ilə şərtləşdirilər ki, o dallarınca gəlsin. Bahirə sürətli sıçrayışlarla irəliyə cumdu. Kaa dinməzcə yoluna davam edirdi. Bahirə nə qədər tələssə də, nəhəng əfi ondan geriyə qalmırıldı. Onlar xırda dağ çayının kənarına gəlib çatanda Bahirə qabağa düşdü, çünki o, çayın üzərindən atıldı, Kaa isə başını dik tutaraq üzə-üzə keçdi. Lakin düz yerə çıxanda əfi yenidən Bahirəni haqladı.

Toran qovuşarkən Bahirə:

– Məni azad etmiş sınız qifila and olsun ki, – dedi, – sən yolu çox yaxşı gedirsən!

– Mən bərk acmışam, – deyə Kaa cavab verdi. – Bundan da başqa, axı onlar mənim adımı cil qurbağa qoyublar...

– Soxulcan, yer soxulcanı, özü də sarısından!

– Fərqi yoxdur. Yolumuza davam eləyək. – Bunu deyib, Kaa iti gözlərilə ən kəsmə yollar seçərək yerin üstü ilə sanki su olub axdı.

Meymun Xalqı Soyuq Kahalarda heç də Mauqlinin dostları barədə düşünmürdü. Onlar uşağı xaraba şəhərə gətirib çıxarmışdırılar və indi öz-özlərindən çox razı idilər. Mauqli hələ indiyə qədər heç vaxt hind şəhərini görməmişdi, ona görə də indi bura, tamam ucuqlardan ibarət olsa da, ona son dərəcə gözləl və əcaib göründü. Yastı təpənin üstündə salınmış bu şəhəri çox uzaq keç-

mışdə hökmdar bir knyaz tikdirmişdi. Uçuq darvazaya tərəf uza-nan daş yolların qalıqlarını hələ indi də görmək olurdu. Darvaza qapılarının çürük taxtaları hələ də pas kəsmiş həncamalardan sallana qalmışdı; divarların içərisinə kök atmış ağaclar şaxələrini onların üzərinə gərmişdi; bürclərin daş dişləri ovulub tökülmüş, torpağa dönmüşdü; mazgallardan qırırlaraq çıxmış sarısqıqlar tel-tel aşağıya sallanaraq qala divarlarını sarmışdı.

Təpənin başında taxtapuşsuz böyük bir saray var idi. Burada fəvvərəli çarhovuzların, həyətlərin mərmərləri çatlaq-çatlaq olmuş, üzərlərinə yosunlardan qonur xallar düşmüştü. Həyətin vaxtilə knyaz filləri saxlanan tərəfində otlar və cavan ağaclar, yerə döşənmiş sal daşları qaldırmış, bir-birindən aralamışdı. Saraydan o tərəfdə bütün şəhər görünür, sıx cərgələrlə yan-yana düzülmüş evlər, içərisi qaralmaqdə olan boş arı şanını xatırladırdı; vaxtilə dörd yolun ayricindəki meydançada yüksələn daş büt indi uçub tökülmüşdü; küçələrin tinlərindəki keçmiş su quyularının yerində ancaq kalafalar, çuxurlar qalmışdı. Məbədlərin ucuq günbəzlərini cir əncir kolları basmışdı.

Meymunlar buranı öz şəhərləri adlandırır və özlərini elə göstərirdilər ki, guya Cəngəllik Xalqı şəhərdə deyil, məşədə yaşa-dığı üçün bu xalqa nifret edirlər. Bununla belə, onlar bütün bu binaların nə üçün tikildiyini və onlardan necə istifadə etmək lazımlı olduğunu bilmirdilər. Onlar knyaz sarayının məşvərət salo-nundakı taxta səkidə dövrə vurub oturaraq bir-birinin birəsini arıtlayırdı, yaxud adam-adam oynayırdılar: evlərə girib-çixır, suvaq parçaları, cürbəcür kör-köhnəni künclərə yiğib toplayır, həmin dəqiqə də onları harada gizlətdiklərini unudur, bir-birinin üzə-rinə atılıraq dava edir, qışqırırdılar, sonra isə dağlışaraq knyazın bağına oynamaga qaçırdılar, səkilerdə atılıb-düşürdülər, portagal ağaclarını, gül kollarını silkələyərək meyvələrin, çiçəklərin yerə tökülməsinə tamaşa edib zövq alırdılar. Onlar sarayın dəhliz-lərini, yeraltı yollarını, yüzlərlə xırda qaranlıq otaqlarını gəzib-dolaşırdılar, lakin nəyi gördükлərini, nəyi görmədikлərini yadla-rında saxlaya bilmirdilər; tək-tək, cüt-cüt və ya dəstə ilə veyllə-

nərək hər yerə girib-çixır, özlərini guya lap insan kimi apardıqları üçün bir-birinin qarşısında öyünürdülər. Onlar hovuzlardan su içir, suyu bulandırır, su üstündə dava salır, sonra da:

— Cəngəllikdə Bandar-Loqlardan müdrik, mərhəmətli, bacarıqlı, güclü və mülayim xalq yoxdur, — deyə qışqıra-qışqıra şəhərin başından vurub ayağından çıxırdılar.

Sonra isə hər şeyi təzədən başlayır, şəhərdən zəhlələri gedin-cəyə qədər öz oyunlarını davam etdirirdilər. Nəhayət, onlar yenə də qaçıb ağacların təpəsinə dirmanır və ümid edirdilər ki, gec-tez bir gün Cəngəllik Xalqı onlara məhəl qoyacaqdır.

Cəngəllik Qanunu əsasında tərbiyə olunmuş Mauqli belə bir həyatı nə anlayır, nə də bəyənirdi. Meymunlar onu Soyuq Kahlara gətirib çıxardanda artıq axşam düşmüşdü. Mauqlinin özünə qalsa idi, belə bir uzaq yoldan sonra uzanıb yatardı, lakin Bandar-Loqlar əl-ələ verib rəqs etməyə, axmaq mahnilər oxumağa başladılar. Meymunlardan biri öz yoldaşlarının qarşısında nitq söyləyərək bildirdi ki, Mauqlinin əsir alınması Bandar-Loqların tarixində yeni bir dövr başlandığını göstərir, çünki bundan sonra Mauqli, soyuqdan və yağışdan qorunmaq üçün budaqları, qamışları necə hörmək lazımlı olduğunu onlara öyrədəcəkdir.

Mauqli sarısqıq yiğib onları hörməyə başladı. Meymunlar onu təqlid etmək istədilərsə də, bir neçə dəqiqədən sonra bu iş onları darixirdi, odur ki, bir-birinin quyruğundan yapışib dartmağa, öskürə-öskürə əlləri-ayaqları üstündə atılıb-düşməyə başladılar.

— Yemək istəyirəm, — deyə Mauqli dilləndi. — Mən bu yerdə yadam, mənə yeməyə bir şey gətirin, ya da icazə verin özüm burada ov edim.

İyirmi-otuz meymun qaçıb Mauqli üçün qoz və cir meyvələr dərməyə getdi, ancaq qayıdan baş yolda bir-birilə dalaşaraq, yiğ-dıqlarını töküb dağıtdılar, əllərində az-maz meyvə qaldı ki, bunu da zəhmət çəkib gətirməyə dəyməzdi. Mauqli inciyib acıqlandı, o, bərk ac idi. Şəhərin kimsəsiz küçələrində yadların Ov Qiyyəsini arabır təkrar edə-edə uzun müddət gəzib dolandı, lakin səsinə səs verən olmadı. Mauqli anladı ki, pis yerə gəlib düşmüştür.

“Balunun Bandar-Loqlar haqqında danışdıqlarının hamısı doğru imiş, – deyə o, öz-özünə fikirləşdi. – Bunların nə Qanunu, nə Müqəddəs Söyü, nə də başçısı vardır. Oğurluq bacaran qüvvətli əllərindən və axmaq-axmaq danışan dillərindən başqa heç nələri yoxdur. Deməli, əgər məni burada öldürsələr və ya acıdan canım çıxsa, özüm müqəssirəm. Ancaq hər halda, fikirləşib bir yol tapmaq lazımdır ki, öz doğma cəngəlliyyimə qayida bilim. Əlbəttə, Balu məni döyəcəkdir, amma bu, yenə də Bandar-Loqlara qoşulub qızılıgül ləçəklərinin ardınca səfəh-səfəh ora-bura qaçmaqdan yaxşıdır”.

Mauqli şəhərin hasarına yanaşan kimi meymunlar dərhal onu geri dartıb apardılar və dedilər ki, o, öz xeyrimi başa düşmür, sonra da uşaqla özlərinə qarşı minnətdarlıq hissi oyatmaq üçün onu çımdıkləməyə başladılar. Mauqli dişlərini bir-birinə sıxıb, səsini çıxarmadı, bərkdən qışqıran meymunlarla birlikdə, qırmızı daşlardan düzəldilmiş, yarıya qədər yağış suyu ilə dolu hovuzların yanındakı eyvana qayıtdı. Səkinin ortasında, dünyadan çıxdan köçüb getmiş knyaz arvadları üçün vaxtilə ağ mərmərdən hörülmüş, indisə uçub dağılmış bir köşk var idi. Köşkün günbəzi yerə yataraq, xanımların saraydan buraya gəlib-getdikləri yeraltı yolun ağızını örtmüşdü, lakin zərif sənətkarlıqla mərmərdən işlənmiş divarlar hələ də qalırdı. Süd kimi ağ, krujeva tək yüngül, nəfis şəbəkələrə əqiqlər, yaqtılar, yaşmalar, lacivərd daşlar yaraşiq verirdi, təpənin arxasından ay boylandıqda isə onun şüaları şəbəkələrdən içəri süzüldü və yerə qara məxmər naxışlarını andiran kölgələr düşdü. Meymunların iyirmisi birdən səs-səsə verib özlərini ağılli, qüvvətli, xoşrəftar, Mauqlını isə onlardan ayrılmak istədiyinə görə səfəh adlandırdılar. Pərtliyinə, ac və yuxusuz olmasına baxmayaraq, Mauqli, Bandar-Loqların bu sözlərini eşidəndə özünü gülməkdən saxlaya bilmədi.

– Biz qəvi xalqıq! Biz azadıq! Hamı bizə heyran olmalıdır, biz buna layiqik! Bütün cəngəllikdə biz hamidan çox tərifə layiqik. Madam ki, biz hamımız bunu təsdiq edirik, demək, bu doğrudur, – deyə onlar qışqırışıldılar. – Bu saat biz nə qədər yaxşı

olduğumuzu sənə danışarıq, ona görə ki, sən bize qulaq asırsan, dediklərimizi Cəngəllik Xalqına çatdırı bilərsən ki, bundan sonra bize məhəl qoysun.

Mauqli onlarla mübahisə etmirdi. Öz danışqan yoldaşlarının Bandar-Loqları necə mədh etdiklərini eşitmək üçün eyvana yüzlərlə meymun toplaşmışdı. Zəvzək meymunlardan birisi nəfəsini dərmək üçün susduqda, o biriləri qışqırırdılar:

– Bu doğrudur, biz hamımız bunu təsdiq edirik!

Mauqli isə ondan bir şey soruşduqları vaxt başını tərpədir, gözlərini döyür, “hə, hə” deyirdi. Səs-küydən onun başı hərlənirdi.

– Ola bilsin çäqqal Tabaki bunların hamısını dişləyib – deyə o fikirləşirdi. – Ona görə də indi qudurublar. Bu, quduzluqdur, “divani”dir. Məgər, onlar heç vaxt yatmırlar? Bax, indicə bu bulud ayın üzünü örtəcək. O, böyük olsaydı, mən qaranlıqda fürsət tapıb qaçardım. Ancaq yorulmuşam.

Həmin bu buludu, şəhər hasarı yanındakı yarıluçuq xəndək-dən iki sadiq dost diqqətlə izləyirdi. Sayca çox meymunların necə təhlükəli olduqlarını bilən Bahirə və Kaa əbəs yero risk etməmək üçün dayanıb fürsət gözləyirdilər. Meymunlar birə qarşı yüzdən az olduqda heç vəchlə davaya girişməzlər. Belə bir üstünlük isə cəngəllikdə azlarının xoşuna gəlir.

– Mən hasarın qərb tərəfinə sürüñürəm, – deyə Kaa piçildədi, – yamacla cəld aşağı enəcəyəm. Oradan mənim üçün asan olar. Onlar, əlbəttə, hamısı birdən mənim belimə atılmazlar, ancaq yenə də...

– Bilirəm, – deyə Bahirə dilləndi. – Kaş Balu burada olaydı! Ancaq hər halda biz bacardığımızı eləyəcəyik. Bu bulud ayın üzünü örtəndə, mən gedib eyvana çıxacağam. Onlar orada nə barədə isə öz aralarında məsləhətləşirlər.

– Ovun uğurlu! – deyə Kaa tutqun halda cavab verib, hasarın qərb tərəfinə sarı şütdü.

Məlum oldu ki, hasarın bu yeri başqa yerlərinə nisbətən az uşub dağılmışdır, ona görə də nəhəng əfi daşlarından yol tapıb keçərkən yubandı. Bulud ayın qabağını kəsdi. Mauqli, məsə-

lənin gerisini fikirləşirdi ki, birdən eyvanda Bahirənin yüngül ayaq səslərini eşitdi. Qara panter yavaşça, demək olar ki, heç bir səs salmadan qaçıb çıxmışdı, indi vaxtını dişləməyə itirmədən, pəncəsi ilə sağa-sola zərbələr endirir, Mauqlinin ətrafında dövrə vurub əlli-altmış cərgə oturmuş meymunları yerə sərirdi. Dəhşət və hiddət ifadə edən ümumi çığırı qopdu, lakin Bahirə yerdə yumbalanan, çapalaşan bədənləri ayaqlaya-ayaqlaya irəliləyərkən meymunlardan biri çıçırdı:

— O burada təkdir! Öldürün! Öldürün onu!

Meymunlar Bahirənin belində yumaq kimi kütləşərək onu dişləməyə, cırmaqlamağa, dartışdırmağa başladılar, beş-altı da Mauqlidən möhkəm yapışib, köşkün divarı ilə yuxarıya qaldırdılar və günbəzin ucuq yerindən itələyib içəri saldılar. Uşaq insanlar tərəfindən tərbiyə edilmiş olsaydı, bütün bədəni əzilib gömgöy göyərərdi, çünki onu düz on beş futluq bir hündürlükdən aşağı salmışdılar. Lakin Mauqli Balunun öyrətdiyi kimi yıxılıb o saat da ayağa qalxdı.

— Biz sənin dostlarını öldürənə kimi burada otur, — deyə meymunlar qışqırdılar, — o vaxta qədər əgər Zəhərli Xalq səni sağ qoysa, gəlib səninlə oynayacağıq.

— Sizinlə biz qan qardaşıyıq, mən də sizdənəm! — deyə Mauqli cəld İlanların Müqəddəs Sözünü piçildədi.

O, ətrafdakı çinqıl yiğinları arasından xışlıtı və fisilti səsi gəldiyini eşidərək, ehtiyat üçün İlanların Sözünü bir də təkrar etdi.

— Eşidirik! — deyə bir neçə yerdən astaca cavab verildi. (Hindistanda bütün xarabalıqlar, gec-tez ilanların məskəninə çevrilir, indi bu qədim köşkün içərisində də gözlüklü ilanlar qaynaşırıdı)

— Sakit dayan, Balaca Qardaş, yoxsa, bizi tapdalayıb əzərsən!

Mauqli durduğu yerdən tərpənmədən köşkün zərif şəbəkəsi arasından bayırə baxır və qara panterin ətrafında gedən qızığın vuruşmanın səsinə, meymun yiğininin altında boğularaq dartinan, irəli-geri atılan Bahirənin xırıltılı, boğuşq öskürəyinə, qışkırtısına, donqultusuna, pəncələri ilə endirdiyi zərbələrin şappiltisina diq-qətlə qulaq asırdı.

Doğulduğu gündən bəri birinci dəfə idi ki, Bahirə ölüm-dirim mübarizəsinə girişmişdi.

“Balu da yəqin ki, yaxındadır, yoxsa Bahirə buraya tək gəl-məzdi”, – deyə Mauqli fikirləşib bərkdən qışqırdı:

– Bahirə, hovuza! Hovuzun yanında yumalan! Tez qaç, atıl hovuza! Özünü vur suya!

Bahirə onun səsini eşitdi, Mauqlinin salamat olduğunu bildi-rən bu qışqırtı panterə qüvvət verdi. O, var gücü ilə vuruşaraq özünə addim-addim hovuza tərəf yol açırdı. Bu vaxt cəngəlliyyin yaxınlığındakı ucuq divarın yanından Balunun göy gurultusunu andıran döyüş nərəsi eşidildi. Qoca ayı nə qədər tələssə də, bun-dan tez gələ bilməmişdi.

– Bahirə, – deyə o qışqırırdı, – mən buradayam! Mən yuxarı-ya dırmaşıram! Mən tələsirəm! Daşlar ayaqlarımın altından qa-çırl! Ah, mələk Bandar-Loqlar, qoy bir sizə gəlim çatıml!

Ayı tövşüyə-tövşüyə eyvana çıxcaq dəniz dalğası tək üzəri-nə cuman meymunların altında görünməz oldu, lakin o, dərhal dal ayaqları üstündə şöngüdü və ön pəncələrini aralayaraq quca-ğı tutduğu qədər meymunu süpürləyib qabağına yiğdi. Bundan sonra dalbadal endirilən zərbələrin ahəngdar səsi eşidildi: şap-şap-şap, sanki gəminin avar çarxı işleyirdi. Suyun birdən şappıl-daması Mauqliyə xəbər verdi ki, Bahirə Bandar-Loqların səfini yararaq özünü hovuza yetirmişdir. Meymunlar panterin ardınca oraya girə bilməzdilər.

Bahirə suyun içində uzanmışdı, yalnız başı çöldə idi. O, ağızı-nı açıb havanı acgözlüklə udurdu. Meymunlar isə qırmızı pillə-lərdə üç cərgə dayanaraq qəzəblərindən atılıb-düşürdülər, onlar gözləyirdilər ki, əgər panter Baluya kömək etmək üçün sudan çıxsa, dərhal hər tərəfdən onun üstünə atılsınlar. Məsələni belə görəndə Bahirə islanmış başını yuxarı qaldırıb fəryadla qışqıra-raq, İlən Xalqını köməyə çağırıldı.

– Sizinlə biz qan qardaşıyıq, mən də sizdənəm!

O fikirləşirdi ki, məsələ ciddiləşəndə Kaa qorxub qaçmışdır. Hətta eyvanın kənarında, hər tərəfdən üst-üstə bədəninə sarılmış

olan meymunların altında güclə nəfəs alan Balu da qara panterin imdad istədiyini eşidəndə özünü gülməkdən saxlaya bilmədi.

Kaa qərb tərəfdəki hasardan yenicə keçirdi, o, yerə elə dəydi ki, yekə bir daş divardan qopub xəndəyə düşdü. Lakin əfi geri çəkilmək fikrində deyildi, odur ki, bir-iki dəfə qırılıb açılaraq uzun bədəninin hər futunun döyüşə nə dərəcədə hazır olduğunu yoxladı. Bu vaxt Balu mübarizəni davam etdirir, meymunlar Bahirəni hovuzda dövrəyə alaraq qışqırışır, yarasa Manq isə o yan-bu yana uçaraq böyük vuruşma xəbərini cəngəlliyyə yayırı. Budur, vəhşi fil Xatxi böyürüb hər tərəfə səs saldı. Meşənin uzaq yerlərində dəstə-dəstə yatan meymunlar yuxudan aylıb ağacların zirvəsi ilə qaçaraq Soyuq Kahalara, öz həmcinslərinə köməyə getdilər. Çox keçmədi ki, döyüş səsi on millərlə ətrafa yayılaraq gündüz quşlarını yuxudan oyatdı. Bu zaman qətl həvəsi ilə alovlanan Kaa kəsmə yolla sürətlə irəli atıldı. Əfinin bütün gücü onun başı ilə endirdiyi müdhiş zərbədədir; ilanın bədəninin ağırlığı və gücü bu zərbənin təsirini ikiqat artırır. Əgər siz yarımton ağırlığı olan bir nizəni, taranı¹, yaxud da gürzü gözünüzün qabağına gətirsəniz və bunların hədəfə ağılla, soyuqqanlılıqla endirildiyini təsəvvür edə bilsəniz, onda Kaanın döyüşdə nə qədər qorxunc olduğunu başa düşə bilərsiniz. Dörd və ya beş fut uzunluğu olan əfi ilan başı ilə adamin sinəsindən vursa, onu yerə sərə bilər, Kaanın uzunluğu isə, sizə məlum olduğu kimi, düz otuz fut idi. O, hər tərəfdən Balunu əhatə etmiş meymunların ortasına birinci zərbəni sükut içərisində, ağızyumulu halda endirdi, ikinci zərbəyə isə ehtiyac qalmadı. Meymunlar qışqırışaraq hərəsi bir tərəfə səpələndi.

– Kaa gəldi! Bu, Kaadir! Qaçın!

Gecə oğrusu Kaa haqqında nəsildən-nəslə eşitdikləri dəhşətli hekayətlər meymunları daim vahiməyə salır, onları müti olmağa məcbur edirdi. Böyükləri onlara nağıl edirdi ki, qoca Kaa şax-budağın arasında, yosunun boy atıb qalxması qədər səssiz-

¹ Keçmişdə qala darvazalarını sindırmaq, divarı dəlmək üçün işlədilən xüsusi tir.

küysüz sürünerək ən qüvvətli meymunu oğurlamağı, özünü quru budağa və ya çürük kötüyə oxşatmağı bacarır. Belə hallarda bu kötük birdən sıçrayıb onları tutmayincaya qədər, ən ağıllı meymunlar belə qarşılardakının ilan olduğunu ağıllarına gətirmirlər. Meymunlar dünyada hər şeydən çox Kaadan qorxurdular, çünkü onlardan heç biri qoca əfinin gücünün həddini-hüdudunu deyə bilməzdi, heç biri onun gözlərinə baxmağa cüret etməz, heç biri onun cəngindən sağ çıxa bilməzdi. Buna görə də indi qorxudan əsə-əsə tez qaçıb evlerin divarlarına, taxtапuşlarına dırmaşırdılar. Balu yüngüllük hiss edib, dərindən nəfəs aldı. Tüklərinin Bahirəninkindən six olmasına baxmayaraq, o da döyüşdən çox yara almışdı. Bu vaxt Kaa ilk dəfə olaraq ağızını açıb fisıldayaraq fıştırıga bənzər uzun bir söz dedi, meşənin uzaq yerlərindən Soyuq Kahalara, öz yoldaşlarının köməyinə tələsən meymunlar onun səsini eşitcək yerlərində donub qaldılar və elə bərk titrədilər ki, ağacların budaqları onların altında əyilərək çartıldıdıcı. Evlərin divarlarında, taxtапuşlarında qışqırışan meymunlar səslərini kəsdilər, şəhər sükuta qərq oldu. Bu an Mauqli hovuzdan çıxan Bahirənin silkələnərək, islanmış dərisinin suyunu çırpığıını eşitdi. Sonra yenidən səs-küy qopdu. Meymunlar divarların daha yuxarılarına dırmaşır, iri daş bütlərin boyunlarından yapışıp sallanır və qışqıraraq dişli hasarın üstü ilə ora-bura qaçışırdılar. Mauqli isə yerində atılıb-düşərək gözünün birini zərif naxışlı şəbekəyə yaxınlaşdırıb bayira baxır, istehza və nif-rət əlaməti olaraq bayquş tək ulayırdı.

– Uşağı tələdən çıxardaq, mən daha dözə bilmirəm! – deyə Bahirə ağır-agır nəfəs alaraq dilləndi. – Uşağı da götürüb tez buradan qaçaq, yoxsa birdən yenə də hücum edərlər!

– Mən əmr etməyincəyə qədər onlar yerlərindən tərpənə bilməzlər. Sss-akit dayanın yerinizdə! – deyə Kaa fisıldadı, – o saat da ətrafa yenidən sükut çökdü.

İlan Bahirəyə dedi:

– Özümü tez yetirə bilmədim, Bacı,ancaq mənə elə gəldi ki, sənin çağırışını eşitdim.

– Mən... mən... bəlkə də ola bilsin, döyüş qızışanda səni çığırısam, – deyə Bahirə cavab verdi. – Balu, yaralanmışan?

– Bilmirəm onlar necə oldu ki, məni parçalayıb ətimdən, sümüyündən yüz xırda ayı düzəltmədilər, – deyə Balu pəncələrini bir-bir qaldırıb təmkinlə silkələdi. – Oou! Hər yerim ağriyir. Kaa, bizi ölümdən qurtardığın üçün ikimiz də sənə borcluyuq – mən də, Bahirə də.

– Bunlar boş şeylərdir. Bəs insan balası haradadır?

– Buradayam, tələyə düşmüşəm, çıxa bilmirəm. – deyə Mauqli qışqırdı.

Onun başı üzərində, tən ortasından uçub deşilmiş dəyirmi günbəz ucalırdı.

– Onu buradan çıxardin! Yoxsa, Tovuzqusu Mor kimi oynayır, balalarımızı tapdalayıb əzər! – deyə kobralar¹ aşağıdan dilləndilər.

Kaa güldü:

– Ha! Bunun, bu balaca insanın hər yerdə dostları varmış ki. Ey balaca insan, kənara çəkil! Zəhərli Xalq, siz də qaçın, gizlənin! Bu saat mən divarı deşəcəyəm.

O, Köşkü yaxşı-yaxşı gözdən keçirib divarın daha çox çürümüş yerində, mərmər şəbəkədə qaralan bir yarıq tapdı, iki-üç dəfə başını irəli verib astaca oraya toxunduraraq nişan aldı, sonra yerdən altı fut qədər dikələrək bütün gücү ilə on dəfə dalbadal zərbə endirdi. Mərmər şəbəkə oradan-buradan çatlayaraq uçub töküldü, toz-torpaq ətrafa yayıldı: həmin dəqiqə də Mauqli deşikdən bayıra sıçrayıb Bahirə ilə Balunun arasında yerə düşdü və qollarını onların boynuna saldı. Balu uşağı mehriban-mehriban qucaqlayıb:

– Yaralanmışan? – soruşdu.

– Onlar məni incidiblər, özüm də acam, bütün bədənim göm-göydür. Onlar sizə nə yaman divan tutublar, qardaşlar, hamınız qan içindəsiniz!

Bədəninin ora-burasını yalamaqda olan Bahirə eyvanda və huvuzun ətrafında tökülüb qalmış meymun cəsədlərinə baxaraq dedi:

¹ Kobra – gözlüklü, zəhərli ilan.

– Qana batan təkcə biz deyilik...
– Sən sağ-salamat olandan sonra bunlar boş şeylərdir, hamısı boş şeylərdir, ey mənim iftixarım, ey bala qurbağaların ən yaxşısı! – deyə Balu sizildadı.
– Bu barədə sonra danışarıq, – deyə Bahirə quru-quru dilləndi, onun bu ifadəsi Mauqlinin heç də xoşuna gəlmədi. – Ancaq hələlik Kaa buradadır. Balu ilə mən çaldığımız qələbəyə görə, sən də sağ qaldığın üçün ona borcluyuq. Kaaya bizim adətlərə görə təşəkkür et, Mauqli!

Mauqli geriyə döndükdə nəhəng əfinin başının onun başı üzərində yırğalandığını gördü.

Kaa soruşdu:

– Demək insan balası bu imiş? Onun dərisi çox hamardır, özü də lap Bandar-Loqlara oxşayır. Ey balaca insan, bax, gözlə ki, mən qabığımı təzələdiyim vaxtlar, qaranlıqda səni meymunla dəyişik salmayım.

– Sizinlə biz qan qardaşıyıq, mən də sizdənəm. – deyə Mauqli cavab verdi. – Bu gün sən məni ölümdən xilas elədin. Ey Kaa, sən acanda mənim ovum sənin olacaqdır!

Kaanın bu sözlərdən gözləri gülsə də:

– Sağ ol, Balaca Qardaş, – dedi. – görəsən, bu qoçaq ovçu nə öldürə bilər? Xahiş edirəm, ova çıxanda məni də özünlə aparasan.

– Mən özüm ov öldürmüürəm, hələ balacayam, mən ancaq keçiləri hürküdüb, ovçuya tərəf qovmağı bacarıram. Haçan yemək istəsən, mənim yanımı gəl, onda bu dediklərimin düz olub-olmadığını görərsən. Mənim çevik barmaqlarım var, – o, əllərini irəli uzatdı. – Əgər sən tələyə düşsən, mən sənin də, Bahirənin də, Balunun da borcundan çıxa bilərəm. Ey mənim müəllimlərim, hamınızın ovu uğurlu olsun!

Mauqlinin lazımlığı kimi təşəkkür etdiyini görən Balu:

– Yaxşı sözdür! – deyə donquldandı.

Əfi bir anlığa öz başını Mauqlinin ciyinə qoydu.

– Cəsur ürək, mərifətli danışiq. Bunlar ki səndə var, – dedi, – cəngəllikkən də çox irəli gedəcəksən. İndi isə dostlarınızla birlikdə

tez buradan uzaqlaş. Get yat, çünkü bir azdan ay batacaqdır, ondan sonra burada baş verəcək işləri sənin görməyin yaramaz.

Ay təpələrin arxasına çəkilir, divarların, bürclərin üstündə cərgə-cərgə düzülüb titrəşən meymunlar, asta-asta yellənməkdə olan cindir saçqlara bənzəyirdi. Balu su içmək üçün hovuzun yanına endi, Bahirə isə dərisini yalayıb səliqəyə salmağa başladı. Bu vaxt Kaa eyvanın ortasına süründü, ağızını yumaraq çənələrini bərkdən şaqqıldatdı. Bunu eşidincə bütün meymunların gözləri əfiyə zilləndi.

— Ay batır, — deyə o, dilləndi. — İşiq kifayət edirmi, yaxşı görə bilirsinizmi?

Divarların üzərilə bir inilti ötüb-keçdi, sanki ağacların təpəsi küləkdən xışıldadı.

— Görürük, ey Kaa!

— Cox yaxşı! Onda Kaanın rəqsini başlayaqq. — Acliq Rəqsini. Sakit oturub tamaşa edin!

O, başını o tərəf-bu tərəf yırğalaya-yırğalaya iki-üç dəfə qırılıb ikiqat, üçqat iri halqlar əmələ gətirdi. Sonra da dayanmadan, tələsmədən, ahəstə uğultusuna ara vermədən bədəni ilə düyünlər, cürbəcür fiqurlar, üçbucaqlar, dördbucaqlar, beşbucaqlar düzəltməyə başladı. Hava get-gedə daha çox qaranlıqlaşdı. Axırda Kaanın necə qırılıb-açıldığını, burulub-büküldüyünü seçmək mümkün olmadı, indi yalnız onun pullarının xışiltısı eşidilirdi.

Tüklərini qabardaraq boğuq-boğuq mırıldasan Balu ilə Bahirə sanki yerlərində donub daşa dönmüşdülər. Mauqli isə bu mənzərəyə baxıb təeccüb edirdi.

— Ey Bandar-Loqlar, — deyə nəhayət Kaa səsləndi. — Mənim əmrim olmadan siz əlinizi, yaxud ayağınızı tərpədə bilərsinizmi? Cavab verin!

— Sənin əmrin olmasa, biz nə əlimizi, nə də ayağımızı tərpədə bilərik, ey Kaa!

— Cox yaxşı! Bir addım mənə yaxınlaşın!

Meymunların cərgəsi tam itaətələ irəliyə çıxdıqda Balu ilə Bahirə də qeyri-ixtiyari olaraq onlarla birlikdə bir addım irəlilədilər.

– Yaxına! – deyə Kaa fisıldadı.
Meymunlar bir addım da atdırılar.

Mauqli, Bahirə ilə Balunu buradan uzaqlaşdırmaq üçün əlini onların ciyininqə qoyanda, heyvanların hər ikisi diksinib sanki yuxudan ayıldı.

– Əlini ciyinimdən götürmə, – deyə Bahirə piçıldadı, – qoy qalsın ciyinimdə, yoxsa mən gedərəm... gedərəm Kaanın yanına. A-ah!

– Burada nə var ki?! Bu, qoca Kaadır, bədənindən dairələr, ilməklər düzəldir, – deyə Mauqli dilləndi, – gəlin buradan gedək.

Bundan sonra hər üçü hasarın yarığından keçib cəngəlliyyə üz qoydular.

Yenidən özünü hərkətsiz ağacların arasında hiss edəndə Balu dərindən nəfəs aldı:

– Uu-f! Bir də heç vaxt Kaadan kömək istəmərəm. – Bu sözləri deyərkən başdan-ayağa onun bütün bədəni ürpəşdi.

– Kaa bizdən çox bilir, – deyə Bahirə titrəyə-titrəyə cavab verdi. – Əgər, orada bir az da ləngisəydik, mən öz ayağımla gedib birbaş onun ağızına girəcəkdir.

– Ay yenidən çıxana kimi çoxları gedib onun ağızına girəcəklər, – deyə Balu cavab verdi. – Bu gecə o, bu qayda ilə bolluca ov eləyəcəkdir...

İlanın cəzbətmə qüvvəsindən xəbəri olmayan Mauqli:
– Axı, bütün bunlar nədir belə? – deyə soruşdu. – Mən ancaq onu gördüm ki, yekə ilan ay batana qədər nə üçünsə yerdə cürbəcür dairələr düzəldirdi. Bir də onu gördüm ki, Kaanın burunu tamam əzilib. Ha-ha-ha!

– Mauqli, – deyə Bahirə acıqlandı. – Onun burnu sənə görə əzilib, eləcə də mənim qulaqlarım, böyürlərim, pəncələrim, Balu-nun ciyni, boynu sənin yolunda beləcə dişlək-dişləkdir. İndi Balu da, Bahirə də uzun müddət çətinliklə heyvan ovlaya biləcəklər.

– Boş şeydir, – deyə Balu dilləndi. – Nə olsa da, körpə yenə bizimlədir!

– Doğrudur, ancaq o bizə çox baha oturdu: bütün bədənimiz yaralandı, vaxtimızı sərf elədik, yaxşı ovumuzdan olduq, dərilə-

rimiz korlandı, mənim kürəyimdə tük qoymayıblar, hətta öz şərəfimizi də ona qurban verdik. Çünkü unutma ki, mən qara panterəm, məcbur olub, Kaadan kömək istədim; bundan da başqa, Aclıq Rəqsini görəndə biz Balu ilə quş balası kimi ağlımızı itirdik. Bunların hamısının da səbəbi sənin Bandar-Loqlarla oynamağındır!

— Doğrudur, bunların hamısı doğrudur, — deyə Mauqli qəmli-qəmli etiraf etdi. — Mən pis körpəyəm, indi içərim ağrıyır.

— Hm! Cəngəllik Qanununda necə deyilir, Balu?

Balu heç də Mauqlını təzədən bəlaya salmaq istəmirdi, lakin Qanunla zarafat etmək olmaz, odur ki, donquldanaraq dedi:

— Kədər müqəssirə cəza verilməsinə mane olmur. Ancaq, Bahirə, yadından çıxarma ki, o, hələ balacadır.

— Bunu bilirəm. Amma o bizi bəlaya salmışdır, buna görə də indi onu döymək lazımdır. Mauqli, sən özün buna nə deyirsən?

— Heç nə! Mən müqəssirəm. Siz ikiniz də yaralanmışınız. Məni döyməyə haqqınız var.

Bahirə uşağa beş-on şapalaq ilişirdi, panterin nəzərində bunlar çox yüngül zərbələr idi (bu cür vurmaqla o, hətta öz ballarını yuxudan belə oyada bilməzdidi), lakin yeddi yaşlı uşaqdan ötrü bunlar çox ağır şapalaq idi. Bu cür şapalaqlardan canımı qurtarmağa hamı şad olardı. Cəza qurtardıqda Mauqli asqırıb, heç bir söz demədən ayağa qalxdı.

Bahirə dedi:

— İndi, Balaca Qardaş, atıl min mənim kürəyimə, evə yola düşək.

Cəngəllik Qanununun ən gözəl cəhətlərindən biri də budur ki, cəza ilə birlikdə bütün kin-küdərət də qurtarır. Bundan sonra heç kim keçmiş günahı bir daha müqəssirin üzünə vurmur.

Mauqli başını Bahirənin kürəyinə qoyub elə bərk yuxuya getdi ki, hətta onu öz doğma mağarasında yerə düşürdəndə belə oyanmadı.

“PƏLƏNG, PƏLƏNG!”

Şura Qayasındaki davadan sonra Mauqli canavar mağarasını tərk edib aşağıya, insanların yaşadıqları əkin yerlərinə endi, lakin orada qalmadı – cəngəllik buraya çox yaxın idi, Mauqli isə yaxşı bilirdi ki, o, Şurada özünə çoxlu qəddar düşmənər qazanmışdır. Buna görə də dərənin dibi ilə uzanan çıçırla yoluna davam edərək müntəzəm yortma yerişlə iyirmi milə qədər irəlilədi. Nəhayət, gəlib tanış olmadığı yerlərə çıxdı. Buradan qayalı, yarğanlı geniş bir düzənlik başlanırdı. Düzənliyin bir tərəfində balaca kənd görünür, digər tərəfində isə ta örüşə qədər uzanıb gələn və orada toxu ilə kəsilmiş kimi birdən-birə qurtararaq qövs təşkil edən cəngəllik qaralırdı. Düzənliyin hər yanında inəklər, camışlar otlayırdı. Naxırların keşiyini çəkən uşaqlar Mauqlını görcək qışqıra-qışqıra qaçıb getdilər, hind kəndlərinin həndəvərində adətən dəstə-dəstə sülənən sarı itlər səs-səsə verib hürməyə başladılar. Mauqli dayanmadı, o, ac idi; kəndin qırğıına çatanda gördü ki, gecədən-gecəyə darvazanı bağlamaq üçün istifadə olunan tikan kənara itələnmişdir.

– Hm! – deyə Mauqli dilləndi (o, gecələr özünə yemək axta-rarkən belə çəpərlərə az rast gəlməmişdi). – Görünür, insanlar burada da Cəngəllik Xalqından qorxurlar.

O, darvazanın yanında oturdu, içəridən adam çıxan kimi sıçrayıb ayağa qalxdı və barmağı ilə açıq ağızını göstərərək yemək istədiyinə işarə etdi. Adam ona baxıb, geri döndü və kəndin yeganə küçəsi ilə qaçaraq kahini çağırıldı. Bu, əynində başdan-ayağa ağ libas olan, ucaboy, kök bir adam idi, alnında sarı, qırımızı rənglə çəkilmiş nişan var idi. Kahin darvazaya yaxınlaşdı, onun ardınca kənddən azı yüzə qədər adam tökülüşüb gəlmişdi. Onlar barmaqlarını Mauqliyə tərəf uzada-uzada təəccüblə baxır, danişır, çığırıldılar.

“Bunlar, bu insanlar necə də kobuddurlar, – deyə Mauqli fikrindən keçirdi. – Yalnız boz meymunlar özlərini bu cür aparırlar”. Sonra o, uzun saçlarını geriyə atıb, qaşqabaqla camaata baxdı.

– Burada qorxmalı nə var ki? – deyə kahin dilləndi. – Onun qızındakı yara yerlərini görürsünüz mü? Bunlar hamısı canavar dişinin yerləridir. Onu canavar saxlayıb, böyüdüb; indi də cəngəllikdən qaçıb bizim yanımıza gəlmışdır.

Canavar balaları Mauqli ilə oynayarkən, bəzən onu özləri istədiklərindən daha bərk dişləyirdilər, odur ki, uşağın qol-qıcı başdan-başa ağ-ağ çapıqlarla örtülmüşdü. Lakin Mauqli ömründə heç vaxt bunları diş yarası hesab etmirdi, çünki o, əsl diş yarasının necə olduğunu bilirdi.

– Vay! Vay! – deyə iki-üç qadın birdən dilləndi. – Yazıçı canavarlar dişlək-dişlək eləyiblər! Qəşəng uşaqdır. Gözlərindən od yağır. Doğrusu, Messua, bu, sənin oğluna çox oxşayır, o pələngin apardığı oğluna.

– Qoyun bir baxım, – deyə biləklərində, baldırlarında iri mis bilərziklər olan bir qadın əlini alnına qoyub gözlərini Mauqliyə zillədi. – Hə, çox oxşayır! Bədəndən arıq olsa da, üzdən lap mənim oğlumdur ki durub.

Kahin fürsəti fövtə verən adam deyildi. O bilirdi ki, Messuanın əri kəndin birinci dövlətlilərindəndir. Odur ki, üzünü göyə tütüb təntənə ilə dedi:

– Cəngəllik almışdı, cəngəllik də qaytarıb verdi. Mənim bacım, uşağı götürər apar evinizə, özün də insanın bütün gələcəyini aydın görən kahinə ehtiram göstərməyi yadından çıxarma.

“Bahasına ölümündən qurtardığım kələ and içirəm ki, bütün bunlar, vaxtilə Sürünün məni gözdən keçirməsinə çox oxşayır, – deyə Mauqli düşündü. – Nə eybi var, əgər mən insanamsa, onda insan da olacağam”.

Camaat aralanıb yol verdi, qadın uşağı işarə ilə çağırıb öz daxmasına apardı. İçəridə qara laklı çarpayı, taxıl tökmək üçün gildən qayırılmış qəribə qabarlıq naxışlı iri bir qab, yarımdüjünə qədər mis qazan vardi, balaca taxçada büt qoyulmuşdu, divardan isə kənd yarmarkasında səkkiz sentə satılan güzgü asılmışdı.

Qadın Mauqliyə iri qabda süd və bir parça da çörək verdikdən sonra əlini onun başına qoyub, gözlərinə baxdı; o fikirləşirdi

ki, bəlkə bu, doğrudan da, onun öz doğma balasıdır, pələngin cəngəlliyyə götürüb apardığı oğludur, indi qayıtmışdır.

— Natxu! Natxu! — deyə qadın onu çağırıldı.

Lakin Mauqlinin sıfətində, bu adı tanındığını bildirən heç bir əlamət görünmədi.

— Sənə təzə ayaqqabı bağışladığım o gün yadına düşürmü? — Messua əlini uşağıın ayağının altına toxundurdu; dəri buynuz kimi bərk idi. — Yox, — deyə qadın qüssəli-qüssəli əlavə etdi, — bu ayaqlar heç vaxt ayaqqabı üzü görməyib. Ancaq sən mənim Natxuma çox oxşayırsan, ona görə də mənim oğlum olacaqsan...

İndiyə kimi heç vaxt dam altına girməmiş Mauqli bərk darıxdı. Lakin daxmanın küləş damına nəzər salınca başa düşdü ki, içəridən çıxməq istəsə oranı asanlıqla söküb özünə yol aça bilər, bundan başqa, pəncərələr də bağlı deyildi.

“İnsan dili bilməyəndən sonra insan olmaqdan nə çıxar! — deyə o, ürəyindən keçirdi. — Cəngəlliyyə düşmüş adamlar kimi, mən də burada lalam, heç nə başa düşmürəm. Bunların dilini öyrənmək lazımdır”.

O, canavarlarla bir yerdə yaşayarkən Cəngəllikdə maralların böyürtüsünü, vəhşi qabanların xorultusunu yamsılamağı əbəs yerə öyrənməmişdi. İndi Messua bir söz deyən kimi, Mauqli onun ardınca həmin sözü, demək olar, düzgün təkrar edirdi; belə ki, hələ qaranlıq düşməmiş daxmadakı şeylərdən bir çoxunun adını artıq o, əzbər bildirdi.

Yatmaq vaxtı gəlib çatdı, lakin Mauqli panter tələsinə oxşayan bu daxmada heç vəchlə yatmaq istəmirdi, odur ki, qapı bağlanan kimi, qalxıb pəncərədən bayıra sıçradı.

— İşin olmasın, — deyə Messuanın əri dilləndi. — Unutma ki, o, ömründə heç vaxt çarpayıda yatmayıb. Əgər allah onu bizə, doğrudan da, oğlumuzun əvəzinə göndəribsə, onda heç yana qaçmaz.

Mauqli tarlanın kənarında tərtəmiz hündür otların arasında sərilib uzandı. Lakin gözlərini yummağa macal tapmamış kiminsə boz yumşaq burnu onun boynuna toxunub ehmalca itələdi.

— Fu! — deyə Boz Qardaş dilləndi: (bu, Ana Canavarın balalarından ən böyüyü idi), — Bundan ötrü sənin dalınca buraya qədər

iyirmi mil qaçmağa heç dəyərdi?! İnsanlardan olduğu kimi, sən-dən də tüstü və tövlə iyi gəlir. Oyan, Balaca Qardaş, sənə təzə xəbər gətirmişəm.

Mauqli onu qucaqlayıb soruşdu:

– Cəngəllikdə hamı sağ-salamatdır mı?

– Qırmızı Çiçəyin yandırıldığı canavarlardan başqa, hamı sağ-salamatdır. İndi, qulaq as. Şirxan uzaq meşələrə çəkilibdir ki, dərisi sağalana kimi orada qalıb ov eləsin, axı onun da dərisi başdan-ayağa qədər ütülüb. O, and içib ki, oradan qayıdanda sə-nin sümüklərini çaya tullayacaqdır.

– Bunu hələ görərik. Mən də bəzi şeylər üçün and içmişəm. Ancaq təzə xəbərlər eşitmək həmişə xoşdur. Mən bu gün gör-düyüm bütün yeniliklərdən yorulmuşam. Boz Qardaş, bərk yo-rulmuşam. Ancaq sən təzə nə eşitsən, hamısını gəl mənə danış.

Boz Qardaş narahat halda soruşdu:

– Sən canavar olduğunu yadından çıxarmazsan ki? İnsanlar bizi unutmağa səni məcbur etməzlər ki?

– Heç vaxt! Mən səni və mağaramızdakıların hamısını sevdidi-yimi heç vaxt unutmaram. Ancaq Məni Sürüdən qovduqlarını da yadımdan çıxarmayacağam...

– Onu da yadından çıxarma ki, səni başqa Sürüdən qova bli-lərlər, Balaca Qardaş! Onlar insandırlar, danişmaqları da göldəki qurbağaların qurultusuna oxşayır. Mən bura bir də gələndə səni örüşün qurtaracağındakı bambukluqda gözləyəcəyəm.

Həmin gecədən sonra Mauqli düz üç ay, demək olar ki, kənd-din darvazasından bayıra çıxmadı. Bu müddətdə onun başı insan-ların xasiyyət və adətlərini öyrənməyə qarışmışdı. Hər şeydən əvvəl o, belinə fitə bağlamalı oldu, bu isə onu çox sıxır, hərəkə-tini çətinləşdirirdi; sonra nə üçünsə ona pul saymağı və nəhayət, yer şumlamağı öyrətdilər. Mauqli bunu da boş bir şey hesab edirdi. Kənd uşaqları həmişə ona sataşırıldılar. Xoşbəxtlikdən Cəngəllik Qanunu Mauqliyə təmkinli olmayı, özündən çıxmamağı öyrətmışdı; çünkü cəngəllilikdə hər kəsin həyatı və qidası bundan asılıdır. Lakin hamı ilə birlikdə oynamaq, çərpələng uçur-

maq istəmədikdə və ya hər hansı sözü düzgün tələffüz edə bilmədikdə uşaqlar onu ələ salıb açıqlandırarkən, dəcəlləri tutub iki parça etməkdən Mauqlini yalnız bir fikir çəkindirirdi, o da bu idi ki, özlərini müdafiə edə bilməyən xirdaca körpələri öldürmək ovçuya yaraşmaz.

Mauqli özü öz gücünə bələd deyildi. Cəngəllikdə olanda o, özünü heyvanlardan zəif hesab edirdi, kənddə isə adamlar deyirdilər ki, onda öküz gücü var. O, qorxu nə olduğunu bilmirdi. Kəndin kahini bir gün Mauqliyə dedi ki, əgər o, kahinin qapisindakı ağacdan oğurluqla manqo dərsə, məbəddəki bütlərin Mauqliyə qəzəbi tutar. Bundan sonra Mauqli bütün xirdaca heykəlini götürüb birbaş kahinin evinə apardı və xahiş elədi ki, kahin bütləri açıqlandırıb Mauqli ilə vuruşdursun. Bu söz kənddə böyük səs-küyə səbəb ola bilərdi, ancaq kahin məsələni ört-basdır etdi, Messuanın əri isə bütlərin qəzəbini yatırmaq üçün çoxlu gümüş pul verməli oldu.

Bunlardan başqa kastanın insanlar arasında yaratdığı fərq haqqında da Mauqlinin heç bir təsəvvürü yox idi. Bir dəfə Kan-hivara bazara gedən dulusçunun eşşəyi çuxura yixıldıqda Mauqli ulağın quyuğundan yapışib onu ayağa qaldırdı və küpələrin yenidən yüklenməsinə kömək etdi. Bu, artıq tamamile dözülməz bir hərəkət idi, çünki dulusçu aşağı kastaya mənsub idi, eşşək isə daha betər. Bu işin üstündə kahin Mauqlini danlayanda oğlan kahini hədələyib bildirdi ki, onun özünü tutub eşşəyə mindirər. Bunu eşidən kahin, Messuanın ərinə məsləhət gördü ki, yaxşısı budur Mauqlini tez bir işə qoysun. Bundan sonra kəndxuda Mauqliyə tapşırdı ki, sabah səhər örүşdə camışların keşiyini çəksin. Özünü artıq kənddə peşə sahibi hesab edən Mauqli həmin axşam daş meydanda qocaman əncir ağacının altında toplاشan yığıncağa getdi. Bu yer kənd klubu hesab olunurdu. Bütün dedi-qodulardan xəbərdar olan kəndxuda, dəllək, qoruqçu, bunlardan başqa da ingilis müşketi olan qoca ovçu Baldeo axşamdan-axşama buraya toplaşıb qəlyan çəkirdilər. Meymunlar əncir ağacının uca budaqlarında oturub öz aralarında çərənləyirdilər,

meydançanın altındaki yuvada isə gözlüklü ilan yaşayırıdı. Hər axşam yuhanın ağızına onun üçün nəlbəkidə süd qoyurdular. Çünkü, bu, müqəddəs ilan sayılırdı. Qocalar ağacın dövrəsində halaylama əyləşib, iri qəlyanlarını tüstülədə-tüstülədə gecədən xeyli keçənə kimi oradan-buradan söhbət edirdilər. Onlar insanlar, allahlar, möcüzələr haqqında qəribə əhvalatlar nağıl edirdilər. Cəngəllikdəki yırtıcı heyvanlar barəsində qoca Baldeonun danışdığı əhvalatlar isə daha təəccüblü olurdu, böyükərdən kənarda oturan uşaqlar ovçunun bu söhbətlərini dinlərkən qorxudan tir-tir əsirdilər. Söhbət tez-tez ov heyvanlarından, yırtıcılardan gedirdi. Çünkü cəngəllik kəndin lap yaxınlığında idi, marallar, vəhşi qabanlar əkinləri zay edirdi, bəzən də elə olurdu ki, qas qaralanda pələng gəlib hamının gözü baxa-baxa az qala kənd darvazasının lap yanından adam aparırdı.

Cəngəlliyyə çox yaxşı bələd olan Mauqli, onların bu söhbətini dinlərkən üzünü əllərilə örtürdü ki, adamlar onun güldüyünü görməsinlər. Baldeo müşketini dizlərinin üstünə qoyaraq əcaib əhvalatların birini qurtarıb o birinə keçir, Mauqlinin isə gülməkdən ciyinləri silkələnirdi.

Qoca ovçu söhbət edirdi ki, Messuanın oğlunu götürüb aparan pələng qulyabanıdır, bir neçə il əvvəl olən qəddar sələmçi-nin ruhu köçüb onun bədənində yaşayır...

– Bu lap yəqin belədir, mən bilirəm, – deyə Baldeo sözünə davam edirdi. Ona görə ki, Puran Das da həmişə axsayırdı. O vaxt, iğtişaş zamanı onun haqq-hesab kitablarını yandıranda qıçımın birini sindirmişdilar. İndi barəsində söhbət elədiyim həmin o pələng də topaldır, ləpirləri həmişə əyri olur.

– Doğrudur, doğrudur, elədir ki, var! – deyə ağsaqqallar başlarını tərpədərək onun sözlərini təsdiq etdilər.

– Sizin nağıllarınızın hamisimi bu cür boş-boş uydurmalardır? – deyə Mauqli dilləndi. – Həmin pələng ona görə axsayır ki, ana-dan topal doğulub, bunu cəngəllikdə hamı bilir. Belə boş sözləri ancaq xırda uşaqlar deyə bilərlər ki, guya sələmçinin ruhu köçüb, çaqqaldan da qorxaq olan bir heyvanın bədənində yaşayır.

Baldeo təəccübündən bir dəqiqə donub qaldı, kəndxudanın gözləri bərəldi.

— Oho! Bu danışan həmin o cəngəllikdən gələn uşaqdır, eləmi? — deyə Baldeo soruşdu. — Əgər belə ağıllısansa, onda get həmin pələngin dərisini soy, apar Kanhvara — onu öldürənə hökumət yüz rupiya mükafat təyin eləyib. Hamisindən da yaxşısı budur ki, böyükər danışanda sən qarışmayasan.

Mauqli çıxıb getməyə hazırlaşaraq ayağa qalxdı.

— Bütün axşamı mən burada uzanıb qulaq asırdım, — deyə o, çiyinin üstündən geri qanrıldı. — Baldeonun cəngəllikdən danışdıqlarının ancaq bir-ikisi düzdür. Cəngəllik də ki, uzaqda deyil, əlini uzatsa çatar. Bəs onda mən bunun guya görmüş olduğu möcüzələr, qulyabanılar haqqında, allahlar haqqında danışdıqlarına necə inana bilərəm?

— Bu oğlan gərək çoxdan naxırın yanında olaydı, — deyə kəndxuda səsləndi.

Baldeo isə Mauqlinin dikbaşlığına hiddətlənərək fis-fis fışıl-dayır, donquldanırdı.

Bir çox hind kəndlərində oğlan uşaqları səhər sübhədən inəkləri, camışları örüşə sürüb aparır, axşam geri qaytarırlar. Bu camışlar istəsəydirilər, uşaqları tapdalayıb öldürərdilər, lakin bununla belə, xirdaca qara uşaqlar onları dəyənəklə budayırlar, istədiyi yerə sürüb aparırlar. Nə qədər ki, uşaq camışların yanındadır, onun heç nədən qorxusu yoxdur, həttə pələng də naxıra soxulmağa cürət edə bilməz, lakin elə ki, balaca naxırçı çıçək dərmək və ya kərtənkələ tutmaq üçün maldan aralandı, pələng uşağı götürüb apara bilər.

Səhər erkən Mauqli naxırda ən iri kəl olan Ramanın belində kəndin küçəsindən keçdi. Uzun buynuzları dala əyilmiş, vəhşi baxışlı, göyümtül boz camışlar tövlələrdən bir-bir çıxıb başçıları Ramanın ardınca gedirdilər. Mauqli başqa uşaqlara qandırırdı ki, bu gündən sonra örüşdə ağa o olacaqdır. O, par-par parıldayan uzun bambuk dəyənəklə camışları döyəcləyərək, Kamiyə adlı bir oğlana dedi ki, camışları uzağa aparacaq, uşaqlar inəkləri onsuz otarsınlar, özləri də nə olur-olsun naxırdan aralanmasınlar.

Hindistanda örüşlər başdan-başa daşlıq, kol-kosluqdur, ora-da-burada tala-tala qaba otlar bitir, dayaz yarganlar uzanıb gedir; inəklər, camışlar otlaya-otlaya hər tərəfə dağlışır, kolların arasında, yarganlarda görünməz olur. Camışlar özlərini bataqlıq yerlərə tərəf verir, günəşin qızdırıldığı lilli suda, lehmədə yatıb saatlarla ağnayırlar.

Mauqli naxırı düzənlisinə kənarına, Vaynqanqanın cəngəllilik-dən çıxdığı səmtə gətirib, Ramanın belindən tullandı və bambukluğa qaçaraq Boz Qardaşı orada gördü.

— Aha, — deyə Boz Qardaş dilləndi, — mən neçə gündür ki, gəlib səni burada gözləyirəm. Bu naxır-zad sənin nəyinə lazımdır?

— Mənə belə əmr ediblər, — deyə Mauqli cavab verdi, — hələlik mən kəndin naxırçısıyam. Bəs, Şirxan haradadır?

— Yenə bu tərəflərə qayıdib. Neçə vaxt idi ki, səni buralarda güdürdü. İndi çıxıb gedib, çünki ov azdır, səni öldürmək istəyir.

Mauqli:

— Çox yaxşı, — dedi, — nə qədər ki, o burada yoxdur, sən, yaxud dörd qardaşdan biri bu qayanın üstündə oturmalarınız ki, mən kənddən çıxanda sizi görüm. O qayidanda isə məni düzənlilikdəki yarganda, dxak ağacının altında gözlərsiniz. Öz ayağı-mızla gedib, Şirxanın pəncəsinə keçməyimizin mənası yoxdur. Ehtiyatlı olmaq lazımdır.

Bundan sonra Mauqli camışların otladığı tərəfdə kölgə bir yer seçib orada yuxuya getdi. Hindistanda mal otarmaq əsl tənbəllərin peşəsidir. İnəklər otlaya-otlaya ora-bura hərlənir, yatıb gövşəyir, sonra ayağa qalxaraq yenidən otlayırlar. Onlar hətta mələşmirlər də. Yalnız fisiltları eşidilir; camışlar isə çox az halarda danışırlar. Onlar bir-birinin ardınca lilli gölməçələrə girib, lehmənin içərisində yatır, kötük kimi hərəkətsiz qalırlar. Kənardan baxanda yalnız burunları, bir də göy çinini xatırladan gözləri görünür. Qızmar günəş altında qayalar sanki od saçır, mal otaran uşaqlar başları üzərindən — gözişləməz yüksəklikdən tənha quzğunun (o, həmişə tək olur) fiştırığını eşidirlər. Onlar bilirlər ki, çöldə bir adam ölsə və ya inək gəbərsə, quzğun aşağı enər, neçə

mil aralıda kövlen eden başqa bir quzğun qonşusunun endiyini dərhal görüb onun ardınca tələsər, sonra da daha bir başqası gələr – beləliklə, ölenin canı ağızından çıxmamış haradansa 20–30 ac quzğun toplaşib onun üstünü kəsdirər. Uşaqlar mürgüləyir, oyanır, yenidən yuxulayırlar, yaxud oturub quru otlardan xirdəcə səbetlər toxuyur, onların içərisinə cırçırama yiğirlər; yaxud da belə olur ki, iki dəvədəlləyi tutub onları dalaşdırırlar, meşədən dərdikləri qırmızı, qara qozları sapa düzüb boyunbağı düzəldirlər, günəşdən qızınan kərtənkələlərə, gölməçənin kənarında qurbağa ovlayan ilana tamaşa edirlər. Sonra qəribə zəngulələrlə qurtaran uzun–uzadı mahnilər oxumağa başlayırlar, gün isə qurtarmaq bilmir, uşaqlara elə gəlir ki, o hey uzanır. Yəqin ki, başqalarına tam bir ömür bu qədər uzun görünmür. Bəzən onlar palçıqdan saray, yaxud məbəd qurur, adam, at, camış düzəldirlər, adamlardan bəzilərinin əlinə nazik qarğı verirlər – bunlar, guya, knyazlar, hakimiyyət sahibləri, qalanlar da əsgərlərdir, yaxud birincilər allahlar, digərləri isə onlara ibadət edən bəndələrdir. Nəhayət, axşam olur, uşaqlar malları səsləyir, camışlar bir-biri-nin ardınca bataqlıqda ayağa qalxdıqca qatı palçıq elə piqqıldayırlar ki, sanki top atılır; mal-qara dal-dala düzülərək boz düzənlikdən keçir, işıqları zəif-zəif sayrışan kəndə tərəf qayıdır.

Mauqli hər gün camışları lilli axmazlara aparır, hər gündə də Boz Qardaşı düzənlikdə görürdü (bununla da bilirdi ki, Şirxan hələ qayıtmayıb). Oğlan hər gün göy otların üstündə uzanaraq ətrafdan gələn səsləri dinləyir və cəngəllikdə keçən əvvəlki həyatı haqqında düşüncələrə dalındı. Əgər Şirxan Vaynqanqanın sahilində meşənin qalın yerində topal ayağını yerə düz basa bilməyib bir balaca büdrəsə idi, uzun süren səhərin bu sakit çağlarda Mauqli onun şıqqıltısını dərhal eşidərdi.

Nəhayət, bir gün Mauqli səhər-səhər naxırı örüşə gətirəndə Boz Qardaşı şərtləşdikləri yerdə görmədi. O, gülüb tez camışları yanğınan yanına, qızılı-qırmızı çiçəklərlə örtülü dxak ağacının altına sürdü. Boz Qardaş orada oturub, belinin tüklərini qabartmışdı.

– O, səni çasdırmaq üçün düz bir ay idı ki, gizlənmişdi, Dü-nən Tabaki ilə dağı bu tərəfə aşib, indi təzə iz ilə sənin dalınca gəzir, – deyə Canavar bərk ləhləyə-ləhləyə dilləndi.

Mauqli qاشlarını çatdı:

– Mən Şirxandan qorxmuram, ancaq burası var ki, Tabaki çox hiyləgərdir.

– Qorxma, – deyə Boz Qardaş azacıq yalmandı. – Mən dan yeri söküləndə Tabakiyə rast gəldim. İndi o, özünün bütün hiylələrini təkcə quzğunlara nağıl eləyir... Ancaq mən onun belini basıb sindirməzdən əvvəl hər şeyi açıb danışdı. Şirxan qərara alıb ki, bu axşam kəndin darvazası yanında səni gözləsin, tək səni – başqasımı yox. İndi bu saat o, çayın yanında, suyu qurumuş iri bir qobuda uzanıb.

– O bu gün bir şey yeyib, yoxsa acqarına ov edir? – deyə Mauqli soruşdu, çünkü onun üçün ölüm-dirim məsələsi bu suala veriləcək cavabdan asılı idi.

– Dan yeri söküləndə bir qaban parçalamışdı, indi də üstündən doyunca su içib. Yadından çıxarma ki, Şirxan hətta intiqam almaq xatırınə belə bir gün yeməyindən qalmaz.

– Ay axmaq! Küçüyün biri, küçük! Yeyib qarnını doldurur, üstündən də su içir, elə bilir ki, o yatıb, yuxusunu alana kimi mən dayanıb gözləyəcəyəm. Yaxşı, dedin harada uzanıb? Çox demirəm, on olsaydıq, onun köpünü alardıq! Camışlar pələngin iyini almayıncı onun üstünə getməzlər, mən də ki, bunların dilində danışmağı bacarmıram. Biz Şirxanın izinə düşüb gedə bilmərik-mi ki, camışlar onun iyini alsınlar?

– O, izini itirmək üçün Vaynqanqanın axarı ilə uzağa üzüb gedibdir, – deyə Boz Qardaş cavab verdi.

– Bu ağlı onun başına qoyan Tabakidir, mən bilirəm. Özünə qalsa, belə şeylər heç vaxt ağlınə gəlməzdi. – Mauqli barmağı ağızında dayanıb, xeyli fikirləşdikdən sonra əlavə etdi: – Vaynqanqanın yanından başlanan o biri qobu buradan yarım mil o tə-rəfdə düzənliyə çıxır. Mən naxırı hərləyib cəngəllikdə qobunun yuxarısına aparardım, orada qobunun içərisinə düşüb üzüaşağı

gələrdik. Ancaq onda Şirxan qobunun aşağı ağızından çıxıb əkilə bilər. Aşağıını kəsmək lazımdır. Boz Qardaş, sən naxırı iki yerə ayıra bilərsənmi?

– Nə deyim, bəlkə də bacarmadım, ancaq mən sənin üçün ağıllı bir köməkçi gətirmişəm.

Boz Qardaş bir qədər kənara qaçış çuxura tullandi. Çox keçmədi ki, oradan Mauqliyə yaxşı tanış olan iri boz bir baş görün-dü, o dəqiqə də bürkülü havada olduqca cansıxıcı ulama səsi eşidildi. Belə səsi yalnız cəngəllikkə eşitmək olar. Bu, canavarın günorta zamanı eşidilən ov nidası idi.

– Akela! Akela! – deyə Mauqli çəpik çalaraq qışqırdı. – Mən biliydim ki, sən məni unutmazsan. Qarşımızda böyük iş durur. Tez naxırı iki dəstəyə ayır, Akela. Sağmal camışları, balaqları yiğ bir yerə, qoşqu kəllərini, kəlçələri də ayrı topla.

Hər iki canavar naxırın içərisində o yan-bu yana qaçaraq, fisi-sildaşan, buynuz çalan camışları, kəlləri bir-birindən ayırib iki dəstəyə böldülər. Camışlar balaqları dövrəyə alıb, dırnaqları ilə yeri eşir, qəzəblə canavarlara baxırdılar, gözləyirdilər ki, onlar dayanan kimi üzərlərinə atılıraq tapdalayıb öldürsünlər. İkinci dəstədə isə kəllər, kəlçələr fisildaşaraq torpağı eşirdilər, onların görkəmi daha zəhmlı olsa da camışlar qədər qorxulu deyildilər, çünki onlar balalarını qorummurdular. Altı adam birlikdə naxırı bu qədər məharətlə ayıra bilməzdi.

– İndi əmrin nədir? – deyə Akela bərk ləhləyə-ləhləyə soruşdu. – Onlar yenidən birləşmək isteyirlər.

Mauqli Ramanın belinə sıçradı.

– Akela, sən kəlləri mənim dalımcı sol tərəfə sür. Boz Qardaş, sən də biz uzaqlaşandan sonra, camışları qoyma dağılsınlar, hamısını sür, yiğ qobunun ağızına.

– Ora uzaqdadır mı? – deyə Boz Qardaş tövşüyə-tövşüyə dişlərini şaqquldadaraq soruşdu.

– Get görəcəksən: orada qobu dərinləşir, kənarları sıldırıma çevrilir, həmin yeri kəsmək lazımdır ki, Şirxan sıçrayıb çıxa bil-məsin! – deyə Mauqli qışqırdı. – Biz gələnə qədər camışları ora-da saxla.

Akelanın səsini eşitcək kəllər irəliyə cumdular, Boz Qardaş isə keçib camışların qabağında dayandı. Camışlar onun üstünə atlında canavar yönüb naxırın lap qabağınca qobunun ağızına tərəf qaçıdı. Akela bu vaxt kəlləri sol tərəfə qovub uzaqlaşdırıldı.

Mauqli dedi:

— Yaxşı qovursan! Bir az da qısnasan, lap sıxlışın irəliləyəcəklər. Yavaş, Akela, ehtiyatlı ol! Dişlərini şaqqıldatsan, o saat sənin üstünə cumarlar! Bahō! Bu yamanca çətin iş imiş, qara maralları qovmaq bundan asan imiş! Bu yöndəmsiz heyvanların belə süretlə hərəkət edə bildikləri heç sənin ağlına gəlirdi?

— Mən... mən vaxtilə bunların da ovuna çıxardım, — deyə tozdan nəfəsi tutulan Akela cavab verdi. — Kəlləri cəngəlliyyəmi döndərim?

— Hə, döndər. Tez ol! Rama yaman cinlənib, açığından bilmir nə eləsin. Kaş məsələni bircə buna qandıra biləydim!

Kəller sola burulub özlərini səs-küylə meşəyə vurdular. Yarım mil aralıda naxıra keşik çəkən uşaqlar bunu görcək var gücləri ilə kəndə tərəf götürüldülər. Onlar qışqıraraq deyirdilər ki, kəllər qızıb, cəngəlliyyə qaçıdlar.

Mauqlinin planı sadə idi. O istəyirdi ki, uzaqdan, təpələrin üstü ilə hərlənib qobunun başlandığı yerə çıxsın, sonra da kəlləri hər yerdə qobunun içi ilə üzü aşağı sursün və beləliklə də, Şirxan kəllərlə camışların arasında qalsın. O, yaxşı bilirdi ki, doyunca yeyib, üstündən də o ki var su içmiş pələng nə döyüşə biləcək, nə də qobunun sildirim kənarlarından dırmanıb qaça bilecəkdir. İndi Mauqli kəlləri səsləyib sakitləşdirir, dalca gələn Akela isə arabir ulayaraq geriyə qalan heyvanları tələssdirirdi. Şirxanı ürküdəcəklərindən ehtiyat etdiklərinə görə qobuya yaxınlaşmayaraq çox aralıdan hərlənib getməli oldular. Nəhayət, Mauqli naxırı döndərib ot-əncərlə örtülü uğurumla qobuya tərəf endirdi. Yuxarıdan baxanda ağacların üstündən o yanda, aşağıda düzənlik görünürdü. Lakin Mauqli yalnız qobunun o tay-bu tayına nəzər salır və ürəyində sevinirdi, çünkü qobunun hər iki tərəfi demək olar ki, divar kimi dik idi. Sarmaşık kolları kənarlardan aşağıya doğru

sallanmışdı. Əgər Şirxan bu bitkilərdən yapışaraq qobudan çıxməq istəsəydi, onlar pələngin ağırlığına tab gətirməzdi.

— Qoy bir az nəfəslərini dərsinlər, Akela, — deyə Mauqli əlini qaldırdı. — Onlar hələ pələngin iyini almayıblar. Dayan nəfəslərini dərsinlər. Şirxanı tələyə saldığımızı onun özünə xəbər vermək lazımdır, qoy bilsin!

O, əllərini ağızına tutub qobuya tərəf qışqırkı. Tüneldə olduğu kimi səs qayalarda əks-səda verərək uzaqlara yayıldı.

Xeyli vaxtdan sonra qarnı tox pələngin uzun-uzadı, yuxulu donqultusu eşidildi, görünür, yuxudan təzəcə ayılmışdı.

— Kimdir çığınan? — deyə Şirxan soruşdu. Həmin dəqiqə də gözləl bir tovuz quşu cingiltili qışqırıqla qobunun içərisindən havaya qalxdı.

— Mənəm, Mauqlidir! Artıq vaxt gəlib çatıb, inək oğrusu, sən Şura Qayasına getməlisən! Aşağıya düşün! Akela, kəlləri aşağıya qov! Aşağıya, Rama, tez aşağıya!

Naxır uçurumun qırığında bir an donub qaldı, lakin Akela ov zamanı olduğu kimi elə bərkdən uladı ki, kəllər çay astanasından aşan gəmi tək bir-birinin ardınca özlərini qobuya atdırılar. Ayaqlarının altından qalxan daş, qum fəvvərə kimi ətrafa səpələndi.

Yerlərindən tərpənmiş heyvanlar enişdə özlərini saxlaya bilmirdilər; onlar qobuya enər-enməz, Rama Şirxanın iyini duyub böyürməyə başladı.

Onun belində oturmuş Mauqli:

— Aha, — dedi, — bax, indi sən məsələni başa düşmüsən!

Qarabuynuzlu, ağızlarından köpük daşlanan, gözləri bərəlmiş kəllər, dağ selinin yuvarlayıb apardığı nəhəng daşlar kimi qobunun içərisilə başı aşağı axışdırılar. Divarların dibinə tərəf sixixdırılmış, nisbətən az güclü heyvanlar sarmaşıqların arasından zorla keçə bilirdilər. Kəllər nə etməli olduqlarını başa düşmüştülər, onlar bilirdilər ki, bütün naxır var gücünü toplayıb birlikdə düşmənin üstünə atılmalıdır, belə hücumun qarşısında heç bir pələng duruş gətirə bilməz. Ayaq səslərini eşidən Şirxan yerində sıçrayıb o yan-bu yana boylanaraq çıxış yolu axtara-axtara qobu ilə

asağıya tərəf yortmağa başladı. Lakin hər yerdə yanğının kənarları hündür və dimdik idi, buna görə də Şirxan daha irəlilərə qaçmağa məcbur olurdu, o, bu an hər şeyə hazır idi, təki vuruşmayaçıdı. Budur, naxır pələngin indicə keçdiyi gölməçənin suyunu ətrafa sıçradır, qızışmış heyvanlar elə sürətlə irəliləyirdi ki, dar keçid başdan-başa lərzəyə gəldi. Yaxınlaşmaqdə olan kəllərin səsinə cavab olaraq qobunun aşağı başından camışların böyürtüsü eşildi, o dəqiqə də Mauqli Şirxanın geriyə döndüyünü gördü (pələng anlayırdı ki, balaqlı camışlarla rastlaşmaqdansa, kəllərlə üz-üzə gəlmək daha məsləhətdir). Birdən Rama büdrəyərək nə isə yumşaq bir şeyin üstündən keçdi və ardınca gələn kəllərin təzyiqi ilə özünü saxlaya bilməyib, tam sürətlə naxırın ikinci dəstəsi içərisinə soxuldu. Camışlardan zəifləri kəllərlə toqquşarkən yerə sərildilər. Hər iki dəstə bir-birinə qarışaraq buynuzlaşa-buynuzlaşa, finxira-finxira, yixılanları ayaqlaya-ayaqlaya düzənlilikə çıxdı. Mauqli fürsət tapan kimi Ramanın belindən yerə tulla-nıb əlindəki ağacla sağa-sola zərbələr endirməyə başladı.

— Akela, tez ol, naxırı dağıt, yoxsa, bunlar bir-birlərini qırıb tərk edər! Akela, qov, uzaqlaşdır bunları, Akela! Hey, Rama! Hey, hey, mənim körpələrim, daha bəsdir, sakit olun. Daha məsələ bitdi.

Akela ilə Boz Qardaş o tərəf-bu tərəfə qaçaraq camışların ayağını dişləyirdilər. Naxır yenidən qobuya tərəf yönələrkən Mauqli Ramanı bir təhər geri qaytara bildi, başqa kəllər, camışlar da bir-bir çönüb onun ardınca bataqlığa sarı üz qoydular.

Şirxanı daha tapdalamaq lazımdı, topal pələng ölmüş-dü, artıq onun üzərinə quzğunlar toplaşmaqdə idi.

— Qardaşlar, o, it idi, it kimi də gəbərdi, — deyə Mauqli insanların içərisində yaşadığı gündən bəri qının içində boynundan asıb, həmişə özü ilə gəzdirdiyi bıçağı yoxladı. — O, qorxaq idi, buna görə də vuruşmadı. Hə! Onun dərisi Şura Qayasında çox yaxşı görünəcək. Tez işə başlamaq lazımdır.

On fut uzunluğu olan pələngin dərisini təkbaşına soyub çıxartmaq, insanlar arasında böyümüş uşağın ağılına belə gəlməzdi,

amma Mauqli dərinin heyvan bədəninə necə yapışdığını və onu nə cür soymaq lazım olduğunu hamidən yaxşı bildirdi. Lakin bu iş o qədər asan deyildi, Mauqli düz bir saat əlləşməli oldu, o, pələngi bıçaqla soyur, canavarlar isə dillərini çıxardıb ləhləyə-ləhləyə baxır, Mauqli əmr etdikdə dəridən dişlərilə yapışır dardılar. Birdən kiminsə əli Mauqlının ciyinə toxundu, oğlan başını qaldıranda əlində ingilis müşketi olan Baldeonu gördü. Naxırçılar kəndə xəbər aparmışdır ki, camışlar qızıb meşəyə qaçdırılar. Bunu eşidən Baldeo acıqlı halda kənndən çıxmış və bəri başdan hazırlaşmışdır ki, naxıra pis keşik çəkdiyi üçün Mauqlını tənbeh etsin. Adamın yaxınlaşdığını görcək canavarlar dərhal gözdən itmişdir.

– Bu nə axtarmaqdır sən edirsən? – deyə Baldeo acıqlı-acıqlı soruşdu: – Sən pələng soyansan? Camışlar bunu haçan öldürüb-lər? Özü də topal pələngdir, onu öldürənə yüz rupi mükafat vəd olunub. Yaxşı, eybi yoxdur, naxırı gözdən qoyduğun üçün səni tənbeh eləmərik, hələ bəlkə, mən dərini Kanhivara aparandan sonra sənə bir rupi pul da verdim.

O, əlini qurşağının altına saldı ki, çaxmaqqov çıxardıb Şirxanın bığlarını ütsün. Hindistanda, demək olar ki, bütün ovçular vurduqları pələngin bığlarını yandırırlar ki, sonralar bu qorxulu yırtıcının xəyalı onları izləməsin.

– Hm! – deyə Mauqli dərini dartıb qabaq pəncədən üzdü. – Demək, sən dərini Kanhivara aparib mükafat alandan sonra, kefin istəsə, mənə bir rupi verəcəksən, hə? Ancaq mən belə fikirləşirəm ki, dəri özümə lazım olacaq. Ey, qoca, odu da götür, rədd ol burdan!

– Sən nə cürətlə kəndin baş ovçusu ilə bu cür danışırsan? Bəxtin gətirib, axmaq camışların köməyi ilə bu qəniməti ələ keçirmişən. Pələng təzəcə yeyib qarnını bərkidibmiş. Yoxsa bu saat, o, buradan iyirmi mil aralıda olardı. Sən onu heç soya bilməzsən, dilənçinin birisi, hələ bir cürət eləyib mənə, Baldeoya deyirsən ki, pələngin bığlarını yandırma?! Yox, Mauqli, mən al-dığım mükafatdan sənə bircə qara pul da verməyəcəyəm, özünü də möhkəm əzişdirəcəyəm. Cəmdəkdən kənara çəkil.

Mauqli pələngin dərisini soya-soya cavab verdi:

– Bahasına xilas olduğum kələ and olsun, mən bütün günü bu qoca meymunla çənə döymək fikrində deyiləm. Akela, gəl buraya, bu adam mənim zəhləmi apardı!

Hələ də Şirxanın başı üzərində əyilərək dayanmış Baldeo birdən otun üstünə sərildi, özünə gəldikdə isə başı üzərində boz bir canavar gördü, Mauqli bu vaxt pələng soymaqda davam edir, həm də elə arxayın işləyirdi ki, sanki bütün Hindistanda ondan başqa heç kim yox idi.

– Hə-ə, – deyə Mauqli astadan dilləndi, – düz deyirsən, Baldeo, sən aldiğın mükafatdan mənə bir qara pul da verməzsən. Mən çoxdan, lap çoxdan bəridir ki, bu topal pələnglə mübarizə edirəm, indi isə ona üstün gəldim!

Baldeonu qınamaq olmaz, əgər o, indikindən on yaş cavan olsaydı, meşədə üz-üzə gəldikdə Akela ilə əlbəyaxa olmaqdan çəkinməzdi. Lakin adamyeyən pələnglə ədavəti olan uşağın sözünə dərhal əməl edən bu canavar adı yırtıcı deyildi. “Bu, sehrdir, çox qorxulu bir sehrdir”, – deyə Baldeo düşünür və boynundan asdığı tilsimin onu qurtaracağına artıq ümidi etmirdi. Yerdə hərəkətsiz uzanaraq, güclə nəfəs alır və gözləyirdi ki, Mauqli indicə çönüb pələng olacaq.

– Ya Maharaca, ya sahibi-qüdrət! – deyə o, nəhayət, astadan xırıldadı.

– Nə var? – deyə Mauqli xəfifcə gülümsəyərək başını qaldırmadan soruşdu.

– Mən daha qocalmışam. Haradan ağlıma gələ bilərdi ki, sən adicə naxırçı deyilsən? İndi mən ayağa durub, evimə gedə bilərəmmi? Yoxsa, sənin bu nökərin məni parçalayacaq?

– Cıx get, yaxşı yol. Ancaq bundan sonra bir də mənim işlərimə qarışma! Burax onu, Akela!

Baldeo qocalara məxsus zəif addımlarla kəndə tərəf tələsir və hər dəqiqə dönüb dala baxırdı, görsün Mauqli müdhiş bir məxluqa çevriləməyib ki. Kəndə çatcaq o, meşədə rast gəldiyi tilsim, sehrbazlıq, cadugərlik haqqında elə bir əhvalat nağıl etdi ki, kahin doğrudan da qorxuya düşdü.

Mauqli dayanıb dincəlmədən işləyirdi, buna baxmayaraq, o, canavarlarla birlikdə iri zolaq-zolaq dərini dartıb cəmdəkdən ayrında artıq toran qovuşdurdu.

— İndi dərini gizlədib, naxırı kəndə aparmaq lazımdır. Akela, mənə kömək elə, camışları toplayaql!

Axşamın alaqqaranlığında heyvanları yiğib topladılar, naxır kəndə yaxınlaşanda, işıqlar görünəndə Mauqli məbəddə çalınan zənglərin və şeypurların səsini eşitdi, kənd camaatının yarısı darvazanın ağızına toplaşmışdı, sanki adamlar Mauqlını qarşıla-mağşa çıxmışdılar.

“Yəqin ki, bunlar hamısı Şirxanı öldürdüyüm üçündür” — deyə oğlan fikrindən keçirtdi.

Lakin elə bu an atılan daşlar viyıldayaraq dolu kimi onun ət-rəfinə səpələndi.

— Sehrbaz! Qulyabani! Canavar südü əmmiṣ! Rədd ol, get! Tez ol, yoxsa kahin səni təzədən çöndərib canavar eləyər. Baldeo, ona güllə at, tut onu gülləyə.

Köhne ingilis müşketi bərkədən guruldadı və sanki buna cavab olaraq, qarnından yaralanmış camışın böyürtüsü eşidildi.

— Yenə də sehr işlədir! — deyə adamlar qışqırışdılar. — O, gül-ləni özündən yayındırmağı bacarır. Baldeo, bir bax, güllə dəyən sənin camışındır!

Daşlar daha şiddətlə yağımağa başlayanda Mauqli:

— Bu nədir belə? — deyə soruşdu.

— Sənin bu qardaşların lap bizim Sürüyə oxşayırlar, — deyə Akela sakitcə yerə söngüdü. — Əgər, güllələrdən bir şey çıxsa, mənə elə gəlir ki, onlar səni qovmaq istəyir.

— Canavar, canavar südü əmmiṣ! Rədd ol, get, — deyə kahin əlində tutduğu müqəddəs tulsi ağacının budağını havada yelləyirdi.

— Yenə də belə? Keçən dəfə məni qovdular ki, adamsan. İndi də qovurlar ki, canavarsan. Gedək, Akela!

Bir qadın, — bu Messua idi, — yoldan keçib naxıra tərəf qaça-raq qışkırdı:

— Aman, mənim balam, mənim oğlum! Onlar deyirlər ki, sən cadugərsən, istədiyin vaxt cildini dəyişib canavar ola bilərsən!

Mən inanmırıam, ancaq yenə də çıx get, yoxsa səni öldürərlər. Baldeo deyir sən sehrbazsan, amma mən bilirom ki, bu yalandır, sən ancaq mənim Natxomun qisasını almışan.

— Qayıt, Messua, — deyə camaat çığırırdı, — yoxsa səni də daşqalaq eləyərik.

Mauqli acıqlı-acıqlı gülüb, o saat da susdu, çünki bu vaxt atılan daş düz onun ağzının üstünə dəymışdı.

— Qayıt geri, Messua. Bu, onların axşamdan-axşama yiğışib böyük ağacın altında danişdiqları axmaq nağıllardan biridir. Mən hər halda sənin oğlunun qisasını almışam. Xudahafız, tez qaç, çünki mən bu saat naxırı onların üstünə göndərəcəyəm, bu heyvanlar atılan daşlardan daha sürətlə hərəkət edirlər. Mən sehrbaz deyiləm, Messua. Xudahafız! Hə, tez ol, Akela! — deyə o, qışqırdı. — Naxırı qov, darvazadan içəri sal!

Camışlar özləri kəndə can atrıdılар. — Akelanın ulayaraq onları qovmasına ehtiyac yox idi. Onlar izdihamı sağa-sola yara-yara qasırğa kimi darvazadan içəri soxuldular.

— Sayın! — deyə Mauqli nifrətlə qışqırdı. — Bəlkə mən sizin camışınızı oğurlamışam! Sayın, çünki mən daha sizin üçün naxır otarmayacağam. Əlvida, insanlar, Messuaya sağ ol deyin ki, mən öz canavarlarımı buraya töküb, sizi kəndin küçələrində ora-bura qovmadım.

Mauqli dönüb yalquzaq canavarla birlikdə uzaqlaşdı. O, başı üzərində sayrısan ulduzlara baxır və özünü xoşbəxt hiss edirdi.

— Daha bundan sonra tələnin içərisində yatmayacağam. Ake-la! Gəl, Şirxanın dərisini götürüb buradan gedək. Yox, biz kəndə toxunmayacağıq, çünki Messua mənə çox mehriban idi.

Ay doğub düzənliyi süd kimi ağ işığa qərq edəndə bərk qorxmuş kəndlilər, başında bağlamaya bənzər nə isə aparan Mauqlinin, ardınca gələn iki canavarla birlikdə qurd'lara məxsus müntəzəm yortma yerişlə meşəyə tərəf qaçığını gördülər. Bu vaxt onlar zəng və şeypurları əvvəlkindən daha bərk çalmağa başladılar. Messua ağlayındı. Baldeo isə cəngəllilikdə başına gə-lənləri dönə-dönə təkrar edərək yeni-yeni yalanlar uydururdu,

axırda nağılıını belə qurtardı ki, guya Akela dal ayaqları üstündə dayanıb adam kimi danişirmiş.

Mauqli hər iki canavarla birlikdə Şura Qayasının olduğu təpəyə çatıb, Ana Canavarın mağarası önündə dayandıqda artıq ay batmaq üzrə idi.

– Onlar məni insan sürüsündən qovdular, ana! – deyə Mauqli qışkırdı. – Ancaq mən sözümün üstündə durub, Şirxanın dərisini buraya gətirmişəm.

Ana Canavar balaları ilə birlikdə ağır addımlarla mağaranadan çıxdı, dərini görcək gözləri parıldadı.

– Bala Qurbağa, Şirxan sənin ardınca buraya gəlib başını bizim mağaranın ağızından içəri pərçim elədiyi gün mən ona dedim ki, bir vaxt gələcək, o özü ovçu yox, ov olacaqdır. Sən yaxşı iş görmüsən.

– Yaxşı iş görmüsən, – deyə meşənin qalınlığından nazik bir səs eşidildi. – Biz cəngəllilikdə sənsiz darixirdiq. – Bu sözlərdən sonra Bahirə qaça-qaça Mauqliyə yanaşib, üzünü onun yalın ayaqlarına sürtdü.

Onlar hamısı birlikdə Şura Qayasına qalxdılar. Mauqli pələngin dərisini Akelanın həmişə oturduğu yastı daşın üstünə sərib uclarını bambukdan düzəltdiyi dörd mixla yerə bərkitdi. Akela dərinin üstündə uzanaraq, yenə də keçmişdə olduğu kimi canavarları səsləməyə, eynən Mauqlini ilk dəfə buraya gətirdikləri gecədəki kimi: “Baxın, ey canavarlar, – baxın!” deyə ulamağa başladı.

Akelanı başçılıqdan saldıqları vaxtdan bəri Sürü başsız qalmışdı, canavarlardan hər biri özü istədiyi kimi ova gedir, döyüşə girişirdi. Bununla belə, canavarlar yalquzağın çağırışını eşidəndə yenə adətləri üzrə Şura Qayasına yiğildilər. Onlardan bəziləri duzağa düşdüklərindən axsayır, bəziləri aldıqları saçma yarasından zorla yeriyə bilir, bəziləri rast gəldikləri hər zir-zibilə tamah salıb yediklərindən qotur olmuş, bir çoxları isə ölüb-itib yox olmuşdu. Ancaq sağ qalanların hamısı Şura Qayasına toplaşib yastı daşın üstündə Şirxanın dərisini, boşalmış pəncələrinin ucundan sallanan çox iri caynaqları gördülər.

— Yaxşı-yaxşı baxın, ey canavarlar! Məgər mən sözümü yerinə yetirməmişəm? — deyə Mauqli dilləndi.

Canavarlar: “Hə!” — deyə ulaşdılar, ən çox arıqlamış bir qurd isə əlavə etdi:

— Ey Akela, yenə də bizim başçımız ol! Ey körpə, bizə başçılıq elə! Qanunsuzluqdan lap zinhara gəlmişik, biz yenə də Azad Xalq olmaq istəyirik.

— Yox, — deyə Bahirə mırıldandı, — bu, mümkün deyil. Sizin qarnınız doysa, yenə də qudurarsınız. Siz əbəs yerə Azad Xalq adlanmırısınız. Siz azadlıq uğrunda vuruşursunuz, onu da qazanmısınız. Ey canavarlar, indi yeyin o azadlığı, dolanın.

— Adam sürüsü də, canavar sürüsü də məni öz içərisindən qovdu, — deyə Mauqli dilləndi. — Bundan sonra mən cəngəllikdə təkbaşına ov edəcəyəm.

— Biz də səninlə birlilikdə ova çıxacağıq, — deyə dörd bala canavar ağız-ağaza verdi.

Həmin gündən Mauqli cəngəllikdə dörd bala canavarla bir yerdə ov etməyə başladı.

Ancaq o, həmişəlik tək qalmadı: illər gəlib keçdi, yaşa dolub evləndi!

Lakin bu nağıl böyükler üçündür.

CƏNGƏLLİYƏ QORXU NECƏ GƏLDİ

Yer üzündəki bütün qanunların ən qədimi olan Cəngəllik Qanunu Cəngəllik Xalqının həyatında baş verə biləcək bütün təsadüfləri qabaqcadan görmüş, nəzərə almışdır. İndi bu Qanunda zaman və adətlərin əlavə edə biləcəyi hər şey vardır. Əgər siz Mauqli haqqında olan başqa hekayələri oxumusunuzsa, onda yəqin ki, onun öz ömrünün xeyli hissəsini Sion Canavar Sürüsündə keçirdiyini və qonur ayı Baludan Qanun dərsi aldığıni xatırlayısınız. Nəhayət, bir gün ayının əmrlərinə sözsüz əməl etməkdən təngə gəldikdə qoca Balu ona demişdi ki, Qanun da suvaşqan sarmaşıq kimidir, o, hamını qarmalayıb, lakin heç kəs özünü ondan kənara çəkə bilmir.

– Sən də mən qədər yaşasan, Balaca Qardaş, onda görərsən ki, Cengəllikdə hamı bir Qanuna tabedir. Bunun doğrudan da, belə olduğunu görmək sənin o qədər xoşuna gəlməyəcəkdir.

Balunun bu sözləri Mauqlinin bir qulağından girib o birindən çıxmışdı: “dünyada fikri-zikri yalnız yemək və yatmaq olan uşaq, ta fəlakət başının üstünü almayıncaya qədər heç nəyin qeydinə qalıb narahat olmaz. Ancaq vaxt gəlib çatdı, Balunun dedikləri doğru çıxdı. Mauqli gördü ki, doğrudan da, bütün Cəngəllik bir Qanunun itaetindədir.

Bu əhvalat quraqlıq keçən bir qışdan sonra baş verdi. Günlərin birində oxlu kirpi Sahi Mauqliyə rast gəlib nağıl etdi ki, yabanı yams quruyur. Hamiya məlum olduğu kimi, Sahi qida məsələsində gülünc dərəcədə vasvasıdır, yalnız ən yaxşı, ən yetişmiş barları yeyir.

Mauqli onun sözlərinə qulaq asdıqdan sonra gülüb dedi:

– Bundan mənə nə?

– Hələlik heç nə, – deyə Sahi oxlarını şaqqıldıdaraq acıqlı cavab verdi. – Sonra isə baxarsan. Ari Qayasının altındakı dərin burulğana hələ baş vurmaq olarmı, Balaca Qardaş?

– Yox. Axmaq su harasa tamam çəkilib, mən də əbəs yerə başımı əzmək istəmirəm, – deyə Mauqli dilləndi. O, bu an əmin idi ki, Sahi kimi beşoxlu kirpinin bildiyindən çox bilir.

– Bu sənin özün üçün pisdir, yoxsa kəllən bir balaca yarılib deşilsəydi, oradan beyninə bir qədər ağıl doldurmaq olardı.

Bunu deyəndən sonra Sahi tez başını əydi ki, Mauqli onun burnunun üstündəki cod tükdən yapışib dartmasın.

Mauqli Sahinin bu sözlərini Baluya xəbər verdikdə, ayı bir dəqiqə fikrə gedib, sonra öz-özünə donquldanmağa başladı:

– Əgər, mən tək olsaydım, başqları duyuq düşməmiş ovlağımı dəyişerdim. Ancaq özgələrin arasında ov eləmək həmişə dava ilə nəticələnir, körpəyə bir ziyan toxundura bilərlər. Bir az gözləyək, görək maxua necə çıçəkləyəcəkdir.

Lakin həmin yaz maxua ağacı çıçək açmadı. Balu bu ağacın meyvəsini çox xoşlayırdı. İndi onun mum kimi açıq-sarı rəngli

çicəkləri qönçə içərisində yanıb məhv olmuşdu. Ayı dal ayaqları üstündə qalxaraq ağacı silkələyəndə yerə yalnız bir necə dənə pis qoxulu ləçək düşdü. Beləliklə, hədsiz isti addım-addım irəlli-ləyərək cəngəlliyyin dərinliklərinə işlədi. Meşə saraldı, qonura çaldı, nəhayət qaraldı. Yarğanların kənarındakı yamyasıl pöhrəliklər yandı, ölüsgədi, bürüşüb qara məftil yiğinlarına döndü. Gizli göllər qupquru qurudu, dibləri qaysaq bağladı, onların qıraqalarındaki ən xırda izlər belə çuqunda nəqş edilmiş kimi itibar getmirdi; ağacların gövdəsinə sarılmış tər sarmaşıqlar onların dibinə tökülbə xəzəl oldu; bambuklar quruyaraq isti küləkdə narahat-narahat xışıldayırdı. Cəngəlliyyin sıx yerlərindəki qayaların mamırı töküldüyündən onlar göy çaylaq daşları kimi çılpaq qalmış, od kimi qızmışdı.

Quşlar və meymunlar fəlakətin yaxınlaşdığını hiss edərək şimala çəkilib getdilər, marallar və çöl donuzları isə özlərini uzaq kəndlərin ətrafında yanıb-qurumuş əkin tarlalarına vermişdilər, tez-tez elə olurdu ki, onlar yixılıb insanların gözləri qarşısında ölürdülər, adamlar isə o qədər zəifləmişdilər ki, bu heyvanları ovlaya bilmirdilər. Quzğun Çil cəngəlliyi tərk etməmişdi, leş bol olduğundan kökəlib piylənmişdi. O, hər axşam qışqıraraq, təzə yerlərə çıxıb getməyə taqətləri qalmayan heyvanlara deyirdi ki, üç mənzil ətrafdə günəş cəngəlliyi öldürmüsdür.

Bu vaxta qədər əsl aclığın nə olduğunu bilməyən Mauqli,indi üç ildən qalma köhnə balı yeyirdi. O, qayaların arasında boş qalmış pətəklərdən göyəm kimi qaralmış, üstü şəkər bağlamış balı əli ilə sıyırib çıxardırdı. Mauqlının yediyi bir də ağacların qabıqları altında yuva salmış sürfələr və eşşək arısının beçələri idi. Cəngəllikdə qalan ov heyvanları bir dəri idi, bir sümük. Bahirə gecədə onlardan üçünü parçalasa da, qarnı doymurdu. Ancaq yenə hər şeydən betəri suyun çatışmaması idi; Cəngəllik Xalqı suyu gec-gec içsə də, doyunca içir.

Uzun müddət davam etməkdə olan şiddətli isti, nəhayət, bütün suları sümürüb qurutdu, ətrafdakı çaylardan yalnız Vaynqan-qanın baş məcrasında ölü sahillərin arası ilə azca su axırdı. Dün-

yada yüz il və daha çox ömür süren vəhşi fil Xatxi, çayın lap ortasında, su azaldığından bayırda qalmış uzun göyümtül daş zolağı görəndə Sühl Qayasını tanıdı və dərhal xortumunu qaldırib, atasının əlli il qabaq etdiyi kimi qışqıraraq cəngəllikdə Su Barışığı elan elədi. Marallar, çöl donuzları, camışlar xırıltılı səslər çıxardaraq bu çağırışa qoşuldular, quzğun Cıl isə yer üzərində qanad çalaraq havada iri dairələr vurur, Barışiq xəbərini fiştırıqla, hayqırıqla cəngəlliyyə yayırdı.

Cəngəllik Qanununa görə, əgər Barışiq elan edilibsə, suvatda başqasını öldürən hər bir heyvan ölümlə cəzalandırılır. Ona görə ki, su, yeməkdən daha zəruridir. Əgər cəngəllikdə ov qıt olsa, heyvanlar birtəhər keçinə bilərlər, ancaq susuz dolanmaq olmaz, buna görə də hər yer quruyub, yalnız bir mənbə qalandı, Cəngəllik Xalqı oraya su içməyə gəldiyi müddətdə ov dayandırılır. Yaxşı günlərdə, onda ki su bol idi, Vaynqanqaya və ya başqa yerlərə su içməyə gedən heyvanları hər an ölüm təhlükəsi gözləyirdi və məhz bu təhlükə də gecə həyatının gözəlliyyini artırırdı. Bir yarpağı belə xışıldatmadan məharətlə çayın kənarına enmək, daşlara çırılıb şırıldayan, bütün başqa səsləri eşidilməz edən qıjov suların içərisinə dizə qədər girmək, hər dəqiqə baş qaldırıb çiyin üzərindən boyhana-boyhana su içmək, bütün əzələlərini gərgin saxlayaraq ilk sıçrayışa hazır olmaq, sonra isə üz-gözü yaş, qarnı dolu halda qumlu sahillə qaçaraq sürüyə qayıtməq, bununla da yoldaşlarını heyran etmək, – bütün bunları par-par parıldayan xirdaca hamar buynuzlu cavan marallar böyük sevinclə edirdilər, məhz buna görə edirdilər ki, təhlükə daim onları izləyirdi. Bahirə, yaxud Şirxan hər an onların üstünə atılıb parçalaya bilərdi. Lakin indi həyatla ölüm arasındakı bu oyun artıq bitmişdi, acıdan arıqlayıb əldən düşmüş Cəngəllik Xalqı suyu quruyub azalmış çayın kənarına gəlir, pələng və ayı marallarla, camışlarla, qabanlarla birlikdə bulanıq sudan içir, yerlərindən tərpənməyə taqətləri olmadıqından uzun müddət sahildə dayanıb dururdular.

Marallar, qabanlar bütün günü gəzib-dolaşır, özləri üçün quru ağac qabığından, ölüşkəmiş yarpaqdan daha yaxşı bir yem ta-

pa bilmirdilər. Camışlar artıq nə yatıb ağnamaq üçün göl, nə də qarınlarını doydurmaq üçün tər ot tapırdılar. İlanlar, təsadüfən sağ qalmış qurbağaları tutmaq ümidiłə cəngəlliyi tərk edib çayın qırğıına sürünmüşdülər. Onlar yaş daşlıara sarılıaraq sakitcə yatmışdılar, hətta özü üçün kök axtaran vəhşi donuz öz burnunu onlara toxunduranda belə tərpənmirdilər. Ovçu yırtıcılardan ən çeviyi olan Bahirə bütün çay tısbağalarını çıxdan yeyib qurtarmışdı, balıqlar isə suyun dərin yerlərində lilə yatmışdılar. Təkcə Sühl Qayası dayazlaşmış çayın sularından boylanaraq, uzun ilan tək qırılır, zəif ləpələr onun qızmar yanlarına toxunaraq çizildiyirdi. Mauqli də sərirləmək və başqaları ilə bir yerdə olmaq həvəsilə hər axşam həmin bu yerə gəlirdi. Uşağın düşmənlərin-dən ən çox ac olanı belə, yəqin ki, ona tamah salmazdı. Bədəni tüklə örtülü olmadığından Mauqli öz yoldaşlarından daha ariq, daha acinacaqlı görünürdü. Saçları günəşdən yanıb kəndir lifi rəngi almışdı; dərisinin altından görünən qabırğaları səbət çubuqlarını xatırladırdı; qupquru quruyub nazilmiş qolları, qıçları düyünlü ot zoğlarına oxşayırırdı. İməkləməkdən dizləri, dirsəkləri şışib yumrulanmışdı. Bununla belə, alnına dağılmış pirtlaşış saçları altından baxan gözleri aydın və sakit idi, çünki dostu və məsləhətçisi Bahirə ona tapşırılmışdı ki, bu ağır vaxtlarda sakit hərəkət etsin, ov ovlayarkən tələsməsin və heç vaxt, heç bir vəchlə əsəbiləşməsin.

— Bu saat pis vaxtdır, — deyə qara panter təndir kimi od saçan isti bir axşamçağı Mauqliyə müraciət etdi. — Ancaq bunlar hamisi keçib gedəcək, çətinini budur ki, biz axıra qədər dözüb sağ qala bilək. Qarnın doludurmu, Balaca Qardaş?

— Qarnım boş deyil, ancaq nə fayda?! Necə bilirsən, Bahirə, yağışlar bizi həmişəlikmi yaddan çıxardıb, daha heç vaxt qayıtmayacaq?

— Ağlılm kəsmir, belə olsun. Biz maxuanın çiçək açan çağlарını, quzu maralların tər otdan yeyib kökəldiyi günləri yenə görəcəyik. Gedək Sühl Qayasına, təzə xəbərlərə qulaq asaq. Min dalıma, Balaca Qardaş.

– Bu saat ağır şeylər gəzdirmək vaxtı deyil. Doğrudur, sənin-lə mən kök öküzə oxşamırıq, ancaq buna baxmayaraq, mən hələ ayaq üstə dayana bılırəm.

Bahirə özünün tükləri biz-biz dayanmış tozlu-torpaqlı böyrünə çəpəki nəzər salıb mirıldandı:

– Dünən gecə mən boyunduruğa qoşulu bir öküz parçalamışdım. O qədər zəifləmişəm ki, əgər boyunduruqsuz olsaydı, üzərinə atılmağa cürət eləməzdəm, vau!

Mauqli güldü:

– Hə, biz indi çox cürətli ovçularıq. Mən o dərəcədə qoçağam ki, sürfələri tutub yeyirəm.

Mauqli ilə Bahirə quruyub kövrəkləşmiş kolların arası ilə Vaynqanqanın sahilinə endiler. Suyu çekilməkdə olan çayın xırda-xırda qolları müxtəlif istiqamətlərdə bir-birilə kəsişərək krujevanı andırırdı.

– Bu su çox yaşaya bilməyəcək, – deyə Balu dostlarına yanaşdı. – Çayın o tayına bir baxın!

Xeyli aralıdakı dümdüz sahildə cod cəngəllik otları kökləri üzərində saralıb-solmuş, məhv olmuşdu. Çaya gəlib-gedən maralların, qabanların saldıqları çıçırlar sapsarı görünən düzənliyi orada-burada kəsir, hündür otların arasında tozlu dar dərələri xatırladırdı. Hələ erkən olmasına baxmayaraq, bütün çıçırlar çaya təref tələsən heyvanlarla dolu idi. Burunotu tək narın tozdan boğulan alaca məralların və onların quzularının xırıltılı öskürəyi eşidilirdi.

Vaynqanqanın yuxarısında, Su Barışığının hafizi olan Sühl Qayasının dövrəsində, çayın sakit-sakit burulduğu yerdə vəhşi fil Xatxi öz oğlanları ilə birlikdə dayanmışdı. Ayın işığında bozarmaqdə olan ariq fillər aramsız irəli-geri yırğalanırdılar. Bir qədər aşağıda cərgə-cərgə marallar, onlardan o tərəfə qabanlar, vəhşi camışlar dayanmışdır. Lap suyun kənarına qədər hündür ağaclarla örtülmüş digər sahil isə pələnglərin, canavarların, panterlərin, aylıların və başqa yırtıcıların məskəni idi.

– Doğrudan da, biz hamımız bir Qanuna tabeyik, – deyə Bahirə suya girdi və maralların, qabanların bir-birini çiyinləyərək

başlarını çaya əydiyi yerdə cərgələnən, toqquşan buynuzlara, sayıq-sayıq parıldayan gözlərə çəpəki nəzər saldı. O, bütün bədəni ilə çayın içərisinə uzanaraq əlavə etdi: – Qanı mənim qanımdan olanların hamısının ovu uğurlu olsun. – Sonra da bir böyrünü sudan çıxardaraq astadan mırıldandı: – Əgər, bu Qanun olmasaydı, yaxşı ov eləyə bilərdik.

Maralların həssas qulaqları bu axırıncı sözləri aldı və dərhal vahiməyə düşən heyvanların cərgəsindən həyəcanlı piçiltilar eşidildi:

– Barışığı! Barışığı yaddan çıxarmayın!

– Sakit, sakit olun! – deyə vəhşi fil Xatxi donıldandı. – Barışığ hələ davam edir, Bahirə. Bu saat ovdan damışmağın vaxtı deyil.

– Bunu mən bilməyəndə, kim biləcək? – deyə Bahirə sarı gözlərini çayyuxarı dolandıraraq cavab verdi. – Mən indi tısbagliları yeyirəm, qurbağa ovlayıram. Hhayya! Budaq çeynəməyi də öyrənsəydim lap yaxşı olardı!

– Biz da bunu çox arzu edərdik. Çox! – deyə maral quzularından biri mələdi. O, bu yaz doğulmuşdu, köhnə qaydaları xoşlamırdı.

Cəngəllik Xalqının bu qədər acınacaqlı vəziyyətdə olmasına baxmayaraq, hətta fil Xatxi belə istər-istəməz güldü, iliq suyun içərisində dirsəklərinə söykənərək uzanmış Mauqli isə bərkdən qəhqəhə çəkərək ayaqları ilə suyu köpükləndirdi.

Bahirə astadan mırıldandı:

– Yaxşı dedin, balaca buynuz! Barışiq qurtarandan sonra bu sözlər sənin xeyrinə olaraq nəzərə alınar.

Panter bunu deyib, diqqətlə qaranlığa baxdı ki, sonra quzu marala rast gələndə onu tanıya bilsin.

Danişiq yavaş-yavaş çayaşağı, çayyuxarı bütün suvata yayıldı. İtələşən, xoruldaşan donuzların bir-birindən sixlaşmayı, yer eləməyi xahiş etdikləri eşidilirdi; qumsal çaylarda dayanmış camışlar böyrüşərək öz aralarında söhbət edirdilər; marallar yem axtarmaqdan yorulub, əldən-ayaqdən düşdükleri barədə bir-birinə qəmli əhvalatlar nağıl edirdilər. Arabir onlar qarşı sahildəki

yırtıcı heyvanlara müraciət edərək bir şey soruşturdu, lakin al-dıqları cavablar fərəhli olmurdı. İsti cəngəllik küləyi isə qaya-ların, ağacların arasından gurlayaraq ötüb-keçir, toz-torpaqla birlidə şax-şəvəli qaldırıb suyun üzünə səpirdi.

– İnsanlar da cüt sürdükləri yerdə yixılıb ölürlər, – deyə ca-van bir maral mələdi. – Gün batandan qaranlıq düşənə kimi mən üçünü gözümlə gördüm. Onlar yerdə uzanıb hərəkətsiz qalmış-dılar, kəlləri də yanlarında dayanmışdı. Tezliklə biz də uzanıb bir daha ayağa qalxa bilməyəcəyik.

– Çayın suyu dünəndən bəri xeyli azalıb, – deyə Balu don-qlıldandı. – Ey Xatxi, sən ömründə heç indiki kimi quraqlıq gör-müsənmi?

– Keçib gedər, belə qalmaz, – deyə Xatxi suyu xortumu ilə götürüb belinə çiləyərək cavab verdi.

– Bizdə birisi var, o, uzun müddət tablaşa bilməyəcəkdir, – deyə Balu çox sevdiyi uşağa tərəf baxdı.

– Məni deyirsən? – Mauqli hiddətlə qışqıraraq dikəlib suyun içində oturdu. – Mən lütəm, sümüklərimin üstü uzun tüklərlə ör-tülü deyil. Amma, bax, sənin dərini soysayırlar, Balu...

Xatxi elə güldü ki, bütün bədəni silkələndi, Balu isə sərt-sərt:

– Körpə, – dedi, – müəllimlə bu cür danışmaq yaramaz. Məni hələ indiyə qədər heç kəs dərisiz görməyib.

– Yox, mən sənin xətrinə dəymək üçün demirdim, Balu. Elə təkcə onu demək istəyirdim ki, biz ikimiz də hind qozuna oxşa-yırıq, ancaq sən qabıqlısına bənzəyirsin, mən qabıqsızına. Əgər sənin qonur qabığını...

Mauqli bardaş qurub oturmuşdu. O, öz fikrini izah edərkən adəti üzrə barmağını ağızından çıxartırdı. Elə bu vaxt Bahirə yumşaq pəncəsini uzadaraq onu arxası üstə suya yıxdı.

Uşaq, ağız-burnuna dolan suyu finxıra-finxıra qalxıb oturan-da isə qara panter:

– Bu nə sözlərdir danışırsan? – deyə onu məzəmmətlədi. – Gah deyirsən Balunun dərisini soymaqla lazımdır, gah onu hind qozuna oxşadırsan. Bax, elə etmə ki, hind qozunun elədiyini o da sənin başına gətirsin!

Bu cəngəllikdə ən qədim zarafatlardan biri idi, lakin yenə də bir anlıq özünü unudan Mauqli soruşdu:

— Nə gətirər?

— Başını əzər, — deyə Bahirə sakitcə cavab verib onu yenidən suya yıxdı.

Mauqli üçüncü dəfə suya batıb-çıxandan sonra ayı dedi:

— Müəllimə gülmək yaxşı deyil.

— Yaxşı deyil! Bəs, siz ondan nə gözləyirsiniz? Bu lüt körpə meşədə ora-bura gəzib keçmişin yaxşı ovçusunu meymun kimi lağa qoyur, hələ desən, əylənmək xatırınə onun bığlarından da tutub dartır.

Bu, öskürə-öskürə çaya tərəf enən topal pələng Şirxan idi. O, bir qədər ayaq saxlayıb, o tayda maralların arasında başlanan çaxnaşmaya ləzzətlə tamaşa etdi, sonra dördkünc başını suya tərəf əyərək yalaya-yalaya mırıldanmağa başladı:

— Cəngəllik indi etcə küçüklərin məskəni olub! Bir mənə bax, görüm, insan balası!

Mauqli başını qaldırıb ona baxdı. Daha doğrusu, gözlərini cürətlə onun gözlərinə zillədi, bir dəqiqə keçmədi ki, Şirxan narahat halda başını yana döndərdi.

“İnsan balası, insan balası”! — deyə pələng suyu yalamaqda davam edərək mırıldandı, — o, nə insandır, nə də canavar, o, qorxu bilmir. Deyəssən, gələn yay mən su içmək istəyəndə ondan icazə almalı olacağam! Oho!

Bahirə pələngin gözlərinə diqqətlə baxaraq:

— Kim bilir, — dedi, — bəlkə də belə oldu... — Fu, Şirxan! Bu nə murdarçılıqdır yenə buraya gətirdin?

Topal pələng başını yarıya qədər suya soxdu, tutqun rəngli yağı zolaqları çayın üzü ilə aşağı axmağa başladı.

— Bir saat bundan qabaq mən adam parçalamışam, — deyə Şirxan həyasız-həyasız cavab verdi.

O, astadan mırıldana-mırıldana, donquldana-donquldana suyu yalamaqda davam edirdi.

Cərgə-cərgə dayanmış heyvanlar onun sözlərini eşidincə diksinərək tərpəşdilər. Onların arasında başlanan piçiltilar getgedə güclənərək qışqırığa çevrildi:

– O, insan öldürmüştür! İnsan öldürmüştür.

Hamının gözü Xatxiyə dikildi, lakin o, elə bil heç nə eşitmirdi. Vəhşi fil heç vaxt tələsmir, elə buna görədir ki, o qədər çox yaşayır.

– Belə bir vaxtda insan öldürmək?! Məgər cəngəllikkən başqa ov tapılmır? – deyə Bahirə murdarlanmış sudan kənara çıxdı və pişik kimi pəncələrini bir-bir silkib təmizləməyə başladı.

– Mən onu yemək üçün yox, elə-bələ, kefim istədiyi üçün öldürdüm.

Qorxuya düşmüş heyvanların arasında yenə də narazı səslər ucaldı. Bu vaxt Xatxinin diqqətli ağ gözləri sərt bir ifadə alaraq Şirxana zilləndi.

– Kefim istədiyi üçün öldürdüm... – deyə Şirxan səsini uzadı. – İndi isə buraya yanğımı söndürməyə və yuyunub təmizlənməyə gəlmışəm. Kim mənə bunu qadağan edə bilər?

Bahirənin beli şiddətli küləkdən əyilən bambuk ağacı kimi büküldü, lakin Xatxi sakitcə xortumunu yuxarı qaldırdı:

– Sən insani ona görə öldürmüsən ki, kefin belə istəyib?
– deyə soruşdu.

O, söz soruşanda cavab verməmək olmazdı.

– Hə, buna mənim haqqım var idi – gecə mənim ixtiyarında idi, sən ki bunu bilsən, ey Xatxi, – Şirxan bu sözləri, demək olar ki, nəzakətlə söylədi.

– Hə, mən bilirom, – deyə Xatxi cavab verdi və bir qədər susduqdan sonra soruşdu: – Sudan doydunmu?

– Bu gecəlik, hə.

– Onda çıx get. Su içmək üçündür, murdarlamaq üçün deyil. Topal pələngdən başqa, heç kim belə vaxtda, bizim hamımızın – həm insanın, həm də Cəngəllik Xalqının birlikdə zillət çəkdiyi bir zamanda, öz ixtiyarından dəm vurmazdı. Təmiz də olsan, çirkli də olsan – çıx get öz mağarana, Şirxan.

Axırıncı sözlər gümüş şeypur tək gurladı və dərhal Xatxinin üç oğlu silkələrək yarım addım irəliyə çıxdı. Lakin buna ehtiyac yox idi. Şirxan oğrun-oğrun sivişib getdi, hətta mırıldanmağa belə cürət etmədi, çünki hamiya məlum olan bir şeyi o da bilirdi: bərkə düşəndə cəngəllikdə ağa ancaq Xatxidir.

Mauqli Bahirənin qulağına piçıldıdı:

– Şirxanın dediyi o nə ixtiyardır? İnsanı öldürmək həmişə eyibdir. Qanunda belə deyilir. Nə üçün Xatxi deyir ki...

– Onun özündən soruş. Mən bilmirəm, Balaca Qardaş. Belə bir ixtiyarın olub-olmadığını deyə bilmərəm, ancaq Xatxi olmasayıdı, mən bu Topal Qəssabın dərsini verərdim. İnsanı öldürüb o saat da Sülh Qayasına gəlir, hələ bir üstəlik öyünür də, belə bir hərəkət ancaq çaqqala layiqdir! Bundan başqa, o, təmiz suyu da murdarladı.

Mauqli cəsarətini toplamaq üçün bir dəqiqə gözlədi, çünki cəngəllikdə birbaş Xatxiyə müraciət etməyə hamı qorxur. Sonra bərkdən qışqırdı:

– Şirxan hansı ixtiyarından danışındı, ey Xatxi?

Hər iki sahildən səslər ucalıb Mauqlının sözlərini təkrar etdi. Çünki Cəngəllik Xalqı ümumiyyətlə hər şeylə maraqlanır, indi isə hamının gözləri qarşısında elə bir əhvalat olmuşdu ki, onu heç kim başa düşə bilməmişdi, bunu yalnız Balu anlamış və çox mənalı bir görkəm almışdı.

– Bu qədim bir əhvalatdır, – deyə Xatxi cavab verdi, – onun tarixi cəngəlliyyin yarandığı gündən çox-çox qabaqdır. Orada, sahillərdə, sakit olun, mən sizə məsələni nağıl elərəm.

Camışlar, qabanlar, bir-iki dəqiqə müddətində bir-birini ciyinlədirirlər, sıxışdırırlar, sonra isə hər tərəfdən sürü başçılarının səsləri eşidildi:

– Biz gözləyirik, ey Xatxi!

Xatxi irəli addımlayıb, Sülh Qayasının yanında dizinə qədər çıxan suyun ortasında dayandı. Arıqlamasına, dərisinin qırış-qırış olmasına, ön dişlərinin qaralmasına baxmayaraq, o saat məlum olurdu ki, cəngəlliyyin ağası məhz odur.

– Mənim balalarım, – deyə vəhşi fil sözə başladı, – siz özünüz bilirsiniz ki, dünyada hamidan çox qorxduğunuz məxluq insandır.

O tay-bu taydan onun sözünü təsdiq edən asta səslər eşidildi.

Bahirə dedi:

– Bu sənə aiddir, Balaca Qardaş.

– Mənə? Mən Azad Xalqın ovçusuyam, özüm də Sürüdə-nəm, – deyə Mauqli cavab verdi. – İnsanlardan mənə nə?

– Ancaq bilirsinizmi ki, siz insandan nə üçün qorxursunuz? – deyə Xatxi sözünə davam etdi. – Səbəbi budur: heç kəsin yadına gəlməyən çox uzaq keçmişdə, Cəngəlliyyin təzə yarandığı vaxtlarda biz hamımız bir yerdə otlayırmışq, heç kəs heç kəsdən qorxmırmuş. O vaxtlar quraqlıq olmurmuş, yarpaqlar, çiçəklər və meyvələr ağaclarда eyni vaxtda açıb yetişərmiş. Bizim də yediyimiz yarpaq, çiçək, meyvə, bir də ki ağaç qabığı və ot olarmış.

– Mən çox şadam ki, anadan o vaxt doğulmamışam! – deyə Bahirə dilləndi. – Ağacların qabığıancaq caynaqları itiləmək üçün yaxşıdır.

– Cəngəlliyyin Ağası isə fillerin ulu babası Txa imiş. O, cəngəlliyi öz xortumu ilə suların dərinliklərindən çıxarmış, dişlərilə şumladığı yerlərdən çaylar axmış, ayaqlarını qoyduğu yerlərdə göllər əmələ gəlmış, xortumunu səsləndirəndə isə ağaclar bitmişdir. Txa cəngəlliyi belə yaratmışdır, elə belə də mənə nağıl ediblər.

– Görünür, bu nağıl ağızdan-ağıza keçməklə heç də qısalma-mışdır, – deyə Bahirə piçildədi.

Mauqli ağızını əli ilə tutub piqqıldı.

– O vaxtlar nə qarğıdalı varmış, nə yemiş, nə şəkər qamışı, nə istiot, nə də sizdən hər birlinizin görmüş olduğu xırda-xırda daxmalar. Cəngəllik Xalqı meşələrdə bir tayfa kimi mehriban yaşayırmışlar, insanın nə olduğunu bilmirmişlər. Otlaq yerlərinin çox olmasına baxmayaraq, tezliklə heyvanlar yem üstündə bir-birilə savaşmağa başlayırlar, get-gedə tənbəlləşirlər. Onlardan hər biri istəyirmiş ki, yatdığı, dincəldiyi yerlərdə otlasın. Bəzən yaz vaxtı yaxşı yağıntı olanda biz də belə edirik. İlk fil Txanın işləri çox imiş. O, yeni-yeni cəngəlliklər yaradır, çaylar

salırmış. Hər şeyi özü eləməyə macalı olmurmuş, buna görə də İlk Pələngi cəngəlliyyə hökmran və münsif təyin edir, bir mübahisə olanda Cəngəllik Xalqı onun yanına gəlirmiş. O zamanlar İlk Pələng də hamı ilə birlikdə meyvə və ot yeyirmiş. Boyca mən boyda imiş. Həm də çox qəşəng imiş. Sarı sarmaşıq çiçəkləri kimi, başdan-ayağa sapsarı imiş. Cəngəlliyyin təzəcə yaranlığı o qədim, o gözəl zamanda pələngin dərisində nə zolaq varmış, nə də xal. Bütün Cəngəllik Xalqı qorxmadan onun yanına gəlirmiş və pələngin dediyi söz hamı üçün qanun olurmuş. Unutmayın ki, o vaxtlar biz hamımız bir xalq imişik.

Bununla belə, bir gecə otlaq üstündə iki maralın arasında mübahisə olur. Bu cür mübahisələri siz indi buynuzlarınız və qabaq ayaqlarınızın köməyilə həll edirsiniz. Danışırlar ki, hər iki maral gül-ciçəyin arasında uzanmış İlk Pələngin yanına gəlir. Marallardan biri onu buynuzuyla itələyir. Bu vaxt İlk Pələng bütün cəngəlliklər üzərində hökmran olduğunu unudaraq maralın üstünə atılır və onun boynunu sindirir.

Həmin gecəyə qədər bizlərdən heç birimiz ölüm nə olduğunu bilmirmişik. Nə etdiyini anlayan İlk Pələng qanın iyindən başını itirərək şimala, bataqlığa qaçı, biz isə münsifsiz qalaraq bir-birimizlə dalaşmağa, döyüşməyə başlayırıq. Txa səs-küyü eşidib yanımıza gəlir. Birimiz bir söz deyir, o birimiz başqa söz, hərənin ağızından bir avaz çıxır. Elə bu zaman Txa çiçəklər arasındaki öldürülmüş maralı görüb, qatilin kim olduğunu xəbər alır, amma biz cavab verə bilmirik. Çünkü qanın iyindən hamımız, indi olduğu kimi, şüurumuzu itiribmişik. Cəngəllikdə özümüzü ora-bura toxuyaraq qaçı, firlanır, qışqırır və hey başımızı tərpədirmişik. Onda Txa ağacların alçaq budaqlarına və cəngəlliklərdəki sarmaşıqlara əmr edir, maralın qatilini nişanlaşınlar ki, İlk Fil onu tanıya bilsin.

Txa soruşur:

“Kim Cəngəllikdə ağa olmaq istəyir?”

Ağacların budaqlarında yaşayan Boz Meymun böyürdən çıxıb qışqırır:

“Mən Cəngəllikdə ağa olmaq istəyirəm”.

Txa istehza ilə gülümsünüb cavab verir:

– “Yaxşı, qoy elə olsun!” – Sonra da acıqlı-acıqlı uzaqlaşır gedir.

Balalarım, siz Boz Meymunu tanıyırsınız. Elə o vaxtlar da indiki kimiymiş. Əvvəlcə özünü ağıllı göstərir, bir dəqiqədən sonra isə başlayır qaşınmağa, budaqlarda atılıb-düşməyə. Txa geri qayıdanda görür ki, Boz Meymun başısağdı sallanıb, ağacın altında toplaşanlara lağ edir, onları acıqlandırır, yerdəki heyvanlar da ona sataşırlar. Beləliklə, cəngəllikdə Qanun məhv olmuşdur, yalnız boş laqqırtı, mənasız sözlər qalmışdır.

Belə olduqdə Txa bizim hamımızı bir yerə toplayıb deyir:

“Sizin birinci Ağanız cəngəlliyyə Ölümü getirdi, ikinci Ağanız da – Rüsvayçılığı. İndi isə Qanun vermək lazımdır, həm də elə bir Qanun ki, onu pozmağa cürət etməyəsiniz. İndi siz Qorxunu dərk edəcəksiniz, onu gördükdən sonra başa düşəcəksiniz ki, sizin ağanız odur, qalan şey öz yerini alacaqdır.

Onda biz, Cəngəllik Xalqı soruşuruq:

“Qorxu nə deməkdir?”

Txa cavab verir:

“Axtarın, taparsınız”.

Bundan sonra biz bütün cəngəlliyyi eninə, uzununa gəzib, Qorxunu axtarıraq. Cox keçmir ki, camışlar...

– Uf! – deyə qumsal sahildən camışların başçısı Mesanın səsi eşidildi.

– Bəli, Mesa, camışlar! Onlar xəbər gətirirlər ki, Qorxu cəngəllikdəki kahalardan birində oturub, özünün də bədəni tüklə örtülü deyildir, dal ayaqları üstündə gəzir. Bunu eşidəndə biz hamımız camış naxırının ardınca həmin kahanın olduğu yerə gedib görürük ki, Qorxu girəcəkdə dayanıb. Bəli, camışların nağıl etdikləri kimi, bədəni tüksüzdür, həm də dal ayaqları üstündə yeriyr. Bizi görcək qışqırır və onun səsi indi hamımıza məlum olan bir qorxunu bizim ürəyimizə salır – o dəqiqə dönüb, bir-birimizi tapdalaya-tapdalaya, yaralaya-yaralaya qaçıraq. Həmin

gecə Cəngəllik Xalqı, həmişəki adətin əksinə olaraq, birlikdə yatıb dincəlmir, tayfalar ayrılır – donuzlar donuzlarla, marallar marallarla buynuz-buynuza, dırnaq-dırnağa gecəleyirlər. Hər kəs özünükülərlə birlikdə bütün gecəni qorxudan tır-tır əsir.

Yalnız İlk Pələng bizim yanımızda yox idi, o hələ də şimal-dakı bataqlıqlarda gizlənirdi, mağarada qəribə bir məxluq görmüş olduğumuzu eşidəndə deyir:

“Mən onun yanına gedib boynunu sindiracağam”.

O, bütün gecəni, mağaraya çatana qədər qaçır. Lakin bu vaxt Txanın əmrini xatırlayan ağaclar, sarısaq budaqlarını aşağıya sallayırlar, barmaqlarını qaçmaqdə olan pələngin belinə, böyürlərinə, alına, çənəsinə çəkərək yol uzunu onu nişanlayırlar. Onun sarı dərisi üzərində, sarısaqların toxunduqları yerlərdə xallar, yaxud zolaqlar qalır. Həmin xallar, zolaqlar onun nəslindən olanların dərisində hələ də var! O, mağaraya yaxınlaşanda Tüksüz Qorxu əlini irəli uzadaraq onu “Gecə gələn Zolaqlı” adlandırır. İlk Pələng isə Tüksüzdən qorxaraq dönüb nərə çəkə-çəkə yenidən bataqlığa qaçır.

Nağılin bu yerində Mauqli çənəsini suya salaraq astadan güldü.

– ...Elə bərkdən nərə çəkirmiş ki, Txa onun səsini eşidib soruşur:

“Nə üçün belə nərildəyirsən?”.

İlk Pələng başını onda yenicə yaranmış olan, indi isə bu qədər qədim olan göyə tərəf qaldırıb deyir:

“Ey Txa, qaytar mənim hökmranlığını! Mən bütün cəngəllikdə rüsvay oldum. Tüksüzdən qorxub qaçıdım, o məni biabırçı bir adla adlandırdı”.

Txa soruşur:

“Nə üçün?”

“Ona görə ki, mənim bataqlıqda üst-başına palçıq suvaşıb”, – deyə İlk Pələng cavab verir.

Txa deyir:

“Suda çım, sonra yaş otların üstündə ağna, eşələn, əgər bu, doğrudan da, palçıqdırsa, onda, əlbəttə, gedər”.

İlk Pələng də hey çimir, otların içərisinə girib ağnayıır, yuvarlanır, özünü ora-bura sürtür, bütün cəngəllik başına dolanır, ancaq dərisindəki zolaqların biri də getmir. Txa ona baxıb gülür. Onda İlk Pələng soruşur:

“Mən nə etmişəm, nə üçün bu iş mənim başıma gəldi?”

Txa cavab verir:

“Sən maralı parçaladın, bununla da Ölümü cəngəlliyyə burax-dın. Qorxu da onunla birlikdə gəldi. Buna görə də Cəngəllik Xalqları bir-birlərindən çəkinirlər və eləcə də sən özün Tüksüz-dən qorxursan”.

İlk Pələng deyir:

“Onlar məndən qorxmazlar, çünki mən onları çoxdan tanıyıram”.

“Onda, get bax”, – deyə Txa cavab verir.

Belə olduqda, İlk Pələng cəngəllikkdə ora-bura qaçaraq maralıları, qabanları, oxlu kirpiləri – Cəngəlliyyin bütün Xalqlarını ucadan səsləməyə başayır. Ancaq gələn olmur, onların hamısı Pələngdən, öz keçmiş hakimlərindən qaçıır, çünki indi ondan qorxurmuş.

Bunu gördükdə İlk Pələng qayıdır Txanın yanına gəlir. O, artıq qürurunu itirmişdi; başını yerə çırpıraq, bütün pəncələri ilə torpağı eşə-eşə nərildəyir:

“Yadına düşsün ki, mən bir zamanlar bütün Cəngəlliyyin Hökmdarı idim! Məni unutma, ey Txa! Qoy, mənim balalarım həmişə xatırlarında saxlasınlar ki, vaxtilə mən nə qorxu bilmisəm, nə də xəcalət çəkmişəm!”

Txa deyir:

“Mən bunu edərəm, ona görə ki, biz ikimiz cəngəlliyyin necə yarandığının şahidi olmuşuq. İndi bir gecə sən və balaların yenə də maralı öldürdüyündən əvvəlki kimi olacaqsınız. Yalnız bu gecə sən Tüksüzə –onun adı İnsandır – rast gəlsən, qorxmaya-caqsan. Əksinə, o səndən və sənin balalarından qorxacaqdır, guya ki, cəngəllikkdə ağa və hakim yenə də sizsiniz. Onun üçün vahiməli olan həmin gecədə sən ona qarşı rəhmli ol, çünki Qorxunun nə demək olduğunu sən indi artıq bilirsən”.

Bunu eşidən İlk Pələng cavab verir:

“Yaxşı, mən razıyam”.

Ancaq ürəyinin yanğını söndürmək üçün çayın kənarına gəlir, böyürlərindəki zolaqları suda gördükdə Tüksüzün ona vermiş olduğu adı xatırlayaraq qəzəblənir. Düz bir il bataqlıqda yaşıyb, Txanın öz vədini yerinə yetirməsini gözləyir. Parlaq Çaqqal (axşamdan doğan ulduz) cəngəllik üzərində yüksələndə pələng hiss edir ki, ona vəd olunan gecə gəlib çatmışdır. Bataqlıqdan çıxıb birbaş Tüksüzün yaşadığı mağaraya gedir. Ora çatanda, İlk Fil necə vəd etmişdi, elə də olur. Tüksüz onu görçək qarşısında üzüstə yerə sərilir. İlk Pələng isə onun üstünə atılıb belini sindirir, elə bilir ki, cəngəllikdə daha başqa Tüksüzlər yoxdur və o, Qorxunu öldürmüdüdür. İlk Pələng, öz ovunu iyliyərkən şimal meşələrindən gələn Txanın ayaq səslərini eşidir. Çox keçmir ki, İlk Filin, bax, bu indi eşitdiyimiz səsə oxşayan nərəsi ucalır.

Bu vaxt göy gurultusu, quruyub cedar-cadar olmuş təpələrə yayılaraq əks-səda verdi, lakin yağış yağmadı. Yalnız uzaqdakı dağlardan o tərəfdə bir an şəfəq parlayıb göyü işıqlanırdı.

Xatxi sözünə davam edərək dedi:

– Bax, həmin bu səsi eşidir.

“Sənin rəhmin budurmu?” – deyə bu səs ondan soruşur.

İlk Pələng yalmanıb cavab verir:

“Nə olub ki? Mən ancaq Qorxunu öldürmişəm”.

Onda Txa deyir:

“Ey kor sərsəri! Sən Ölümün ayaqlarını açıb onu azad etdin, indi nə qədər ki sağsan, Ölüm sənin ardınca gəzərək səni hər addımda izləyəcəkdir. Sən insana başqasını öldürməyi öyrətdin!”

İlk Pələng pəncələrini öz qurbanının üstünə qoyaraq deyir:

“Bu da indi o maral kimidir. Daha Qorxu yoxdur. Mən yenə də Cəngəllik Xalqlarının hakimi olacağam”.

Txa cavab verir:

“Cəngəllik Xalqları bir daha heç vaxt sənin yanına gəlməyəcəklər. Heç vaxt onların yolu sənin yolunla kəsişməyəcəkdir.

Onlar bir də bundan sonra nə səninlə bir yerdə yatacaq, nə sənin ardınca gedəcək, nə sənin mağaran yaxınlığında otlayacaqlar. Yalnız Qorxu hər yerdə sənin dalınca gəzəcək və istədiyi zaman sənə elə bir silahla zərbə endirəcəkdir ki, sən bu silahın nədən ibarət olduğunu görməyəcəksən. O elə edəcəkdir ki, yer sənin ayaqların altında yarılib parçalanacaq, sarmaşıqlar boynuna dolanacaq, ağaclar öz hündür gövdələri ilə səni əhatəyə alıb yolu kəsəcək, sıçrayıb aradan çıxmaga imkan verməyəcəkdir. Axırda isə sənin dərini soyub öz balalarını isindirmək üçün onları üstünə örtəcəkdir. Sən onunla amansız oldun, o da sənə aman verməyəcəkdir”.

İlk Pələng çox cürətli idi, çünkü onun gecəsi hələ qurtarmamışdı, odur ki deyir:

“Txanın vədi öz gücündə qalır. O məni gecəmi əlimdən almaz, elə deyilmi?”.

Txa cavab verir:

“Sənin gecən öz ixtiyarında qalır, sözüm sözdür, ancaq sən bunun əvəzini verməli olacaqsan. Sən başqasını öldürməyi insana öyrətdin, o isə hər şeyi tez götürür”.

İlk Pələng cavab verir:

“Budur, o mənim pəncələrim altındadır, beli sinmişdir. Büttün Cəngəliyyə xəbər yay, qoy hamı bilsin ki, mən Qorxunu öldürmişəm”.

Burada Txa gülüb deyir:

“Onlar çoxdurlar, sən onlardan ancaq birini öldürmüsən, xəbəri də cəngəlliyyə özün yayarsan, çünkü sənin gecən artıq sona yetdi!”

Beləliklə, səhər olur. Mağaradan başqa bir Tüksüz çıxır, cığırda öldürilmiş həmcinsini və onun üstündə dayanmış pələngi görçək yerdən ucu iti bir dəyənək qapır...

– İndi, onlar həmişə bu cür iti şeylər tolazlayırlar, – deyə kirpi Sahi oxlarını şaqqlıdada-şaqqlıdada çaya tərəf enir. Hondlar¹ Sahinin ətini ən ləzzətli yemək hesab edirlər, onlar oxlu kirpini Ho – İqu adlandırırlar. Buna görə də o, hondların amansız balta-

¹ H ond l a r – Hindistanın ən qədim xalqlarından biridir.

ları haqqında bəzi şeylər bilirdi. Meşənin açıq yerlərində ardınca atılan bu baltanın havada parıldayaraq cırçırama kimi uçduğunu dəfələrlə görmüşdü.

— Bu tələ kalafaların dibinə sancılan ucu şış payalardan idi, — deyə Xatxi sözünə davam etdi. — Tüksüz həmin payanı elə atır ki, gəlib İlk Pələngin düz böyrünə sancılır. Txa necə demişdi, elə də olur. İlk Pələng payanı birtəhər çıxardana kimi nərə çəkə-çəkə meşədə o tərəf-bu tərəfə qaçıır, cəngəllikdə hamı başa düşür ki, Tüksüz istədiyi hər hansı bir heyvanı uzaqdan da yaralaya bilər. Buna görə də ondan daha bərk qorxmağa başlayırlar. Beləliklə, İlk Pələng başqalarını öldürməyi Tüksüzə öyrədir. İndi, bütün bizə nə qədər ziyan verdiyini siz özünüz yaxşı bilirsiniz. Tüksüz bizim xalqları hər vasitə ilə öldürür, həm kəməndlə, həm tələ ilə, həm gizlində qurulmuş duzaqla, həm ağ dumandan çıxıb üstümüzə gələn sancan çibinlə (Xatxi gülləni nəzərdə tuturdu), həm də bizi meşədən qaçmağa məcbur edən Qırmızı Çiçəklə. Ancaq yenə də ildə bir gecə, Txanın vəd etdiyi kimi, Tüksüz, pələngdən qorxur. Onun İlk Pələngi rüsvay etdiyini yadlarında saxlayan pələnglər həmin gecə ona harada rast gəldilər, oradaca öldürürlər.

İndi Qorxu cəngəllikdə gecə-gündüz sərbəst gözir. Özləri üçün bütün bunların nə qədər əhəmiyyətli olduğunu fikirləşən marallar:

— Axı! Ao! — deyə dərinəndən ah çəkdilər.

— Yalnız indiki kimi Böyük Qorxu başımızın üstünü alanda biz Cəngəllikdə bütün xırda qorxuları unudub, bax, beləcə bir yerə toplaşırıq.

Mauqli soruşdu:

— İnsan ancaq bir gecəmi pələngdən qorxur?

— Ancaq bir gecə, — deyə Xatxi cavab verdi.

— Bəs, axı mən... bəs, axı biz... Axı cəngəllikdə hamı bilir ki, Şirxan ayda iki dəfə, üç dəfə adam öldürür.

— Bu, doğrudur. Ancaq belə hallarda o, insanın üstünə arxadan sıçrayır və özü də ona hücum edən zaman başını yana çevi-

rir, çünki qorxur. Əgər bu vaxt insan pələngin gözünün içində baxsa, pələng dərhal qaçar. Ancaq öz gecəsində o, kəndə açıq-ashkar da girir, evlərin arasında gəzir, başını qapılardan içəri soxur, insanlar onun qarşısında diz çökür, pələng də bu vaxt kefi istədiyi adamı parçalayır. Ancaq həmin gecə o, bir nəfər öldürür.

– Mauqli suyun içərisində bir böyrü üstündən o biri böyrü üstünə çevrilərək öz-özünə dedi:

“Aha! İndi mən başa düşürəm ki, nə üçün Şirxan o vaxt mənim ona baxmağımı isteyirdi. Ancaq bunun ona köməyi olmadı, o, gözlərimə baxa bilmədi, mən... mən əlbəttə, onun qarşısında diz çökmədim. Axı, mən insan deyiləm, mən Azad Xalqdanam”.

Bahirənin boğuq mırıltısı eşidildi:

– Hm-m! Pələng öz gecəsinin haçan gəlib çatdığını bilirmi?

– Yox, Parlaq Çapqal gecə dumanından çıxana qədər bilmir. Həmin gecə bəzən yay fəslinə, quraqlıq vaxtlara, bəzən də qışa, yağışlar yağan çağlara düşür. Əgər İlk Pələng o vaxt elə etməsəydi, belə şeylər olmazdı, bizim heç birimiz də Qorxu nə olduğunu bilməzdik.

Marallar qəmli-qəmli ah çəkdilər, Bahirə isə hiyləgər bir tərzdə gülümşündü.

– İnsanlar bilirlər bu... nağılı? – deyə o soruşdu.

– Bunu pələnglərdən və bir də Txanın övladları olan biz fillərdən başqa heç kim bilmir. İndi də siz, ey bu sahillərdə toplaşanlar, həmin əhvalati eșitdiniz. Daha mənim sizə deyəsi bir sözüm qalmır.

Bundan sonra Xatxi, daha danışmaq istəmədiyinə işarə olaraq xortumunu suyun içərisinə saldı.

Mauqli Baluya müraciət edərək soruşdu:

– Bəs, nə üçün... nə üçün İlk Pələng ot, meyvə, yarpaq yeməyi tərgitdi. Axı o, maralın ancaq boynunu sindirmişdi, onu yeməmişdi? Təzə qanın tamına baxmağa onu nə məcbur edirdi?

– Ağaclar, sarماşıqlar, onu qarğıyıb, Balaca Qardaş, bundan sonra da onun dərisi indi gördüyüümüz kimi, zolaq – zolaq olmuşdur. Pələng onların meyvəsini, yarpağını daha heç vaxt yeməzdi. Həmin

vaxtdan bəri o, həmişə marallardan, camışlardan və otyeyən bütün başqa heyvanlardan intiqam alır, – deyə Balu cavab verdi.

– Demək, bu nağılı sən də bilirsən? Hə? Nə üçün bəs mən bunu indiyə qədər eşitməmişəm?

– Ona görə ki, cəngəllikdə belə nağıllar olduqca çoxdur. Onları danışmaqla qurtarmaz. Qulağımı burax, Balaca Qardaş!

ÇƏNGƏLLİYİN HÜCUMU

Sizin, əlbəttə, yadınızdadır ki, Mauqli Şirxanın dərisini Şura Qayasına mixladiqdan sonra Sion Sürüsündə qalan bütün canavarlara bildirdi ki, həmin gündən o, cəngəllikdə ova təkbaşına çıxacaqdır. Ana Canavarın dörd balası isə onunla birlikdə ov edəcəklərinə söz verdilər. Lakin həyat tərzini dəyişmək, xüsusən cəngəllikdə, o qədər də asan iş deyildir. Sürüdəki canavarların hərəsi bir yana qaçıb dağılandan sonra, Mauqli əvvəl-əvvəl öz doğma mağarasına gedib, bütün günü və gecəni yatdı. Oyanıldıqdan sonra isə Ata Canavarla, Ana Canavarla söhbət elədi, adamların içərisində olarkən başına gələn əhvalatlardan qurdların anlaya biləcəyi nə vardi, hamısını onlara danışdı. Mauqli Şirxanın dərisini soyduğu bıçağı onların qarşısında oynadarkən canavarlar polad tiyənin səhər günəşində necə parıldadığını görüb dedilər ki, Mauqli, doğrudan da, bəzi şeyləri öyrənibdir. Bu vaxt Balu onların söhbətlərinə qulaq asmaq üçün təpənin başına dırmaşmışdı, Bahirə isə Mauqlinin pələenglə necə məharətlə vuruşduğunu düşünərək sevincindən qasındı.

Günəş artıq çoxdan doğmuşdu, lakin heç kim yatmayıağlına belə göturmirdi. Ana Canavar arabir başını yuxarı qaldıraraq havanı qoxulayır, Şura Qayasına sərilmüş pələng dərisinin iyini duyub həzz alındı.

Mauqli söhbətinin sonunda dedi:

– Əgər, Akela ilə Boz Qardaş olmasayırlar, mən heç nə edə bilməzdim. Ana Canavar, kaş sən, boz camışların qobuyla necə

sel kimi axışdığını, adamlar məni daşa basanda kəllərin kəndin darvazasından içəri necə soxulduğunu görəydin!

— Mən bunu görmədiyimə çox şadam, — deyə Ana Canavar sərt — sərt cavab verdi. — Mən öz balalarımın çäqqal kimi orabura qovulmasına dözməzdəm, belə şeylərə adət eləməmişəm. Bunun üçün insan sürüsünə divan tutardım, təkcə sənə süd verib yedizdirən qadına rəhm edərdim. Bəli, ancaq ona rəhm edərdim.

— Sakit ol, sakit ol, Rakşa! — deyə Ata Canavar tənbəl — tənbəl dilləndi. — Bizim Bala Qurbağa yenə də öz yanımıza qayıdıbdır, həm də elə ağıllanıb ki, gərək doğma atası belə onun dabanlarını yalasıń. Başda bir çapıq az olmasının, yaxud çox olmasının nə fərqi var. Burax getsin, insanla işin olmasın.

Uzaqdan Balu ilə Bahirənin səsi əks-səda kimi eşidildi:

— İnsanla işin olmasın!

Mauqli başını Ana Canavarın böyrünə qoyub, razı halda gülümsündü və dedi ki, o da bundan sonra insanların nə üzünü görmək istəyir, nə səsini eşitmək, nə də ki iyini almaq.

Akela bir qulağını şəkləyərək dedi:

— Balaca Qardaş, bəlkə birdən insanlar səndən əl çəkmədi-lər, onda necə olsun?

— Biz beş qardaşıq, — deyə Boz Qardaş dişlərini şaqquıldada-raq, oturanların hamısını gözdən keçirtdi.

— Biz də ovda iştirak edə bilərdik, — deyə Bahirə quyruğunu tərpədə-tərpədə və Baluya baxa-baxa ucadan səsləndi. — Ancaq indi insanın haqqında fikirləşməyin nə mənası var, Akela?

— Bu mənası var ki, — deyə yalquzaq cavab verdi, — o sarı oğrunun dərisi Şura Qayasına səriləndən sonra, mən öz ləpərimizlə yenə də kəndə tərəf qayıtdım. Ardımızca gələ bilməsinlər deyə izimizi dolaşdırmaq istəyirdim. Bəzən izlə gedir, bəzən kənara çıxır, yerə uzanırdım. Axırda izlərimizi elə qarışdırırdım ki, hətta özüm belə onlardan baş aça bilmədim. Bu vaxt yarasə Manq haradansa uçub gələrək başım üzərində fırlanmağa baş-ladı. O mənə belə dedi:

“Mauqlini qovlayan insan sürüsünün yaşadığı kənd eşşəkarısı yuvası tək uğuldayır”.

— Ona görə ki, mən o “yuvaya” yekə bir daş atmışam, — deyə Mauqli gülə-gülə dilləndi. O çox vaxt əylənmək üçün yetişmiş giləmeyvələri toplayıb eşəkarısı yuvasına atar, sonra da arılar ona çata bilməsin deyə qaçıb yaxındakı gölə atılardı.

— Mən yarasadan onun nə görmüş olduğunu soruştum. Dedi ki, kənd darvazasının qabağında Qırmızı Çiçək açılıbdr. Adamlar da əllərində tüfəng onun ətrafında dövrə vurub oturublar. Mən bunu əbəs yerə demirəm, belə işlərdə təcrübəm var. — Burada Akela böyürlərindəki köhnə çapıqlara nəzər saldı. — Bilirəm ki, insanlar silahı özlərilə əylənmək üçün gəzdirmirlər. Balaca Qardaş, tezliklə silahlı insan izimizə düşüb bizi axtaracaqdır.

— Nə üçün? Axı insanlar özləri məni içərilərindən qovdular. Bəs indi nə istəyirlər? — deyə Mauqli acıqlı-acıqlı soruşdu.

Akela:

— Balaca Qardaş, sən insansan, — dedi, — öz qardaşlarının nə etdiklərini, nə üçün etdiklərini biz Azad Ovçularдан yaxşı bilərsən.

Akela pəncəsini yenicə geri çəkmişdi ki, ovçu bıçağı havada parlayıb, bir an əvvəl canavar pəncəsinin qoyulduğu yerə sancıldı. Mauqli bıçağı elə süretlə atmışdı ki, insan gözü bunu görə bilməzdi, lakin Akela canavar idi. Hətta bu cəhətdən ulubabası canavardan çox-çox geri qalan it belə, yolun ortasında yatarkən üzərinə gələn araba çarxının xərif təmasından dərhal yuxudan ayılıb, sağ-salamat kənara sıçrayır, çarxdan canını qurtarır.

Mauqli bıçağını yerdən çəkib qınına salaraq sakitcə dedi:

— Bundan sonra Mauqli ilə danişanda insan sürüsünün adını çəkmə.

Akela bıçağın yerdə açdığı yarığı iyiləyərək dedi:

— Pff! Nə iti dişdir! Ancaq görünür ki, insan sürüsündə yaşamaq sənin gözlərini korlamışdır. Sən nişan allığın müddətdə mən maralı parçalardım.

Birdən Bahirə yerindən sıçrayıb boynunu irəliyə uzatdı, havanı qoxlayaraq çox gərgin bir vəziyyət aldı. Boz Qardaş da cəld ayağa qalxdı və sağ tərəfdən əsən küləyi yaxşı hiss etmək üçün bir qədər sola meyllənib, panterin bütün hərəkətlərini təkrar etdi.

Akela isə küləyin eks istiqamətində təxminən əlli addım qaçıb, orada dal pəncələri üstə şöngüyərək gərgin halda havanı iyəməyə başladı. Mauqli onlara qibtə ilə baxırdı. O, insanlarda çox nadir hallarda təsadüf edilən həssas iyibilmə qabiliyyətinə malik idi. Lakin bununla belə, onun bu qabiliyyətində cəngəllik sakinlərinə xas olan qeyri-adi incəlik çatışmırıldı. Bundan da əlavə, üç ay müddətinə hisli, tüstülü kənddə yaşamaq onun iyibilmə qabiliyyətini xeyli kütləşdirmişdi. Buna baxmayaraq, o, yenə də barmağını isladaraq burnuna sürtdü, sonra da ayaq üstə qalxıb küləyi qoxlamağa başladı. O bilirdi ki, yuxarıda iyi daha düzgün təyin etmək olur.

– İnsandır! – deyə Akela mırıldandı.

– Baldeodur! – deyə Mauqli oturdu. – O bizim ləpirlərimizlə gəlir. Bax, silahı da günəşdə parıldayır. Bir baxın!

Yalnız bircə anlığa köhnə müşketin mis bəndləri günəşdə işildamışdı. Lakin cəngəlliyyin sakinləri bilirdilər ki, məşədə heç nə bu cür parlaq işıq vermir, yalnız göydə buludlar sürətlə axışanda slüda (mika) parçası, xırda gölməçələr, hətta cilalı yarpaqlar belə helioqraf kimi parlayır. Lakin indi göyün üzü açıq, hava isə sakit idi.

– Mən bilirdim ki, insanlar bizim ardımızca düşəcəklər, – deyə Akela sözünün doğru çıxdığını sevinərək dilləndi. – Axı mən nahaq yerə Sürüyə Başçılıq eləməmişəm!

Mauqlinin dörd qardaşı heç bir söz demədən qarınları üstə yerə yataraq təpədən aşağıya süründülər və birdən göyəm kolları və yamyəşil hündür otlar arasında sanki əriyərək görünməz olular.

– Əvvəlcə bir deyin görək hara gedirsiniz? – deyə Mauqli yuxarıdan onları səslədi.

Boz Qardaşın səsi eşidildi:

– Suss! Biz hələ günorta olmamış onun kəlləsini bura diyrəyib gətirəcəyik.

– Geri qayıdın! Geri qayıdın! Dayanın! İnsanı yemir! – deyə Mauqli qışkırdı.

Akela mırıldandı:

– Bir az bundan qabaq özünü canavar adlandıran bəs kim idi?
“İnsansan” dediyimə görə bıçağı mənə atan kim idi?

Lakin canavarın dördü də Mauqlinin sözündən çıxmayaraq narazı bir görkəmlə geri qayıtdı.

– Mən məgər bir iş görəndə səbəbini sizə izah etməyə borc-luyam? – deyə Mauqli hiddətlə soruşdu.

– Bax, bu, əsl insandır. Ancaq insan belə danışır, – deyə Bahirə bigının altında donıldandı. Udaypurda, knyaz heyvanxanasına gelən insanlar həmişə bu cür danışırdılar. Cəngəllikdə bizə çoxdan bəllidir ki, insan hamidan ağıllıdır. Ancaq biz indi öz qulaqlarımıza inansayıdq, onda bilərdik ki, əksinə, o hamidan axmaqdır. – Sonra qara panter səsini ucaldaraq əlavə etdi: – Bu dəfə körpə haqlıdır: insanlar ova sürü ilə çıxırlar. Onların nə elə-mək fikrində olduqlarını bildiyimiz halda, içərilərindən bir nəfərini öldürməklə bizə yaxşı ovçu deməzlər. Gedək, görək bu insan bizdən nə istəyir.

– Biz getməyəcəyik, – deyə Boz Qardaş mırıldandı. – Balaca Qardaş, sən təkbaşına ova çıx. Biz nə istədiyimizi özümüz bili-rik! Biz onun kəlləsini indi çoxdan buraya gətirərdik.

Mauqli dostlarına bir-bir nəzər saldı. Onun sinəsi tez-tez qalxıb-enir, gözlərində yaş parlayırdı. Azacıq irəli çıxıb bir dizi üstə yere çökdü və dedi:

– Məgər, mən nə etdiyimi bilmirəm? Hamınız mənə baxın!

Onlar istər-istəməz Mauqliyə baxıb, o saat da başlarını yana çevirdilər, lakin oğlan yenidən onları özünə baxmağa məcbur etdi. Nəhayət, heyvanların tükləri biz-biz oldu; bütün bədənləri tir-tir əsməyə başladı. Mauqli isə hey baxır, baxındı.

– Hə, indi bu beşimizdən hansımız başçı olacaqıq? – deyə oğlan soruşdu.

Boz Qardaş Mauqlinin ayağını yalayıb cavab verdi:

– Başçımız sənsən, Balaca Qardaş.

Mauqli:

– Onda dalımcə gəlin, – dedi.

Canavarlar quyruqlarını qısaraq dördü də dabanqırma onun ardınca getdi.

— İnsan sürüsündə yaşamağın nəticəsi bax belə olur, — deyə Bahirə donquldanaraq səssiz addımlarla onların dalınca təpədən endi. — İndi cəngəllikdə Qanun bir deyildir, Balu.

Qoca ayı cavab vermədisə də, fikrindən çox şeylər keçirdi.

Mauqli səs salmadan cəngəlliyi yara-yara kəsəsinə gedərək Baldeonu qabaqlamağa tələsirdi. Nəhayət, o, ağacların sıx budağlarını aralarkən ciyinində müşket olan qoca ovçunun iki gündən qalma köhnə izlə yortduğunu gördü.

Sizin yadınızdadır ki, Mauqli kəndi tərk edərkən Şirxanın ağır dərisini ciyinində aparırdı. Akela ilə Boz Qardaş isə onun ardınca qaçırdı. Buna görə də onların izləri çox aydın idi. Tezliklə Baldeo gəlib həmin yerə çatdı ki, oradan Akela izi azdırmaq üçün dönüb geriyə getmişdi. Burada Baldeo yerə oturub uzunuzadı öskürə-öskürə deyindi, sonra ayağa qalxaraq yenidən izə düşmək ümidiilə ətrafi dolanmağa başladı. Bu vaxt onu güdənlər o qədər yaxında idilər ki, qoca onları daş ilə də vura bilərdi. Canavar başqasını duyuq salmaq istəmədikdə, heç bir vəhşi heyvan onun qədər səssiz hərəkət edə bilməz. Onlar Mauqlini bu cəhətdən çox ehtiyatsız hesab edirdilər, lakin bununla belə, o da lazımlı olduqda kölgə tək görünüb yox olmayı bacarırdı.

Onlar tam sürətlə hərəkət edən gemini dövrəyə alan delfinlər kimi qocanı hər tərəfdən dövrələyərək, öz aralarında çəkinmədən danışındılar. Çəkinmirdilər, ona görə ki, onlar söhbət edərək səsləri insan qulağının eşidə biləcəyi ən yavaş səsdən daha yavaş çıxır. Gecəquşunun ən həzin ciyiltisini insanlardan çoxu eşidə bilmir. Lakin bütün quşların, yarasaların, böcəklərin danışarkən səsləri bu ciyiltidən yüksəyə qalxmır.

Baldeonun tövşüyü-tövşüyü əyilərək yerdə nəyəsə baxdığını görəndə Boz Qardaş dedi:

— Bu, bütün ovlardan yaxşıdır. Bu insan cəngəllikdə çayın qırığında azan donuza oxşayır. O, nə danışır?

Baldeo öz-özünə acıqlı-acıqlı nə isə deyirdi.

Mauqli qocanın sözlərini dostlarına izah etdi.

— Deyir ki, mənim dövrəmdə elə bil düz bir sürü canavar rəqs edibdir. Deyir, ömrümdə bu cür izə rast gəlməmişəm. Deyir, çox yorulmuşam.

— Eybi yoxdur, yenidən izə düşənə kimi dincələr, — deyə ağacların arxasına çəkilə-çəkilə “gizlənpaç” oyununu davam etdirən Bahirə laqeydliklə dilləndi.

— Yaxşı, bu yaziq bəs indi nə edir?

— Ya yemək yeməyə hazırlaşır, ya da ağızından tüstü buraxmağa. İnsanların ağızı həmişə işləyir, — deyə Mauqli cavab verdi.

Bu vaxt qaradınməz ləpirçilər, qocanın çubuğunu tənbəki ilə doldurduğunu, yandırıb çəkməyə başladığını gördülər. Onlar Baldeonu hətta ən qaranlıq gecədə belə tanıya bilmək üçün tüs-tünün iyini yadlarında saxlamağa çalışırdılar.

Cığırda kömürçülər göründülər, Baldeonun yanına yetişəndə, məlum məsələdir ki, onunla oradan-buradan söhbət etmək üçün ayaq saxladılar. Hamısı dövrələmə əyləşib, çubuğunu yandırdı. Bahirə və onun dostları isə mümkün qədər yaxına gələrək onlara baxmağa başladılar. Baldeo Mauqlini oğlan cildinə girmiş qulya-banı adlandırır, onun bütün əhvalatını öz əlavələri və uydurma-ları ilə birlikdə yerbəyer nağıl edirdi. Danışındı ki, guya o, Bal-deo Şirxanı öldürüb, Mauqli isə canavar donuna girərək bütün günü onunla süpürləşmiş, sonra yenidən oğlan şəklinə düşüb, Baldeonun tüfəngini cadulamışdır, odur ki, Baldeo Mauqlini nişan alanda gülləsi sərpib ovçunun öz camışlarından birinə dəy-mışdır; bundan sonra da guya kəndin camaatı onu — Sion dağla-rında ən igid ovçu olan Baldeonu qulyabanı — canavarı öldürmək üçün göndərmişdir. Axırda da dedi ki, Messua ilə əri, qulyabanın ata-anası olduqlarına görə öz daxmalarında dustaq edilmişlər. Tezliklə onlara işgəncə verəcəklər, cadugər olduqlarını boyun-larına aldıqdan sonra hər ikisini tonqalda yandıracaqlar.

— Nə vaxt? — deyə kömürçülər soruştular; görünür, onlar da bu mərasimə tamaşa etmək istəyirdilər.

Baldeo cavab verdi ki, o qayıdincaya qədər heç nə eləməyə-cəklər, çünki kənddəkilər istəyirlər ki, Baldeo əvvəlcə meşədə

yaşayan oğlani öldürsün. Bundan sonra adamlar Messuanı və ərini öldürüb, onların torpağını və camışlarını öz aralarında bölüşdürəcəklər. Yeri gəlmışkən, demək lazımdır ki, Messuanın ərinin camışları çox yaxşı camışlardır. Qoca ovçu sözünə davam edə-rək deyirdi ki, ifritələri, cadugərləri öldürmək həmişə yaxşı işdir. Məşələrdə gəzib dolanan, gah oğlan, gah da canavar cildinə girən qulyabanını övladlığa götürən adamların elə özləri də ən qorxulu cadugərlərdir.

Kömürçülər vahimə içərisində o yan-bu yana baxır və indiyə kimi qulyabaniya rast gəlmədiklərinə görə ürəklərində talelərinə təşəkkür edirdilər, lakin onlar tamamilə əmin idilər ki, Baldeo kimi bir igid onu hamidan tez axtarır tapacaqdır.

Günəş artıq qüruba enirdi. Kömürçülər belə qərara gəldilər ki, Baldeonun yaşadığını kəndə gedib cadugərlərə tamaşa etsinlər. Qoca ovçu dedi ki, əlbəttə, o, qulyabanını tapıb öldürməlidir, məşəyə bunun üçün gəlmışdır, ancaq silahsız adamları cəngəllikdə tək buraxmağı heç ağlına belə gətirə bilmir. Çünkü onlar hər dəqiqə qulyabani-canavara rast gələ bilərlər. O, özü kömürçüləri kəndə qədər ötürəcəkdir, əgər cadugərin oğlu yolda qarşılara çıxsa, onda bu yerlərin ən məşhur ovçusunun ona necə divan tutduğunu onlar öz gözləri ilə görəcəklər. Kahin ona elə bir tilsim verib ki, qulyabanından azacıq belə qorxusu yoxdur.

– O nə danışır? O nə danışır? O nə danışır? – deyə canavarlar dönə-dönə soruşdular.

Söhbət nə qədər ki, cadugərlərdən getmirdi, Mauqli Baldeonun sözlərini onlara izah edirdi. Lakin qoca ovçunun cadugərlər haqqında danışdıqları Mauqlinin özünə belə yaxşı aydın deyildi. O, canavarlara yalnız bunu başa saldı ki, kənddə ona mehribanlıq göstərən arvadla kişini tələyə salıb tutublar.

– Məgər insanlar bir-birlərini də tələyə salırlar? – deyə Boz Qardaş soruşdu.

– O, belə deyir. Mən özüm də yaxşı başa düşə bilmirəm. Görünür, onların hamısı qudurub. Messuanı əri ilə birlikdə tələyə salmaq nə üçündür? Onların mənimlə nə əlaqəsi? Qırmızı Çiçək

haqqındakı bütün bu danışqlar nədən ötrüdür? Fikirləşmək lazımdır. Onlar Messuaya nə eləmək fikrində olsalar da, Baldeo kəndə qayıtmayınca heç bir işə başlamazlar. Demək, belə... – Mauqli bunu deyib, barmağını bıçağının dəstəsinə vura-vura dərin fikrə getdi.

Baldeo ilə kömürçülər isə bu vaxt yerlərindən qalxıb bir-birinin ardınca düzülərək cəsarətlə kəndə tərəf üz qoydular.

Mauqli dedi:

– Mən bu saat insan sürüsünün yaşadığı yerə gedirəm.

Boz Qardaş kömürçülərin qaralan kürəklərinə acgözlükə baxıb soruşdu:

– Bəs bunlar?

– Onları da siz mahnı ilə yola salın, – deyə Mauqli irişdi. Mən istəmirəm ki, onlar kəndin darvazasına işiq ikən çatsınlar. Siz onları burada ləngidə bilərsinizmi?

Boz Qardaş etinasızlıqla dişlərini ağartdı.

– Biz onları ağaca bağlanmış keçi kimi, meşədə hey fırlanmağa, dövrə vurmağa məcbur edə bilərik.

– Bu, lazıim deyil. Siz ancaq onlar üçün bir qədər mahnı oxuyun ki, yolda darixmasınlar. Həm də, Boz Qardaş, mahnı çox da ürəkaçan olmasın. Bahirə, sən də onlarla gedib səslərinə səs verərsən. Gecə düşəndə məni kəndin yanında gözləyərsiniz. Boz Qardaş o yeri tanıyor.

– Körpə üçün ov qovlamaq o qədər də asan iş deyil. Bəs mən nə vaxt yatıb yuxumu alacağam? – deyə Bahirə əsnədisə də, gözlərindən belə bir əyləncəyə sevindiyi aydın görünürdü. – Mən bu lütlər üçün gərək mahnı oxuyam?! Yaxşı, nə deyirəm, oxuyaram.

Səsi bütün meşəyə yayılsın deyə panter boynunu aşağı əydi, bir an sonra isə çox sürəkli “Ovunuz uğurlu olsun!”nidası cəngəlliyyin sükutunu pozdu. Gündüzün günortağı eşidilən bu gecə nərəsi çox dəhşətli idi. Meşə ilə yüyürən Mauqli bu səsin gah qüvvətlənib, gah da zəifləyərək cəngəlliyyə yayıldığını, sonra isə cansıxıcı bir iniltiyə çevrilərək onun arxa tərəfində, uzaqlarda

eşidilməz olduğuna qulaq verib gülümsündü. O, kömürçülərin qaçıb bir yerə toplaşdıqlarını və Baldeonun əlindəki tūfəngin küləkdən titrəyən banan yarpağı kimi tir-tir əsdiyini də gördü. Çox keçmədi ki, Boz Qardaş: “Ya-la-hi! Ya-la-hi!” – deyə uladı. Bu ov qiyəsi həmişə Sürü nilqau, yəni yekə boz antilop ardınca qaçarkən eşidilirdi.

İndisə bu səs, sanki eyni vaxtda meşənin hər tərəfindən ucalır, get-gedə yaxınlaşır, yaxınlaşır və nəhayət, Mauqlinin həndəvə-rində, lap yanında qulaqbatırıcı cingiltiyə çevrilərək birdən-birə kəsilirdi. Bu vaxt üç canavar da səs-səsə verərək elə ulaşırıldılar ki, hətta Mauqli belə and içərdi ki, bütün Sürü birlikdə təzə iz ilə ovu qovalayır. Sonra dördü də ağız-ağıza verib Cəngəlliyin Sübh mahnisini oxudular, həm də yalnız qüvvətli canavar xirtdəyinin çıxarmağa qadir olduğu bütün səslərlə oxudular.

Nə bu mahnının təsirini, nə də onun hər bəndindəki xüsusi istehzani sözlə nağıl etmək mümkün deyil. Qorxuya düşmüş kömürçülərin qaçıb budaqları şıqqıldada-şıqqıldada ağaclarla dırmaşdıqlarını, Baldeonun isə... dili dolaşa-dolaşa ovsun-dua oxuduğunu eşidən canavarlar öz mahnilarını daha kinayəli oxuyurdular. Sonra onlar yerdə uzanaraq yuxuya getdilər, öz zəhmətlərilə dolanan bütün canlılar kimi, canavarlar da düzgün həyat tərzi ilə yaşayırdılar; heç kəs yatıb yuxusunu almadan yaxşı işləyə bilməz.

Bu vaxt Mauqli saatda doqquz mil yol gedərək sürətlə irəlli-ləyir və sevinirdi ki, neçə ay insanların içərisində yaşamasına baxmayaraq, azacıq da olsun zəifləməmişdir. O, yalnız bir şey haqqında fikirləşirdi, o da bu idи ki, Messua ilə ərinin düşdükleri tələdən onları nə cür olur-olsun (Mauqli hər cür tələdən ehtiyat edirdi) qurtarmaq lazımdır. Bundan sonra Mauqli bütün kənddən qisas almağı qət etmişdi.

O, tanış düzənliyi və oradakı dxak ağacını görəndə artıq toran qovuşmuşdu. Mauqli Şirxanı öldürdüyü gün səhər-səhər Boz Qardaş onu ağacın altında gözləyirdi. Bütün insanlara qarşı nə qədər açıqlı olsa da, uzaqdan gözləri kənd evlərinə çatcaq Mauqlinin

ürəyi həyəcanla döyünməyə başladı. O gördü ki, bu gün adamlar tarladan vaxtından tez qayıdıblar və indi özləri üçün axşam yeməyi hazırlamaq əvəzinə kəndin ortasındakı əncir ağacının altına toplaşış nə isə ucadan danışır, qışqırışırlar.

— İnsanlar mütləq bir-birləri üçün tələ qurmalıdırular, — deyə, Mauqli öz-özünə danışdı, — bunsuz onlar keçinə bilmirlər. İki gecə bundan qabaq Mauqlını tutmaq isteyirdilər, mənə elə gəlir ki, həmin gecədən sonra çox-çox yağışlar yağış kəşmişdir, indi isə növbə Messua ilə ərinə çatıbdır. Sabah, birişi gün, ya da çox gecələr ondan sonra yenidən növbə Mauqliyə çatacaqdır.

O sürüñə-sürüñə hasarın altından keçdi, Messuanın daxmasına çatıb pəncərədən içəriyə baxdı. Messua əlləri, ayaqları bağlı halda otağın ortasında uzanıb güclə nəfəs alır, inildəyirdi. Ərini isə qayışla ala-bəzək rəng çəkilmiş çarpayıya sarılmışdır. Daxmanın küçəyə açılan qapısı kip örtülmüş, üç-dörd adam da buradaca oturub kürəklərini qapıya söykəmişdi.

Mauqli bu kəndin qayda-qanununa çox gözəl bələd idi. O bilirdi ki, adamlar xörək yedikləri, çubuq çəkdikləri, söhbət etdikləri vaxt başqa heç bir işlə məşğul olmazlar. Ancaq elə ki yeyib qurtardılar, onlardan qorunmaq lazımdır. Tezliklə Baldeo qayıdaqdır. Və əgər cəngəllikkən onu mahni ilə yola salanlar öz vəzifələrini layiqincə yerinə yetiriblərsə, onda qocanın burada öz yerlilərinə danışmalı sözü çoxdur.

Oğlan pəncərədən içəri girib, kişi ilə qadının bağlanmış olduqları qayışları kəsdi, ağızlarına tixanmış dəsmalları çıxartdı, sonra isə otaqda ora-bura baxıb, süd axtarmağa başladı.

— Mən bilirdim, mən bilirdim ki, o mütləq gələcəkdir! — deyə Messua hicqırıb ağladı. — İndi, mən lap yəqin bilirəm ki, o mənim öz oğlumdur. — Bu sözləri deyib o, Mauqlını qucaqlayıb bağrına basdı.

Bu dəqiqliyə qədər Mauqli tamamilə sakit idi, lakin burada hətta, özü belə ağlışıgmaz dərəcədə təəccüb etsə də, bütün bədəni titrəməyə başladı. O, bir qədər susduqdan sonra:

— Bu qayışlar nə üçündür? — deyə soruşdu. — Onlar sizin əl-ayağınızı nə üçün bağlamışdır?

– Nə üçün olacaq, – deyə Messuanın əri acıqlı-acıqlı dilləndi, – səni oğulluğa götürmişük, bunun üstündə bizə cəza verirlər. Bir bax, bütün bədənim qan içindədir.

Messua heç nə demədi, lakin Mauqli onun yaralarına nəzər saldı. Bu an ərlə arvad oğlanın bir-birinə sıxılmış dişlərinin necə xırçıldadığını eşitdilər.

– Bu kimin işidir? – deyə Mauqli soruşdu. – Onlar buna görə cavab verəcəklər!

– Bütün kəndin işidir. Mən burada dövlətli hesab olunuram. Çoxlu mal-qaram var. İndi də səni oğulluğa götürmişük: əllərinə fürsət düşüb, onu da, məni də cadugər adlandırırlar.

– Heç nə başa düşmürəm. Qoy Messua danışsın.

– Mən sənə süd yedirirdim, Naxtu, yadına gəlirmi? – deyə Messua çəkinə-çəkinə soruşdu. – Ona görə ki, sən mənim oğlumsan, həmin o pələng aparan oğlum. Bunun üçündür ki, mən səni bu qədər istəyirəm. Onlar deyirlər ki, mən sənin, yəni qul-yabanının anasıyam, buna görə də ölməliyəm.

Mauqli soruşdu:

– Bəs, qulyabani nə deməkdir? Ölümü mən görmüşəm: Kişi gözaltı ona baxdı. Lakin Messua gülüb ərinə dedi:

– Gördünmü? Mən bilirdim, mən sənə deyirdim ki, o, qulyabani deyil. O, mənim oğlumdur, mənim balamdır!

– İstər oğlun olsun, itər qulyabani, bunun indi bizə xeyri nədir? – deyə əri cavab verdi. – İndi sənilnlə mən özümüzü ölmüş bilməliyik.

Mauqli pəncərədən bayırı göstərib dedi:

– Bax, o yol cəngəllilikdən keçir. Əlləriniz, ayaqlarınız açıqdır. Çıxın gedin.

– Biz cəngəlliyyə... sən qədər bələd deyilik, mənim balam, – deyə Messua dilləndi. – Mən çox qaça bilmirəm.

Əri dedi:

– Adamlar dalımızca tökülsüb bizi yenə də buraya gətirərlər.

Mauqli ov bıçağının ucunu ovcunun içini sürtərək:

– Hm! – dedi. – Hələlik, mən bu kənddə heç kəsə pislik eləmək istəmirəm. Ancaq ağlım kəsmir ki, onlar səni dayandırsın-

lar. Bir azdan sonra onlar öz başlarının hayına qalacaqlar. Aha! – O, başını qaldırıb, ağacların arxa tərəfindən eşidilən qışqırıqlara, ora-bura qaçısan adamların ayaq səslərinə qulaq verdi. – Axır ki, onlar Baldeonu buraxıblar gəlib.

Messua:

– Onu səhər göndərmişdilər ki, səni öldürsün, – dedi. – Bəs, nə yaxşı ona rast gəlməmisən?

– Hə, biz... mən onu gördüm. İndi, onun burada danışmağa sözü çoxdur. O, söhbətini qurtarana kimi də çox işlər görmək olar. Ancaq əvvəlcə bu adamların nə fikirdə olduqları, nə istədiklərini öyrənmək lazımdır. Hələlik, siz də fikirləşin, görün haraya getmək sizin üçün yaxşıdır, mən qayıdanda mənə deyərsiniz.

O, pəncərədən bayira atıldı və əncir ağacının altında toplasınların danışığı aydın eşidilənə kimi, yenə də kənd hasarının dibi ilə gizlənə-gizlənə irəlilədi.

Baldeo yerdə uzanıb, öskürür, ufuldayır, qalanlar isə onu dövrəyə alıb, dalbadal suallar verirdilər. Saçları pırtlaşmış, ağaclarla dırmaşmaqdan əllərinin, ayaqlarının dərisi çizilmiş, siyrlmiş qoca ovçu çətinliklə danışa bilsə də, özünün bu dəqiqə böyük əhəmiyyətə malik olduğunu əla dərk edirdi. Adamların marağını daha da şiddətləndirmək üçün o, arabir ağızını açaraq şeytanlar, qulyabanılar, tilsimlər haqqında bir-iki kəlmə ötəri danışır və bununla da söhbətinin nə haqda gedəcəyinə işaret vururdu. Nəhayət, o, su istədi.

– Belə! – deyə Mauqli öz-özünə dilləndi. – Elə hey boş-boş çərənləyirlər! İnsanlar meymunlarla qan qardaşıdır. O, əvvəlcə su ilə ağızını yaxalayaraq, sonra çubuq yandırıb çəkəcək, yalnız bütün bunları qurtarandan sonra sözə başlayacaqdır. Yamanca axmaq olurlar bu insanlar! Baldeo öz nağılları ilə onların qulaqlarını doldurmayıncaya qədər, Messuaya gözətçi qoymazlar. Deyəsən, mən özüm də bunlar kimi tənbəl oluram!

O, silkinib, yenidən daxmaya tərəf sıvişdi. Pəncərənin yanına çatanda hiss etdi ki, kim isə onun ayağını astaca yaladı.

Mauqli dönüb baxdıqda Ana Canavarı tanıdı.

– Ana, sən burada nə edirsən? – soruşdu.

– Mən balalarımın məşədə necə oxuduqlarını eşidib, hamıdan çox istədiyimin dalınca gəldim. Bala Qurbağa, mən sənə süd verən arvadı görmək istəyirəm, – deyə şəhdən islanmış Ana Canavar cavab verdi.

– Onun qollarını, qıçlarını bağlamışdılar, öldürmək isteyirlər. Mən qayışları kəsdim, indi o, əri ilə birlikdə cəngəlliyyə çıxıb gedəcəkdir.

– Onlara bələdçilik edərəm. Mən qocalmışam, ancaq dişlərim hələ kəsərdən düşməyibdir. – Ana Canavar dal ayaqları üstə qalxaraq pəncərədən qaranlıq daxmaya baxdı.

Sonra o, yenidən dörd pəncəsi üstündə dayanıb, yalnız bunu dedi:

– Sənə ilk dəfə mən süd vermişəm, ancaq Bahirə düz deyir: insan gec-tez insanın yanına qayıdır.

Mauqli çox qəmli-qəmli:

– Bəlkə də, – dedi, – ancaq indi mən bu yoldan uzağam. Burada gözlə, amma elə et ki, o, səni görməsin.

– Sən heç vaxt məndən qorxmamışan, Bala Qurbağa, – deyə Ana Canavar azacıq kənara çəkilib hündür otların içərisində gizləndi, o, bu işi həmişə çox gözəl bacarırdı.

Mauqli isə yenə pəncərədən içəriyə sıçrayaraq şən bir tərzdə dedi:

– Bu saat hamı Baldeonun başına toplaşıb, o da olmayan şeylər uydurub danışır. Elə ki qoca ovçu nağılını qurtardı, adamlar əllərində Qırmızı Çiçək buraya gəlib, sizin ikinizi də yandıraqlar. Necə olsun?

Messua:

– Mən ərimlə danışmışam, – dedi. – Buradan Kanhivara qədər otuz mildir. Əgər, biz bu gecə özümüzü oraya yetirə bilsək, sağ qalarıq. Yoxsa öləcəyik.

– Siz ölməyəcəksiniz. Bu gecə heç kim kəndin darvazasından bayırı çıxa bilməyəcək. Yaxşı, bəs o, nə edir?

Messuanın əri daxmanın küncündə diz üstə çöküb yeri qazırıldı.

— Orada onun pulu var, — deyə Messua cavab verdi. — Biz özümüzlə başqa heç bir şey götürə bilmərik.

— Hə, bildim! O, əldən-ələ gəzən, həmişə də soyuq olan şeyi deyirsən. Məgər o, başqa yerlərdə də lazımlı olur?

Kişi açıqlı-acıqlı ona baxıb donquuldandı.

— Bu, qulyabani-zad deyil, axmaqdır. Heç nə başa düşmür. Bu pula mən at ala bilərəm. Bizi o qədər döyüblər ki, taqətdən düşmüşük, qaçıb qurtara bilmərik. Bütün kənd ardımızca düşəcəkdir.

— Dedim ki, heç kim sizin dalınızca gəlməyəcəkdir. Mən qoymaram ki, onlar buradan kənara çıxınlar. Ancaq yenə də at almaq yaxşı olar, Messua gücdən düşübdür.

Kişi axırıncı rupiyə qədər bütün pullarını qurşağının altından belinə sariyib ayağa qalxdı. Messua Mauqlinin köməyilə pəncərədən həyətə çıxdı. Gecənin sərin havası onu bir qədər dirçəltdi, lakin ulduzların zəif işığında cəngəllilik uzaqdan qaranlıq və vahiməli görünürdü...

— Kanhivara gedən yolu tanıyırsınız mı? — deyə Mauqli piçilti ilə soruşdu.

Onlar başlarını tərpətdilər.

— Lap yaxşı. Yadınızda qalsın ki, heç nədən qorxmaq lazımdır. Özünüz də tələsməyin. Ancaq... ancaq cəngəlliklə gedəndə ola bilər ki, arxa tərəfdən və qabaqdan mahnı səsi eşidəsiniz...

Messuanın əri dedi:

— Sən elə fikirləşmə ki, əgər diri-dirə tonqalda yandırılmaq qorxusu olmasaydı, biz gecə vaxtı cəngəlliyyə girməyə cürət edərdik. Çarəmiz yoxdur. İnsanların əlində ölməkdənsə, qoy biz vəhşi heyvanlar parçalasın.

Messua Mauqliyə baxıb gülümsündü.

Fikri dağınıq heyvan balasına eyni şeyi yüz dəfə təkrar edən Balu kimi Mauqli davam etdi:

— Mən sizə deyirom ki, cəngəllikdə heç kəsin dişsi sizə toxunmayacaqdır, heç kəsin pəncəsi sizin üstünüzə qalxmayacaqdır. Siz Kanhivara çatana qədər heç bir insan, heç bir heyvan sizə dayandırmayacaqdır. Sizin mühafizəçiləriniz olacaqdır. — O,

cəld Messuaya tərəf dönüb soruşdu: – Ərin mənə inanmır, sən də mənə inanmırsan?

– Əlbəttə, inanıram, mənim balam! İstər insan ol, istər cəngəllikdən gəlmış canavar – fərqi yoxdur, mən sənə inanıram.

– O, mənim xalqımın mahnisını eşidəndə qorxacaqdır. Ancaq sən hər şeyi başa düşəcəksən. İndi yola düşün, özünüz də tələsməyin, ona görə ki, tələsmək lazımlı deyil: darvaza bağlıdır.

Messua hiçqırı-hıçqırı ağlayaraq Mauqlinin ayaqlarına düşdü. Lakin oğlan bütün bədəni ilə titrəyərək tez qadını qaldırdı. Onda Messua Mauqlinin boynuna sarılıraq, bu an yadına sala bildiyi ən mehriban sözlərlə onu oxşadı.

Onlar yola düşüb, cəngəlliyyə tərəf aralananda Ana Canavar gizləndiyi yerdən çıxdı.

Mauqli dedi:

– Onları apar ötür. Çalış, cəngəllikdə hamı bilsin ki, onlara toxunmaq olmaz. Bahirəni səslə, buraya gəlsin.

Boğuq və uzun ulamaq səsi gecənin sükutunu pozub, sonra eşidilməz oldu. Mauqli bu vaxt Messuanın ərinin necə diksinə-rək geriyə döndüyünü, yenidən daxmaya tərəf qaçmaq istədiyini gördü.

– Get, get! – deyə Mauqli onu ürəkləndirdi, – axı mən sizə demişdim ki, yolda ola bilsin, mahnı səsi eşidəcəksiniz. O sizi Kanhivara qədər aparıb ötürəcəkdir. Bu, cəngəlliyyin İnayətidir.

Messua ərini irəliyə itələdi. Ər ilə arvad, onların ardınca da Ana Canavar qaranlıqda gözdən itən kimi Bahirə az qala Mauqlinin ayaqları altından sıçrayıb çıxaraq onun qarşısında dayandı.

– Mən sənin qardaşlarının yerinə xəcalət çəkirəm, – deyə qara panter mırıldadı.

Mauqli soruşdu:

– Necə? Məgər onlar Baldeo üçün pismi oxuyurdular?

– Yox, həddindən artıq yaxşı oxuyurdular! Həddindən artıq! Onlar hətta məni də öz qürurumu unutmağa məcbur eləmişdilər. Məni azad edən o sınıq qıfila and olsun, lap yaz çağlarında olduğu kimi cəngəllikdə ora-bura qaçıb mahnı oxuyurdum. Bəs, səsimizi eşitmirdin?

– Mənim başım başqa işə qarışmışdı. Yaxşısı budur ki, bunu Baldeodan soruş, gör mahni xoşuna gəlibmi. Yaxşı, bəs dostlarımız harda qaldı? Mən istəyirəm ki, insan sürüsündən bircə nəfəri belə, kəndin darvazasından bayırə çıxa bilməsin.

– Bəs, onda dostlarımızı neyləyirsən? – deyə Bahirə soruşdu. O, par-par parıldayan gözlərini Mauqlidən çəkmədən ayağının birini götürür, o birini qoyur və get-gedə daha ucadan mırıldayırdı. – Onları mən də saxlaya bilərəm, Balaca Qardaş. Bizim o cür oxumağımız, insanların qaçıb ağaclarla çıxması məni yaman həvəsləndirib. Gündüz vaxtı, işıqda səhərdən axşama qədər onların ardınca qaçmışam. Canavarlar maralı güddükləri kimi, bütün günü onları güdmüşəm. Mən Bahirəyəm, Bahirə, Bahirə! Öz kölgəmlə oynadığım kimi, onlarla oynayırdım. Bax, belə!

Bu sözlərdən sonra nəhəng panter bir pişik çevikliyilə yerindən dik sıçrayıb, yuxarıya qalxdı. Ağacdan qopmuş yarpağı göydə oynatmağa başladı. O, pəncələrini gah sağa, gah sola çalır, havanı viyilti ilə yarırdı, sonra dörd pəncəsi üstə səssizcə yerə düşdü, yenidən yuxarıya atıldı, sonra bir daha bunu təkrar etdi. O, get-gedə daha ucadan xoruldayır, mırıldayıır, öz səsi ilə qaynamaqda olan qazandan çıxan buxarın səsini xatırladırdı.

– Mən Bahirə, gecə vaxtı cəngellilikdəyəm. Gecələr mənim bütün gücüm özümdə olur. Kim mənim qabağında dayana bilər? Balaca Qardaş, mən pəncəmin bir zərbəsi ilə sənin başını xincim-xincim edə bilərdim. Onda kəllən ölüvay yay qurbağası kimi yastılanardı!

– Nə olar, vur! – deyə Mauqli cəngəllik dilində yox, kəndin dilində danışdı.

İnsan nitqini eşidən Bahirə dərhal sakit oldu; azacıq geriyə çəkilib titrəyə-titrəyə dal ayaqları üstündə şöngüdü, belə ki, başı Mauqlinin başının tuşunda oldu. Mauqli dikbaş canavar balalarına baxdığı kimi, yenə də panterin zümrüd tek yaşıl gözlərinin içində diqqətlə baxdı. Bahirənin yaşıl bəbəklərinin dərinliyindəki qırmızı işiq, dənizdəki mayak kimi sönməyincəyə və panter gözlərini yayındırmayıncaya qədər oğlan nəzərlərini ondan çek-

mədi. Bahirənin başı get-gedə aşağıya enirdi, nəhayət o, qəşov kimi cod qırmızı dilini çıxardıb, Mauqlinin ayağını yaladı.

— Bahirə, Bahirə, Bahirə! — deyə oğlan piçıldayaraq inadla onun boynunu və titrəyən kürəyini tumarlayırdı. — Sakit ol, sakit ol! Buna gecə müqəssirdir, səndə təqsir yoxdur!

— Hamısı, yalnız gecə vaxtı duyduğum bu iyılərdəndir, — deyə Bahirə peşmançılıqla dilləndi. — Elə bil ki, hava məni çağırır. Yaxşı bəs sən bunu haradan bilirsən?

Hind kəndlərinin ətrafında hava müxtəlif iyılərlə dolu olur, şərab və ya musiqi insana necə təsir edirsə, burnu ilə duymağa, fikirləşməyə adət etmiş yırtıcı heyvana da iy o cür təsir edir.

Mauqli panteri bir neçə dəqiqə də siğalladıqdan sonra, nəhayət, o sakitləşdi və ocaq yanında isinən pişik kimi pəncələrini sinəsi altına yiğib yerə çökdü, gözləri qıydı.

Bir qədər susduqdan sonra Bahirə dedi:

— Sən həm bizdənsən, həm də bizdən deyilsən, həm cəngəl-likdənsən, həm də yox. Mən isə ancaq qara panterəm. Mən səsi sevirəm, Balaca Qardaş.

— Ağacın altında onların söhbəti nə üçünsə çox uzun çəkdi, — deyə Mauqli Bahirənin axırıncı sözlərinə əhəmiyyət vermədən dilləndi. — Yəqin, Baldeo yeni-yeni əhvalatlar uydurur. Tezliklə onlar buraya gələcəklər ki, bu arvadla ərini tələdən çıxardıb, Qırmızı Çiçəyin içərisinə atsınlar. Ancaq görəcəklər ki, tələ bomboşdur. Ha-ha-ha!

Bahirə dedi:

— Yox, yaxşı olar ki, gəlib tələdə məni görsünlər! Məni görəndən sonra az-azları içəridən çıxməğa cürət edər. Mən qəfəsə birinci dəfə girmirəm. Çətin ağlım kəsir ki, onlar məni tutub kəndirlə sariya bilsinlər.

— Ancaq, bax, ağıllı ol! — deyə Mauqli gülə-gülə razılıq verdi.

Lakin panter artıq oğrun-oğrun irəliləyərək daxmaya girmişdi. O, içərini qoxlayıb:

— Brr! — dedi, — burada insan iyi gəlir. Ancaq çarpayı, mən Udaypur knyaz heyvanxanasında olarkən yatdığını çarpayıya oxşayırm. Hə, indisə mən uzanıram!

Mauqli bu vaxt nəhəng heyvanın altında çarpayının kəndir torunun cirıldadığını eşitdi!

— Məni azad etmiş siniq qıfla and olsun, onlar elə fikirləşəcəklər ki, böyük bir şey tutublar. Gəl otur yanında, Balaca Qardaş. İkimiz birlikdə onlara uğurlu ov arzulayaq.

— Yox, mənim fikrim başqadır. İnsan sürüsü bilməməlidir ki, bu oyunda mənim də əlim var. Sən öz işində ol, mən onları görmək istəmirəm.

Bahirə:

— Qoy sən deyən olsun, — dedi. — Budur, onlar gəlirlər.

Kəndin o başında əncir ağacının altında get-gedə daha uca-dan danışmağa başlayırdılar. Nəhayət, qısqırıq qopdu, adamlar əllərindəki çomaqları, bambuk dəyənəklərini, oraqları, bıçaqları havada yellədə-yellədə, səs-küylə küçəşağı axısdılar. Hamidan irəlidə Baldeo yürürdü, qalanları da ondan geriyə qalmamağa çalışır və qısqırırdılar:

— Cadugərlərin ikisini də ortaya çəkin! Evlərinə od vurmaq lazımdır, qoy özləri də yansınlar, evləri də. Qulyabarı ilə durub-oturmağın nə olduğunu biz gərək onlara göstərək. Yox, onları əvvəlcə möhkəm əzişdirmək lazımdır! Məşəl yandırın! Məşəli çox eləyin!

İzdiham qapıya yetişəndə bir balaca çətinliyə rast gəldi — cəftəni açmaq lazım idi. Qapı möhkəm bağlanmışdı. Ancaq çox çəkmədi ki, cəftə yerindən qopdu, məşəllərin işığı otağa düşdü. Qara, qorxunc Bahirə çarpayının üstündə uzanaraq üst-üstə çar-pazlığı pəncələrini azacıq aşağıya sallamışdı. Bir dəqiqə dəh-sətli sükut içərisində keçdi. Qabaq cərgədə adamlar geri dönüb var güclərile bir-birini itələyə-itələyə bayırca atırdılar. Bu an Bahirə hamının gözü baxa-baxa ləzzətlə əsnədi, o, yalnız özünə tay bildiyini təhqir etmək məqsədilə bu cür əsnərdi. Bığlı dodaqları yuxarıya qalxıb aralandı, qırmızı dilinin ucu üst tərəfə qatlandı, alt çənəsi get-gedə sinəsinə doğru enərək o qədər açıldı ki, qan rəngli xirdəyi görünməyə başladı; ağızının qara fonunda çox yekə dişləri aydın seçilirdi. Sonra onlar bir-birinə dəyərək polad qapı sürgüsü kimi şaqquıldı. Bir dəqiqə keçmiş küçə bomboş boşaldı.

Bahirə pəncərədən bayıra sıçrayıb Mauqli ilə yanaşı dayandı. Qorxudan başlarını itirmiş insanlar isə bir-birini itələyə-itələyə, büdrəyə-büdrəyə qaçıb daxmalara doluşurdular.

Bahirə sakitcə dedi:

– Səhərə qədər yerlərindən tərpənməyəcəklər. Bəs indi hara gedəcəyik, nə edəcəyik?

Birdən-birə kənd dərin sükuta qərq oldu. Yalnız günortanın isti vaxtı camaat yatışarkən bu cür sakitlik olur. Lakin indi diqqətlə qulaq asdıqda, içərisi taxılla dolu ağır yesiklərin torpaq döşəmə ilə qapıların dalına itələndiyini eşitmək olardı. Bahirə haqlı idi: səhər açılana kimi heç kəs evindən bayıra çıxmayaqdı.

Mauqli hərəkətsiz oturub fikrə dalmışdı. O, düşündükcə si-fəti tutqunlaşırıdı.

– Mən nə eləmişəm? – deyə Bahirə mehriban-mehriban ona sürtünərək, nəhayət, sükutu pozdu.

– Yaxşılıqdan başqa heç nə. İndi dan yeri ağarana qədər sən onları güd, mən də yatım.

Bu sözlərdən sonra Mauqli meşəyə qaçıdı, orada daşın üstündə uzanıb dərin yuxuya getdi, bütün gecəni və gündüzü yatdı.

Yuxudan ayılanda Bahirəni yanında şöngümüş gördü, onun ayaq tərəfində isə yenicə öldürülmiş bir maral var idi. Bir qədər sonra Bahirə Mauqlinin eti ov bıçağı ilə doğrayıb yeməsinə məraqla tamaşa edirdi. Mauqli möhkəm yeyib, üstündən də su iç-dikdən sonra yenidən qarnı üstə uzanaraq əlini çənəsinə dayadı.

Bahirə dedi:

– Arvadla kişi sağ-salamat Kanhivara gedib çatdılar. Sənin anan quzğun Çillə xəbər göndərib. Onlar həmin axşam gecəyə-risi olmamış at tapıblar, o saat da çıxıb gediblər. Bəs bu, pisdir?

– Yox, yaxşıdır, – deyə Mauqli cavab verdi.

– Sənin insan qardaşların bu gün səhər gün qalxana qədər yerlərindən belə tərpənmədilər. Özləri üçün yemək hazırlayan-dan sonra yenə də evlərinə çəkilib qapıları bərkitdilər.

– Onlar bəlkə səni görüblər?

– Ola bilər. Dan yeri söküldənə mən darvazanın qabağında tozun içində ağnayırdım, özüm də hələ deyəsən oxuyurdum. İn-

di Balaca Qardaş, bizim daha burada bir işimiz yoxdur. Gəl, Balu ilə birlikdə ova çıxaq. O, təzə arı pətəkləri tapıb, onları sənə göstərmək istəyir. Hamımızın arzumuz budur ki, sən yenə də qabaqlardakı kimi bizimlə bir yerdə olasan... Belə baxma, mən sənin gözlərindən qorxuram! Arvadla kişini Qırmızı Çiçeyin içərisinə atmayacaqlar, cəngəllilikdə hər şey əvvəl olduğu kimi qalır. Heç nə dəyişilməyib! Məgər belə deyilmi? İnsan sürüsünü yadımızdan çıxaraq getsin!

— Onu yaddan çıxardacaqlar, həm də lap tez. Xatxi bu gecə harada yem yeyəcəkdir?

— Harada kefi istəsə, orada. Qaradinməzin indi haralarda olduğunu kim bilər? Nəyinə lazımdır ki? Onun görəcəyi işi biz görə bilmərikmi?

— Get ona de ki, oğlanlarının hər üçünü də götürüb buraya, mənim yanına gəlsin.

— Ancaq, Balaca Qardaş, düzü, Xatxiyə “gəl”, “get” deyə əmr eləmək heç yaxşı düşməz. Unutma ki, o, Cəngəlliyyin ağasıdır və insan sürüsü sənin xasiyyətini dəyişməzdən əvvəl Cəngəlliyyin Müqəddəs Sözlərini sənə öyrədən də o olmuşdur.

— Bunun eybi yoxdur. Mənim də ondan ötrü Müqəddəs Sözü var. Deyərsən ki, Bala Qurbağa Mauqlinin yanına gəlsin. Əgər o saat eşitməsə, onda deyərsən ki, Bharatpurun tapdanmış tarlaları xatırınə gəlsin.

— “Bharatpurun tapdanmış tarlaları xatırınə” — deyə Bahirə iki-üç dəfə təkrar etdi ki, yadında qalsın. — Gedirəm! Ancaq bir şey çıxmayacaq, Xatxi açıqlanacaq. Onu deyim ki, Qaradinməzi itaət etməyə məcbur edən Müqəddəs Sözü eşitmək üçün mən düz bir aylıq ovumdan keçərdim.

Panter getdi, Mauqli isə orada qaldı və ov bıçağını çıxarıb hiddətlə yeri qazmağa başladı. O, ömründə bir dəfə də olsun insan qanı görməmişdi, ən başlıcası da bu idi ki, onun qoxusunu indiyə qədər bilmirdi. Birinci dəfə onun burnuna insan qanının iyi, Messuanın sarılmış olduğu qayışları kəsəndə dəymışdı. Messua ona mehriban idi, o da bu qadını sevirdi. Lakin insanların qəddarlığı, qorxaqlığı, boşboğazlığı Mauqli üçün nə qədər iy-

rənc olsa da, cəngəlliin heç bir mükafatına şirnikib, adam ölüdürməyə, bu dəhşətli iyi yenidən duymağın razı olmazdı. Mes-suanın qisasını almaq üçün onun düşündüyü yol daha sadə və doğru idi. Bu yolu onun ağılına salan, qoca Baldeonun axşamlar əncir ağacının altında danişdiği nağıllardan biri olmuşdu. Mauqli bunu xatırlayınca öz-özünə güldü.

Bu vaxt qayıdıb gələn Bahirə onun qulağına piçıldadı:

– Düz deyirmişsən, bu doğrudan da, Müqəddəs Söz imiş. Camış kimi, sözümə o saat qulaq asdilar. Bax, odur gəlirlər!

Xatxi və onun üç oğlu həmişəki kimi yenə də səssiz-səmirsiz gəlib çıxdılar. Onların böyürlərinə suvaşmış çay lili hələ quru-mamışdı. Xatxi iri dişlərilə qopardığı yamyasıl banan ağacını fikirli-fikirli çeynəməkdə idi. Bahirə onun nəhəng bədəninin hər bir tərpənişindən dərhal başa düşdü ki, canavar sürüsündən olan uşağın yanına gələn Cəngəlliin ağası deyildir, əksinə, qorxmazın yanına qorxan gəlmışdır. Xatxinin üç oğlu atalarının dal tərəfində boyun-boyuna dayanıb yırğalanırdılar.

Mauqli başını qaldırar-qaldırmaz Xatxi onu salamlayaraq uğurlu ov arzu etdi. Oğlan ağızını açıb bir söz deməzdən əvvəl, Xatxini uzun müddət gözləməyə, ayaqlarının birini götürüb o birini qoymağá, yırğalanmağa, silkələnməyə məcbur etdi. Danışmağa başlayanda isə üzünü fillərə yox, Bahirəyə tutdu.

– Sizə bir əhvalat nağıl etmək isteyirəm, mən bunu sizin bu gün ovladığınız ovçudan eşitmişəm, – deyə Mauqli sözə başladı.
– Günlərin bir gündənə qoca, ağıllı bir fil tələyə düşür; çalanın dibinə ucu şış paya basdırıblarmış, həmin paya filin dərisini ayağından tutmuş ciyninə qədər elə parçalayır ki, sağalandan sonra yerində ağ bir çapıq qalır.

Mauqli əlini irəliyə uzatdı, Xatxi yan tərəfə yönəndə ayın parlaq işığında onun qrifel tək bomboz böyründə uzun, ağ bir çapıq göründü, sanki odlu qamçı ilə vurmuşdular, yeri qalmışdı.

– İnsanlar fili dartıb çaladan çıxardılar, – deyə Mauqli sözü-nə davam etdi. – Ancaq o, güclü imiş, ayağına vurulan çidarları qırıb qaçır, yarası sağalana qədər gizlənir. Yaxşı olandan sonra

bir gecə həmin ovçuların tarlalarına qayıdır. İndi, mənim yadıma düşür ki, onun üç oğlu var imiş. Bütün bunlar lap çox yağışlar bundan əvvəl, özü də buradan çox uzaqda – Bharatpur torpaqlarında baş veribdir. Həmin tarlaların taxılı necə oldu, Xatxi?

– Taxılı üç oğlumla mən biçdim, – deyə Xatxi cavab verdi.
– Bəs biçindən sonra əkilən zəmilər necə oldu? – deyə Mauqli soruşdu.

– Əkin olmadı.
– Bəs, zəmilərin yaxınlığında yaşayan insanlar?
– Köçüb getdilər.

Mauqli soruşdu:

– Bəs insanların gecələr yatdıqları daxmalar?
– Damlarını biz uçurduq, divarlarını da cəngəllik uddu.
– Bəs sonra? – deyə Mauqli soruşdu.
– Biz cəngəlliyyi beş kəndin üstünə salışdırıldıq: indi, bu kəndlərdə, onların tarlalarında, kövşənlərində bir adam da tapılmaz ki, öz yeməyini torpaqdan çıxartsın. Bharatpur tarlaları tapdalanıb, bax bu cür hala salınmışdır, bunu da eləyən üç oğlumla mən-nəm. İndi, Mauqli, de görüm, bəs sən bunu haradan bilirsən?
– deyə Xatxi soruşdu.

– Bir adamdan eşitmışəm... İndi görürəm ki, Baldeonun danışdıqlarının hamısı yalan deyilmiş. Bəli, ağ çapıqlı Xatxi, o vaxt siz bu işi məharətlə görmüsünüz, ancaq ikinci dəfə daha yaxşı görəcəksiniz, ona görə ki, başçılığı insan edəcəkdir. Məni qovlayan insan sürüsünün yaşadığı kəndi sən tanıırsanmı? Bundan sonra onların orada yaşamaları yaramaz. Mən onlara nifrət edirəm!

– Heç kimi öldürmək lazım deyil ki? Biz Bharatpur tarlalarını ayaqlayarkən mənim dişlərim qandan qıpqırımızı olmuşdu. Ancaq bu iyin bir də burnuma dəyməsini istəmirəm.

– Mən də... Mən heç onların sür-sümüyünün də bizim bu təmiz torpaqda olmayı istəmirəm. Qoy, özləri üçün başqa sığınacaq axtarsınlar. Burada qala bilməzlər. Mənə yemək verən arvadın qanının iyi hələ də burnumdan getməyib, əgər mən olmasayıdım, onlar həmin qadını öldürəcəkdilər. Yalnız evlərin yerində bi-

təcək tər otların iyi qanın iyini kəsə bilir. Bu iydən ağızım od kimi yanır. Cəngəlliyi onların üstünə salışdırmaq lazımdır, Xatxi!

— A! — deyə Xatxi səsləndi. — Kəndlərin dağlılığını, yerində yaz otları bitdiyini görmeyincəyə qədər mənim də dərimdəki çapıq o cür yanırı. İndi mən başa düşdüm, sənin müharibən bizim müharıbəmiz olacaq. Biz bütün cəngəlliyi onların üstünə qaldırarıq.

Nifrət və açığından titrəyən Mauqli bir də başını qaldırıb baxanda filləri durduqları yerdə görmədi. Təkcə Bahirə dayanıb dəhşət içərisində gözlərini ona zilləmişdi.

Xatxi ilə onun üç oğlu isə hərəsi üzünü bir tərəfə tutub dərələrlə dinməz-söyləməz addımlayırdılar. Onlar bu gedişlə cəngəllikdə almış mil, daha doğrusu, düz iki günlük məsafə qət etdilər. Manq, Çil, Meymun Xalqı və bütün quşlar onların hər addımını, xortumlarının hər hərəkətini görüb, mənasını anladılar. Sonra fillər dayanıb, bir həftə arxayın-axayın otladılar. Xatxi ilə oğlanları da dağ əfisi Kaa kimidirlər: onlar lazıim olmaya-olmaya heç vaxt tələsmirlər.

Bir həftədən sonra cəngəlliyyə xəbər yayıldı ki, filan vadidə yem də, su da başqa yerlərdəkindən yaxşıdır. Bu sözü ilk dəfə deyənin kim olduğu heç kəsə bəlli deyildi. Qarınlarını möhkəm doydurmaq xatırınə dünyanın o başına getməyə hazır olan donuzlar yola birinci düzülərək, dəstə-dəstə baş alıb getdilər, — onların ardına marallar, marallardan sonra isə leş yeyən balaca tülüklər yola çıxdılar. Yekəpər antilop-nilhauclar marallarla yanaşı gedirdilər. Vəhşi camışlar isə bataqlıqlardan çıxaraq nilhaucların ardına yola düzəlirdilər. Gah gedib, gah dayanan, otlayıb su içdikdən sonra yenidən yoluna davam edən bu pərakəndə sürüləri əvvəllərdə geriyə qaytarmaq hələ mümkün idi. Lakin hər dəfə heyvanların arasında həyəcan başlanar-başlanmaz birisi böyürdən çıxbı onları sakitləşdirirdi. Gah görürdün, oxlu kirpi Sahi gəlib xəbər gətirirdi ki, yaxşı yemlər olan yerlər bir qədər irəlidən başlanır, gah yarasa Manq orada heç kimin olmadığını göstərmək üçün şən bir civilti ilə tez-tez qanad çalaraq tala üzərində süzür, gah da ağızı köklərlə dolu olan Balu yanını basa-basa sürülərə yanaşır, bəzən zarafatla, bəzən gerçəkdən heyvanları

qorxudaraq onları düzgün yola yöneldirdi. Bununla belə, çoxları getməkdən imtina edərək geri döndülər, qaçıb dağıldılar, lakin qalanları yenə də əvvəlki kimi yollarına davam edirdilər.

Beləliklə, on gün keçdi, axırıncı günün sonunda vəziyyət bu cür idi: marallar, donuzlar, nilhaular səkkiz, yaxud on mil aralıdan hərəkət edərək eyni sahədə dövrə vurur, yırtıcı heyvanlar da yanlardan onlara hücum edirdilər. Dairənin ortasında kənd yerləşir, kəndin ətrafında isə yetişməkdə olan taxıl zəmiləri uzanıb gedirdi. Tarlaları qurd-quşdan qorumaq üçün tikilmiş, göyərçin damına bənzər çardaqlarda adamlar oturmışdular.

Qaranlıq bir gecə idi. Xatxi və onun üç oğlu cəngəllilikdən çıxıb xorumları ilə dirəkləri sindirdilər, çardaqlar saplaşmış baldırğan otu kimi uçub töküldü. Bu vaxt yerə yixılan adamlar fillərin boğuq səsini eşitdilər. Sonra ürkmiş maral ordusunun ön dəstəsi qaçıb gələrək kəndin kövşənlərini, əkin tarlalarını tapdaq-tapdaq etdi. Onlar gedəndən sonra yastıburun donuzlar gəlib, maralların ayaqlamadıqları hər nə vardısa, hamısını iti dırnaqlarından keçirdilər.

Vaxtdan-vaxta canavarlar sürülərə təpilir, dəli kimi olmuş heyvanlar isə o yan-bu yana qaçaraq taxıl zəmilərini ayaqlayırlar, su arxalarını uçurub içərisini torpaqla doldururdular. Səhərə yaxın dairənin bir tərəfindən yırtıcı heyvanlar kənara çəkilib yol verdilər, marallar dərhal oradan çıxbı dəstə-dəstə cənuba sarı götürüldülər. Heyvanlardan daha ürəkliləri isə uzağa getməyib, meşənin qalınlığında yatışdilar ki, sabah axşam otlayıb qarınlarını doyursunlar.

Lakin məsələ artıq bitmişdi. Səhər-səhər kəndlilər tarlalarına nəzər salıb gördülər ki, bütün əkinləri məhv olmuşdur. Demək, onlar tezliklə buradan köcüb getməsəyidilər, başlarının üstünü almış ölüm təhlükəsindən canlarını qurtara bilməyəcəkdilər. Çünkü aqlıq da cəngəllik kimi həmişə onların yaxınlığında idi. Otlaplara aparılmış camışlar, oradakı otların marallar tərəfindən tərtəmiz yeyildiyini görüb, öz vəhşi həmcinslərinin ardınca cəngəlliyyə dağılışmışdılar. Toran qovuşanda isə adamlar kənd atlarından üç-dördünü başı əzilmiş halda yerə sərilmiş gördülər. Yalnız Bahirə bu cür zərbə endirməyi bacarırdı, öldürülmüş heyvanların

leşini küçənin ortasına sürüyüb çıxartmaq kimi cürətli bir fikir yalnız onun ağlına gələ bilərdi.

Həmin gecə kəndlilər tarlalarda tonqal qalamağa cəsarət etmədilər; Xatxi isə oğlanları ilə birliklə yenə də cəngəllikdən çıxdı ki, dünəndən qalanları məhv etsin, lakin Xatxinin ayağı dəyən yerlərdə məhv etməyə daha bir şey qalmır. Adamlar belə qərara aldılar ki, yağışlar başlayana qədər, toxumluq üçün saxladıqları taxılı yeyib dolansınlar, əkin vaxtı isə muzdurluğa getsinlər ki, itirdikləri ilin əvəzini birtəhər çıxara bilsinlər. Ancaq, necə deyərlər, öz taxıl səbətlərini dolu bilən əllaf, qiymət haqqında fikirləşməkdə ikən, Xatxinin şışman dişləri onun gildən qayrılmış anbarlarının bir küncünü uçuraraq içərisində taxıl saxlanan iri səbətlərini deşib dağıdırdı.

Camaat bu itkidən xəbər tutanda, əlac yalnız kahinə qaldı, indi o, kəndlilərə bir məsləhət verməliydi. Kahin artıq bu barədə bütərinə dəfələrlə yalvarmışdı, lakin heç bir nəticəsi olmamışdı. O deyirdi ki, ola bilsin, kənd özü belə bilmədən cəngəllik allah-larından hansını isə təhqir edib acıqlandırmışdır, çünki aydın görünür ki, cəngəllik onlara düşmən kəsilmişdir. Belə olduqda qonşuluqda yaşayan köçəri qondalar qəbiləsinin başçısını çağırmaq üçün adam göndərdilər. Bu, boydan balaca, kömür kimi qapqara, ağıllı adamlar cəngəlliyyin dərinliklərində yaşayır, ovçuluqla məşğul olurdular. Onların ulu babaları Hindistanın ən qədim xalqlarından – Yer üzünün ilk sahiblərindən törəmişdilər. Kəndlilər tapıb ortaya çıxara bildikləri şeylərə qondu qonaq edəndən sonra o, əlində kaman, saçlarında isə iki-üç zəhərli ox olduğu halda bir ayağı üstündə dayanaraq, qorxumu, ya nifrətmə ifadə edən nəzərlərlə gah təşvişə düşmüş adamlara, gah da onların boş qalmış tarlalarına baxırdı. Kəndlilər bilmək isteyirdilər ki, qondun qoca allahları onlara qəzəblənmişlər, ya yox, əgər qəzəblənmişlərsə, nə kimi qurbanlar, nəzirlər isteyirlər. Qond heç bir cavab vermədi, acı bar gətirən yabanı boranının uzun bir tağını qoparıb, bütün bərələ qalmış gözlərin qarşısında məbədin qapısını onunla hördü. Bir neçə dəfə əlini havada yelləyərək Kanhivara gedən yolu göstərdi, sonra da qayıdıb yenidən cən-

gəlliyyə, heyvan sürülərinin orada necə hərəkət etdiyinə baxmağa getdi. O, yaxşı bilirdi ki, cəngəllik hücum edəndə onun hərəkətini ancaq ağ adamlar dayandırıa bilərlər.

Qapını hörməklə onun nə demək istədiyini soruşmaq artıq idi; bu ona işarə idi ki, adamların öz allahlarına ibadət etdikləri yerdə yabanı balqabaq bitəcəkdir, buna görə də onlar buradan nə qədər tez çıxıb getsələr, bir o qədər yaxşıdır.

Lakin illərdən bəri ömür sürdüklori yerləri tərk edib getmək kənd sakinləri üçün asan iş deyildi. Yay üçün saxladıqları azuqə ehtiyatları qurtarana kimi burada qaldılar, sonra isə cəngəllikdən qoz yığıb onunla birtəhər güzəran etmək istədilər, lakin yanar-gözlü kölgələr hətta günün günorta çağında belə, onları hər yerdə izləyirdi; adamlar qorxu içərisində geriyə döndükdə isə gördülər ki, cəmi beşcə dəqiqə əvvəl yanından ötdükləri ağacların gövdələrinin qabığı kiminsə iti caynaqları ilə didilmişdir. Adamlar kənara çıxmağa cürət etməyərək kəndə sığındıqca, Vaynqanqanın sahil-lərindəki otlaqlarda böyüre-böyüre, nərildəyə-nərildəyə gəzişən vəhşi heyvanlar daha da cəsarətli olurdular. Kəndlilər boş qalmış pəyələrinin cəngəlliyyə tərəf olan dal divarlarını təmir etməyə, çubuqla hörüb suvaq çəkməyə ürək eləmirdilər. Vəhşi donuzlar ucuqları tapdalayıır, sarماşıqlar təzəcə işğal edilmiş torpağa kök atır, ilişkən zoğlarını uzadaraq daxmaların divarlarına dırmaşırdı. Sonra isə hər tərəfi ot-əncər basmağa başladı...

Birinci olaraq subaylar öz başlarını götürüb qaçdilar və kəndin xarabazara çevriləməsi xəbərini ətrafa yaydılar. Hətta kəndin müqəddəs kobrası da əncir ağacının altındaki yuvasını tərk edib gedəndən sonra Cəngəlliyyin qabağında kim duruş gətirə bilərdi!

İnsanların xarici aləmlə əlaqəsi yavaş-yavaş kəsilir, kövşənlərdə salınmış cığırlar get-gedə daralır, daralırırdı. Artıq Xatxinin və onun üç oğlunun gur səsi gecələr adamları qorxutmurdu: indi fillərin buraya gəlməsinə ehtiyac qalmamışdı. Kəndin dörd yanındakı ot-əncər basmış tarlalar yavaş-yavaş cəngəlliklə birləşirdi. Artıq kəndlilərin Kanhivara köçüb getmək vaxtı çatmışdı.

Lakin adamlar getmək məsələsini o qədər bu günə-sabaha qoydular ki, nəhayət, yağışlar mövsümü onların başının üstünü

aldı, selləmə yağış evlərin təmir olunmamış damlarından axıb içəri töküldü, kövşənləri topuğa qədər su basdı, bitki adında nə vardısa, quraqlıq yay günlərindən sonra hamısı dərhal kükrəyib qalxdı. Yalnız bundan sonra adamlar – arvad, kişi, uşaq hamı bir səhər şiddətlə yağan iliq yağışda evlərini tərk edib yola düzəldilər. Onlar kəndin kənarına çatanda dönüb doğma yurdlarına axırıncı dəfə nəzər saldılar.

Var-yoxlarını dallarına şələləmiş axırıncı ailə kənd darvaza-sından çıxanda, kəndin içində uçub yerə tökülən tirlərin, taxta-puşların gurultusu eşidildi. Adamlar dönüb baxanda, qara ilan ki-mi işildayan xortumun ani olaraq havada yellənib taxtапuşların yaş küləşini ətrafa səpələdiyini gördülər. Xortum yox olduqda isə yenidən gurultu, gurultudan sonra da zingilti eşidildi. Xatxi evlərin taxtапuşlarını, biz su zanbaqlarını dərdiyimiz kimi asanlıqla qoparıb atarkən tirlərdən biri yuxarıdan onun üstünə düşüb yaralılmışdı. Onun tamamilə özündən çıxmazı üçün bu, kifayət idi. Cəngəllikdə yaşayan vəhşi heyvanlardan ən coşqun qızanı fildir. Bu vaxt o, tügъyan edir, rastına gələn hər bir şeyi uçurub dağıdır. İndi də Xatxi dal ayağı ilə vurub, kərpic divarı uçurdur, yağış seli də uçurulmuş çiy kərpicləri dərhal sarı palçığa çevirirdi. Xatxi fırlanır, böyürür, dar küçələrdə o yan-bu yana qaçaraq özünü gah sağдан, gah soldan daxmalara toxuyur, laxlamış qapıları sindirir, çardaqları uçururdu; onun üç oğlu isə atalarının ardınca qaçaraq, Bharatpur tarlalarını məhv etdikləri günlərdəki kimi qızıb tügъyan edirdilər.

– Cəngəllik bu tələləri udacaqdır, – deyə uçuqların arasından sakit bir səs eşidildi. – Əvvəlcə hasarı dağıtmak lazımdır.

Yağışdan islanmış çiyinləri parıldayan Mauqli sıçrayaraq yorğun camış tək yerə yatan divarın dibindən kənara çökildi.

– Hər şeyin öz vaxtı var, – deyə Xatxi xırıldadı. – Bəs necə! Bharatpurda mənim dişlərim qıpqırmızı qana boyanmışdı. İndi, uşaqlar, hasarın yanına! Başınızla itələyin! Hamınız birdən! Hə!

Dörd fil yanaşı dayanıb güc verdi. Hasar tərpənərək şaqqılıt ilə uçub yerə töküldü. Dəhşətdən donub qalmış adamlar hasarın ucuq yerindən fillərin palçığa batmış başlarını gördülər. Azuqə-

ləri əllərindən çıxmış, yurdsuz qalmış insanlar dərə ilə başıashağı qaçmağa üz qoydular, onların uçurulmuş, darmadağın olmuş, tapdallanmış kəndləri isə arxada qalaraq sanki əriyib yox olurdu.

Bir aydan sonra kəndin yerində yumşaq torpaqlı, üzərini körpə yaşıł otlar basmış yastı bir təpə qalmışdı, yağışlar mövsümü qurtaranda isə cəmi altı ay əvvəl şumlanmış tarlalar olan düzənlilikdə sıx cəngəllik görmək olardı.

KNYAZ ANKASI

Nəhəng dağ əfisi Kaa doğulduğu gündən bəri yəqin iki yüzüncü dəfə idi ki, qabığını dəyişirdi. Buna görə də Mauqli onu təbrik etməyə gəldi. Yəqin yadınızdadır ki, bir dəfə gecə vaxtı Kaa Soyuq Kahalarda onu ölümündən xilas etmişdi. Mauqli bunu heç bir vaxt unutmurdu. İlan qabıqdan çıxan zaman nə qədər ki, təzə qabığı cilalanıb gözəlləşməyib, çox acıqlı və əsəbi olur. Kaa artıq Mauqliyə sataşib gülmürdü. Cəngəlliyyin bütün başqa sakinləri kimi, o da Mauqlini Cəngəlliyyin Ağası hesab edirdi, buna görə də eşidib öyrəndiyi cürbəcür təzə xəbərləri oğlana danışındı. Kaanın orta cəngəllik adlandırılın aləm haqqında – yerin üstündə, yaxud altında, daşların, təpəciklərin, meşə kötüklərinin dibində gedən həyat haqqında bilmədiklərinin hamısını onun pullarından ən xırdasının üstünə yazıb yerləşdirmək olardı.

Həmin gün Mauqli nəhəng bilərzik kimi qırılmış Kaanın yanında oturub, onun çıraqlıqda düşüb qalmış köhnə qabığını barmaqlarıyla oynadırdı. Kaa çox nəzakətlə öz bədənini Mauqlının enli, çıarpaq kürəyinə söykəmişdi, elə bil oğlan canlı kresləda əyləşmişdi.

Mauqli köhnə qabığı oynada-oynada astadan dedi:

– Bu qabiq başdan-başa bütövdür, hələ gözüstü pulları da yerindədir. Öz başının qabığını ayaqlarının altında görmək nə qədər qəribədir.

– Hə, ancaq mənim ayaqlarım yoxdur, – deyə Kaa cavab verdi. – Həm də bu mənim xalqımın adətidir, ona görə də bu işdə

mən bir qəribəlik görmürəm. Sən məgər öz dərinin quru və cod olduğunu heç vaxt hiss etmirsin?

— Hiss eləyəndə gedib çımirəm, ay Yastıbaş. Ancaq onu da deyim ki, bərk isti olanda fikirləşirəm ki, kaş dəridən tamam çıxıb dərisiz gəzəydim.

— Mən çımirəm də, qabğıımı da dəyişirəm... Hə, necədir, təzə libasım xoşuna gəlirmi?

Mauqli onun nəhəng kürəyindəki qiyqacı damalara əlini çəkərək, fikirli-fikirli dedi:

— Tısbaganın kürəyi daha bərkdir,ancaq səninki tək bəzəkli deyil. Mənim adaşım qurbağanın dərisi daha qəşəngdir, amma səninki qədər möhkəm deyil. Belə baxanda sənin dərin çox yarışqlı görünür, lap əlvən naxışlı zanbağa oxşayır.

— Təzə dərini suda yumaq lazımdır. Birinci dəfə çımənə qədər rəngi hələ o qədər də parlaq olmur. Gedək çımk!

— Mən səni qucağıma alıb apararam, — deyə Mauqli güldü və ilanın ən yoğun yerində yapışış ağır bədəni qaldırmaq üçün aşağı əyildi.

Bu, iki fut yoğunluğunda su borusunu qaldırmağa bərabər idi. Kaa yerində hərəkətsiz uzanıb kefinin köklüyündən astaca-astaca fisildayırdı. Sonra onlar artıq adət etmiş olduqları axşam oyununa başladılar... Qüvvətli oğlanla, gözəl təzə dərili əfi bir-birilə güləşməyə, əzələlərinin gücünü, gözlərinin itiliyini sınadıdan keçirməyə başladılar. Əlbəttə, əgər Kaa istəsəydi, Mauqli kimilərinin yüzünü basıb əzərdi, lakin o çox ehtiyatla hərəkət edərək öz gücünün heç ondan birini belə işlətmirdi.

Mauqli bədəncə kifayət qədər bərkiyib, güləşə biləcək dərəcədə qüvvətlənəndə Kaa onunla bu cür oynamaya başladı, nəticədə oğlanın əzələləri bərkiyib möhkəmləndi. Bəzən Kaa Mauqliyə elə sarınırdı ki, onun yalnız xirtdəkdən yuxarısı bayırda qalırdı, oğlan dartınaraq əlinin birini azad edib ilanın boğazından yapışındı. Belə olduqda əfinin bədəni tamam sustalıb boşalır, Mauqli isə öz cəld ayaqları ilə, ilanın geriyə uzanaraq bir daşdan, yaxud kötükdən yapışmaq istəyən yekə quyuğunu o yan-bu yana itələ-

yir, dayaq nöqtəsi tapmağa qoymurdu. Onlar baş-başa dayanaraq dala, qabağa yırğalanır, hər biri hücum etmək üçün fürsət gözləyir və nəhayət, heykəli xatırladan güzel fiqurlar sanki qara-ağ həlqələrdən, arabir görünüb yox olan əllərdən, ayaqlardan ibarət qarışiq bir burulgana çevrilirdi. Bir qədər sonra onlar dikəlir, hər şeyi yenidən başlayırdılar.

— Hə-hə-hə, — deyə Kaa başını elə sürətlə irəli uzadırdı ki, hətta Mauqlinin iti əlləri belə bütün qarşısını ala bilmirdi. — Bax, mən başımı sənə toxundurdum, Balaca Qardaş! Bax, bir də, bir də! Hə niyə qorunmursan, məgər əllərin keyiyib? Budur yenə də vurdum!

Həmişə də onların oyunu eyni qayda ilə qurtarırdı: ilan başının iti zərbəsi ilə uşağı yerə sərirdi. Mauqli nə qədər cəhd edirdisə də, bu ildırım sürətliyə endirilən zərbədən özünü qorumağın qaydasını öyrənə bilmirdi: Kaa onu inandırırdı ki, əbəs yerə, bunun üçün vaxt itirməsə, yaxşıdır.

— Ovun uğurlu! — deyə nəhayət, əfi fisıldadı.

Mauqli həmişəki kimi yenə də tövşüyə-tövşüyə, bərkdən gülə-gülə təxminən on addım kənarda yerə sərildi.

Sonra o, əlləri göy otla dolu olduğu halda ayağa qalxıb, Kaanın ardınca irəliləyərək müdrik ilanın cox xoşladığı çimmək yeriinə sarı yollandı. Bura hər tərəfdən qayalarla əhatə olunmuş, suyu qatran kimi qapqara bir göl idi, içərisindəki kötüklər, tirlər ilan üçün bu yerin gözəlliyyini daha da artırırdı. Oğlan Cəngəllik Qanununa riayət edərək, gölə səssizcə atıldı; sonra yenə də səs salmadan suyun üzünə çıxaraq arxası üstə uzandı, əllərini başının altına qoyub qayaların arasından boyılanan aya tamaşa etməyə, ayaq barmaqlarını tərpədərək ayın suda əksini pozmağa başladı. Kaanın üçbucaq başı suyu ülgüt kimi kəsərək yuxariya qalxdı və Mauqlinin ciyininə endi. Onlar hər ikisi xeyli müddət hərəkətsiz uzanaraq bədənlərinə yayılan sərindən həzz aldılar.

— Ah, bura nə yaxşıdır, — deyə Mauqli yuxulu-yuxulu dilləndi.

— Yadimdadır, insan sürüsündə bu vaxt hamı torpaqdan qayrılmış tələlərin içində girib hər yeri bərk-bərk basdırırdılar ki, təzə

hava içəri girməsin, sonra da quru (bərk) çarpayıların üstündə uzanıb pis iy verən cir-cindirlə baş-gözlərini örtürdülər, burunlarında çox cansızıcı nəgmələr oxumağa başlayırdılar. Cəngəllik oradan qat-qat yaxşıdır.

Bir kobra lap yaxınlıqdakı qayanın üstü ilə tələsik gölə enib su içdi, sonra da onlara “Ovunuz uğurlu olsun!” – deyib bir anda yox oldu.

Kaa sanki nəyi isə xatırlayaraq fisildadı:

– O-os! Demək, Balaca Qardaş, cəngəllik səndən heç bir şey əsirgəmir, ürəyin istəyən hər şeyi sənə verir, eləmi?

Mauqli gülüb cavab verdi:

– Hər şeyi yox. Əgər belə olsayıdı, hər ay yeni bir Şirxan öldürmək olardı. İndi, mən onu camışların köməyi olmadan özüm təkcə öldürə bilərdim. Bundan da başqa, mən istərdim ki, bəzən yağış yağa-yağa gün çıxsın, yaxud yayın qızmar vaxtında günün üzünü bulud örtsün, yağış yağsın. Mən həmişə ac olanda keçi ovlamaq istəyirəm, əgər ovlaya bilsəm, arzu eləyirəm ki, kaş bu maral olaydı, əgər maral olsa, deyirəm kaş nilhau öldürəydim. Elə hamı da mənim kimidir, düz demirəmmi?...

Kaa soruşdu:

– Sənin daha başqa bir arzun yoxdurmu?

– Başqa nə arzum ola bilər? Bütün cəngəllik mənimkidir. Cəngəllik Mərhəməti həmişə mənim üstümdədir! Məgər dün-yada məğriblə məşriq arasında başqa bir şey də var?

– Kobra danışındı ki... – deyə Kaa sözə başladı.

– Hansı Kobra? İndicə buradan keçən heç nə danışmırkı, o, ova çıxıb.

– O yox, başqası.

– Sənin bu Zəhərli Xalqla nə işin-gücün? Mən heç vaxt onlara toxunmuram. Qoy, öz yollarıyla getsinlər. Onlar qabaq dişlərində ölüm gəzdirirlər, bu heç yaxşı iş deyil; axı, onlar lap balacıdlar. Yaxşı, sən hansı kobra ilə danışındın?

Kaa dalgalı dənizdə ləngər vuran gəmi tək suyun üzündə yırğalanırdı.

– Üç-dörd ay bundan qabaq ova çıxmışdım, – deyə o, sözünə davam etdi. – Soyuq Kahalardaydım, ora, bəlkə də, hələ sənin yadındadır... Ovlamaq istədiyim heyvan çığıra-çığıra göllərin yanından qaçıb bir evə soxuldu, oradan da yerin altına girib gizləndi. Bu, həmin ev idi ki, vaxtilə mən səni qurtarmaq üçün onun bir divarını uçurub daşıtmışdım.

– Axı, Soyuq Kahalarda heç kim yerin altında yaşamır. – Mauqli başa düşmüdü ki, Kaa Meymun Xalqından danışır.

Əfi titrək dilini çıxararaq cavab verdi:

– Mən qovladığım heyvan orada yaşamırı, canını qurtarmaq üçün oraya soxulurdu. Onun girdiyi yuva yerin altı ilə çox uzağa gedirdi. Ovu öldürəndən sonra oradaca yuxuya getdim. Oyandıqda isə irəliyə sürünməyə başladım.

– Yerin altında?

– Hə. Nəhayət. Ağ Klobuk¹ adlı kobraya rast gəldim. O, mənimlə başa düşmədiyim şeylər haqqında danışıb, ömrümdə gör-mədiyim cürbəcür şeylər göstərdi.

Mauqli cəld böyrü üstə çevrilərək soruşdu:

– Ovlamaq üçün təzə heyvanlar göstərdi? Ovun yaxşı keçdimi?

– Yox, heyvan deyildi, heyvan olsayıdı, mən onun dişlərinin hamısını tökərdim. Ağ Klobuk mənə dedi ki, insanlar həmin şey-lərə yalnız bircə dəfə baxmaq üçün canlarından keçərdilər. O, insanlar haqqında elə danışındı ki, elə bil, onlara yaxşı bələddir.

– Görərik, – deyə Mauqli dilləndi, – indi yadımıma gəlir ki, mən də bir zamanlar insan olmuşam...

– Yavaş, tələsmə! Günəşi yeyən Sarı İlani tələsmək öldür-müşdür. Biz yerin altında bir qədər söhbət eləyəndən sonra sə-nin barəndə danışdım, dedim ki, sən insansın. Ağ Kobra (o, doğ-rudan da, lap cəngəlliyyin özü qədər qocadır) belə cavab verdi: “Mən çoxdandır ki, insan üzü görməmişəm, qoy gəlsin, onda bu şeylərin hamısına baxa bilər. Bunların ən kiçiyi üçün insanlardan çoxu canından keçərdi”.

¹ Klobuk – ucu şış rahib papağı.

– Görünür, bu nə isə təzə bir ovdur. Axı, Zəhərli Xalq ürk-müş heyvanların yerini biləndə, heç vaxt bizə demirlər. Çox bədxahıdlar.

– Bu, ov deyil. Bu... bu... mən bunun nə olduğunu deyə bil-mirəm.

– Gedək oraya. Mən hələ indiyə qədər Ağ Kobra görməmişəm: o dediyin şeylərə də baxmaq istəyirəm. Onları Kobra öldürüb?

– Onların heç biri canlı deyil. Kobra deyirdi ki, guya onların keşiyini çəkir.

– Hə-ə, bildim. Canavar zağaya qovub saldığı ovun keşiyini çəkən kimi! Gedək!

Mauqli üzüb sahilə çıxdı, bədənini qurulamaq üçün otun üstündə bir qədər o yan-bu yana ağınadı. Sonra hər ikisi birlikdə yola düşüb, Soyuq Kahalar adlanan xaraba şəhərə getdilər. Siz o yerin haqqında yazılınları, yəqin ki, oxumusunuz. İndi, artıq Mauqli meymunlardan azacıq belə olsun, qorxmurdu. Əksinə, meymunlar özləri onun qarşısında tir-tir əsirdilər. Lakin onların hamısı indi cəngəlliyyə qaçıb dağlışmışdılar. Ay işığına qərq olmuş Soyuq Kahalar bomboş idi, orada dərin bir sükut hökm sürürdü.

Kaa, eyvanın ortasındaki knyaz köşkünün ucuqlarına tərəf sürünbər kərpic qırıntılarının arasından içəri keçdi və daş-torpaq uçub-tökülmüş pilləkənlə aşağıya-yeraltı lağıma doğru şütdü. “Sizinlə biz qan qardaşıyıq, mən də sizdənəm! – deyə Mauqli qışqıraraq İlənləri salamladıqdan sonra Kaanın ardınca iməklə-məyə başladı. Onlar hər ikisi maili enən lağımla uzun zaman sürründülər; yeraltı yol gah sağa, gah sola burulurdu. Nəhayət, elə bir yerə gəlib çıxdılar ki, orada yerdən otuz futa qədər yüksələn qocaman bir ağacın qüvvətli kökləri lağımin divarından yekə bir daşı basıb aşağı salmışdı. Onlar deşiyin içində girib azacıq süründükdən sonra geniş bir zirzəmiyə daxil oldular. Ağacların kökləri zirzəminin günbəzini oradan-buradan sıxışdırıb çatlatmışdı, buna görə də içəriyə yuxarıdan zəif işıq süzülürdü.

Mauqli dikəlib ayaq üstə dayanaraq:

– Çox möhkəm sığınacaqdır! – dedi. – Ancaq hər gün gəlib-getmək üçün çox uzaqdır. Mən burada heç nə görmürəm.

– Məgər mən heç nəyəm? – deyə zirzəminin bir tərəfindən kim isə dilləndi.

Həmin dəqiqə də Mauqlinin gözünə ağ bir şey dəydi, diqqətlə baxdıqda bunun nəhəng Kobra olduğunu gördü. O, ömründə heç vaxt bu irilikdə gözlüklü ilana rast gəlməmişdi. Uzunluğu az qala səkkiz fut idi, yer altında zülmətdə ömür sürməkdən solub saralan köhnə fil dişi rənginə əlalırdı. Hətta üfürülüb şişmiş başındakı gözlükləri də açıq-sarı idi. Yalnız gözləri alaqaranlıqda yaqt kimi yanındı. Ümumiyyətlə, onun çox əcaib, bədheybət görünüşü vardi.

– Ovun uğurlu olsun! – deyə Mauqli dilləndi. O, nəzakətli sözləri də ov biçağı kimi həmişə hazır saxlayırdı.

Kobra oğlanın salamına cavab verməyib soruşdu:

– Şəhərdə təzə nə xəbər var? Dörd yandan hasara alınmış böyük şəhərdə, yüz fili, iyirmi min atı, saysız-hesabsız mal-qarası olan iyirmi knyazlar knyazının şəhərində təzə nə var, nə yox? Mənim qulaqlarım yavaş-yavaş ağır eşidir, çoxdandır ki, döyüş təbillərinin səsi qulağıma dəymir.

– Bizim üstümüz cəngəllikdir, – deyə Mauqli cavab verdi.

– Fillərdən də mən ancaq Xatxini, bir də onun oğlanlarını tanıyıram. Bəs, knyaz nədir?

– Axı, mən sənə danişmişdim, – deyə Kaa astadan dilləndi, – dörd ay bundan qabaq demişdim ki, sənin şəhərin artıq yoxdur.

– Meşədəki şəhər, darvazaları qayım bürclü o böyük şəhər yox ola bilməz. O, bina olunanda hələ mənim babamınbabası yumurtadan çıxmamışdı, o, mənim oğlanlarımın oğlanlarının dərisi mənim dərim kimi solub beləcə ağarana qədər də qalacaqdır. Yaqasarinin oğlu Viyedci idi, onun da oğlu Çandrabiçi idi; bax, həmin Çandrabiçinin oğlu Saladhi bu şəhəri qədim zamanda tikdirib. Bəs, sizin ağanız kimdir?

– İz dolaşdı, – dəyə Mauqli Kaaya müraciət etdi. – Mən onun danişdılalarını başa düşmürəm.

– Mən də heç nə qanmiram. O, çox qocadır. Ey kobraların ulu nənəsi. Burada hər tərəf, əzəl gündən olduğu kimi, cəngəllikdir...

– Bəs bu kimdir? – deyə ağ kobra soruşdu. – Mənim qarşısında oturan, həm də qorxmayan, knyazın adını bilməyən, özü insana oxşasa da, ilan dilində danışan bu körpə kimdir? Kimdir, bu ov bıçaqlı, ilan dilli?

Oğlan cavab verdi:

– Mənim adım Mauqlidir. Özüm də Cəngəllikkənəm. Canavarlar mənim xalqımdır, bu Kaa da qardaşım. Bəs, sən kimsən, ey Kobralar Anası?

– Mən knyaz xəzinəsinin keşikçisiyəm. Karan Raca burada mənim üstümü daşla örtdü ki, bu yerə hər kim gəlsə, dərhal əlib öldürüm. O vaxtlar mənim dərimin rəngi tünd idi. Üstümü daşla örtdükdən sonra xəzinəni buraya tökdülər, bu zaman mən öz müəllimlərim olan kahinlərin nəğmələrini eşitdim.

Mauqli öz-özünə dedi:

“Hm! İnsan sürüsündən mən artıq bir kahinlə üz-üzə gəlmışəm, odur ki, bildiyimi bilirəm. Tezliklə burada bir fəlakət baş verəcək”.

– Mən xəzinəyə keşik çəkdiyim gündən bəri daşı beş dəfə qaldırıblar, həm də ona görə yox ki, buradan bir şey götürsünlər, əksinə, hər qaldıranda xəzinənin üstünə qiymətli şeylər əlavə eləyirdilər. Bu yüz knyaz xəzinəsindəki qədər dövlət dünyasının heç yerində yoxdur. Ancaq çoxdan, lap çoxdan bəridir ki, daşı qaldırmırlar, buna görə də mənə elə gəlir ki, şəhərim məni artıq yadından çıxardıb.

– Şəhər yoxdur. Bir başını qaldır, yuxarıya göz gəzdir, odur, böyük-böyük ağacların kökləri daşları bir-birindən aralayıb. Ağaclarla insanlar bir yerdə kök atırlar, – deyə Kaa onu inandırmağa səy edirdi.

Kobra acıqlı-acıqlı cavab verdi:

– İki-üç dəfə insanlar buraya yol təpiylər. Ancaq onlar heç nə demirdilər, yalnız qaranlıqda mən onlara toxunanda tək bir kərə, o da lap qısa, qışqırıldılar. Siz isə biriniz ilan, biriniz insan – hər ikiniz buraya gəlib yalan sözlər danışırsınız, istəyirsiniz məni inandırasınız ki, şəhərim daha yoxdur və mənim xidmətim

artıq bitmişdir. İllər keçdikcə insanlar az-az dəyişir. Amma mən dəyişmirəm! Nə qədər ki, daşı qaldırmayıblar, nə qədər ki kahinlər mənə yaxşı tanış olan nəğmələrini oxuya-oxuya içəri girib mənə isti süd verməyiblər, nə qədər ki, məni buradan işıqlı dün-yaya çıxartmayıblar – Knyazlar Xəzinəsinin Keşikçisi ancaq mən olacağam, mən – başqası yox! Deyirsiniz ki, şəhər çoxdan məhv olub gedib, ağacların kökləri buranın divarlarını dağıdaraq içəri soxulub, eləmi? Onda əyilin, nə istəyirsınız, götürün. Dün-yanın heç yerində belə bir xəzinə yoxdur! Ey, ilandilli insan, əgər sən buraya gəldiyin yolla sağ-salamat qaydırıb gedə bilsən, onda bütün knyazlar sənin nökərin olarlar.

– Hələ də izi qarışdırır, – deyə Mauqli sakitcə dilləndi. – Yəni elə şey mümkünkündür ki, qudurmuş çapqallardan biri bu dərinlikdə yerə girib nəhəng Ağ Klobuku dişləsin!? Görünür, bu qudurub... Ey, Kobralar Anası, mən burada aparmalı bir şey görmürəm.

Kobra fisıldadı:

– Günəş və Ay allahlarına and içirəm ki, bu uşaq ağlını itirib! Yaxşı, sənin gözlərin həmişəlik yumulmazdan əvvəl mən sənə bir mərhəmət edərəm. Budur bax, hələ bu vaxta qədər dünyada heç bir insan görmədiyi şeyləri sən gör!

– Mauqliyə mərhəmətdən danışanların işi həmişə pis olur, – deyə oğlan dişlərini qıcadı. – Ancaq orası var ki, qaranlıqda hər şey dəyişir, bunu mən bilirəm. Əgər sən istəyirsənsə, onda mən baxa bilərəm.

O, gözlərini qiyaraq zirzəmini diqqətlə nəzərdən keçirtdi, sonra yerdən bir ovuc nə isə işildayan şeylər götürdü.

– Oho! – deyə o, dilləndi. – Bu lap insan sürüsündə adamların həmişə əllərində oynatdıqları şeylərə oxşayır. Ancaq bunlar sarıdır, onlar isə qəhvəyi idi.

O, qızılları yerə atıb bir addım irəli yerdi. Zirzəminin döşəməsi başdan-başa beş-altı fut hündürlüyündə qızıl və gümüş pullarla örtülmüşdü. Bu pullar əvvəlcə kisələrdə saxlanılmış, sonradan kisələr çürümüş, qızıl-gümüş yerə tökülmüşdü. Uzun illər boyu metallar bir-birini basaraq, aşağı yatmış, səthi çəkilmə

zamanı sahildəki qum kimi hamarlanmışdı. Pulların arasında, orada-burada gümüşdən qayırılmış və döymə qızıl lövhəciklər, yaqutlar, firuzələrlə bəzədilmiş fil cihazları nəzərə çarpırdı. Onlar üz vermiş qəzadan sonra qum üzərində atılıb qalmış gəmi qırıntılarını xatırladırdı. Burada büsbütün gümüşə tutulmuş, əlvan minalarla naxışlanmış, pərdə asmaq üçün yanlarına kəhrəbadan xirdaca halqlar düzülmüş nefrit dəstəkli kəcavələr, təxirəvanlar da var idi. Vaxtilə bunların içərisində knyaz xanımları gəzərmışlar. Buradakı qızıl qəndillərin o yan-bu yanından salxım kimi sallanan zümrüd düzümləri ahəstə-ahəstə yellənirdi. Çoxdan unudulub getmiş allahların gümüşdən tökülmüş beşfutluq heykəllərinin zümrüd gözləri alaqaranlıqda parlayırdı; qızilla işlənmiş polad geyimlərin qotazlarındakı narın mirvarilər artıq qaralmışdı. Dəbilqələrin yaquta tutulmuş şanələri göyərçin qanı rənginə çalırdı. Burada daha nələr yox idi: tisbağa çanağından və kərgədan dərisindən qayrılib, əşrəfi qızılı tutulmuş, kənarlarına zümrüdlər düzülmüş qalxanlar: almaz dəstəkli qılınclar, xəncərlər, ov bıçaqları; qızıl camlar, abgərdənlər, heç vaxt gündüz işığı görməmiş qızıl mehrablar, nefrit piyalələr, bilərziklər, buxurdanlar, daraqlar, ətriyyat, xına və sürmə üçün cürbəcür qablar – hamısı da naxışlı əşrəfidən; saysız-hesabsız burun sırgaları, bazubəndlər, kəmərlər, üzükərəklər, üzərinə təraşlanmış almazlar, yaqutlar düzülmüş yeddi barmaq enində kəmər... Üçqat dəmir çəkilmiş sandıqçaların taxtası çürüyüb torpağa döndüyündən indi onların yerində yiğin-yiğin opallar, sapfirlər, yaqutlar, brilyantlar, zümrüdlər, süleyman daşları nəzərə çarpmaqdı idi.

Ağ Kobra haqlı idi: uzun əsrlər boyu müharibə, talan, ticarət və vergilər nəticəsində buraya toplanmış olan bu xəzinənin dəyərini dünyada heç bir pulla ödəmək olmazdı. Bahalı daş-qasılar bir yana dursun, təkcə qızıl-gümüş pulların sayı-hesabı yox idi. Burada ən azı iki-üç yüz ton qızıl və gümüş var idi.

Lakin, aydın məsələdir ki, Mauqli bütün bu şeylərin nə olduğunu başa düşmədi. Onu yalnız bıçaqlar bir qədər maraqlandırırdı, ancaq öz bıçağı əlinə daha yaxşı yatırıldı, buna görə onları da

yerə atdı. Nəhayət, o, fil cihazının qabaq tərəfində yarıya qədər pulların altında qalmış çox gözəl bir şey gördü. Bu, iki fut uzunluğunda dəstəkli balıqçı qarmağına bənzər ankas¹ və ya fil bizi idi. Onun baş tərəfində girdə bir yaqt yanındı, dəstəyinin səkkiz düymə uzunluğunda hissəsinə isə cilalanmamış firuzə qaşlar düzülmüşdü. Buna görə də ələ çox yaxşı yatırıldı. Aşağı tərəfində nefrit qurşaq, onun ətrafında da çiçək naxışları var idi: çiçəklərin yarpaqları zümrüddən, gülləri isə ətrafına açıq-yaşıl rəngli qaşlar düzülmüş yaqtandan idi. Dəstəyin qalan hissəsi xalis fil sümüyündən idi. Lap ucu – yəni qarmaq və onun yuxarısındaki şış çıxıntı poladdan qayrılib, üstünə də fil ovunu təsvir edən, qızıl naxışlar həkk olummuşdu. Bu şəkillər Mauqlini heyran etdi, oğlan gördü ki, burada çəkilmiş fil onun dostu Xatxidir.

Mauqli zirzəmidə hara getsə, ağ kobra da onun ardınca sürüñürdü.

– Məgər, bunları bir dəfə görmək ölməyə dəyməzmi?! – deyə ilan dilləndi. – Mən sənə çox böyük hörmət elədim, elə deyilmə?

Mauqli cavab verdi:

– Mən başa düşmürəm ki, bu şeylər nəyə lazımdır... bunların hamısı bərkdir, soyuqdur, yemək üçün qətiyyən yaramaz. Ancaq bircə bunu, – o əyilib ankası yerdən qaldırdı, – bax, bunu mən özümlə aparmaq istərdim ki, gün işığında ona yaxşı-yaxşı baxım. Deyirsən ki, bunların hamısı sənindir? Onda bunu bağışla mənə, əvəzində sənə çoxlu qurbanı qurbaga götərəm, yeyərsən.

Kobra kinayəli sevincindən titrəyərək dedi:

– Bəs necə, əlbəttə, bağışlaram! Nə qədər ki buradan getməmisən, bu şeylərin hamısını sənə bağışlaram.

– Yox, mən bu saat gedirəm. Bura həm qaranlıqdır, həm də soyuq. Ancaq bu ucu şış şeyi də özümlə götürüb cəngəlliyyə aparmaq istəyirəm.

– Onda əyil ayağının altına bir nəzər sal! Orada nə görürsən?

Mauqli yerdən nə isə aq və hamar bir şey götürdü:

¹ Ankas – nacaq deməkdir.

– Bu insan kəlləsidir, – deyə o laqeyd-laqeyd dilləndi. – Odur ki, ikisini də orada görürəm.

– Çox-çox illər bundan qabaq həmin bu adamlar gəlmışdilər ki, xəzinəni aparsınlar. Mən qaranlıqda onlarla danışandan sonra sakin oldular...

– Sənin xəzinə adlandırdığın bu şeylər mənim nəyimə lazımdır ki? Ankası aparmağıma icazə versən də, ovun uğurlu olsun, verməsən də... Mənim Zəhərli Xalqla düşmənçiliyim yoxdur, bundan da başqa, mən sənin xalqının Müqəddəs Sözünü bilirom.

– Burada ancaq bir Müqəddəs Söz var ki, o da mənim dediyim sözdür!

Kaa irəliyə şütyüyərək gözlərini parıldada-parıldada dedi:

– İnsanı buraya getirməyimi xahiş edən kim idi?

– Mən idim, əlbəttə, – deyə qoca Kobra fisıldadı. – Çoxdan bəri idi ki, insan üzü görmürdüm, bu insan isə bizim dildə danışır...

– Ancaq onu öldürmək haqqında biz o vaxt bir söz danışmadışdıq. Mən cəngəlliyyə qayıdanda, oradakılara nə cavab verərəm, necə deyə bilərəm ki, insanı ölümə apardım?

– Mən onu vaxtından tez öldürmərəm. Əgər sən getmək istəyirsənsə, odur bax, divarda deşik var! İndisə səsini kəs, meymunların piyli qatılı! Onu bil ki, əgər bircə dəfə boynuna toxunsam, cəngəllik bir də səni görməz. Hələ indiyə kimi buradan sağ-salamat qayıdır gedən insan olmayıb. Mən Knyaz şəhərinin Xəzinə Keşikçisiyəm!

– Ey zülmətin ağ qurdı, axı, sənə deyildi ki, indi nə knyaz var, nə də şəhər! Ətrafımızda hər yan cəngəllikdir, – deyə Kaa səsini ucaltdı.

– Ancaq xəzinə vardır! Mən bilərəm nə eləmək lazımdır. Hələ getmə, Kaa, oğlanın ora-bura necə qaçığına dayanıb tamaşa elə! Burada ov qovmaq üçün kifayət qədər yer var. Yaşamaq gözəl şeydir, oğlan! Bir o yan-bu yana qaç, əylən!

Mauqli əlini sakitcə Kaanın başına qoydu:

– Bu ağ yaramaz indiyə qədər ancaq insan sürüsündən olan adamları görüb. O, məni tanımır, – deyə piçildadı. – Könlündən ov keçir. Qoy buyursun!

Mauqli əlində tutduğu ankasın şiş ucunu aşağı sallayıb dəyanmışdı. Sözü ağızından qurtarcaq, ankası elə tulladı ki, nəhəng ilanın şışkin boynundan çəpəki sancılaraq onu yerə mixladı. Bu vaxt Kaa bir göz qırpmışında irəli atılıraq kobranın qırırlıb açılan bədəninin üstünə yıxıldı və boynundan tutmuş quyruğunun ucu-na qədər onu möhkəm yerə sixdi. Kobranın qıpçırmızı gözləri yanır, kənarda qalmış başı hiddətlə sağa-sola çırpılırdı.

Mauqlinin bıçağa əl atdığını görən Kaa dedi:

— Oldür bunu!

— Yox, — deyə Mauqli bıçağını çıxararaq cavab verdi. — Mən daha heç kimi öldürmək istəmirəm, bəlkə, demərəm, ac olanda yemək üçün öldürəm. Bax, indicə özün görəcəksən, Kaa!

O, Kobranın boğazından yapışdı və bıçağın tiyəsi ilə onun ağızını açaraq üst çənəsindəki qaralıb ovulmuş qorxunc zəhərli dişlərini göstərdi. Bütün çalağan ilanlarda olduğu kimi, Kobra da artıq qocalıb zəhərdən düşmüdü.

— Txuntx (çürük kötük)! — Mauqli bunu deyib, Kaaya kənara çəkilmək işarəsi verdi və ankası yerdən çıxararaq ağ kobrani azad etdi.

— Knyaz xəzinəsinə təzə keşikçi lazımdır, — deyə oğlan sərt-sərt dilləndi. — Txuntx, sən işləri korlamışan. İndi, o yan-bu yana qaç, əylən baxaq, Çürük Kötük!

Ağ kobra fisıldadı:

— Mən xəcalət çəkirəm! Oldür məni!

— Öldürməkdən çox danışırsınız! İndi biz çıxıb gedirik. Bu ucu iti şeyi də özümlə götürürəm, Txuntx, çünkü mən səninlə vuruşub üstün gəlmışəm.

— Ancaq gözlə ki, o, axırda səni öldürməsin. O, ölümdür! Yادında saxla: ölümdür! Onda olan güc mənim bütün şəhərimdəki insanları öldürmək üçün kifayətdir. Ey, Cəngəllik insani, sən bu silahı uzun müddət əlində saxlaya bilməyəcəksən, onu səndən alan da həmçinin. Onun üstündə insanlar bir-birini hey öldürəcək, öldürəcəklər. Mən artıq gücdən düşmüşəm, bundan sonra mənim işimi bu iti şey görəcəkdir. Bu, ölümdür! Ölüm!

Mauqli deşikdən çıxıb lağıma düşdü, dönüb geri baxanda gördü ki, Ağ Kobra döşəmədəki qızıl bütlerin hərəkətsiz üzlərini kəsərdən düşmüş dişləri ilə hiddətli-hiddətli gəmirərək fisildayı:

– Bu, ölümdür! – deyir.

Mauqli ilə Kaa yenidən işığa çıxdıqlarına çox şad idilər. Onlar doğma cəngəlliyyə ayaq basar-basmaz oğlanın əlində tutduğu ankas səhər günəşinin şüaları altında par-par parıldadı, Mauqlının ürəyi sevinclə doldu: o, yalnız saçına taxmaq üçün təzə çiçəklər taparkən belə sevinirdi.

Mauqli ankasın yaqutlu üzünü o tərəf-bu tərəfə çevirərək heyran-heyran dedi:

– Bu, Bahirənin gözlərindən də bərk parıldayır. Aparib ona göstərəcəyəm. Ancaq heç başa düşmədim ki, Çürük Kötük nə üçün ölüm haqqında danışırı, nə demək istəyirdi?

– Bilmirəm, məni lap quyrugumun ucuna qədər yandırır ki, o sənin bıçağının gücünü dadmadı. Bu Soyuq Kahalarda həmişə bir fəlakətə rast gəlirsən – istər yerin altında, istərsə üstündə... İndi isə mən acmışam. Bu səhər mənimlə ova çıxacaqsan, ya yox?

– Yox, bu şeyi aparib Bahirəyə göstərmək lazımdır. Ovun uğurlu olsun!

Mauqli oynaqlaya-oynaqlaya, iri ankası əlində yellədə-yellədə qaçıır, arabir də ayaq saxlayıb ona tamaşa edir, valeh olurdu. Nəhayət, cəngəllikdə Bahirənin adətən dincəldiyi yerə gəlib çatdı. Gecəni iri heyvan ovunda keçirmiş panteri Mauqli suvatda tapdı... Bahirə Mauqlının danışdıqlarına diqqətlə qulaq asır, hərdənbir də ankası iyəyirdi... Mauqli Ağ Kobranın axırıncı sözlərini nağıl eləyəndə Bahirə razılıqla mırıldandı.

Oğlan tez soruşdu:

– Belə çıxır ki, Ağ Klobuk doğru deyirmiş?

– Mən Udaypurda knyaz heyvanxanasında anadan olmuşam, buna görə də insanlara az-çox bələdəm. Onlardan çoxları təkcə bu qırmızı daşın üstündə gecədə bir yox, üç dəfə qan tökərdi.

– Daş bunu daha da ağırlaşdırır. Mənim parıldıyan bıçağım bundan çox-çox yaxşıdır. Bir də ki, bura bax, axı, bu qırmızı daş

yeməli şey-zad deyil. Onun üstündə başqasını öldürmək nəyə lazımdır ki?

— Get yat, Mauqli. Sən insanların arasında yaşamışan, amma.

— Mənim yadimdadır. İnsanlar bir-birini yemək üçün ovla-mırlar, onlar bikarlılıqdan, əylənmək xatirinə bir-birini öldürür-lər. Qulaq as, Bahirə, yatma! De görüm, bu itiuclu şeyi nə üçün qayırıblar?

Bahirə yuxulu gözlərini açdı, onun bəbəkləri hiyləgər-hiylə-gər parladı:

— İnsanlar bunu ona görə qayırıblar ki, Xatxinin oğlanlarının başını deşsinlər. Mən Udaypurda, heyvanxananın qabağındakı küçələrdə bunlardan görmüşəm. Bu, Xatxi kimilərinin çoxunun qanından dadmışdır...

— Yaxşı, nə üçün fillərin başını bununla deşirlər?

— İnsan Qanununu onlara öyrətmək üçün insanların nə cay-nağı olur, nə də iti dişləri, ona görə də bu cür, hələ bundan da betər şeylər qayırb düzəldirlər.

— Əgər, mən bilsəydim, bunu götürməzdəm. Mən daha bunu istəmirəm. Bax!

Ankas havada parlayaq onlardan əlli addım aralıda, ağacların arasında torpağa sancıldı.

Mauqli əllərini şəhli torpağa sürterək dedi:

— İndi daha mən əllərimi ölümdən təmizlədim. Ağ Kobra de-yirdi ki, ölüm hər yerdə mənim ardımca gəzəcək. O, qocalıqdan ağappaq ağarıb, görünür, ağlını itiribdir.

— İstər ölüm olsun, istər həyat, istər qaralsın, istər ağarsın — mən getdim yatmağa, Balaca Qardaş. Mən başqaları kimi, gecəni səhərəcən ov dalınca gəzib, sonra da bütün günü ulaya bilmərəm.

Bahirə suvatdan iki mil aralıda rahat bir çuxur tanıydı, oraya dincəlməyə getdi. Mauqli isə çox götür-qoy etmədən ağaca dır-manıb, iki-üç sar身为ğı bir-birinə düyümlədi, bir an sonra isə yerdən əlli fut yüksəkdə, yelləncək içərisində rahatca yırğalan-maşa başladı. Mauqli parlaq gündüz işığından qorxmasa da, öz dostlarının adətlərinə riayət edərək, günün altında mümkün qə-dər az gəzməyə çalışırdı.

O, ağaç sakinlerinin hay-küyünə yuxudan ayılanda artıq qaranlıq düşmüdü. Mauqli o gözəl daşları və səhər tulladığı şeyi yuxusunda gördüğünü xatırladı.

— Gedim, onlara heç olmasa bir dəfə də baxım, — deyə o, sarıqlardan yapışaraq sürüşə-sürüşə yerə düşdü.

Lakin Bahirə onu qabaqlamışdı: Mauqli axşam qaranlığında qara panterin yeri necə iyıldığını aydın eşidirdi.

— Bəs, itiuclu şey hanı? — deyə oğlan qışkırdı.

— İndi, biz Ağ Kobranın düz deyib-demədiyini görərik. Əgər, bu ucu şış şey, doğrudan da, ölümdürsə, onda demək bu adam ölücəkdir. Gəl izi ilə gedək.

— Yox, əvvəlcə ova çıxaq, — deyə Bahirə cavab verdi, — qarın ac olanda, göz yaxşı görmür. İnsanlar çox asta-asta yeriyirlər. Həm də cəngəllikdə torpaq elə nəmdir ki, ən yüngül iz belə uzun müddət yerdən getməyəcəkdir.

Ovu tez qurtarmağa çalışmaqlarına baxmayaraq, onlar yeyib-içib qarınlarını doyurana və izi tutub getməyə başlayana kimi yenə də, demək olar, üç saat keçdi.

— Sən necə bilirsən, insanın əlindəki itiuclu şey çönüb onu öldürəcəkdir? — deyə Mauqli soruşdu. — Ağ Kobra inandırırdı ki, o, ölümdür.

Başını aşağı sallayaraq yortan Bahirə:

— Çatıb görərik, — deyə cavab verdi. — Iz təkdir (o demək istəyirdi ki, adam bir nəfər imiş), yükü ağır olduğundan dabanlanının yerləri dərindir.

— Hm! Bu, yay vaxtı çaxan şimşek kimi ayındır, — deyə Mauqli cavab verdi.

Onlar iki yalın ayaq izi ilə yürüür, gah qaranlığa düşür, gah da ayın işıqlandırıldığı yerlərdən keçirdilər.

Mauqli dedi:

— Buralarda o, bərk qaçırmış: barmaqlarının yerləri aralı-aralıdır. — Onlar torpağı nəm çökəklə bir xeyli yüyürdülər. — Bəs, nə üçün buraya çatanda o yana burulubdur?

Bahirə:

– Dayan! – deyib məharətli bir sıçrayışla çəmənlilikdən keçdi. İzi seçmək çətinləşəndə hər şeydən əvvəl irəliyə sıçramaq lazımdır ki, axtardığın ləpir sənin öz ləpirlərinlə qarışmasın. Tullandıqdan sonra Bahirə Mauqliyə sarı çönüb qışqırdı:

– Buradan ikinci bir iz əvvəlkinə tərəf irəliləyir. Buradakı ayaq yerləri əvvəlkindən kiçikdir, barmaqları da içəriyə bükülüb.

Mauqli qaçıb oraya nəzər saldıqdan sonra:

– Bu, ovçu qondun ayağının yeridir, – dedi. – Bir bax, burada o, kamamını otların üstü ilə sürüyüb. Buna görə birinci iz yana burulubdur. İri Ayaq Xırda Ayaqdan gizlənmiş.

Bahirə:

– Doğrudur, – dedi. – İndi, izləri tapdalayıb qarışiq salmamaq üçün hərəmiz bu izlərdən biriylə gedək. İri Ayaq mən olum, Balaca Qardaş, sən də Xırda Ayaq ol.

Bahirə yenə də sıçrayaraq birinci izə düşdü, Mauqli isə aşağı əyilərək, barmaqları bükülü olan qəribə ayaq izlərinə baxa-baxa getməyə başladı

Zəncir tək uzanıb gedən ləpirlərlə addım-addım irəliləməkdə olan Bahirə:

– Budur, – dedi, – mən İri Ayaq burada yana buruldum. İndi də qayanın dalına çəkilib gizlənmişəm, elə sakit dayanmışam ki, ayağımı da tərpətmirəm. De görüm, sən nə eləyirsən, Balaca Qardaş?

Mauqli izlə gedə-gedə cavab verdi:

– Budur, mən Xırda Ayaq da qayanın yanına yaxınlaşıram.

Budur, qayanın altında sağ əlimə söykənib otururam, kamarımı ayaqlarımın baş barmaqları arasına qoyuram. Mən çox gözləyirəm, buna görə də burada ayaqlarımın dərin izi qalar.

– Mən də, – deyə Bahirə gizlənmiş olduğu qayanın arxasından dilləndi. – Mən də itiuclu şeyin ucunu daşa söykəyib gözləyirəm. O, sürüşüb daşı çizir. Danış görüm, sən nə eləyirsən, Balaca Qardaş?

– Burada iki xırda, bir dənə də iri budaq sınmışdır, – deyə Mauqli piçıldadı. – Yaxşı, bəs bunu necə danışım? Hə, indi başa

düşdüm. Mən Xırda Ayaq səs-küylə, ayağımla yeri tappıldada-tappıldada gedirəm ki, İri Ayaq eşitsin.

Mauqli ağacların arasında gizlənə-gizlənə qayadan uzaqlaşır, balaca bir şəlaləyə yaxınlaşdırıqca daha da ucadan səslənirdi:

– Mən... uzağa... gedirəm... buradakı... şəlalənin... şiriltisi... mənim... ayaq... səslərimi... batırır... Burada... mən... dayanıb gözləyirəm. Danış görüm, sən nə eləyirsən, Bahirə, İri Ayaq!

Panter o tərəf-bu tərəfə boylanaraq iri ayaq izinin qayanın arxasından hansı istiqamətdə uzaqlaşdığını öyrənməyə çalışırdı. Sonra isə səsini ucaldaraq dedi:

– Mən qayanın arxasından qarnım üstə sürünen-sürünə çıxıram, itiuluş şeyi də dalımcə dərtib aparıram. Mən İri Ayaq, bura-da heç kim olmadığını görüb irəli cumuram. Yol aydın görünür. Hərəmiz öz tutduğumuz izlə gedirik. Mən yüyürürəm!

Bahirə aydın seçilən izlə irəliyə doğru götürüldü, Mauqli də ovçunun izi ilə yüyürdü. Bir müddət cəngəllikdə heç bir səs-səmir eşidilmədi.

Nəhayət, Bahirə:

– Haradasan, xırda Ayaq? – deyə oğlani səslədi.

Əlli addım sağдан Mauqlinin səsi gəldi.

– Hm! – deyə Bahirə boğuq-boğuq öskürdü. – İndi izlər bir-birinə yaxınlaşış, yanaşı gedir.

Onlar aralarındaki eyni məsafləni saxlayaraq, yarımla mil qədər də yüyürdülər, nəhayət, qaçarkən yerə tərəf o qədər də əyilmə-yən Mauqli:

– Onlar birləşiblər, ovun uğurlu! – deyə qışkırdı. – Bir bax! Xırda Ayaq burada dayanıb daşa söykənibmiş, iri Ayaq da orada.

Onlardan on addım aralıda, bu yerlərdən olan bir kəndlının meyiti daş qalağının üstünə sərilib qalmışdı. Ovçu qondun nazik pərli oxu onun kürəyindən dəyib döşündən çıxmışdı.

Bahirə mehriban-mehriban dedi:

– Görünür, Ağ Kobra o qədər də qocalmayıb, Balaca Qardaş, hələ ağlı başındadır. Buyur, bu bir ölüm!

– Gedək irəliyə. Bəs, fillərin qanını içən o qırmızı gözlü, itiuluş şey hanı?

– Ola bilsin ki, Xırda Ayaqdadır. İndi iz yenə də təkdir.

Sol çiynində nə isə ağır şey olduğu halda, sürətlə qaçan yün-gül adamin tənha izi, qurumuş otlarla örtülü, uzun, yasti yamacla aşağı enirdi. Ləpirlər elə aydın idi ki, elə bil onları otun üstünə kürədə qızdırılmış dəmirlə basmışdır.

İz onları yarganda sönüb külə dönmüş ocağın yanına gətirib çıxaranı kimi heç biri bir kəlmə belə danışmadı.

– Bax, yenə də! – deyə Bahirə yerində quruyub qaldı.

Balacaboy qondun büzüşmüş meyiti yerə sərilmişdi, ayaqları külə təref uzanmışdı. Bahirə sualedici nəzərlə Mauqliyə baxdı.

Mauqli meyitə nəzər salıb dedi:

– Bunu bambuk dəyənəyi ilə öldürüb'lər. İnsan sürüsündə olduğum vaxt camış otaranda mənim də belə bir ağacım var idi. Kobralar Anasını lağa qoyduğuma indi təəssüflənirəm. O, bu cinsə yaxşı bələd imiş. Bu, gərək mənim özümün də ağlıma gələydi. Məgər mən demirəmmi ki, insanlar bir-birini bikarçı-liqdan öldürür'lər?

– Ancaq bunu qırmızı, göy daşların üstündə öldürüb'lər, – deyə Bahirə cavab verdi. – Unutma ki, mən Udaypurda knyaz heyvanxanasında yaşamışam.

Mauqli ocağın külü üzərinə əyilərək dedi:

– Bir, iki, üç, dörd izdir. Dörd nəfər ayağı çəkməli adamin izidir. Onlar ovçu qondalar qədər tez yeriyə bilmirlər. Görəsən, bu balaca meşə adamı onlara nə pislik edibmiş. Bir bax, onlar birlikdə bunu öldürməzdən əvvəl ocağın dövrəsində dayanıb söhbət edirmişlər. Geri dönək, Bahirə. Qarnım mənə ağırlıq edir, budağın ucundakı sarıköynək yuvası kimi gah yuxarı qalxır, gah aşağı enir.

– Yarı yoldan qayıdıb ovu əldən buraxmaq yaxşı deyil. Onları dalınca gedək!

– Bu səkkiz çəkməli ayaq uzağa gedə bilməz.

Onlar dörd nəfər ayağı çəkməli adamin getmiş olduğu enli cığırla bir saata qədər dinməz – söyləməz qaçdırılar.

Artıq səhər açılmış, hava bərk qızmışdı.

– Burnuma tüstü iyi gəlir, – deyə Bahirə dilləndi.

– İnsanlar həmişə yeməyi yürüməkdən, yol getməkdən daha çox xoşlayırlar, – deyə Mauqli cavab verdi. O indi keçib – getməkdə olduqları və tanımadıqları cəngəlliyyin alçaq kolları arasında gah görünür, gah da gözdən itirdi. Mauqlinin sağ tərəfi ilə irəliləyən Bahirə boğazını qəribə bir tərzdə quruldadıb dedi:

– Bax, bu, yeməyini qurtarıb!

Kolun dibində bir yiğin rəngbərəng, əzik-üzük paltar görüñürdü, yan-yörəsinə un səpələnmişdi.

– Bunu da bambuk dəyənəyi ilə öldürüb'lər. Bir bax! Buraya dağılmış bu ağıt toz insanların yedikləri tozdur. Onların azuqəsini bu aparırmış, onlar qəniməti bundan alıb özünü də quzğun Çilə yem etmişlər.

– Bu, üçüncüsü oldu! – deyə Bahirə dilləndi.

Mauqli öz-özünə dedi: “Kobralar Anası üçün iri, kök qurbağalar aparıb onu doyunca yedizdirəcəm. Doğrudan da, bu qaniçən əsl ölüm imiş, ancaq yenə də bu işdən heç baş aça bilmirəm”.

Bahirə:

– İzlə gedək, – dedi.

Onlar heç yarımla mil getməmişdilər ki, birdən təmərihində ağacının təpəsində Ölüm Mahnisi oxuyan qarğı Kauananın səsi ni eşitdilər. Ağacın altında üç meyit var idi. İçində yanıb qaralmış mayasız çörək olan çuququn tavanın altındaki yarışonmuş ocaqdan zəif tüstü qalxırdı. Ağacın yanında yerə düşüb qalmış firuzəyi yaqtı qaslı ankas günün altında par-par parıldayırdı.

– Bu şey öz işini çox sürətlə görür! Burada məsələ axıra yetib, – deyə Bahirə dilləndi. – Ancaq, Mauqli, bəs bunlar nədən ölüblər? Bədənləri heç çizilmayıb da!

Cəngəllik sakınləri zəhərli otları, meyvələri bəzi həkimlərdən heç də pis tanımlırlar. Mauqli ocaqdan qalxan tüstünü qoxladı, sonra da qaralmış çörəkdən bir tikə kəsib daddı və tüpürdü.

– Ölüm Almazıdır! – deye o, öskürə-öskürə bildirdi. – Görünür, bunlardan biri əvvəlcə qondun, sonra da onu öldürənlərin yeməyinə Ölüm Almazı qatıbmış.

Bahirə dedi:

– Doğrudan da ki, çox gözəl ovdur. Ölüm-ölüm dalınca baş verir.

Hindistanın hər yerində ən güclü zəhər sayılan dəlibəngi, cəngəllikdə “Ölüm Almazı” adlandırırlar...

– Yaxşı, bəs, sonra necə olsun, – deyə qara panter soruşdu. – Yoxsa, indi də bu qırmızıgöz qatılın üstündə biz bir-birimizi öldürəcəyik?

Mauqli piçilti ilə dedi:

– Yəni bu danışa bilər? Bir də mənim onu tullamağında təh-qiredici nə var ki? Sənilə mənə ondan xətər gəlməz, çünkü, biz onu ələ keçirməyə cəhd eləmirik. Ancaq bu şeyi burada qoyub getsək, insanları tufan zamanı yerə səpələnən qoz kimi sürətlə qırıb tökcək. Mən istəmirəm ki, gecədə altı insan ölsün.

Bahirə:

– Nə eybi var ki? – dedi. – Onlar insandırlar, onlar həmişə bir-birini öldürür və bundan həzz alırlar!

Mauqli dedi:

– Onlar hələ də südəmər küçüklərdir. Küçüklər də ki, ayın sudakı şəklini dişləmək üçün özlərini çaya, gölə atıb boğmağa belə hazırlırlar. Məndə də günah çoxdur, çünkü elə danışirdim ki, guya dünyada hər şeyi bilirom. Bundan sonra bir də mən tanımadığım, bilmədiyim şeyləri cəngəlliyyə gətirməyəcəyəm, istər lap çıçəkdən də gözəl olsun. Bu isə, – Mauqli əlini atıb ankası cəld yerdən qaldırdı. – Bu yenidən Ulu Kobralar Anasının yanına qayıdacaqdır! Ancaq əvvəlcə bir qədər yataq. Burada, bu yatanların yanında uzana bilmərik. Bundan da başqa qabaqcə bu şeyi basdırmaq lazımdır, yoxsa, qaçıb təzədən altısını da öldürər. Bu ağacın altında bir çala eş!

Bahirə göstərilən yerə tərəf yönələrək mırıldandı:

– Balaca Qardaş, axı mən sənə dedim ki, günah bu qan-içəndə deyil. İnsanların özləri müqəssirdilər!

– Fərqi yoxdur, – deyə Mauqli cavab verdi. – Sən yeri dərin eş. Yatıb yuxumuzu alandan sonra mən bunu qaytarıb əvvəlki yerinə aparacağam.

İki gündən sonra, gecə rüsvay olmuş, talan edilmiş Ağ Kobra zülmət zirzəmidə qəm-qüssəyə qərq ikən firuzə ankas divarın yarığından içəriyə atılaraq qızıl pulların üstünə düşüb cingildədi.

Ehtiyatlı hərəkət edərək divarın çölündə qalan Mauqli dedi:

– Ey Kobralar Anası, öz tayfandan cavan, zəhərli bir ilan seç, qoy knyaz xəzinəsinin keşiyini çəkməkdə o, sənə kömək etsin. Buradan heç bir insan sağ-salamat çıxıb gedə bilməsin.

– Aha-a! Deməli, bu geri qayıtdı? Axı, mən dedim ki, bu, Ölümdür! Bəs necə olub ki, sən sağ qalmışan? – deyə qoca Kobra ankasa sarındı.

– Bahasına xilas olduğum camışa and olsun ki, heç özüm də bilmirəm... Bu şey bir gecədə altı insan öldürüb! Daha onu buradan heç yana buraxma!...

VƏHŞİ İTLƏR

Mauqli Cəngəlliyi kəndin üstünə salışdırıandan sonra oğlanın həyatının ən xoş çağları başlandı. O, ürəyində öz borcunu ədalətlə yerinə yetirənlərə məxsus bir rahatlıq duyur, vicdanı ona əzab vermirdi. Cəngəllikdə hamı Mauqli ilə dostluq edirdi, çünkü hamı ondan qorxurdu. Mauqlinin dörd canavar dostu ilə birlikdə, yaxud onlarsız, bir xalqdan digərinə keçə-keçə cəngəllikdə gəzib-dolanarkən gördükərindən, eşitdiklərindən və başına gələnlərdən çox-çox hekayələr çıxardı və hər biri də indi danişdı - gımızdan uzun olardı. Lakin siz onun bir çox sərgüzəştləri haqqında heç nə eşidəsi olmayıacaqsınız. Xəzinəyə gümüş pul aparan on bir arabaya qoşulu iyirmi iki kəli öldürüb, parlaq rupiləri tozlu yola səpələyən qızmış fildən Mauqli öz canını necə qurtardığını; uzun gecələrdən birində şimal bataqlıqlarında timsah Ca-kala ilə vuruşarkən öz bıçağını onun belində sindirdığını; vəhşi qabanın parçalamış olduğu insanın boynundan asılmış, əvvəlkindən daha uzun yeni bir ov bıçağı tapdığını; sonra da bıçağın əvəzini ədalətlə ödəmək məqsədilə həmin qabanı tapıb öldürdüyü-nü; Böyük Acliq zamanı təsadüfən qaçmaqdə olan maral sürüsü-

nün içine düşdüünü və qızışmış marallar tərəfindən az qala tap-dalanıb öldürdüünü; Qaradinməz Xatxini içərisində şışmar uclu payalar olan qazma tələdən necə qurtardığını; səhəri gün özü-nün bəbirlər üçün fəndgirliklə qurulmuş tələyə düşdüünü; bu dəfə də Xatxinin yoğun tırları sindiraraq onu xilas etdiyini; Mauqlinin bataqlıqda vəhşi camışları tutub sağdığını; onun... xülasə, bir çox əhvalatları siz bilməyəcəksiniz.

Lakin hər halda bunlardan birini ətraflı nağıl eləmək lazımdır.

Ata Canavarla Ana Canavar öldülər, Mauqli mağaranın ağızına yekə bir daş yıxdı, sonra da ulayaraq onların üzərində Ölüm Mahnısı oxudu. Balu qocalıb tamamilə əldən düşmüşdü, artıq çətinliklə tərpənib yeriyə bilirdi. Hətta əsəbləri polad tək, əzə-lələri isə dəmir kimi olan Bahirə də, ovunu əvvəlki cədliliklə tutub parçalaya bilmirdi.

Akelanın çal tükləri süd kimi ağarmışdı. Qocalıqdan o qədər ariqlamışdı ki, qabırğaları görünürdü, çətinliklə gəzə bilirdi, sanki əzaları ağaçdan idi. İndi artıq onun üçün Mauqli ov ovlayırdı. Lakin dağılmış Sion Sürüsünün cavan canavarları kefi kök dolanır, gün-gündən törəyib artırdılar. Başçı nə olduğunu bilməyən bu ötkəm, hamar pəncəli beşyaşar qurdların sayı qırxa çatanda Akela onlara məsləhət görürdü ki, bir yerə yiğişsinlar, birinin başçılığı altında, Azad Xalqın adına layiq qaydada yaşasınlar.

Mauqli bu işdə məsləhətçi olmaq istəmədi; çünkü öz dediyi kimi, o artıq bir dəfə turş meyvələrlə dişini qamaşdırılmışdı və indi onların hansı ağaclarда yetişdiyini yaxşı bilirdi. Lakin Pxao-nanın oğlu Pxao (Akela Sürüyə başçılıq edən zaman Pxaonanın atası Boz Ləpirçi adlanırdı), Cəngəllik Qanununun tələb etdiyi kimi, döyüsdə digər qurd'lara üstün gələrək Sürü başçısı yerini tutandan sonra yenə ulduzlu gecələrdə köhnə nəgmələr, köhnə çağırışlar eşidildiyi zaman Mauqli də keçmiş yad edərək Şura qayasına getməyə başladı. O vaxtlar uğurlu ov və şirin yuxu vaxtları idi. Yadlardan heç biri Mauqli Xalqına (Sürünü indi belə adlandırrırdılar) məxsus olan yerlərə ayaq basmağa cürət eləmirdi. Cavan qurdlar gün-gündən kökəlir, qüvvətlənirdilər. Hər də-

fə Sürü Şura Qayasına toplaşanda dişi canavarlar başqalarına göstərib tanıtmaq üçün çoxlu bala gətirirdilər. Mauqli də həmişə bu baxışlarda iştirak edirdi, çünkü o, qara panterin vaxtilə çılpaq, qarabugdayı bir oğlan uşağını Sürüyə necə qəbul etdirdiyini hələ də unutmamışdı və hər dəfə “Baxın, ey canavarlar!” – deyə səslənən sürəkli çağırışları eşidirkən onun ürəyi şiddetlə vurur, qəlbində anlaşılmaz bir həyəcan duyurdu. Əgər bu hal olmasaydı o, yeni-yeni şeylər görmək, eşitmək, yoxlamaq, dadmaq üçün baş götürüb cəngəlliyin dərinliklərinə gedərdi.

Bir dəfə o, toran qovuşan zaman dağın döşü ilə asta-asta qaraq, öldürdüyü maralın yarım şaqqasını Akela üçün aparırdı, dörd canavar dostu isə həyatlarından razi halda, oynaqlaya-oynaqlaya, bir-birilə süpürləşə-süpürləşə onun ardınca irəliləyirdi. Bu vaxt Mauqlinin qulağına Şirxanın zamanından bəri eşitmədiyi bir ulamaq səsi dəydi. Cəngəllikdə “pxial” adlanan bu səs çäqqalın səsi idi. O, yalnız pələnglə ova çıxdıqda, yaxud böyük ov başlanan zamanlar bu cür ulyayı. Həm nifrət, həm təntənə, həm qorxu, həm ümidsizlik, həm də kinli istehza duyulan bu ulartını təsəvvürünüzə gətirin, onda siz Vaynqanqa üzərində gah ucalan, gah enən, titrəyərək eşidilməz olan pxialın nə olduğunu anlayarsınız. Bu səsi eşitcək canavarların dördü də bellərinin tükünü qabardaraq mirildandı. Mauqli isə bığağının dəstəyindən yapışaraq daş heykəl tək yerində donub qaldı.

– Heç bir Zolaqlı burada ov ovlamağa cürət edə bilməz, – deyə, nəhayət, o dilləndi.

Boz Qardaş:

– Bu, Xəbərçinin səsi deyildir, – dedi. – Bu, nə isə böyük ova oxşayır. Bir qulaq ver!

Yenə də həm hönkürtü, həm qəhqəhəni xatırladan ulamaq səsi ucaldı. Sanki çäqqalin insan dodaqları tək yumşaq dodaqları var idi. Mauqli dərinən nəfəs alıb irəli cumdu və Şura Qayasına tərəf tələsən canavarları ötüb keçərək, özünü oraya çatdırıldı.

Pxao ilə Akela qayanın üstündə yanaşı uzanmışdilar. Onlardan aşağıda isə çox gərgin bir vəziyyət almış başqa canavarlar

toplasmışdılar. Ana canavarlar öz balaları ilə birlikdə mağaralara tərəf qəçirdılar. Pxial ucaldıqda, zəiflərin mağaradan kənarda olması yaramaz.

Bir müddət qaranlıqda Vaynqanqanın şırıltısından və gecə mehi əsdikcə silkələnən budaqların xışlıtsından başqa heç bir səs-səmir eşidilmədi. Sonra çayın o biri sahilində canavar uladı. Bu, Sürünün canavarlarından deyildi, çünkü Sürünün bütün canavarları Şura Qayasına toplasmışdı. Ulartı tam ümidsizlik ifadə edən uzun bir hürüşə çevrildi.

– İtlər! Vəhşi itlər! Vəhşi itlər! – deyə Sürü başçısı hürürdü.

Bir neçə dəqiqədən sonra çinqıllıqdan yavaş addım səsləri eşidildi; tər basmış, böyürləri qana batmış, ağızı köpüklənmiş ariq bir canavar qabaq pəncəsini çəkə-çəkə özünü ortalığa atıb Mauqlinin ayaqlarına yıxıldı.

– Ovun uğurlu! Kimin sürüsündənsən? – deyə Pxao təmkinlə soruşdu.

Yaralı qurd cavabında:

– Ovun uğurlu, – dedi, – mən Vantalayam!

Bu, o demək idi ki, o, yalquzaqdır, kənarda xəlvət zağalardan birində yaşayır, öz dişisi və balaları üçün təkbaşına ov ovlayır. “Vantala”, yaxud “yalquzaq” – Süründən ayrı yaşayan canavarlara deyirlər. O, hər nəfəs alıqca ürəyi elə şiddətlə vururdu ki, zərbdən bütün bədəni dala-qabağa gedib-gəlirdi.

– Gələnlər kimdir? – deyə Pxao soruşdu (cəngəllilikdə pxial eşidiləndə həmişə bu suali verirdilər).

– Vəhşi itlərdir. Dəkəndən gələn sarı köpəklər, qatillər! Onlar buraya cənubdan gəliblər. Deyirlər Dəkəndə acliqdır, indi yolda qabaqlarına kim düşdü parçalayırlar. Ay doğanda mənim dişi tayım da, üç küçüyüm də sağ-salamat idi. Ana, küçüklərə açıq çöldə ov ovlamağın qaydasını öyrədir, biz, düzənlik canavarları maral qovduğumuz zaman necə pusquya girdiyimizi onlara göstərirdi. Gecəyarısı mən hələ ov izi ilə gedən küçüklərimin bərkədən uladıqlarını eşidirdim. Sübh küləyi əsməyə başlayanda isə mən onların dördünün də cəsədini otların arasında düşüb

qalmış gördüm. Ey Azad Xalq, axı hələ ay doğanda onların hamısı sağ-salamat idi. Mən qisas almaq üçün düşməni axtarmağa başladım, elə bu vaxt da sarı itlərlə rastlaşdım.

— Onlar nə qədərdirlər? — deyə Mauqli soruşdu. Sürünün bütün canavarları boğuq-boğuq mırıldandılar.

— Bilmirəm. Ancaq onlardan üçü artıq heç kimi öldürə bilmə-yəcəkdir. Axırda iş belə gətirdi ki, qalanları dalmca düşüb, məni maral kimi qovmağa başladılar, onlar qovurdular, mən də üç ayağım üstündə atıla-atıla qaçırdım. Baxın, ey Azad Xalq!

O, çeynənib şikəst olmuş, quru qandan rəngi tutqunlaşmış pəncəsini irəliyə uzatdı. Onun böyrünün aşağısı tamam dişlək-dişlək olmuş, boğazının dərisi didilmiş, parçalanmışdı.

Akela Mauqlinin gətirmiş olduğu ətdən çəkilərək Vantalaya dedi:

— Ye!

Yalquzaq canavar özünü ət şaqqasının üstünə salıb acgözlük-lə təpişdirməyə başladı.

— Bu, hədər getməyəcəkdir, — deyə o, qarnını bir qədər doyurduqdan sonra sakitcə dilləndi. — Qoyun azacıq gücə gəlim, mən hələ yenə də öldürəcəyəm... Ay təzəcə çıxanda dolu olan zağam indi boş qaldı. Qan Borcu hələ tamamilə ödənilməyib.

Pxao Vantalanın dişləri altında maralın omبا sümüyünün necə xırtıldıdığını eşidərək razılıqla mırıldandı.

— Bu dişlər bizə lazım olacaqdır, — dedi. — İtlərin küçükləri-dəmi yanlarındadır?

— Yox, yox, ancaq sarı köpəklərdir, hamısı yaşılı, qüvvətli, döyümlü ovçulardır.

Bu o demək idi ki, Dəkəndən gələn sarı itlər döyüşə-döyüşə irəliləyirlər, canavar yaxşı bilirdi ki, hətta pələng özü belə, ovunu bu köpəklərə güzəştə gedir. Onlar kəsəsinə cəngəlliyyin bu başından o başına keçib-gedir, qarşılara çıxanların hamısını vurub-yıxır, tikə-tikə edirlər. Vəhşi itlər canavar qədər iri və çevik olmasalar da, çox güclüdürərlər, sayca da çox olurlar. Onların sayı yalnız yüzə çatdıqda özlərini Sürü adlandırırlar. Canavarların isə qırxi bir yerdə olduqda bu, artıq əməlli-başlı Süründür.

Mauqli cəngəlliyi gəzib dolanarkən Dəkən dağlarının otlarla örtülü ətəklərinə qədər gedib çıxmış və bu sərt köpəklərin orada xırda təpəciklərdə, cuxurlarda oynasdıqlarını, yatdıqlarını, torpağı eşdiklərini görmüşdü. Bu cuxurlar onlar üçün zağanı əvəz edirdi. Mauqli vəhşi itlərə nifrət edirdi, çünki onlardan gələn iy, canavarların iyinə bənzəmirdi, özləri də mağarada yaşamırdılar. Ən çoxu da itlərdən ona görə zəhləsi gedirdi ki, Mauqlinin özü-nün və dostlarının ayaqları tərtəmiz olduğu halda, onların barmaqlarının arasında tük bitir. Lakin vəhşi köpəklər sürüsünün nə qədər qorxunc olduğunu Mauqli bilirdi, çünki Xatxi bu baredə ona danışmışdı. Hətta Xatxi özü də onların yolundan kənara çəkilir. Bu itlər nə qədər ki öldürülməyiblər, nə qədər ki ov azalmayıb, özləri başqalarını qira-qira irəliləməkdə davam edirlər.

Akela da vəhşi itlər haqqında bəzi şeylər bilir. O, sakitcə dedi:

– Başçısız, təklikdə ölməkdənsə, Sürüdə ölmək yaxşıdır. İndi, çox gözəl bir ov başlanacaq və bu mənim üçün axırıncı ov olacaqdır. Ancaq sən insansan, Balaca Qardaş, hələ irəlidə sənin çox gecələrin, gündüzlərin vardır. Cix get şimala, orada bir yerdə uzan yat, əgər itlər gedəndən sonra canavarlardan sağ qalanı olsa, döyüşün necə keçdiyini gəlib sənə danışar.

– Düzü bilmirəm, – deyə Mauqli gülümssəmədən cavab verdi,
– bilmirəm gedim bataqlıqda xırda-xırda balıqlar ovlayıb ağacda yatım, yoxsa burada qalıb, Sürü yerdə döyüşdüyü müddətdə meymunların köməyinə pənah gətirib ağacların təpəsində qoz yeməkləmi məşğul olum...

Akela:

– Bu, ölüm-dirim mübarizəsi olacaqdır, – dedi. – Sən bu sarı köpəkləri hələ yaxşı tanımirsan. Hətta Zolaqlı da...

– Aova! Aova! – deyə Mauqli incik halda qışkırdı. – O zolaqlı meymunlardan birini mən artıq öldürmişəm. İndi, qulaq as: biri var idi, biri yox idi, bir erkək canavar var idi – o mənim atam idi, bir dişi canavar var idi – o mənim anam idi, bir də qoca boz canavar var idi (çox da ağıllı deyildi; indi rəngi ağappaq olub); o mənim üçün həm ana idi; həm də ata. Buna görə də mən deyi-

rəm, – Mauqli səsini ucaldı, – deyirəm ki, itlər gələndə, əgər onlar, doğrudan da, gəlsələr, bu ovda Mauqli ilə Azad Xalq bir yerdə, ciyin-ciycinə çarpışacaqdır! Bahasına xilas olduğum kələ and içirəm, həmin kələ ki, indiki canavarların xatırlamadıqları o gündə Bahirə onu mənim əvəzimə Sürüyü vermişdi, ona and içirəm ki, mənim bu bıçağım Sürünün iti dişi olacaqdır. Belə bili-rəm ki, o hələ korşalmamışdır. Vəssalam, mən öz sözümü dedim! Qoy, çaydakılar, ağaclardakılar eşidib yadlarında saxlasınlar, bəlkə, mən özüm unutdum.

– Sən itlərə bələd deyilsən, ey canavar dilli insan, – deyə Vantala qışkırdı. – Mənim bircə arzum budur ki, onlar məni parçalamazdan əvvəl Qan Borcumu alım. Onlar qarşılara düşəni məhv edərək, yavaş-yavaş gelirlər. İki günə qədər də mən təzədən qüvvət toplayıb onlardan Qan Borcumu almağa başlaram. Sizə də, ey Azad Xalq, məsləhətim budur ki, şimala çəkiləsiniz, itlər çıxıb gedənə kimi orada yarıac-yarıtox dolanasınız.

Mauqli gülərək ucadan dedi:

– Qulaq verin Yalquzağa, ey Azad Xalq, onun dediyinə görə, biz itlərlə rastlaşmamaq üçün şimala qaçıb, orada sahillərdən ovladığımız kərtənkələlərlə, mişovullarla birtəhər güzəran keçirməliyik. Onlar burada bizim məşəleri viran qoysunlar, bütün ovları qırısınlar, biz isə qorxumuzdan gedib şimalda gizlənək, görək onların nə vaxt kefləri istəyəcək, bizim yerlərdən çıxıb gedəcəklər. Onlar itdirilər, itin balalarıdırıllar, yurdsuz-yuvasız, hamisi kürən, qarınları sapsarı, barmaqlarının arası tüklü! Əlbəttə, biz Azad Xalq buradan qaçıb şimal xalqlarının qabaqlarından qayıdanlara dilənməli, yaxud ölmüş heyvanların qalıb qoxmuş leşini yeyib dolanmalıyıq! İndi, tez olun, seçin. Bu çox şərəfli bir ov olacaqdır! Sürü uğrunda, Sürünün birligi uğrunda, zağalardakı, bayırda yanıküçüklü canavarlar uğrunda, dağlarda cüyür qovan ana uğrunda, zağadakı ən körpə bala uğrunda biz döyüşə hazırıq!

Buna cavab olaraq Sürü qısa, qulaqbatarıcı bir səslə ulaşıdı, sanki harada isə kökündən sınan ağaç yerə sərilərək qaranlıqda şaqqlıdadı:

– Biz döyüşə hazırlıq!

Mauqli üzünü dörd dostuna tutaraq:

– Siz burada qalın, – dedi. – Bize hər bir diş gərək olacaqdır. Pxao ilə Akela isə qoy döyüşə hazırlaşınlar. Mən itləri saymağa gedirəm.

Vantala yerindən dikələrək bərkdən uladı:

– Bu, ölümə getmək deməkdir! Bu lütün birisi sarı itlərlə necə bacara bilər? Lap Zolaqlının özü də...

– Sən, doğrudan da ki, yalquzaqsan, – deyə Mauqli dilləndi.

– Yaxşı, bu söhbətləri qoyaq qalsın köpəkləri qirandan sonraya. Hamınıza uğurlu ov!

O, coşqun bir sevinclə, gözü ayağının altını görmədən gecənin qaranlığında qaçmağa başladı. Bu vaxt birdən, çayın kənarında, maral cığırını güdməkdə olan Kaaya ilişərək tirtap yerə sərildi.

– Kş-şa! –deyə Kaa acıqlı-acıqlı fisıldadı. – Cəngəllikdə məgər belə qanun-qayda var ki, səs-küy qoparib, bütün gecəni güddüyümüz ovu ürküdəsən? Həm də bilə-bilə ki, marallar necə sürətlə qaçırlar...

Mauqli ayağa qalxaraq:

– Günahımı boynuma alıram, – dedi. – Ancaq düzü, mən elə səni axtarırdım, a Yastıbaş. Hər dəfə də mən səni görəndə qolum uzunluqda irilmiş, yoğunlaşmış olursan. Bütün cəngəllikdə sənin tayın-bərabərin yoxdur, ey hamıdan müdrik, qüvvətli və gözəl Kaa!

– Bu iz hara gedib çıxır? – Əfinin səsi müləyimləşdi. – Heç bir ay olmaz ki, açıqlıq yerdə yatdığını üçün bıçaqlı bir insan məni daşa basıb, kinli meşə pişiyi kimi fis-fis fisildayırdı.

– Hə, doğru deyirsən, özün də maralları ürküdüb hərəsini bir yana perikdirdin. Mauqli də bu vaxt ova çıxmışdı. Yastıbaş da tamam karlaşıb, nə qədər fit verdilər ki, maral cığırından kənara çıxsın, eşitmədi ki, eşitmədi, – deyə Mauqli sakitcə cavab verdi və ala-bəzək bilərzik tək qıvrılmış Kaanın üstündə oturdu.

– İndi isə həmin insan həmin yastıbaşın yanına gəlib şirin dillə, yaltaq-yaltaq deyir ki, o həm ağılli, həm qüvvətli, həm də

gözeldir, Yastıbaş da onun sözlərinə inanır və qıvrılıb qat-qat olur ki, bir aydan qabaq onu daşa basanın oturmaq üçün yeri rahat olsun. Hə, rahatmı əyləşmişən? Heç Bahirə qıvrılıb səninçün belə bir yer düzəldə bilərdimi?

Kaa həmişəki kimi bədənini Mauqlinin ağırlığı altında yumşaq bir qamak tək eymışdı. Oğlan qaranlıqda qolunu uzadaraq əfinin buraza bənzər boynunu qucaqlayıb, onun başını öz ciyinə söykədi və bu gecə cəngəllikdə olan bütün əhvalatları ona nağıl elədi.

Kaa Mauqlinin danışdıqlarına axıracan qulaq asıb dedi:

– Mən, bəlkə də, ağılliyam, bilmirəm, ancaq kar olmağıma, doğrudan da, karam. Yoxsa, mən pxialı eşidərdim. Demək, otyeyənlərin elə təşvişə düşmələri təəccübüllü deyilmiş. Cəmi neçə itdir?

– Mən onları hələ görməmişəm. Birbaş sənin yanına gəldim. Axı sən yaşda Xatxidən də böyüksən... Ancaq bilirsənmi, Kaa, – Mauqli sevincindən yerində atılıb-düşdü, – bu, çox gözəl bir ov olacaqdır! Bizlərdən çox azımız təzə ayı görəcəyik!

– Sən də bu işə qarışırsan? Ancaq unutma ki, sən insansan. Həm də yadına sal ki, vaxtile səni Süru öz içərisindən qovmuşdur. İndi qoy itləri canavarlar özləri qovsunlar. Sən insansan.

– Keçənilki qozlar, bu il çürüyüb qara torpaq olubdur, – deyə Mauqli cavab verdi. – Mən insanam, bu, doğrudur, ancaq bu gecə demişəm ki, mən canavaram. Bu mənim qanımdadır. Mən çayı, ağacları şahid çağırmışam, demişəm ki, sözlərimi yadlarında saxlaşınlar. Mən Azad Xalqın ovçusuyam, Kaa, nə qədər ki, itlər çıxıb getməyiblər, bu adı üstümdən götürmərəm!

– Azad Xalq! – deyə Kaa fisıldadı. – Azad oğrular! Quldurlar, ölmüş canavarların xatirəsinə sən özünü ölüm düyünü ilə bağlamışan! Bu, yaxşı ov deyildir.

– Mən artıq Söz vermişəm! Söz ağızmanдан çıxb. Ağaclar da bilir, çay da... İtlər çıxıb getməyincəyə qədər mənim Sözüm geri qayıtmayacaqdır.

– Seşş! Bu, bütün izləri dəyişdirir. Mən fikirləşirdim ki, səni özümlə şimal bataqlıqlarına aparım, ancaq Söz, hətta balaca, lüt,

tüksüz bir insancıgazın da ağızından çıxmış olsa, Sözlüyündə qalır. İndi mən, Kaa da deyirəm ki...

— Yaxşı-yaxşı fikirləş, Yastıbaş, yoxsa, sən də özünü ölüm düyüünü ilə bağlarsan. Mənə sənin Sözün lazım deyil, mən bunsuz da bilirəm ki...

— Qoy belə olsun, — deyə Kaa razılaşdı, mən Söz vermirəm. Yaxşı, bəs, sarı itlər gələndə sən nə etmək fikrindəsən?

— Onlar Vaynqanqadan üzüb keçməlidirlər. Mən istəyirdim onları sahildə qarşılıyım. Süru də dalımcı gələrdi. Biz bıçaqla, dişlərimizlə onları çayaşağı çəkilməyə məcbur eləyərdik, bir az havadan düşərdilər.

Kaa dedi:

— Bu itlər heç vaxt geri çəkilmirlər, havadan düşən də deyilər. Bu ovdan sonra nə insan balası olacaq, nə də canavar balası, təkcə quru sümükləri qalacaqdır.

— Alala! Öləndə də ölürik! Bu ov bütün ovlardan ən şərəflisi olacaqdır. Ancaq mən hələ cavanam, az yağış görmüşəm, mənim nə sənin kimi müdrikliyim var, nə də gücüm. İndi, Kaa, de görüm, sən daha yaxşı bir yol fikrləşib tapdınım?

— Mən saysız-hesabsız yağışlar görmüşəm. Mən tozlar üstündə uzun-uzun izlər buraxanda hələ Xatxi süd dişini dəyişməmişdi. İlk yumurtaya and olsun ki, mən yaşça ağacların çoxundan böyüyəm, indiyə qədər cəngəllikkə nələr olur, hamısını görmüşəm.

— Ancaq hələ heç bir vaxt bu cür ov olmayıb, — deyə Mauqli dilləndi. — Heç vaxt sarı itlər bizim yolumuzu kəsməyiblər.

— O şey ki indi var, vaxtilə olubdur. O şey ki, olacaqdır — unudulmuş, indissə geriyə qayıtmış ildən başqa bir şey deyildir. Mən öz yaşımı hesablayıb qurtarana kimi sakit otur.

Düz bir saat müddətində Mauqli bıçaqla oynaya-oynaya Kaanın üstündə uzanıb dincəldi. Kaa isə bu vaxt hərəkətsiz başını yerə qoyub fikirləşir, yumurtadan çıxdığı gündən indiyə qədər gördüklerini, eşitdiklerini bir-bir yadına salırdı. Onun gözləri sanki sönmüşdü, indi bu gözlər tutqun rəngli bir cüt əqiqi xatırladırdı. Arabir o, yuxuda ov görürmüş kimi, iti hərəkətilə başını

gah sağa, gah sola çevirirdi Mauqli isə arxayın-arxayın mürgü-ləyirdi: o bilirdi ki, ova çıxmazdan əvvəl dincəlməkdən yaxşı şey yoxdur; buna görə də özünü elə öyrətmüşdi ki, istəsəydi gəcənin və ya gündüzün hər bir vaxtı yatıb yuxuya gedə bilərdi.

Birdən Mauqli hiss etdi ki, Kaanın bədəni onun altında yoğunlanıb enlənir; nəhəng əfi özünü şışirdərək fisildayıb, onun bu səsi polad qından çıxarılan qılincin səsini andırırdı.

– Mən ölü vaxtları gördüm, – deyə, nəhayət, o dilləndi. – nə-həng-nəhəng ağaclar, qoca-qoca fillər, keçmişdə çilpaq olub, indisə mamırla örtülmüş sıldırım qayalıqlar bir-bir gözlərim önündən gəlib keçdi... hə, sən hələ sağısan, bala insan?!

Mauqli dedi:

– Ay təzəcə doğub. Mən anlaya bilmirəm ki...

– Kşş! Mən yenə də Kaayam. Mən bilirom ki, çox vaxt keçməyib. İndi biz birlikdə çayın kənarına gedərik, orada mən itlərlə nə eləmək lazımlı olduğunu sənə deyərəm.

O, ox kimi dümdüz açılaraq Vaynqanqanın baş məcrasına tərəf yönəldi və Sühl Qayasından bir qədər yuxarıdan suya atıldı. Mauqli də onunla birlikdə çaya cumdu.

– Yox, yox, özün üzmə, mən səndən cəld hərəkət eləyirəm. Gəl min belimə, Balaca Qardaş!

Mauqli sol əli ilə Kaanın boynunu qucaqladı, sağ əlini isə bərk-bərk bədəninə sixıb, ayaqlarını düz uzatdı. Bundan sonra Kaa, yalnız təkcə onun bacardığı bir tərzdə çayla başyuxarı üz-məyə başladı. Coşqun sular Mauqlinin sinəsinə çırpılıraq boy-nunun dövrəsində köpüklənir, ayaqları ilanın şütyüyərək keçən bədəninin ortadan yarlığı dalğaların üstündə enib-qalxırıdı. Sühl Qayasından yuxarıda Vaynqanqa höstaddan yüz futa qədər hündürlüyü olan mərmər sıldırımlar arasında sixılaraq daralır. Bu yerdə çayın suları irili-xırdalı sal daşlara çırpıla-çırpıla quduz bir coşqunluqla axır. Lakin Mauqli bu barədə fikirləşmirdi; dünyada elə bir su yox idi ki, Mauqlinin ürəyinə heç olmasa bir dəqiqli-yə qorxu sala biləydi. O, sahillər boyu yüksələn qayalara baxa-raq təşvişlə havanı qoxlayırdı, bu an onun duyduğu iy, isti gün-

lərdə qarışqa yuvasından gələn turşa-şirin iyə bənzəyirdi. O, qeyri-iradi olaraq özünü çayın dərinliyinə verdi, yalnız arabir nəfəs almaq üçün başını sudan çıxardırdı. Kaa quyruğunu sualtı bir qayaya iki dəfə dolayaraq gəmi tək lövbərdə dayandı. Mauqli əfinin üstündə oturmuşdu. İti axan su onların o tərəf-bu tərəfin-dən şırıldayıb keçirdi.

— Bura Ölüm Məskənidir, — deyə oğlan dilləndi. — Biz buraya nə üçün gəlmışık?

Kaa:

— Onlar yatışıblar, — dedi. — Xatxi Zolaqlıdan çəkinmir, ancaq Xatxi də, Zolaqlı da sarı itlərdən çəkinirlər. İtlər deyirlər ki, onlar heç kimdən qorxmurlar. Bəs, Balaca Qaya Xalqının qorxusu kimdəndir? Ey, Cəngəllik Ağası, de görüm, bizdən ən çox güclü kimdir?

— Budur, — bax, bunlar, — deyə Mauqli piçildədi. — Bura Ölüm Məskənidir. Çıxaq gedək buradan.

— Yox, nə qədər ki, onlar yatıblar, bax yaxşı-yaxşı bax! Mən sənin qolun uzunluqda olanda buranı necə görmüşdəmsə, indi də eləcədir, heç dəyişilməyib...

Çəngəlləyin yaradığı gündən bəri Vaynqanqa vadisinin zamanından, ruzigardan cedar-cadar olmuş sildirimlərində Balaca Qaya Xalqı – çalışqan, acıqlı qara yabanı hind arları məskən salmışdı. Mauqli yaxşı bilirdi ki, bu tərəflərdə bütün cığırlar onların yaşadıqları yerə yarımlı qalmış yana burulur. Əsrlər boyunca burada yuva salmış Balaca Qaya Xalqı beçə verib artır, bir yarıqdan digərinə keçir, yenidən beçə verirdi. Arılar sildirimlərin ağ mərmərini köhnə balla ləkələyə-ləkələyə öz şanlarını getgedə qayaların daha əlçatmaz yerlərində, qaranlıq mağaraların daha dərinliklərində qururdular. İndiyə qədər, nə insan, nə heyvan, nə su, nə də od onlara toxuna bilməşdi. Çayın hər iki tərəfində dərə üzünü sanki parıldayan qara mərmərdən pərdələr asılmışdı. Mauqli başını qaldırıb baxanda bədəni titrədi: milyonlarla yatmış arılar bir-birinə yapışaraq oğlanın başı üzərində aşağı sallanmışdı. Bundan başqa, hər yanda sildirimlərə yapışmış

iri-iri topalar, zəncirlər və çürük kötülərə oxşar şeylər nəzərə çarpırdı. Bu, keçmiş illərdən qalma köhnə bal şanları, ya da də-rənin külək tutmayan kölgə yerlərində salınmış yeni arı şəhərləri idi. Yığın-yığın, çürümüş, göz-göz olmuş tullantılar aşağıya doğru axaraq, qayalarda bitən ağacların, sarmaşıqların arasında ilisib qalmışdı.

Mauqli qulaq verdikdə, harada isə qaranlıq mağaralarda ağırlığından qopub yerə düşən şanların tappiltisini, bu vaxt uçuşan arıların hiddətli viziltisini, ləbaləb dolmuş şanlardan süzülərək aramla yarpaqların üstünə axan ağır bal damcılarının vahiməli “tip-tip-tip” səsini aydın eşidirdi.

Cayın o biri sahilində beş futdan enli olmayan balaca, qumsal bir yer var idi. Orada yüz illərdən bəri yiğilib qalmış zir-zibil till atılmışdı. Burada, öldürülmüş tənbəl arılar, tullantılar, köhnə şanlar, vaxtilə bal oğurlamağa gəlmış kəpənəklərin, böcəklərin qanadları üst-üstə qalanmışdı. İndi bütün bunlara toxunulduqda əzilib qapqara narın toza çevrilirdi. Uçmağı bacarmayan və Xırda Xalqın nə demək olduğunu bilməyən hər bir canının qor-xub qaçması üçün təkcə bu yerlərdən gələn tünd turşumış iy kifayət idi.

Kaa dərənin başındakı qumluq yerə çatan kimi yenidən çay yuxarı üzdü.

– Bu ilin qurbanları bunlardır, – deyə o, dilləndi. – Baxa bilərsən!

Qumun üstündə iki cavan maralın və bir camışın skeleti nəzərə çarpırdı. Mauqli gördü ki, bu sümüklərə nə canavar toxunmuşdur, nə də çapqal. Günlər keçdikcə onların eti öz-özünə çürüyüb tökülmüşdür.

– Onlar yəqin bilmədən sərhədi keçiblər, – deyə Mauqli piçildədi, – buna görə də Balaca Xalq onları öldürüb. Gəl, arılar oyanmamış buradan çıxıb gedək!

Kaa dedi:

– Dan yeri sökülenə kimi onlar yuxudan ayılmırlar. İndi, qulaq as, sənə bir əhvalat nağıl eləyim. Cox-çox yağışlar bundan

qabaq, cəngəlliyyə nabələd olan bir maralı Sürü cənubdan qova-qova gətirib bu sıldırıma qısnayır. Qorxudan gözü heç nəyi gör-məyən maral qayanın başından aşağıya sıçrayır. Günəş hələ hündürdə olduğundan uçuşan arıların sayı-hesabı yox imiş, yaman da acıqlı imişlər. Sürübəki qurdlardan bir çoxları maralın dalınca yuxarıdan Vaynqanqa atılır. Ancaq suya çatmamış onlar-in hamisının havada canı çıxır. Tullanmayıb qayanın başında qalanlar da orada ölürlər. Amma maral sağ qalır.

— Nə üçün?

— Çünkü o, irəlidə qaçırdı, Balaca Xalq onun iyini alıncaya qədər maral özünü yuxarıdan atır, arılar duyuq düşüb onu çalmaq istəyəndə isə heyvan artıq suda imiş. Maralın ayaq səslərindən narahat olmuş arılar onu qovan canavarların üstünə cumub, başdan-ayağa bədənlərinə sıvaşırlar.

— Maral sağ qalır? — deyə Mauqli fikir içində təkrar soruşdu.

— Hər halda o vaxt ölmür. Onu da deyim ki, maralı suya batmağa qoymamaq üçün onu aşağıda heç kim gözləmirmiş. Amma insan balasının dalınca Dəkənin bütün itləri düşsə belə, onu burada qoca, yoğun, kar, sarı, yastıbas bir əfi gözləyəcəkdir!.. Hə, buna sən necə baxırsan?

Kaa başını Mauqlinin yaş ciyininə qoyub titrək dilini onun qulağının dibində gəzdirirdi. Uzun sürən sükutdan sonra oğlan piçıldırayaraq dedi:

— Bu, Ölümün biğindən tutub dartmaq deməkdir, ancaq...

Kaa, doğrudan da, sən bütün cəngəllikdəkilərin ən müdrikisən!

— Çoxları belə deyiblər. Bax, əger itlər sənin ardınca düşsələr...

— Buna heç şübhən olmasın, lap yəqin düşəcəklər. Ha-ha-ha! Onları sancmaq üçün mənim dilimin altında çoxlu tikanlı sözlər tapılar!

— Əgər, itlər sənin ardınca düşsələr, onda sənin kürəyindən başqa heç nə görmədən, heç nəyə fikir vermədən qaçaraq özlərini buradan bir qədər aşağıda suya atacaqlar, çünkü Balaca Xalq oyanıb, onların üstünə cumacaq. Vaynqanqa isə acgöz çaydır, itlərin Kaa kimi köməkçisi olmayacaqdır ki, onları suyun üzündə

saxlasın. Buna görə də qırılanı qırılacaq, sağ qalanlarını da çay axıdib, Sion Mağaraları yanındakı dayaza çıxardacaq, elə orada da sənin Sürün onları boğazlaya bilər.

– O-o! Bundan yaxşı heç nə ola bilməz, bəlkə demirəm, quraqlıq vaxtı yağış düşə. İndi qalır itlərin qabağınca qaçıb uçuruma atılmaq, bu da ki ən asan bir işdir. Elə edərəm ki, itlər, məni görüb dalımcı tökülüşərlər.

– Sən yuxarıdakı qayalara sahildən baxmışanmı?

– Düz deyirsən, baxmamışam. Bu tamam yadimdən çıxmışdı.

– Get bax. Oralar çox pis yerdir, başdan-başa çala-çuxurdur. Bircə dəfə baxmayıb ayağını əyri atsan, işin bitər. Hə, indi mən səni burada qoyub gedirəm. Təkcə sənə görə Sürüyə xəbər aparağam ki, itləri harada gözləmək lazımlı olduğunu bilsinlər. Yoxsa, sənin canavarlarınla mənim qohumluğum-zadım yoxdur.

Kaanın birisindən xoşu gəlməyəndə o, yəqin ki, təkcə Bahirə müstəsna olmaqla, Cəngəllikdə yaşayanların hamisindən artıq sərtləşirdi.

O, çay aşağı üzərək Şura Qayasının tuşuna çatanda, gecə eşi-dilən səslərə qulaq verməkdə olan Pxao ilə Akeləni gördü.

– Kşş, ey canavarlar! – deyə onları şən bir səslə çağırıldı. – Sarı itlər çayaşağı üzüb gələcəklər, əgər qorxmursunuzsa, buradakı dayazda tökülüşüb onları qıra bilərsiniz.

Pxao soruşdu:

– Nə vaxt gələcəklər?

– Mənim balam hardadır? – deyə Akela xəbər aldı.

– Kefləri istəyəndə üzüb gələcəklər. – deyə Kaa cavab verdi.

– Dayanıb gözləyin, görərsiniz. O ki qaldı sənin balan, hansıdan ki Söz alıb, bununla da onu Ölümə məruz qoymusən, həmin o balan mənim yanımıdadır, əgər o hələ ölməyib sağ qalıbsa, bu heç də sənin sayəndə olmayıb, çal köpək! Düşmənlərini burada gözlə və sevin ki, insan balası ilə mən sənin tərəfindəyik!

Kaa yenə də çayı ox kimi yararaq sürətlə başyuxarı üzdü, də-rənin ortasında dayanıb sahildə yüksələn qayalara baxmağa başladı. Bir qədərdən sonra o, ulduzlu göyün üzündə Mauqlinin ba-

şını gördü; sonra havada nə isə viyıldadı və insan bədəni ayaqları üstə bərk şappilti ilə suya düşdü. Bir an sonra isə Mauqli Kaanın qırılmış gövdəsi üstündə rahat uzanıb dincəlirdi.

— Gecə vaxtı nə tullanmaq! — deyə Mauqli heç nə olmayıbmış kimi dilləndi. — Mən əylənmək xatırınə iki bu hündürlükdə yerdən atılmışam. Ancaq bu yuxarı çox pis yerdir: hər yan xırda-xırda kol-kosla örtülüdür, dərin-dərin yarganlar, cuxurlar var. Hamısı da Balaca Xalqla doludur. Yarganların qıraqında iri-iri daşları toplayıb üst-üstə yiğmişam. İtlərin qabağınca qaçanda bu daşları ayağımla itələyib aşağı diyirlədəcəyəm. Balaca Xalq da bundan hiddətlənərək, ardımca düşəcək.

Kaa:

— Bu insan hiyləsidir, — dedi. — Sən ağıllısan, ancaq orası var ki, Balaca Xalq elə həmişə açıqlı olur.

— Yox, burada da, başqa yerlərdə də, bütün qanadlılar qaralıq düşən kimi az müddət yuxuya gedirlər. Mən də itlərlə öz oyunumu qaranlıqda başlayacağam, çünkü onlar gündüz daha yaxşı qaçırlar. Bu saat onlar Vantalanın qanlı izi ilə gəlirlər.

— Quzğun Çil ölmüş camışın leşindən əl çəkməz, it də qanlı izdən, — deyə Kaa cavab verdi.

— Eybi yoxdur, əgər bacarsam, mən onları yeni izə salaram, özlərinin qanlı izinə... məcbur edərəm ki, doyunca torpaq yesinlər, Kaa, mən öz köpəklərimlə birlikdə gələnə kimi sən burada olarsan.

— Yaxşı, bəlkə birdən onlar səni cəngəllikdə parçaladı, yaxud çaya atılana qədər Balaca Xalq səni öldürdü, onda necə?

— Haçan mən ölsəm, — deyə Mauqli cavab verdi. — Ölüm Nəğməsinə onda oxumaq lazımdır... İndi isə ovun uğurlu olsun, Kaa.

O, əfinin boynunu buraxıb, daşqın zamanı çayda axan tir kimi dərə ilə aşağıya, uzaqdakı dayaza tərəf üzməyə başladı. Bu vaxt o, sevincindən qəhqəhə çəkib gülürdü. Mauqlının dünyada ən çox xoşadığı şey özünün dediyi kimi, “Ölümün bığından tutub dərtişdirməq”, cəngəllikdə ağa olduğunu hamiya hiss etdirmək idi. Balunun köməyi ilə o, dəfələrlə ağacların koğuşundan bal çıxarmışdı, buna görə də bilirdi ki, Balaca Xalq çöl sarımsağının

iyini sevmir. Odur ki, indi böyük bir dəstə sarımsaq yiğib, sıvımlə bağladı və Vantalanın mağaralardan cənuba tərəf uzaqlaşan qanlı izinə düşüb qaçmağa başladı. O, arabir başını qaldırıb ağaclarla nəzər salır və gülürdü.

“Mən Bala qurbağa Mauqli idim, – deyə ürəyində danışındı. – Mən özüm özümü Canavar Mauqli də adlandırdım. İndi də Maral Mauqli olmamışdan əvvəl mən gərək Meymun Mauqli olum. Axırda da olacağam İnsan Mauqli. Ho!” – O, baş barmağını bıçağın ağızına çəkdi.

Vantalanın qara qan laxtalanmış izi meşənin sıx bitmiş yoğun-yoğun ağacları arasında çox aydın görünürdü. Şimal-şərqə doğru ağaclar seyrəlir. Arı Qayalarına iki mil qalmış meşə tamam qurtarırdı. Buradakı sonuncu ağaçdan Arı Dərəsindəki alçaq kollara qədər olan sahə tamamilə açıqlıq idi, bu yerdə hətta canavarın belə gizlənməsi çətin olardı. Mauqli ağacların altı ilə qaca-qaca budaqların arasındaki məsafəni gözəyari ölçür, bəzən də yuxarıya dırmanaraq, sınaq üçün bir ağaçdan o birinə atılırdı. Beləliklə, o, açıqlıq sahəyə gəlib çatdı. Bu yeri gözdən keçirib yoxlamağa Mauqlinin düz bir saat vaxtı getdi. Sonra o, geriyə qayıdaraq, Vantalanın izini buraxıb getdiyi yerə gəldi, budaqlarından biri yerdən səkkiz fut hündürlükdə yana uzanmış olan bir ağaca çıxıb sarımsaq dəstəsini budağın gövdədən ayrıldığı yerə basdı, özü isə sakitcə oturub bıçağın ağızını yalnız ayağının altında çəkərək itiləməyə başladı.

Günortaya yaxın günəş yandırıb-yaxmağa başlayanda Mauqli ayaq səsləri eşitdi və o saat da amansız bir inadla Vantalanı izləməkdə davam edən itlərin iyrənc iyini aldı. Yuxarıdan baxanda Dəkən itləri canavardan iki dəfə xırda görünürənlər, lakin Mauqli onların pəncələrinin və çənələrinin nə qədər qüvvətli olduğunu bilirdi. O, izi iyələyə-iyələyə gələn sürü başçısının sarı sıvri sıfətini gözdən keçirib qışkırdı:

– Ovun uğurlu!

Yırtıcı heyvan ayaq saxlayıb başını qaldıranda onun dalınca gələn onlarca sarı köpək quyuğunu qısib dayandı. Bunlar, ha-

mısı döşdən enli, sağrıdan arıq idi. Vəhşi itlər hətta öz doğma yerləri Dəkəndə də adətən çox dinməz, qaraqabaq olurlar.

Ağacın altında iki yüze qədər it toplaşmışdı, ancaq Mauqli gördü ki, başçılar acgözlüklə izi qoxulayaraq, sürüünü ardalarında çəkib aparmaq isteyirlər. Bu əlverişli deyildi, çünkü belədə onlar mağaraların yanına gündüz gedib çatardılar, Mauqli isə vəhşi itləri qaranlıq düşənə kimi burada – ağacın altında saxlamaq fikrində idi.

– Kimdən icazə alıb bura gəlmisiniz? – deyə o soruşdu.

– Bütün cəngəllik bizimkidir!

Bu cavabı verən köpek mırıldanaraq ağ dişlərini göstərdi. Mauqli gülümşünə-gülümşünə aşağıya baxıb, Dəkən çöllərində yaşayan Siçovul Çikainin cir səsinə oxşar bir səs çıxardı, bununla da itləri başa saldı ki, onları siçovuldan başqa bir şey hesab eləmir. Sürü dərhal ağacın ətrafında sıxlaşdı, başları isə quduzcasına hürərək Mauqlını meymun adlandırdı. Cavab vermək əvəzinə Mauqli çılpaq ayağını aşağıya sallayıb, sürü başçısının lap başı üzərində tüksüz barmaqlarını oynatmağa başladı. İtləri cinləndirmək üçün bu, kifayət idi. Barmağının arasında tük bitən heyvanların bu eyiblərini başqalarının onlara xatırlatmasından xoşları gəlmir. Sürü başçısı yuxarıya sıçrayanda Mauqli ayağını çəkib mehriban-mehriban dedi:

– Köpək, ay sarı köpək! Çıx get Dəkənə, kərtənkələ yeməyə! Çıx get qardaşın Çikainin yanına, köpək, sarı köpək! Sənin barmaqlarının arası tüklüdür! – O yenə də ayağını sallayıb barmaqlarını tərpətdi.

– Biz səni orada acıdan öldürməmiş, tez ol, düş yerə, tüksüz meymun! – deyə itlər ağız-ağıza verib ulaşdırılar.

Mauqli də elə bunu istəyirdi. O, budağın üstündə uzanıb yanğını ağaçın qabığına söykədi və sağ əlini boş qoyub düz beş dəqiqə itlərin özləri haqqında, xasiyyətləri, adətləri haqqında, onların qancıqları, küçükleri haqqında bildiklərini, fikirləşdiklərinin hamisini onların üzünə çırpdı.

Cəngəllik Xalqının başqasını təhqir etmək, ona öz nifrətini bildirmək istərkən işlətdiyi sözlər qədər zəhərli, tikanlı sözləri

bütün dünyada belə tapmaq olmaz. Bir qədər fikirləşdikdən sonra siz özünüz də bunun nə üçün belə olduğunu başa düşəcəksiniz. Axı, Mauqli Kaaya demişdi ki, dilinin altında çoxlu tikanlı-tikanlı sözlər toplamışdır. İndi o, doğrudan da, yavaş-yavaş, üsullu-üsullu qaradınməz itləri qızışdırıb o dərəcəyə çatdırıcı ki, onlar əvvəlcə xırıltılı bir səslə quduzcasına ulaşmağa başladılar. Onlar əvvəlcə oğlanın bu lağlarına, tənəli sözlərinə cavab verməyə cəhd etdilər, lakin bu, canavar küçüyünün hiddətlənmiş Kaaya cavab verməsinə bənzəyirdi. Bütün bu müddət ərzində Mauqli sağ qolunu dirsəkdən bükərok hazır saxlamış, ayaqları ilə də bərk-bərk budaqdan yapışmışdı. Tünd-sarı rəngli iri başçı köpək bir neçə dəfə sıçrayıb havaya qalxmışdı, ancaq Mauqli əlinin boşça çıxacağından qorxaraq hələ hərəkət etmirdi. Axırda başçı hiddətdən caşaraq elə sıçradı ki, yeddi-səkkiz fut yerdən yüksəyə qalxdı. Bu vaxt Mauqlının əli ağac ilanının başı tək bir göz qırpmında yuxarıya qalxaraq sarı köpəyin peysərindən yapışdı. Ağacın qanadı ağırlıqdan silkələnərək aşağıya əyildi, Mauqli az qala yerə yixılacaqdı, lakin o, əlini boşaltmayıb, ölü çapqal kimi havada asılı qalmış sarı köpəyi öz yanına çəkdi. Sonra sol əli ilə bıçağını çıxartdı, sürü başçısının sarı, tüklü quyruğunu kəsib, köpəyi yenə də aşağıya tulladı.

Mauqli məqsədinə çatmışdı. İndi itlər onun işini bitirməyin-cəyə qədər Vantalanın iziyə çıxıb getməyəcəkdir. Ya özləri ölücək, ya da Mauqlını öldürəcəkdir. Oğlan, itlərin necə halay vurub şöngüdüklərini, budlarının necə titrədiyini gördü. Bu isə onların intiqam almaq üçün ölüm-dirim mübarizəsinə hazır olduğunu göstərirdi. Ona görə də Mauqli daha yuxarıdakı bir budaga dırmaşıb orada rahatca əyləşdi və kürəyini ağaca dirəyərək yuxuya getdi.

Üç-dörd saatdan sonra o, ayılıb itləri saydı. Gözlərində yırtıcılıq yağan bu qaradınməz, sərt, amansız heyvanların hamısı öz yerində idi. Gün artıq batmaq üzrə idi. Yarım saatdan sonra Balaca Qaya Xalqı gündüz işlərini bitirib öz yuvalarına çəkiləcəkdir. O ki qaldı vəhşi itlər, onlar da, sizə məlum olduğu kimi, qaranlıqda yaxşı vuruşa bilmirdilər.

Mauqli budağın üstündə ayağa qalxaraq:

– Sizin kimi keşikçilər mənə lazım deyil, – dedi, – ancaq hər halda bu xidmətinizi yadımdan çıxarmaram. Siz, doğrudan da, əsl köpəklərsiniz, amma mənə elə gəlir ki, bir-birinizə həddindən artıq oxşayırsınız. Elə buna görə də kərtənkələ yeyən başçınızın quyruğunu özünə qaytarmayacağam. Məgər, sən narazısan, sarı köpək?

– Mən özüm sənin bağırısaqlarını dartib çıxardacağam! – deyə Sürü başçısı ağacın gövdəsini gəmirərək xırıltılı səslə mirıldandı.

– Sən indi baxarsan, Dəkənin müdrik siçovulu, səndən çoxlu sarı-sarı lümə küçüklər əmələ gələcəkdir. Hamısının da quyruğunun yerində qırmızı bir ət parçası olacaqdır. Çix get öz yerinə-yurduna, sarı köpək, hər yerdə qışqıra-qışqıra de ki, bu oyunu sənin başına meymun açıbdır. İstəmirsən? Onda mənimlə gedək, mən səni ağıllandıraram!

O bunu deyib, meymun kimi yaxınlıqdakı ağaca, sonra o birinə tullandı, beləliklə, bir ağacdan digərinə atla-atla getməyə başladı, köpəklər də həris gözlərini ondan çəkmədən sürü ilə ardınca düşdülər. Arabir oğlan, özünü elə göstərirdi ki, guya yuxarıda, ağacların hündür budaqları arasından süzülən qürub şüaları altında parıldayan bıçağını əlində tutmuş oğlan, aşağıda isə sap-sarı, tükləri alov rənginə çalan qaradınməz köpəklər... Meşənin qurtaracağındakı sonuncu ağaca gəlib çatdıqda, Mauqli budağa asdığı sarımsağı götürüb təpədən-dırnağa qədər bütün bədəninə sürdü. İtlər bunu görüb nifrətlə ulaşdırılar:

– Ey qurddilli meymun, yoxsa öz izini azdırmaq fikrindəsən? Ancaq heç fərqi yoxdur, biz səni ölüncəyə qədər qovacağıq.

Mauqli kəsdiyi quyruğu, qaçmaq istədiyi tərəfin əks istiqamətinə tullayaraq qışkırdı:

– Götür, bu da sənin quyruğun!

Sürü qan qoxusu duyaraq geriyə cumdu.

– İndisə ölüncəyə qədər ardımca gəlin!

Mauqli ağacdən sürüşüb yerə düşdü və itlər onun niyyətin-dən xəbər tutmamış yel tək Arı Qayasına sarı götürüldü.

İtlər boğuq-boğuq ulaşaraq, atıla-atıla qeyri-müntəzəm bir qaçışla onun ardınca cumdular; bu cür qaçmaq hər kəsi gec-tez yorub əldən sala bilər. Mauqli bilirdi ki, itlər canavarlardan yavaş qaçırlar, yoxsa o heç vaxt onların qabağında iki mil yüyürməyə cəsarət etməzdi. İtlər də buna əmin idilər ki, oğlan onların əlin-dən qaçıb qurtara bilməyəcəkdir. Oğlanın isə heç bir şübhəsi yox idi ki, onları aldadıb istədiyi kimi oynadacaqdır. Bütün məsələ bundan ibarət idi ki, sürüünü kifayət qədər özünə yaxın buraxıb arxasında aparsın, itləri vaxtından əvvəl başqa istiqamətə dönməyə qoyması. Mauqli məharətlə, müntəzəm və çevik addimlarla qaçırdı, dalınca da beş addimdan az bir məsafədə quyuğuksık Sürü başçısı gəlirdi. Gözlərini qan örtmiş, quduzaşmış sürü isə dördə bir mil qədər səpələnib uzanmışdı. Məsafəni arxadan gələn səslərlə təyin edən Mauqli, Arı Qayasından sürətlə keçmək üçün gücünə qənaət edib, axira saxlayırdı.

Toran qovuşar-qovuşmaz Balaca Xalq yuxuya getmişdi. Çünkü bu vaxt gecə çiçəkləri açılmırıldı. Lakin Mauqlının ayaqlarının tappiltisi qayalığa düşcək, o, bərk bir gurultu eşitdi, sanki bütün yer-yurd uğuldayırdı. Mauqli sürətini daha da artırdı, o, ömründə bu qədər sürətlə yüyürməmişdi. Oğlan qaça-qaça, qabaqcadan hazırlamış olduğu bir-iki-üç daş qayalığı ayağı ilə vurub, bal iyi gələn qaranlıq dərələrə yuvarlatdı və bu vaxt qayalara çırپılan dəniz dalğalarının səsinə bənzər bir gurultu qopdu. Mauqli gözünün ucu ilə baxdıqda arxa tərəfdə göyün üzünün qapqara qaraldığını gördü, bir an sonra isə uçurumun dibinə axan Vaynqanqanı və orada suyun içindən çıxan üçkünc yastıbaşı görüb, bütün gücünü toplayaraq aşağıya atıldı, quyuğuksık dəstə başçısı da onunla eyni vaxtda sıçrayaraq havada ciyindən yapışdı, lakin oğlan sevinə-sevinə, tövşüyə-tövşüyə ayaq üstə xilaskar çaya düşdü. Onu arılar bircə yerindən belə calmamışdır. Mauqli qayaların üstündən yel kimi süzüb keçdiyi bir neçə saniyədə sarımsaq iyi Balaca Xalqı ona yaxın buraxmamışdı.

Mauqli suyun üzünə qalxdıqda Kaa onu bədəninin üstünə alıb yuxarıda saxladı. Bir-birlərinə yapışmış yekə-yekə arı komaları qayanın başından daş kimi çaya düşür, suya toxunar-toxunmaz arılar dərhal yenidən uçub yuxarıya qalxır, itlərin leşi isə firlana-firlana çayaşağı axıb gedirdi. Yuxarıdan, uçurumun üstündən arabir itlərin qısa, qəzəbli hürüşü eşidilir, o saat da Balaca Qaya Xalqının göy gurultusuna bənzər ümumi uğultusunda əriyirdi. İtlərdən bir çoxu yeraltı kahalarla birləşən dərələrə, yarğanlara yixılaraq, orada dağılan bal şanları arasında boğula-boğula, dişlərini şaqqlıddada-şaqqlıddada çapalayıb, özlərini orabura çırpır və nəhayət, bədənlərinə, saysız-hesabsız arılar yapışmış köpəklər ölümcül halda yerin altından bir yol tapıb çayın cığırına çıxırlılar. Burada isə onlar aşağıya yuvarlanaraq qara-qara zir-zibil yiğinlarının üstünə düşürdülər. Bəziləri qayaların döşündə bitmiş ağaclarla ilişib qalır, bir anda başdan-ayağa arılarla örtülürdülər; çoxları da arıların sancmasından özünü itirə-rək suya atılırlılar. Vaynqanqa isə, Kaanın dediyi kimi, çox aç-göz çay idi...

Mauqli nəfəsini dərincəyə qədər Kaa onu suyun üzündə saxladı.

Oğlan dincəldikdən sonra isə Kaa dedi:

– Biz indi burada qala bilmərik. Balaca Xalq yaman coşub, daha bu iş o işdən deyil. Üzüb getmək lazımdır.

Mauqli bıçağını əlində hazır tutub, çayaşağı üzməyə başladı. O, mümkün qədər tez-tez baş vuraraq özünü suyun dərinliyinə verirdi.

Sürünün, demək olar ki, yarısı qabaqda gedən yoldaşlarının tələyə düşdüklərini görüb tez yana buruldu və dərənin genişlənib uçurum sahile dirəndiyi yerdə suya atıldı.

Rüsvayçılıqlarına səbəb olmuş “meşə meymununu” hədələyərək hiddətlə hürüşən bu itlərin səsi, Balaca Xalqın edam etdiyi köpəklərin ulartısına, mıriltisına qarışmışdı. Sahildə qalmaq ölümə bərabər idi, itlər bunu başa düşürdülər... Çay Sürünü axıda-axıda Sülh Körfəzinə aparıb çıxarırdı, lakin qəzəblənmiş Balaca Xalq onları hətta burada belə haqlayıb, suyun altına çəkil-

məyə məcbur edirdi. Mauqli quyruqsuz köpəyin səsini eşidirdi. Dəstə başçısı ucadan hürərək öz köpəklərinə geri çəkilməməyi, Sion canavarlarının hamısını qırmağı əmr edirdi.

– Kim isə arxada qaranlıqda bizimkiləri öldürür! – deyə itlərdən biri hürdü. – Burada su bulanıbdır!

Mauqli irəliyə atılaraq su samuru tək çaya baş vurdu və çapalamaqda olan köpəyə ağzını açmağa belə macal vermədən ayaqlarından yapışib onu çayın dibinə dartdı. Bir an sonra isə köpəyin leşи böyrü üstə yuxarıya qalxdıqda suyun üzü ilə qırmızı bir ləkə uzandı. İtlər geriyə dönməyə cəhd edirdilərsə də, çay onları aşağıya axıdır, Balaca Xalq da bu vaxt onları başından, qulağından çalır, Sion Sürüsünün döyüş hayqırtısı isə qatlaşmaqda olan qaranlıqda get-gedə daha qüvvətə səslənirdi. Yenə də Mauqli baş vurur, bu vaxt itlərdən biri çayın dibinə gedir, o saat da ölmüş halda suyun üzünə qalxır, sürüünün içərisində səsküy ucalırı. Onlardan bəziləri ulaşaraq, sahilə çıxmağı məsləhət görür, bəziləri başçılarından onları qaytarıb yenə də Dəkənə aparmağı tələb edir, bəziləri isə qışqırırdı ki, Mauqli onlara görünüşün və qoysun itlər onu öldürsünlər.

Kaa dedi:

– Onlar döyüşə girişəndə ikiqat sərt və qışqıran olurlar. Burada ölenləri öldülər, qalanlarının işini çayın aşağısında sənin qardaşların bitirərlər. Balaca Xalq gecələməyə uçub getdi, daha mən də gedirəm. Mən canavarlara kömək eləmirəm.

Sahildə üç ayağı üstə atıla-atıla bir canavar qaçırdı. O, gah böyrü üstə yatır, gah da belini yay kimi bükərək sıçrayıb iki fut qədər havaya qalxır, sanki öz balaları ilə oynayır, onları əyləndirirdi. Bu, yad canavar Vantala idi. O, bir kəlmə də olsun dinib-danışmadan köpəklərin gözləri qarşısında öz müdhiş rəqsinə davam edirdi.

Uzun müddət suda qalmalı olan itlər çətinliklə üzə bilirdilər, çünki tükləri islənib ağırlaşmış, su hopmuş qılılı quyruqları sünگər kimi şışmışdı. Onlar o qədər yorulmuş və zəifləmişdilər ki, ardlarında gələrək addımbaaddım onları izləyən bir cüt yanar gözə dinməz-söyləməz tamaşa edirdilər.

– Bu heç yaxşı ov olmadı, – deyə nəhayət itlərdən biri hürdü.

– Uğurlu ov! – deyə Mauqli itin lap yaxınlığında sudan çıxaraq uzun bıçağını onun kürəyinə elə soxdu ki, gəbərən köpək heç mırıldanmadı da.

– Bu sənsənmi, ey insan canavar? – deyə Vantala sahildən səsləndi.

Mauqli cavab verdi:

– Bunu ölülərdən soruş, yad Canavar. Bəs onlar çayaşağı üzmürlər? Mən bu köpəklərə doyunca toz-torpaq yedizdirmişəm. Mən onları günün günorta çağrı aldatmışam, başçılarını quyrıqsuz qoymuşam. Ancaq sənin payın hələ qalır. Onları sənin üçün haraya qovum?

– Yox, mən hələ gözləyəcəyəm, –deyə Vantala cavab verdi.

– Uzun gecə qabaqdadır, onda baxarıq.

Get-gedə Sion canavarlarının səsi daha yaxından eşidilirdi.

– Sürü uğrunda, öz doğma sürümüz uğrunda biz döyüşə giririk!

– deyə onlar ulaşırıldılar.

Nəhayət, Sion mağaralarının qabağında, Vaynqanqanın yana burulduğu yerdə ləpə sarı köpəkləri vurub qumsallığa, dayaza çıxartdı.

İtlər yalnız burada öz səhvlərini başa düşdülər. Onlar bir qədər yuxarıda sudan çıxıb sahildə canavarların üstünə düşməli idilər. İndisə artıq iş-işdən keçmişdi. Qumsal sahilin hər yerində çiraq kimi yanmış gözlər işildiyirdi, gün batandan bəri kəsilmək bilməyən qorxunc pxialdan başqa, cəngəllilikdə heç bir səs-səmir eşidilmirdi. Kənardan qulaq asana elə gəlirdi ki, Vantala itləri dilə tutub, sahilə çağırır. Nəhayət, köpəklərin başçısı:

– Qayıdın, cumun qurdların üstünə! – deyə onlara qışqırdı.

Bütün sürü dayaz suyu sıçrada-sıçrada sahilə tərəf atıldı, Vaynqanqanın səthində köpük qaynadı, iri dalğalar bir-birinin ardınca tələsdi, elə bil oradan indicə gəmi keçmişdi.

Mauqli özünü bir yerə kütləşərək, dalğa kimi qumsal sahilə cuman itlərin üstünə atıb onları bıçaqla kəsməyə, doğram-doğram eləməyə başladı.

Beləliklə, çox uzun sürən bir döyüş başlandı.

Canavarlar həm qırmızı yaş qumun üstündə, həm kolların arasında, həm də qalın otların içində vuruşurdular, hətta indi də hər canavarın payına iki it düşürdü. Bununla belə, qurdlar son nəfəslərinə qədər döyüşməyi qət etmişdilər. İndi yalnız enlidöş, yekədiş ovçular deyil, gözlərindən hiddət yağan ana canavarlar da çarpışır, öz balalarını qoruyurdular. Bəzən onlarla yanaşı, hələ tükünü tüləməmiş biryaşar qılılı əniklər də dişləri ilə düşməndən yapışib onu didişdirirdi. Sizə bunu da deməliyəm ki, canavarlar, dişlərini adətən öz rəqiblərinin boğazına, yaxud da böyrünə keçirirlər, itlər isə çox vaxt düşmənlərinin pəncələrini dişləyirlər. Buna görə də itlər nə qədər ki, suyun içində eşələnir, başlarını dik tutmağa məcbur olurdular, üstünlük qurdların tərəfində idi; quruda isə onların işi çətinləşmişdi; lakin həm suda, həm də quruda Mauqlinin bıçağı eyni qayda ilə qalxıb-enərək itləri doğrayırdı.

Mauqlinin dörd qardaşı özlərinə yol aça-aça onun köməyinə gəldilər. Boz Qardaş oğlanın dizlərinə qısıqlaraq onun qarnını düşmədən qoruyur, qalan üç canavar isə onun kürəyini, böylərini saxlayır, yaxud da qəzəblənmiş köpəklərdən birisi birbaş bıçağın üstünə atılaraq öz ağırlığı ilə Mauqlini vurub yerə sərəndə tez onun üstünü kəsdirib müdafiə edirdilər. Bir qədər aralıda isə bütün itlər, canavarlar bir-birinə qarışaraq, boğuşa-boğuşa sahildə sağa-sola qaçırdılar. Bir dəfə Mauqli onların içərisində Akelani gördü. O yan-bu yanından iki it onun üstünə çökmüşdü, yalquzaq özü isə dişsiz ağızı ilə üçüncü itin budundan yapışmışdı.

Gecə qurtarmaq üzrə idi, eyni yerdə davam edən iti, başgicəlləndirici qaçış isə get-gedə daha sürətlənirdi. İtlər artıq yorulduqlarından qüvvətli canavarlara hücum etməyə qorxurdular, qaçıb canlarını qurtarmağa isə cürət etmirdilər. Döyüşün sonu yaxınlaşdığını hiss edən Mauqli yalnız köpəkləri sıradan çıxarmaqla kifayətlənirdi. Biryaşar ənik canavarlar indi daha cürətlə hücum edirdilər. Ona görə də daha Mauqli üçün azad nəfəs almaq mümkün idi. İndi bəzən itlər bıçağın parıltısını belə görəndə qaçırdılar.

Yaralarından qan sızan Boz Qardaşın xırıltılı səsi eşidildi:

– Əti, demək olar ki, sümüyə qədər yemişik!

– İndi də sümüyü gəmirmək lazımdır, – deyə Mauqli cavab verdi. – Bizim cəngəllilikdə bax belə edirlər! – Bıçağın qırmızı tiyəsi, dal qıçları üstündə çökmüş olan canavarın altında qalmış köpəyin böyrünü alov dili kimi yaladı.

– Ov mənimkidir! – deyə canavar burnunu qırışdıraraq mırıldandı. – Onunla mən özüm hesab çekərəm!

Mauqli dedi:

– Ey, yad Canavar, məgər ürəyin hələ soyumayıb?

Vantalanın bütün bədəninin başdan-başa dişlək-dişlək olmasına baxmayaraq, rəqibindən sanki məngənə ilə yapışmışdı: it qımıldana bilmirdi.

– Bahasına xilas olduğum kələ and olsun ki, bu Quyruqsuz köpəkdir! – deyə Mauqli kinayəli bir sevinclə qışqırdı.

Doğrudan da, tünd-sarı rəngli bu iri köpək it sürüsünün başçısı idi.

Köpəklərdən birisi irəli atılaraq başçılarının köməyinə gəldi, lakin macal tapıb dişlərini Vantalanın böyrünə keçirənə qədər artıq Mauqlinin bıçağı onun sinəsinə sancılmışdı, bu vaxt bir yandan da Boz Qardaş özünü yetirib, köməyə tələsən itin axırına çıxdı.

– Bax, bizim cəngəllilikdə belə eləyirlər! – deyə Mauqli yenə təkrar etdi.

Vantala bir kəlmə də olsun danışmirdi, canı çıxdıqca rəqibindən yapışmış dişləri daha qüvvətlə sıxlırdı. Nəhayət, itin bədəni səyridi, başı aşağıya düşüb hərəkətsiz qaldı. Onun üstündəki Vantala da artıq tərpənmirdi.

– Sakit! Artıq Qan Borcu ödənilmişdir! – deyə Mauqli səsləndi. – Ey, Vantala, öz mahnını oxu!

Boz Qardaş:

– O, bir daha ov ovlamayacaqdır, – dedi. – Akela da xeyli müddətdir ki, susur.

– Biz sümüyü də gəmirdik! – deyə Pxaonanın oğlu Pxaonun gur səsi eşidildi. – Onlar qaçırlar! Qırın, öldürün onları, ey Azad Xalqın cəsur ovçuları!

Köpəklər qana boyanmış qumluqdan bir-birinin ardınca dağlışaraq oğrun-oğrun hərəsi özünü bir tərəfə verdi – kimisi qalın cengəlliyyə qaçdı, kimisi çayaşağı, kimisi də çayyuxarı üz qoydu. Bir sözlə, harada ki canavarlar onların qabağını kəsmirdilər, o tərəfə də qaçıdlar.

– Borcunuzu! Borcunuzu! – deyə Mauqli qışqırdı. – Borcunu alın! Onlar Akeləni öldürüb'lər. Birini də qoymayıb buradan sağ-salamat getsin.

O, bıçaq əlində sahilə tərəf cumdu ki, çaya atılmağa cürət edən köpəklərin birinə belə aman verməsin. Lakin elə bu vaxt təpə kimi ucalan leşlərin altından Akelənin başı və qabaq pəncələri göründü. Mauqli onun qarşısında diz çökdü.

– Məgər, sənə demirdimmi ki, bu mənim axırıncı döyüşüm olacaqdır? – deyə Akela piçildadı. – Çox gözəl ov id! Sən necə-sən, Balaca Qardaş?

– Mən sağ-salamatam, Akela...

– Çox şükür. Mən isə ölürem, ancaq istərdim... istərdim ki, sənin yanında ölüm, Balaca Qardaş.

Mauqli Akelənin tamam yaralarla örtülmüş qorxunc başını öz dizləri üstünə qoyub, onun parça-parça olmuş boynunu qucaqladı.

Akela öskürə-öskürə dedi:

– Vaxt vardı ki, Şirxan sağ idi, çılpaq insan balası da tozun-torpağın içində eşələnirdi. İndi o günlər coxdan keçib getmişdir.

– Yox, yox, mən canavaram! Mənim qanım Azad Xalqın qanındandır! – deyə Mauqli qışqırdı. – Mən insan olmaq istəmirəm!

– Sən insansan, Balaca Qardaş, ey mənim tərbiyə edib böyüdüyüm bala canavar. Əgər sən insan olmasaydın, Sürü vəhşi itlərin qabağından qaçardı. Mən o vaxt ölməyib sağ qaldığım üçün sənə borcluyam, bu gün də sən Sürünü xilas etdin, necə ki vaxtilə mən səni eləmişdim... Məgər yadına gəlmir? İndi artıq bütün borclar ödənmişdir. Çıx get öz xalqının yanına. Ey gözü-mün işığı, sənə yenə də təkrar edirəm: daha ov bitmişdir. Çıx get öz xalqının içərisinə.

– Getməyəcəyəm, cəngəllikdə qalıb təkbaşına ov ovlayacağam. Mən bunu demişəm.

– Yay qurtarır, yağışlar başlayır, yağışlardan sonra da yenə yaz gəlir... Nə qədər ki səni qovmayıblar, özün buradan çıx get. Get insanların yanına. Daha sənə deyəsi başqa sözüm yoxdur. İndi də mən özümükülərlə danışmaq istəyirəm. Məni ayaq üstə qaldıra bilərsənmi, Balaca Qardaş? Axı mən də Azad Xalqın Başçısıyam...

Mauqli çox ehtiyatla Akelanı ayağa qaldırıb, ikiəlli qucaqladı, lakin yalquzaq danışmaq əvəzinə dərindən nəfəs alıb hər bir dəstə başçısının can verəkən oxumalı olduğu Ölüm Mahnisını oxumağa başladı. Mahni get-gedə gücləndi, get-gedə ucaldı, uzaqlara – çayın o tayına qədər yayıldı və nəhayət, sonuncu “Ovunuz uğurlu olsun!” nidası ilə qurtardıqda Akela bir anlığa Mauqlinin əlindən çıxaraq sıçrayıb havaya qalxdı və cansız halda öz sonuncu qorxunc qurbanı üstünə yixildi.

Mauqli başını dizləri üstünə qoyub oturmuş, hər şeyi unutmuşdu. Bu vaxt amansız dişi canavarlar yaralı köpəklərdən sonucusunu haqlayıb öldürdülər. Yavaş-yavaş səs-küy yatdı, canavarlar axsaya-axsaya qayıdırıb ölonları saymağa gəldilər. Sürdən on beş ovçunun və onlarla yanaşı, səkkiz də dişi canavarın leşi çayın kənarında yerə sərilmişdi. Qalan qurdlardan isə yaranmayanı yox idi. Mauqli bütün gecəni sübhün sərininə kimi oturduğu yerdən tərpənmədi, yalnız Pxao qandan islanmış başını onun əlinin üstünə qoyanda oğlan bir qədər kənara çəkildi ki, Pxao – Sürünün başçısı, Akelanın cəsədini görə bilsin.

– Ovun uğurlu olsun! – deyə Pxao elə səsləndi ki, guya Akela diri idi; sonra da başını döndərərək dişlək-dişlək olmuş ciyni üzərindən qışqırdı: – Ulayın, itlər! Bu gecə Canavar ölmüşdür.

Sarı itlər sürüsündən, “Cəngəllikdə heç bir canlı bizim qarşımızda duruş verə bilməz” – deyə lovğalanan iki yüz Dəkən ovçusundan isə biri də bu xəbərlə Dəkənə qayda bilmədi.

BAHAR GƏZİNTİSİ

Vəhşi itlərlə olan böyük döyüşdən və Akelanın ölümündən bir il sonra Mauqli artıq on yeddi yaşında idi. Lakin baxanda ona daha çox yaş vermək olardı. Çünkü həmişə hərəkətdə olduğundan, ən yaxşı yeməklər yedyindən və istiləndikdə, bürküyə düşdükdə dərhal çımdiyindən yaşına nisbətən xeyli boy atıb böyümüş və qüvvətlənmişdi. Meşə ciğirlərində ov güdmək lazımlı gəldikdə o, bir əli ilə budaqdan yapışib, düz yarım saat sal-lana qala bilərdi. O, cavan maralı qaçlığı yerdə buynuzlarından yapışib saxlayaraq, böyrü üstə yerə yığa bilərdi. Hətta istəsəydi, şimal bataqlıqlarında yaşayan iri vəhşi qabanlardan hər birini vurub yerə sərərdi. Əvvəllər ağlına görə ondan ehtiyat edən Cəngəllik Xalqı indi də onun gücündən qorxurdu. Mauqlinin yaxınlaşdığını xəbər verən piçilti onun qarşısında meşə ciğirlərini təmizləyir, yol açırdı. Buna baxmayaraq, onun nəzərləri həmişə müləyim olurdu. Hətta vuruşduğu vaxtlarda da gözləri qara panter Bahirənin gözləri tək hiddətlə parlamirdi. Belə anlarda onun baxışları yalnız daha diqqətli, daha canlı olurdu ki, bunun səbəbi hətta Bahirənin özünə belə aydın deyildi.

Bir dəfə qara panter bu barədə Mauqliyə sual verdikdə oğlan gülərək dedi:

– Ov zamanı əlim boşça çıxanda mən hiddətlənirəm. Bir-iki gün ac qalandı çox acıqlı oluram. Məgər gözlərimdən bilinmirmi?

Bahirə dedi:

– Sənin qarnın ac olur, ancaq yemək istədiyin gözlərindən qətiyyən hiss olunmur. Ov ovlayırsan, yemək yeyirsən, – üzür-sən – amma gözlərin, yağışda da, gündə də eyni cür olan daş kimi, heç vaxt dəyişilmir.

Mauqli uzun kirpiklərini tənbəl-tənbəl qaldıraraq panterə baxdıqda o, həmişə olduğu kimi yenə də başını aşağı saldı. Bahirə öz ağasının kim olduğunu bilirdi...

Onlar Vaynqanqa çayı üzərindəki hündür təpənin döşündə uzanmışdılar. Aşağıda səhər dumanı ağı-yaşıl zolaqlarla çökək-

lərə yaslanmışdı. Günəş doğanda bu duman yiğinları birləşərək, dalgalanan qızılı-qırmızı bir dənizə çevrildi və get-gedə yuxarıya qalxmağa başladı. Mauqli ilə Bahirənin uzandıqları quru otların üstünə maili qısa şüaları sancıldı. İlın soyuq çağları artıq sona yetirdi, ağacların yarpaqları saralıb solmuş, qurumuşdu. Yel vurduqca onların yeknəsəq xışltısı eşidilirdi. Küləyin tutduğu xırdaca bir yarpaq budağa elə şiddətlə çırplırdı ki, Bahirə onun səsinə yuxudan oyandı. Panter səhərin havasında sinədolusu nəfəs aldı. Boğuq-boğuq, uzun-uzadı öskürdü, arxası üstə çevrilərək qabaq pəncələri ilə titrəyən yarpağı vurdı.

— Daha il döngəyə çatıb, — deyə o dilləndi. — Cəngəllik yenidən irəliyə hərəkət edir. Təzə sözlər, söhbətlər vaxtı yaxınlaşır. Yarpaq da bunu bilir. Bu, nə qədər yaxşıdır!

Mauqli bir çəngə otu kökündən qoparıb dedi:

— Ot hələ qurudur. Hətta Bahar Gözü nədir, (mumdan qayrılmış zəngçəyinə oxşayan xırdaca qırmızı çıçək) o da hələ açılmayıb... Bahirə, nə edirsən, məşə pişiyi kimi bu cür arxası üstündə eşələnmək, pəncələri ilə havanı döyəcləmək, cırmaqlamaq heç qara panterə yaraşan işdirmi?

— Aou! — deyə Bahirə səsini uzatdı.

— Heç qara panterə bu cür əzilib-bütülmək, öskürmək, ulamaq, otların üstündə ağnamaq yaraşarmı? Unutma ki, səninlə mən cəngəlliyyin ağasıyıq.

— Hə, düz deyirsən, qulağım səndədir, körpə, — deyə panter tez qarnı üstə çevrildi və qara tükləri pırtlaşmış böyürlərindən tozu çırpdı (o, qışdan sonra tükünü töküb dəyişməyə başlamışdı).

— Əlbəttə, səninlə mən cəngəlliyyin ağasıyıq! Kim Mauqli qədər qüvvətlidir? Kim onun qədər ağıllıdır?

O danışdıqca səsini elə qəribə uzadırdı ki, Mauqli dönüb baxdı, görsün qara panter onu ələ salmir ki. Çünkü cəngəllikdə deyilişi mənası ilə düz gəlməyən çoxlu sözlər vardır...

— Dedim ki, əlbəttə, səninlə mən cəngəlliyyin ağasıyıq, — deyə Bahirə təkrar etdi. — Məgər mən səhvmi edirəm? Mən elə bilirdim ki, körpə burada, yerdədir. Heç demə o, göylərdə uçurmuş, eləmi?

Mauqli dirsəklərini dizlərinə söykəyib oturaraq, günəş işığına qərq olmuş vadiyə tamasha edirdi. Təpənin aşağı tərəfində məşədə bir quş xırıltılı səslə oxuyaraq, bahar nəğməsinin ilk notlarını təkrar edirdi. Bu hələ bir qədərdən sonra bütün cəngəlliyi dolduracaq cəh-cəhli, dolğun səsli təranənin yalnız, necə deyərlər, kölgəsi idi. Lakin Bahirə bu mahnimı dərhal eşitdi...

— Bu oxuyan qırmızı ağaçdələndir, Feraodur, — deyə qara panter dilləndi. — Mən də öz mahnimı yavaş-yavaş yadına salım.

Bahirə xırıldayaraq öz-özünə zümrümə etməyə, arabir də dayanıb dinləməyə başladı.

Hindistan cəngəlliyində ilin fəsilləri, demək olar ki, hiss edilmədən dəyişilir. Sanki cəmi iki fəsil vardır: biri quraqlıq, digəri isə yağmur ludur. Lakin selləmə yağan yağışlara və duman kimi qalxan tozanağa diqqət etdikdə məlum olur ki, ilin hər fəsli öz vaxtında gəlir keçir. Cəngəllikkə ilin ən füsunkar vaxtı bahardır. Burada yaz, başqa yerlərdəki kimi, bomboş çölləri öz otları, gül-çiçəklərilə yenidən bəzəməli olmur. O, üstündən qış addamış, lakin şaxta-boran görməmiş, hələ də yaşıl olan yarpaqların arasından boylanıb gülümşünür, yorğun düşmüş yarıçılpaq torpaq yenidən dirçəlir, təravətlənir. Burada bahar öz işini çox məharetlə görür — dünyanın heç yerində yaz cəngəllikkə qədər gözəl olmur.

Nəhayət, elə bir gün gəlib çatır ki, cəngəllikkə hər şey saralıb-solur, hətta bürkülü havanı dolduran ətir də sanki köhnəlib zəifləyir. Bunu izah etmək mümkün deyil, bunu ancaq hiss etmək olur. Sonra yenə də bir gün gəlir ki, bütün iyılər təzələnir, qışdan çıxmış heyvanların yapıxmiş uzun tükləri cəngə-cəngə tökülməyə başlayır. Bundan sonra yağış düşür, bütün ağaclar, kollar, bambuklar, mamırlar və tər yarpaqlı bitkilər oyanır, cəngəlliyyə səs salaraq boy atmağa, böyüməyə başlayır. Onların bu səsini insan qulağı belə eşidə bilir. Bunun ardınca gecə-gündüz susmaq bilməyən ahəstə bir uğultu eşidilməyə başlayır. Bu nə arıların viziltisidir, nə çayların şiriltisi — bu, baharın titrək nəfəsi, günəşin isitdiyi məsud aləmin zümrüməsidir.

Əvvəllər fəsillərin dəyişməsi Mauqlini sevindirirdi. Sıx otaların arasında açılmış ilk Yaz Gözü çiçəyini, bahar buludlarının ilk karvanını birinci olaraq Mauqli görərdi. Gecələr, ulduzların işığında onun səsi çiçəklərlə örtülü, rütubətli çökəklərdən, dərələrdən gələrdi, orada Mauqli gah qurbağaların səsinə səs verər, gah da yaz gecələrində səhərə qədər susmaq bilməyən yapalaqları yamsılayardı. Öz xalqının etdiyi kimi, o da gəzib dolanmaq üçün bütün fəsillərdənancaq baharı seçər, toran qovuşandan dan ulduzu doğana kimi kef xatırəsinə mülayim havanı yara-yara qaçar, sonra da başına tər çiçəklərdən əklil qoyub bərkdən gülə-gülə, tövşüyə-tövşüyə qayıdır gələrdi. Belə vaxtlarda dörd canavar dostu onunla birləkdə gəzib dolanmağa çıxmışdı. Onlar başqa qurdulara qoşulub mahni oxumağa gedirdilər.

Yaz fəslində cəngəllik sakinlərinin qayğısı qat-qat artır, başı bərk qarışır, Mauqli onlardan hər kəsin öz dilində səsləndiyini – kiminin böyürdüyünü, kiminin zingildədiyini, kiminin fişqırıq çaldığını aydın eşidirdi. Bu vaxt onların səsi ilin başqa fəsillərindəki tək çıxmır: elə müəyyən dərəcədə buna görədir ki, yaz Yeni Söhbətlər Dövrü adlanır.

İlk yaz səhəri açıldı, bəzi yerləri tunc rəngində, bəzi yerləri xoş göy, bəzi yerləri qızıl tək parlayan tovuzquşu Mor səslənə-rək cəngəllikdən yeni rayihələr gəldiğini hamiya xəbər verdi, başqa quşlar da ona qoşuldular. Vaynqanqanın kənarında yüksələn qayada duran Mauqli Bahirənin həm qartal hayqırtısına, həm də at kişi nəməsinə bənzər xırıltılı səsini eşitdi. Yuxarıda cana gəlmış budaqlar arasında meymunlar zingildəşir, oynasır, süpür-ləşirdilər. Mauqli gözünü dolandırıb ətrafa nəzər saldı, yalnız bir-birinə üz-gözünü əyən, öcəşən, ağacdan-ağaca tullanın meymunları, bir də aşağıda, dağın əydəmində rəngarəng quyruğunu açıb rəqs edən Moru gördü.

– Cəngəllikdən təzə iyələr gəlir, – deyə tovuzquşu bərkdən səsləndi. – Ovun uğurlu olsun, Balaca Qardaş! Nə üçün cavab vermirsən?

Quzğun Çil də öz dişisi ilə birlikdə aşağıya enərək Mauqlini fiştırıqla salamladı:

– Ovun uğurlu olsun, Balaca Qardaş!

Onların hər ikisi Mauqlinin o qədər yaxınlığından uçub keçdilər ki, ağ qanadlarının ucu oğlana toxundu.

Cəngəlliyin yarımla enliyində bir zolaq yerinə yüngül yağış düşdü, titrəyən körpə yarpaqları islatdı. Sonra da astaca göy guruldadı, ikiqat qövsi-qüzəh göründü, hava açıldı. Cəngəllikdə buna “Fil yağışı” deyirlər. Bahar gurultusu kəsildi, lakin elə bil bütün Cəngəllik Xalqı ağız-ağıza verib birdən səslənirdi.

Mauqli qışqıraraq dostlarını çağırırsa da, dörd canavardan heç biri ona cavab vermədi. Onlar uzaqda başqa canavarlarla birlikdə bahar nəgməsi oxuduqlarından Mauqlinin çağırışını eşitmədilər.

“Hə, – deyə Mauqli ürəyinin dərinliyində haqsız olduğunu etiraf etsə də, öz-özünə gileylənməyə başladı. – Dəkəndən vəhşi itlər gələndə, yaxud bambukluqda Qırmızı Çiçək oynayanda bütün cəngəllik Mauqlinin yanına axışıb gəlir, ona cürbəcür böyük adlar verir, tərifləyir. İndi, Yaz Gözü qızarış deyə hamısı çəqqal Tabaki kimi qudurub...”

Bu axşam Mauqli ovunu erkən qurtardı və yaz gəzintisinə çıxmazdan əvvəl, ağrılaşmamaq üçün az yedi. Hər tərəf süd kimi aydınlıq idi, belə gecələri cəngəllikdə ağ gecələr adlandırırlar. Bütün bitkilər sanki keçən gün ərzində bir aydakından çox boy atıb böyüdü. Hələ dünən saralmış yarpaqlarla örtülümiş olan budaqları indi əyib Mauqli sindiranda damcı-damcı şirə axırdı. Six, qırvım mamırlar oğlanın ayaqlarını isidir, köhnə otların iti qıraqları daha onun əlini kəsmirdi.

Mauqli qaça-qaça öz gəzintisinə başlarkən sevincindən uca səslə oxudu. Bu, qaçmaqdan daha çox uçmağa bənzəyirdi. Çünkü o, uzun bir enişlə baş aşağı yürürdü, həm də cəngəlliyin qalın yerindən şimal bataqlıqlarına tərəf uzanan bu yamacın yumşaq torpağında onun addımlarının səsi eşidilmirdi. İnsanlar tərəfin-dən tərbiyə edilmiş adam ayın aldadıcı işığında bu cür yerlərlə

irəlilərkən dəfələrlə ilişib büdrəyirdi, lakin uzun illər boyu məşədə ömür sürmüş Mauqli qüvvətli ayaqlarını yerə inamla basaraq quş kimi süzürdü. Qabağına çürük bir tır, yaxud daş çıxanda o, sürətini azaltmadan asanlıqla onların üstündən sıçrayıb keçirdi. Yerde qaçmaqdan usandıqda o, meymun kimi əl atıb möhkəm sarماşıqlardan yapışar, dırmaşmaq nədir, sanki qanad açıb, bir anda ağacın təpəsindəki nazik budaqlara qalxır və kefi istəyincəyə qədər orada, ağacların zirvəsində öz səyahətinə davam edirdi. Sonra o, yarpaqlarla örtülmüş sarmaşıqların kaman kimi əyri uzun gövdəsilə sürüşərək yenə də yerə enirdi.

Mauqli öz yolu üzərində bəzən gecə çiçəklərinin tünd ətrindən baş çatlayan, ətrafi nəm qayalarla örtülmüş bürküllü dərələrə rast gəlir, başdan-ayağa güllərlə örtülmüş sarmaşıqlar görür, ay işığının ağaclar arasından süzülərək, mərmər parketin damaları tək xal-xal etdiyi dar meşə cığırdan keçir, sinəsinə qədər qalxan, sanki qollarını onun belinə dolayaraq öz ağuşuna dartan fizilliqlardan, cavan pöhrəliklərdən adlayır, zirvələrindəki qayalar parçalanıb tökülmüş təpələrdə bu daşdan o daşa tullanaraq zağalardakı tülükləri ürküdürdü. O harada isə uzaqda qılınc dişini ağacın gövdəsinə sürtüb itiləyən vəhşi qabanın astaca “çux-çux”unu eşidir, bir qədər keçəndən sonra isə ağacın sarı qabığını parçalayan, didik-didik edən, gözləri od saçan, ağızının köpüyü üz-gözünə dağılmış heyvanın özünü görürdü. Bəzən də belə olurdu ki, o, toqquşan buynuzların şaqqlıtlısını, fisiltı, böyürdü eşidib yana burulur, bir cüt qızmış, hiddətlənmiş kəlin böyründən ötüb-keçirdi. Başlarını aşağı əyərək kəllə-kəlləyə gələn bu heyvanlar bir-birini buynuzlayır, gah irəliyə soxulur, gah da geri çəkilirdilər. Bədənlərinin ora-burasından axan qan ay işığında qara rəngə çalırıldı. Yaxud çayın keçidindən adlayarkən harada isə öküz kimi böyürən timsahın, çäqqalın səsini eşidirdi. Bəzən də təsadüf elə götirirdi ki, bir yerə kütləşmiş zəhərli ilanları narahat edirdi, lakin onlar qıvrılıb Mauqlinin üstünə atılana kimi, oğlan işildayan çinqilliqla qaçaraq meşənin dərinliklərinə doğru uzaqlaşırıdı.

Həmin gecə o, bu qayda ilə yoluna davam edir, özünü cəngəllikdə hamidan xoşbəxt hiss edərək gah mahnı oxuyur, gah qışqırırdı. Nəhayət, çicəklərin ətri bataqlıqların artıq yaxında olduğunu ona xəbər verdi. Bataqlıqlar isə Mauqlinin adətən ova çıxdığı ən uzaq meşələrdən də uzaqda idi.

Burada da insanlar tərəfindən təbiyə edilmiş adam üç-dörd addım atmamış başlı-bütünlü bataqlığa batardı. Ancaq Mauqlinin ayaqları onu bataqlıqdakı xırdaca quru dikdirlərin birindən o birləşdirir, adacıqdan-adacığa adladır, gözlərinin köməyinə ehtiyac hiss etmirdi. Mauqli vəhşi ördəkləri ürküdə-ürküdə bataqlığın ortasına gəlib çatdı və orada suyun üzərinə əyilmiş, məmir basmış bir ağaç gövdəsinin üstündə əyləşdi. Bu an onu dörd tərəfdən əhatə edən bataqlıq yuxuya getməmişdi. Çünkü quş tayfası bahar çəğəni çox sayıq yatır, bütün gecəni bataqlıq üzərində dəstə-dəstə uçuşur. Lakin hündür qamişlar arasında oturub, sözsüz mahnı oxuyan, ayağının bərkiyib codlaşmış altına batmış köhnə tikanı axtaran Mauqliyə heç kəs fikir vermirdi.

Qamişlıqda bir camış dizləri üstə qalxaraq fisildadı:

– İnsan!

– U-u! – deyə vəhşi kəl Mesa cavab verdi. (Mauqli onun lehmənin içində bir böyüyü üstündən o biri böyüyü üstünə çevrildiyini aydın eşidirdi!) – O, insan deyil, tüksüz canavardır, özü də Sion Sürüsündəndir. Belə gecələrdə o, dinclik bilmir, hey ora-bura qaçır.

Camış yenə başını ota tərəf əyərək:

– U-u! Deyə səsləndi. – Mən elə bilirdim ki, bu, insandır.

– Sənə deyirəm ki, yox. Ey Mauqli, yoxsa yenə bir təhlükəmi var? – deyə Mesa böyürdü.

– “Bəs bura qorxulu deyilmi”... – Oğlan onu yamsılayaraq, “Yoxsa yenə bir təhlükəmi var?” – dedi. – Mesanın bütün fikrizikri ancaq bir şeydir: təhlükə var, ya yox... Meşədə o yan-bu yana qaçıb, sizin qayğıınıza qalan Mauqlini heç yadınıza da salmırısnız.

Mauqli özünü saxlaya bilməyib, qamişlarının arası ilə xəlvətcə Mesaya yanaşdı və bıçağın ucunu ona batırdı. Başdan-ayağa qə-

dər lehməyə batmış nəhəng Kəl palçığın içindən sıçrayıb ayağa qalxanda sanki top mərmisi partladı. Mauqli isə bu vaxt elə bərk-dən güldü ki, ayaq üstündə dayana bilməyib, yerə çökməli oldu.

— İndi onu daniş, görək, Sion Sürüsünün tüksüz canavarı vaxtilə səni necə otarırdı, Mesa! — deyə o qışqırdı.

Palçığı qabaq ayaqları ilə eşələməkdə olan kəl fisıldayaraq dedi:

— Canavar?! Sənsən canavar? Bütün cəngəllik bilir ki, sən ev heyvanlarını otarırdın. Sən də bax, o əkilmiş tarlaların ara-bərə-sində, toz-torpaq içində qışqırışan uşaqlardan birisən. Yox, sən cəngəllik canavarısan! Yoxsa ovçu heç vaxt zəmilərin arasından bu cür ilan kimi ora-bura şütüyə bilməz, çaqqala layiq axmaq bir zarafatdan ötrü məni öz rəfiqəmin yanında qorxudub rüsvay elə-məzdi. Bircə quruya çıx, mən... mən səni... — Kəl danişdılqca ağızından köpük axırdı, çünkü bütün cəngəllikdə ondan tez acıqlanan, qızışan heyvan yoxdur.

Mauqli fis-fis fisıldayan kələ tamaşa edir, üzünüñ ifadəsini belə dəyişmirdi. Qalxıb ətrafa səpələnən palçıqqarışq suyun şiriltisi yavaşıyıb, ağız deyəni qulaq eşidəndə o soruşdu:

— Mesa, de görüm, bataqlığın yaxınlığında hansı insan sürüsü yaşayır. Mən cəngəlliyyin bu yerlərinə nabələdəm.

— Şimala tərəf get, — deyə Kəl hiddətlə böyürdü, görünür, Mauqli biçağı ona çox bərk batırmışdı. — Bu cür ancaq inək otaran naxırçılar zarafat eləyirlər. Çıx get, bunları bataqlığın qırağındakı kənddə nağıl elə...

— İnsan sürüsü cəngəllik haqqında danışılanlara qulaq asmağı sevmir. Elə mən özüm də belə fikirdəyəm ki, sənin dərinin azaçıq çizilması elə böyük bir şey deyil ki, onu başqasına nağıl eləyəsən. Ancaq hər halda o kəndə baxmağa gedirəm! Gedirəm! Sakit ol! Axı Cəngəllik Ağası səni hər gecə otarmağa gəlmir...

Mauqli bataqlığın kənarındaki altı boşluq olan yumşaq yerə çıxdı. Çünkü bilirdi ki, Mesa onun ardınca həmin yerə cummaz. Oğlan Kəlin hiddətlənib, özündən çıxmاسına gülə-gülə qaçıb uzaqlaşdı.

– Odur, bax, orada lap yerə bitişik bir ulduz görünür, – deyə o, əllərini boru şəklində birləşdirərək gözünə tutub diqqətlə baxdı. – Bahasına xilas olduğum kələ and olsun, bu ulduz deyil. Qırmızı Çiçəkdir, həmin o Qırmızı Çiçək ki, Sion Sürüsünə gəlib düşməzdən əvvəl yanında uzanıb qızınırdım. Hə daha baxdım, indi gezintini qurtarmaq lazımdır.

Bataqlığın qurtaracağından geniş bir çəmənlik başlanırdı, Mauqlının gördüyü işiq da buradan gəlirdi. Coxdan bəri idi ki, insanların işləri onu maraqlandırmırırdı, lakin bu gecə Qırmızı Ciçəyin uzaqdan işıldaması yaxşı bir ov, yeni bir qənimət onu cəlb edir, çağırırdı.

– Gedib baxacağam, – deyə o öz – özünə dilləndi, – görüm insan sürüsü o vaxtdan bəri çoxmu dəyişilib...

Mauqli kefi istəyəni etdiyi öz doğma cəngəlliyyində olmadığını tamamilə unudaraq, şəhli otların üstü ilə addımlayırdı. O, birbaş işiq gələn daxmaya doğru gedirdi. Oğlan kəndin cıvarına çatanda üç-dörd it ağız-ağıza verib, hürüşməyə başladı.

– Ho! – deyə Mauqli səssizcə yerə çöküb, canavarsayağı boğuq-boğuq uladı, itlər dərhal səslərini uddular. – Nə olar, olar. Mauqli, insan sürüsünün mağaraları ilə sənin nə işin?

O, əlini dodaqlarına çəkdi, çox illər bundan əvvəl başqa insan sürüsü onu öz arasından qovarkən atılan bir daşın onun dodaqlarını necə parçaladığını yadına saldı.

Daxmanın qapısı açıldı, bir arvad kandarda dayanıb, gözlərini qaranlığa zillədi. İçəridə uşaq ağladı, arvad ona tərəf çönüb dedi:

– Yat, qorxma. Görünür, itlər çapqala hürür. Bir azdan səhər açılacaq.

Otların arasında oturan Mauqli qızdırımlı adam kimi tir-tir əsməyə başladı. O bu səsi yaxşı tanıydı, lakin tam əmin olmaq üçün astadan:

– Messua! Messua! – deyə çağırırdı. Oğlan insan dilini dərhal yadına saldığına tövəccüb etdi.

Qadın titrək səslə soruşdu:

– Kimdir məni çağırıran?

– Məgər, yadından çıxb? Tanımırsan? – Bu sözləri deyərkən Mauqli boğazının quruduğunu hiss etdi.

– Əgər, bu sənsənsə, onda de görüm, mən sənin adını nə qoymuşdum? Tez de! – Arvad qapını yarıya qədər örtüb, sinəsini tutdu.

– Natxu! Natxu! – deyə Mauqli cavab verdi, – çünki yadınızdadırsa, oğlan ilk dəfə insan sürüsünə gələndə Messua onu bu adla çağırılmışdı.

– Gəl, oğlum! – deyə qadın Mauqlini səslədi.

Oğlan irəliyə gəlib, həmişə mehribanlıq gördüyü və vaxtile insan sürüsünün hücumundan xilas etdiyi qadının üzünə işiqda diqqətlə baxdı.

Messua qocalmış, saçlarına dən düşmüşdü; lakin gözləri və səsi yenə də əvvəlki kimi idi.

Bütün analar kimi, Messua da elə bilirdi ki, ayrınlarda Mauqlini nə cür qoyub getmişdisə, eləcə də görəcəkdir; odur ki, indi gözlərini təəccüblə Mauqlinin döşündən ayırib, onun qapı çərçivəsinin yuxarısına toxunan başına yönəltdi.

– Mənim oğlum... – deyə titrək səslə dillənərək onun ayaqlarına yıxıldı. – Yox, o indi daha mənim oğlum deyil, o, meşə ilahəsidir! Ah!

Boynundan bıçaq asılmış, ucaboy, qüvvətli, yaraşıqlı Mauqlinin üstünə çıraqdan qırmızı işiq düşmüşdü, qara, uzun saçları çiyinlərinə dağınışdı, başında ağ yasəməndən hörülülmüş çələng vardi. Bu an onu, doğrudan da, əfsanəvi meşə ilahələrinə oxşatmaq olardı. Çarpayının üstündə mürgüləyən uşaq yerindən sıçradı və qorxudan qışkırib, ağlamağa başladı. Messua onu sakit etmək üçün döndü. Mauqli hərəkətsiz dayanıb küpələrə, içərisində taxıl olan kəndiyə – insanların işlətdikləri hər bir şeyə məraqla tamaşa edirdi. Bunların hamısı ona tanış idi.

– Nə yemək, içmək istəyirsən? – deyə Messua yenidən ona tərəf yönərək piçildadı – Bu gördükərinin hamısı sənindir. Sən bizi ölümdən qurtarmışın. Ancaq de görüm, sən Natxusan, yoxsa elə, doğrudan da, meşə ilahisisən?

– Mən Natxuyam, – deyə Mauqli cavab verdi, – mən evdən çox-çox uzaqda idim, işıq görüb buraya gəldim. Bilmirdim ki, sən buradasan.

Messua qorxa-qorxa dedi:

– Biz Kanhivara gedəndən sonra, ərim orada qulluğa girdi, ona görə də burada bir az torpaq ala bildik. Çox yaxşı yerdir, lap köhnə kəndimizdəki kimidir, onsuz da bizə çox yer lazım deyil – iki nəfərik.

– Bəs o gecə elə bərk qorxan kişi hanı?

– Bir il olar ki, rəhmətə gedib.

– Bəs bu kimdir? – deyə Mauqli uşağı göstərdi.

– Bu da mənim oğlumdur, iki qış bundan əvvəl olub. Əgər sən meşə allahisansa, Cəngəllik İnayətini onun üstündən əsirgəmə, qoy sənin... sənin xalqın ona dəyib toxunmasın, necə ki, o gecə bizə toxunmadı.

Messua körpəsini qucağına götürəndə uşaq qorxunu yadın-dan çıxardaraq, Mauqlinin boynundan asılmış bıçağa sarı əyildi. Mauqli ehmalca onun balaca əllərini kənar etdi.

Messua tutula-tutula dedi:

– Əgər sən pələngin apardığı Natxusansa, onda bu sənin kiçik qardaşındır. Bu saat ocağı qalayaram, isti süd içərsən. Yasə-mən çələngini başından götür. Belə xırda otaqda onun ətrinə dözmək olmaz.

Mauqli isti südü iri qurtumla hortdadır, Messua da yanında oturub, arabir onun ciyinlərini siğallayıb, oxşayırdı. O, bu oğlanın öz itkin balasımı, ya gözəl cəngəllik ilahələrindən birimi olduğunu kəsdirə bilməsə də, onun sağ-salamat olduğuna hədsiz dərəcədə şad idi.

– Oğlum, – deyə nəhayət Messua dilləndi, onun işıq gəlmış gözlərində iftixar hissi oxunurdu. – Mənim balam, indiyə qədər heç sənə deyən olubdurmu ki, sən dünyada hamidan qəşəngsən?

– Nə? – deyə Mauqli təəccüb etdi, çünkü o, ömründə belə bir söz eşitməmişdi.

Mehriban Messua fərəhlə güldü. O, sualının cavabını oğlanın üzündən oxumuşdu.

— Demək, bu sözü birinci dəfə məndən eşidirsən, eləmi? Belə də olmalıdır. Hərçənd, analar öz övladlarına belə şeyləri həmişə demirlər, ancaq hər halda bunu ilk dəfə məndən eşitməyin yaxşıdır! Sən çox qəşəngsən. Mən ömrümdə bu gözəlliyi heç kimdə görməmişəm.

Mauqli ciyinlərinin üstündən özünə baxmağa çalışaraq başını o tərəf-bu tərəfə əyir, Messua isə uğunub gedirdi; o qədər güldü ki, axırdı oğlan da ona qoşulub, səbəbini özü belə bilmədən güməyə başladı. Uşaq da bu vaxt qəhqəhə ilə gülə-gülə gah bunun, gah onun yanına qaçırdı.

Messua onu tutub sinəsinə sıxaraq dedi:

— Sən də qardaşına gülürsən? Əgər sən yekələndə, heç olmasa onun yarısı qədər qəşəng olsan, knyazın kiçik qızını sənə alarıq, yekə-yekə fillərdə gəzib kef elərsən...

Messua danışarkən Mauqli onun hər üç sözündən birini ancaq başa düşə bilirdi. Sürətlə keçib gəldiyi qırx millik yoldan sonra isti süd onu mürgülətməyə başladı. Oğlan böyrü üstündə yerə uzanıb büzüdü, bir dəqiqə keçməmiş dərin yuxuya getdi. Messua onun üstünü örtüb, üz-gözünə dağılmış saçlarını geriyə yığıdı. Qadın xoşbəxt idi.

Cəngəllik adətinə görə, Mauqli həmin gecənin qalan hissəsini və ondan sonra başlanan bütün günü axşama qədər yatdı. Çünkü o, arxayıñ idi. Tamamilə yatmayan sayıq duyğuları ona xəbər verirdi ki, burada onu heç bir təhlükə gözləmir. Nəhayət, oyandı və elə bir sıçrayışla yerindən qalxdı ki, bütün daxma lərzəyə gəldi: üstünün yorğanla örtülü olduğundan yuxuda görmüşdü ki, tələyə düşüb. O, əlini bıçağa ataraq döyüşə hazır vəziyyətdə dayananda hələ gözləri yuxulu idi.

Messua gülə-gülə onun üçün şam yeməyi gətirdi. Qadının tapıb süfrəyə düzdüyü yalnız hisli ocaqda bişirilmiş quru çörək, düyü, bir də şor təmərihində idi. Bu yemək ancaq qaranlıq düşə-

nə kimi Mauqliyə kifayət edərdi, ondan sonra isə özü ova çıxıb bir şey əldə edəcəkdi.

Bataqlıqdan gələn rütubət iyi onu acdırır və həyəcanlandırır-dı. O, bahar gəzintisini qurtarmaq istəyirdi, lakin uşaq, nə olur-olsun, onun qucağından düşmək istəmirdi. Bir tərəfdən də Messua mütləq onun uzun zil qara saçlarını darayıb səliqəyə salmağa çalışırdı. Daraya-daraya sadə, uşaq mahniları oxuyur, gah Mauqlini oğlum adlandırır, gah da yalvarırkı ki, cəngəllikdəki ixtiyaratının heç olmasa kiçicik bir hissəsini uşağa versin.

Daxmanın qapısı bağlı olsa da, Mauqlinin qulağı bayırdan gələn tanış səsi dərhal aldı. Qapının altından iri, boz pəncə görü-nüb Boz Qardaşın astaca, yaniqli ulartısı eşidildikdə, Messuanın qorxudan ağzı açıla qaldı.

– Get gözlə, mən sizi çağıranda gəlmək istəmədiniz, – deyə Mauqli başını qapıya tərəf çöndərmədən cəngəllik dilində danışanda iri boz pəncə dərhal görünməz oldu.

Messua dedi:

– Bu... bu... nökərlərini özünlə getirmə. Mən... Biz cəngəlli-yə heç nə eləməmişik, aramızda həmişə sülh olub.

– Bundan sonra da olacaq, – deyə Mauqli ayağa qalxdı. Kan-hivara getdiyin gecəni bir yadına sal. O vaxt sənin dalınca, qaba-ğınca neçə-neçə belələri gedirdi... hə, demək, belə çıxır ki, Cəngəllik Xalqı lap yazın özündə də məni unutmayanda unut-mur. Ana, mən gedirəm!

Messua itaətlə qapıdan kənara çəkildi; o, Mauqlini hələ də meşə ilahəsi hesab edirdi. Lakin oğlanın əli qapının dəstəyinə toxunar-toxunmaz qadının qəlbində cuşa gələn analıq hissi onu irəli atılaraq sonsuz bir məhəbbətlə Mauqlinin boynuna sarılma-ğası məcbur etdi.

– Həmişəlik getmə! – deyə o, piçıldadı. – Oğlum olsan da, olmasan da gəl. Mən səni sevirəm. Bir bax, o da sənin getməyini istəmir.

Uşaq ağlayırdı, çünkü işıldayan bıçağı olan bu adam ondan ayrılib gedirdi.

— Yenə gəl, — deyə Messua təkrar etdi. — Gecə də, gündüz də bu qapı həmişə sənin üzünə açıqdır.

Birdən Mauqlinin boğazı tutuldu, elə bil içəridən nə isə xirt-dəyinə dirənib onu boğurdu. Buna görə də cavab verəndə səsi çox gərgin çıxdı.

— Necə olur-olsun, yenə də gələcəyəm... — Oğlan bu sözlərlə içəridən çıxıb qapını örtdü və bu vaxt ona qışılan canavarın başını özündən kənar edərək dedi:

— Bu dəfə səndən naraziyam, Boz Qardaş. Nə üçün onda mən sizi səsləyəndə dördünüz də gəlmədiniz? İndi, ondan nə qədər vaxt keçib.

— Nə qədər vaxt keçib? Bu, dünən gecə olub. Mən... biz... cəngəllikdə yeni mahnilər oxuyurdum. Məgər yadından çıxıb?

— Doğrudur, doğrudur!

— Mahnilərimizi oxuyub qurtaran kimi, mən sənin izinlə qaçdım, — deyə Boz Qardaş hərarətlə sözünə davam etdi. — Yoldaşlarımın hamısını buraxıb var gücümüzə qaça-qaça buraya — sənin yanına gəldim. Ancaq sən nə eləmisən, Balaca Qardaş? Nə üçün insan sürüsü ilə bir yerdə yemək yeyib, onların içərisində yatırdın?

Mauqli addımlarını yeyinlədərək cavab verdi:

— Əgər mən sizi çağıranda gəlsəydimiz, heç vaxt belə iş tutmazdım.

— Bəs, indi necə olacaq? — deyə Boz Qardaş soruşdu.

Mauqli dedi:

— İndi özüm də bilmirəm... Niyə mən sizi çağıranda gəlmirdiniz?

Boz Qardaş onun dabanını yalayaraq:

— Biz həmişə səninləyik... Həmişə səninləyik, — deyə mırıldandı.

— Siz də mənimlə birlikdə insan sürüsünə gedərdinizmi?

— deyə Mauqli piçildədi.

— Bəs həmin o gecə, bizim Süyü səni öz içərisindən qovanda mən sənin dalınca getməmişdimmi? Bəs tarlada yatanda səni oyadan kim idi?

– O öz yerində... Gəl bir də gedək.
– Gəlmisən. Ancaq deyirəm bir dəfə də gedək, Boz Qardaş, bir dəfə də! Sən buna necə baxırsan?

Boz Qardaş susurdu. Sonra isə öz-özünə danışırılmış kimi mirıldandı:

– O qara Bahirə elə doğru deyirmiş.
– O nə deyirdi bəyəm?
– İnsan gec-tez yenə də insanların yanına qayıdır. Bizim amız da həmişə bu sözü təkrar edirdi.

Mauqli astadan dilləndi:

– Akela da o Vəhşi İtlər Gecəsində bunu deyirdi.
– Bizim hamımızdan ağıllı olan Kaa da belə deyirdi.
– Bəs Boz Qardaş nə deyir?

Boz Qardaş bir müddət cavab vermədən onun yanınca yortmaqda davam etdi, sonra qaçışının ahənginə uyğun olaraq kəsik-kəsik dedi:

– Ey, İnsan Balası... Ey cəngəlliyyin Ağası... Mənim süd Qardaşım! Sənin yolun – mənim yolum, sənin sığınacağın – mənim sığınacağım, sənin qənimətin, – mənim qənimətim, sənin ölüm döyüşün – mənim ölüm döyüşümdür. Mən üçümüzün adından danışıram,ancaq bəs cəngəlliyyə nə deyəcəksən?

– Yaxşı ki sənin ağlına gəlib. Ovu görəndən sonra çox dayanıb gözləməyin mənəsi yoxdur, gərək üstünə atılıb parçalayasan. Sən tez get, hamını Şura Qayasına çağır, mən gəlib fikrimdəki-ləri onlara danışacağam.

Başqa vaxtlar olsayıdı, Mauqlinin çağırışına bütün cəngəllik-dəkilər boyunlarının tüklərini qabardaraq toplaşardılar. Lakinindi, başları bərk qarışmışdı – onlar mahni oxuyurdular.

Mauqli qəmli düşüncələrə dalmış halda yaxşı bələd olduğu qayalara dırmaşaraq, vaxtilə Sürüyə qəbul olunduğu yerə çatanda orada ancaq dörd canavar dostunu, qocalıqdan gözləri, demək olar ki, tamamilə tutulmuş Balunu və bir də Akelanın indi boş qalmış qayası ətrafında qıvrırlaraq onu üzük qaşı kimi dövrəyə almış, nəhəng, soyuqqanlı Kaanı gördü.

Mauqli onların yanında yerə yıxılanda Kaa:

- Demək, sənin yolun burada qurtarır, eləmi, İnsan Balası?
- deyə fisıldadı. – Hələ o vaxt biz səninlə Soyuq Kahalarda görüşəndə mən bunu bilirdim. Cəngəllik qovmasa da, insan əvvəl-axır qayıdır yenə də insanların yanına gedir.
- Canavarların dördü də əvvəlcə bir-birinə, sonra da təəccüb və mütiliklə Mauqliyə baxdilar.

– Demək, cəngəllik məni qovmur? – deyə Mauqli çətinliklə dillənə bildi.

Boz Qardaş və digər üç canavar hiddətlə mırıldanaraq: “Nə qədər ki sağıq, heç kəs cürət edib...” – deyə dillənəndə Balu onları dayandırdı:

– Mən sənə Qanun dərsi vermişəm. Söz mənimdir, – deyə o danışmağa başladı. – Gözlərim qabağındakı qayaları aydın seçə bilməsəm də, mən uzağı görməyi bacarıram... Ey Bala Qurbağa, öz yolunla get, qanları sənin qanından olanların arasında öz Sü-rünün, öz Xalqının içərisində yaşa. Ancaq nə vaxt sənə möhkəm caynaqlar, iti dişlər, yaxşı görən gözlər, yaxud qaranlıqda çox tez yayılan sözlər lazımlı olsa, onda, ey cəngəlliyyin Ağası, yadına sal ki, bütün cəngəllik səninkidir və ilk çağırışına, köməyinə çatma-ğə hazırlırdır.

Kaa dedi:

– Orta cəngəllik də sənindir. Mən Balaca Xalqın haqqında danışmırıam.

Mauqli qollarını geniş açaraq:

- Ey mənim qardaşlarım! – deyə hönkürə-hönkürə səsləndi.
- Mən çıxbı getmək istəmirəm, ancaq elə bil kim isə hər ikiayağımdan yapışış dartır. Mən belə gecələri qoyub necə gedim?

– Yox, Balaca Qardaş, sən özün də baxsan, görərsən ki, burada eyib bir şey yoxdur, – deyə Balu təkrar edirdi. – Biz balı yeyəndən sonra boş pətəyi atıb gedirik...

– Qabıqdan ki çıxdın, – deyə Kaa əlavə etdi, – bir də təzədən qayıdır, onun içərisinə girə bilməzsən. Qanun belədir.

Balu:

– Qulaq as, – dedi, – ey mənim hamidan çox istədiyim, heç kim səni burada saxlaya bilməz: nə sözlə, nə də güclə. Cəngəlliyan Ağası ilə kim mübahisə eləyə bilər? Mən sənin xirdaca Bala qurbağa olarkən bax, orada ağ-ağ balaca daşlarla oynadığını görmüşəm. Təzəcə öldürdüyü cavan kəli verib səni qurtaran Bahirə də görübdür. O gecəki baxışda iştirak edənlərdən indi ancaq biz sağ qalmışıq. Sənin süd anan ölüb gedibdir. Ata Canavar da ölüb. O vaxtkı canavar Sürüsü artıq çoxdan tələf olmuşdur. Şirxanın axırının neçə olduğunu sən özün bilirsən; Akeləni da vəhşi itlər öldürdülər. Onlar bütün Sion Sürüsünü qırıb məhv edər-dilər, ancaq sənin müdrikliyin, sənin gücün o vaxt qurduları xilas etdi. İndi təkcə qocalar qalıblar. Daha sən bir körpə kimi Süru-dən icazə istəmirsən. Sən cəngəllik Ağasısan, vaxt gəlib çatıb – indi özünə təzə yol seçərsən. İnsanla kim mübahisə edə bilər, kim onun adətinə qarşı çıxar?!

Mauqli:

– Bəs, Bahirə? – dedi. – Axı o məni bir kəlin bahasına qur-tarib. Mən istəməzdim ki...

Bu an təpənin aşağıdakı fizilliqliqdan eşidilən şaqqualtı və nə-rlitti Mauqlinin sözünü ağızında qoydu, çox keçmədi ki, Bahirə gəlib çıxdı. O yenə həmişəki kimi qıvraq, qüvvətli və zəhmlili idi.

– Bax buna görə, – deyə qara panter al-qana batmış sağ pəncəsini irəli uzatdı, – bax buna görə, mən gəlmirdim. Xeyli müd-dət idi ki, ov dalınca gəzirdim, idi öldürüb soymuşam; orada kolun altında – ikiyaşar bir kəlçədir. Həmin kəlçə səni azad edir, Balaca Qardaş. İndi bütün borclar artıqlaması ilə ödənmişdir. O ki qaldı başqa məsələlər, onların hamısında mən Balunun dedik-lərinə şərıkəm. – O, Mauqlinin ayağını yaladı. – Unutma ki, Bahirə səni sevirdi, – deyə qara panter qışqırkı və qaçaraq uzaqlaşdı...

Təpənin ayağına çatanda, o yenə də ucadan nərildəyərək dedi:

– Təzə yolda ovun uğurlu olsun, ey Cəngəllik Ağası! Unutma ki, Bahirə səni sevirdi!

– Eşitdinmi? – deyə Balu dilləndi. – Daha hər şey bitdi. – İndi çıx get, ancaq əvvəlcə mənə yaxın gəl. Ey fərasətli Bala Qurba-ğə, gəl yanımı.

– Qabıqdan çıxmaq asan iş deyil, – Kaa səsləndi.
Mauqli bu vaxt başını kor ayının böyrünə söykəyərək onun
boynunu qucaqlayıb hönkür-hönkür ağlayır, ağlayırdı, qoca Balu
isə hey onun ayaqlarını yalamağa səy edirdi.
Boz Qardaş sübhqabağı qalxan mehi iylüyərək:
– Ulduzlar seyrəlir, – dedi, – bu gün biz hayanda yatacağıq?
Axı bundan belə yeni yolla gedəcəyik...
Bu, Mauqli haqqındakı hekayələrdən axırıncısıdır.



*Jozé Qumes
Ferreyra*



I FƏSİL

BAŞSIZ ADAM

Biri var idi, biri yox idi, yer üzündə Joan adında bir cavan oğlan var idi. O, Ağla, Sonra Da Göz Yaşlarını Ud kəndində, Əcaib məxluqlar qoruğunun yaxınlığında yerləşən qəribə bir kənddə yaşıyirdi. Bu cürbəcür dəhşətlər cəngəlliyyini həmin kənddən əllicə addım məsafə ayırmasına baxmayaraq, heç kim ora girməyə cürət eləmirdi. Bu ona görə deyildi ki, həmin qoruğu ağılasığmayan hündürlükdə bir divar əhatə eləyirdi. Divar öz divarlığında,ancaq məsələ bir də onda idi ki, bu kəndin sakinləri – səhərdən axşamacan göz yaşı axıdan bu zavallı ağlağanlar, öz kölgələrindən belə qorxurdular. Belə olan halda, onlar yeddibaşlı əjdahalarla, yaxud beş əlli eybəcər varlıqlarla və yaxud da ki, yeməyi – bunu hətta dilə gətirmək belə dəhşətdir – qarnında yerləşmiş iki boğazından udan bədheybət varlıqlarla döyüşmək barəsində heç fikirləşə də bilməzdilər!

Axi, bir də ki, bu ağızı seliklilər hələ körpəlikdən ağlamağa və ah-nalə çəkməyə vərdiş eləmişdilər, onlar gecə-gündüz özlərinin miskin daxmalarında otururdular, bayırda isə sanki buludların da gözləri nəmişlikdə idi və minlərlə ağlağan söyüd (gözyaşınıdanlar üçün bu söyüdlər əziz-xələf idi) öz qəmli kırpiklərindən göz yaşı axıdıldılar.

Bütün bu gözyaşaxıdanlar fasılısız olaraq burunlarını çəkir-dilər, – aydın məsələdir ki, o yerdə ki, nəmişlik var, orada zök-kəm də olacaq – və səsindən şikayət yağan, skripkasına güc vərən, matəm libası geyinmiş müğənnilərin dəfn mərasimlərində yorulmadan oxuduqları nəğmələrə ləzzətlə qulaq asırdılar.

Amma, bircə Joan, bütün bu həmyerlilərinin əksinə olaraq, nə qəm-qüssəyə dalar, nə də zar-zar ağlayırırdı. O, şən və cəsur idi, elə ona görə də, gözyaşıxındanlar onu Cəsur Joan adlandırdılar.

Günlərin bir günü, buz bağlayan evlərdən və mamır basmış insanların siziltilərindən cana doyan Joan anasına dedi:

– Ana! Mən belə yaşaya bilmirəm! Gedib divarı aşacağam.

Yerli adətlərə riayət eliyən və gecə-gündüz öz qul-kölə təleyinə ağlayan ana ah-nalə çəkdi:

– Of, getmə, getmə ora, oğlum. Unutma ki, gözümün işığı, bu lənətə gəlmış meşədə adamyeyənlər – sehirbaz adamyeyənlər qar-qar qaynaşır və onlar insan qanı içirlər. Hə, oğlum, bax, onlar sadəcə olaraq insan qanı içirlər, qanı birbaşa insanın kəlləsindən sorub içirlər... Getmə ora, getmə! – Və öz zavallı ürəyini üzərək, o, ah-nalə çəkir və elə hey deyirdi: – Of, hiss eliyirəm ki, mən bir daha əziz balamın üzünü görməyəcəyəm!

Ancaq anasının yalvarışları Cəsur Joani yolundan saxlaya bilmədi və sabahısı günü o, Ağla, Sonra Da Göz Yaşlarını Ud kəndini tərk elədi. Həmin o divarda isə belə bir yazı var idi:

DÜNYADA QORXUSUZ-HÜRKÜSÜZ GƏZİB-DOLAŞAN ADAMLAR ÜÇÜN GİRİŞ QADAĞANDIR

Ancaq, Cəsur Joan bu sətirləri heç oxumadı da. İlk əlinə keçən bir sarmaşık saplaşğından yapışaraq divarın üstünə çıxdı; və çox qəribədir ki, naməlum səbəbdən, çox güman ki, qalanın gözə görünməz keşikçiləri də bu işdə ona kömək elədilər və o, asanlıqla divara dırmaşdı. Çətinli divarın üstünə çıxməq idi, sonra

işlər çox asanlıqla getdi. Yenə də xilaskar sarmaşıq saplağı onun köməyinə çatdı və Cəsur Joan ayaqlarını mamır basmış sürüşkən çıxıntıllara qoyaraq, divardan sürüşüb düşdü.

Ətrafinı nəzərdən keçirdərək (kim bilir, bu cəngəllikdə hansı bir bədheybət gizlənin və qərib bir adam üçün hansı müəmmalı hoqqalar hazırlayıb) Joan meşəyə girdi.

İlk baxışda o, diqqəti cəlb eləyən elə bir şey görmədi. Meşə, adı bir meşə idi, hərçənd ki, ona elə gəldi ki, burada yarpaqlar çox sıxdır. Günəş onların arasından böyük çətinliklə keçirdi, şib-yə və mamırların yumşaq xalisında, çürük göbələk papaqlarında və quru çır-çırkı üzərində parlaq, qızılı çalan adda-budda işiq zolaqları görünürdü. Təxminən on beş dəqiqədən sonra, Joanın gözləri – bu yarımqaranlığa alışanda, onun qarşısında qeyri-adi bir səhnə açıldı: ağaclar tənbəl-tənbəl gərnəşir, quşlar isə ötmürdülər, ciğ-viğla dimdiklərini ayıraq əsnəşirdilər. Gülcəçəklər alabəzək başlarını yerə əyərək və ot balışlarının üstünə qoyaraq havanı xərif bir rayihə ilə doldurmuşdular. Çayın suları isə yamyaşıl sahil boyu axaraq tənbəl-tənbəl donquldandanırdı. Gözlənilmədən Cəsur Joani ağır bir yuxu məstliyi tutdu – ayaqları və əlləri qic oldu, göz qapaqları qurquşun kimi süzülərək bir-birinə yapışdı. Və bu yuxu məstliyini özündən kənara qovmaq üçün, o, var gücü ilə qışqıraraq mürgüləyən meşəyə ötkəm-ötkəm meydan oxudu:

– Siz, ey meşə saknləri, cavab verin! Bəlkə burada heç kim yoxdur? Nə pəri, nə cin, nə də ki, favn¹. Lütfən, bir deyin görüm, bu yuxu hökmranlığına düşmək üçün o divarı aşmağa dəyərdim?!

O, yarımyuxulu vəziyyətdə uzun-uzadı yol getdi. Gah qabağına çıxan daşları dığırılatdı, gah da kolları təpiklədi: axı bir yolla o, yuxusunu qaçırtmalı idi. Nəhayət, Joan geniş və işıqlı bir meydançaya gəlib çıxdı; bura elə işıqlı idi ki, onun gözləri qamaşdı – çünki, gözlənilmədən meşənin qaranlığını parlaq günəş əvəz elədi.

¹ Favn – meşə pərisi

Gözlərini açanda, belə bir qəti qənaətə gəldi ki, bu meydan-çadan meşənin dərinliklərinə iki yol gedir, hə, məhz iki yol, eynilə nağıllarda olduğu kimi və o, kinayə ilə gülümsədi, çünki, başqa cür ola da bilməzdi. Biri, geniş asfalt yol idi ki, çıçəkləmiş badam ağaclarının arasından keçirdi, o birisi isə daş yol idi, buranı tikan kolları basmışdı, gicitkən və qanqal bitmişdi.

“Bax belə, – Joan fikirləşdi. – Qarşıda iki yol var – Xeyir və Şər, – hansını istəyirsən seç, hərçənd ki, həyatda elə şey yoxdur ki, Şər və Xeyir ayrı-ayrı yollarla getsin. Nə eləmək olar, mən elə bunu gözləyirdim. Bundan sonra əgər bura pəri təşrif buyurmasa, onda heç nağıl nağıl olmaz ki... Xilaskar pəri, sehrlili çubuğu olan pəri, o çubuq ki, yolayricında dayanan polislər onların köməyi ilə sehrbazlıq eliyirlər. Hə! Qoy, pəri gəlsin – onsuz bir addım da atan deyiləm!”.

Və o, istehzalı təbəssümünü gizlətməyərək qışkırdı:

– Ey, meşə pərisi! Görün mənə, əzizim, görün mənim gözlərimə, ürəyimin sevinci!

Və birdən meşənin dərinliyindən qəribə bir məxluq peyda oldu; uzaqdan adama elə gəlirdi ki, bu gənc və gözəl bir qızdır. Onun kürən saçları belinə qədər çatırıldı, alnında isə üç gümüş ulduz parıldayırdı. O, sağ əlində sehrlili çubuq, sol əlində isə bir mil tutmuşdu. Donu isə zümrüt və yaqutla bəzənmişdi və platin ayaqqabı geyinmişdi, – məhz bu geyimdə pərilər bala gedirlər.

Əvvəl-əvvəl Joanın heyrətdən dili tutuldu. Ancaq pəri yaxına gəldikdə, onun təbəssümünü bir inamsızlıq əvəz elədi.

– İki Yolun pərisi sənsən? – o, təəccüblə soruşdu. – Bir passportunu göstər görüm.

– Bəyəm mənə inanmırsan? – pəri (əgər o, həqiqətən də pəri idisə) nazik, açıq-aşkar dəyişdirilmiş səslə ciyildədi. Adətən maskarad və karnavallarda üzlərinə maska taxan adamlar belə ciyildəyirlər. Və yeni sorğu-sualdan yaxasını qurtarmaq üçün əlavə elədi: – Bəli, mən çox lazımlı pəriyəm, elə bir pəri ki, onsuz heç bir nağıl ötüşə bilməz.

– Yaxşı, yaxşı, – Joan minnətlə gülümsəyərək onu sakitləşdirdi.

O özünü gülməkdən zorla saxlayırdı. Gülməyə isə əsası var idi. Əslində bu pəri, daha çox, pəriyə oxşayırdı... Hə, əlbəttə, bu heç bir pəri zad deyildi, arvad paltarı geyinmiş bir kişi idi. Bu tip düyü pudrasına qənaət eləməmişdi, bəyəm çənəsinin altında bitmiş tükləri bu yolla gizlətmək olar, bir də ki, onun yerişi də sərt və qətiyyətli idi. Hələ, bundan başqa, yalnız qadınlara xas olan naz-qəmzə onda alınmadı, onların isə belə naz-qəmzəsi isə ən azı min bir cür olur. Elə, saçlarının ucunu barmaqlarına dolamaqlarını götürək.

Və pərinin xatirinə dəymək istəməsə də, Cəsur Joan qəh-qəhə çəkib güldü.

— Nə etmək olar, mənim balam, başqa çıxış yolu yox idi, — pəri öz uzun donunun ətəklərinə dolaşaraq utana-utana dedi. — Onda ki, bizim Üçüncü Sehr Şöbəsinin dəftərxanasına zəng elədilər və növbətçi pərini İki Yolun kəsişməsinə çağirdılar, orada tərs kimi məndən başqa heç kim yox idi, — mən orda xidmətçi işləyirəm, — hə, bizim qarımış pəri elə ətiacdır ki, yer üzünə beləsi gəlməyib. Yel xəstəliyi də onu əldən salıb, yerindən terpənə bilmir, iş stajı da yəqin ki, beş min il olar, hətta bəlkə də çoxdur, o, isə, söz ola bilməz, nöqsansız işləyib. Ona, bu zavalliya, çoxdan əsaslı təmir lazımdı. Və budur, indi mən gəlib bu maskaradı göstərirəm: bir də ki, bizim Şöbənin nüfuzunu xilas etmək lazımdı. Görüm, İki Yolun kəsişməsinə necə pəri göndərməyə biler-sən — və Baş sehrbaz başımızda turp əkər, o, zarafat eləməyi xoşlamır. Onun əmrini yerinə yetirmə görüm, necə yetirmirsən, o, sənin başına elə oyun açar ki, di gəl bunun qabağında dayan. Yox, yaxşısı budu, fikirləşdim, yaxşısı budur durum özüm pəri paltarı geyinim. Ona görə də bura gəldim... Ancaq elə fikirləşmə ki, mən sehrbazlıqda naşıyam. Bu belə deyil! Bircə hərəkətlə səni siçana döndərmək mənim əlimdə heç bir şeydi. Mən, hətta, elə eləyərəm ki, ağızından gül-çiçək töküller. Qurbanğa balası da ... İstəyirsən göstərim?..

— Yox, yox, sağ ol, Joan onun sözünü kəsdi. Mən sənə elə belə də inanıram. Ancaq, bir şeyi dərk eliyə bilmirəm: əgər sən

hər cür sehrbazlıq üzrə belə ustasansa, bəs onda nə üçün özünü qadın eləmədin və gicbəsər saçları olan bu parikdə bura gəldin?

— Hə, bəla burasındadı ki, Gizli Aləm Konstitutsiyasının birinci paraqrafına görə ancaq görkəm – canlı məxluqatın zahiri görkəmi dəyişdirilə bilər, onun təbətti, maddi varlığı isə dəyişməz olaraq qalmalıdır. Xüsusilə də cinsiyəti. Səni erkək pişiyə çevirmək mənim üçün su içimi kimi asan bir şeydir. Hə, qorxdun? — dişi pişiyə isə çevirə bilmərəm.

— Yaxşı məni qorxutduğun bəsdi, — Joan artıq dözmədi. — İndi ki pəri rolunu öz üzərinə götürübən, onda özünü necə lazımdısa, elə də apar və de görüm: mən hansı yolla gedim? Asfalt yolla, yoxsa daş yolla?

— Bilirsənmi, dostum... Yaxşı yol xoşbəxtliyə, pis yol bədbəxtliyə aparır, — deyə xidmətçi izah elədi və əlindəki mili qoltuğunda gizlətdi, üzündəki tüklər görünməsin deyə parikini düzəltdi.

— Aydın məsələdi! Əlbəttə, mən yaxşı yolu seçirəm, mənim yerimdə kim olsa belə də eləyərdi, — Cəsur Joan, elə də bu aldadıcı sadəliyə inanmayaraq qərar verdi. — Ancaq ağılsız, yaxud səfəh adam pis yolu seçər.

Və o, badam ağacları əkilmiş yolla getmək istəyirdi ki, bir-dən bu saxta pəri əlinin amiranə hərəkəti ilə onu saxladı.

— Dayan! Mən gərək Xoşbəxtlik yolunun gözətçisinə xəbər verim. Rəsmiyyət... ancaq buna riayət etmək lazımdı. Bir dəqiqə gözlə.

O, cibindən bir gümüş mikrofon çıxartdı, çox güman ki, yaxınlıqda gizlənmiş gözətçiyyə pəri dilində nə isə dedi.

— Hazırdır! — xidmətçi danışığını bitirib ucadan dedi. — Sənin üçün maşın göndəriblər. Əlvida və xoşbəxt ol! — Və, artıq üzünün tüklərini gizlətməyə çalışmadan və paltarının ətəklərini toqqasına keçirən bu nataraz adam meşə ilə qaçıb getdi.

Joanın qarşısına
sanki yerin altından

sürücüsüz, minicisiz
çıxdı qızıl avtomobil.

İki polad əl

Qaldırıb bu gənci, ehtiyatla
oturdu

yumşaq oturacağa.

Qapılar öz-özünə bağlandı və maşın yola düşdü. O, saatda səksən kilometr yol qət edərək uçurdu və bir anın içərisində Joanı bir ağ mərmər qəsrə gəttirdi. Bu qəsr pəncərəsiz nəhəng bir kubdan ibarət idi. Ancaq, fasad divarının bir yerində balaca qapı yeri açılmışdı. Astanada daş plitə üzərində boyun vurmaq üçün kötük, balta və bir də ağır qızıl zəncir var idi.

– Bu nə deməkdir? – Joan təəccüblə sehrli avtomasından soruşdu.

Ancaq, maşın dinməz-söyləməz onu yola düşürtdü, vidalaşmaq üçün mexaniki pəncələrini yellədi və tezliklə yox oldu.

Elə bu anda kubun qapısından iyrənc bir məxluq çıxdı. İnsan? Çox güman ki, elədi ki, var. Ancaq, nədənsə bu qəribə məxluqun boynu vurulmuşdu, iki gözü sinəsində yerləşdirilmişdi, qırmızı ətli dodaqları olan ağızı isə qarnında idi. Bu məxluq Joana müraciət eləyərkən dodaqlarında bir gülüş ifadəsi var idi.

– Səni görüm bütün ömrün boyu kütbeinlik və əmin-amanlıq içərisində yaşayasan! Əməliyyata hazırlsan?

– Hansı əməliyyata? – deyə Joan qorxu içində soruşdu.

Başsız adam, qarnının altındaki ağızından sıqarını çıxartmadan, məğrur bir etinasızlıqla dedi:

– Bizim tələblərimizi yerinə yetirməyən adama tam xoşbəxtliyə aparan asfalt yolla getməyə icazə verilmir, – buraya isə iki tələb daxildir. Birinci, sən öz arzunla icazə verməlisən ki, boyunu vursunlar, – belə ki, gərək heç nə barədə fikirləşməyəsən və öz şəxsi fikrin olmasın: bir də ki, bit və hər cür təhlükəli ideyalar gəzdirməyə yer olmasın. İkinci, və sonuncusu: qoy sənin ayaqlarını və əllərini qızıl zəncirlə zəncirləsinlər.

O dəqiqə Cəsur Joanın tükləri biz-biz oldu:

– Yox, yox! Bu heç vaxt ola bilməz. O dəqiqə görünür ki, sənin başın yoxdu!

– Ancaq bu xırda cərrahiyə müdaxiləsindən sonra, – bu ey-bəcər məxlüq soyuqqanlıqla sözünə davam elədi, – sən yerdə qalan bütün ömrünü kef və əmin-amanlıq içərisində keçirəcək-sən. Hər şey sənin xidmətində olacaq, özü də pulsuz-parasız. Hər halda, biz başsız adamlar, qayğının və əzab-əziyyətin nə olduğunu bilmədən yaşayırıq.

Ancaq Joan inadla dediyindən dönmürdü:

– Yox, yox! Bu heç vaxt ola bilməz. Yaxşısı budur mən başqa yolla gedim.

– Səfeh! – başsız keşikçi donquldandı və onun gözlərindən acı göz yaşı axmağa başladı. – Axı, sənin üçün belə daha yaxşı olar. Bundan sonra acmayacaqsan, heç vaxt qorxu və təhlükə içərisində yaşamayacaqsan...

– Bura bax, bilirsən nə var?! Başsız gəzməkdənsə ac qalmağım yaxşıdır. Bu başın mənə nə qədər lazımlı olduğunu sən heç təsəvvür eləyirsən?

– Boş sözdü! O, sənə qətiyyən lazımdır, – başsız adam etiraz elədi və Joanın inadını sindirməq üçün yeni, daha səfəh bir dəlil gətirdi: – Heç olmasa ayda iki dəfə dəlləyə getməyəcəksən.

Ancaq, Joanın sıfətinin düşdürüyü vəziyyəti gördükdə, bu cavān oğlanı inandırmaq üçün dedi:

– Bir çıxış yolu da var. Daxili Nizam Qaydalarının yüzüncü paraqrafının dörd min beş yüz yetmiş doqquzuncu maddəsində deyilir ki, estetik tələblərə uyğun olaraq, bizim bütün xaricdə olan diplomatik nümayəndələrimiz (nə etmək olar, onların işi belədir) xüsusi üstünlükdən istifadə edirlər: bizim cərrahlar bu xoşbəxtlərin, – bilirsən bu xüsusi haldır, – boyunlarını vurmur, ancaq saman çöpü ilə onların beyinlərini sorub çıxardırlar. Belə ki, qıraqdan baxanda onların başı başa bənzəyir. Məsələn, ingilislər görsünlər ki... Dayan görüm, Hara qaçırsan? Dayan! Getmə! Bir yaxşı-yaxşı fikirləş! Bəd ayaqda tələb elə ki, başını nə

ilə isə əvəz eləsinlər. Deyək ki, qarpzla, yaxud da futbol topu ilə, ancaq sənə onu da deyim ki, bu heç də məsləhət deyil. Bəs sən, tennis topu haqqında nə fikirləşirsən? Mənim fikrimcə bu, qədd-qamətli və qəşəng adamlara daha çox yaraşır... Hara belə gedirsən? Tələsmə! Qulaq as!!

Ancaq, Cəsur Joan artıq uzaqda idi... O, təfaxür hissi ilə ciyinləri üstündə başının varlığını hiss eləyərək sürətlə və inamla irəliləyirdi. Və nəhayət, yenə də həmin o işıqlı meydançaya gəldikdə o, tərəddüd eləmədən qanqal və digər müdhiş kollarla örtülmüş yolu seçdi. Və bununla da bütün məşə əhlinə meydan oxudu:

– Bilirom, siz məni təqib eləyəcəksiniz, gözlərimi çıxardacaqsınız, qulaqlarımı kəsəcəksiniz, məni qurbağaya, yarasaya, hörümçəyə, hər şeyə çevirəcəksiniz! Ancaq, and içirəm, mən heç vaxt sizin sayaq olmayıacağam. Olmayacağam, çünkü, mən bunu istəmirəm.

Və Joan sərt, tikanlı Bədbəxtlik yolu ilə getməyə başladı. Və o, bundan sonra öz qorxu hissini gizlətmək qərarına gəldi, çünkü, əsl cəsarət də elə bundadır. Əsl insanın əsl cəsarəti.

II FƏSİL

ON ƏLLİ AĞAC

Cəsur Joan bir azca yol getmişdi və birdən təəccüb içində gördü ki, Bədbəxtlik yoluna səpələnmiş daşlar, heç də adı, zi-yansız qənbərlər deyil. Buranın daşlarının çənələri və iti dişləri şaqqlıdayan iri ağızları var idi. Büyük daşların dişləri böyük, ki-çik daşların dişləri isə kiçik idi. Ən böyük daşlar, – amma onu da deyim ki, bunlar artıq daş yox, əməlli-başlı sıldırıım qayalar idi, – dişlərini elə qıçırdadırdı ki, onlardan nəhəng fillər belə çeki-nərdi və bu köpək dişlər istənilən an fikrə dalmış yolçunun ayaqlarından yapışmağa hazır idi. Adı çaylaq daşları öz xırda si-çan dişləri ilə yorulmadan nə isə çeynəyirdi və o zaman ki, Cəsur Joanın dabanını qapmağa nail olurdular, onlar qana bulanmış ətli dodaqlarını ləzzətlə yalayırdılar.

Cəsur Joan bir, yaxud iki saat qeyri-adi əzablar çəkə-çəkə adam dişləyən yolla getdi. Ancaq, heç bircə damcı da özünün şən mərdanəliyini itirmədi.

– Dişləyin, ürəyiniz istəyən qədər dişləyin, – əzab çəkdiyini heç kim duymasın deyə o, ikrah ifadə eləyən təbəssümlə dedi:
– Başsız qalmaqdansa, ayaqsız qalmaq yaxşıdı.

Və bu qənaətlə o, çəkdiyi əzablara döyürdü ki, nəhayət, daş-lar dişləməyi dayandırdılar: sınaq üçün ayrılmış vaxt qurtardı.

– Uf!

O dəqiqə canı rahatlandı, artıq heç kim Cəsur Joani didişdir-mirdi və o, dərindən köks ötürərək min illik ömrü olan bir palid ağacının altında, iri bir daşın üstündə oturdu. O, gülümsəyərək daşı hədələdi:

– Bura bax, balaca, dişləmək fikrinə düşmə ha!

Öz qələbəsindən vəcdə gələn Joan bu qoca ağacın kölgəsin-də yerini rahatladı. O, qana bulaşmış ayaqlarını yaxınlıqda axan çayda yudu, didilmiş ayaqqabılarını bir təhər sahmana saldı.

Lakin sakit fasılə uzun sürmədi. O, təzəcə yola düşməyə hə-zırlaşırkı, ki, boğazından beş kobud, soyuq barmaq yapışdı və xirdəyini boğmağa başladı.

Hirsindən alışb-yanan Joan, qəzəblə bundan canını qurtarmağa çalışdı; necə olursa-olsun bu bədheybət qeyri-insani əllərin caynaqlı barmaqlarından xilas olmaq lazım idi. Ancaq bu barmaqlar onun xirdəyini getdikcə daha bərk sıxırdı.

– Burax məni! Burax!

Joan nə qədər ciddi-cəhdli müqavimət göstərirdisə, bu rəhmsiz barmaqlar onu daha bərk boğurdu. Onda o, taktikanı dəyişmək qərarına gəldi.

Joan müqavimət göstərmədi, hərəkətsiz olaraq havadan asılı qaldı və güman elədi ki, müqavimət göstərməməklə, onu boğan əlin qəzəbini soyuda bilər. Bu belə də oldu. Barmaqlar boşaldı və Cəsur Joan yerin üzərində yellənərək, nəhayət, öz əzabkeşini görə bildi. Bu, altında oturduğu həmin o palid idi. Palidin on yoğun budağı var idi və bu budaqlar insan əllərinə oxşayırdı və hər birində də beş əyri-üyrü caynaqlı barmaq var idi.

– Ay səfəh, sən buraya niyə gəlibəsən? – Joanın gözünün odunu almaq üçün, ona iki tutarlı şillə ilişdirən bu bədheybət səsləndi: – Fikirləşirsən ki, sən həqiqətən də xoşbəxt ola bilərsən? Bax, indi payını alarsan!

Və hop... O, qamarlayaraq Joani qamarladı və zavallı gənc göyə uçdu. Bir, iki, üç... yeddi... on... Palid jonqlıbor məharəti ilə Joani buludların altına qədər tullayırdı və bütün qonşuluqdakı ağaclar bu çevik fokusunu alqışlayırdı. Yarpaqlar əsən küləyin səsinə səs verərək şən-şən xışıldayırdı. Yol kənarında olan daşların isə gülməkdən qarınları cirilirdi. Hətta, qaş-qabaqlı sildirrim qaya – o, əldən düşmüş qocaya bənzəyirdi və dişsiz ağızı ilə saxsı qəlyan çəkirdi, – özünü saxlaya bilmədi və aldığı ləzzətdən piqqıldı.

Bu sirk nömrəsini başa vuran palid Joanı yerə qoydu ki, bir az özünə gəlsin, bununla belə, öz şikarını elə hey on budağı ilə hədələyirdi.

Nəhayət ki, cavan oğlan qəddini düzəltdi, bir-iki müalicə gimnastika hərəkəti elədi, peysərinin tərini sildi, çıyılərini dik tutaraq oxumağa başladı, onun səsi cəsarətlə və gur çıxırıcı, ancaq əslinə qalsa, o özünü çox pis hiss eləyirdi və heç oxumaq istəmirdi.

– Sən hələ cəsarət eləyib oxuyursan da? – palid cirıldadı
– Xeyir ola, ay səfəh, sən nəyə belə sevinirsən?!

– Mən ona görə oxuyuram ki, özümü xoşbəxt hiss eləyirəm, Palid ağa, daha nə eləyə bilerəm ki? – Cəsur Joan kobudluqla cavab verdi. – Siz naşaq yerə elə hesab eləyirsiniz ki, mənim xoşbəxtliyim və ya bədbəxtliyim ancaq sizdən, sizin bu sırtlı hərəkətlərinizdən, şiltaqlıqlarınızdan, əmrlərinizdən və etirazlarınızdan asılıdır.

– Hə, belə de. Yaxşı, biz indi baxarıq, bu belədir, ya belə deyil, – ağac istehza ilə cirıldı. Bircə o qalır ki, mən öz on budağımızdakı barmaq-qansomalarımı işə salım, onda onlar sənin son damlasına qədər bütün qanını sorarlar... Və yaxud da durum on quyruqlu qamçıya çevrilim – sənin dərini soyum... Onda sən başqa cür oxuyarsan... Amma yox. Yaxşısı budur, mən səni futbol topu kimi oynadım. Bax, bu əsl tamaşa olacaq.

Və bu bədheybat məxluq yenə Joanı tutdu, qanrlaraq onu yaxınlığındakı ağaca tulladı, o da öz növbəsində onu öz qonşuluğundakı ağaca atdı. Və yenə və yenə...

Cavan oğlan havada uça-uça bir çox kilometr məsafə qət elədi və onu sümükdən və ətdən ibarət olan bir top kimi ağaclar bir-birilərinə atırdılar, bu oyun həm daşları, həm də gülməkdən uğunub gedən ağac-futbolçuları əməlli-başlı əyləndirirdi.

Gözəgörünməz mehin-hakimin fitindən sonra Joanın əzabları bitdi:

– Yaxşı, bu gün üçün bəsdi. Topu atın və birbaşa duş qəbul eləməyə gedin!

Ağaclar həmin an bu əmri yerinə yetirdilər. Onlar Joanı bir kənara atdılar və səxavətli buludlardan tökülen isti yağışın altın-

da həzz alaraq, mayka və tumanlarını çıxarda-çıxarda Yaxşı Sağlamlıq vadisində getdilər.

Bu vaxt zavallı Cəsur Joan tamamilə yuxulu vəziyyətdə, həm də sümüklərinə kimi əzab çəkmiş halda, birbaşa yerin üstündə uzandı və gözlərini yumdu. Tikanlı ayıpəncəsi və qanqaldan olan yatağında mürgüləyərək mızıldandı: “Mən lap əsl sehrbaz oldum ki!”.

Yuxu Joana yeni qüvvə verdi, ancaq oyandıqdan sonra o, elə bir dəhşətli acliq hiss elədi ki, bütün yer üzünü gəmirməyə və buludlara hücum eləməyə hazır idi.

Gözlərini səmaya dikdikdə, o, kinayə ilə quruldayan bir ağ göyərçin gördü:

— Gözlərini niyə mənə zilləyibsən? Məndən gözəl bir sup çıxardı, elə deyilmə? Görürəm ki, sən səfəh adam deyilsən. Ağzına barmaq qoymaq olmaz, dişleyərsən. — Və quş güldü.

Joanı da gülmək tutdu, ancaq bunu bürüzə vermədi; ac gözləri ilə ətrafi nəzərdən keçirərək, bizim qəhrəman acgözlüklə yeməli bir şey axtardı və nəhayət ki, Yaşıl Lehmə gölünün o biri sahilində narinc və portağal bağını gördü; uzaqdan adama elə gəlirdi ki, bu çox böyük bir bağıdı.

Göl sən deyən elə də geniş deyildi, acliq isə dözülməz dərəcədə Joana əzab verirdi. Ona görə də, bir an da olsun belə tərəddüd eləmədən, o, paltarını soyundu, bir bağlama düzəldib başının üstündə tutdu, çətinlik çəkmədən arzuladığı bağa gedib çıxacağına şübhə eləmədən, ehtiyatla yaşıl rəngli lilli suya girdi.

Ancaq aqlasığmaz bir hadisə baş verdi: o biri sahilin tamam yaxında olmasına və Joanın sürətlə və cani-dildən üzməsinə baxmayaraq, oraya qədər olan məsafə azalmırıldı: göl uzanırdı! Quruya çatmaq üçün o, son qüvvəsi ilə üzürdü. Ancaq dörd bir tərəf su, yalnız su idi. Getdikcə sahil ondan uzaqlaşırıldı!

— Möcüzəyə bir bax! Belə çıxır ki, mən rezin gölə düşmüşəm?! — Təngnəfəs halda Cəsur Joan donquldandı.

Heç bir vəchlə geri çəkilmək olmaz – Joanın dəyişilməz qanunu belə idi və o bu sınağa da dözmək qərarına gəldi. Sahil,

demək olar ki, gözdən itdi, cavan oğlan isə elə hey üzür, üzürdü. O özünə, öz gücünə son dərəcə çox inanırdı və əmin idi ki, iradəsi onu qələbəyə aparacaq...

— Ey, şeytan ürəkli! Sən əvvəl-axır ağlayacaqsan, ya yox! — ağızı köpüklənə-köpüklənə dalğa onu döyəclədi. Hansısa balaca bir baliq hirsləndi və yavaşca mızıldandı:

— Yaxşı, bu nə deməkdir. Axı belə ola bilməz, sən mənim və rəfiqələrimin sakitliyini pozursan, rahat mürgüləməyə imkan vermirsin, suyu tamam yerindən oynadırsan. Di suyun dibinə getsənə, ay bədbəxt!

Arabir suya qonan qağayı gizlin-gizlin Joanı dilə tutaraq deyirdi:

— Geriyə üz! Ağla! Hönkür! Yardım dilə! Axı sən bədbəxtlik yolu ilə gedirsən. Elə isə, nə üçün özünü xoşbəxt adam kimi göstərisən və nə üçün üzündə elə bir görkəm var ki, sanki bəxtinə böyük bir uduş düşüb?

Müdrik bayquş — onun başında keşiş papağı var idi, gözlərini isə pərdə örtmüşdü, elə ona görə də o, gecə vaxtları, göz-gözü görməyən qaranlıqda ucurdu, — Joanın qulağına piçildədi:

— Portağal yemək istəyirsən? Elə isə mənim məsləhətimə qulaq as, özünü bicliyə vur. Özünü elə göstər ki, guya dəhşətli dərəcədə əzab çəkirsən. Riyakar ol. Yalan danış. Portağal istə, müqəddəs İsa xatırınə sədəqə dilə. Yaxşı, axmaq olma, bircə damcı da olsa ağla!

Ancaq Cəsur Joan bu məsləhəti rədd elədi və özünü toplayaraq var gücü ilə oxumağa başladı. Və onun cingiltili və mərdanə səsi suyun qəzəbini soyutdu. Dalğalar sakitləşdi, hay-küy yatdı. Sanki hansısa bir əlin işaretisi ilə gölün üzərindən əsən külləyin qəzəbi rəhmdilliklə əvəz olunan yüngül bir nəfəsə döndü. Bir-iki dəfə qolunu atmaqla Joan sahilə çatdı və qızılı rəngli meyvələrlə örtülmüş portağal bağına düşdü.

Aydın məsələdi ki, Joan nəfəsini dərmədən, dəli kimi onlarla meyvə dərmək arzusu ilə qarşısına çıxan ilk ağacın üstünə cumdu. Ancaq, bədahətən, sanki sehrli çubuğun hökmü ilə por-

tağallar kiçilməyə başladı, noxud boyda oldu, yuxarıya qalxdı və – bom! – qulaqbatırıcı gurultu ilə partladılar.

Möhkəm dilxor olaraq və yeni-yeni sürprizlərdən ehtiyat eləyərək, Cəsur Joan başqa bir ağaca yaxınlaşdı. Bu dəfə portağallar göye uçmadı. Onlar qızıl suyunə çəkilmiş balaca başlara çevrildilər və ona dillərini çıxartdılar.

– Əvvəlki zarafat daha ağıllı idi, – Joan dedi. Və narinc ağacına doğru getdi ki, bəlkə hansısa xəyalə dalmış bir narıncı dərə bildi. Ancaq, hələ bu harasıdı! Onu gördükdə, meyvələr sanki rezin toplar kimi ağacdan tökülməyə və dörd bir tərəfə səpələnməyə başladılar.

Belə olduqda, son dəfə bəxtini sınamaq üçün Cəsur Joan barmaqlarının ucunda dördüncü ağaca yaxınlaşmağa başladı. Heyhat! Sanki, bir-biriləri ilə sözleşiblərmiş kimi, portagal və narıncalar kiçicik mavi qanadlarını açaraq buludların altına qədər uçdular. Joan bir anlığa özaclığını unudub, gözlərini bu məftunedici tamaşaaya, bu qanadlı şarlara zillədi.

Məftunluqla əllərini göyə qaldıraraq dilləndi:

– Səni təbrik eləyirəm, ey qəddar sehrbaz! Təbrik eləyirəm və mənim həyatımda olan bu ən gözəl, ən parlaq və unudulmaz dəqiqələr üçün sənə ürəkdən minnətdarlığımı bildirirəm. Ancaq, indi qulaq as, gör sənə nə deyirəm. Məni rahat burax. Öz hoqqalarını yiğisdir! Bəsdir! Qarşımı çıxardığın maneələri dəfə eləmək mənim üçün xoşbəxtlik olduğunu bəyəm sən hələ də başa düşməyibsən. Başqa adamlara əzab ver. Eşidirsən! Get başqa adamlara əzab ver!

Cəsur Joan susdu, elə o an da hiss elədi ki, onun bədəni quruyur, damarlarında qan donur. O, dönmək istədi, bacarmadı. Əllərini aşağı salmaq istədi – mümkün olmadı! Ayağının birini götürüb, o birini qoymaq istədi, hara tərpənir! Elə bil ki, sirli köklər onu torpağa yapışdırırdı.

Ancaq, hansısa bir quş Joanın başında yuva qurmağa başladığı vaxt, bu cavan oğlan inandı ki, o, ağaç olub.

III FƏSİL

BÜLLUR TƏPƏ

“Ən pisi də odur ki, mən yerimdən tərpənə bilmirəm”, –
əsl iflic olmuş adam kimi tamamilə dili tutulmağa və
hərəkətsiz qalmağa məhkum olunmuş Joan fikirləşdi;
sehrli küləyin yardımı olmadan o, heç barmağını da
tərpətmək iqtidarında deyildi. Hələ üstəlik, o, tamam lüt
dayanmışdı, yağışdan və günəşdən onu heç nə
qorurmadı.

– Başa düşə bilmirəm bu ağaclar və kollar nə üçün əyinlərinə
paltar geyinmirlər. Yaxşı olardı ki, onlara şalvar, pencək, enli
yaxalıqlı köynək və qalstuk, kraxmallı yaxalıq geyindirəsən, –
üzücü qış gecəsini bir təhər qısaltmaq üçün o, düşüncələrə daldı.
– Kimin etiraz etməyə cəsarəti çatar desin ki, Alentejoda geyini-
lən plaş palida yaraşmaz, keçi yunundan toxunmuş papaq isə fis-
tiğin başına olmaz? Yaxud, şabalıda yun gödəkcə necə? Bəs şam
ağacı, əzəmətli, qədd-qamətli şam ağacı, mən onları matəm
libası olan fraksız və silindrsiz heç təsəvvürümə belə gətirə bil-
mirəm. Bəs mən? Bədbəxtliyə bir bax!.. – Və o, qəmli-qəmli
köks ötürərək sözünü yekunlaşdırıldı: qoy mənə su keçirtməyən
plaş versinlər, o, hər-halda məni soyuqdəymədən qoruyar.

Amma, Joanın narazılığına təkcə belə lüt-üryan olması sə-
bəb olmadı. Hər bir yeni gün ona acı gözlənilməzliklər gətirdi.

Bir gün səhər gölməçənin qara güzgüsündə o öz əksini gördü
və inandı ki, onun bədəninin tükləri eyzən yaşıl yarpaqlara bən-
zəyir və onlar durmadan artırdı.

– Dəlləyə getsəydim yaxşı olardı, – Joan xırıldayaraq arzu
elədi. Bu cür poetik saçla adam qabağına çıxməq ayıbdı.

Amma, adamı dəli eləyən dözülməz qasıńma Joanı tutduqda, onun hali lap pisləşdi.

“Görünür mən qızılca xəstəliyinə tutmuşam, yaxud da çiçək çıxartmışam...” – qasıńa bilmədiyindən lap ümidsizliyə qapılan Joan fikirləşdi.

Sabahısı gün isə onun bütün bədəni, əlləri, ayaqları, başı, dodaqları və burnu saysız-hesabsız xoralarla örtüldü. Nə eləmək olar, dinməz-söyləməz əzab çəkməli oldu, axı yaxınlıqda onun yaralarını yuya biləcək və onların üstünə isti şirədə isladılmış ağac qabığından hazırlanmış məlhəm qoya biləcək təbib-ağac yox idi.

Bu cüzamlı yaralar Joanı xüsusi qüvvə ilə əldən salan zaman, onun yanından bir cüt gənc – aşiq-məşəq keçirdi.

– Bax, gör nə gözəl ağacdır! Başdan – başa çiçək içindədi... Nə gözəl də ətri gəlir!

Cəsur Joan hirsindən az qaldı boğulsun:

– Yox bir, siz hələ bircə bu səfehlərə baxın və ləzzət alın! Başqasının dərdi bunların heç vecinə də deyil. Onlar hələ mənim yaralarımdan vəcdə də golırlar. Başdan-başa çiçək içindədir deyirsiniz? Belə çiçək açmağı sizə də arzulayıram. Sizin bədəninizdə yüzlərlə belə dərin yarıqlar yaransaydı, siz başqa cür mahnilər oxuyardız.

Ancaq aşıqlər – ağac Joanın əzabları onların nə vecinə idi, – onun budaqlarının kölgəsində yerlərini rahatlaşdırılar və kənar adamların qulaqları üçün nəzərdə tutulmayan sözlərlə bir-birilərinə xoş sözər deməyə və ehtiras atəşi içinde əbədi məhəbbətlə bir-birilərini sevəcəklərinə and içidilər və bu andı əbədiləşdirmək üçün Cəsur Joanın baldırında içindən ox keçən iki ürək şəkli çəkdilər.

– Mənim bircə bu taturovkam çatmırıldı! – Cəsur Joan hirs-ləndi, təzə kəsilmiş yarıqlardan eyzən qan kimi şirə axmağa başladı. – Quşlar mənim bu bəzəyimi görüb doyunca güləcəklər. Bu aşıqlər də oclafdılar ha!

Və o, adamların başa düşmədiyi bir dildə, xüsusi ağac dilində küləyə müraciət elədi:

– Senyor Külək, zəhmət olmasa – lap böyük budaqlarımdan birini sindir və mən bu ağılsızların başını partladım.

Ancaq senyor Külək özünün gözə görünməz təyyarəsində uçaraq, heç onun tərəfinə dönüb baxmadı da. Və Cəsur Joan, beləcə, bağın girəcəyində lüt-üryan və yalqız halda əllərini göyə qaldırdı, bədəni isə başdan-başa, nədənsə adamların çiçək adlandırıqları qanlı xoralarla dolu vəziyyətdə qaldı.

Necə oldusa, elə həmin o həftə, Cəsur Joan, qonşu meşədən balaca bir qızın atılıb düşə-düşə və qaça-qaça gəldiyini gördü. Onun ağappaq qar kimi dərisi, qızılı qıgilcimlər saçan yaşıl gözləri var idi, saçları isə bal rəngində idi. O, moruq yiğmağa getmişdi, indi də dolu səbətlə qayıdırı.

– Nə gözəl ağacdır! Mənə yelləncək üçün belə ağaç lazımdır! – O, sevincək dedi.

Və o, yüngül, sanki quş kimi, Cəsur Joanın başına dırmaşdı və onun əllərinə bir kəndir bağladı. Bax, budur, yelləncək hazırdı: yuxarı-aşağı, yuxarı-aşağı, hər dəfə də qorxusundan qızçığazın ürəyi donurdu, ancaq o, gülümşünürdü və Joani onun moruq şirəsindən qaralmış dodaqları fərəhləndirirdi.

Əvvəlcə, “zorən-ağac” bu əyləncədən hirslenirdi. Getdikcə kəndir onun bədənini kəsir və dərisini soyurdu. Ancaq, yavaş-yavaş Cəsur Joan xoş sıfəti və bal rəngində saçları olan bu nərmə-nazik qızı alışdı və ona elə bağlandı ki, bir gün gəlməsəydi o, qəm-qüssədən quruyardı. Joan ara vermədən sərgərdan sərçeyə deyirdi:

– Mənim əvəzimə onunla danış. Ona xoş sabah arzula. De ki, yaşıl şlyapası ona çox yaraşır.

Ancaq, dəcəl sərcə Joanın komplimentlərini ona çatdırırmırı; o, istehzalı-istehzalı gülürdü və tez-tez də biədəb şəkildə bal rəngli saçları olan bu qızın şlyapasını batırırdı.

Payızın girməyi ilə qızçıqaz yox oldu və Cəsur Joan elə kədərləndi ki, onun saç-yarpaqları tökülməyə başladı.

Və indi o, qəmli və keçəl vəziyyətdə dayanmışdı. Və bal rəngli saçları olan qızın harada yaşadığını heç vaxt öyrənə bil-

məyəcəyini qət elədikdə, Cəsur Joan ağlamağa başladı, göz yaşlarını isə hər dəfə ona səhər şəhi verirdi.

Günlərin bir günü, haradansa gözlənilmədən onun qarşısında başında qırmızı papağı olan enlikürək və aydın gözlü bir qoca peyda oldu. Onun toqqasında balta var idi. O, uzun-uzadı bu ağacı seyr elədi və ucadan dedi:

– Şübhəsiz. Bu odur, Cəsur Joandı.

Cavan oğlan istədi təsdiqləsin ki, bu həqiqətən də belədir, o, həqiqətən də Cəsur Joandı, ancaq külək səni tərpətmirsə, gəl görüm necə danışırsan.

– Zavall! Sən ki, heç bir kəlmə də kəsə bilmirsən. Ancaq, çiçəklərin dilində – onların dili bizə məlumdur – biz bir-birimizlə danişa bilərik. Bir az gözlə, mən bu saat sənə ağız düzəldim.

Bir göz qırpmında qoca iti baltası ilə ağaçın qabığı üzərində dodaqlar, damaq, dil, dişlər, bir sözlə ağız üçün nə lazımdırsa hər şey düzəldti – ona bir ağız açdı.

– Bax belə, indi ürəyin nə qədər istəyir danış.

Joan sevincindən titrədi – nəhayət ki, o, sükut buxovlarından xilas oldu. Onun lifli dodaqları çətinliklə tərpəndi və o, ağaç səsi ilə donquydandı:

– Bəli. Mən həqiqətən də Cəsur Joanam. Məkrli sehrbaz məni sehrləyib.

– Mən bunu çox yaxşı bilirəm, dostum. Və mənə elə gəlir ki, onun səni əvvəlki cildinə qaytarmaq fikri yoxdur.

– Doğrudanmı mən həmişəlik burada qalacağam? – Joan dəhşətə gəldi.

– Həmişəlik... Əgər ancaq...

Qoca açıq-aşkar tərəddüd eləyirdi.

– Əgər ancaq nə?! – Joan təşvişlə soruşdu.

– Əgər sən mənimlə bir razılığa gəlsən... – qoca cavab vermək qərarına gəldi.

– Hə, şübhəsiz! Sən hələ soruştursan da! – Joan onun təzə ağaç səsinin imkan verdiyi qədər, ən inandırıcı şəkildə dedi. Və qocanın nə deyəcəyini gözləyərək susdu.

- Joan, sən bilirsən mən kiməm?
- Mən haradan bilə bilərəm, Qırmızı Papaq Qocasan.
- Mən bal rəngli saçlı olan qızın atasıyam.
- Doğrudanmı?! Hə, o, necədi? Ona nə olub? – Cəsur Joan təşvişlə soruşdu: onun sevimli dostunun başına nə iş gəldiyini öyrənməyə tələsdi, – axı o, bütün yazı və yayı onun ürəyinin sevinci olmuşdu.
- O, yatağa düşüb, xəstələnib, vəziyyəti çox ağırdı. Büllur təpədə olan saraya getməyin növbəsi indi də ona çatıb, o lənətə gəlmış saraya, oraya isə

Əgər sən oraya düşsən
geriyə yol tapmayacaqsan, –

qoca qəmli-qəmli sözünü bitirdi və onun qoca gözləri yaşardı.
O, Joana izah elədi:

- Bütün insanlar, sənə də məlum olduğu kimi, əvvəl-axır bu saraya gedirlər. Ancaq mənim qızım elə gənc və gözəldir ki, mən heç təsəvvür eləyə bilmirəm ki, onu əbədilik itirəcəm.
- Hə, bu dəhşətdi... Ancaq, bir de görünüm, mən onun üçün nə eləyə bilərəm? Necə kömək eləyim, onu bu bəladan necə xilas eləyim? – Cəsur Joan göz yaşları kimi quru yarpaqlarını tökdü – axı ağaclar da ağlayırlar – və təşvişlə soruşdu.

– Taleyini onunla dəyiş və onun əvəzinə Büllur təpədə olan saraya get, – qırmızı papaq kişi ona təklif elədi.

- Cəsur Joan bir anda olsun fikirləşmədən razı oldu:
- Mən sənin qulluğunda hazırlam, qocacığaz, sənin ürəyin nə istəyirsə, mən hazırlam. Başım çıxmır, mən sənə nə köməklik eləyə bilərəm, ancaq bircə bu əsarətdən, diri-dir, özü də ayaq üstə basdırıldığım bu məzardan xilas olmaq xatırınə mən hər şərtə razıyam. Mən yenidən adam olmaq isteyirəm, mən yemək, içmək, hərəkət eləmək, mayallaq aşmaq isteyirəm, bütün başqa adamlar kimi, ağlıma gələn hər bir şeyi eləmək isteyirəm, başa düşürsən? Mənə inana bilərsən, sən nə əmr eləsən, mən onların hamisini yerinə yetirəcəm.

– Sağ ol, Cəsur Joan, çox sağ ol, – qoca sevindi və sevincdən onun aydın gözləri daha da aydınlaşdı. İndi isə, əgər etiraz elə-mirsənsə, gəl mən sənin sehrini sindirim.

– Dayan! Joan onu dayandırdı. – Yaxşı bəs bu Büllur təpədə olan sarayda kim yaşayır?

– Ağ əjdaha.

Hər kəs baxsa əgər bircə yol ona,
Dayanar ürəyi, ömrü çatar sona, –

bal rəngli saçları olan qızın atası xəbərdarlıq elədi.

– Nə dəxli var. Əvvəlcə sən məni bu bələdan qurtar, sonrasında baxarıq.

Və Cəsur Joan tilsiminin sindirilmasında qarşılaşacağı qaçıl-maz əzablara dözməyə hazırlaşdı. Bu isə onunla başladı ki, qoca onun yalançı ağızına bir paz çaldı və onun dişlərini, dilini, dama-ğını və dodaqlarını məhv elədi. Sonra o, baltası ilə bu möcüzə-ağaca bir neçə zərbə vurdu və onu təpədən dirnağına kimi iki yerə böldü.

Və, tezliklə, meyvə bağının yanında böyük bir odun qalağı yarandı. Qoca haradansa bir araba və yuxulu bir yabı tapdı, bu odunu arabaya yüklədi və yola düşdü.

Evdə o, xidmətçilərə tapşırıdı ki, odunu mətbəxə daşısınlar, özü isə ocağın başında çömbəlib oturdu, sobanın oduna güc verdi və istilik isti boş yerəitməsin deyə, üstünə şabaldı bisirmək üçün dəmir parçası qoydu.

Və uzun-uzadı bu sobada, bizim qəhrəmanın bədəninin parçaları bir-birinin ardınca qızındı və qoca bu zaman nəzarət eləyirdi ki, hansısa bir odun parçası – Joanın böyrəkləri, dalağı, qara ciyəri, ürəyi, bağırsaqları və yaxud mədəsi ocaqdan qırğa düşməsin.

Cəsur Joan alov dilində çəqqıldıdagı vaxt, qocacığaz sevin-cindən alışib-yanaraq, əllərini ocağın üstündə qızdırır və doda-ğının altında bu sehrli sözləri təkrar eləyirdi:

Nanay-nay-nanay, nanay-nay-nanay
Tüstü, sən tez uç bu boru ilə

Xüsusilə də Cəsur Joan əvvəl-əvvəl fikirləşəndə ki, onun is-tisinə şabalıd bişirirlər, dözülməz dərəcədə əzab çəkirdi. Ancaq onu, birdən-birə ona yüngüllük gətirən təəccüblü və qeyri-müəyyən bir azadlıq hissi bürüdü... Ancaq bu vaxt Ağacın cis-minin yanaraq külə qarışdığını başa düşdü, amma Cəsur Joanın əsl bədəni isə odun topasının üstünə qalxan tüstü idi. Bu ağ tüstü sobanın borusundan təmiz havaya çıxdıqca bərkiyirdi və bu tüstü topaları insan bədəni şəklinə düşürdü.

Beləcə, şabalıdların bişdiyi vaxt, Cəsur Joan da adam olurdu.

Elə ki, Cəsur Joan əvvəlki cildinə düşdü, o, sürüşərək evin da-mından yerə enməyə çalışdı. Ancaq, heç nə alınmadı. Və, insan olmağın ağır yükünü öz üzərinə götürərək o, insan tələbatlarının hamısını hiss elədi. O, rahatca bir kənarda yatmaq və dincəlmək istədi. Və Joan damın üstündə uzanaraq, bərk yuxuya getdi...

Dan yeri söküldəndə o, yuxudan oyandı, həmişə olduğu kimi, ağızında pis bir tam hiss elədi, əsnədi, gözlərini ovxaladı və bir-dən qəribə bir məxluq gördü. Bu məxluqun bədəninin yerində, üst tərəfində çıxıntısı olan alüminium şar var idi, boğazını barama qurdundan borc almışdı, başı üçkünc idi, ayaqlarının əvəzinə tə-kərlər, quyuğunun əvəzinə propeller qoyulmuşdu.

– Min mənim belimə, yola düşək, – qəribə quş cikkildədi. O, gördü ki, Joan onun zahiri görkəmindən qorxub, ancaq buna aza-cıq da olsun əhəmiyyət vermədi.

– Hara uçaq? – o, təəccübə soruşdu.

– Necə hara? Büllur təpəyə. Daha hara olacaq?!

Ancaq indi, Joan qoca ilə olan söhbətini xatırladı və artıq sorğu-suala vaxt sərf eləmədi. O, alüminium quşun belində yerini rahatladı və – nə olar-olar deyib – yola düşdü.

Əcaib-quş pərlərini hərlətdi, büzmə sinkdən olan qanadlarını açdı və işiq sürəti ilə uçdu.

Onlar uzun-uzadı şəhərlərin, dənizlərin, buzlaqların, qar düzəngahlarının – bir sözlə bütün yer kürəsinin üzərindən uçdular – və nəhayət, Büllur təpənin ətəyində yerə endilər, bu təpə isə günəş şüalarının altında gözqamaşdırıcı şəkildə alışib-yanırıdı. Təpənin zirvəsində qəribə bir bina var idi. Bu, pəncərəsiz, qapısız, nadir ağılığa malik olan saray idi.

– Burada Ağ əjdaha yaşayır, – alüminium quş saray tərəfə işarə elədi.

– Bəs oraya necə girmək olar? – Joan soruşdu. – Mənə elə gəlir ki, bu Büllur təpəyə çıxmaq və qapısız saraya girmək elə də asan iş deyil.

– Doğru deyirsən, ilk baxışda adama elə gəlir ki, oraya girmək çətindir, – quş kinayə ilə cavab verdi. – Ancaq, sən görəcəksən ki, oraya girmək çox asandır.

Cəsur Joani bu müəmmə çox maraqlandırdı, ancaq o bu barədə çox da fikirləşmədi və sonra bu əcaib məxluqdan cib güzgüsü istədi. Əcaib məxluq təkərlərini yerə vurdu və Cəsur Joanın cibində arzuladığı güzgü peydə oldu.

– İndi isə, itil gözlərimdən, – deyə o, qışkırdı.

Metal varlıq ona tabe oldu və Cəsur Joan Büllur təpənin sürrüşkən yamacına qədəm qoydu. O, təpənin lap zirvəsinə qalxmaq qərarına gəldi, hərçənd ki, bu ona ümidsiz bir iş kimi görünürdü.

Ancaq – bu da bir sürpriz! – elə ki, Joan yamacın sürüşkən səthinə ayaq basdı, o, sanki bir nəhəngin əli ilə yuxarı atılmış daş kimi göyə uçdu. Bu başgicəlləndirici uçusdan sonra, Joan qapısız, pəncərəsiz sarayın baş fasadının qabağına düşdü.

Elə həmin an, damın yarığından nəhəng bir ağ və elastik əl çıxdı; o, əyildi, Joanın qurşağından yapışdı, onu sarayın içərisinə çəkərək, ağ mərmərdən pilləkənləri olan, damsız və ucu-bucağı görünməyən bir amfiteatrın düz mərkəzinə qoydu.

Buranın havası təzə-tər musiqi ilə dolmuşdu və sanki o, sükkutdan yaranırdı. Həyəcanlanmış və təəccüblənmiş Joan ətrafinə nəzər saldı. Oturacaqlarda heç kim yox idi. Onun qarşısında böyük qapılar var idi və Joan bu qapılara yaxınlaşdıqda, onlar öz-

başına taybatay açılırdı, onları sanki hansıa sehrbazın əlləri açırdı. Dar və uzun bir dəhlizə giriş açıldı və Joan buraya bal rəngli saçları olan qızı əvəz eləməyə gəldiyini bilsə də, yenə də sarayın sahibini axtarmağa yollandı.

Ancaq, əbəs yerə!

Hər halda o, yolunu azmış bir adam kimi, otaqdan-otağı, dəhlizdən-dəhlizə keçərək sarayda gəzib-dolaşdı, ancaq heç kimə rast gəlmədi. Burada heç bir canlı məxluq yox idi. Heç kim, yerli-dibli heç kim. Cəsur Joan elə hazırlaşındı ki, axtarışı dayandırsın, birdən iç həyətin davarında bir yazı gördü:

MÜQƏDDƏS TÖVLƏ

Maraq xatırınə, Joan qapını açdı və platin divarları və büllur döşəməsi olan geniş bir otaq gördü. Otağın uzaq küncündə nəhəng bir qara at gümüş axurda qızılı rəngli ot gövşəyirdi. Onun başının üstündən bürunc mismardan uzun dəstəyi olan nəhəng bir kərənti asılmışdı. Dalgalı yalı olan bu qara alov rəngli at görəsən kimə məxsus idı? Bəlkə elə Ağ əjdahanın özünə? Bəs bu Ağ əjdaha özü nə karədir? Bəlkə, elə axirət dünyasından bu Ağ saraya gələn zülmət hakiminin özüdü?

Gözlənilmədən, kiminsə səsi onun düşüncələrini kəsdi:

– Sən burada nə eləyiirsən?

O, həmin dəqiqli qırmızı papaqlı qocanın sözlərini xatırladı:

Hər kəs baxsa əgər bircə yol ona,
Dayanar ürəyi, ömrü tez çatar sona, –

və geri dönmədən cavab verdi:

– Mən Cəsur Joanam və buraya bal rəngli saçları olan qızın yerinə gəlmişəm.

Özü isə ehmalca cibindən güzgüsünü çıxartdı ki, sarayın sahibinə baxsın. Əksinə, Joan güzgündə başında bənövşə çələngi olan qədd-qamətli və gözəl yunan allahını gördü.

– Sən yəqin ki, Ağ əjdaha deyilsən?! – O, təəccüblə mızıldandı.
– Əlbəttə ki, yox, – allah gülümsədi. – Mən qətiyyən ona oxşamıram. Əjdaha öz dərisindən, öz əzələlərindən və öz qanından azad olub. Onun ancaq ağ boyası ilə rənglənmiş skeleti qalıb. O, həddindən artıq öz zahiri görkəminin qayğısına qalır və elə ona görə də öz kəlləsini düyü pudrası ilə pudralayır.

– Mən onunla danışa bilərəmmi? – Joan soruşdu.

– Xeyir. İndi o, evdə yoxdur. O, ovdadır.

– Bəs onun adı nədir?

– Bəyəm bilmirsən? Bu əlahəzrət Ölüm xanımdır.

Cəsur Joan qorxusundan lap düzüdü.

– Necə? Ölüm?! Deməli mən Ölümün sarayındayam?!

Ağ parça kimi rəngi ağarmış halda o, Ölümün ovdan evə qayıdacağı vaxta kimi bu saraydan necə çıxacağını götür-qoy eləməyə başladı.

– Bəs nə üçün o, ova atsız və kərəntisiz gedib? – o, allahdan soruşdu və onun başında qaçmaq planı yarandı.

– Atsız və kərəntisiz?.. Sən nə danışırsan! Onun artıq belə şeylərə ehtiyacı yoxdur. O, indi teyf pulemyotu olan qara təyyarəyə üstünlük verir.

– Sən də burada yaşayırsan?

– Xeyr, xeyr. Mən qonaq gəlmisəm. Hərdən bir bura təşrif buyururam ki, Ölüm xanımla bir-iki kəllə çay içim. Mənim qoca atım, düzmü deyirəm? – O, qara atının qalın yalını sığallayaraq dedi: – Zavallı at! Günəş üçün, təmiz hava üçün darixıbsan! Çoxdandır ki, səni axurundan çıxartmayıblar!

– Gözlənilmədən Cəsur Joan fürsət tapdı və bir sıçrayışla atın belinə mindi. Sağ əli ilə ölüm dəryazını tutdu, sol əli ilə isə atın yalından yapışdı.

– Yoldan çəkil! – O, qışqirdı.

Ancaq allah onu dayandırmaq barədə heç fikirləşmirdi də. Əksinə Joanın halına acıydı.

– Qaç, nə qədər ki, Ölüm xanım gəlməyib, tez ol aradan çıx.

– Axi sən kimsən? – Joan ancaq bunu deməyə macal tapdı.

Bu vaxt at böyük bir sıçrayış elədi, evin damını yardı, göylərin altına qalxdı və Cəsur Joan artıq onun verdiyi cavabı eşitmədi. Onun qulaqlarına hansısa qeyri-müəyyən qırıq-qırıq səslər gəlirdi: ya “məhəbbət”, ya da ki, “ağrı”, əməlli-başlı ayıra bilmədi.

Bu zaman isə at artıq Büllur təpədən enmişdi və ucsuz-bu-caqsız taxıl əkilmiş bir tarla ilə dördnala çapırdı.

Biçinçilər təşvişlə deyirdilər:

– Bax, odur – Ölüm yenə qara atını minib! Baxın, o, Ölüm-dür! Görəsen kimin vaxtı çatıb, kimi özü ilə aparacaq?

Və Cəsur Joan Ağ əjdahanın ölüm dəryazı ilə bütün taxılı biçdi. Bu adamlara onun cavabı belə oldu.

IV FƏSİL

QANADLI QRAMMOFON

Sevinc dolu uğultu düzəngahı başına götürdü. Çoxsaylı ağızlardan səslər gəldi:

— Ölüm bizə kömək elədi! Ölüm bizə kömək elədi! Ancaq at hirsləndi, Joani belindən yerə tulladı və iki dəfə dırnaqlarını yerə vurdu. Yer gurultu ilə iki yerə ayrıldı, oradan qara alov çıxdı və at yeraltı dünyada yox oldu. Bir neçə biçinci huşunu itirmiş Joana kömək eləmək üçün onun yanına qaçıdı. Onlar onu bir karvansaraya gətirdilər, başına bir vedrə su tökdülər, soyundurub yatağa uzandırdılar.

Cəsur Joan özünə gəldiyi vaxt təəccübündən qışkırdı: onun başına fırlanan kəndlilərin barmaqları yox idi — onları metal bıçaqlar əvəz eləyirdi.

— Sizin barmaqlarınızın əvəzinə olan bu şeylər nədir? — o, aldığı zədələrin ağrılarının və başgicəllənməsinin öhdəsindən bir təhər gələrək soruşdu.

Karvansaranın sol gözü çəp sahibəsi bu qeyri-adi hadisənin səbəbini ona izah eləməyə çalışdı. O, həmin vaxt yaxşı itilənmiş Şəhadət barmağı ilə armud soyurdu (o birisi barmaqlarının tiyəsində pas izlərini görmək olardı).

Görün bir Joana nələr məlum oldu.

Bu düzənlilik, lap uzaq keçmişdə, çox-çox qədim zamanlarda, Davakar Küləklər silsiləsi dövründə, Qarınqulu-Yeddixirtdəyə məxsus idi. O, çox qəddar idi və adamlar qamçı ilə döyülmək qorxusu altında, gündə on altı saat işləyirdi ki, onun dolmaq bilməyən qarnını doydursun. Muzd əvəzinə isə onlara o, çörək qa-

bığı verirdi, belə ki, bu zavallılar zorla ayaq üstə dura bilirdilər və onlar eşidilməmiş vəhşi bir köləlikdə yaşayırdılar. Hələ üstəlik də, Müqəddəs Xəfiyyələr hər gecə yüz adam seçir, onların damarlarını kəsir və öz qurbanlarının qanı ilə tarlanı güb-rələyirdilər; Yeddixirtdəyin doymaq bilməyən gödəni üçün çoxlu çörək, yağ və şərab lazım idi.

İstismar və qanunsuzluq adamların səbr kasasını daşırtdı və qaçılmasız üsyan nəhayət ki, baş qaldırdı. Qarinqulu-Yeddixirtdək ölkədən qovuldular. Kəndlilər bütün düzəngahı ələ keçirtdilər və onu özləri üçün əkib-becərməyə başladılar. Ancaq, sülh və əmin-amanlıq əldə olunmadı, adamlar arzularına çatmadılar. Onların başına yeni-yeni bələlər gəldi. Bu dəfə də növbəti bəla Qarinqulu-Yeddixirtdəyin nəslindən gəldi: onlara miras qalan tıranlıq hüquqlarından heç bir vəchlə əl çəkmək istəmirdilər. Bu Yeddixirtdəyin bədheybət qohum-əqrəbaları bir əsrden artıqdır ki, itirilmiş imtiyazlarını geri qaytarmağa çalışırlar (hətta indi də bu fikirlərindən dönməyiblər), elə ona görə də kəndlilər hər an döyüşə hazır vəziyyətdə yaşamalı olublar. Və nə qədər ki, adamlar bu haramzadələrlə mübarizə eləyirdilər, elə oldu ki, başa düşmək olmur, nədənsə, dalbadal – biri bu gün, biri sabah, – onların bıçaq barmaqları uşaqları doğulmağa başladı. Bu barmaqlar adamlara düşməndən qorunmaq üçün gərək idi, hətta onun artıq zəifləməsinə və yeddi xirtdəyi əvəzinə cəmisi üç xirtdəyi qalmasına baxmayaraq, o, yenə də özünü oda-közə vururdu və bütün kələklərə əl atırdı ki, keçmiş kələklərini özünə ram eləsin.

– Bilirsən, bu çiy ət yeyənlər indi nə fikirləşirlər? – karvan-sara sahibəsi dedi. – Onlar teyf cildinə girirlər, bizim ruhumuzu daxil olurlar və bizi içimizdən öldürürler. Of, bu quḍurlardan müdafiə olunmaq bizim üçün bilirsən nə qədər çətindir!

Və qayğı ilə Joani ədyala büküb (gözlərinin işığını itirməyə başlayan bu qadının onu yaralamasın deyə barmaqlarına kartof keçirdiyini gördükdə o, gülümsədi) karvansara sahibəsi onunla xudahafızlışdı və otaqdan çıxdı. Yorğunluq özünü göstərdi, ana-sı üçün darixdığına görə ürəyi parça-parça olmasına, gözyaşa-

xıdanların yanına qayıtmaq istəməsinə baxmayaraq, bu Ölüm sarayının qaçqını rahatca və sakit-sakit yuxuya getdi.

Qorxunun nə olduğunu bilməyən Joan, yəqin ki, gecə açıq qalmış pəncərədən otağa girmiş qəribə məxluqu başı üzərində gördükdə əməlli-başlı qorxdı. Bu məxluq (belə bir şeyi təsəvvürə gətirmək mümkün deyil) Qanadlı qrammofon idi. Yan tərəfində dəstəyi olan və üzərinə dəri çəkilmiş bu kvadratşəkilli taxta qutudan ibarət olan bu məxluq ən qədimi qrammofonların bir nümunəsi idi.

Ancaq bu qutunun, eynilə adam kimi danışan boşboğaz və quşbeyin tutuquşu kimi, iki qanadı var idi.

— Görəsən bu bədheybat məxluq hansı cəhənnəmdən buraya təşrif buyurub? — tələm-tələsik paltarını geyinən Cəsur Joan soruşdu.

Birdən bu qutunun qapağı azacıq aralandı, orada olan disk firlandı, qrammofon iynəsi valın üstündə sürüsdü və Qrammofon danışdı:

— Əgər Ağla Sonra Da Göz Yaşlarını Ud kəndinə qayıtmaq istəyirsənsə, onda min mənim belimə və getdik!

Lakin Cəsur Joan, qayğıkeş karvansara sahibəsinin gecə masa üzərinə qoyduğu çörəyi bala batıraraq yedi və bu sayaq narahat yol getməyi rədd elədi:

— Belə də şey olar! Mənim üçün Qrammofon göndərirlər! Hələ üstəlik də qanadlısını! Allah bilir, bu nədir. Bəyəm Baş sehrbazın — yaxud bu təsərrüfatla kim məşğul olursa onun — mənim üçün heç olmasa ən azi bir təyyarəsi də tapılmadı?

Qrammofon valını dəyişdi və ciyildədi:

— Sən niyə narahat olursan? Mən yeni formalı sehrli məmülatlardan biriyəm. Bundan əlavə, Pəltək-Telefon, Gözə görünməz-Ağızlar üçün Ağızlıq, Savadsız Kabuslar üçün Yazı Makinası, Şişman Teyflər üçün Korset, Möcüzəli Ütü və başqa xırdatvatlar da varımızdı.

Cəsur Joan ciyinlərini çəkdi:

— Bütün bunların mənə nə dəxli var! Ancaq bu yazıq qoca qarılarının vay halına! Əgər onlardan “Xoruz pipikli manqal haq-

qında” nagıl danışmağı xahiş eləsələr, gör onda onlar nə hala düşərlər? – Və daha bir macəra yaşamaq qərarına gələrək o, dedi: Yaxşı da... Valını saxla və qapağını bağla, mən minirəm.

Lakin, nədənsə, qrammofon tərəddüd elədi:

– Bilirsən, Cəsur Joan, mən səndən bəzi şeylər barəsində soruşmaq istəyirəm...

– De görüm, eşidirəm.

– Bəlkə, təbii ki, sənin üçün çətin deyilsə, Ağla Sonra Da Öz Göz Yaşlarını Ud kəndinə gedənə qədər mənim doğma yerlərimə bir baş çəkək.

– Sənin doğma yerlərinə? Bəyəm sənin də vətənin var? – təəccübünün təbii olduğunu göstərmək üçün Cəsur Joan nəzakət xatırınə soruşdu.

– Bəli var. Mənim orada atam, anam və südəmər iki balaca qrammofon qardaşım var, – Qrammofon nəvazişlə bu suala aydınlıq gətirdi.

– Ömründə belə şəhər haqqında eşitməmişəm, – Joan etiraf elədi və tez də öz avamlığından utanaraq dilini dişlədi. Heç bircə an keçməmiş onun gözləri alışib-yandı və o, soruşdu: – Bu necə şəhərdir? Orada da kişilər, qadınlar, restoranlar, mehmanxanalar, dəlləkxanalar varmı?..

– Bəs necə, əlbəttə var. Hər şey var. Ancaq onların başlarının yerində val, bədənlərinin yerində isə rezonator-qutu var, onlar da bir cüt tutuquşu pəncəsi üstündə dayanır – tutuquşu bizim ölkəmizdə müqəddəs quşdur. Qadınlar bizim diyarda da tuman-yubka geyinir və qurma dəstəklərinə isə bant bağlayır.

– Və onlar danışırlar?

– Əlbəttə! Qrammofon kimi qurulmayırlar. Ürəklərindən çərənləmək keçəndə qurma dəstəyini hərləyir, membrana iynəqoyurlar və getdi...

– Yəqin bu onların özlərini də əyləndirir, – Joan gülə-gülə dedi.

– Gəl mənimlə uçaq, özün görərsən, – qrammofon onu bir az da qızışdırı.

Qrammofon sevincdən atılıb-düşərək ağızını (üzr istəyirəm) qapağını qapadı. Sonra isə, süvarisinin üstündə olduğunu görə-

rək, naz-qəmzə ilə qanadlarını açaraq düzəlddi, özünü pəncərələrdən birinə çırpdı və göyə qalxdı.

Tezliklə, yolcular qəribə mexaniki peyzajı və musiqili mühiti olan bir yerə endilər. Ağaclarda, daha doğrusu, nədənsə burada ağaç adlandırılmışdır. Yarpaqlar əvəzinə balaca-balaca vallar var idi. Onlara küləyin tərpətdiyi yarpaqların xışlıtı olaraq yazılmışdı. Budaqlarda bülbül və qaratoyuq kimi müxtəlif vallar oxuyurdu. Bu qəribə meşənin kölgəsində hər tərəfdə gül-çiçək açılmışdı və xüsusilə də, zəngçiçəkləri, daha doğrusu, müxtəlif ölçülü, formalı və çəkili balaca-balaca qrammofoncuqlar gözə dəyirdi. Hər tərəfdən, xüsusi blokların, ötürüçü qayışların səsi gəlir, qurma dəstəkləri və parlaq metal dirsəkləri olan mum vallar bu peyzajı daha da canlandırırı... Şəhərdəki evlər, üzərinə dəri çəkilmiş nəhəng qutulara bənzəyirdi və bunlar şəhər sakinlərinin və ayrı-ayrı ev sahiblərinin zövqlərinə uyğun işlənmişdi. Ancaq, oxunmuş və dəbdən düşmüş valların saxlanıldığı yoxsulların nəhəng kvartalları şəhərin ümumi, ali üslubuna xələl gətirirdi.

Başlarının yerinə əsl vallar, bədənlərinin yerinə nazik quş ayaqları üzərində dayanan taxta qutular, barmaqlarının yerinə – membranları olan bu şəhərin yorulmaq bilməyən boşboğaz sahibləri isə onu – Cəsur Joani xüsusilə riqqətə gətirdi.

– Bəs sən niyə başqalarına bənzəmirsin? – deyə cavan oğlan yol-yoldaşından soruşdu. – Sənin bu qanadların haradan çıxdı?

– Eh, Joan! Yaxşısı budur heç soruşma! Bu qanadlar mənim üçün əsl cəzadı. Anam məni bu şəkildə dünyaya gətirəndən bəri elə hey acı-acı ağlaşma valları oxudur.

Joan adamaoxşamazların həyat və möişəti ilə yaxından tanış olmaq həvəsi qarşısında duruş gətirə bilmədi. Və o, qulaqlarını şəkləyərək, adamaoxşamazların ən çox olduqları dörd yol ayrıcında dayandı. Elə bu vaxt, başı olmadığına görə valına keçirtdiyi saman şlyapalı, qatlama yaxalıqlı köynək keyinmiş hansısa bir senyor, elə onun kimi geyinmiş bir dostu ilə salamlaşdı:

– Nə var, nə yox? İslərin necədi?

– Sağ ol, hər şey qaydasındadı. Bəs sənin işlərin necədi?

- Əladı. İndi havalar çox gözəl keçir. Elə deyilmə?
- Çox gözəldi. Əla gündü!
- Qorxuram sabah yağış yağa.
- Ola bilər... Ancaq bu gün hava çox bürküdü. Dözülməz istidi. Və sairə və ilaxirə.

Bu sayaq dərin mənalı fikirlərini bir-biri ilə bölüşərək, əllə-rində olan flanel parça ilə vallarının tozunu və tərini silə-silə dostlar ayrıldılar.

Onların arxasında meydana qaça-qaça qurma dəstəkləri bərk-bərk pudralanmış, gözəl geyimli bir qadın gəldi. O, azca qalmışdı ki, onunla görüşməyə gələn rəfiqəsi ilə toqquşsun. Hər ikisi qəhqəhə çəkərək gülüşdülər, sonra isə iynə-dillərini qazı-mağşa başlıdılardı.

- Salam, əzizim! Yüz ildi səni görmürəm!
 - Nə gözəl paltarın var, sadəcə olaraq əladı!
 - Bilirsən, indi yenə membranlarda tikmələr dəbə düşür.
 - Ah, bu qaravaşlara heç sözüm yoxdu! Onlarla bacarmaq mümkün deyil, tamam cızıqlarından çıxıblar! Onlar məni dəli eləyirlər.
 - Heç demə, əzizim! Onlar, ancaq başımıza bəladır!
- Və sairə və ilaxirə.

Bu sayaq intellektual mövzularda söhbətlərini bitirib, onlar bir-birinə saysız-hesabsız hava öpüşləri göndərərək, iynələrini çıxardılar və qapaqlarını bağladılar.

Yarım saat ərzində Cəsur Joan hava, dəb, qaravaşlar haqqında söhbətlərdən xirtdəyəcən doydu; zarafatlar təkrar və çeynənmiş, sözlər də dəyişməz olaraq bir-birinin eyni idi.

“Adamların çoxu artıq düşünməyi yadırğayıb, – cavan oğlan fikirləşdi. – Ancaq elə hey danışırlar, yaylarını qururlar, iynələrini lazımlı olaraq xəttin üstünə qoyurlar, vallarını işə salırlar. Və həmişə beləcə, eyni tərzdə davam eləyir.

Bununla belə, həddindən tez nəticə çıxarmamaq və öz müşahidələrini bir daha yoxlamaq üçün, Joan şəhərdə gəzib-dolaşmaq qərarına gəldi.

– Bir az gözlə, mən indi dayanacam, – o öz yol yoldaşına xəbərdarlıq elədi. Və yola düşdü.

Lakin, hara burnunu soxdusa, hər yerdə vallar, yalnız və ancaq vallar donquldanırdı.

Uca kürsülərdən natiqlər öz müraciətləri ilə möhtəşəm külələrin qulaqlarını batırırdı.

– İrqin Ruhu əbədidir! Bizim xalqımız bütün dünyada ən böyük xalqdır!

Universitet auditoriyalarında professorlar öz kafedra kürsü-lərindən təntənəli şəkildə eyni valları firladı (həm də neçənci dəfə!), əllərinə vizıldayan balaca vallar bağlanmış tələbələr isə yatmasına deyə milçək tuturdular.

Kitab mağazasında yazıçılar satıcılarla belə müraciət eləyirdilər:

– Zəhmət olmasa, Parisdən göndərilmiş axırıncı valları göstərin.

– Bizi mavi kədər sousunda Ultrarasional irrasionalizm var.

– Əla!

– Bir də, çəhrayı ümid sousunda İnfrairrasional irrasionalizm təklif eləyə bilərik.

– Xariqə!

– Bundan başqa, Eşitmə üzrə Məktublar yeni məktəbinin valları var. Yeni estetik normadı! Sizə səssiz və cisimsiz dünya olan təlatümlər gəlib çatanda, qapalı gözlərlə yazmaq lazımdı.

– Möcüzə!

Və yazıçılar qoltuqlarının altında hazır mənəvi məməlatlar apararaq, mağazanı tərk eləyirdilər. Hər cür, o cümlədən də dahiyanə məməlatlar...

Küçələrdə iynələrinin ucu yeyilmiş və kütləşmiş dilənçi Qrammofonlar dilənirdi:

– Allah xatırınə, sədəqə verin! Allah xatırınə sədəqə verin!

– Köhnə dostlar kafedə, yaxud kinoteatrın girişində görüşər-kən çeynənmiş ifadələri təkrar eləyirdilər:

– Əla görünürsən...

Kiminsə heç ağlına da gəlmirdi ki, köhnə valını tullasın, onu yenisi ilə əvəz eləsin. Hamı danışındı, elə hey danışındı, saatlarla

danişirdı, fasıləsiz dayanıb-durmadan danişirdı, elə ki, qurma qurtarırdı, onda ilk rast gəldikləri adama belə bir xahişlə müra- ciət eləyirdilər:

– Acızanə şəkildə sizdən xahiş eləyirəm, mənim dəstəyimi bir-iki dəfə bur.

– Nə söz ola bilər, cənab, böyük məmnuniyyətlə!

Nəzakətli yolcu yayı bururdu, yad adam minnətdarlığını bildirirdi və həminki Qrammofonlar elə o dəqiqə yenidən söhbətə girişirdilər:

– Bu gün yaman istidir, elə deyilmə?

– Nəfəs almaq mümkün deyil... Ancaq, sabah, çox güman ki, yağış yağacaq.

– Çətin yağa... Axı göyün üzü açıqdır.

Və sairə və ilaxirə.

Və bu ləzzətli söhbəti qurtarıb, müsahiblər vidalaşıb ayrıılırlılar.

– Tez ol doğmalarınla vidalaş və yola düşək! – Qanadlı qrammofonu axtarış tapan Joan onu harayladı.

– Artıq gedirik?!

– Dərhal! Yalnız oxunmuş valları eşitdiyim bu şəhərdə bircə dəqiqəmi də itirmək istəmirəm. Adam lap dəli olar!

Cavabında Qrammofon iynəsini öz cığırına qoydu (bu cığırda gümrah gülüş səsləri yazılmışdı) və uğunub getdi.

– Sən niyə belə gülürsən? – Joan bir az incidi.

– Elə belə. Qalx mənim belimə – və getdik.

– Bəyəm sən öz doğmalarına baş çəkmək istəmirsən?

– Mənim doğmaların yoxdur, – Qrammofon səmimi şəkildə etiraf elədi.

– Axı sən özün deyirdin ki...

– Bunların hamısı yalan idi, hamısı Sehrli dəftərxananın uydurmaları idi. Mənim nə atam, nə anam, nə balaca qardaşçığazlarım var, yoxdur, heç vaxt olmayıb. Bir də, sən bəyəm görmürsən ki, yer üzərində belə bir şəhər yoxdur? Bu, səni çasdırmaq üçün uydurulmuş bir xəyaldı.

- Nə üçün? Hansı məqsədlə?
- Mən nə bilim!.. Ola bilər ki, nə isə pərilər sənə yaxşıca dərs vermək istəyiblər. Axı onların özləri də sanki qurulmadılar: bircə onu bilirlər ki, hamiya əxlaq dərsi verirlər.

Cəsur Joan dalğın-dalğın son dəfə bu şəhəri nəzərdən keçirdi, o, ardı-arası kəsilmədən eyni fikirləri çeynəyən, eyni sözləri danışan bu miskin varlıqları yaddaşına həkk eləmək istəyirdi.

- Bir də ki, bunların hamısı, – o, dedi, – əgər rentgen kabinetində baxsan, bizim dünyaya bənzəyir... Haydi, uçduq!

Lakin, Qramafonu yəhərləməzdən əvvəl, Joan narahatlıqla göyə baxdı.

- Deyəsən yağış yağmaq istəyir...
- Xeyr... Nə danışırsan... Göydə bir dənə də olsun bulud yoxdu, – Qrammofon tam ciddiyyətilə etiraz elədi.
- Sən haqlısan... Amma hava yaman tutqundu... Tufan labüddü.

Və sair və ilaxır.

Cəmi-cümlətəni on beş dəqiqə hava haqqında danışdıqdan sonra, Cəsur Joan bütün ehtiyat tədbirlərinə riayət eləyərək Qrammofonun qanadları üstündə əyləşdi və o, aram-aram qanad çalaraq mavi səmanın ənginliklərinə qalxdı.

V FƏSİL

UDAĞAN ÇUBUQ

Qanadlı qrammofon gecənin qaranlığında ehmalca yerə endi, səhrada Joani belindən yerə endirib, qara səssizlikdə izsiz-tozsuz yoxa çıxdı. Az qala acıdan ölən və dəhşətli dərəcədə yorulmuş Cəsur Joan arxası üstə yerə uzandı və dedi:

– Nə etmək olar, indi bircə o qalır ki, qaranlıqda parıldayan odu tapım. Axı, vallah, bütün nağıl qəhrəmanları bu sayaq vəziyyətlərdə məhz belə davranırlar. Beləliklə, bu odu əldə elə-məliyəm.

Dirsəkləri ilə qutuya söykənərək, o, azacıq dikəldi və gözləri ilə zil qaranlığı oymağa başladı. Ancaq, əbəs yerə! Odun heç işarəsi də yox idi.

– Yox, sən bir işə bax, – o, dilxorluqla donquldandı. – Bu başıboş pərilər mənə yolgöstərən od verməyi unudublar. İndi mən yazıq bu zil qaranlıqda nə eləyə bilərəm?

Nəhayət, əldən düşmüş Cəsur Joan yenidən yerə uzandı; bircə əlacı ona qalırdı ki, dözərək səhərin açılmasını gözləsin və rahatca gecəni keçirmək üçün o, qumdan yataq düzəltmək qərarına gəldi. Əslinə qalsa, bu heç yataq da deyildi, küləkdən qorunmaq üçün adicə bir qum balıncı idi.

Cəsur Joan işə başladı; və elə o dəqiqə də əli hansısa uzun və nazik bir əşyaya toxundu. O, ehtiyatla onu nəzərdən keçirdi və ciyə ilə bağlanmış və içində məktub olan zərfdə bir çubuq olduğunu gördü. “Hə, aydındı, – o, fikirləşdi, yəqin bu pərilərin mənə göndərdiyi bir məktubdu”.

— Ancaq, heç belə də bəla olar, elə qaranlıqdı ki, göz-gözü görmür, indi mən bu məktubu necə oxuyacam?! Heç olmasa ay çıxayıdı...

Heç bu adicə arzusunu deyib qutarmamışdı ki, buludların arxasından nəhəng ay göründü və bütün səhranı nura qərq elədi. Bu adı ay deyildi, süni ay idи və ona görə çıxmışdı ki, onun işığı Joana lazımdı. Bununla belə o öz bəyaz işığını səhranın dalğavari səthinə səpeləyərək, bu yerlərə titrək bir cazibə verirdi. Joan tez zərfdən məktubu çıxartdı və acgözlüklə oxudu:

“Əzizim Cəsur Joan!

Səni burada həlak olmaq təhlükəsi gözləyir, ona görə də düş yola. Səhranı istənilən istiqamətdə keçə bilərsən – bütün yollar sehrlidir və hamısı Yaşıl Səadət vadisinə aparır. Ancaq, bizim yardımımıza bel bağlama. Necə bilirsən, elə də vəziyyətdən çıx. Sənə bizim sehrli çubuğumuzu göndəririk, hər halda, bu da sənə kömək eləyə biləcək bir əşyadır. Onu bədəninin istənilən bir hissəsinə toxundur və nə istəyirsən arzu elə, bu arzun yerinə yetəcək, ancaq bu sənə bədəninin həmin hissəsinin yox olması bəhasına başa gələcək. Başa düşdün?

Sehrlı salamlı,

Pərilərin Beynəlxalq Sindikatı və Tətbiqi və Qara Sehr Akademiyasının Prezidenti”.

Joan çıyinlərini çəkdi:

— Ay sənin, sən bir üsluba bax! — Və acıqlı-acıqlı əlavə elədi:
— Yox, bu əzabkeşlər doğrudan da məndən bir təcrübə dovşanı kimi istifadə eləyirlər. Mən onlara cürbəcür təcrübələr keçirmək üçün lazımmam, — axı, sehrbazlara da kiminsə üzərində təcrübə keçirmək lazımdır. Bu pərilərin həyasızlığı məni lap təngə gətirdi. Budur, onlar, biz insanlara o şeyləri öyrədirlər ki, onları ancaq biz dərk eləməyə qadirik; guya onlar olmasayı, biz hə-

yatın, iztirabın, özünü qurban vermək bacarığının nə olduğunu bilə bilmərik. Bu səfehlərə hələ də aydın deyil ki, onlar özləri bizzən çox şeyləri öyrənməlidilər.

Lakin, adəti üzrə, Joan yenə də mövcud şəraiti ayıq başla qiymətləndirdi (saqlam dərrakə həmişə ona tez qərar çıxarmağa yardım eləyir). Allah göstərməsin, salib qumda itirməsin deyə, bu çubuğu boynundan asan Cəsur Joan səhrada bu çətin yola qədəm qoydu.

Müvəqqəti ay (bu, onun üçün ayrılmış vaxtda göydə gəzib-dolaşan adı aydan iki dəfə böyük idi) qeyri-adi nuru ilə onun yolunu işıqlandırırdı.

O, elə hey gedir, gedirdi, kilometrlər bir-birini əvəz eləyirdi, yorğunluqdan yixılana qədər getdi.

– İndi bir dəvə necə də mənim dadıma çatardı! – o, dedi və həmin dəqiqə bu fikrini sehrli çubuğun üzərində sınamaq qərarına gəldi.

– Doğrudan da, lənət şeytana. Bir barmağın artıq-əksik olmasının nə fərqi var. Bu barmağımla burnumu eşməkdənsə, yaxşısı budur onu güclü və saz bir dəvəyə dəyişim. Qərara alındı.

Necə demişdisə, elə də elədi. Cəsur Joan çubuğu sol əlinin çəçələ barmağına toxundurdu və dedi:

– Dəvə istəyirəm!

Qara sehr qaydalarına uyğun olaraq barmaq yox oldu, ancaq Joanın qarşısında qumun içindən boz, gözəl bir dəvə peyda oldu; Joan boş yerə vaxtını itirmədən onun belinə mindi və hörgücləri arasında yırğalana-yırğalana yola düşdü...

Lakin yarım saatdan sonra acıdan onun ürəyi sıyrıldı və qarın sancılandı.

– Bəlkə bir kartofla bifşteks yeyim? – tərəddüd eləyə-eləyə ağızının suyunu udaraq o öz-özünə mızıldandı. Cəmisi, bir barmaq artıq, bir barmaq əksik, bir buna bax... nə böyük işdir. Skripka çalmaq fikrində deyiləm ki. Hə, bir bəxtimi sınayım!

O, çubuğu adsız barmağına toxundurdu və – möcüzə! – onun qabağında qıraqlarında qızardılmış kartof düzülmüş bifşteks peyda oldu.

– Qəribədir! Belə bir böyük bifşteks bu balaca barmağa necə yerləşirmiş? – o, sobada qızardılmış öz ətini ləzzətlə yeyəcəyi barədə düşünə-düşünə təəccübənləirdi.

Ancaq Joan bütün düşüncələrini bir kənara qoymağı qərara alıb, adamyeyən kimi bifşteksin üstünə cumdu.

Bu vaxt o, başa düşdü ki, ona çəngəl və bıçaq lazımdı... Sonra onun ürəyi pendir, armud, banan istədi... Hələ başqa-başqa şirniyyatları demirəm... Bir sözlə, naharın sonunda Cəsur Joan Barmaqsız Joan oldu.

“Əgər bu minvalla davam eləsə, – o, fikirləşdi, – vahəyə çatana kimi mən özüm-özümü yeyib qurtaracağam; ağlımı başıma yiğmaliyam və iştahamı cilovlamaliyam”.

Və Joan and içdi ki, xüsusi bir tələbat olmasa, bu sehrli cübuqdan istifadə eləməyəcək.

Ancaq, səhər açılan kimi, o, yenidən acdi və nə eləmək olar, qarnının qurdlarını öldürməli oldu. İkinci qəlyanaltı zamanı çatanda o, iki qızardılmış çörək parçası və kremlə bişirilmiş üç pirojna yedi və üstündən də bir fincan süd içdi. Nəticədə – sol qolunun yarısı yox oldu...

Günəş rəhmsizcəsinə adamı yandırıb-yaxırdı və Joan öz yanğını sərinləşdirici içkilərlə söndürdü və ciyəlek dondurması yedi; heç də təəccübü deyil ki, günortaya qədər onun sol qolunun qalan hissəsi də yoxa çıxdı.

– Düzünü desəm, indi mən heç adama da oxşamıram, – Joan, öz zəifliyinə lənət yağıdıraraq hiddətləndi. – Mən, ət dükanına çevrildim. Bakaleya müəssisəsinə. Kafeyə. Dondurma qutusuna.

Ancaq o, təmtəraqlı bir and içərək, yenə də özünü sakitləşdirdi:

– Pərinin canına and içirəm ki, – bu gün bircə damcı da olsa sərinləşdirici içki içməyəcəm!

Və o, sözünün üstünde durdu. On beş dəqiqədən sonra portagäl şirəsi ilə boğazını islatmaq istədikdə, bir qədər sonra isə,

qulaqlarını yelpiyə dəyişmək istədikdə, bir də ki, yeri gəlmişkən deyək ki, onun qulaqları bir az şəşə idi və bir qədər də yelpiyə oxşayırırdı, o özünü qoruyub saxlaya bildi.

Ancaq, hər halda, yanğı yanğıdı,aclıq da aclıq.

Və öz dəvəsinin belində çaparaq, Cəsur Joan qızların yolçulara bulaq suyu ilə dolu olan səhənglər gətirdiyi və ağacların kölgə-sində onlara qızılı rəngli xurma ilə qonaq elədikləri Yaşıl Ləzzət vahəsinə doğru gedən ucsuz-bucaqsız yolla elə hey getdi, getdi.

Axşama yaxın Joan tamam taqətdən düşdü; o, yarışayıqlama içində mızıldandı:

— Ayaqlar nəyə lazımdı? Zavallı dəvənin böyürlərinə əzab vermək üçün? Daha bəsdi! Yaxşısı budu, acıdan ayaqlarımı zorla sürüməkdənsə, bir ayağımın əvəzinə ürəyim istədiyi kimi şam eləyim. Deyək ki, Sağ ayağımın pəncəsinin əvəzinə mən əla bir donuzun döş ətindən hazırlanmış bozartma ala bilərəm. Baldırımanın əvəzinə – qoyun budu, hələ üstəlik zeytunla birlikdə; budumun əvəzinə – bir qab bişmiş kartoflu və göy lobyalı treska balığı ala bilərəm. Desert üçün isə yemişlə vetçina (donuz budu) yaxşı olar. Deyilənə görə, dadından doymaq olmur, barmaqlarını yalayırsan. Hə, indi də bir bəxtimi sınayım!

Necə deyilməmişsə, eləcə də edildi. Saat yarımdan sonra Cəsur Joan sağ ayağını da yedi, çaxır tuluğu kimi şişərək, dəvənin kölgəsində yerə uzandı. Gözləri yumulurdu, o, mədəsində xoş bir ağırlıq hiss eləyirdi, onu heç bir şey narahat eləmiridi və uca-dan xoruldamağa başladı...

Onu qulaqbatırıcı bir səs oyatdı. Səhranın dərinliyindən ona tə-rəf bir adam gəlirdi, elə bir adam ki, dəhşətli yuxu kimi, adamın yu-xusuna giri bilərdi. Ba adammı id? Daha çox, kabusa bənzəyirdi...

— Məni xilas elə, — zavallı zarıdı. — Mənə bir at ver, canım ağzımdan çıxana kimi, bəlkə, vahəyə çatdım.

— Bu səhranın ortasında sənin üçün atı haradan alım? — bu-günkü yemək-içməkdən sonra bədəninin qalan hissəsini qoru-yub-saxlamağa çalışan Cəsur Joan hırslındı.

— Sənin sehrli çubuğun var! Mənə kömək elə! — onu yolundan azdırmaq səhnəsini oynamaq üçün pərilər Sindikatı tərəfindən gondərilmiş bu yarımcıcan məxlüq yalvardı. — Sol ayağını bir ata çevir.

— Sol ayağımı! Sənin, qardaşım, deyəsən başın xarab olub! Bir azdan qaranlıq düşəcək, şam eleməyin əsl vaxtı, sənin aqlınca şam üçün nəyimi verməliəm? Öz mədəmi mi?

Ancaq bu bədbəxt adam geri çəkilmədi və o, elə əzab çəkirdi ki, Cəsur Joan qərara gəldi: xudpəsənd olmaq olmaz, qoy yaxşı əməl qalib gəlsin; bəli, xoş məramlar, asta-asta da olsa onun qəlbində yetişməyə başladı.

— Hər halda, gecə vaxtı, ulduzların işığında şampan şərabı içə-icə lanqust yeməkdənsə, bu zavalliya yardım eləmək mənim üçün daha xoşdur...

Və, bədahətən ürəyində baş qaldırın bu arzuya tabe olaraq (nə üçün xeyirxah olmağa özünə imkan verməsin?), Joan çubuğu astaca sol ayağına sürtdü və o, həmin an ecazkar bir qara ata çevrildi. Yolcu sevincindən ağlığını itirmiş Joana minnətdarlığını bildirmək istəyirdi ki, onun sözünü yarida kəsdi:

— Boş şeydi. Boş şeydi. Yəhərlə mənim ayağımı və yoluna davam elə... Ancaq, ehtiyatlı ol, eşidirsən, boş yerə mahmızlarla onu incitmə! Dayan, tələsmə, əvvəlcə bir mənə bax. Gör indi mənə nə olacaq.

O, çubuğu sinəsinin üstünə qoydu və çox sakitcə (daha başqa nə cür ola bilərdi ki, — tale, taledir) əmr elədi:

— Yaşıl çətir istəyirəm!

Və bir anın içərisində Cəsur Joan son həddə qədər kiçildi: onun ancaq başı və sağ əli qaldı.

— Sən nə üçün belə elədin? — dəhşətdən qıç olaraq (necə də qıç olmayasan — axı onun əli birbaşa başından çıxmışdı) yolcu soruşdu.

— Ona görə belə elədim ki, bir daha yemək istəməyim, — Joan laqeydliklə izah elədi. Etiraf eləyirəm ki, artıq mən özüm-özüm-dən bezmişəm, öz bədənim bahasına bifşteks yemək sevinci artıq bəsdi.

Joan susdu, atlı da susurdu. Ağır sükutu yalnız əsəbi-əsəbi dırnaqlarını yerə döyəcəyən hövsələsiz at pozurdu.

– Zəhmət olmasa, mənim bu fərsiz başımı və əlimi dəvənin belinə qoy və çətiri aç, – Joan yolçuya müraciət elədi.

Yolcu məmnuniyyətlə onun xahişini yerinə yetirdi.

– İndi isə, cəhənnəm olub öz pərilərinin yanına gedə bilərsən. Yolun açıq olsun!

Bu naməlum şəxs onun məsləhətinə riayət elədi. O, yəhərin üstünə qalxdı, vidalaşmaq üçün əlini yellədi və elə bil ki, heç yerli-dibli olmamışdı. Tezliklə o, sarı qum üfüqləri arxasında yoxa çıxdı.

– Bir baxın, mənim zavallı ayağım görün necə çapır! – Cəsur Joan “Orfey”¹ futuristlərini, bu “həqiqi və fantastik poeziyanın müdafiəçilərini” təqlid eləyərək, kinayə ilə, təmtəraqlı tərzdə dedi. Və yaşıl çətirli dəvəsinə qovaraq o, qum təpələrinin arası ilə arzusunda olduğu vahyə yollandı.

Gecə düşdü və Cəsur Joan, daha doğrusu dəvənin belində yırğalanan və onun heç bir qayğı və həyəcan hiss eləməyən başı gözləri ni qapadı və bu səhra gəmisinin ahəngdar yerişi altında yuxuya getdi.

Joan səhər tezdən yuxudan oyandı. Səma onun başı üzərində mavi tənəkə, günəş isə – sanki ağarana kimi qızdırılmış dəmir küre idı.

Yorğun dəvə qum təpəsinin yanında uzanmışdı, havadan isə artıq baharın və şireli otların ətri gəlirdi. Çox güman ki, Yaşıl Həzz vahəsi elə də uzaqda deyildi.

– Zavallı anam: məni bu kökdə gördükdə, gör halı necə olacaq! – Cəsur Joan dedi. – Yaxşı, axı vicdanla desək, bədənini itirmiş başın da müəyyən üstünlükleri var. Məsələn, cır-cındır almağa pul lazım deyil. Papaq aldın – artıq sən lüt deyilsən... Bir də ki, əger mənə bədən lazım olsa əmr eləyərəm onu plastmasdan hazırlayarlar. Əl qərəz, yaşayarıq – görərik.

Bu bitib-tükənməyən fikir axını qurtardığı zaman, Joan yenə qarşısında qara paltar geyinmiş bir qadının qumun üstündə səril-diyiğini gördü. O, hönkürə-hönkürə ağlayırdı.

¹ “Orfey” – Portuqaliya şairlərinin birinci modernist qrupunun adı (1915-1918)

“Hə, yeni bir bəla olmasa yaxşdı”, – Cəsur Joan fikirləşdi. Ancaq yenə də qadına müraciət elədi:

– Zavallı, sənə nə olub?

– Su isteyirəm! Su içmək isteyirəm. Mənə su ver! – ümidsiz halda barmaqlarını ovuşturdu və ölüm vəziyyətində olan qadın ah-nalə çəkirdi.

Joan canyananlıqla ona baxdı, ancaq heç bir cavab vermədi.

– Mənə su ver! Axı sən razı olmazsan ki, mən burada susuzluqdan məhv olum! Məni xilas elə! – zavallı qadın onun qabağında diz çökərək yalvarırdı. Sonra isə, dərd-qəmə bataraq, o, yenidən özünü qumun üstünə atdı – elə təsəvvür etmək olardı ki, o, artıq son ümidiini də itirib.

– Ah, mənim necə əzab çəkdiyimi sən haradan bilə bilərsən ki!

– Bu da bir yenilik! Niyə belə fikirləşirsən? – Cəsur Joan incidi.

– Ona görə ki, sənin yalnız başın qalıb. Sənin ürəyin yoxdur. Mən yazığam, bədbəxtəm! Mənim taleyim belə imiş, – burada ölməliyəm...

– Səfəh-səfəh danışma, – Joan sərt şəkildə onun sözünü kəsdi. – Ürək nədir? O, nə qanır? Maşın kimi işləyir, vəssalam. Bəyəm o, nəyi isə hiss eləyir? İnsanların əsl ürəyi başındadı. Mən onu başımda saxlayıram. İstəyirsən ki, mən bunu sübut eləyim?

Qara paltarlı qadın zarıldı:

– Su!

– Hə, su? Sən su içmək istəyirsən? Hansı sudan? Mineral su? Qazlı su? Zəhmet olmasa, hansından istəyirsən söylə, – deyə Cəsur Joan kinayə ilə soruşdu.

Sakitcə və tələsmədən çubuğu başına yaxınlaşdırıldı və güllümsəyərək qadına məsləhət verdi:

– Suyu analizə göndərməyi unutma. Birdən onun tərkibində ammonium, bitium, stroncium və yaxud da kremnezem ola bilər.

Elə həmin an Joan bir bulağça çevrildi.

VI FƏSİL

QAPISIZ ZAL

O vaxt ki, Cəsur Joan bulağğa çevrilib, səhrada şırhaşırla axırdı, Beynəlxalq Sindikatın pəriləri onun gələcək taleyini müzakirə eləmək üçün Baş Assambleyaya (bu ikinci çağırış idi və burada bir düjün yarım nümayəndə pəri iclas keçirirdi) toplaşdırılar.

Nümayəndə xanimlardan biri – Çəp Göz pəri – Cəsur Joanın bütün əsrlərdə səhrada qalmasını arzuladı, qoy dünyanın axırına-can özü üçün qaynayıb axısın. O, bir arzu da elədi ki, onu çox gözəl, ancaq çox çirkli Kənd Cənnəti kəndinə keçirsinlər: bu kəndin əhalisi artıq neçənci ildir ki, nahaq yerə Deputatlar Palatasından ictimai kolonka istəyir, axı orada əl-üz yumağıa yer yoxdur.

Sonra söz alan pəri Alicənab Ruh, prinsipə görə öz bacılığının təklifi ilə razılaşdı: söz yox ki, əbədi bulaq – əla ideyadır, ancaq elə eləmək lazımdı ki, onun suyu möcüzələr töretsin.

– Qoy bu zavallı Joan heç olmasa bununla təselli tapsın, – o, əlavə elədi.

Pəri Tutqun Atəş özündən əvvəlki natiqin dəlilləri ilə razılaşdı. Və nəhayət, Ağlı Başında Olan pəri bütün bu xoş cəfəngiyatlara qulaq asıb və onların bu mənasız təkliflərini beynində götür-qoy eləyib, öz müdrik barmağını qaldırdı:

– Kolleqlar! Daha bəsdi, bu zavallı Joani ələ salmayın! Biz ona kifayət qədər cürbəcür nəsihətlər yedizdirdik, onu, öz aramızdı, o qədər ağrıla gəlməyən, hədsiz dərəcədə mənasız əzab-lara düşçər elədik və sinaqlardan çıxardıq. Belə ki, gəlin artıq bu təqiblərə son qoyaq – axı onlar nəinki nalayıqdi, eyni zamanda mənasızdı – və bir yolluq onu sakit buraxaq. O, su dolu qədəhi dodaqlarına apardı və sözünə fasılə verib, əlavə elədi: – Belə-

liklə, mən sizin müzakirənizə bir qədər bizim nizamnaməyə zidd olan təklif verirəm: birinci: bu bulağı yenidən əvvəlki başı, əvvəlki bədəni, əvvəlki əlləri və ayaqları olan Cəsur Joana çevirək. Və ikinci: Cəsur Joanın mütləq azadlığından istifadə eləməsinin və onun inkaredilməz hüquqlarını taniyaq, qoy o, istədiyi kimi hərəkət eləsin, onu bizim nəzarətimizdən və sehr məharətimizdən xilas eləyək; yeri gəlmışkən deyim ki, bu nizamnamə son dərəcə köhnəlib və təcili islahata ehtiyacı var.

Assambleyanın iştirakçıları Ağlı Başında Olan pərinin hər iki təklifini qəzəblə qarşılaşdırılar. Bununla belə, ovqatı təlx olmuş opponentlərinin etirazlarına baxmayaraq, Assambleya təklifin birinci hissəsini qəbul elədi. Qərara alındı ki, Joanın adam qiyafəsi qaytarılsın, ancaq təklifin ikinci bəndini isə pərilər, bütün qüvvələrini sərf eləyərək fit və uğultu ilə rədd elədilər.

– Biz sadə insanlara quyu qazmaq üçün yaranmışıq! Bu bizim peşəmizdi. Biz hansısa başıbos qadın deyilik. Rədd olsun! Satqın qadın rədd olsun! Cəhənnəm olsun islahat! Yaşasın sehrli çubuq!

Onlar bu qısqırıq, ulaşma və lənətlər tufanı içində (qızmış pərilərin bu zaman içdikləri su qədəhlərini nəzərə almasaq) gecə yarısına qədər dava elədilər. Mübahisə yalnız dan yeri söküldən bitdi və hamı ölümcül halda yorulmuşdu. Yariyuxulu pərilər səs çıxluğu ilə belə bir qətnamə qəbul elədilər: Cəsur Joan Arzu pərisinin nəzarətinə verilmək şərtilə Qapısız Zala göndərilsin.

Arzu pərisinin təcrübəsi çox deyildi, o bu yaxınlarda Qara Sehr Universitetində xüsusi kurs keçmişdi. Ona görə də belə bir məsul tapşırıq aldıqda, o, çox həyəcanlandı. Və qorxa-qorxa kəkələdi:

– Bəs mən onunla nə eləməliyəm?

– Heç nə, ağlına nə gəlsə onu da elə, qızım, – bir qayda olaraq, səs buynuzcuğunu lazım olmayan tərəfə yönəldən qarımış pəri ona məsləhət verdi. – Ancaq nizamnaməyə riayət elə. Allah göstərməsin, nizamnaməni pozasan!..

Səhər açıldı və sədr-pəri Assambleyanın iclasını bağlı elan elədi. Hava soyuq idi və iclasın bütün iştirakçıları açıq-aşkar sevinc içində boş vaxtlarında daha çox ev işləri ilə məşğul olduqları malikanələrində daldalanmağa tələsdilər; bir də ki, bu pərilərin nə

kimi işləri ola bilər; mumla öz sehrli çubuqlarını silib-təmizləmək və onları dəri qaba qoymaq, saclarına düzdükleri ulduzları silib parıldatmaq və ipək yastiqların üstündə uzanaraq qızıl və gümüş saplarla bitib-tükənməyən sehrli xalçalar toxumaq...

Elə ki, hamı dağlışdı, Arzu pərisinin qəzəbi aşib-daşdı:

– Budur, bu lənətə gəlmış Joanı da yüklədilər mənin boynuma. Ən pisi də budur ki, heç vaxt olmadığı kimi, başım tamam boşdur.

Və qəzəbdən titrəyərək, o, parçalara bölünmüş Joanın saxlandığı Cadugərlər anbarına yollandı. Anbarın bir küncündə onun barmaqları, o biri küncündə – sol əli atılıb qalmışdı, sağ ayağı donuz budu kimi dam dirəyindən asılmışdı, ağac qurdunun oyuq-oyuq elədiyi qədimi bir sandıqdan isə sağ ayağı görünürdü, samana bürələnmiş başı ayrıca üzüm səbətində saxlanılırdı. Arzu pərisi səbrlə bədənin bütün bu hissələrini bir yerə topladı, onları Qapisız zala apardı və Joanın bir-birindən ayrı düşmüş hissələrini mümkün qədər bərk-bərk bir-birinə yapışdırıldı. “Nümunəvi pərilər üçün kiçik vəsait” i əsəbi halda vərəqləyərək, o, əli ilə havada iki, və yaxud üç sehrli işaret çizdi və inamsız-inamsız Joanın üzərinə əyildi... Görəsən o, vəsaitdə olan bütün tələbləri lazımı qaydada yerinə yetirdimi, birdən hansısa sırı bir təlimatı pozmuş olar?..

– Hə, bir nəfəs al görüm, nəfəs al, xahiş eləyirəm, – pəri yalvardı.

Və o, hələ nə qədər ki, Cəsur Joan nəfəs almamışdı, özünə yer tapa bilmirdi. Şübhə yox idi: onun sinəsi asta-asta, ancaq bərabər qaydada qalxıb-enirdi. Nə yaxşı oldu! Arzu pərisi onun nəbzini tutdu. Ürəyi döyündürdü.

– Nanay-nay-nanay! – pəri sevincək ciyildədi.

Bir necə saniyə keçəndən sonra Cəsur Joan əvvəlcə sağ gözünü açdı. Sonra da sol gözünü. Nəhayət, o, asqırdı! Pəri heç gözünü qırpmaga macal tapmamışdı ki, səhər idmanı qaydalarına uyğun olaraq əllərini qaldırıb endirə-endirə (axı nəfəsini bərpa eləmək lazım idi) o, zalın ortasında dayanmışdı. Adam olmaq nə böyük xoşbəxtlikdi! Nəfəs almaq! Və ürəyinin necə döyündüyü eşitmək!

– Nay-nanay, nanay-nay-nanay! Nay-nanay, nanay, nanay!
Ölüler dünyasından dirilib qayıtmağına görə möhkəm sevi-
nən Joan Arzu pərisini də unutmuşdu; nəhayət o, tam məmnu-
luq hissi ilə ona nəzər saldı.

- Sən məni yapışdırın? – deyə o, soruşdu.
- Bəli, mən.
- Sağ ol.

Və o, səhər gimnastikasını bitirib dedi:

– İndi isə, mənə bir xeyirxahlıq göstərib bu Qapısız zalın qa-
pısının harada olduğunu göstərə bilərsənmi? Azadlığa çıxmaq
istəyirəm!

– Dördüncü ölçü qapısının yerini sənə göstərilməsini xahiş
eləyirsən?

- Hə, hə.
- Göstərə bilmərəm.
- Yəni, nə üçün göstərə bilməzsən? Nə üçün?

Pəri özünə bəraət qazandırmaq üçün nizamnaməyə istinad elədi:

– Bilirsən, Baş Assambleyanın iki min dörd yüz əlli yeddinci
maddəsinə uyğun olaraq bizim iradəmizlə çəkdiyin əzablara gö-
rə səni ovundurmaq mənə tapşırılıb...

– Hə, belə de?! Necə də təsirlidir! Cəsur Joan kinayəli-kina-
yəli dilləndi. – Axı sən özün kimsən ki, məni ovundurasan?

– Mən Arzu pərisiyəm və sənin müti nökərin olmağa həmişə
hazırıram, – nizamnaməyə uyğun olaraq Joana təbəssüm göndə-
rən pəri özünü təqdim elədi.

Elə həmin an da o, qərara aldı: adı insanları özlərinə tabe elə-
məyin ən münasib üsulu kimi, onları yolundan çıxartma vasitələ-
rini tövsiyə edən iki min əlli yeddinci maddənin yüz onuncu paraq-
rafında nəzərdə tutulan qaydani Cəsur Joana tətbiq etmək lazımdı;
bu maddə, konkret olaraq, ilk baxışda, sanki həyata keçməsi heç
cür mümkün olmayan arzuların reallaşmasının vəd edilməsi yolu
ilə həmin adamların gözlərini qamaşdırmaqdan ibarətdi.

– Bəli, mən Arzu pərisiyəm, – o, təkrar elədi. – Sənin qullu-
ğunda hazırlıram və həyata keçməsi heç cür mümkün olmayan is-
tenilən arzunu yerinə yetirə bilərəm.

– Heç cür mümkün olmayan? Sən ciddi deyirsən?

– Bəli, and içirəm!

Və sadəlövh Cəsur Joan tələyə düşdü. O, elə həmin andan başlayaraq beynində bir-birindən daha qəribə olan səma qəsrləri tikməyə başladı.

– Və mən hər şeyi, istədiyim hər şeyi arzu eləyə bilərəm?

– Hər şeyi. Ancaq, bilirsən, bir şərtlə... Nizamnaməyə görə yerinə yetirilən hər bir arzu cəmisi beşcə dəqiqə üçün nəzərdə tutulub.

– Cəmisi beşcə dəqiqə?! – Joan məyus halda səsini uzatdı.

– Yaxşı belə simic olma, vaxtı bir az artır!

– Əfsuslar olsun ki, bu mümkün deyil. Çox vaxt üçün mənim səlahiyyətim çatdırır. Heç bir şey eləyə bilmərəm, nizamnamə belədi, – pəri kəkələdi.

Cəsur Joan dilxor oldu və əhvalı pozuldu. Bununla belə, məraq ona üstün gəldi, gözlərində ehtiraslı qığılçımlar parıldadı və o, ucadan dedi:

– Əzizim, bilirsən nə var! Mənə milyard milyardlara vurulmuş dörd yüz milyardlıq bir çek yaz.

Həmin an gözə görünməz bir əl çeki ona uzatdı və tam beş dəqiqə ərzində yenice peyda olmuş multimilyarder Qapisız zalda gəzişərək deyirdi:

– Mən dünyada ən varlı adamam. Ən varlı adam! Mən xirt-dəyə qədər qızıl içində oturmuşam.

Elə ki, beş dəqiqəlik vaxt qurtardı o, çeki cırıq-cırıq elədi və daha sadə bir şey arzuladı:

– Qoy, mənim sağ qulağım eşşək qulağı olsun, sol qulağımın yerində isə qaranquş qanadı bitsin.

– Pəri bunu də yerinə yetirdi. Və Cəsur Joan güzgünün qabağına qaçdı (Qapisız zalda nə qədər desən güzgü var idi).

– Əgər fil xortumu da əlavə olunsa, daha məzəli olar – güzgüyə baxaraq o, əlavə elədi.

O dəqiqə onun sifətindən, burnunun yerindən elə də böyük olmayan çəhrayı rəngli bir xortum çıxdı. Lakin, tezliklə bu səfəh oyundan Joanı bezdirdi və o, pəridən xahiş elədi ki, onu əvvəlki cildinə salsın.

– İndi də isteyirəm ki, başımdan mavi rəngli bir ağaç çıxsın,
– o, bildirdi. – Və budaqlarında çoxlu-çoxlu ay olsun.

Arzu pərisi üçün bu sadələrdən də sadə bir iş idi. O, əlini Joanın saçlarına çəkdi və onun başında hər tərəfindən rəngarəng aylar asılmış mavi rəngli bir ağaç bitdi...

Ancaq bu ağaç da tezliklə onu bezdirdi, sanki, yuxuda olan sayıqlama içində, Cəsur Joan cürbəcür mənəsiz şeylər quraşdırmağa başladı: öz başını ulduzlu sahəyə çevirdi, qulaqlarını kəpənək qanadları ilə bəzədi, barmaqlarına bayraq dəsti keçirtdi və s. və i. Nəhayət ki, bu möcüzələrdən doyaraq o, dedi:

– Mən mövcud vəziyyətdən istifadə eləməli və bütün imkanları nəzərdən keçirməliyəm. Ancaq hansı imkanları, bax budur əsas məsələ? Hansı imkanları?

O, çox fikirləşdi, götür-qoy elədi və nəhayət pəriyə belə bir xahişlə müraciət elədi:

– Məni mütləq monarch elə.

– Bir dəqiqli, – pəri bu barədə göstəriş olan “Nümunəvi pərlər haqqında qısa vəsait”ə nəzər salıb dedi: – Əlahəzrət, hazırkı!

– Beləliklə, mən kralam, – Joan soruşdu, – sən əminsən ki, mən Boş Yer səltənətinin mütləq hakimiyəm?

– Əlbəttə, əlahəzrət, – pəri onu inandırmağa tələsdi. – Siz bütün mütləq monarchların ən mütləqisiniz. Buyurun əmrlər verin və təbəələriniz dizi üstə dayanaraq kor-koranə sizə tabe olacaqlar.

– Əla! – Cəsur Joan lovğalığından şışəşərək dedi. – Biz Birinci Cəsur Joan, Boş Yer Səltənətinin mütləq hakimi, əmr və hökm eləyirik: qoy bizim təbəələrimiz və bizim saray əyanları-mız dərhal öz qarınlarını yırtınlar.

– Bu dəqiqli yerinə yetiriləcəkdi, – pəri cavab verdi. – Bu gündən etibarən sizin ucsuz-bucaqsız səltənətinizdə yalnız gödənsiz təbəələr qalacaq. Əgər kimi isə cinayət başında tutsalar – yəni kəsilmiş həmin o yerdə o mənfur əzənə tapsalar, – onu qorxulu cinayətkar kimi zindana atacaqlar və onu hökmdara və dövlətə xəyanətdə ittiham eləyəcəklər. Ancaq, əlahəzrət, izn verin soruşum, Sizi bu müdrik əmri təzələməyə nə vadar elədi?

– Mən bunu ona görə elan elədim ki, artıq biryolluq iqtisadi böhrana son qoyum. – Joan təntənəli tərzdə və aydın şəkildə bəyan elədi. – Hazırda və bundan sonra mənim səltənətimdə ancaq bir şəxs – mən özüm yemək yeyəcəyəm.

O, dərin düşüncələr içində zalda bir neçə dəfə var-gəl elədi və birdən güzgüün qabağında donub qaldı – dodaqlarının hərə-kəti açıq-aşkar şəkildə onu yerindəcə dondurdu, bu təntənəli nitqi ifadə eləyərkən onlar amiranə şəkildə açılıb yumulurdu.

– Mənim hökmranlığımın ömrünə neçə dəqiqə qalıb, – o, maraqlandı.

– Üç dəqiqə iyirmi saniyə, əlahəzrət.

– Əliyül-əla. Bu vaxtdan səmərəli istifadə eləmək lazımdı. İlk növbədə bu tacı başıma qoy, əlimə də hökmərə əsasını ver və mənə kral paltarı geyindir.

Bir anın içində gözəgörünməz əllər Joanın ayaqlarına dizinə qədər çatan ipək corab geyindirdilər, məxmər şalvarının bütün düymələrini düymələdilər, ona platin bağları olan ayaqqabı verdilər, yaqut və ləl-cavahıratla bəzədilmiş mantiya geyindirdilər, başına tac qoydular, əlinə də hökmərə əsası verdilər.

Və bundan sonra Cəsur Joan hökmələ əmr elədi:

– İndi issə əmr elə mənin bütün vassallarımın boyunlarını vursunlar. Düşünmək qabiliyyəti ancaq mənə verilib. Mənə, başqa heç kimə. Hazırda və həmişə mənim imperiyamda hamının çıyinləri üstündə bapbalaca sabun köpüyü yerləşdiriləcək. Yeni qaydalarla ziddiyyət təşkil eləyen bütün qanun və əsasnamələr ləğv edilir.

– Hazırdır, əlahəzrət kral həzrətləri, – pəri hesabat verdi.

– Baş bircə sizdə qaldı.

Son dəqiqələrdə Joan zəlzələ törətdi, atom bombası ilə Ayı partlatdı, Marsda şəhər saldı, “Vurulmuş boyunlar” və “Doğranmış qarınlar” ordenlərini təsis elədi. Kalson deyilən qvardiyaçılara baxış keçirtdi və Rusiyaya müharibə elan elədi. Ən son anlarını belə boş yerə sərf eləməsin deyə o, göstəriş verdi ki, Birləşmiş Ştatlara ultimatum göndərsinlər. Ancaq bu vaxt pəri ona saatı göstərdi:

– Sən çox yaxşı işlədin, ancaq vaxtin qurtardı. Beş dəqiqə ötdü. Artıq səltənət yoxdur.

— Hə, Allaha şükür, — deyə Joan yüngüllüklə köksünü ötürdü. Düzünü desəm, mən tükəndim; əmr vermək çox çətin işdi. Yox, mən taxt-tac üçün yaranmamışam. Məni başqa ideallar narahat eləyir — müqəddəslik. Mən əlimə əsa alıb, ayağıma patava geyinib bir dilənçi kimi dünyani dolaşmaq və möcüzələr yaratmaq istəyirəm, ölüləri diriltmək, cüzamlı xəstələri sağaltmaq, minlərlə ac-yalavac adamı beş çörəklə doydurmaq. Bunlar mümkünündü?

— Boş şeydi! Bunlardan sadə iş ola bilməz ki.

Və Arzu pərisi bir anın içində Joana möcüzələr göstərməyin bütün üsullarını öyrətdi.

— Hə, bəs sonra? Mən daha hansı möcüzələri göstərməliyəm? — o, çəşqin halda donıldandı.

— Mən nə bilim! Bu artıq sənin qayğındı.

Ancaq bu yeni peyda olmuş möcüzələr törədən şəxs, bütün ciddi-cəhdlərinə baxmayaraq, sən deyən də elə bir əhəmiyyətli möcüzə fikirləşib tapa bilmədi. Tərs kimi, ağlına dəhşətli dərəcədə mənasız, keyfiyyətsiz və səfəh planlar gəlirdi. Və ümumiyyətlə, o, bütün bu ölü illüziyalardan yoruldu. Onda qəzəb hissi baş qaldırmağa başladı — Arzu pərisi onu əsəbiləşdirirdi. Bir də ki, axı nə üçün onu bu həyatdan, günəşdən, səmadan, ulduzlardan uzaqlarda olan, güzgülü divarlarla və küllə örtülmüş döşəməsi olan bu zindanda — Qapısız zalda saxlayırlar.

Nəhayət ki, Cəsur Joan, hər halda, miskin və ləyaqətsiz bir möcüzə yaratdı: o, rəngbərəng qanadlarla təchiz elədiyi həsir şlyapasını uçmağa məcbur elədi. Gözlərini bu şlyapaya zilləyərək, o, dilxor və qəzəbli halda əllərini açaraq dayanmışdı.

— Hə, bəs sonra? — pəri hövsələdən çıxaraq soruşdu.

— Doğrudan da, bəs sonra? Düzünü desəm, bir şey təsəvvür eləyə bilmirəm, — öz ikrah hissini gizlətməyə çalışaraq Cəsur Joan etiraf elədi. — Bir dayan. Mənim üçün bir pişik yarat. Ancaq adisini yox, xüsusi pişik olsun. Gərək onun qırx pəncəsi və quyruğu isə dəvəquşu lələklərindən olsun. Və gərək lələklər sual şəklində olsun.

Qırxayaq pişik həyata qədəm basaraq tənbəl-tənbəl miyoldadı və Joan ikrah hissi ilə onu özündən kənara qovdu. Və yenə daha fantastik heyvanlar yaratmağa girişdi. O, balıqlarda olduğu

kimi, mavi zolaqlı üzgəcləri olan sarı bülbül, qulaqlarında firçalar olan buynuzlu eşşək, xizəkli timsah, zirehli pələng, tovuzqusu lələkləri olan şir, alüminium başlı və beş ayaqlı (bu ayaqlardan biri quyruğu əvəz eləyirdi) at və s. və i. kimi heyvanlar yaratdı... Nəhayət, onun fantaziyası tamam tükəndi. Və Arzu pərisi özünün dəhşətli “Hə, bəs sonra?” sualını verdikdə Cəsur Joan partladı:

– Nə sonra? Mən nə bilim? Bütün bu cəfəngiyatlar, bütün bu mənasız fokuslar məni bezdirdi. Kral və yaxud peyğəmbər olub, burada, gözümün qabağında ancaq sənin dolasdığın bir yerde, Qapısız zaldə dünyani xilas eləmək məni bezdirdi. Mən nə istəyirəm? Bu saat məni bu zindandan burax. Mən həyatı, dünən necə idisə, bu gün necədirəm, sabah necə olacaqsə, elə o cür sevirəm. Südlü qəhvə, qəzetlər, metroda itələşmə və ayağımın döyənəyinin ayaqlanması, qışqırıq, hay-küy, qarışığılıq, kişi söyüşləri, qadın siltaqlıqları, fabrik və zavodlar, kabinetlərin sakit rahatlığı, şahmat yarışları, “Bax, indi sənə göstərərəm, heyvan!” kimi yad səsli qışqırıqlarla dolu küçə savaşları. Bəli, mən məhz belə bir həyatı sevirəm.

– Mən bütün bunları sənə verə bilərəm, ancaq cəmisi beş də-qıqəliyə... – pəri soyuqqanlılıqla dedi.

Və Cəsur Joan burnunun altında nə isə mızıldadığı vaxt o, dərin mənalı tərzdə əlavə elədi:

– Hə... Beş dəqiqəliyə. Vaxt sürətlə ötüb keçəndi. Bizim bütün həyatımız, əslinə qalsa, elə beş dəqiqəlikdi.

Bu qeyd Joani tamam cin atına mindirdi. O, bir küncə qıṣıldı, külübü başına tökə-tökə qurdalamağa başladı.

– Beləliklə, tez ol, qərara gəl, – pəri onu tələsdirdi.

– Rədd ol gözlərimin qabağından! Nəhayət ki, məni rahat burax! – onu lərzəyə gətirən qəzəbini cilovlamaq iqtidarında olmayan Cəsur Joan özündən çıxdı.

– Yaxşı, qoy sənin iradən həyata keçsin, – pəri özünün dəyişməz olan və adamı yolundan azdırən təbəssümü ilə dilləndi.

– Qoy sən deyən olsun və yaşasın bizim nizamnamə. Sən istəyirsən ki, mən yox olum? Əliyül-əla. Ağzını geniş aç.

– Nə üçün? – Joan təəccübləndi.
– Mənim gedə bilməyim üçün. Evimə qayıtmağım üçün.
– Bunun üçün mən ağızımı açmalıyam? Sizin qəribə qaydalarınız var. Sən harada yaşayırsan ki?

Pəri yenə heyranedici təbəssümü ilə gülümsədi və səmimiyyət hisslerinin təsiri ilə izah elədi:

– Sənin özündə.

– Məndə?!

– Bəli-bəli, sənin özündə. Bu gündən etibarən mən sənin bətnində yatacam, xoruldayacam, aqalıq eliyəcəm, qəlyanaltı, nahar və şam yeməyi yeyəcəm... Hə, aç ağızını, yoxsa nizamnamədə deyildiyi kimi, daha təsirli tədbirlərə əl atmalı olacam.

– Deməli, mən bundan sonra heç vaxt özümlə təkbətək qala bilməyəcəm? – Cəsur Joan dilxor oldu.

– Narahat olma, mən səni bezdirməyəcəm, – pəri onu sakitləşdirdi. – Ancaq sən özün məni çağıranda gələcəm.

– Mən? Səni? Heç vaxt! – Joan ucadan dedi.

– And içmə, dostum. Əvvəlcə hamı belə deyir. Elə ki, qəməngin, bədbin, məyus halda evə qayıdacaqsan, bu laqeyd, amansız dünyada həyatdan yorulacaqsan, bax onda sən məni yada sala-caqsan, hələ üstəlik deyəcəksən: tez gəl. Bu mütləq baş verəcək. Sən hələ çox arzu eləyəcəksən ki, səni Boş Yer səltənətinin hökmdarı eləyim, bu sözlərimi unutma. İndi isə aç ağızını.

– Hə, yaxşı! – Cəsur Joan sakitləşdi. – O başa düşdü ki, müqavimət göstərmək əbəsdir. Və imkanı çatan qədər – bu gözəl bir əsnəmək idi – ağızını ayırdı.

Arzu pərisi yüngül bir piruet elədi və onun xirdəyinin dərinliklərində yox oldu. Cəsur Joan isə onun arxasınca qışqırıldı:

– Arzu pərisi? Bu heç də belə deyil. Sən qarın qurdu pərisisən. Tüfəyli pərisən.

VII FƏSİL

TƏRS-MƏSSƏB ŞƏHƏR

Arzu pərisi Joannın bətninin dərinliklərinə daxil olduğu vaxt, Qapısız zal havada əriyib yox oldu, Cəsur Joan isə bir yaşıl çəmənliyə düşdü. Şəh damcıları brilyant kimi işıq saçırı, quşlar cikkildəşirdi və günəş deyingən çayın sularında çımirdi.

Joan bir xeyli müddət azadlıqdan ləzzət aldı – adı, təbii şeylərin səni ehatə elədiyi mühitdə yaşamaq necə də xoşdur. O, qayğısız halda mavi quşların zəngüləsinə qulaq asdı, otun üstünə sərildi, onun təzələyindən vəcdə gəldi, şən-şən quzuqlığı yarpaqlarını çeynədi, çəmənlikdə o yan bu yana qaçıdı, sonra da çömbələrək qarışqa ordusunun paradını seyr elədi.

Bütün bunlardan sonra o, zeytun ağacının kölgəsində uzandı, cəld balıqlar kimi, dəcəl küleyin vals oynadığı vaxt, o, çayın şiriltisi altında arxası üstə uzanaraq yuxuya getdi. Dərin mənalı düşüncələrə və psixoloji incəliklərə nifrət eləyərək o, daşlar, kərtənkələlər, qanqallar və bütün başqa təbiət məxluqatı necə yatırsa, eləcə yatdı.

Ağlar sıfətli və cansıxıcı səsi olan bir adam onu yuxudan oyatdı. Joannın yanında uzanaraq o, dedi:

– Axşamın xeyir.

Cəsur Joan yarıyüxulu halda parlaq səhər günəşindən gözlərini qiyaraq təəccübə fikirləşdi: “Bu nədir, nə üçün “Axşamın xeyir”, bir halda ki, gün təzəcə başlayır. Və nə üçün bu adamın gözləri yaşıldı və bütün üzü göz yaşı içindədi? Bu da sənin üçün yeni bir macəra! Yox, deyəsən burada məsələ başqa cürdü”.

Ancaq nəzakət xatirinə o, tanımadığı bu adamdan, onun müsibətləri və kədəri barədə heç nə soruşmadı. Marağını təmin eləmək üçün münasib bəhanə tapmaq lazımdı. Bu fürsət özünü elə də çox gözlətmədi. Cəsur Joan üz-gözünü məzəli şəkildə əyişdirdi, ancaq bu qəribə subyekt gülmədi, əksinə daha ümidsiz şəkildə hönkürdü. Onda, artıq qarayaxalıq eləməkdən çəkinmə-yərək, Joan mərhəmətlə soruşdu:

– Sizə bir bədbəxtlik üz verib? Sizin elə qəmlı üzünüz var ki!

Öz zahiri görkəmi ilə “antitəccüb” adlandırılara biləcək hissələri ifadə eləyən bu yad adam ona baxdı:

– Deyirsən mən kədərliyəm? – o, ucadan dedi və onun gözlərindən yaş sel kimi axdı. – Əksinə, səninlə görüşməyimə mən çox şadam. Görürsən, mənim gözlərimdən yaş sel kimi axır. Bu bəyəm sevincin açıq-aydın əlaməti deyilmə!

– Hə, belə de! – Joan təəccübə dilləndi. Sizin diyarda sevin-ci göz yaşları ilə ifadə eləyirlər...

– Təkcə bizim diyarda yox, mənim fikrimcə, dünyanın hər yerində, – onun həmsöhbəti ləyaqətlə etiraz elədi. – O vaxt ki, biz sevinirik, acı-acı ağlayırıq, qəmlı olanda isə...

– Yıxılana qədər gülürük, – Joan cəld onun sözlerini bitirdi.

– Elədi ki, var... – onun həmsöhbəti razılaşdı. Onun gözlərinin qıraqlarında olan yaşlar, heç şübhəsiz ki, təbəssümü əvəz eləyirdi.

“Möcüzə! – Cəsur Joan fikirləşdi. – Göründüyü kimi, mən bir tərs-məssəb şəhərinə düşmüşəm. Ancaq mənim başıma belə-bələ işlər gələ bilər”.

Və bu yad adamın davranışından da göründüyü kimi, qeyri-adi və anlaşılmaz şəkildə yaşayan bu qəribə adamların qonağı olmaq onun yamanca ürəyindən keçdi.

Bununla belə, yad adam öz millətini tərifləməkdən yorulmurdu.

– Yox ey, siz hələ bir təsəvvür eləyin. Biz daim qaş-qabaqlıiyiq, dilxoruq, qəmliyik və ölü basdırınlar kimi həmişə qara geyinirik. Bilirsən nə üçün? Ona görə ki, yer üzündə bizdən bəxtvər adamlar yoxdur.

Cəsur Joan bu etirafa qulaq asaraq soruşdu:

– Hə, yaxşı... Gözlərdə sevinc yaşları... Çətinliklə də olsa yenə bunu anlamamaq olar... Ancaq səhər vaxtı xeyirli axşam diləmək?..

– Bəs günün bu vaxtında daha nə arzu eləmək olar. Axşam çə-ğrı bizim adamlar bir-birini salamlayaraq xeyirli sabah diləyirlər!

Bütün bu dolaşlıq məsələlərdən başı hərlənən Cəsur Joan susdu və çimərlik paltarında olan bu enlikürək və cantaraq adamı diq-qətlə nəzərdən keçirdi.

– Siz çimərliyə gedirdiz?! – o, qeyri-ixtiyari soruşdu.

– Siz nə danışırsız, cənab?! Mən ömrümdə heç bircə dəfə də olsun dəniz görməmişəm! Siz nə üçün bunu soruştursunuz?

– Axı siz çimərlik paltarındasınız!

– Çimərlik paltarı?! Siz dəli olubsunuz! Cimmək üçün kon-binzon, germetik dəri şlem və akvalanqlarda olduğu kimi gözlük geyinmək lazımdı. Mənim əynimdə olan paltarı isə, ancaq mə-nim peşəmdə olan adamlar geyinir.

– Yaxşı siz hansı peşənin sahibisiniz? – Əvvəlcədən sarsaq bir cavab alacağını gözləyən Joan cuşa gəldi.

– Mən təyyarəciyəm, – bu cantaraq adam ən adı tərzdə cavab verdi.

Sakitlik yarandı, başında tam bir qatmaqarışıqlıq hökm sür-düyünə görə Cəsur Joan fikrini cəmləmək üçün bu sükudan ya-ralanmağa tələsdi.

“Mən həqiqətən də qəribə bir yerə düşmüşəm ki, burada adı məntiq qanunlarına riayət eləmirlər. Görəsən nə üçün coğrafiya müəllimlərimiz bizə bu dövlət haqqında heç nə danışmayıblar. Hə, çox güman ki, mən Ağla, Sonra Da Öz Göz Yaşlarını Ud kəndinə qayıdanandan sonra öz həmvətənlərimə çox şeylər öyrədəcəm”.

Bu vaxt, gözlərinin qırqlarında nəvaziş ifadə eləyən göz yaşları olan təyyarəçi, onu təyyarə ilə aparacağıni vəd eləyərək, Joani öz şəhərlərinə dəvət elədi.

– Çox sağ ol. Məmnuniyyətlə... – sarsılmış Joan razılaşdı.

– Elə isə yolcu yolda gərək.

Və təyyarəçi əllərini yerə qoydu, ayaqlarını yuxarı qaldırdı və bu vəziyyətdə əlləri üstə yeriyərək yola düşdü.

— Eşq olsun, dostum! Sən ki, hələ üstəlik də akrobatsan ki! — Joan heyranlıqla dedi.

Başını azacıq dikəldən bu cantaraq adam çox yumşaq şəkildə (bu danışiq tərzi ilə, görünür, son dərəcə əsəbiləşdiyini ifadə eləyirdi) Joana etiraz elədi:

— Akrobatlar — bu ayaq üstə yeriyənlər və əllərini havada yellədənlərdi. Mən isə — normal adamam.

Və o, ayaqları göydə yoluna davam elədi. Cəsur Joan dişlərini bir-birinə sıxıdı, bununla o, Tərs-Məssəb şəhərinin tərs-məssəb dilində öz təəccübünü ifadə elədi.

Təyyarə yaxınlıqda, iki yüz metr aralıda dayanmışdı və o, qətiyyən adı uçan aparata oxşamırdı. O, metaldan əridilib tökülmüşdü və qanadları yox idi. Qabaq hissəsinə, o yerdə ki, pərlər olmalı idi, burğuya və yaxud tıxac açana oxşayan bir alət yerləşdirilmişdi.

— Başa düşə bilmirəm, bu ət çəkən maşında necə uçmaq olar?
— Cəsur Joan təəccübləndi.

Ancaq təyyarəçi onun düşüncələrini yarımcıq kəsdi və təyəvarənin quyruğunda olan qapını açdı, bir skafandr çıxartdı.

— Geyinin! — o, əmr elədi.

Təyyarəçinin bütün bu hoqqalarına dözməsinə baxmayaraq, Joan bu dəfə özünü saxlaya bilmədi:

— Yox, bilirsizmi, bu artıq həddini aşır. Məni bu polad qəfəsdə səyahət eləməyə məcbur eləməyiniz azmiş kimi, hələ üstəlik bu skafandra da soxmaq istəyirsiniz?! Hər şeyin həddi var, hətta ağılsızlığınıq da!

Təyyarəçi tamamilə sakit halda (çox böyük həyəcan əlaməti kimi) cavab verdi:

— Doğrudanmı, cənab hesab eləyir ki, təyyarə səmalarda dolaşmaq üçün yaradılıbdı? Mənim dostum, yəqin sizin ağlinız çağış! Havadə avtomobillər, tramvaylar, elektrik və metro qatarları uçurlar. Təyyarələr isə yerin altı ilə səyahət eləmək üçün yaradılıbdır. Dünyanın hər yerində bu belədir.

Cəsur Joan susdu. Mübahisə eləsin? Nə əhəmiyyəti var? Ayaqları göydə olan bu adam heç vaxt onu başa düşməyəcək.

Yaxşısı budu, əhəmiyyətsiz deyişmələrə vaxtını itirməsin. Və o, taleyi ilə barışdı:

— Verin burası sizin o skafandır!

Joan ağır-ağır nefəsini içində çəkib özünü bu qəribə maşının dərinliklərində dəfn (başqa nə deyəsən) elədi. Təyyarəçi onun kimi hərəkət elədi və tixac açan torpağı eşməyə başladı.

Beləcə, Cəsur Joan bu qeyri-adi Tərs-Məssəb şəhərinə yola düşdü.

Hamiya yaxşı məlumdur ki, bu şəhərin əhalisi, ayaqları göydə yeriyirdi, qalstuklarını belinə, kəmərlərini isə boğazlarına bağlayırdı, əlcəklərini ayaqlarına, qaloşu və ayaqqabılılarını isə əllərinə geyinirdilər. Onların yaşadıqları evlərdə nə qapı, nə də pəncərə var idi. Fasadlarda yerləşdirilmiş liftlərdən istifadə elə-yərək, evlərinə damlardan girirdilər. Tərs-Məssəb şəhərini bir xüsusiyət də fərqləndirirdi: onun daimi küçələri olmadığına görə, o, hər gün öz görkəmini dəyişirdi. Qanun ev sahiblərini hər gün evlərinin yerini dəyişməyə məcbur eləyirdi. Bu zaman onlar təqəüdə çıxmış surrealist — şairlərin “Nizamsızlıq” əsərini rəhbər tutmalı idilər. Evlər, təkərli metal platformalar üzərində ən yeni metodlarla hərəkətə gətirilirdi.

Yerdəyişmə prosesinin ideal şəkildə təşkil olunması sayəsində, şəhərdə qatmaqarışlıq görünməmiş ölçüyə çatmışdı. Hətta, bu şəhərin ən qoca sakinləri belə harada yaşadıqlarını bilmirdilər.

Hələ bu harasıdı. Zaman anlayışı itmişdi. Saatlar nə dəqiqələri, nə də ki, saniyələri göstərirdi. Ən səfəh meşşanlar arasından seçili hökmardalar, alımlər və müəllimlər ayağı yuxarı vəziyyətdə gəzmək qaydalarını əbədiləşdirmək üçün inadla mübarizə aparırlılar. Cəfəng sarsaqlamalarla öz yaxın adamlarını təhqir eləmə-yən adamların hali yaxşı olmurdu! Ən böyük kəşflər və nəhəng nailiyyətlər söylürdü (məsələn, atom enerjisi və yaxud Yerin süni peyki) və bunun əksinə olaraq isə insan nəslinin xirdalanması və kasadlaşması haqqında mənasız nəzəriyyəciklər irəli sürülürdü. Azadfikirli adamları mənəvi ölü adlandırır və vicdan əzabı çəkmədən onları akademiyalardan və universitetlərdən qovurdular.

Axmaqlıq – bu isə İraq ruhunun ən parlaq ifadəsi kimi qəbul olunurdu – hələ bələkdən başlayaraq əhaliyə aşilanındı. Məktəblərdə müəllimləri seçən zaman, onların biliyinə fikir verilmirdi, əksinə geyim və qalstuku bağlama tərzi ciddi qanun-qayda sənəti kimi ən yüksək kamillik səviyyəsinə qaldırılmışdı.

İki yüz ildən artıq məzarda uyuyan ölülərin qurumuş beyinlərini pinsetlə çıxardaraq, onları spirtli bankalara yerləşdirir, son dərəcə müasir və tam dahiyənə nəzəriyyələr kimi bilərkdən şagirdlərin başını bu sayaq cürbəcür gərəksiz məlumatlarla və boş-boş ibarələrlə doldururdular.

Əsl alımları (belələri isə çox az idi) eşşək adlandırdılar. Ağır qaydalar tələb eləyirdi ki, yüksək vəzifələrə yalnız yoxlanılmış axmaqlar təyin edilsin. Belələri isə o adamlar hesab olunurdu ki, onlar yazılı imtahanlarda yüz sözdə səksəndən çox səhv eləsin və bölmə qaydasının öhdəsindən gələ bilməsin. Ona görə də, şəhərdə tez-tez belə tərif nitqləri səslənirdi:

– Filankəs – əsl səfəhdi! O, istənilən məsələni və xüsusilə də həlli mümkün olmayan məsələni həll eləyə bilir.

– İkiş şair əməlli-başlı dəlidi!

Və sairə və ilaxirə.

Kənardan adama elə gəlirdi ki, bu şəhərin əhalisi sadəcə olaraq gic-gic zarafat eləyir və təlxək kimi hoqqa çıxardır və Cəsur Joan axmaqlıq virusuna yoluxmaqdən ehtiyat eləyərək, hər cür məntiqdən məhrum olan bu şəhərin adət-ənənələrini bir az qərəzli və ikrəh hissi ilə müşahidə eləyirdi.

Nə üçün, məsələn, onlar teatrda, bir qayda olaraq arxalarını səhnəyə çevirir və çılgıncasına öz-özlərini alqışlayırlar?

Nə üçün qaranlıq kabareyə yiğışaraq və orada sərxoş göz yaşları ilə hamılıqla ağlaşırlar, mərhumun tabutu üzərində və yasda isə gülüşür və lətifə danışırlar?

Nə üçün muzeylərə ən pis şəkilləri göndərirlər? Nə üçün kişi-lər əmərlikdə frakda və kraxmallı yaxalıqlı köynəklərdə (qanun belədir, özü də çox ciddi qanundu) gəzirlər, qadınlar isə küçələrdə ziyaflət paltarında, ziyafətlərdə isə əmərlik paltarında gəzirlər?

Nə üçün estradada səssiz xor düzülür, tamaşaçılar isə oxuyur? Nə üçün, nəhayət, Tətbqi İncəsənətin Estetik Soyuqdəymə və Bronxitlər Milli Akademiyasında birləşmiş orkest üzvləri səhnədə dayanaraq dini ehtiramla tamaşaçıların öskürəyindən ibarət olan konsertə qulaq asırlar?

Cəsur Joan bu sayaq suallara nə qədər cavab axtarsa da, onların öhdəsindən gələ bilmədi. Axırda, başının hərlənəcəyindən ehtiyat eləyərək, o, ilk rastına gələn qatara (hətta onun təkərlərində qanadları belə olsa) minmək və bu Tərs-Məssəb şəhərindən qaçmaq qərarına gəldi.

Vağzal yolunun üstündə o, son dərəcə qəribə bir məxluqla qarşılaşdı. Bu yerlə ayaq üstə yeriyən, qalstuku boğazına, kəmərini belinə bağlamış, əlcəyini əllərinə geyinmiş adı bir adam idi. Onlar, sanki uzun müddətdən bəri bir-birindən ayrı düşmüş köhnə dostlar kimi qucaqlaşdırıllar.

– Nəhayət ki, mən bu lənətə gəlmış şəhərdə normal bir adam rast gəldim! – Joan sevincək halda ucadan dedi.

– Sözün düzü, belə adamlar üçün mən də yaman darıxmışdım!

– Təsəvvür eləyirsən, bəs mənim vəziyyətim necədir?! Eh! Və burada doğulmaq haradan mənim ağlıma gəldi, – bu zavallı adam şikayətləndi.

– Nə üçün ağlına gəldi?

– Ona görə ki, bu şəhərdə heç kim məni başa düşmür... Ona görə ki, mən əzab çəkəndə ağlayıram, sevinəndə gülürəm. Ona görə ki, mən axşam “axşamın xeyir”, günorta vaxtı “günün xeyir” deyirəm. Ona görə ki, mən kombinezonla çimmirəm. Ona görə ki, hava qaralanda çırqaq yandırıram...

– Bu bir daha sübut eləyir ki, sənin başın öz yerindədi, – Cəsur Joan ona təskinlik verdi.

– Hə, əlbəttə... Ancaq sən naşaq yerə elə düşünürsən ki, mənim belə olmayıımın onlara bir xeyri var. Hardan olacaq! Elə bir gün olmur ki, mən özümün “Başı yuxarı gəzirəm” adlı gizli qəzetimdə təsiredici bir məqalə çap eləməyim. Ancaq, görünür, heç kim onları oxumur. Hələlik, mən doktrinamin əllicə tərəfkeşini öz tərəfimə çəkə bilmişəm.

– Bu elə də pis deyil. Və onlar hamısı yerdə ayaqları üstə gəzirlər?

– Ayaqları ilə yeriyirlər. Başqa nə cür ola bilər ki! Ancaq evdə, ailə dairəsində. Elə ki, onlar küçəyə çıxırlar, şübhə oyatmaşınlar və qara siyahıya düşməsinlər deyə, o dəqiqə əlləri üzərinə qalxırlar... Bir dəfə mən öz tərəfdarlarımı nüfuzlu bir kütləvi mitinqə dəvət elədim. Cəmisi üç nəfər gəldi. Ancaq onlar da küçədə yalnız iməkləməyə cəsarət eləyə bildilər...

Yad adam ümidsiz halda əllərini göyə qaldırdı.

– Təsəvvür elə ki, hökumət orqanları məni satqınlıqda günahlandırdı. Onlar iddia eləyirlər ki, guya mən İraqın milli ənənələrini pozuram. Mənim əleyhimə onlar hətta xüsusi olaraq “Ayaqlar yuxarı” adlı qəzet də təsis eləyiblər. Onların dediklərinə görə, ayaqlar yuxarı yerimək sanki xalis bir mənəviyyat hadisəsidir... Bax, beləcə ulduzlara təpik atırlar. Bütün ali şeylərə təpik atırlar...

O, sözünü bitirdi. Qəflətən səs-küy qopdu və hava avtomobilindən altı nəfərdən ibarət polis dəstəsi çıxdı. Joanın müsahibi heç amanını açmağa macəl tapmamış, ona dəli köynəyi geyindirdilər və ağızına burunraq taxdilar, əllərini və ayaqlarını sarıybmasına basdırılar.

– Mənim anladığımı görə, senyor, siz buralı deyilsiniz? – bu qoçaqlardan biri Joana müraciət elədi.

– Şübhəsiz və bu mənim böyük xoşbəxtliyimdi...

– Bağışlayın ki, sizə mane olduq, – başqa bir polis dişlerinin arasında bıdıldadı. – Ancaq siz çox təhlükəli bir adamlı söhbət eləyirdiz. Bu, xəstəxanadan qaçmış çılgın bir dəlidi.

– Dəlidi? Məncə, söz səhv eləyirsiz. O, məndə tamamilə normal adam təəssüratı yaratdı. O, mənə dedi ki, qəzet buraxır.

– Cəfəngiyatdı! – sanki gözlərindən yaş püşkürərək gülən başqa bir qoçaq (polis? sanitər?) sözə qarışdı. – O, ağılsızdı, onda maniya var – o, istəyir ki, biz ayaqları aşağı yeriyək. Elə bil ki, bu mümkünkündü!

– Doğrudu, doğrudu, elə bil ki, bu mümkünkündü! – onun ardınca polislər qəhqəhə ilə hönkürərək xorla təkrar elədilər.

Joan qulaqlarını qapadı və başılovlu vağzala cumdu. O, çox həyəcanlı idi və ancaq dəmir yol kassasına çatanda xatırladı; axı onun heç bir qəpiyi da yoxdu.

Və yol xərcini qazanmaq üçün o, səyyar sirkə daxil olmağa məcbur oldu. O, orada bu sayaq reklam olunaraq sensasiya doğuran akrobat nömrəsi göstərirdi:

BAXMAĞA
TƏLƏSİN!
ANCAQ
BİZİM
SİRKDƏ!
CƏSUR
JOAN
FENOMENDİR!!

DÜNYADA YEGANƏ
AKROBATDIR Kİ,

*HÖRMƏTLİ TAMASAÇILARIN SƏRBƏST
ŞƏKİLDƏ KƏLLƏ-MAYALLAQ GƏZDİYİ KİMİ,
YER ÜZƏRİNĐƏ*
**AYAQLARI AŞAĞIDA
YERİYƏ BİLİR.**

Joan sirkdə tam bir həftə qeyri-adi uğurla çıkış elədi. O, cib-lərini pulla doldurub müqaviləni pozdu, təkərlərində qanadları olan qatara minərək biryolluq Tərs-Məssəb şəhərini tərk elədi.

VIII FƏSİL

UZUNQULAQ ŞAHZADƏ

Elə ki, Cəsur Joan təkərlərində qanadları olan qatara daxil oldu, həmin dəqiqə ağ metaldan ibarət olan polad avtomatik konduktor onun yaxasından yapışaraq yuxarı qaldırdı və kupeyə apardı, burada iki metal əl onu, deyim ki, kifayət qədər yumşaq və rahat kresloya sarıldı.

Və televizor ekranında peydə olan və itən buludlara, dağlara və səhralara baxa-baxa, Joan öz gələcək işləri barədə arxayınca düşünməyə başladı.

Görəsən bu qatar hara gedir?

Əlində sıxdığı biletə cəmisi bircə söz – “Divar” yazılmışdı. Tərs-Məssəb şəhəri ilə Ağla, Sonra Da Göz Yaşlarını Ud kəndi arasında birbaşa dəmir yolu əlaqəsinin olmaması barədə ona məlumat verildikdən sonra o, vağzal kassasında işləyən bilet satan qızı bu yerin adını demişdi.

– Bizim qatarlar yalnız Əcaib Məxluqlar qoruğuna qədər gedir, – bu kassada işləyən qız Joana xəbərdarlıq elədi.

– Elə isə mənə Ağla Sonra Da Göz Yaşlarını Ud kəndinə yaxın stansiyalardan birinə qədər bir bilet verin. Bu, haradasa Divarın yaxınlığındadır, – Joan dedi.

Qız ona bilet verdi və budur artıq o, tezliklə bu yerlərdən canını qurtarmağı arzulayaraq, qanadlı qatarda göylərdə uçurdu: ola da bilsin ki, tam tənha səyahət eləmək sehrli bədəni olan adamların ürəyindən olsun, ancaq həmişə öz həmyerliləri ilə sıx temasda olan bir gözyaşıxıdanlıya – hərçənd ki, bu temas mübahisəsiz və dava-dalaşsız da ötüşmürdü – kəlmə kəsməyə bir

nəfər də olsa qadın olmayan bu səyahət, sadəcə olaraq ona dö-zülməz görünürdü. Cəhənnəm olsun, bu lənətə gəlmış qatar!

— Mən bilmək istərdim, divara kimi hələ çoxmu var? — o, hövsələsizlikdən alışib-yanaraq öz-özündən soruşdu.

Elə həmin an, düz kuponin arakəsməsində, televizorun üstündə nazik dodaqlı bir ağız peyda oldu və astaca dedi:

— Həm uzaqdı, həm yaxın.

Ağız yox oldu, sanki o, heç yerli-dibli olmamışdı və Cəsur Joan bu qeyri-müyyəyən cavab barədə düşünərək susdu.

Ancaq bir müddət keçəndən sonra (kim bilir, bir an, bir dəqi-qə, bir saat, yaxud bir ilmi keçdi) Cəsur Joan heç kimə müraciət eləmədən, yenidən öz sualını təkrar elədi:

— Mən bilmək istərdim, divara kimi hələ çoxmu var?

Bu dəfə nəhəng, qan kimi qırmızı rəngli başqa bir ağız, indi də kuponin tavanında peyda oldu və etli dodaqlarını aralıyalaraq bağırdı:

— Həm uzaqdı, həm yaxın.

Eyni vaxtda, çox güman ki, bu yersiz marağına görə onu cəzalandırmaq üçün, yenə iki metal əl peyda oldu. Onlar gözə-görünməyən düyməni basdırılar və Joani kreslosu ilə birlikdə katapulta elədilər. Uçuş zamanı kreslo paraşüt kimi açıldı və qızılı rəngli səhər səmasında yüzlərlə quş qanadı xışladı.

Bax beləcə, Cəsur Joan Büyük Nə-İsə Krallığının yaşıl ot basmış çəmənliyində rahatca yerə endi. Bura başdan-başa meyvə bağlarından ibarət idi və ağacların bir qismi çıçəkləmişdi, digərləri isə dəymmiş meyvələrin ağırlığından yerə əyilmişdi. Joan birinci qabağına çıxan, daşların arası ilə axan çayda əl-üzünü yudu və yoluna davam elədi. O, sanki ölü, adamsız bir kənddən keçə-rək, saatlarla mavi səmanın altı ilə addımladı və bir nəfər də olsun canlıya rast gəlmədi. Peyzaj tədricən dəyişməyə başladı: şirəli yaşıl otları yerə sərilmüş bitkilər, mamırlar və qayalara yapışmış şibyələr əvəz elədi; ancaq burada da insan yox idi və Joan canlılardan yalnız özlərinə sığınacaq axtararaq daşların arasında sürünen kərtənkələləri gördü. Bu ərazi elə boş, insan ayağı dəyməmiş yer idi ki, Cəsur Joan qeyri-ixtiyari düşündü: görəsən hansısa bir səbəbə görə bu yerlərin əhalisi qovulmayıb ki?

Ancaq günün axırına yaxın meşədə, yolun kənarında o, yerə yixilmiş bir ağacın kötüyü üstündə oturaraq dincələn qasqabaqlı və qanıqara bir adam gördü.

– Bura gəl, qorxma, mən sənə heç bir pis şey eləmərəm, – o, Joana himayətgər bir tərzdə dedi.

– Mən səndən nəyə görə qorxmalıyam? – tanımadığı bu adamın özündən razı danışiq tərzi Joani özündən çıxartdı.

– Bəyəm sən bilmirsən bu gün hansı gündü?

– Bilirəm. Deyəsən bazar günüdü... – Joan inamsız halda səsini uzatdı.

– Elədi ki, var, bazar günüdü. Bəyəm bu sənə heç bir şey demir? – yad adam soruşdu.

– Qulaq as, mən sehrbaz deyiləm və sizin ölkənin adətləri mənə məlum deyil – bir də ki, mən gəlməyəm, – Joan dedi. Ona görə də xahiş eləyirəm bir əməlli-başlı izah elə.

– Ah, sən qəribsən?! Hə, onda aydın oldu – yad adam ona haqq qazandırmağa tələsdi.

Küləyin iti həmləsi ağacların çətirlərini silkələdi və onu susmağa məcbur elədi: qısa fasılədən istifadə eləyən Cəsur Joan hücuma keçdi:

– Bəs sən özün kimsən?

– Mən kiməm? Bəyəm sən başa düşə bilmirsən? Təsəvvürünə gətirə bilmirsən? Bilmirsən?

– Düzünü desəm, yox.

– Ola bilməz! Yaxşı-yaxşı fikirləş. Əgər yolcu yolda bircə adama belə rast gəlmədən yolla gedirsə və birdən ağac kötüyü üstündə oturmuş bir adam görürsə, sənin ağılınca bu subyekt kim ola bilər?

– Mən haradan bilim! – Cəsur Joan çıyinlərini çəkdi. O, sən deyən elə də cəzbedici olmayan bu sərrin açılmasına boş-boşuna vaxt sərf eləmək istəmədi; bir də ki, əvvəl-axır hər şey öz-özünə aydınlaşacaqdı.

– Mən şahzadəyəm! Şahzadədən başqa mən kim ola bilərəm ki? – bu naməlum şəxs bir ictimai həqiqəti ifadə eləməyə məhkum olunan adam kimi, süni gümrəhlıqla cavab verdi.

– Sən şahzadəsən?

– Əlbəttə, şahzadəyəm, xalis şahzadə. Bəli, mən, şahzadə, bu gün səhər ova çıxdım, ancaq maralları və dovşanları qovmaq məni bezdirdi və mən öz atının başını buraxdım ki, gedib bir az otlasın, özüm isə bir qıraqda oturdum ki, dövlət əhəmiyyətli işlər haqqında götür-qoy eləyim.

Cəsur Joan öz həmsöhbətini diqqətlə nəzərdən keçirdi. Əlbəttə, doğrudan da onun qarşısında əsl şahzadə oturmuşdu. Axı, bütün nağıllarda bu vəzifənin qəhrəmanları eynilə belə paltarda olurlar: tayı-bərabəri olmayan corablar, gümüş qayışlı ayaqqabılar, yaşıl məxmərdən şalvar, qısa plaş, krujevalı manjetli əlcəklər, kəmərində xəncəl. Ancaq bir detal onu təşvişə saldı: bir qayda olaraq qəşəng sarışın və cazibədar olan, həm də sehrli cildlərə düşmək üçün nəzərdə tutulmuş digər şahzadələrdən fərqli olaraq, bu şahzadə dəhşətli dərəcədə eybəcər idi. Onun nazik kökəyə bənzəyən fizianomiyası ilə hələ bir təhər barışmaq olardı, üstəlik təbiət onu eşşək qulaqları ilə mükafatlandırmışdı.

– Mən çox şadam ki, tale məni siz əlahəzrətlərlə qarşılaşdırırdı, – Joan həm hörmət, həm də istehza ilə yerə qədər əyilib təzim eləyərək onu salamladı. – Güman eləyirəm ki, indi siz mənə bazar gününün sərrini izah eləyəcəksiniz...

– Bu tam boş bir şeydi! Mən təbəələrimin bazar günləri evlərindən çıxmalarını qadağan eləyən qanunu nəzərdə tuturam.

– Necə! Əlahəzrət! Siz onları bazar günləri işləməyə və qalan günlərdə dincəlməyə məcbur eləyirsınız?

– Əsla. Bu nə sarsaqlıqdı. Məsələ burasındadı ki, bazar günləri mən bir qayda olaraq ova çıxıram... Və istəmirəm, arzulamıram ki, mənim vassallarım məni görsünlər.

– Bağışlayın, əlahəzrət, mənə tam aydın olmadı, bu qadağa sizə hansı üstünlükleri verir... – Cəsur Joan etiraf elədi. – Axı, siz öz populyarlığını itirmək riskini eləyirsiniz.

Şahzadə lovğa-lovğa gülümsədi, adətən hörmət xatirinə baş-qalarının məsləhətlərinə qulaq asan, ancaq bunları yerinə yeritmək haqqında heç düşünməyən və bunu özləri üçün uyğun hesab eləməyən adamlar belə gülümsəyirlər.

— Mümkündür ki, sən haqlısan. Ancaq əvvəlcə mənə qulaq as, gör sənə nə danışacağam, ondan sonra səmim-qələblə cavab verərsən görüm mən başqa cür hərəkət eləyə bilərəmmi?

Hər cür əhvalatların həvəskarı olan Cəsur Joan təkrar dəvət gözləmədi. O, nəzakətli bir təzimlə uzunqulaq şahzadənin yanında oturdu və tutqun çiskinli havada şahzadə öz hekayəsinə başladı:

— Sən, yəqin, artıq görübən ki, mən misilsiz dərəcədə gözələm.

— Necə? — təəccübdən üz-gözünü turşudan Joan soruşdu.

— Bəli, mən misilsiz dərəcədə gözələm. Mənim dərim təzə qar kimi ağappaqdı, burnum, təxminən yunan burnudu, heç bir nöqsanım yoxdu, gözlərim, ah, gözlərim, onlarda öz parıltısı ilə dünyani işıqlandıran səmanın bütün parıltıları əks olunub — bu ən görkəmli şairlərdən birinin sözləridi, — ancaq mənim əsas məziyyətim — ürəkləri fəth eləyən balaca, Adonisə layiq olan qulaqlarımıdı. Sən niyə mənə belə baxırsan? Sənin fikrincə mən öz portretimi şişirdirəm?

— Ah, əlahərzət! — Joan ancaq mızıldana bildi.

— Mən belə hesab eləmirəm! Mən güzgüyə baxıb öz gözəlli-yimdən həzz alanda, sözün tam mənasında ekstaza gəlirəm, gözəlli-yim öz gözlərimi qamaşdırır. Və hər səhər, məni belə gözəl və valəhədici xəlq elədiyi üçün ulu təbiətə minnətdarlığımı bildirirəm.

Şahzadənin sehv elədiyini inkar eləmək üçün özündə lazımı mərdanəliyi tapmayan Cəsur Joan donquldandı:

— Ancaq, bütün bunların... bazar günləri gəzintiləri üçün qoyulmuş qadağaya... nə dəxli var?..

— Tamamilə birbaşa dəxli var. Sən hətta təsəvvür eləyə bilməzsən ki, mənim gözəlliym hansı ictimai qarşıqlıqlar yaradırdı. Xalq ağlını itirirdi. Məni gördükdə qadınlar heyrətdən huşlarını itirirdilər. Mənə aşiq olmuş qızlar dəstə-dəstə arxamca düzülürdü, onlar məni allah adlandırır və başıma qızıl güllər səpələyirdi. Mənim cəmiyyət içində çıxmığım daim şiddetli mübahisələrlə müşayiət olunurdu: bəzən bu müzakirələr duellər və yumruq davaları ilə qurtarırdı. Bir-birinə düşmən partiyalar yaranırdı. Adamların bir qismi, ali harmoniyani mənim sifətimin cizgilərinin ifadə elədiyini iddia eləyirdi, digərləri isə mənim

yerişimin Olimp ucalığından həzz alırdı. Estetlər bir səslə iddia eləyirdilər ki, məni ən çox bəzəyən burnumdu. Psixoloqlar isə daha çox çənəmi tərifləyirdilər, – onlar deyirdilər ki, məhz çənəm, mənim xasiyyətimin ali insani gücündən xəbər verir. Onların mübahisələri yalnız bir məsələdə birləşirdi və bu fakt təkzib olunmazdır və əlavə sübuta ehtiyacı yoxdur: müstəsna olaraq hamı hesab eləyirdi ki, mənim qulaqlarımın əvəzi yoxdu – bu kamilliyyin tacıdı, belə qulaqlar dünyada yoxdur.

– Şübhəsiz, – Cəsur Joan acı bir kinayə ilə təsdiq elədi.

– Və budur, hər cür asayış pozuntusundan qaçmaq üçün, mənim – başqa yolum yox idi – qadağa fərmanını yeniləşdirmək qərarına gəldim. Etiraz eləmirəm, mən bu fərmanın ümumxalq kədərinə və etirazına səbəb olacağından ehtiyat eləyərək, onu üreksiz halda imzaladım. Ona görə də, öz incikliyimi ört-basdır eləmək naminə və təbəələrimin ümidsizliyindən irəli gələ biləcək hər cür inqilabın qarşısını almaq üçün, mən bu fərmani verdim, eyni zamanda da heykəllər ucaltmağı əmr elədim. Mənim şəxsiyyətim həkk olunmuş heykəllər, təbiidir ki, həm də piyada fiqurlarla yanaşı iki atlı heykəl də ucaldıldı. Onu da deməyə ehtiyac yoxdur ki, bu heykəllərin yanında daim qızığın entuziastlar toplaşır və onların çoxu bir-birinin ardınca huşunu itirirdi. İş o yerə çatdı ki, mənim həkimim Təcili yardım karetalarının növbətçiliyinin təşkil edilməsi barədə göstəriş verdi. Bu nəqliyyat vasitəsi mənim isteriyaya düşən təbəələrimi bütün meydanlarda açılmış xüsusi müalicəxanalara aparırlar...

Bu vaxt ən yaxındakı ağacda oturmuş qaratoyuq zəngulə vurub oxudu və şahzadə quş zənguləsini dinləyərək öz hekayəsinə fasılə verdi. Ancaq o, yenidən danışmağa başladı və onun nitqində daha tez-tez qəmli notlar hiss olunmağa başladı.

– Necə ki, mən sənə demişdim, təbəələrim mənim fiqurumu fərqli şəkildə yonurlar. Buna, sevimli xalqımı xoşbəxt eləmək üçün, indicə sənə barəsində bəhs elədiyim heykəllərin ucaldılması barədə qərara gəldiyim zaman mən inanmaq şəraitini əldə elədim. Bu məqsədlə, mən Saraya iyirmi heykəltəraş çağırdım və onlara əmr elədim: “Mənim heykəlimi yaradın! Mənim gips-

dən, mərmərdən və büründən ecazkar formalarımı və ilahi surətimi yaradın. Ancaq, məni olduğumdan gözəl yaratmaq fikrinə düşməyin, bir də ki, onsuz da bu sizə müyəssər olmayıacaq. Öz hisslerinizi cilovlayın və çalışın ki, gözləriniz nə görürsə, onu olduğu kimi eks etdirəsiniz. Yalnız və yalnız. Artıq heç nə”.

— Və nəticədə nə oldu? — deyə cavan oğlan şahzadənin ikrəh doğurducu yaşaran gözləri və eybəcər eşşək qulaqları ilə “bəzənmış” fizianomiyasına tamaşa eləyərək soruşdu.

— O oldu ki, eşidilməmiş bir hadisə baş verdi. On heykəltəraş öz yaradıcılıq məhsulunu mənə təqdim elədi. Heykəllər, söz yox ki, çox gözəl idi,ancaq qətiyyən mənə oxşamırıdı. Qalan onu isə... heç bilmirəm sənə necə deyim... Hə, sözün qisası, bu yaramazlar çox iyrənc, mənfur, saxta və murdar heykəlcikləri ilə mənim hökmədar nəzərlərimi təhqir elədilər. Qəzəbimdən alışib yana-yana bu çox iyrənc heykəlciklərə baxdığım vaxt içimdə hər şey alt-üst oldu. “Necə, — mən soruşdum, — doğrudanmı mən beləyəm?” — “Bəli, əlahərzət!” — heykəltəraşlar cavab verdilər. Mən özümdən çıxdım. — “Siz hamınız dəli olubsunuz. Bu ola bilməz! Güzgüdə öz-özümü seyr eləyərək, mən gecə-gündüz özümdən ləzzət alıram və mən özümü çox yaxşı öyrənmişəm. Mən gözələm! Son statistika məlumatlarına görə, mənim cəmiyyət arasına çıxmışım bir həftə ərzində orta hesabla altı yüz əlli min ürəkkeçməsi ilə nəticələnir. Eşidirsiz? Sırğa eləyib asın qulağınızdan — mənim gözəlliyyim qüsursuzdu!”

— Yaxşı, bəs bu eybəcər heykəllər çoxmu bir-birinə bənzəyirdi? — Joan maraqlandı.

— Təsəvvür elə ki, hamısı fərqli idi! Birinin burnu qartal dimdiyi, digərininki — istiotqabı, üçüncüünü — sanki pazı idi. Hamısı da bu sayaq. Tam fərqli! Yalnız mənim bu şanlı balaca, nəcib və göyçək qulaqlarımı bütün sənətkarlar eyni formada yonmuşdu.

— İnanılmaz işdi! — Cəsur Joan şahzadənin mübahisə doğurmayan bu eşşək qulaqlarından gözlərini çəkməyərək ucadan dedi.

— Hə, həqiqətən də inanılmaz işdi. O qədər inanılmazdı ki, mənim səltənətimin Baş hakimi (bu vəzifəni də, təbiidi ki, mən özüm tuturam) o dəqiqə bu qabiliyyətsiz dəstəni barmaqlıqlar

arxasına atdırdı və onları qanunların eşidilməmiş dərəcədə pozulmasında günahlandırdı – heç belə də zarafat olar – onların gözləri məni necə görmək lazım olduğu kimi görmək istəməmişdi. Və mən başqa heykəltəraşlar dəvət elədim.

– Və sonra necə oldu, onlar ağıllımı çıxdı – Joan böyük həvəslə soruşdu.

– Haradan! Yenə elə həmin əhvalat! Mənim ilahi simamı hətta mərmər və gips üzərində təcəssüm eləmək cəhdəri də baş tutmadı. Heç kim, onlara göstərilmiş etimadı doğrultmadı. Və onların bir çoxu o qədər həyətizlaşdı ki, burnumun yerinə donuz burnu, çənəmin yerinə hindüşka pipiyi və ilaxirə yondular. Bir sözlə, onlar zati-alılərini təhqir eləyən saysız-hesabsız cinayətlər törətdilər və bütün sənətkarlar öz əməllərinə uyğun cəzalandılar.

– Hə, bəs sonra?

– Sonra, bir yolla bu çətin vəziyyətdən çıxməq üçün özümüz bütün nazirlərimi topladım və mənim tayı-bərabəri olmayan gözelliyimin təsvirləri verilmiş ən geniş memorandumlar təqdim eləmələrini əmr elədim. Ancaq burada da uğursuzluqlar oldu! Hamısı fərqli yazdı. Maliyyə naziri israr elədi ki, məsələn, mənim gözlərim rənginə və formasına görə qızıl əsginasları xatırladır. Dəniz donanması naziri isə təkid eləyirdi ki, – onlar dəniz kimi mavi-yaşıl rəngdədi. Turizm naziri and içərək deyirdi ki, onlar səmavi-mavi rəngdədi və ilaxirə.

– Əlahəzrət bəs siz nə elədiniz?

– Mən Nazirlər Şurasını buraxdım, ancaq həqiqət axtarışından da imtina eləmədim. Mən saraya – öz yanimə şairləri çağırdım və əmr elədim ki, məni şerlərində təsvir eləsinlər. Sonra rəssamları səfərbər elədim. Yağlı boyalı ilə çəkilmiş iki min portret üçün poza aldım. Rəy sorğusu keçirdim. Ümumxalq plebisti (rəy öyrənilmə) təşkil elədim. Və hamısı əbəs yerə! Bir portret o birisi ilə uyğun gəlmədi. Bütün rəssamlar məni fərqli şəkildə görürdü. Yalnız bircə detal tam eyni şəkildə təsvir olunurdu, heç bir fərq olmadan – mənim qulaqlarım bütün portretlərdə balaca, nəcib və göyçək idi. Qulaq deyildi, sadəcə olaraq tamaşa idi.

Və şahzadə öz eşşək qulaqlarını nəvazişlə siğalladı.

– Mən öz qarşımı qoyduğum məqsəddən imtina eləməyə hazırlı idim ki, birdən ağlıma bir fikir gəldi: Axırət Dünyasından Gələn Cadugərə müraciət eləsəm necə olar? Söz gəzirdi ki, guya o, böyük hadisələrin sirlə elminə tamamilə sahib olub. Onun yanına getdim və dedim: “Hamı bilir ki, sən haradasa, gizli bir yerdə, ola da bilsin ki, dərin bir quyuda Həqiqəti qoruyub saxlayırsan. Sən onu mənə göstərə bilərsən?” – “Göstərə bilərəm, əlahəzrət, ancaq o, sizin nəyinizə lazımdı?” – cadugər qadın təəccübləndi. “Mən istərdim ki, onunla mənim burnum, gözlərim və çənəm barəsində məsləhətləşim. Qulaqlarım barəsində isə heç soruşmağa dəyməz...” – mən dedim. Cadugər qadın isə susurdu. Əlimdən tutur və beləcə, bu sayaq, heç bir söz demədən məni birbaşa Min Yaşıl Ay meşəsinə aparır. Biz tam bir saat yol getdik, sonra o, dayandı, hansısa ağacın koğuşunu açdı və məni onun içərisinə daxil olmağa dəvət elədi. Mən daxil oldum, sərt pillələrlə aşağı endim və çıpalq Həqiqətin yaşadığı həmin o sirlə yerə düşdüm.

– Və siz onu gördünüz? Onunla danışdırınız? O gözəldi?

– Eh, mənim dostum, – Joanın həmsöhbəti uzun qulaqlarını yelləyə-yelləyə köksünü ötürdü. – Sən heç təsəvvür eləyə bilməzsən ki, mənim gözlərim qarşısında hansı mənzərə açıldı. Bir quyu əvəzinə mən milyonunu gördüm.

– Siz məni aldatmırınız ki? Doğrudan orada milyon quyu var idi?..

– Hə, milyon quyu, onlarda isə milyon Həqiqət.

– Etiraf eləyirəm, özüm də bilmirəm ki, sizin yerinizdə olsaydım, mən nə eləyərdim. Çox güman ki, arxama baxmadan dönüb qaçardım.

– Əvvəlcə, mən də məhz belə düşündüm. Qaçmaq! Həqiqət və Yalani cəhənnəmə göndərmək! Ancaq, cadugər qadın məni tutub saxlayırdı. O, zorla, düşünüb-dاشınmadan seçdiyim ixtiyarı bir Həqiqətlə söhbət eləməyə məni məcbur elədi. Mən onun bu inadkarlığına tabe oldum və ilk qabağıma çıxan quyuya yaxınlaşaraq səsləndim: “Həqiqət, ey Həqiqət, qalx mənin yanına!”

– Və o, cavab verdi?

– Həmin an səsimə səs verdi. Başını eşiyyə çıxartdı, uzunuzadı mənə baxdı, nəvazişlə gülümsədi və nazik bir səslə dedi:

“Sənin qulaqların çox balaca, çox nəcib, çox göyçək, çox qəşəngdi”. Və – paf! – geriyə, quyuya girdi.

– İnanılmazdı! – Cəsur Joan yenə təəccübləndi.

– Bax, elə onda mən lüzumsuz şübhələrə son qoymaq qərarına gəldim. Mən bəyan elədim ki, mənim gözəlliyim şəksizdi. Özümün fəlakətli, qarşısı alınmaz – fəlakətli gözəlliyimin dikaturasını elan elədim. Mən özümə necə görünürəmsə, məhz həmin cür avtoheykəllərimi ucaldım. Əmr elədim ki, xalq əvvəllər olduğu kimi, huşunu itirsin. Və insan arasına çıxmağı tərgitdim, – istəmirdim ki, mənim burnumun, yaxud çənəmin gözəlliyi barəsində yarana biləcək şübhələrlə məni bezdirsinlər. Pis fikirləşməmişəm, elə deyilmi?

Və yer üzərinə səpələnmiş axşamqabağı toranlıq qüssəsinə dalmış şahzadə susdu. Birdən o, fikirli nəzərlərini Joana zillədi və qulaqlarını silkələyərək gözlənilməz açıqürəkliliklə etiraf elədi:

– Bilirsən nə var? Hərdən mənim ürəyimdən çirkin olmaq keçir. Elə günlər də olur ki, mənim ali ilahi gözəlliyim ərimiş qırğuşun kimi məni sıxır. Məsələn, mən indi öz dərəcəmi, öz şan-şöhrətimi dünyada nəyim varsa hər şeyimi verməyə hazırlam ki, sənin kimi eybəcər olum.

– Mənim kimi? – Joan incidi.

– Hə, sənin kimi... – şahzadə təkrar elədi. – Sənə and içirəm ki, mən ömründə belə eybəcər adam görməmişəm. Sənin hətta qulaqların da eşşək qulağıdı.

– Mənim qulaqlarım eşşək qulaqlarıdır?! – cavan oğlan özünün baliqqulağı boyda balaca qulaqlarından yapışaraq özündən çıxdı.

– Əlbəttə, eşşək qulaqlarıdı. Mən onları çox gözəl görürem, – şahzadə əvvəlki qətiyyətlə onu inandırmağa çalışdı.

Və bu eybəcər uzunqulaq Eşşək Qulaq şahzadə vidalaşmaq üçün başını yırğalayaraq və fit çalaraq atını çağırıldı, atın belinə sıçradı və onun səltənətini artıq udmaqda olan qaranlıqda göz-dən itdi.

IX FƏSİL

46734 SAYLI KRAL QIZI

Eşsək Qulaq şahzadə ilə söhbət Cəsur Joani əməlli-başlı sarsıtmاسına baxmayaraq, onu fikrindən döndərə bilmədi: o, yenə əvvəlki kimi, bu uzaq diyarda onun üçün ən arzuolunan bir şey kimi görünən doğma kəndi Ağla Sonra Da Göz Yaşlarını Ud kəndinə can atırdı. Ancaq o, əbəs yerə yol axtarırıdı, əbəs yerə o mənfur divarı görməyə can ataraq təpələrin və dikdirlərin üstü-nə dırmasıdırı. O, heç nə görə bilmirdi. Tamamilə, heç nə.

— Görəsən, divara hələ çoxmu qalib? — deyə o, arabir qeyri-ixtiyari olaraq özü-özünə müraciət eləyirdi. Və bir qayda olaraq elə həmin bu cavabı alırdı: “Həm uzaqdı, həm yaxın”. Məşum bu ağız dərin dərələr və sıx kolluqlar uzunu addimbaaddim onu izləyirdi; o, ya dəlik kimi qayaları parçalayır, ya gözlənilmədən ağacların budaqlarından sallanan meyvələrin üstündə peydə olur, ya da günəşin üzərində qızılı dodaqlarını aralayaraq eyni sözləri təkrar eləyirdi. Digər tərəfdən onun özünə bənzər xilqətlərin axtarılmasında daha böyük ciddi-cəhdələ yol tapmağa can atmasına baxmayaq, axırdı bu sözlər onu cin atına mindirdi. Adı dünyada həyatı göz yaşları içində, əzab-əziyyətdə, zəhmətdə və iztirablı axtarışlar içərisində keçməsinə baxmayaraq, bu belə sərsəm, kütbeyin və sirli qüvvələrin idarə elədiyi mənasız həyat deyildi.

Ayaqlarından qan gələnə qədər daşlı-çinqıllı sərt yamaclarda getməli və irəli getməli, çaylarda əl-üzünü yumalı, açıq səma altında yatmalı və bu ürəkbulandırıcı səyahət zamanı yolunu azmış bu fağırin təqib elədiyi vaxt qüssədən usanıb-bezmədən dərixməli... Axır ki, hətta bu ağız da Joani bezdirmədi və gözəl bir

gündə, Ağız şabalıd ağacının qabığında açıldı və özünün dəyişməyən sözlərini təkrar elədi: “Həm uzaqdı, həm yaxın” – və onun özünü, bu Ağızı dəhşətli bir əsnəmək tutdu:

– Ah, nə yaman darıxdırıcıdı!

– Düz sözə nə deyəsən, – Joan da əsnəyərək cavab verdi.

– Həqiqətən də sehrlı qüvvələrin fantaziyası insanlardan azdır. Sənə gəldikdə isə, yadında saxla: əgər sən bir də mənim gözlərimə görünənsən, bil ki, sənə ağızlıq taxacağam.

Həmin gecə Cəsur Joan gecələmək üçün ay işığında gümüşü rəngə boyanmış şabalıdlıqda özü üçün elə də böyük olmayan bir tala seçdi. Nəvazişkar meh öz uçağan xəzəlləri ilə onun saçlarını qarışdırırdı, bu vaxt gecə xoru üçün məşq eləyən qurbağalar həradasa quruldaşırdı.

– Yatmaq vaxtı! – Və Joan xəzəllə örtülmüş yumşaq torpağın üstündə yumaq kimi büzüdü.

Ancaq gözlərini yummazdan qabaq o, gözünün ucu ilə səmaya nəzər saldı. Və gözlənilməz bir hadisədən diksindi. Onun gördüyü şeyin həqiqət olduğu, yaxud onu qara basdığını yəqin eləmək üçün o, dirsəkləndi... Hə, ay səthində kömürlə yazılmış bir yazı peydə olmuşdu:

BİZİM FANTAZİYAMIZ ÇATMIR!?

– Hələ bir necə çatmir! – Joan ucadan dedi və əllərini başının altına qoyaraq yenidən uzandı. Nə deyirsən, de, ancaq bu yazı Joani əyləndirdi.

– Ah, kaş ki, sırlı qüvvələr mənə hörmət eləməyi lazımlıyadılar və mənə elə bir şey, məsələn, Yeddi başlı əjdaha kimi belə bir gözəl xilqəti göstərəydi. Bir də ki, mənim üçün belə bir əjdaha yaratmaq onların əlində nədir ki: yeddi gözəl qız başı və birində isə sıx-sıx hörülmüş saçlarında bant...

Cəsur Joan aydan gözlərini çəkmirdi, o öz təklifinə cavab gözləyirdi və bu cavab peyda olmaq üçün çox da özünü gözlətmədi:

*Yeddi başlı əjdahalar
saçlarını burdurmağa gediblər.
Sən özün hesabla – saçlarını
düzəltmək üçün
onlara nə qədər vaxt lazımdır!*

– Kral qızı necə, varınızdı? – o, aydan, yaxud da, allah bilir kiminlə söhbət elədiyi varlıqdan vəcdlə soruşdu. – Mən artıq eşşək qulaqları olan şahzadə ilə tanış olmuşam. Hə! Əgər sizin zövqünüzə uyğundursa, lap başında qanadları olan kral qızı verin mənə. Ancaq yaxşısı olsun.

O, çox gözləmədi, ayın üzərində əlbəəl bu yazı peyda oldu:

*Ancaq
46734
saylı bir
kral qızı
b o ş d u .
Yarayır?*

– Yaxşı qoy 46734 sayılı şahbanu olsun, – Joan razılaşdı.

*ONDA
tələs!*

Yazı yavaş-yavaş ağarmağa və əriyərək itməyə başladı və tezliklə tamam yox oldu, ay isə böyüməyə başladı, üç qat böyüyənə kimi, o, böyüdü və onun qırmızımlı işığında görünən pey-zaj tamamilə qeyri-real təsiri bağışladı.

Bu vaxt Cəsur Joan fikirləşirdi ki, görəsən 46734 sayılı kral qızı səhnəyə haradan daxil olacaq. Bədahətən xəzəllər arasında açılıcaq quyu vasitəsilə? Yaxud bu şışmiş aydan ipək nərdivanla enəcək?

O, başqa fərziyyələr irəli sürməyə macal tapmadı. Fleyta zərif səslə dilləndi və meydana bir sürü meşə cırdanı qaçıb gəldi. Onların başlarının yerində tikanlı yaşıl şabalıdlar, saqqallarının yerində – ot çəngəsi, bədənlərinin yerində mürəkkəb qabı var idi. Dörd dənə çubuq onların əllərini və ayaqlarını əvəz eləyirdi. Bütün bu kompaniya Joanın ətrafında çalıb-oynamağa başladı.

Sonra fleytaya hansısa naməlum başqa çalğı alətləri də qoşuldu və onlar təbiətin ümumi orkestrinə qaynayıb-qarışdı; bayquşlar, ah-nalə çəkir, quru yarpaqlar xışıldayı, ağır su damcıları cingilti ilə daşların üstünə düşürdü...

Elə ki, çalıb-oynamaq başa çatdı, şabalıdbاشlıların başçısı, başındaki balaca qırmızı beretini çıxardıb, böyük nəzakətlə Cəsur Joani salamladı və onun qabağında dayanaraq cavab gözlədi. Joan çömbəldi – o, cırdanların başçısına əməlli-başlı baxmaq istəyirdi və soruşdu:

- 46734 sayılı əlahəzrət kral qızı indi haradadı?
- Əlahəzrət cənabları O Yerə Ki, Heç Kim Girməyib Və Girməyəcək qalasında yaşayan kral qızını nəzərdə tutur?
- Əlbəttə, başqa kim olacaq... – kral qızını uşaqlıqdan tanıyan adam kimi Joan lovğa bir əda ilə təsdiq elədi.

Cırdan sarı muncuq gözləri ilə ona baxdı və dərindən bir ah çəkərək dedi:

– Kim bilir, kral qızı indi haradadı! Axı heç kim onu görməyib! Hələ əyyami-qədimdən bu həmişə cavan və əbədi olaraq gözəl kral qızı insanlardan uzaq, tək-tənha şəkildə Bulud Kamilliyi qəsrində yaşayır. Ancaq, deyilənə görə, guya bu yaxın-

larda yoxa çıxıb. Və onu əjdahalar oğurlayıb... Və heç kim onun izinə düşə bilmir.

Cəsur Joan gülümsədi. Və ürəyində fikirləşdi: “Kralların qızları ilə elə həmişə eyni hadisə baş verir. Kral qızı evdən qaçıır (ya onu əjdaha oğurlayıb, ya o, qəm-qüssədən xəstələnir, ya sehrli dərman içib yuxuya gedir), ağlını itirmiş atası dərddən özünə yer tapmir, onu tapıb sehrdən xilas eləyənə təpə-təpə qızıl-gümüş vəd eləyir və budu son səhnədə, pərdənin düşməsinə bir az qalmış ona aşiq olmuş bir cəngavər peydə olur, kral qızını xilas eləyir və onunla evlənir. Bu qaçılmazdı.

Və ağızını cırtanların başçısına yaxınlaşdıraraq o, soruşdu:

– Kral qızının atasının əhvalı çox pozulub?

– Deyirlər ki, yaman çox.

– Hə, əlbəttə. Və o, kim onun qızını saraya qaytarsa, qızını ona ərə verəcək? Elə deyil?

– Həqiqətən də elədi, cənab. Ancaq bütün bunları siz haradən bilirsiniz?

– Mən bunu və hələ çox-çox şeyləri bilirəm, ona görə ki, mən Cəsur Joanam və hər cür möcüzələrə və sehrli hoqqalara alışmışam. Xüsusilə də, belə adı şeylərə. Axı, mən belə məsələlərdə çox pərgaram.

Külək Cəsur Joan tərəfin eks istiqamətində əsdiyindən bu şabalıdباşlı dəcəllər gülməkdən finxirirdilar, o isə sanki heç bir şey olmayıbmiş kimi, özünə təmtəraqlı görkəm verərək, öz nitqini davam eləyirdi:

– Minlərlə qəhrəman onu axtarib-tapmağa cəhd elədi, ancaq onların bu axtarışları heç bir nəticə vermədi, doğrudu?

– Minlərlə? Siz nə danışırsınız! On minlərlərdən də çox! Çox güman ki, milyondan da artıq. Onu tapmaq üçün hər şeyə hazır olan cəngavərlər dünyanın dörd bir tərəfindən axışib gəldilər, ancaq bu günə kimi heç kim onun olduğu yeri tapa bilməyib.

– Bəs kral?

– Mənə məlum olduğuna görə, kral ümidsiz halda saçını və saqqalını yolur və onunla birlikdə təbəələri də belə eləyirlər, onlar kral qızını yalnız mücərrədçi rəssamların çəkdikləri portret

vasitəsilə tanımlarına baxmayaraq onu çılgınlıqla sevirlər, bu portretin kopyiyaları demək olar ki, bütün daxmalarda var.

Qəribə işdi. Cəsur Joan çox gözəl bilirdi ki, 46734 sayılı kral qızı bu gecə uydurulub ki, onu bu sehrli tamaşa ilə əyləndirsin-lər, ancaq bu zavallı qızın taleyi əməlli-başlı onu narahat elədi. Ola da bilsin ki, onun başı bu macəramın qəhrəmanı ola biləcəyi barədə xoş, ancaq aldadıcı xülyalara qarışmışdı. Bir də ki, bu tamaşada o, ancaq baş rolda iştirak eləməyə razı ola bilərdi. Ya baş qəhrəman, ya heç ne!

Görünür bu vəzifəni elə onun boynuna qoymaq isteyirdilər və buna əmin olmaq üçün – bir gör insan şöhrətpərəstliyi nəyə qadirdi! – o, heç bir vicdan əzabı-filan çəkmədən cırtandan lazımi məlumatları qopardırdı.

– Bir düzünü de görünüm, kral qızını xilas eləmək üçün taleyin özü məni seçib?

– Güman eləyirəm ki, hə. Onu azad eləmək üçün, sonra da yeni bir – Bulud Kamilliyi qəsrinə girmək kimi daha çətin qəhrəmanlıq göstərmək üçün.

– Deyirsən, bu qəsr tamamilə əlçatmazdı?

– Deyirlər ki, o, buludlardan düzəldilib. Ona toxunan kimi, dağılın. Onu dağıtmadan oraya daxil olmaq mümkün deyil.

– Onda, sənin ağılnıça, döşəməsinə ayaq basan kimi uçub gedən o qəsrə mən necə girə bilərəm?

– Bunun bircə yolu var – buludları qatlaşdırmaq lazımdı, ancaq bunu elə eləmək lazımdı ki, onlar özünün səma gözəlliyini itirməsin. Bu sirri hələ bu günə kimi heç kim aça bilməyib... Doğrudu, israr eləyirlər ki, hansısa kimyagərlər – onları yerin altında saxlayırlar – xilasedici sırlı formula kəşf eləyiblər.

– Elə isə, ilk öncə kral qızını axtarmaq yaxşı olmazmı?

– Bəs kral qızı həqiqətənmi mövcuddu? – cırdan dedi. – Bəyəm indiyə kimi onu bir adam görüb?..

Qeyri-müəyyən vəziyyət, hər halda Cəsur Joana özünü cəngavər elan eləməyə mane olmadı. Böyük bir şücaət göstərmək lazımdı, ancaq, düzünü desək, Joan bu şücaətin nədən ibarət ol-

duğunu belə təsəvvür eləyə bilmirdi. Şücaət göstərmək üçün ilk növbədə heç olmasa ən azı bir at lazım idi.

– Siz mənə bir at tapa bilərsiniz? – o, cırdana müraciət elədi.

– At? – şabalıdbاشlıların başçısı peysərini qaşıyaraq soruşdu.

– Bir dayan! – başqa bir cırdan söhbətə qoşuldu. – Sadəlövh-Odunçunun daxmasının yanında hansısa bir yabı dayanıb. Ancaq o zavallı yaman arıqdı. Bu at deyil, zoologiya muzeyindən qaçmış əsl skeletdi.

– Eybi yox, o da yarıyar. Nə fərqi var. Gecə vaxtı bütün atlar yorğaya bənzəyir.

Və Cəsur Joan sıçrağan-cırdanların şən kortejinin müşayiəti ilə sehrli ayın işıqlandırıldığı şabalıd talasına girdi və Sadəlövh-Odunçunun komasına yaxınlaşdı. O, komanın qabağında sümükləri çıxmış bir at gördü; onu bir az əvvəl odun daşıyan arabaya qoşmuşdular.

– Lənət şeytana, deyəsən mən bu heyvani haradasa görmüşəm. Onu mən haradan tanıyıram? – Joan mızıldandı. – Bəlkə onu hansısa kitabda olan şəkildə görmüşəm?

Və o, cırtanların başçısından soruşdu:

– Bu yabinin adı nədir?

Ancaq at cırdanı qabaqladı və kədərli-kədərli kişnədi:

– Sən məni tanımırsan? Bir mənim ayaqlarına bax. Onlar əsl kibrıt çöpləridi. Sümüklərimin üstünə isə sanki köhnə baraban kimi dəri çəkilib.

– Sən niyə mənim üstümə düşübən? Deyildi ki, mən səni xatırlamıram, – Joan hirsli-hirsli onun sözünü kəsdi.

– Mən Rosinantam, – Senyor Cəsur Joan, – zavallı heyvan qəmli bir kişnərti ilə özünü təqdim elədi.

– Necə? Don Kixotun atısan? Sən buraya necə düşübən?

Zavallı heyvan dərindən köks ötürdü və elə də təfsilatına varmadan, başına gələnləri beləcə nəql elədi:

– Nə eləmək olar? Mənim sahibim dünyasını dəyişəndə məni akrobatlara satdilar, onlar da məni yarmarkalarda gəzdirir, bir ariqlıq möcüzəsi kimi pulla camaata göstərirdilər. Sonra mən əldən-ələ keçdim və axırda da Sadəlövh-Odunçuya qismət oldum.

– Yəqin ki, sən, hər halda keçmiş günlərin xiffətini çəkirsən? Qəmlisifət cəngavər Lamançı Don Kixotun unudulmaz zamanlarında olduğu kimi, yenə də dünyani gəzib-dolaşmaq isteyirsən?

– Ah, əgər bu mümkün olsaydı...

– Onda yola hazırlaş, sən mənə canı-dildən və ürəkdən xidmət eləyəcəksən. 46734 sayılı kral qızına yardım eləmək üçün irəli!

Dərin razılıq əlaməti kimi, yabı dırnaqlarını iki dəfə yerə vurdu. Və cırdanlar səs-küylü dəstə ilə Rosinantı arabadan aça-aça onun ətrafında qaçışırıldılar, o, Joana etiraf elədi:

– Qulaq as ey cəngavər! 46734 sayılı kral qızının xatirinə mən bütün əzablara qatılmağa hazırlam, Hətta ölümə də!

Bir anın içində Cəsur Joan onun sür-sümükdən ibarət olan belinə qalxdı və əmr elədi:

– Rədd Olsun Qılinc cəngavərinə yol verin!

Və o, 46734 sayılı kral qızını axtarmaq üçün Rosinantin şan-şöhrətli ələngələri üzərində Buludlar, Yalnız Buludlar səltənətində, gen dünyaya yola düşdü.

Tezliklə sərr açıldı – Joana zəruri yardımı göstərmək üçün təbiət özü ona kömək eləmək qərarına gəldi.

– Diqqət! Sən bu meşə cəngəlliyyinin yaxınlığında sola dö-nərsən, – yarpaqları küləkdən titrəyən ağaç piçilti ilə ona dedi.

– Bu yol, sən getmək istədiyin yerə getmir, – bayquş uladı. Bax, o təpənin üstünə qalx, zirvəyə çatanda yolu şam ağacından soruş.

– Dərəyə en, – şam ağaçι məsləhət gördü. – Bulaq hansı cığırın çaya getdiyini sənə göstərər.

– Çayın qıraqı ilə get, – bulaq donquuldandı. – Və üç ağlağan söyüdü gördüğün vaxt dayan və kral qızını çağır.

Cəsur Joan onların məsləhətlərinə qulaq asdı. O, Don Kixotun ariq atının belində, yoğunluqdan mürgü vura-vura çayın qıraqı ilə irəlilədi. Və yalnız dan yeri söküldən doğmaqda olan günəşin zəif-bəyaz şüalarının altında o, nəhayət ki, üç söyüdü gördü. Burada o, yabını saxladı və arayıcı nəzərlərlə ətrafına baxdı. Ətrafdə heç kim yox idi. O, yarıyuxulu halda attan endi

və səhər sazağından gömgöy göyərmiş əllərini bir-birinə sürtərək inamsız-inamsız səsləndi:

— Kral qızı!

Sükut. Joanın səsi qalın dumanın içində dondu və əriyib itdi.

— Kral qızı! Kral qızı!

Cavab gəlmədi. Hətta, səhər ziğzığ quşu da cavab vermədi. Gömgöy göyərmiş, rəngi qaçmış halda ağzını geniş açaraq əsnəyən Joan elə Kral qızını, onun qəsri ilə birlikdə cəhənnəmə göndərmək istəyirdi ki, birdən Rosinant təəccübələ kişnəyərək onu səslədi:

— Cəsur Joan burası gəl! Tez burası gəl və suya bax!

Cəsur Joan tez özünü suya çatdırırdı və suyun üstünə əyilərək, gözlərinə inanmayaraq, onun səthində arzu kimi gözəl olan bir qadın əksi gördü.

— Bu nə deməkdi? — o, çılgınlıqla mızıldandı və sahildə ondan və Rosinantdan başqa bir kimsənin olmadığına əmin olmaq ümidi də o, ətrafa nəzər saldı. — Bəs əsl canlı kral qızı harada gizlənib?

— O, hələ də əjdahaların əsiridi... — suyun üzərində lap astaca buxarlanan yüngül buğ kimi zərif bir səs cavab verdi.

— Bu kimin səsidi? — təəccübdən ağızı açıla qalan Joan dilləndi.

— Mənim... — soyuqdan titrəyən səsə bənzər bir səslə əks təkrar elədi.

— Və sən yox olmayıacaqsan ki? Silinməyəcəksən ki?

— Qətiyyən.

Artıq günəş yarpaqlar üzərində şən işıq zolaqlarını — səhər şüalarını səpələmişdi, kral qızının cingiltili səsi getdikcə daha açıq-aydın şəkildə eşidilirdi.

— Əjdahalar mənim üstümə hücuma keçəndə, mən saçlarımı qızıl daraqla darayırdım. Mən müdafiə olundum, ancaq onların əlindən qurtara bilmədim. Bax, budur, məni belə sevən insanlara dərin hörmət bəslədiyimə görə, onlarla vidalaşmaq məqsədilə çaya baxdım və surətim əbədilik olaraq bu sulara həkk olundu.

— Mən isə səni xilas eləmək istəyirəm, kral qızı! Yox, səni yox, sureti yox, o birisini, əsl kral qızını. Bir mənə de görüm, sən haradasan, yox, o, indi haradadı? Dərdli atan sənə görə gecə-gündüz ağlayır. Xalq öz başına gül səpir!.. Mən səni xilas elə-

mək isteyirəm, 46734 sayılı kral qızı! Mən sənin səltənətində buludları əbədilik qatlaşdırmaq isteyirəm!

– Bu mümkün deyil! – zəif səs gəldi. – Mən sadəcə bir surətəm, başqa bir şey deyiləm. Mənim xalqıma de ki, mən buradayam, üç ağlağan söyüdün yanındayam. Ola bilsin ki, onlar bilsələr ki, heç olmasa bu şəkildə də olsa mən mövcudam, bəlkə onlar üçün xoş olar. Get və xoşbəxt ol.

Ciddi-cəhdələ surəti tutmaq və onu quruya çıxartmaq üçün Cəsur Joan əlini suya saldı. Onun əli bıçaq kimi kəsən soyuqdan başqa bir şey hiss eləmədi. Və nəhayət, qəm-qüssəyə batmış Joan Rosinantın belində yerini rahatladı və yola düşdü; yol boyu ona rast gələn adamların hamısına deyirdi:

– 46734 sayılı kral qızı – sadəcə sürətdi, onu üç ağlağan söyüdün yanında axtarın! 46734 sayılı Kral qızı yalnız surətdə mövcuddu!

O bu minvalla Sadəlövh-Odunçunun komasına çatana qədər yarıyuxulu vəziyyətdə yoldan keçənləri haraylaya-haraylaya xeyli yol qət elədi. Orada o, yenidən Rosinantı arabaya qoşdu və dostyana əlini onun yalına çəkdi.

– Bilirsən sənə nə deyəcəyəm? – at vidalaşaraq kişnədi...
– Mənə elə gəlir ki, unudulmaz kələkbaz Lamançlı Don Kixot məhz 46734 sayılı Kral qızını axtarırdı.

– Bəs o, onu necə adlandırırdı? – Cəsur Joan maraqlandı.
– Bilmirəm, həm də heç vaxt bunu bilməmişəm... Bir də ki, adın nə dəxli var?.. O səltənətdən olan Kral qızı onsuz da ömrü-lük buludlar arxasında qalacaq.

– Ola bilər, sən haqlısan, – Joan mızıldandı. – Ancaq sənin sahibin, mənim fikrimcə, yeri gəlmışkən elə mənim kimi, böyük bir səhv eləyib. O, ejdahaların əvəzinə teyfləri təqib eləyib, o isə ejdahaları məhv eləməli idi.

Bundan sonra Cəsur Joan ağacın altında uzandı və mürgülədi, zavallı Rosinant isə dözümlü sür-sümüklərinə güc verərək yenidən odun daşımağa başladı.

X FƏSİL

ÜÇ LƏYAQƏTSİZ TRİUMFATOR

Cəsur Joan yuxudan çox gec oyandı, bu o zaman idi ki, artıq günəş qürub eləyirdi və o, təəccüb içində müəyyən elədi ki, çox dərin, ancaq quru bir quyunun içində uzanıb. Rədd Olsun Qılınc Cəngavəri oraya yatdığı vaxt düşmüşdü və o öz əzab-əziyyətlərinə o qədər alışmışdı ki, quyunun dibində yerini bir təhər rahatlayıb, bundan sonra başına gələcək sərgüzəştləri sakitcə gözləmək qərarına gəldi. O, əla başa düşürdü ki, istənilən avara-sehrbaz, Allah Bilir Kim sehrbaz onun başına hansı oyunları aça bilər və belə olan halda, doğma Ağla, Sonra Da Göz Yaşlarını Ud kəndi, əlvida!

— Ancaq nə etmək olar! Burada, quyunun dibində, hətta daha rahatdı, — özünün xoşbəxtlik uğrunda mübarizə qaydalarına riyəyt eləyərək, o, belə bir nəticə çıxartdı; bu isə ondan ibarət idi ki, taleyin zərbələrini sən elə qəbul eləməlisən ki, sanki onları sən özün arzu eləyibsən. Və ümid səltənətinin yuxusundan yaxasını qurtarmağa çalışaraq o bu sayaq düşüncələrə daldı: “Maraqlıdı, məni nə cür buradan çıxardacaqlar. Bəlkə, gözlənilmədən bu dəliyi yaxınlıqda olan bir şabalıd ağacının kökü ilə birləşdirəcək bir tunel vasitəsilə? Yaxud, dağ qartalı məni dimdiyində yuxarı qaldıracaq?.. Hə! Bilim! Cox güman ki, quyunun dibi lift kabinəsi kimi yuxarı qalxmağa başlayacaq... Bir sözlə, yaşayarıq görərik”.

Bu düşüncələrə daldığı zaman onun qulaqlarına sanki kiminsə onun adını çağırın səs gəldi. O, başını qaldırdı və quyunun üstündə üç dənə baş gördü.

– Siz cenyor Cəsur Joansınız? – həmin bu xırıltılı və kobud səs soruşdu.

– Mənəm. Məndən nə isteyirsiniz?

– Çıxın oradan!

– Yaxşı bir deyin görüm hansı yolla? – əlləri ilə sürüşkən daşlara toxunaraq və bir daha quyunun divarlarından yapışaraq yuxarı çıxmağın qeyri-mümkün olması qənaətinə gələn Joan qışkırdı.

– Yuxarı hoppanın! – xırıltılı səs göstəriş verdi. – Hoppanın, vəssalam!

– Hoppanım? – Cavan oğlan təəccübəndi.

Joan bu məsləhətə inamsızlıqla yanaşsa da, hər halda bəxtini sınamaq qərarına gəldi, yerə təkan vurdu, hoppandı və – dəhşət! – o, yerdən ayrırlaraq sanki rezin topa çevrildiyini hiss elədi və bir göz qırpmında naməlum bir qüvvə onu quyunun dibindən bayira atdı.

Üç kişi Joana özünə gəlməyə aman vermədi. Onlar onun ayaqlarına yixilaraq və xorla ürəkbulandırıcı tərzdə, yaltaq səslə yalvarmağa başladılar:

– Ey bizim əvəzsiz xeyirxahımız, bizə yardım əlini uzat. Bi-zə kömək elə, öz qiymətli ruhunun xilası naminə bizi bu düşdürüümüz bəladan xilas elə!

Və dizin-dizin sürünərək, Cəsur Joanın onları utandırmağa çalışmasına məhəl qoymadan, onun ayaqlarından yapışır və şalvarının etəklərini öpüşlərə qərq eləyirdilər.

– Bu nə deməkdir? Bir məni başa salın!

Qul mütiliyi ilə hər üçü ayağa durdu və onlardan biri, xırıltılı səslisi, danışdı. Bu cırıq gödəkcəsi, artıq ömrünü yaşamış çəkməsi olan bir cavan adam idi: hələ üstəlik onun üzünü də tük basmışdı.

O, hayxırarq özünü təqdim elədi:

– Senyor Cəsur Joan, gəlin tanış olaq. Mənim adım – Sadəcə-Donuzdu... Bu isə mənim ürək dostum Susqun-Avaradı, o, anadangəlmə laldı... Bax bu səfehin adını isə Axmaq-Göbək qoyublar, o, bütün ömrü boyu bircə iş görür – meyxanalarda

veyillənir, sərxoşluq eləyir və bədahətən şerlər qoşur, elə şerlər ki, adamı lap dəli eləyir!

“Hə, Gözəl kompaniyadı, – Cəsur Joan fikirləşdi. – Daha sözüm yoxdu”.

– İndi isə, zati aliləri, gərək sizə etiraf eləyək ki, biz nə oxuya, nə də ki, yaza bilirik, – Sadəcə-Donuz sözünə davam elədi.

– Susqun-Avara əllərinin hərəkəti ilə fikirlərini çatdırır. Axmaq-Göbək isə elə spirlənib ki, ona yaxın düşmək mümkün deyil, adamın ürəyi ağızına gəlir. Adamlar məni də özlərinə yaxın buraxmir: onların, təsəvvür eləyirsiniz, ürəyincə deyil ki, həmişə məndən soğan iyi gəlir. Elə ki, bir az yaxınlaşırıram, onlar artıq qışqırışmağa başlayırlar: “Səfil, pintl!” – və cürbəcür pis-pis söyüslər yağıdır və hələ üstəlik daşa da basırlar. Dünən isə Susqun-Avara özünün kəşf elədiyi döyənəyə xeyiri olan və adamın xirtdəyi ağrıyanca içilən möcüzəli iksirini (abi-zəmzəmini) satmaq istəyirdi, doğrudu, zati aliləri, siz başa düşürsünüz ki, o, tayıbərabəri olmayan bir firildaqcı və kələkbazdı. Bax beləcə, onunda, bu günah sahibinin də, ətinin suyunu verdilər. Onu elə kötəklədilər ki, zorla canını qurtara bildi, Hələ mən Axmaq-Göbəyin barəsində danışmiram, o fağır elə bədbəxtdi ki, gəl görəsən. O, bayağı məzmunlu bədii ədəbiyyat ticarəti ilə məşğuldudur və həm də yaman səmimi adamdı, yəziq bu yolda bütün varını-yoxunu qoyur, ancaq hamı onu ələ salır və ciddi qəbul eləmirlər. Bax, biz zavallıların başına gələnlər bunlardır.

– Yaxşı, cənablar, deyin gərüm bəs məndən nə istəyirsiniz?

– Cəsur Joan qətiyyətlə onun zəvzəməsini kəsdi. – Mən ürəkdən sizin halınıza acıyıram və əlimdə bir iqtidaram olsaydı, ola bilsin ki, sizi bu bəlalardan qurtarardım, ancaq mən nə eləyə bilərəm...

– Zati aliləri, zəhmət olmasa, bizə axıracan qulaq asın, – bu müddət ərzində dörd bir tərəfi hayxıraraq tüpürüb dolduran Sadəcə-Donuz onun sözünü yarımcıq kəsdi, – və mən sizə izah eliyim ki, nə üçün sizi narahat eləməyə cəsarətimiz çatıb. Məsələ belə olub: dünən axşam bizim üçümüz də bir ağacın altında oturmuşduq, həmişə olduğu kimi, qara bəxtimizdən şikayətlə-

nirdik. Və birdən, bilmirəm haradansa, kiminsə səsi gəldi, sanki havanın özü bizimlə danışındı. Və bu səs soruşdu: “Xoşbəxt olmaq istəyirsinizmi?” – “Aydın məsələdi ki, istəyirik, bəs necə!?” – “Hə, Sadəcə-Donuz bəs sən, nə arzulayırsan?” – “Mən istəyirəm ki, adamların yanından keçəndə onlar üz-gözlərini turşutmasınlar və burunlarını tutmasınlar” – “Bəs sən, Susqun-Avara?” – Susqun Avara barmaqlarının işarəsi ilə izah elədi ki, öz iksirini (abu-zəmzəmini) maneəsiz alicılara sırimaq istəyir, bir də bundan sonra heç kim onu təqib eləməsin və incitməsin.

– Yaxşı bəs sonra? – bu avaralardan gələn it iyinə zorla dö-zən Cəsur Joan onu dayandırıdı.

– Sonra isə – bu səs təntənə ilə buyurdu: “Əgər xoşbəxt olmaq istəyirsinizsə quru quyunun başına gedin, orada Cəsur Joanı tapın və ondan xahiş eləyin ki, əlini cibinə soxsun”.

– Əlimi cibimə soxum? Bu nəyə lazımdı? – Cəsur Joan etiraz elədi.

Onda Susqun-Avara ona müxtəlif hərəkətlər, üz-göz ifadəleri, əzilib-büzülmələr dili ilə uzun-uzadı elə bir nitqlə müraciət elədi ki, Joan dözə bilmədi, bütün bunları görməsin deyə göz-lərini yumdu. Ancaq bu vaxt son dərəcə kefli Səfeh-Göbək qabağa çıxdı. O, ayaq üstə zorla dayanırdı, ancaq bu ekspromtu hüdü-lüyüb tökmək ona müyəssər oldu:

Bu senyor dağıtmaqcün fikrini,
Bütün bunlar yalan olsa da belə,
Soxmalıdı əlini
Öz sehrli cibinə.

– Əlini cibinə sox, əlini sox cibinə, bizim xeyirxahımız, bi-zim əziz ağamız Cəsur Joan! – Sadəcə-Donuz az qala dizin-di-zin sürünrərək yalvardı.

– Sox əlini, sox! – yoldaşları da bir səslə onu təkrar elədilər
Onların belə alçalmış və təkidli xahişləri qarşısında duruş
gətirə bilməyən Cəsur Joan ürəksiz-ürəksiz əlini cibinə soxdu –
və o dəqiqə səmada qəribə bir quş qatarı peyda oldu – hind quşu,

tutu quşu və tovuz quşu, – hələ üstəlik də hər bir quş dimdiyində bir bağlama tutmuşdu.

Birinci olaraq hind quşu papirus kağızına bükülmüş və üstündə “Sadəcə–Donuz üçün” sözləri yazılmış bağlamanı dimdiyindən yerə saldı.

Tutuquşu da onun kimi elədi, Susqun–Avara üçün nəzərdə tutmuş hədiyyəni yerə tulladı və nəhayət tovuz quşu sonuncu bağlamanı dimdiyindən buraxdı, o da düz qafiyəpərdəz–Əhlikefin təpəsinə düdü.

Bu üç həpənd içində aşağıda deyilən hədiyyələr olan bağlamaları açıb baxana kimi hansı hala düşdüklerini söyləməyə ehtiyac varmı: son London dəbi ilə şəxsən Sadəcə–Donuz üçün ti-kilmiş “üç hissədən ibarət olan dəst” kostyum; Avara–Susqun üçün üzərinə yaşılməx məxmər çəkilmiş qutuda akademik palma budaaqları ilə bəzədilmiş bərbəzəkli orden və Səfəh–Göbək üçün isə dəfnə çələngi.

– Bütün bunlar bizim nəyimizə lazımdır? – avaralar dilxorluqla bir ağızdan dilləndilər.

– Yəqin onun üçün ki, – Cəsur Joan cavab verdi, – Sadəcə–Donuz bu kostyumu geyinsin, Susqun–Avara Ali tutu quşunun ordenini yaxasına taxsın, Səfəh–Göbək isə başını dəfnə çələngi ilə bəzəsin. Haydi, indi şəhərə gedin, artıq hər şey öz qaydasında olacaq.

– Nə üçün biz şəhərə getməliyik? Onun üçünmü ki, hamı məndən qırğa qaçsın? Məni ələ salsınlar? – Sadəcə–Donuz saçlarını qabartdı.

– Sən nə üçün boş-boş danışırsan? Heç kim səni ələ salma-yacaq! Bəyəm sən hələ də başa düşmədin ki, bunlar Çoxmənalı Görüntünün üç quşu idi və onlar sizin hamınıza insanlara sehrlili təsir göstərən şeylər bəxş elədilər?.. Bir də ki, siz artıq nədən qorxursunuz! Artıq qələbə təmin olunub! Siz zəfər çalacaqsınız!

Və üç səfəh bu əsaslı dəlillərə inanaraq daha da ruhlandılar. Sadəcə–Donuz düşünüb–daşınmadan əynindəki cır–cındır paltarını çıxardıb atdı və onu düz əyninə biçilib–tikilmiş kostyumla

əvəz elədi. Ancaq bu heç də Sadəcə-Donuza xas olan kəskin üfunəti aparmadı və onun elə hey tüpürməyini də tərgitmədi.

Susqun-Avara Ali tutu quşu ordenini pencəyinin yaxasına sancdı, içki düşkünü şair isə dəfnə çələngini başına keçirdi.

– İndi isə getdik! – Cəsur Joan bu üfunətlə dəstəyə başçılıq eləyərək göstəriş verdi. – Şöhrətə doğru irəli!

Onlar şəhər darvazalarının qarşısına çatanda Joan öz planlarını yol-yoldaşları ilə bölüşdürdü:

– Mənim fikrimcə bizim belə topa şəkildə şəhərə girməyi-mizin heç bir mənəsi yoxdur. Əvvəlcə biriniz, onun arxasınca o biriniz, sonra da üçüncü getsin. Bu daha tədbirli olar. Siz razınız?

Alışmadığı üçün qoltuqlarının altını sıxan nərmə-nazik kostyuma pərçimlənmiş Sadəcə-Donuz həmin dəqiqə razılaşdı.

– Əlahəzrət cənabları necə əmr eləsə, biz o sayaq hərəkət elə-yəcəyik. Uşaqlar sizin bütün əmrlərinizi yerinə yetirməyə hazırlıdı.

– Əla. Belə olan halda birinci mənimlə Sapdəcə-Donuz gedə-cək. Yerdə qalanlar məni gözləyəcək, – Cəsur Joan göstəriş verdi.

Ali tutu quşu ordeninin lovğa-lovğa hamının gözünə soxan Susqun-Avara və təzəcə təltif olunduğu Dəfnə çələngini yan qoymuş Səfəh-Göbək məmnuniyyətlə bu planı qəbul elədilər. Və Cəsur Joan barmaqları ilə bərk-bərk burnunu tutaraq Sadəcə-Donuzla şəhərə yollandı, o bu gözəl təzə kostyumda əvvəl-kindən daha eybəcər və gülməli görünürdü.

Onlar əvvəlcə başında kuzə olan bir qızə rast gəldilər. O, yanlarını yırğalıya-yırğalıya fontandan su gətirməyə gedirdi.

– Yaxınlaş ona! Qorxma! – Joan öz hamisinin qulağına piçildədi.

Sədəcə-Donuz onun sözünü yerə salmağa cürət eləmədi. O, səfəh bir hırıltı ilə çürük dişlərini ağartdı və Joani özünün iyrənc üfunəti ilə ətirləyərək inamsızcasına qızə yaxınlaşdı. Qız ona baxaraq kuzəni yerə saldı, kuzə çıilik-çıilik oldu və o, heyranlıq-dan inildəyərək qışqırdı:

– Ah, necə də gözəl kişidi! Ömrümdə heç vaxt belə gözəl kişi görməmişəm! Əlbəttə, bu şahzadədi! Bu sehrli şahzadədi!

Və o, dəli kimi qaçmağa başladı, sınınmış kuzənin səsindən və bu qızın ah-naləsindən duyuq düşən qonşu qeybətcil qadınlar da bir nəfər kimi hamısı başlarını pəncərələrdən bayıra çıxardılar.

— Dünyanın ən közəl kişisini görməyə tələsin! Şahzadəyə tamaşa eləməyə tələsin!

Və tezliklə sevincək olan qadınlar Sadəcə-Donuzu əhatəyə aldılar və ekstaz vəziyyətində onun qabağında diz çökdülər.

— Ah! Ondan nə gözəl ətir gəlir! — Sadəcə-Donuzdan gələn leş iyimi ləzzətlə udan bu qadılardan biri vəcdə gəldi.

— Və onun nə alicənab təbəssümü var, — bu avaranın qara dişləri üçün hava öpüsləri göndərən ikinci qadın köksünü ötürdü.

— Bu sehrli şahzadədi! — yerdə qalanlar qışqırışdılar.

— Ah, o, necə də nərmə-nazikdi, — üçüncü qadın gözlərini süzdürərək inildədi.

Son nəticədə, polis bu başipozuq kütləni dağıtmaya nail ola bildi və ona aşiq olmuş bu qadınların çılgın məftunluğundan qu-laqları batmış və təngnəfəs olmuş Sadəcə-Donuzu xilas elədi. Ancaq polisin işə qarışması nəinki ehtirasları sakitləşdirdi, əksinə yanın ocağı daha da qızışdırıldı. Küçələrdə isteriyali qışqırıqlar və çağırışlar ucaldı. Üsyan və barrikadalar təhlükəsi yarandı. Və təsəvvürə belə gətirmək çətindi ki, əgər “Sehrli şahzadələr haqqında xəyalala dalan qadınlar liqası”nın enerjili sədri poçt qutusunun üstünə çıxmışsaydı və bu qadın kütləsinə belə-belə sözlərlə müraciət eləməsəydi, allah bilir bunun axırı necə qurtaracaqdı:

— Qadınlar! Bu barədə sizə məlumat vermək şərəfinə nail oluram ki, bizim Liqa cenyor Sadəcə-Donuzu sehrli şahzadə kimi qəbul elənməsi və şərəfli şəhərimizin fəxri vətəndaşı seçiləməsi barədə qərar qəbul elədi.

Alqışlar, əl çalmalar, ürək keçmələr, əsəb sarsıntıları, atəşin salamlamalar və qışqırıqlar, başgicəllənmələr və yenidən ürək keçmələr, gül-çiçəklər və yenə gül-çiçəklər...

Və Cəsur Joan Coxmənalı Görüntü quşunun hədiyyəsi olan bu sehrli kostyumun təsirindən razi qalaraq, o biri avaraları ax-tarmağa getdi.

İkinci avara şəhərə yollandı. O, hədsiz dərəcədə özünün böyük xaç ordeni ilə öyunürdü. Və bu əbəs yerə deyildi – orden həqiqətən də Susqun-Avaraya təzim eləmək üçün yolun bu tərəfinə keçən saç-saqqalı ağarmış qocalardan tutmuş cavanlara qədər hamını son dərəcə məftun eləmişdi.

Qoca papağını çıxardaraq yaltaq-yaltaq gülümsədi:

– Əlahəzrət, siz çox məşhur adamsınız. Siz – bizim İrqimizin ən görkəmli nümayəndəsisiniz.

– Bu, dahi natıq Susqun-Avaradı! – Cəsur Joan riyakar eks-tazla gözlərini səmaya dikərek izahat verdi.

– Bilirəm, – hər şeyi bilən qoca başını yelləyərək dilləndi. – Bu, Böyük tutu quşu tərəfindən böyük xaç ordeni ilə mükafat-landırılmış, ağızından dürr tökülen natıqi kim tanımır ki? Lap elə bu yaxınlarda mən onun “Boşluq heç vaxt mövcud olmayıb” mövzusunda yazmış olduğu məşhur fəlsəfi və yüksək elmi nit-qini oxumuşam və əzbərləmişəm. Bu kəşf – bizim yarımadanın ən böyük elmi nailiyyətidi.

On beş dəqiqə keçəndən sonra bu lal-kar adam xüsusi bir canfəşanlıqla əllərini oynadaraq pərəstişkarlarını başına topladı, onlar da öz növbəsində göz yaşları ilə qarşıq səslə çığırışdırılar:

– Danış! Əyan elə. Bizə təlim ver! Ah, öz sözlərinlə bizi sehrlə! Yox-yox, söz nəyə gərək. Sadəcə əl hərəkətləri bəsdi. Bələdiyyə palatasının eyvanına çıx və özünün ali bəlağətini nü-mayış elə!

Və onlar firıldaqcı Susqun-Avaranı əllərində bələdiyyə bi-nasına apardılar.

– Dostum çاشma ha! – Cəsur Joan ona ürək-dirək verdi. – Öz həyat suyunu sırı onlara.

Və Avara-Susqun, bu anadangəlmə lal-kar elə də elədi. O, əl-ləri ilə havada bəlağətli fiqurlar çizdi, belə ki, bu hərəkətlərin köməyi ilə möcüzəli döyünenək məlhəmini tərifləməyə adət eləmişdi.

– Sən bir nitq texnikasının gücünə bax! – kütlə içində vəcdlə piçıldışdırılar. – O, əllərinin hərəkəti ilə sözlə demək mümkün olmayan şeylər deyir.

– Və nə qədər hərarət var! – ürəyinin dərinliklərinə qədər təsirlənən dinləyicilərdən biri qışkırdı.

– Onun nitqi adamın düz ürəyinə yol tapır, – başqa birisi çılğınlıqla dilləndi.

Axırda Ağsaqqallar Assambleyası senatının nümayəndə heyəti Böyük tutu quşunun ali xaç kavaleri, zati-aliləri Axmaq-Susqunu salamlamaq üçün gəldi və onu nitq eləmək üçün ancaq xüsusi adamlar üçün nəzərdə tutulmuş fəxri xitabət kürsüsünə dəvət elədi. Bu hay-küydən xirdəyəcən doymuş Cəsur Joan isə Səfeh-Göbəyin təntənəli görüşündə iştirak eləmək qərarına gəldi; bu görüş Sadəcə-Donuzun və Axmaq Susqunun qəbullarını kölgədə qoydu.

Və həqiqətən də, zəfər korteji şəhər darvazasından keçib kral sarayına qədər uzanıb gedirdi; burada isə Səfeh-Göbəyin şərəfinə təntənəli qəbul üçün incəsənət Akademiyasının həqiqi üzvləri iki cərgədə sıraya düzülmüşdü. Əllərində gül dəstələri tutmuş şagirdlər də kifayət qədər idi; onlar “Şöhrət qazan, şair” himnini tələm-tələsik əzberləmişdilər və onu ali qonağın şərəfinə ifa eləyirdilər. Ticarət Assosiasiyanın təklifi ilə bütün mağazalar bağlanmışdı: əvəzolunmaz bu dahinin şərəfinə iki günlük bayram keçirmək haqqında “Dövlət qəzeti”ndə dekret çap elədilər. Universitetlər Səfeh-Göbəyə Honoris causa doktor elmi dərəcəsini verdilər. Tələbələr də borclu qalmasınlar deyə ona Fəxri Dərsdən qacan adını verdilər. Üzərində onun təsviri olan xüsusi markalar buraxdırılar. Bu əyyaşın sınıq-salxaq şerləri dövlət məktəblərinin müntəxəbatlarına daxil olundu və müəllimlər və şagirdlər öz nitqlərində onları misra-misra sitat gətirdilər. Bütün bunlar onunla qurtardı ki, kütlə qızığın büt pərəstlik şövqü ilə şairi qaldırıcı kranla, hər ehtimala qarşı quraşdırılmış boş olan pyedestal üzərində yerləşdirdi və dəfnə çələngi yana əyilmiş Axmaq-Göbək ümumxalq alqışlarından həzz alaraq bir neçə saat orada dayandı.

– Əlvida, Axmaq-Göbək! – dəfnə çələngli əyyaşın bu görkəmindən ürəkdən şənlənən Joan aşağıdan onu səslədi.

– Əlvida, dostum! – qafiyəpərdəz pərəstişkarlarının üstünə yixılmasın deyə əlindəki çətirlə müvazinətini saxlamağa çalışaraq öz yüksək pyedestalından onun səsinə səs verdi. – Bu adamlara de ki, mənə bir stəkan gətirsinlər. Artıq mənim boğazım quruyub.

Və o özünün quraşdırıldığı bu təqlidolunmaz sıniq-salxaq şeri ilə nitqini yekunlaşdırıldı:

Dayanmışam burada, əzab verir yanğı mənə,
Cəsur Joan, ey mənim sadıq dostum,
Ah, kaş ki, bu dəfnə çələngi
Meyxananın qapısını göstərəydi mənə.

– Eşq olsun! – onun pərəstişkarları vəcdlə bağırışdilar. – Gör bir necə şairdi! Gör bir necə epopeyadı! Bizim milli iftixarımızdı! Bis! Eşq olsun!

Cəsur Joan daha dözə bilmədi. O, arxasını canlı heykələ çevirdi və nəhayət ki, arzuladığı divara çatmağa can ataraq bu şəhəri tərk elədi.

XI FƏSİL

QORXAQ JOAN

Cəsur Joan, onun hesablamalarına görə, Ağla Sonra Da Göz Yaşlarını Ud kəndinin yaxınlığında yerləşən divarla birləşən Ağ meşəyə girdi və bu meşə talasında yanıqlı göz yaşları axıdaraq ağlayan yol qırağındakı das üzərində oturmus bir qız gördü.

– Belə... – o, gizlətmədiyi məmənunluqla dedi. – Budur, yol içindəki göz yaşları axıdan qaçılmaz qız, – sehrli nağıllar diyarında belə üsula tez-tez əl atırlar. Ənənələri pozmamaq xatirinə, mən indi bu qızçığaza yaxınlaşmalıyam və bu vəziyyətlər üçün nəzərdə tutulmuş sorğu kitabını işə salmaliyam. Belə başlamaq lazımdı: “Bala, bəs sən niyə ağlayırsan...” Və, əlbəttə ki, o, saysız-hesabsız qəm-qüssəsi haqqında mənə danışaraq, ürəyini mənə açacaq... Yox, belə olmaz! Mən bu farsda iştirak eləmək-dən imtina eləyirəm! Mən Ağla Sonra Da Göz Yaşlarını Üd kəndində doğulmuşam və məni göz yaşları ilə aldatmaq olmaz. Əzizim, nə qədər ürəyin istəyir ağla, hönkür!

Və Cəsur Joan daş kimi etinasızlıqla bir neçə addım ataraq yeridi. Davranış programının bu sayaq pozulması qızçığaza əməlli-başlı təsir elədi və o, bunun əvəzində, düzünə qalsa kədərdən çox inad ifadə eləyən uzun-uzadı ciyiltili səslər çıxartdı.

= U-u-u-u-u-u! U-u-u-u-u-u-u-u!

— Gör bir səni nə sayır, — Cəsur Joan burnunun altında donquydandı. — Sən istəyirsən ki, mən səndən soruşum: “Mənim balam, sən niyə ağlavırsan?”. Elə isə, gözlə!

Elə ki o, iyirmi addım aralanmışdı və artıq özünü bu sentimental macəradan xilas olunmuş sayılırdı, bu vaxt qız özünə gəldi və özünü hövlnak ona yetirdi:

– Ah, sən nə yaman ürəksizsən! – O, qəzəblə Joanın ətəyindən yapışdı. – Sən hətta mənim nə üçün ağlamağımı soruşmağı belə özünə rəva bilmədin! Yaxşı, səncə, məni burada bir cindr gəlincik kimi oturdublar? – Və o, qəzəblə onun üstünə düşdü: – Tez ol tərpən, ay səfəh! Sənə nə əmr eləyirlər, yerinə yetir, nə üçün ağladığımı məndən soruş. Sən bilmirsən ki, mən demək olar ki, yetiməm... Atam ölüb, anamı iflic vurub, onun ayaqları quruyub və buna baxmayaraq o, ailəni saxlamaq üçün bütün gümüş paltar tikir. Mənim qardaşçığazım isə...

Bu vaxt onun gözlərindən yağış damlaları kimi, iri göz yaşları axmağa başladı (ah, o, birinci dəfə deyildi ki, bu səhnəni oynayırdı). Və Cəsur Joan özünü nə qədər soyuqqanlı aparmasına baxmayaraq, onun kədərinə biganə qala bilmədi; mərhəmət hissi yavaş-yavaş onun qəlbinə hakim kəsildi və qəhər onun boğazını tutdu.

– Bəs sənin qardaşının başına nə iş gəldi?

– Bilmirəm... – qız göz yaşlarını silərək, hicqirdi. – Bir necə gün bundan əvvəl mən onunla birgə nahar üçün meşə moruğu və böyürtkən yiğmağa getmişdik və o, meşədə azdı. Bəlkə, qurdalar onu yeyib? Və yaxud, bundan daha betər: ola da bilsin ki, onu Məcburi Xoşbəxtlik İfritəsi oğurlayıb.

– Məcburi Xoşbəxtlik İfritəsi? Nə səfəh addı! Sən nə üçün ondan şübhələnirsin? Bəyəm o, belə zalımdı?

– Deyirlər ki, o, adicə olaraq dəhşətdi. Daha doğrusu, belə hesab eləyirlər, ona görə ki, indiyə kimi onun şikarlarından başqa heç kim, heç vaxt onu görməyib. Onun necə olması haqqında isə fikirlər haçalanır. Bir qismi inandırmağa çalışır ki, onun başında saç əvəzinə tikanlı məftil var, gözlərinin yerindən zəhərli ilanlar sürünbüç çıxır, dilinin yerində iti mişar var, onun əlləri – qızdırılmış dəmir, barmaqları – yeddiqyruq qamçılarda olduğu kimi qayış, ayaqları tüklündür, pəncələrinin yerinə isə ağarana qədər qızdırılmış keçi dırnaqları var... Kürəyində isə, gecələr ov eləyən yarasalar kimi qanadları var...

– Tfı, bu nə murdarlıqdı! Nə yaman eybəcərdi, – Joan ikrah hissi ilə tüpürdü. – Onu məhv eləmək lazımdı.

– Dayan! – qız onu saxladı. – O, hamı üçün belə deyil. Bəziləri də hesab eləyir ki, bu qadın ilahi gözəlliyyə malikdi, ağıllı və cazibədardı və o, hələ əyyami-qədimdən Qara mağarada bayquşların içində və ifritələrin skeletləri əhatəsində deyil, canlı çıçəkləri olan və xüsusi günəşlə işqlandırılan Mavi göyərçinlər bağında yaşıyır.

– Yaxşı, bəs onda o, insanlardan nə istəyir?

– O, insanları xoşbəxt eləmək istəyir, – hər halda, Gözəl ifritənin tərəfdarları belə deyirlər. Kimi inandırmaq yolu ilə, kimi də güclə, bunun üçün də öz qurbanlarını gözə görünməz qəfəsə atr...

– Bəs onun düşmənləri nə deyir?

– Deyirlər ki o, kişiləri istismar eləyir... qadınların qanın sörür... hər səhər evə toqqasından asdığı iki, yaxud üç təzə cəsədlə qayıdır.

Bu hekayə Joanın marağını daha da artırdı.

– Bu ifritə adətən haralarda olur?

– Sümüklər meydançasında, düz gecənin yarısında.

Sükut çökdü və qız yenə əvvəlki vəziyyətinə düsdü: qəmlı ah-nalə ilə ağlamağına ara verərək göz yaşlarını axıtmaqdə davam elədi.

– Hə yaxşı... – onda, yeni şikayət və ah-nalələrin partlayışında iştirak eləməmək arzusunda olmayan Joan qərara gəldi. – Mən Sümüklər meydanına gedirəm.

– Özünü ifritədən qorù, – qorxudan gözləri bərələn qızçıqaz ona məsləhət verdi.

– Narahat olma... Hələlik məniancaq sənin qardaşının taleyi narahat eləyir. İfritənin növbəsi sonra çatacaq. Ola bilsin ki, mən onu dilə tutub xaçpərəst elədim... Yaxud da başqa ad götürməyə məcbur elədim. Qoy onu Ancaq Axmaqlar Üçün Mümkün Olan Xoşbəxtlik ifritəsi adlandırınsınlar.

Qız təkidlə onu dilə tutmağa başladı ki, Sümüklər meydanına getməsin və onun qaçılmaz hönkürtüsündən xəbər verən səsi yüngülcə titrədi. Ona görə də Cəsur Joan tələm-tələsik onunla vidalaşıb, talada gözdən itdi; o, ümid eləyirdi ki, meydançaya

heç bir müşayiətçinin yardımı olmadan, istənilən şəraitdə sehrli istiqamət tapmaq qabiliyyəti sayəsində təkbaşına gedib-çıxacaq; bu qabiliyyəti o, Əcaib Varlıqlar qoruğuna elə ilk girişi zamanı, avtomatik olaraq əldə eləmişdi.

Həqiqətən də gecə yarısına az qalmış o, dörd bir tərəfdən qayaların və sıldırımlı daşların sıxdığı geniş bir meydancaya çıxdı; bu qayalar kəllə sümüyünü xatırladı və Cəsur Joan çətinlik çəkmədən ona lazım olan yerə düşdüyüne inandı.

“Sümüklər meydançası məhz burada olmalıdır, – o, fikirləşdi. – İndi isə ancaq o qalır ki, bu qızçıqazın qardaşını xilas eləmək üçün Məcburi Xoşbəxtlik ifritəsinin caynaqlarından qurtarmaq, bir də ki, ümumiyyətlə onunla tanış olmaqdan da heç imtina eləmərəm, çünki, mənim üçün də çox maraqlıdı ki, görün o, tikanlı məftillərdən olan saçlarını nə ilə darayı? Kəlbətinləmi və yaxud da daha hansısa başqa bir alətləmi?”

Elə həmin an onu tutdular – ola bilsin ki, bu cəzalandırmağın ağıllı bir üsulu idi – kiminsə titrək əlləri idi, onun arxasında kiminsə diş-işinə dəyirdi və qorxaq bir səs yavaşça Mizildandı:

– Mən qor... xu... ram...

Cəsur Joan ilkin olaraq (axı bir də ki, gözlənilməz hadisələr onun üçün göydəndüşmə deyildi) fiquru ayın solğun işığında açıq-aydın görünən bu tir-tir titrəyən tanımadığı adamın ağuşundan xilas olmağa çalışdı. Ancaq o, həmin an özünü ələ aldı və bu adamı özündən kənara itələmədən, onu nəzərdən keçirtməyə başladı.

Bu, təxminən Joanla bir boyda olan cavan bir oğlan idi və təəccüblü dərəcədə ona oxşayındı, lap əkiz qardaş kimi; yalnız bir cəhətinə görə o, Joandan fərqlənirdi: qorxudan onun gözləri bərəlmışdı, tükləri biz-biz dayanmışdı, barmaqlara taxılan şaxşax kimi, dişləri dişlərinə dəyiş şaqqıldayındı, əlləri isə fasıləsiz olaraq əsirdi.

– Mən... qor... xu... ram... – o, yenidən təkrar elədi.

Ona ürək-dirək vermək üçün, Cəsur Joan ucadan soruşdu:

– Dostum, sən nə üçün qorxursan?

— Mən qorxuram... hər şeydən... — o, donquldandı. — Qorxuram ki, mən buradayam... tamam yalqızam... Və ağaclarдан... Və gecədən... Və özüm-özümdən... Ay-ay-ay! Dəhşət!!!

Güclü külək meşəni silkələdi və cavan oğlan Joana daha çox sıxıldı.

— Sən eşidirsən? Bu ka... bus... du... — o, inildədi.

Gülməyindən xoşlanaraq Cəsur Joan şaqqanaq çəkib güldü:

— Sən nə boş-boş çərənləyirsən, ay səfəh? Kabus-zad nədi, lənət şeytana! Sakitləş, heç kim sənin xatırınə dəyməz. Saçlarını sahmana sal, bəsdi, gözlərini bərəltmə və ağaclarдан, küləkdən, ay işığından qorxmaqdansa, məndən nümunə götür. Gül! Oxu! Hətta, sənin üçün qorxulu olsa da... Eşidirsən? İndi isə gəl, bizi xoşbəxt eləmək arzusunda olan ifritə nə qədər ki, hələ gəlməyib, sağ-salamat buradan uzaqlaşaq.

Ancaq bu ağıllı məsləhətlərə baxmayaraq Joanın oxşarı sakitləşə bilmədi.

— Mən özümlə bacara bilmirəm!.. — o, Joani bir addım da olsun belə uzaqlaşmağa qoymadan izah elədi. — Hələ uşaqlıqdan mənim saçlarım biz-biz dayanır və daim dişim-dişimə dəyir.

— Ağlıma gətirə bilmirəm ki, mən nə eləyim. Səni yarmarkada pulla camaata göstərmək lazımdı, — Joan ona hırslandı.

Külek yenidən yarpaqların arasında uladı: u-u-u-u-u-u-u-u-u.

— Sənin adın nədir?

— Qorxaq Joan.

— Maraqlıdı! — Cəsur Joan hayqırdı. — Yaxşı bəs necə olub ki, bura düşübən?

— Eh, bu barədə heç xatırlamaq belə istəmirəm! Dağ qartalı şalvarımdan tutub məni buludların altına qədər göylərə qaldırdı, sonra isə buraya, bax bu meydançaya tulladı.

— Bəs sən burada nə elədin?

— Heç nə... Bax, budur, düz altı gün, altı gecədir ki, mən burada qorxudan əsə-əsə bu meydançada gizlənərək bacımı gözləyirəm... Mən canavarlardan, yarasalardan, ifritələrdən və kabuslardan dəhşətli dərəcədə qorxuram...

– Vay sənin, maymaq! – Cəsur Joan himayədar bir görkəmlə dedi. – Sən nə qədər əzab çəkibsən! Yaxşı, eybi yoxdu. Bundan sonra sənin əzabların bitdi. İndi sən mənim himayəm altında olacaqsan. Beş-altı dərsdən sonra isə sən özün mənim kimi davranacaqsan. Razısan? Axı mənim adım, bilirsənmi, Cəsur Joandı.

– Hə, bu ki, əla oldu! – Qorxaq Joan köksünü ötürdü.

– Di yaxşı. Artıq yatmaq vaxtı. Ancaq barmaqlara taxılmış şaq-şaq kimi dişlərini şaqqlıdatma. Düzünü desəm, indi qətiy-yən mənim ürəyimdən xabanera¹ rəqsi oynamaq keçmir.

Və Cəsur Joan gecələmək və yatmaq üçün bir kolluq tapmaq ümidiilə öz oxşarını hövsələ ilə, sanki doğma qardaşı kimi, meydancada öz arxasınca dartib apardı.

Nəhayət, onlar münasib yer tapdilar. Orada, qocaman qollu-budaqlı ağacların altında Cəsur Joan özünə və yoldaşına yataq düzəltdi, bundan sonra ona əmr elədi:

– Cəld uzan və yat!

Qorxaq Joan əmrə tabe oldu. Lakin heç iki dəqiqə keçməmişdi ki, o, qorxu içində sıçradı və boğunuq səslə qışqıraraq Joanın qolundan yapışdı:

– Vay, biz batdıq!

Cəsur Joan nahaq yerə özünü yuxululuğa vurmuşdu, hətta xorulduyurdu: “Xor... xor... xor...”

Qorxaq Joan, qorxu içində, onu silkələyirdi, elə hey ağacların başını göstərərək bir an belə ona rahatlıq vermirdi:

– Qulaq as!.. Ora bir bax!..

Yuxusu pozulan və ovqatı təlx olan Cəsur Joan Qorxaq Joanı sakitləşdirməyə çalışdı.

– Bu, quşlardı oxuyur. Sən allah, zəhmət olmasa, demə ki, sən quşlardan da qorxursan. Di yaxşı. Sus və yat!

Və o, daha bu qorxağın zarılısına məhəl qoymadan, yenidən otdan düzəldilmiş öz yatağına uzandı.

Sən saydığını say! Heç yarım dəqiqə keçmədi ki, Qorxaq Joan yenidən onu silkələdi və Cəsur Joanın qulağına piçildədi:

– Bu quşlar deyil... Bu... adamlardı...

¹ Xabanera – milli portəgiz rəqsi

– Sən bu gün məni yatmağa qoyacaqsan, ya yox? – Cəsur Joan hırslı onun üstünə çəmkirdi. – Sabah səhər istənilən qədər söhbət eləməyə vaxtımız olacaq. Əgər sən indi sakitləşməsən, mən qaçıb gedəcəyəm və səni burada tək qoyacağam.

– Bu adamdardı! Bu adamları! Mən sənə deyirəm!.. Qorxaq Joan inadkarlıqla təkrar elədi.

Onda, onun qorxularını dağıtmak üçün, Cəsur Joan durdu və iki əli ilə pırtlaşıq saçını geri ataraq ən yaxındakı ağacları nəzərdən keçirdi. Və ona elə gəldi ki, adda-budda yarpaqların arasından elə də aydın görünməyən insan fiqurları onlara baxır.

– Sən düz deyirsən, bu adamlardı, – o, açıq-aşkar təəccüblə razılaşdı. – Bu adamlardı, ancaq onlar quşlar kimi ötürlər. Əlbəttə, bütün bunlar çox qəribədi, ancaq səhər biz bütün bunları aydınlaşdırarıq. İndi isə özümüzü ləyaqətlə aparaq və bizim qonşularımızı bezdirməyək deyə yuxuya gedək.

– Yataq?! Görüm necə yuxuya gedirsən! Doğrudanmı, sən elə hesab eləyirsən ki, əgər adamlar ağacların başında yaşayır və quşlar kimi ötürlər də və bu təbiidir.

– İndi mənə hər şey təbii görünür... Mən bundan qat-qat qəribə şeylər görmüşəm. Məsələn, adam kimi danışan tutuquşu.

– Əlbəttə, əlbəttə, belə şeylər olur... – Ancaq, yaxşı olmazmı heç yatmayaq... – Qorxaq Joan yoldaşına da bərk-bərk sıxlaraq yenə də dediyini dedi. – Onlar bizi öldürü bilərlər.

– Qorxma, – Cəsur Joan başını ot topasının üstünə qoyaraq, onu sakitləşdirdi. – Axı onlar nərildəmirlər, ona görə də onlardan qorxmaq lazımdır. Eşidirsən, oxuyurlar... Çox güman ki, onlar şairdilər. Ulduzları və ayı vəsf eləyirlər. Həyatı və məhəbbəti mədh eləyirlər. Di yaxşı, yat. Bərk-bərk məni qucaqla, məni Qorxacaq Joan, nə quşları yamsılayan adamlardan, nə təbiətdən, nə də insanlardan qorxma.

Ancaq bu dəlillər Qorxaq Joani inandırmadı; qorxudan yenə əvvəlki kimi onun dişləri dişlərinə dəyirdi.

– Ah! Bircə gözlərimi yuma bilsəydim, o zaman ayı görməzdəm! – o, birdən zarıldı.

– Sən gözlərini yuma bilmirsən? Nə üçün?

– Mən gözlərimi yuma bilmirəm, titrəməmin öhdəsindən gələ bilmirəm, elə eləyə bilmirəm ki, saçlarım viz-viz dayanmasın, – zavallı ümidsizcəsinə inildədi.

– Onda saçlarını ütü ilə ütülə, – Birinci Joan zarafat elədi. Və, ciddi-cəhdlə yuxusunu qovmağa çalışaraq, dodağının altın-da donquldadı: – Sən nə üçün aydan qorxursan?

– Ona görə ki, o kəlləyə oxşayır... Qorxaq Joan etiraf elədi.

Ancaq Cəsur Joana cavab gəlib çatmadı. Ümidini təbiətin və onun üzərində açılan, özünün bütün bürcləri ilə işiq saçan kainatın rəhmine bağlayaraq o, möhkəm yuxuya getdi, xeyirxah gecə lampası – Ay isə bütün gecəni onun meşə yataq otağı üzərinə işiq saçdı.

Səhər erkən Cəsur Joan şən quşların hay-küyünə oyandı. Qorxaq Joan təhlükeli gecənin yuxusunu alaraq möhkəm xorulduyurdu, – o,ancaq dan yeri söküləndə səhərin şəfəqlərindən sakitləşərək və həşəratların tənəkə xişiltisindən gözlərini açdı.

– Güman eləyirəm ki, bizim sədaqətli qonşularımıza baş çəkməyin vaxtı, Cəsur Joan əsnəyərək və gərnəşərək dedi.

O, meymun cəldliyi ilə yaxınlıqdakı ağacın başına dırmaşıdı və orada nəhəng və çox rahat bir yuva, yuvada da adam gördü. “O, quşdan çox qorillaya oxşayır”, – Joan fikirləşdi. Yarıçılpaq, yaşılgözlü, burnu sanki quş dimdiyi, saçlarında çıçəklər, nəvazişkar təbəssüm, bal kimi səslə – bu rahat yuvanın sakını bax belə idi.

– Gün aydın, – həmişə olduğu kimi, dəniz topuğundan olan Cəsur Joan onu salamlamadı.

– Fyu... fyu... fyu... fyu... – yanında qonaq üçün yumşaq yeri boşaldaraq yuva sahibi nəzakətlə cükküldədi.

– Sağ ol. Fyu... fyu... fyu... fyu... – öz qabiliyyəti daxilində quş-adamı yamsılayaraq Cəsur Joan cavab verdi.

– Fyu... fyu... fyu... fyu... fyu... – yuva sakını onun sözlərin təkrar elədi.

– Fyu... fyu... fyu... fyu...

– Fyu... fyu...

Və tezliklə Joan elə ustalaşdı ki, hətta qonşu yuvalardan onun fitinə ucuşub gəldilər. Ola bilsin ki, xaricilərə məxsus olan cəlb-edici yüngül ləhcə onların ürəyindən idi.

— Ey, Qorxaq Joan, — öz uğurlarından fərəhlənin Cəsur Joan ağacın başından səsləndi. — Dırmaş yuxarı, qaratoyuq kimi, cük-küldəyəcəksən! Sən təsəvvür eləyə bilməzsən ki, bu nə qədər xoşa gələndi! Gəl, çıx yanımıza! Kim bilir, bəlkə də sənin istedadın — quş olmaqdadı... məsələn, bayquş; o zaman sən başqa quşları qorxuda saxlaya bilərsən...

Ancaq qorxacaq, heç yerindən qırmızıdanmadı da.

— Sən hələ də yatırsan, yoxsa hətta ağaca dırmaşmağa da qorxursan? — Joan onu cırnatdı. Bir mənə bax: başqa bir həyat arzulamıram. Heç şübhəsiz ki, mən quş olmaq üçün doğulmuşam.

Və artıq Qorxaq Joan haqqında düşünmədən, o, müzəffər xoruz nərəsi çəkdi, banladı, qaqqıldı, quruldu, fitlədi, uğuldadi, çıkkildədi, quqquladı və lələklərin çıxacağı və qanada çevriləcəyi ümidi ləfazda olaraq qollarını silkəldədi. Və bütün bunlardan sonra, əsl şirniyyat və yemək həvəskarı kimi, o, zərif yeməkləri — cıkkildəyə-cıkkildəyə və gülə-gülə kanar quşunun toxumlarını və sintetik qurdları ləzzətlə ötürməyə başladı, onu insan-quşlar üzərkən qonaq eləyirdilər.

Nəhayət hava qaraldı. Gecə aləmi məzar kimi qara sükuta qərq elədi. İnsan-quşlar şirin cəh-cəhlərlə bir-birlərinə xeyirli gecə arzuladılar və doğma yuvalarının isti bucağında gizləndilər. Cəsur Joan da öz küncündə yerini rahatlادı.

Ancaq qaranlığın düşməyilə küləyin hiçqırtısı, yaxınlıqdan gələn bayquşun ulaması və sehrli vəhşi heyvanların nəriltisi Cəsur Joani yuxudan oyatdı, onun sacları viz-viz qalxdı və sükütu dəhşəti çağırış pozdu:

— Kömək edin! Kömək edin!

— Nə olub? — demək olar ki, lap sərçələşmiş Cəsur Joan çıkkildədi. — Nə üçün məni yenə dəng eləyirsən, görün səni lənətə gələsən? Əgər qorxursansa bizim yuvamıza dırmaş.

— Yox... Yaxşısı budur sən aşağı düş... Gəl bura... bax... Düş... aşağı düş...

— Yaxşı. İndi gəlirəm, — Joan ağacdan yerə hoppanaraq dedi. Hə, nə olub?

– Gedək... buradan... tezliklə... – möhkəm-möhkəm Cəsur Joandan yapışaraq Qorxaq Joan kəkələyərək mızıldandı. – Bura sehirlənibdi.

– Nə üçün sən belə düşünürsən?

– Sən bir bax, gör daş necə tərpənir. Bax orada!

Cəsur Joan yoldaşının titrəyən barmağının uzandığı istiqamətə nəzər saldı və gördü ki, həqiqətən də nəhəng bir daş zorla seziləcək şəkildə hərəkət eliyir.

– Görürsən? – sacları oxlu kirpinin iynələri kimi viz-viz dəyanan Qorxaq Joan bıdıldı.

– Görürəm, – Cəsur Joan soyuqqanlılıqla təsdiq elədi.

– Bəs nə olsun. Sən qorxmursan?

– Heç bir damcı da... Əvvəla, ona görə ki, mən Cəsur Joanın. İlkinci, ona görə ki, mən tövbə eləmişəm: öz-özümə nifrət eləməyim deyə qorxunu ürəyimin dərinliklərində gizlətməliyəm. Üçüncü, ona görə ki, bu addımlayan daş məni qətiyyən qorxutmur, əksinə məndə təbii bir maraq hissi oyadır, – mən bilmək istəyirəm o, nə üçün yerində dayanır.

– Sənin qiymətli sağlamlığının xatırınə tez buradan gedək!

– Qorxaq Joan bıdıldı.

– Sən dəli olubsan! Bu sırrı açmayıncə buradan getməyəcəyəm.

Cəsur Joan susdu və həqiqətən də harayasa yerini dəyişən – buna şübhə yox idi – daşın hərəkətlərini diqqətlə izləməyə başladı.

– Cox güman ki, bu daş hansısa yeraltı aləmə gedən girişin ağızına qoyulmuş qapaq kimi bir şeydi, – Qorxaq Joani ürəkləndirmək üçün o, ucadan fikirləşdi, – və onu hansısa mexanizm hərəkətə getirir...

Bu doğrudan da belə imiş, ona görə ki, daş birdən donub yerində qaldı və cavan oğlanlar bir müddət keçdikdən sonra insan cildində olan məxluqların çıxdığı yarığı gördülər. Bunlar, qısa-boylu, çirkili, heyvanabənzər yarı insan, yarı meymunlar idi, onların beli nəhəng kisələrin ağırlığından əyilmişdi.

– Ah, dünyanın axırı çatıb! – Qorxaq Joan zarıldı. – Tez qaçaq! Qaçaq!

— Sakit! — Cəsur Joan onun üstünə qışqırdı. — Sus! Axı onların qulaqları var!

Ancaq bu miskin məxluqlar — onlar daha çox robotlara bənzəyirdi — hətta bizim qəhrəmanları heç görmədilər. Onlar özlərinin ağır əməyinin qayğısına qalırdılar: onlar kisələri quş yuvalarına qaldırırdılar və səssizcə, tələsmədən və cani-dildən işləyirdilər.

Beş dəqiqədən sonra, onlar boş kisələrlə aşağı düşdülər, bir-birinin ardınca dar dəliyə girdilər, daş isə yenidən hərəkətə gəldi.

— Sən haqlısan. Buradan gedək! — Cəsur Joan məyus halda dedi.

— Gedək, gedək! — Qorxaq Joan tir-tir əsə-əsə sevincək onu dəstəklədi.

— Sən bilirsən, bu adamlar kimdi? — Birinci Joan qaş-qabaqla soruşdu.

— Yox.

— Bunlar, təhqiramız və mənasız əməklə məşğul olan qullardı. Onlar rahat yuvalarda yaşayan tənbəllik çirkabına bulaşmış, eyş-işrət içində yaşayan vevil adamlara yemək gətirirlər. Və, onda ki, yarımallahlar yeyirlər, içirlər, bütün günləri səhərdən axşamacan özlərini çıçəklərlə bəzəyirlər və günüşi mədh eləyirlər, onlar, qara qullar kimi, bədbəxt maşınlar kimi göz-gözü görməyən zülmət içərisində nəfəsləri kəsilənə kimi qan-tər içində işləyirlər.

— Ancaq, axı onlar da insanlardı? Lap elə bizim kimi insanlardı?

— Əfsuslar olsun ki, elədi. Sənə elə gəlmirmi ki, bu dəhşətli dərəcədə eşəklikdi.

Və, qəm dəryasına qərq olmuş Cəsur Joan (həyat əsaslı şəkildə onu kədərləndirmişdi) dedi:

— Getdik buradan, qorxacaq! Sən öz bacını axtar, mən isə çalışacağam ki, gedib divara çatım...

Və Cəsur Joan öz oxşarına möhkəm-möhkəmapişaraq sıxılmış — və o, elə kipapişmişdi ki, ay işığı yerə iki deyil bir kölgə salırdı, — Qorxaq Joanla birlikdə ağaclarla tərəfə işarə eləyərək, yola düşdülər:

— Əlvida, quşlar!

XII FƏSİL

QORXAQ HAVA

İki yoldaş bütün gecəni meşədə gəzib-dolaşdırılar və insan-quşlar onların arxasınca cikkildəşdirilər və qarıldaşdırılar.

Yalnız dan yeri sökünləndə onlar nəhayət ki, Al Qirmızı təpənin ətəyindəki mağaraya çatdılar, ancaq Qorxaq Joan oraya girmədi; o, gözlərini bərəldərək elə hey deyirdi ki, bütün mağara, üstündə platindən xalları olan qırmızı kərtənkələ və ilanlarla doludu. Yuxusuz gecədən sonra əzab çəkən Cəsur Joan öz yol yoldaşına, çox nadir hallarda, ən çıxılmaz vəziyyətdə, müraciət elədiyi başqa yolla, təsir eləmək qərarına gəldi, – bu üsullar onun ürəyincə deyildi. Və beləliklə, bir zərbə ilə vurub Qorxaq Joanı yerə yıxdı, bunu elə elədi ki, o, havada mayallaq vuraraq otun üstünə sərildi. Sonra, bu qorxacağın ah-naləsinə məhəl qoymadan, onun yaxasından yapışdı, sürüyüb mağaraya saldı və orada onun burnunu ən qaranlıq və dolanbac künçə soxdu və “Hani burada qorxulu bədheybət, hə hani onlar?” deyərək, canını bədəfəlik uydurma qorxulardan (gerçək qorxular onsuz da kifayət qədərdi!) qurtarmaq istədi.

Və sonra dedi:

– Biz burada allahlar sayağı yatıb yuxumuzu alarıq!

Ancaq bədahətən mağara cəhənnəm gurultusundan titrədi və nəhəng daş seli girişin ağızını bağladı.

– Ah, bizim ölümümüz çatıb! – Qorxaq Joan vay-şivən qopartdı.

Lakin, təkbətək döyüslərdə və vuruşmalarda bərkimiş Cəsur Joan bu vay-şivəni kəsdi, sonra da əlləri ilə yumşaq, mamır səril-

miş bir künc tapmaq ümidi lə yerin altını araşdırıldı və qərara aldı ki, dinməz-söyləməz bundan sonra baş verəcək hədisələri gözləsin.

Sən deyən elə də çox gözləmək lazım gəlmədi. Daşlar yenidən cırıldadı və mağaranın ağızı bağlanan girişinin eks istiqamətində bədahətən iki nəfərin keçə biləcəyi boyda kifayət qədər geniş bir qapı açıldı.

Qorxaq Joan, acı-acı zarıldı, titrədi, inildədi, mızıldandı... Ancaq, Cəsur Joanın qeyri-adi sirayətedici görkəmini gördükdə o, sakitləşdi və dostu kimi hərəkət elədi; Cəsur Joan əllərini cib-lərinə soxaraq və əsnəyə-əsnəyə, dağların dərinliklərində yerləşən qəribə sarayın astanasına qədəm basdı. Birinci zal, hər şeydən əvvəl daha çox geniş məbədə bənzəyirdi və ora xəzif işıq saçan yaşıl plitələr elə döşənmişdi ki, bütün əşyalar şəffaf görüñürdü və qətiyyən kölgə salmırıldı. Sağ əldə ağır postament üzərində dayanmış iyirmi əlli və iyirmi ayaqlı bədheybət bir büt müvazinətini qoruyurdu.

– Bu da qırxayaq-allah! – susmağı bacarmayan və sevməyən Cəsur Joan açıldı.

Onun kimi nəhəng olan qonşu zala, qırmızı daşdan üzlük çəkilmişdi. Təzə qanla qırmızı rəngə boyanmış qurbanlıq mehribında, qəribə heykəl – əlli başı olan, həm də hər birinin sıfəti fərqli hisslər ifadə eləyən bir qadın bardaş qurub oturmuşdu. Bu sıfətlərdən biri bic-bic gülümsəyir, o birisi küt-küt qaş-qabağıni sallayırdı.

İki gənc cəhənnəm həftəbecərində bir-birinə qarışmış insanlar və heyvanların və bütün mümkün barbar tanrıların yuva qurduları bu saysız-hesabsız rəngbərəng zallarda və müqəddəs yerlərdə uzun-uzadı gəzib dolaşdı. Orada qartal qanadlı və insan ağızlı canavarlar, uşaq ayaqları və pişik gözləri olan hörümçəklər, qulaqlarında ayaqları olan qəzəbli qocalar, saçlarının yerində öküz buynuzu və pələng caynaqları olan qızlar və s. və i. var idi. Bir sözlə, başdan başa mənasızlıq!

– İnsanlar bu tanrıları icad eləyiblər, bu tanrılarla onlar yalqız deyillər! – nadir muzey əşyalarına əsl qiymət qoyan adamlar kimi,

Cəsur Joan arxayın-arxayın bu zallarda gəzişərək düşünürdü. – Çox təəssüf ki, burada bələdçi yoxdu, yoxsa o bu qeyri adı (ponap-tikumun) eksponat yiğininin tarixi barədə bizə məlumat verərdi!

Və, beləcə düşünə-düşünə, Cəsur Joan öz yol yoldaşı ilə üzərinə qranit üzlük çəkilmiş son zala gəlib çatdı; zalın dərinliyində lift quraşdırılmışdı.

– Əla. Birinci mərtəbəyə biz artıq baxdıq. İndi də ikinci mərtəbəyə baş çəkək.

Və ikinci Qorxaq Joanın zarılıtısından cana doyan Cəsur Joan, onu güclə dartıb liftə saldı; ildirim sürəti ilə (bu uyğun gəlməyən ifadəyə görə məni bağışlayarlar) dostlar əlli metr yuxarıya uçular. Lift, zalın ən ucqarlarına gözlənilən səyahəti eləmək üçün iki rahat və yumşaq oturacaqlı samokat-xalça olan yuxarı pilləkan meydançasında dayandı.

Cəsur Joan elə hey mızıldanaraq “Bu əzabların sonu olmayıacaq!”, “Mənim bədbəxt taleyim qaradır!” – və s. deyən qorxacağın artıq adı qayda imiş müqavimətini dəf elədi. Onların hər ikisi oturacaqlarda əyləşdilər və yola düşdülər. Samokat-xalça qayaların içərisində açılmış tunellə apardı. Daş divarlar parıldayırdı və bu parıltıdan adamın canına xoş bir istilik axıb gəlirdi. Yolçular geniş bir mağarada dayandılar. Onun döşəməsi mavi bühlurdan, divarları güzgündən ibarət idi. Qorxaq Joan öz taleyini yamanlamığa başladı və elə zarıldı ki, sanki çoxdan qalmış borcunu ödəyirdi.

– Mənim zavallı anamçığazım. Öz qulaqlarımın dalını görə bilmədiyim kimi, onu da görməyəcəyəm.

– Kəs səsini, – Cəsur Joan onun səsini kəsdi. – Bu nə görkəmdi. Bir güzgüyə bax.

Qorxaq Joan itaetkarlıqla qabağına çıxan ilk güzgüyə nəzər saldı. Və, gözlənildiyi kimi, tam bir axın şəklində şikayət vənidalar ucaldı:

– Ah, dəhşət bir bax!

– Sənə nə olub, hətta öz-özündən qorxdun?..

– Bir bura gəl, bax! – o, əlləri ilə gözlərini yumaraq əsə-əsə dedi.

Cəsur Joan yeni təkidə imkan vermədi və güzgүyə nəzər saldı, kinayə ilə gülümşədi. Həqiqətən də, onun bədənini əks elətdirmək əvəzinə, bu lənətə gəlmış güzgü onun skeletini göstərirdi.

— Bəyəm... mən... daxilən... beləyəm?.. — ağciyər oğlan donquydandı və yenidən onun saçları biz-biz oldu. — Deməli, məni daxilim bu kəllə sümüyü və skeletdən ibarətdi?

— Təbii ki! Bizim hər birimizdə olduğu kimi... — Cəsur Joan təsdiq elədi.

— Bu dəhşətdi! Mən öz-özümdən qorxuram! Mən hər şeydən qorxuram! Mən, həmişə mənimlə olan skeletimdən qorxuram! Kömək eləyin! Məni xilas eləyin!

Onun iniltisi nəhayət ki, Joani təngə gətirdi və, bu ağır yük-dən necə xilas olacağını bilmədən, o, meydançanın axırında olan nəhəng polad qapıya tərəf yollandı və divarın yan səthində olan düyməni basdı; qapı layları aralandı və Cəsur Joan (Qorxaq Joan onun arxasınca gəlirdi) hündürlüyü uzağı on metrə çatan, uca zala daxil oldu.

Elə həmin an kiminsə qeyri-adi yoğun barmaqları ondan yapişdı və, həmişə çətin anlarda onun başına gəldiyi kimi, o, həmin dəqiqə fikirləşdi — çox güman ki, o, nəhəng adamin çənkinə keçib. Bu nəhəng adamin boyu nə qədər olar? Üç, dörd, beş metr? Allah bilir. Joana ancaq bu nəhəng adamin uzun qıvırcıq saqqalı olduğunu və velosiped təkəri boyda monokl taxılmış tək-tənha gözü olduğunu onu görmək nəsib oldu.

— Ha-ha-ha! — nəhəng adam uzun-uzadı qəhqəhə çəkdi. Nəhayət ki, sən mənim cəngimə keçdin, Cəsur Joan! İndi mən sənin canını alaram! İndi sənə göstərərəm gün hayandan çıxır! Ona görə ki, bu dəfə sən möhkəm ilişibsən, aydınıldı? Mən Heç Vaxt Heç Kimə Ziyan Vurmayanların Qisasını Alan əsl nəhəngəm. Aydınıldı sənə?

Və artıq nə Qorxaq Joanın ölümcul təşvişinə, nə Cəsur Joanın qızığın müqavimətinə məhəl qoymadan o, saqqalından iki tük çıxartdı, hər iki Joani bir-birinə sarıldı və açıq-aydın onları ələ salaraq, qəzəblə nərildədi:

– Hə... Mən qisas alacağam... Dəqiq bilmirəm, nə üçün və necə... Ancaq mən qisas alacağam... Ürəyimdən nə keçirsə, sənin başına gətirəcəyəm. Axı mən sonsuz dərəcədə iqtidara malikəm. İnanmaq istəyirsən?

Və nəhəng adam bir çirtma ilə Qorxaq Joanı, gözlərində acliq parıltısı olan timsaha çevirdi. Sonra timsahın içindən yüzlərlə məryəmqrurdı çıxardı, onları toplayıb nəhəng bir şar düzəlddi və bu şarı nəhəng bir qurbağanın qabığından olan pərdəyə bükdü. Qorxaq Joandan tam bir heyvanxana yarandı! Axırda nəhəng adam bu qurbağanı basıb əzdi və ondan yalnız böyük bir qan ləkəsi qaldı...

– Bəs sonra? – o, düşüncəli-düşüncəli daş plitələri sürüsdürrərək öz-özündən soruşdu. – Aha! Tapdım. Mən onu havada əridəcəyəm.

Doğrudan da – iki sehrli pass¹ və Qorxaq Joan buxarlandı. İnsan havaya çevrildi.

– Xariqə! Artıq o öz zırıltıları ilə heç kimi təngə gətirməyəcək, – Nəhəng adam mırıldadı və bu onun qəbirüstü nitqi oldu. – İndi çox hörmətli cenyor Cəsur Joan növbə siz əlahəzrətə çatdı.

Və, Allah eləməmiş, vaxtından əvvəl onu basıb əzməsin deyə müxtəlif ehtiyatkarlığı riayət eləyərək, nəhəng adam saçı açdı və monoklla Cəsur Joanı nəzərdən keçirdərək, ovcunda oturdu.

“Nə üçün bu tip monokl taxır? – bir anlığa Joanın beynindən keçdi və elə həmin an onda, hələ tam aydın olmayan, axıra qədər düşünülməmiş qaçmaq planı yetişdi. – Hə! Qaçmaq lazımdı! Nə üçün də mən risk eləməyim”?

Və o, risk elədi. Bu əcaib məxluq ətli sıfətini ona yaxınlaşdıranda, Cəsur Joan ani vəziyyətdən istifadə eləyərək, gözlənilməz zərbə ilə vurub monoklu onun gözündən çıxardı və onu daş plitənin üstünə atdı, sonra da akrobat cəldliyi ilə onun pəncəsin-dən pencəyinə, pencəyindən şalvarına, şalvarından çəkməsinə hoppandi, sürüşüb döşəmənin üstünə düşdü... Və nəhəng admanın caynağından xilas oldu, o isə eyzən kor kimi, əllərini sürtə-sürtə hərəkət eləyərək, lənətləri lənətlər üzündən yağdırırdı:

¹ Pass – hipnozçunun əl hərəkəti

– Yaramaz! Yaramazın oğlu! Yaramazın nəvəsi!
Cəsur Joan da nəhəng adamı ələ salaraq, borclu qalmadı:
– Baxmayaraq ki, sən çox nəhəngsən, ancaq köstəbək kimi
korsan! Allah xatirinə bu zavallı əlilə yemək üçün yardım eləyin!

Bu lağlağılar miskin qisasçını alışdırıb-yandırıdı və o, daha da
qızışaraq köməksiz halda özünü bir küncdən o biri küncə vur-
mağa başladı.

– Sən düşünürsən ki, mənim əlimdən qaçıb qurtara biləcək-
sən? Səhv eləyirsən. Qisas kordu. Bu barmaqlarımıla – nəhəng
adamin hər bir barmağı isə, heç olmasa bir metr yarıma çatırdı, –
sənə toxunmaq kifayətdi ki, sən gözəl-göyçək xərçəngə, mavi
xərçəngə çevriləsən. Bildin?

Ancaq Cəsur Joan onun hədələrindən qorxmadi. Cəld və
mütəhərrik olan bu gənc, sanki gizlənqəç və ya qaçıdı-qovdu
oynayırmış kimi, onun ayaqlarının arasında dolaşaraq məharətlə
nəhəng adamdan yaxasını qurtarırdı.

– Of! Mən nə üçün belə həyəcanlanmışam? – nəhəng adam
birdən dayındı və dərindən nəfəsini dərərək, döşəmənin üstün-
də oturdu. – Sən bunu istəsən də, istəməsən də, mənim qaba-
ğımda ipəyə dönəcəksən. Uzağı beş dəqiqədən sonra, sən qor-
xudan tir-tir əsəcəksən... Gör bir necə biabırçılıqdi! Cəsur Joan
qorxunun caynaqlarındadı.

Və, nəhəng adam fərəhdən rəqs eləyərək, qulaqbatırıcı səslə
qəhqəhə çəkdi.

– Bilirsən mən niyə belə deyirəm, bala? – Və, öz sözlərini
xüsusi vurğulayaraq izah elədi: – Ona görə ki, sən Qorxaq Joanla
nəfəs alırsan... – Və o, əlavə elədi: – Sən gördün, – mən onu ha-
vaya çevirdim, saçlarından oksigen, gözlərindən azot, əllərindən
su buxarı, dişlərindən kömür turşusu aldım... Və budur, hissə-
cikləri havaya dağılan Qorxaq Joan, yavaş-yavaş sənin içinə da-
xil olur. Bax, indi sən onun ayağının çevrildiyi havanı udursan.
İndi isə – onun əlinin havasını. İşin şuluqdu, ay səfeh! Sən məhv
oldun. Tezliklə sən mənim ayaqlarımı düşüb üzr istəyəcəksən...
Hə, eşidirsən, üzr istəyəcəksən? Deyirsən, nə üçün? Elə bircə

ona görə ki, sən mövcudsan... Mən nə bilirom? Gör bir səni necə elə salacağam!

Bu kəlamları dinləyərək, Cəsur Joan, sümüklərinə qədər işləmiş təhlükəli titrətməni özündən rədd eləmək üçün, nəhəng adamı döyüşə çağırmaq qərarına gəldi və öz-özünə dedi: "Ya iki dəqiqlidən sonra mən qaçıram, ya da mənim axırım çatıb!"

Adı ayıq ağılını və məntiqi düşüncə qabiliyyətini saxlayaraq o, nəhəng adama cavab verdi:

– Sən bir cəhəti unudubsan... Axa sən də mənimlə birlikdə həmin havanı udursan... Və, elə buna görə də, bu təhlükəyə sən də məruz qalırsan.

– Bəyəm sən görmürsən, səfehin biri səfəh, mən səndən neçə dəfə böyükəm? – nəhəng adam özündən razı halda bu bədheybət qisasçı baldırlarını sığallayaraq və yer üzərində bu qədər yer tutduğuna sevinərək şənləndi. – Zəhərlənməyim üçün, mən an azı iyirmi dəqiqli Qorxaq Joanla nəfəs almalıyam. Ancaq beş dəqiqlidən sonra, sən öz anacığınızı köməyə çağıranda, mən havaya təmizlənsin deyə pəncərələri taybatay açacağam – vəssalam. Sənə aydın oldu?

Araya müəyyən bir sükut çökdü və Cəsur Joan, narahatlığını zorla saxlayaraq, döşəmədən beş və ya altı metr hündürlükdə açılmış pəncərəyə nəzər saldı. Ah, kaş ki, o, ora qalxa bileydi! Şüşəni sindirmaq lazımdı! Bəs nə ilə? Yarım metr uzunluğu, bir kilogram ağırlığı olan sancaqdan başqa heç bir əşya bu işi görmək üçün yaramırdı. Bir də ki, yəqin burada şüşə də adı şüşə deyil, sehrli, qırılmayan şüşədi.

– Ancaq iki dəqiqli qalır! – nəhəng adam xəbərdarlıq elədi.

"Yox, görünür heç bir şey eləyə bilməyəcəyəm! – zavallı Joan bir az məyus oldu, ancaq ruhdan düşməsin deyə, öz-özünü elə saldı. – Nə etmək olar, yəqin ki, mənim qismətimə xərçəng olmaq, xərçəng xanımla evlənmək və bir düjün gözəl-göycək balaca-balaca xərçəngciklər törətmək yazılıb... Ancaq bu, hələ lap pisi deyil. Ən pisi odu ki, mən onların qabağında qorxaq kimi görünəcəyəm. Sən bir işə bax, sözüm yoxdu, mən onda nə vəziyyətə düşəcəyəm. Biabırçılığa bir bax! Necə də iyrəncdi..."

Bədahətən o, özünə gəldi. Və, bu dəhşətli hisslerdən rəngi ağararaq, əli ilə saçına toxundu: hə, saçımıma nə isə xoşagəlməyən bir şey olub. Və – ay, qəzəb, ay, qudurğanlıq! Ay, it qisməti! – ümidsizliklə o inandı ki, başının tükləri yuxarı qalxır. Aramaram... Ancaq dayanmadan.

– Dəqiqə yarım qaldı, – nəhəng adam nərildədi.

Joanın başının tükləri biz-biz oldu.

“Mən də fağır Qorxaq Joanı ələ salırdım, – o, səmimi mərhəmət hissi ilə fikirləşdi. – Kim düşünə bilərdi ki, bu mənim də başıma gələcək və mənim də tüklərim biz-biz qalxacaq. Heç olmasa, qoy mənim dişlərim kastanyetlər¹ kimi şaqqıldamasın”.

Ancaq, səd heyif... Və nəhəngin çox böyük məmnunluğu alındı, bu bəla da ondan yan keçmədi.

– Ba! Bax-sana! Bax! Sənin dişlərin qorxaq sarabanda rəqsini² oynayır, – o, vəcdlə bağırdı. – Nə qədər xoş melodiyadı. Adamın lap oynamağı gelir. – Və bu rəqs həvəskarı əllərini budlarına döyəcləyə-döyəcləyə və ayaqlarını nataraz-nataraz atib-tutaraq öz-özü ilə vals oynamağa başladı. Bu vaxt zavallı Az Qala Qorxaq Joan yavaş-yavaş Qorxaq Joana çevrilirdi. Qorxudan onun gözləri bərəlmişdi və darixdırıcı dəhşət süzülərək onun ürəyinə girirdi. Tezliklə, lap tezliklə o, diz çökərək aman diləyəcəkdi... Dəhşətə bir bax!

– Cəmisi iyirmi saniyə qalıb! – nəhəng adam qəzəblə və sevinclə əlini əlinə sürtərək elan elədi.

Ancaq bu məqamda ağlaşığmayan bir hadisə baş verdi. Az Qala Qorxaq Joan birdən dözmədi. O, yalvarıcı əlləri və hədə-qəsindən çıxmışa hazır olan gözləri ilə dişlərini barabana döşəyən kimi şaqqıldadaraq, uzun və ümidsiz bir nalə çəkdi və artıq bilmirəm hansıa sehrli yolla onun uzaqlardan gələn çağırışı müəllifə çatdı – və mənim əlim o dəqiqə bu təhlükə işarəsini kağız üzərinə həkk elədi:

¹ K a s t a n y e t – barmaqlara taxılaraq rəqs zamanı musiqi taktına uyğun surətdə şaqqıldayan şax-şax.

² Rəqs növü

– Mənə kömək eləyin! Kömək eləyin! Senyor Joze Qomes Ferreyra, məni xilas eləyin! Xilas eləyin məni, senyor Joze Qomes Ferreyra! Kömək eləyin!

Bələliklə, mən, Porto şəhərinin Muz küçəsində dünyaya göz açan, Lissabon universitetinin hüquq lisenziyasının sahibi, şair, keçmiş konsul, keçmiş kino tənqidçisi və s. və i. Joze Qomes Ferreyra, kədərlə qeyd eləməliyəm ki, Cəsur Joani o zamandan məğlub olmuş hesab eləyirəm ki, o vaxt ki, monokullu nəhəng adam qadağan olunmuş üsula əl atdı və Qorxaq Joani havaya (mötərizədə deyim ki, həmin o havaya ki, biz onunla çoxdan nəfəs alırıq, birdə ki, ola bilsin ki, onda zəhərin dərəcəsi azdır) dağıtdı. Və, özümün qərəzsiz salnaməçilik borcuma sədaqətli qalaraq, mən ürəyimdən qara qanlar axmasına baxmayaraq, Joanın məğlubiyyətini etiraf eləməyə hazır idim, ancaq bədahətən, tamamilə dramatik bir vəziyyətdə o, mənə müraciət elədi və titrək əlləri mənim mürəkkəb qabıma uzandı... Kömək barədə gözlənilməz müraciət – and içirəm ki, bu mənim planlarına daxil deyildi – şüurumun alt qatlarından gəldi; axı mən Cəsur Joani hər bir insanın fəxr edə biləcəyi xeyirxah bir keyfiyyətə, – ürəyində qorxu hissi olmayan, mərd, əsl mərdanəliyə malik olan bir adam kimi görmək arzusu ilə yaratmışdım.

Nə üçün də etiraf eləməyim ki, bu çağırış ürəyimin dərinliklərinə qədər məni həyəcanlandırdı?

Və mən, ləngimədən, Cəsur Joanın üstünə tökülsən və onu alçaltmağa çalışan Sirli Qüvvələrlə döyüşə girdim. Yox, mənim əzizlərim, mavi xərcəngə mən razılıq vermirəm. Heç bir vəchlə! Mən yolayovuğam, mən xeyirxaham, ancaq buna razı deyiləm!.. Gəlin, heç olmasa, yaranmış vəziyyəti müzakirə eləyək. Və biz onu müzakirə eləməyə başladıq. Demokratikcəsinə. Uzun-uzadı (baxmayaraq ki, hansısa möcüzə nəticəsində bütün bu müzakirə bir dəyərsiz saniyənin içində baş verdi). Və yeganə mümkün nəticəyə gəldik (başqa tədbirlərə, təbiidir ki, mən heç vaxt razı olmazdım): Joani xilas eləmək lazımdı.

Və mənə, qəhrəmanı istənilən yolla da olsa, açılmayan pəncərəsi və polad qapısı olan zaldan xilas eləməyin üsulunu fikirləşib tapmaq qalırıldı.

Nə eləmək olar, işə başlayaqq! Mövzudan kənara çıxdığım üçün üzr istəyirəm və bizim hekayəmizə qayıdaq.

Həqiqətən də ağlagəlməyən bir hadisə baş verdi.

Birdən Joanın gözü divarların birində olan iki bapbalaca yaşıl ləkəciklərə sataşdı. İki düyməcik! Mümkündü! Ancaq o bu barədə özünü inandırmağa heç cəhd də göstərmədi. Son gücünü toplayıb, müvəffəqiyyətə heç bir gümanı olmadan, – ancaq dumanhı umid hər halda onun ürəyini qızdırırdı, – o bu düyməcikləri basdı.

Və, bizim əvvəlcədən nəzərdə tutduğumuz kimi, gözlənilməz bir hadisə baş verdi. Mərmər divarda bir yarıq açıldı və Cəsur Joan, nəhəng adam özünü qalib elan eləmək istədiyi elə həmin anda, atılıb oradan çıxdı:

– Hazırkı. Sən...

Və bu vaxt yarıq bağlandı və tələyə düşən bu nəhəng qəzəblə bağlırdı:

– Lənətə gəlmış! Sən sehrlı düyməni basdın və indi mən nə qapını, nə də pəncərəni aça bilməyəcəyəm! Ax, mənim iradəm daxilində olsaydı, mən səni qaynayan yağı qazanında bişirərdim. Və sənin gözlərini çıxardıb uşaqlarına verərdim ki, onlarla beşəş oynasınlar! Mən diri-dirisi sənin dərinini soyardım və ondan özümə əlcək tikərdim! Sənin saçlarından isə diş firçası düzəldərdim.

– Elə şey olmaz! – Joan etiraz elədi. – Heç yarım saat keçməyəcək, və mən ləzzətlə sənə güləcəyəm. Qabağımıda diz çöküb bağışlamağımı xahiş eləyəndə, görünüm halın necə olacaq. Biabırçılıqla bir bax – qorxacaq-nəhəng adam! Gur saçları biz-biz duran – nəhəng adam!

Nəhəng adam cavab vermirdi; kor qəzəblə o, ayaqları ilə qapını döyücləyirdi, Cəsur Joan isə, döşəməyə sərilərək Qorxaq

Joan ürəkli nəhəng adamın baş rol oynayacağı tamaşanın nə vaxt başlanacağını arxayıñ-arxayıñ gözləyirdi. Və heç on dəqiqə keçmədi ki, monoklu sindirilmiş, kifayət qədər qorxaq hava ud-muş, qisasçı şikayət bildirən nərilti ilə öz bətnindən göz yaşları ilə qarışış yalvarişlar ifraz eləməyə başladı:

– Mənim xatirimə dəymə!.. Mən qorxuram... Məni vur-mayın!.. Ay, ana, doğma ana, gizlət məni tumanın altında.

Ancaq, acı təcrübədən aqlı başına gələn, Cəsur Joan, gözlənilməz kələkdən, yaxud dəhşətli tələdən ehtiyat eləyərək, tələs-məmək qərarına gəldi. O, daha bir neçə dəqiqə gözlədi, sonra isə düyməni basdı – və qapı taybatay açıldı.

Zəvallı nəhəng! O, diz üstə dayanaraq və yumaq kimi bükü-lərək aman diləyirdi. Onun əlləri əsirdi, dişləri zinqrov kimi cingildəyirdi, damarı titrəyirdi, sanki elektrik cərəyanı keçibmiş kimi, tükləri biz-biz durmuşdu... Kor gözündən yaş damırdı.

– Öldürmə məni! Məni xorfdandan gizlət, – zavallı yalvarındı və onun səsi uzaqlardan gələn göy gurultusu kimi cingildəyirdi.

– Qorxma, mən sənə toxunmaram, ürəyi yumşalmış Cəsur Joan onu sakitləşdirdi. – Açığını desəm, sən məndə yalnız mər-həmət və ikrah hissi doğurursan. Al payını, axmaq!

Joan bacarıqsız nəhəng adama bir təpik ilişdirdi və qisas his-sinə qapılmadığına görə şadlanaraq düşdüyü tələni tərk elədi.

XIII FƏSİL

TƏMSİL ALƏMİ

Yuxulu və yorğun, gecə cığırlarında azmış, Cəsur Joan qabağına çıxan ilk mağaraya girdi və elə həmin anda maront kimi yuxuya getdi. Dan yeri söküləndə onu titrətmə tutdu, ancaq soyuqdan yox. Bütün bədəninə qarışqalar daraşmışdı və yalnız möcüzə nəticəsin-də yuxulu-yuxulu onları basıb əzmədi. Bununla belə, bütün mağa-ranı titrədərək, kiminsə oturuşmuş xırıltılı bas səsi dilləndi:

– Tərpənmə! Biz tam nizam-intizamlı geri çekilirik... Ehti-yatlı ol, bizə toxunma!

Adamin ürəyini üzən adı boşboğaz gözyaşıxındanlara tamam-kamal bənzədiyi üçün idi ki, Cəsur Joan artıq sehrli cəfəngiyatlar aləminə alışmışdı. Ona görə də, o, qətiyyən təəccüblənmədi və hətta qarışqalara minnətdarlıq eləməyə hazır idi – axı onu diri-dirini yeməmişdilər, ancaq eləcə xahiş eləyirdilər ki, onların döyə-nəyini tapdalamasın.

– Yerindən tərpənmə! – həmin səs yenidən səsləndi. – Yalnız bircə batalyon qalıb.

Qarışqalar iki-iki öz əvvəlki yerlərinə qayıtdıqları vaxt, Cəsur Joan, mağarada uzanaraq, gözlərini yarıqaranlığa zilləmişdi və natiq-komandiri axtarırdı. Və onu görə bildi. İri bir qara qarışqa balaca mikrofonun qarşısında dayanaraq kənarda durmuşdu və onun səsi səsucaldıcıdan gəlirdi.

– Sənə nə olub? – oğlanın azacıq yerindən tərpəndiyini gör-dükədə o, dedi. – Mənim əsgərlərimdən kimsə səni narahat elədi?

– Yox, əksinə, sənin əsgərlərin çox nəzakətlidi. Yalnız onlar öz çəkmələri ilə məni qidiqlayırlar.

Və qarışqaların rəhbəri və Joan şən-şən gülüsdülər. Ancaq elə ki, gülüş kəsildi, Joan başa düdü ki, əgər o, yüngülçə də olsa öz təəccübünü bildirməsə, bu onun tərəfindən ədəbsizlik olar. Və o, gözlərini bərəltdi:

– Etiraf eləyim ki, mənim heç vaxt ağlıma gəlməzdi ki, qarışqalar danışa bilərlər və həm də hələ mikrofon qarşısında!

– Belə-belə işlər! Bəyəm sən bilmirsən ki, keçmiş dövrlərdə bütün heyvanlar danışırdılar?

– Bu keçmiş dövrlər idi. Bəs indi...

– İndi həqiqətən də heyvanların əksəriyyəti lallaşıb, – natiq-qarışqa təsdiq elədi. Və bu təəccüblü deyil! Siz insanlar o qədər hərzə-hərzə danışdırınız, o qədər səfəhlədiniz ki, günlərin bir günü heyvanlar sizə baş qoşmasınlar deyə, ümumi tətil, susqunluq tətili elan elədilər və o bu günə qədər davam eləyir... Yalnız tutuquşular və aşağı səviyyəli quşlar streykbreher (satqın) çıxdılar...

– Bu həmişə belə olub. Elə bir tətil yoxdur ki, “sarılar”sız olmasın, – Cəsur Joan dilləndi: axı bu vəziyyətdə o susa bilməzdi.

Ancaq qarışqa tez-tələsik onun sözünü kəsdi:

– Bizi onları “sarılar” deyil, “yaşıllar”, yaxud “qaralar” adlandırırlar.

– Belə de?! – Və söhbəti davam etdirmək üçün soruşdu: – Yəqin ki, siz “yaşıllar” deyilsiniz, elə deyilmə?

– Biz?! Biz “yaşıllar”ıq? – Qarışqa qəzəbdən hətta öskürdü də.

– Sən nə danışırsan! Heç bir vəchlə. Mən görürəm ki, heyvanların necə və hansı şəraitdə susqunluq tətili etməsi barədə sənin heç təsəvvürün belə yoxdur... Eyni zamanda, görünür, sənə məlum deyil ki, heyvanlar, keçmiş dövrlərdə olduğu kimi Qızıl əsr haqqında danışa bilmələri üçün, əlçatmaz bir yerdə Canlı Təmsil muzeyi təsis eləyiblər...

– Və mən bu sırı muzeysi düşmüşəm?

– Hə də... Sən təsadüfən Ezopun, Fedrin və Lafontenin vəsf elədikləri aləmin, Təmsil aləminin sırı giriş yerini aşkar eləyibsən.

– Maraqlıdı! – Cəsur Joan dilləndi. Bu məlumat həqiqətən də onu maraqlandırdı. – Yaxşı, bəs sizdə əxlaq məsələsi nə yerdədi? Mən təmsil əxlaqını nəzərdə tuturam.

- Bilirsən... Bizim adətlərimiz yavaş-yavaş dəyişir...
- Artıq mən bunu hiss elədim. Siz təəccüb doğuracaq qədər sivilşibsiniz. Hətta, sizin mikrafonunuz da var.

– Ancaq, əgər ayrı-ayrı maşınlar və cihazlara görə sivilizasiya uğurlarından danışsaq, biz çox uzağa getmişik və bizdə olanların hələ sən çoxunu görməyibsən, – qarışqa öyündü. Sən hətta təsəvvürünə gətirə bilməzsən ki, indi bizim qarışqa yuvalarımız necədi. Bizim elektrikimiz var, liftlərimiz var, və radarımız, və yeməkləri mərkəzi anbarlara daşıyan yüksək maşınlarımız, və DDT-dən qorunmaq üçün əleyhqazlarımız, və sairə və ilaxirələrimiz var.

Hətta, ən canlı danışq zamanı olan qaçılmaz fasılələrdə belə sonrakı izahatlar axıb gəlirdi. Və adama elə gəlirdi ki, sanki qarışqa məktəb dərsliyindən sitat gətirir.

– Hə... Bax belə... Burada da, bütün cəmiyyətlərdə olduğu kimi... Aydındı? Belə... Heyvanlar bölünürlər... Bəli, məhz bölünürlər. Bilirsən... Onlar iki qrupa bölünürlər: inadkarlıq göstərənlərə, hə, hə, vaxtı keçmiş anlayışlara kor-koranə tabe olanlara... Və yəni illüziyalar yaradanlara. Bax, belə. Bilmirəm, sən başa düşdün mü?.. Mən yeni illüziyalar yaradanlar barəsində danışıram.

Bu vaxt o, dərindən nəfəs aldı və dedi:

– Biz, sənin artıq gördüğün kimi, ikinci qrupa daxilik.

Cəsur Joan elə həmin an qeyri-ciddi sual verdi:

– Bəs cincəramalar? Bəs sizdən yemək istəyən bu tənbəllərlə necə yola gedirsiniz? Keçmişdə olduğu kimi, onları rəqs eləməyə göndərirsiniz?

Qarışqa pəncəsi ilə peysərini qaşdı:

– Bilirsən... Sən təmsilin klassik sonluğunu nəzərdə tutarsan: “Sən elə hey oxuyurdun, iş belədi! İndi də get rəqs elə” – belə deyil?

Joan başını tərpətdi və onun həmsöhbəti vəcdlə izahatının davamına girişdi:

– Səndən gizlətmirəm, son onillikdə bizdə çıxışların əksəriyyəti “Cincəramala yemək verək!” və “Rədd olsun Lafonten” şüarları altında keçirilir. Bu şübhələr bizim qarışqa yuvalarımı-

zin əsrlərlə boyu mövcud olan sakitliyini pozub... Və təbliğatçılar gah burada, gah orada konkret cırcırama musiqisinin düşkünləri altruist siyasətin yeni siniflərinin xeyrinə, bu məşhur təmsil üçün uydurma sonluq quraşdırıldılar. Bədbəxtlikdən, bizim qarışqa yemimizin qeydinə qalan bu zavallı musiqişünas-şairlərin gücünün müdafiəsinə sərf edilmiş bütün səylər fəlakətlə nəticələndi ki, bu ən qartılmış idealistləri küsdürdü. Tezliklə, bizə oyan oldu ki, cırcıramalar bizim anbarlarda saxlanılan ehtiyatlarımızı yemirlər (bu da ayındı – bizə və cırcırimalara ayrı-ayrı yeməklər lazımdı). Cırcıramalar bizim təamlardan ölürdülər, bəziləri rəqs eləyə-eləyə, digərləri ağızlarında nəgmə oxuya-oxuya, və onlar çox gözəl şəkildə həlak olurdular; yeri gəlmışkən deyim ki, məhz cırcıramalar belə bir əfsanə uydurublar ki, guya onların yemi sərf metafizikdi və onlar otun ətrindən və günəş işığından qidalanırlar. Sən bir özün üçün təsəvvür elə, günəş işığı ilə! Bir sözlə... yavaş-yavaş biz başladıq...

O, utandı və susdu. Ancaq, Cəsur Joanın sual dolu nəzərləri ilə qarşılaşanda açıq-aşkar etiraf elədi:

- Yavaş-yavaş biz onları yeməyə başladıq.
- Yəni necə... yeməyə başladız!

– Bəli, çox sadəcə. Dişlərimizlə. Əlbəttə, biz vicdan əzabı çəkirdik, ancaq nə eləmək olar? Belə təzə, belə lirik eti istifadə eləməmək cinayət olardı, sən belə hesab eləmirsən. Nə üçün boş yerə xarab olsun. Hələ, onların qanadları necə də ləzzətlidi, dadın-dan doymaq olmur. Onlar bizdə azadlıq hissi doğururlar!

Və, Joanın üzündə narazılıq əlamətlərini gördükdə, qarışqa çevik strateji gediş elədi və cırcıramaların müdafiəsinə qalxdı:

– Ancaq sən nahaq yerə onları tənbəl adlandıırırsan. Nəgmə oxumaq da onlar üçün işdi. Özü də necə! Əlbəttə, onlara qulaq asmaq asan iş deyil, amma sən özün bir cəhd elə onların tərzində, mişar kimi, oxu görüm, necə oxuyursan.

Və, ləyaqətlə öskürərək, qarışqa oradan uzaqlaşdı, Cəsur Joan isə açıq səma altında olan Canlı Təmsil muzeyini görmək üçün onun arxasında yollandı.

Joan bir neçə addım atdı və onun gözləri qarşısında daha bir qeyri-adı mənzərə açıldı: Yaşıl Lehmə gölünün sahilində, işgəncə ilə əzab-əziyyət içində öz ölçülərini azaltmağa çalışan Öküzin yanında, Qurbağa burnunun suyunu çəkə-çəkə özünü şışirdirdi.

– Bu isə “Qurbağa və Öküz” təmsilinin personajlarıdı, – Cəsur Joan başa düşdü və təbəssümlə tez-tez ona bu təmsili danışan anasını xatırladı...

Günlərin bir günü Qurbağa xanım Öküz bəyə rast gəlir və onun boy-buxununa və nüfuzlu görkəminə qıbtə eləyərək, bilmirəm hansıa şəkildə, öz-özünü şışirtməyin üsulunu tapır. Və şışdi, şışdi, şışdi... o qədər şışdi ki, şışkinlikdən partladı. Lakin, indi onun qarşısında başqa mənzərə idi. Qurbağa, doğrudur, əvvəlkı kimi şışirdi, ancaq Öküz nədənsə öz həcminə görə büzüşməyə, balacalaşmağa çalışırdı... Onlarla danışmaq lazımdı, görüm bu nə məsələdi.

Cəsur Joan yaxınlaşdı və nəzakətlə Öküzə təzim elədi:

– Xoş gördük, Öküz qardaş!

– Xaş gördük İnsan qardaş, – Öküz inam və etimadla cavab verdi.

– Bir mənə izah eləyin görüm, bütün bunlar nə deməkdi? Siz balaca olmaq istəyirsiniz?

– Hə, əlbəttə, burada nə var ki, – artıq öz kütləsinin yarısını itirmiş Öküz böyürdü. – Sənə bu bir ədalətsizlik kimi görünmürmü ki, mən belə nəhəngəm, qurbağa isə belə balacadı?

– Yəqin ki, bazarlarda satılan gildən hazırlanmış bapbalaca üşkürək-öküzlərə bənzəmək istəməzsınız?..

– Allah eləməsin... İş bu dərəcədə alçalmaq səviyyəsinə gedib çıxmayaçaq, – Öküz etiraz elədi. Mən qardaşımın başına gələnləri tekrar eləməməyim naminə hər şeyə hazırlam: o, elə hey balacalandı, balacalandı, balacalandı və axırda o qədər balaca oldu ki, əl arabası basıb onu öldürdü.

– Belə olan halda, mən heç nə başa düşmürəm! – bütün bu sarsaqlıqlardan artıqlaması ilə doyan Cəsur Joan dilləndi.

– Burada aydın olmayan nə var ki... Hər şey çox sadədi. Bir-birimizə qıtbə eləməyək deyə, biz qurbağa ilə belə bir razılığa gəlmişik: mən bir az büzüşərək balacalaşıram, o, isə böyüür və bu minvalla biz bərabərləşirik.

– Ancaq Lafontenin təmsilində Öküz Qurbağanın tələblərinə açıq-aşkar ikrəh hissi ilə yanaşırdı, – Joan etiraz elədi.

– Bu əvvəllər belə olub. İndi isə Təmsillər aləmində hər şey dəyişib, – Öküz hövsələ ilə izah elədi. – Biz arzu eləyirik ki, bərabərləşək və heç bir Lafonten bizim üçün qanun ola bilməz.

Cəsur Joan şübhə ilə başını yırğaladı. Və, bu bərabərlik tərəfdarlarını tərk eləyərək o, vidalaşarkən, yaxşı tərbiyə almış gənclərə məxsus bir tərzdə nəzakətlə və ədəb-ərkanla dedi:

– Sizin amalınız, məncə, tamamilə tərifə layiqdi, hərçənd ki, açığını desəm, siz onu bir qədər... Sizə necə deyim... Hə, bir qədər bəsit şəkildə həyata keçirirsiniz.

– Nə üçün? – sifeti son dərəcə küt xeyirxahlıq ifadə eləyən Öküz heyrətlə böyürdü.

Cəsur Joan, lazımı dəlillər seçmək cəhdini ilə çapalayaraq, donquldandı:

– Hə... ona görə ki... bəlkə mən yanılıram... yaxud... bir sözlə... bərabərlik və bərabərləşmək – müxtəlif anlayışlardı, hərçənd ki, tez-tez bu anlayışlar qarışdırılır. Axı, zahiri gör-kəminizə görə siz heç vaxt qurbağa ilə eyniləşə bilməzsınız.

Bu sayaq məntiqi ipucundan Joan bərk-bərk yapışdı ki, fikri yayınmasın.

– Təsəvvür eləyin ki, – o, dedi, – Qurbağa xanım Öküz ağanın ölçüləri ilə bərabərləşir və bu zaman o, buynuz da çıxarmaq istəyir. Belə olan halda siz nə məsləhət görərdiniz?

– Boş şeydi! Qurbağanın səsi zəiflədi. – Mən sünisini sifariş eliyərdim. Kauçukdan və ya plastikdən.

– Əla. Bu vəziyyətdən çıxış yolu ola bilər... – Joan razılaşdı.

– Bəs birdən Öküz quruldamaq istədi?..

Və Qurbağa və Öküz susdular – bu sual onları açıq-aşkar çasdırdı və Joan dedi:

— Onda, belə olan halda, Öküz ağa gərək Qurbağa xanım necə quruldayırsa, elə o sayaq quruldama yazılmış val udsun... Mən başqa çıxış yolu görmürəm... Bircə siz öz səhvinizi anlayın. Nə qədər çalışsanız da sizin və Qurbağanın zahiri görkəmi fərqli olacaq. Hətta bu, hər halda, sözün dar mənasında bərabərsizlik də deyil, müxtəliflikdi...

— Bəs necə olsun? — öz küt nəzərləri ilə və nəvazişə Joana tamaşa eliyən Öküz böyürdü.

— Heç necə. Mənim məsləhətimə qulaq asın və öz əvvəlki vəziyyətinizə qayidin. Qoy Öküz ağa nəhəng, Qurbağa xanım isə — cırdan boyda olaraq qalsın. Əgər bir halda ki, siz bərabərliyə can atırsınız, onda məlum fərqlərin heç kim tərəfindən sıxışdırılmamaq hüququnu verən azadlığı əldə eləyin...

Joan susdu, o, anladı ki, daim sıvrilib əldən çıxan həqiqətləri sözlə ifadə eləmək olmaz. Utanmış vəziyyətdə o, yoluna davam elədi, Öküz isə, şisməkdə davam eləyən biganə Qurbağanın yanında dayanaraq, əvvəldə olduğu kimi, həcmə kiçilirdi. Joan mümkün qədər tez Təmsil aləmindən çıxıb canını qurtarmaq istəyirdi, fəlsəfi düşüncələr onun ürəyini üzmüdü, həm də ki, o, qurd kimi acmışdı.

Ancaq Joan heç üç addım atmamışdı ki, külək ona tanış olan bir mövzunun qırıqlarını gətirdi və o, maraq xatirinə Ezop dövründən başlayaraq kələkbaz Tülkünün saxta nəvazişlə məşhur qarğanın başını bişirdiyi talaya baş çəkmək qərarına gəldi (həmin o qarğıa ki, ağızında pendir — gözəl pendir parçası ilə ağacda oturmuşdu).

— Ah, nənə, nənə! Doğrudan da sən dünyada ən qəşəng quşsan! Mən nə danışıram, dünyada! Bütün kainatda... — bu riyakar yaltaqlandı. — Sənin nə qəşəng lələklərin var, nənə! Onlar necə də par-par parıldayırlar. Və yəqin ki, həqiqətən sənin səsin mələk səsi olmalıdır! Səni dinləyəndə mən adicə olaraq ləzzətdən əriyirəm. Oxu, gözümün işığı, utanma...

Məlum olduğu kimi, qədim təmsildə qarğıa tülkünün yaltaqlığına inanmışdı və yarımdüjün yalançı komplimentlərə aldaraq, pendiri düz tülkünün ağızına salmışdı.

Ancaq bu dəfə yaltaq təriflər qətiyyən Qarğanın eyninə də gəlmədi. Açıq-aşkar kinayə ilə o, pırıldırayaq budaqdan-budağa qondu, köhnə əl patefonunun yanına uçdu və tülkünün sözlərinə abırsızlıqdan xali olmayan cavab yazılan valı pəncəsinin cəld hərəkəti ilə işə saldı:

– Pendiri yeyəndən sonra mən oxuyaram! Pendiri yeyəndən sonra mən oxuyaram! Pendiri yeyəndən sonra mən oxuyaram!

Qarğanın dimdiyində sıxılıb saxlanan yupyumru pendir parçasını xeyli vaxtdan bəri nahaqca yerə gözləri ilə yeyən tülkünün sifəti dəhşətli dərəcədə uzandı. Quyruğunu yanına qısaraq və başını aşağı sallayaraq, zavallı məşəyə doğru elə götürüldü ki, sanki, bu pendirin ona heç bir dəxli yoxdu... Qarğı isə valı da-yandırdı və tamahını saxlaya bilməyərək, bütün səsi gəldikcə qarıldadı:

– Bu onsuz da bəllidi ki, mənim ilahi səsim var. Sənin isə ay səfəh, mənə bunu təkrar eləməyinə ehtiyac yoxdu! Mən onsuz da bunu bilirəm! Mən istənilən bülbüldən yaxşı oxuyuram! Sənə açığını deyim ki, sənin difirambaların məni bezdirib. Bu dəfə, mənim əzizim, ağızına qıfil vur və oruc tut. Onsuz da pendir mənə çatacaq. – Və qanadlarını çalaraq, təvazökarlıqla dedi: – Ancaq əvvəlcə, içki əvəzinə, bütün mənim tanışlarımın xahişi ilə mən bir nəgmə ifa eləyim.

Və nazlı-qəmzəli hərəkətləri ilə Qarğı xırıltılı səslə allah bilir nə qarıldadı. Cəsur Joan isə, şöhrətpərəstliyi möğlub eləmək münasibətilə sevinərək, özünün acgöz gözləri ilə pendirin düşdürüyü yeri manşırladı, öz qismətinə yaxınlaşdı – və məsələ bitdi!

XIV FƏSİL

YARIMÇIQ AYAQLI QIZ

Qarğanın, hansı yollasa Ezopun bütün heyvanlar səltənətini köməyə çağıracağından ehtiyat eləyərək, Cəsur Joan dabanına tüpürərək meşəyə tərəf götürüldü və əyri-üyrü meşə cığırı ilə təpəlikdə olan bulağa qədər qaçırdı; bu öz daş yatağında sakit-sakit donquldanan balaca bir bulaq idi. Burada Joan yumşaq mamırın üstünə sərildi,ancaq, hətta əlini uzadıb yeməyə başladığı pendirin üstündən dadlı bulaq suyu içməyə belə taqəti yox idi. Onun yalnız qəmli-qəmli bu sözləri deməyə gücü çatdı:

— Ah, divar, divar, axı sən haradasan?!

Elə həmin an yaxınlıqdakı sal qayanın üzərindəki bir-biri ilə kəsişən çatlar “insanlaşdı” və böyük bir ağıza çevrildi. Bu həmin o, əvvəllər onu bezdirən izləyici – Ağız idi və halını dəyişmədən təkrar elədiyi ifadəni bəyan elədi:

— Həm yaxındı, həm uzaq.

Həm yaxındı, həm uzaq? Səni görüm lənətə gələsən! Və Cəsur Joan, yumruğunu sıxaraq, hirsindən alışib-yanaraq yerindən sıçradı.

— Kəs səsini, səfəh! Mən artıq sənin bu “həm yaxındı, həm uzağından” xirdəyəcən doymuşam, doymuşam, doymuşam. Daha kifayətdi! Əgər sən sakitləşməsən, vurub dişlərini tökəcəyəm!

Ancaq Ağız üzünü turşutdu (insanlarda üzün bu şəklinə təbəssüm deyirlər) və dedi:

— Qızışma, ay bala! Başlıcası da, bu hay-küy nəyə lazımdı! Bu nədir, yoxsa sən bütün işləri korlamaq isteyirsən? — Və, do-daqlarını bant kimi bükərək, pıçıldadı: — Suss! Ali hakimiyyət

istirahət eləyir. Onların son istirahəti. Mənə bax, onları yuxudan oyatma... Bir yaxına gəl. Ancaq astaca...

Özgə aləmdən olan ağızlara təbii olaraq inanmamasına bax-mayaraq (kim bilir, birdən bu ağız dişləməyə və ya tüpürməyə başlayacaq), Joan bunu tər-təmiz şıltəqlıq kimi qəbul eləsə də, bu xahişi yerinə yetirdi.

– Bir az da yaxına gəl... Qorxma, – Ağız onu çağırıldı. – Sənə nə isə təklif eləmək istəyirəm... ancaq bu elə olmalıdır ki, heç kim eşitməsin... Xüsusilə də, teyf – Qulaq; o, hər şeyə qulaq asmaqla məşğuldular, hətta danışılmayan şeylərə də.

– Bəs sən mənə nə təklif eləmək istəyirsən? – Maraqdən alışib-yanan Joan danışan ağızı olan qayaya daha da yaxınlaşdı. Eşidirəm səni!

Onda Ağız (ondan necə də axmaq iy gəlirdi) Joanın qulağına piçıldadı:

– Mən sənə Ağla Sonra Da Göz Yaşlarını Ud kəndinə necə getməyin yolunu öyrədə bilərəm. Ancaq, əlbəttə, bir şərtlə...

– Bir şərtlə? O, hansı şərtdi?

Ağız dodaqlarını yaladı:

– Sən gərək öz pendirini mənə verəsən...

Cəsur Joan qızışdı:

– Necə, deyirsən pendiri sənə verim?.. Axı mən onu Qarğadan elə bir əzabla qorartmışım ki! Pendirin hamısını?

– Hə, bala, son qırtımına qədər hamısını... Sən bilsəydin ki, mən bu həyatı ətri olan pendir üçün necə də darixmişəm! – Və o, Joani tələsdirdi: – Hə, tez qərara gəl! Yoxsa yarımdəqiqədən sonra gec olacaq! Sən razısan, ya yox?

– Razıyam, – Joan dərindən köks ötürərək dedi. – Götür pendiri.

Və o, yerini rahatlادı, o, çox arzulayırdı ki, bu dəhşətli tamaşadan yaxşıca zövq alsın. Bəs necə, təsəvvür elə ki, – qaya üzərində açılmış insan ağızı Fedrin təmsillərində təsvir olunan əfsə-nəvi inəklərin südündən hazırlanmış pendiri necə acgözlüklə basıb yeyir.

– Bax bu pendirdi! Bütün pendirlərin pendiridi! – Seliyini axıda-axıda Ağız ləzzətlə dilləndi.

Ancaq o bu ləzzətli tikəni tələm-tələsik yeməli oldu; hövsəsi çatmayan Cəsur Joan bu sırlı divarın harada olduğunu öyrənmək arzusu ilə onu tələsdirdi.

– Hə, cəld ol, cəld çeynə qurtar.

– Gözlə, qaçmırıq ki, bizim hələ vaxtımız var.

Ağız pendir qırıntılarını yaladı və Joanın üzünə pendirin iyini yayaraq onun qulağına piçildədi:

– Bundan sadə şey yoxdu. Bax o cığırla baş aşağı düş, o, səni Canlı Meyvələr sarayına aparıb çıxaracaq – bu bizim dahlərin son uydurmasıdı, onların fantaziyası, sənə məlum olduğu kimi, şahzadələrdən və krallardan uzağa getmir... Bu bağda Qırmızı Günəbaxanlar bitən bir lək var, bax, ...gedən tunelin yolunu tapacaqsan.

– Divara?

– Hə, divara. Ancaq heç kimə heç nə demə. Suss!

Və ayrılma zamanı başdan-başa pendirin yağına bulaşmış pintlər – Ağız, özünün məmnunluğunu ifadə eləyərək, bərkdən gəyirdi və yağılı təbəssümlə dişlərini ağartdı:

– Pəh! Bu necə pendirdi! Necə də möcüzəli pendircikdi!

Və doyunca gülümsədikdən sonra, əriyib cansız qayada yox oldu.

Yorğunluğuna və acliğina baxmayaraq, hərarətinə alışdığı doğma göz yaşları olan öz evlərinə qayıtməq ümidindən qol-qanad açan Cəsur Joan, o dəqiqə danişan ağızın göstərdiyi yolu əlinə alıb məqsədinə doğru irəliləməyə başladı. O, heç əlli addımlıq yolu qət eləməmişdi ki, onun nəzərləri ətrafin vəhşi peyzajının fonunda, xüsusilə, nəcibliyi və incəliyi ilə seçilən, nəhəng bir bağa sataşdı. Hava elə zərif idi ki, onun yüngülcə əsməsi sevən əllər kimi adamın dərisini siğallayırdı, çiçəklər isə çox incə rayihəsi ilə adamın başını gicəlləndirirdi. Ancaq Cəsur Joan əldən düşmüşdü və bütün bu nemətlərə və gözəlliliklərə lazımı qədər diqqət yetirmədi. Bununla belə, o bu möcüzəli bağın gözəlliyi qarşısında duruş gətirə bilmədi və Qırmızı Günəbaxanlar bitən tunel barədə deyilmiş sözləri unutdu.

“İki arzu məni rahat buraxmır, – yorğunluğuna qalib gəlməyə çalışaraq, o, fikirləşdi, – doyunca yemək və yaxşıca yatıb yuxumu almaq”.

Və ləngər vura-vura və yuxusuz gecələrdən sonda şişmiş gözləri ilə yolu zorla seçərək o, bağın darvazasından içəri girdi və baş xiyabanın sonunda mavi ağacların üzük qaşı kimi əhatəsində olan gözqamaşdırıcı gözəlliyə malik bir saray gördü.

– Nə bilmək olar, – bir qədər utanmış halda o, dedi, – əgər mən bu sarayın sahibinə baş çəksəm, axmaq bir hərəkət eləmiş olram ki? Hə, birdən, o, məni özü ilə birgə yeməyə dəvət elədi...

“Gedim? Getməyim?” Beləcə, bir qərara gələ bilmirdi və bə-dəhatən yandakı xiyabandan qaça-qaça gözəl bir qız gəldi, qırpırmızı dodaqları ilə nəvazişlə gülümseyərək onun yolunu kəsdi və bu vaxt o, qeyri-müəyyən vəziyyətdə yerində təpik döyürdü.

– Xoş gördük, senyor! Siz hara tələsirsiniz?

Cəsur Joan öz məqsədini ondan gizlətmədi:

– Mən bu sarayın sahibinə baş çəkmək istəyirəm və ümid eləyirəm ki, bəlkə o, mənə yataq, yemək və təmiz yorğan-döşək verə. Axı mən dəhşətli dərəcədə çoxdandı ki, çimmirəm... Bündan başqa, mən acam, elə acam ki, dünya başına fırlanır. Ah, əgər siz mənə yeməyə bir şey versəydiniz – bu sarayın sahibinin gözlərinə belə miskin şəkildə görünmək dəhşətdi. Etiraf eləyim ki, hətta mən özümü bir az da narahat hiss eləyirəm.

– Yemək? Bu nə olan şeydi? – qız soruşdu və onun moruğa bənzəyən qara gözləri qorxudan daha da qaraldı.

Bu açıq/aydın mənasız sualdan dilxor olan Cəsur Joan çıyin-lərini çəkdi.

– Deməli siz yeməyin nə olduğunu bilmirsiniz?.. Yəni siz qarnınızı doldurmayıbsınız, qızardılmış kartofla verilmiş bifşteksi çeynəməyibsiz, düyüünü içəri ötürmüyübsüz... Bir sözlə çənənizi işlətməyibsiz!

Joan danişdiği vaxt qızın təəccübü daha da artdı.

– Bifşteks?.. Nə qəribə sözdü! – o, mızıldandı.

– Sən hətta bifşteksin nə olduğunu bilmirsən? Bu nədir, yoxsa məni ələ salırsan?

— Yox, qərib adam, — qız etiraz elədi, — səni inandırıram ki, mən ilk dəfədir ki, belə qəribə söz eşidirəm.

— Yaxşı da! Mən də sənə inandım! — az qala acıdan huşunu itirəcək Joan qəzəbləndi. — Gedim sarayın sahibini axtarım! Çox güman ki, o, səndən ağıllı olar.

Qız narahatlıqla ona nəzər saldı.

— Dayan. — Və piçilti ilə əlavə elədi: — Getmə!

— Niyə ki?

— Niyə? Bəyəm sən bilmirsən ki, burada bizim şahbanumuz yaşayır.

— Ah, şahbanu, lap yaxşı!.. Mən ömrümdə heç vaxt şahbanu görməmişəm və əlimə düşən bu fürsətdən istifadə eləyərək onunla tanış olaram... O, evdə də başına tac qoyur?

Joanın bu sözləri dediyi zaman ifadə elədiyi ikrəh hissi, bu qızı azacıq da olsun təsir eləmədi. Onun, dəymış ciyələyə bənzəyən qırp-qırmızı dodaqları, bu dəfə gülümşəmədi:

— Getmə! Bizim şahbanunun xaricdən gələn adamlardan zəhləsi gedir. Qaç! Əks təqdirdə sənə heç nə yardım eləyə bil-məyəcək. Dördüncü Dona Gözəldona amansız adamdı.

— Dördüncü Dona Gözəldona?

— Hə... Dördüncü Dona Gözəldona. Bizim şahbanunun adı belədi. Onun, eyni zamanda, ləqəbi də var — Zəhər...

Düşünüb-daşınaraq, Cəsur Joan yenidən qızı xatırlatdı ki, o, acdı.

— Mən qaçıb gedərəm, ancaq mənə nə isə yeməli bir şey tap. Mən yemək istəyirəm... Başa düşmürsən? Diqqətlə mənə bax, izah eləməyə çalışacağam.

Və Joan ona “yemək” felinin mənasını başa salmaq üçün bütün imkanlardan istifadə elədi. Klassik əl hərəkətləri ilə o, ağzını gösterdi, çənəsini tərpətdi, ancaq hamısı əbəs yerə. Qız, heç nə anlamadan ona baxırdı, — sanki, o, onunla anlaşılmayan bir dildə danışındı.

— Yaxşı, bəs sən özün bir şey yemirsən? — qəzəblənmiş Cəsur Joan partladı. — Bəs onda sən necə üzünүn yaxşı rəngini saxlaya bilirsən? Sən nə ilə qidalanırsan? Öz gücünü nə ilə qoruyursan?

– Qız tərəddüd içində ona nəzər saldı və birdən hansısa qərara gələrək, onu məhəccər boyu öz arxası ilə apardı, sonra isə oturdu və təmtəraqsız sadəlövhüklə onun ayaqqabılının bağlarını açmağa başladı.

– Bunu eləmək hansı cəhənnəmdən sənin ağılnı gəldi?
– Joan hirsə bağırdı.

Ancaq qız Joanın narazılığına baxmayaraq, yenə də onun çəkmələrini çıxartdı.

– Hazırkı. İndi, güman eləyirəm ki, sən təmin olundun? – Bu sarsaq hərəkətdən cin başına vuran Joan ona çəmkirdi.

– Hələ yox, – o, şən-şən etiraz elədi. – İndi də corablarını çıxarmaq qalır.

– Daha bu ağ oldu! Corablarımı çıxarmaq, üzr isteyirəm, mən razı deyiləm, məncə bu həddini aşmaq deməkdi.

Bununla belə, onun etirazları əhəmiyyətsiz idi. Bu füsunkar qız bütün maneələri dəf eləyirdi.

– Yaxşı, bəs sonra? – Ayaqları soyundurulmuş Cəsur Joan soruşturdu.

– İndi ayaqlarını göstər.

Və sakit bir təmkinlə qız onun ayaqlarının altını nəzərdən keçirtdi. Bu vaxt, o, artıq dözmədi:

– Belə işlər ancaq mənim başıma gələ bilər! Mən burası acıdan yarı ölü vəziyyətdə gəldim, xahiş elədikdə ki, məni yedirtsinlər, onda mənə şirəli bifşteks vermək əvəzinə, ayağımdan həzz almaq üçün ayaqqabımı çıxartdılar. Deyin görüm, əziz qız, siz çox güman ki, Dördüncü Gözəldönnanın səltənətində baş döyənək operatoru deyilsiniz ki?

Ancaq qızın başı özünün sehrli və o dünyadan olan xəyallarına qarışmışdı. Bir kəlmə kəsmədən, o, ayaqqabıları və corabları çıxartdı və xoş bir qəmzə ilə öz ayaqlarını ona göstərdi. Bu dəfə Cəsur Joan səmimi olaraq təəccübəldi, çünkü, qızın ayaqlarının altı açıq idi! Belə bir şeyi təsəvvürə gətirmək olar?! Qızın ayaqları yarımcıq idi!

– Bu nə deməkdi? – o, tamamilə özünü itirmiş halda dedi.

– Elə də xüsusi bir şey deyil. Bizim səltənətin bütün əhalisi-nin ayaqları belədi.

– Bəs nə üçün?

– O dəqiqə görünür ki, sən əsl barbarsan, – qız incidi. – Bu yarımcıq ayaqlar bizi qidalandırır.

– Hansı yolla? – Cəsur Joan soruşdu; o indi yorulmadan və tam səmimiyyətlə təəccübənlənirdi.

– Bax, – qız dedi və torpağı qazaraq ayaqlarını ora soxdu, özü də aydın görünürdü ki, bu onun üçün vərdiş olunmuş iş idi.

– Heç nə başa düşmürəm! – son dərəcə qayğılanmış Cəsur Joan əsəbiləşdi.

Qız ona cavab vermədi və bir dəqiqə ərzində əvvəlki vəziyyətində dayandı, özü də adama elə gəlirdi ki, o, hansısa təmtəraqlı ayını yerinə yetirir. Nəhayət o, sükütu pozdu və şagirdlərin məktəblərdə müxtəlif nəsihətləri oxuduqları tərzdə dedi:

– Sənin özünün də gördüğün kimi, bizi torpağın özü qidalandırır, birbaşa və bilavasitə və cürbəcür hoqqalara və kələklərə ki, siz müraciət eləyirsiniz və buna görə də özünüüz təbiətin ağası hesab eləyirsiniz, biz onları eləmirik. Biz hər gün eyni işi görürük: ayaqqabılarımızı soyunuruq və ayaqlarımızı yaxşı gübərlənmiş torpağa soxuruq...

– Yaxşı gübərlənmiş?

– Hə, biz torpağı peyinlə və ya kimyəvi dərmanlarla, kim necə istəyirsə, gübərləyirik. Və belə torpaq bizim qanımıza yeni enerji verir və bizim həyatı qüvvələrimizi möhkəmlədir...

Cəsur Joan qızı qəzəbli nəzərlərlə baxdı.

– Sən demək istəyirsən ki, mənim acından öldüyüm bir vaxt-da, sən şam yeməyi yeyirsen? Qulaq as! Mən... Mən... hə, mən...

O, nitq qabiliyyətini itirərək susdu. Ancaq bu zaman onun bur-nu, məlum deyil, haradansa gələn zərif və kəskin bir ətir duydu...

O, ləzzətlə dadlı ətri içənə çəkdi:

– Əgər mən səhv eləmirəmsə, buradan meyvə ətri gəlir. Armud və alma ətri... Ah kaş onlar mənim əlimə keçəydilər!

Və, bu ətirləri iyləməkdə davam eləyə-eləyə o, qızın yanına, lap yanına yaxınlaşdı.

– İndi mən başa düşürəm... Sənin sıfətindən anton almasının ətri gəlir, – o, dodaqlarını yaladı, – o, almadan deyil ki, yaxud da, ola bilər ki, sənin paltarın armudlarla bir yerdə saxlanılır?

Və bu vaxt ağıla siğmayan bir hadisə baş verdi. Aclıq ağılsızlığının tutması nəticəsində Cəsur Joan qızın düz yanağından dişlədi! O, alma dadını hiss elədi, zavallı qız isə yanağının bir hissəsini itirərək ağrıdan çığırdı.

– Şübhə yoxdur ki, – Joan alma parçasını çeynəyə-çeynəyə, fikirləşdi, – mən anlaşılmaz bir yerdəyəm, burada həm kişilərin, həm də qadınların sıfətləri meyvələrdəndi və onlar bitkilər kimi qidalanırlar... Bu qız, məsələn əsl meyvə salatıdır. Onun gözləri – iki moruqdu, dodaqları çıyələkdi, yanaqları almadı... Bəs barmaqları?.. Ver bir sənin barmaqlarının da dadına baxım. Yaxşı, heç olmasa bircə parçasını!

Deyildi – olundu. O öz qurbanının ürəyi dağlayan iniltilərinə məhəl qoymadan, qızın əlindən yapışdı, şəhadət barmağının bir parçasını dişlədi.

– Necə də dadlıdı! – o, ləzzətlə ağızını marçıldatdı. Armud dadır. Barmaqlarını yalayarsan.

Və bu gözüdoymaz adamyeyən-vegetarian hərisliklə qızın burnunu gözaltı elədi, ancaq birdən başlıovlu özlərini hadisə yerinə çatdırıran iki nəzarətçini gördü. Onları qızın ah-nalələri oyatmışdı və onlar diri-diriyeyilməkdə olan bu qızın köməyinə gəlirdilər. Bir də onların üzlərindəki ifadəni görəydin! Zəhmli və əzazil, eynilə kal heyva kimi.

– Qırmızı Günəbaxanlar ləkini mən haradan tapa bilərəm? – özünün müdafiə instinktinə tabe olaraq Joan qızın qulağına piçıldı.

Və qız, – axı onun ürəyi baldan idi, heç inciyib-küsmədən, şirəsi süzülən sıkəst edilmiş barmağı ilə yaxınlıqdakı çiçək ləkini göstərdi. Nəzarətçilər onu görməsinlər deyə Joan aşağı əyildi və var gücü ilə Günəbaxanlara doğru qaçmağa başladı və yerə çömbələrək əlləri ilə tunelin girişini axtarmaq məqsədilə torpağı eşələməyə başladı.

XV FƏSİL

QAYIDIŞ

Cəsur Joan başı lovlu otu ayaqlayır və yoluşdururdu, axı o, tapmalı idi... bir də ki, nəyi axtardığını, o, heç özü də bilmirdi.

Çox güman ki, bu, sehrli lyukların təchiz olunduğu həlqə, klassik həlqə olmalı idi. Ancaq o, sifətləri kal heyva kimi turş olan gözətçilərdən yaman qorxurdu və, bu həlqəni tapmağa ümid eləmədiyindən, sürət xatirinə, kor-koranə əlinə keçən bütün bitkiləri kökündən çıxarmağa başladı. Və o bu işin öhdəsin-dən çox əsaslı şəkildə gəldi və ən nəhayət, qırmızı günəbaxan kolunun köklərinə sarılmış nəhəng bir daşı yerindən tərpətdi. Və bu vaxt tunelin yolu göründü – vahiməli, məzarabənzər bir çökəlik. O, ora nəzər saldı və onun ürəyi sıxıldı. Sonra nə etməli? Aşağı düşmək? Bəs görəsən bu quyunun divarında pilləkən varmı? Qaranlıqda onun əlləri ancaq nəm mamıra və soyuq daşa toxundu. Bəlkə elə sehrli qüvvələrə arxayıń olaraq (ölüm təhlükəsi qarşı-sında ona bir cüt xilasedici qanad vermək onların əlində nədi ki) vaxt itirmədən özünü başaşağı bu yarğana atmalıdır?

Xoşbəxtlikdən, o, elə də çox düşünüb-daşınmalı olmadı. O bu dərin uçurumun üzərinə əyildi və bədahətən o taydan olan nəhəng bir ağızın onu necə sorduğunu həzin bir rahatlıqla hiss elədi. Xırıltılı bir inilti ilə Joan torpağın, əziz ana-torpağın də-rinliklərində gözdən itdi, o, isə onu özünün qaranlıq dərinlikləri ilə dartıb apararaq (bu səyahət eyni zamanda həm çox uzunmüd-dətli, həm də ani oldu), onu cəld bir qalereyanın içərisindən keçirərək Qanlı daşlar karxanasına atdı, bu karxana isə düz divarın yanında yerləşirdi. Hə, düz Qanlı divarın yanında. Burada o, son-suz asılma və diş-diş olan qan rəngli sonsuz qaya silsiləsini xatır-

ladırıldı; tamamilə hamar və əlçatmaz olan bu divar uzun-uzadı kilometrlərlə uzanıb gedirdi və haradasa üfüqlərin arxasında göz-dən itirdi. Güzgü kimi, hamar yalı olan bu divarın başına çıxməq haqqında heç düşünməyə belə dəyməzdi. Heç bir yerində, birmə-nalı şəkildə heç bir yerində Joan divarın səthində yalnız arıya sığınacaq vera biləcək kiçicik də olsun bir çat, kiçicik də olsun bir oyuq tapa bilmədi. Heç nə olmaz. Lənət şeytana! Sən bir işə bax! Nəhayət, ümidsizliyə qapılmış Joan ağır-ağır hansısa bir daşın üzərinə əyləşdi. Elə həmin dəqiqə qəzəbli bir nərilti onun ruhuna qədər işlədi.

– Rədd ol buradan, heyvan!

Cavan oğlan səksəndi:

– Mənimlə danişan kimdi?

– Bu mənəm, başam, sən məni əzdin. Gələn dəfə oturduğun yeri yaxşı-yaxşı nəzərdən keçirt, səfəh!

Bu qaya parçasını nəzərdən keçirən Cəsur Joan inandı ki, həqiqətən də o, ədəbsizcəsinə nəhəng çəpgöz, şivyə saqqallı və bir az da çopur burunlu qranit bir basınñ mamır basmış saçları üstündə oturub...

– Qəribədi. Sən daşa elə oxşayırsan ki... – o, danişmağa başladı.

– Həqiqətən də bu belədi... qaya onun sözünü kəsdi. – ancaq səni inandırıñ ki, mənim beynim var. Doğrudu, bu elə sən deyən də çox deyil, ancaq kifayət qədərdi. Olan beynim, divara gözət-çilik eləmeyə kifayət eləyir.

– Başa düşürəm, sən, yəqin ki, gömrükdə xidmət eləyirsən?

– Səninlə tanış olmağıma şadam, – Joan onu salamladı, ancaq bununla belə kəkələmə tərzi onun özünü də təəccübləndirdi. Və öz şəxsi ləyaqətini qorumaq xatırınə o, dişlərinin arasında mızıl-dandı: – Heç omasa, məni başa sal görüm bu nə mənasızlıqdı? Nə üçün sənin ancaq basınñ var?... Gözətçi üçün bədənin qalan hissələri, çox güman ki, lazıñ deyil, hə?

Bu sözlərə, necə ki, gözləmək olardı, daş soyuqluğu ilə izah verildi:

– Sən səhv eləyirsən, mənim də bütün özünə hörmət eləyən başqa canlılar kimi, başımdan əlavə, bədənim, əllərim və ayaqlarım var. Ancaq ürəyimdən dincəlmək keçdiyi zaman, mən özümü par-

çalara ayıriram. Məsələn, ayaqlarım yorulanda, mən onları bədənimdən ayıriram, yuxuya gedənə qədər onlara lay-lay çalışram. Bədənimlə və əllərimlə də eyni cür davranışram. Başa düşürsən?

– Başa düşürəm. Ancaq, sən onları əvvəlki, necə deyərlər, normal vəziyyətinə necə qaytarırsan?

Və baş, atılıb düşə-düşə dığırılanıb yatan bədənin yanına getdi – burada, açıq-aşkar sehrsiz ötüşmək mümkün olmadı – və onu silkeləməyə başladı:

– Tez ol bir oyan görüm, tənbəl!

Və bütün bu dilətutmalar tərs bədənə təsir eləmədiyinə görə, baş yarımtədbirlərlə kifayətlənmədi, o, nə qədər əlindən gəlirdisə bir o qədər qəzəblə dişlərini ona keçirtdi və bağırdı:

– Oyansana bir, səni görüm lənətə gələsən! Elə yatırsan ki, sanki lyüminal içibsən!

Dişləmə üsulu təsir elədi və gözətçi bədənin bütün hissələrini bir yerə topladı – bədənini, daş əzələli və kələ-kötür barmaqlı əllərini, döyənəkli ayaqlarını. Və o, əlbəəl öz vəzifə borcunu yerinə yetirməyə girişdi – onu vəzifə borcu ilk növbədə icazəsiz buraya daxil olmuş Joanı uzaqlaşdırmaq idi:

– Sən divarı aşmaq istəyirsən, elə deyilmə? Yaxşı! Onda tez ol pasportunu göstər mənə. Hə, hə, pasportunu... Təbii ki, müvafiq möhürlər olmaq şərtilə, möhürlər elə aydın olmalıdır ki, o də-qıqə nəzəri cəlb eləməlidir. Necə?! Sənin pasportun yoxdu?! Hətta, heç möhürləri də yoxdu?! Bəs sən buraya möhürsüz necə keçə bilibsin? Sən kiminləsə dil tapıbsan, bu belədi? Hə, bu adı haldı. Ancaq nəzərə al ki, mənim əzizim... müəyyən olunmuş qanuni möhürlər olmadan bu sərhədi hələ indiyə kimi heç kim keçməyib! Haradan gəlibsin, oraya da qayıt...

Ancaq Cəsur Joan yumşaq tərzdə ona etiraz elədi:

– Bəs birdən mən apelyasiyaya verəsi oldum?

– Mənim xeyirxah daş ürəyimi apelyasiyaya verirsin, elə deyilmə? – gözətçi onun sözlərini dəqiqləşdirdi. – Əhəmiyyəti yoxdu, mənim əzizim. Buradan, təbii ki, lazımı qaydada doldurmuş pasport təqdim eləmədən hələ heç kim keçməyib. Bu işə o deməkdi ki, ona açıq-aydın şəkildə düz yetmiş möhür vurul-

malıdı. Və, bundan əlavə, mən çətin inanaram ki, elə bir adam tapmaq mümkün olsun ki, bu yer cənnətini... dəyişməyə qadir olsun. Sənin əslin haradandı?

— Ağla, Sonra Da Göz Yaşlarını Ud kəndindən.

Gülüşü imitasiya eləyərək, gözətçi cirıldadı və Joana elə gəldi ki, haradasa yaxınlıqda, çıñqlı doğrayırlar.

— Deməli sən o yerdənsən ki, orada əhali o qədər ağlayıb ki, onların gözlərinin altında mamır bitib, burunlarının altını isə yaşıl kif basıb? Bəs sən orada nə eləməyə hazırlaşırsan?

Cəsur Joan təəccübə çiyinlərini çəkdi:

— Mən haradan bilirəm! Düzünü desəm, burada səyahət elə-yərkən, mən inandım ki, Sehrli Təxəyyüllər aləmində (sənin möhür tələb eləyərək qoruduğun həmin bu yerdə), və bizdə, Ağla, Sonra Da Göz Yaşlarını Ud kəndində, elə eyni cansıxıcı qanun hökm sürür. Onun məğzini isə indi mənim sənə sadalaya-cağım sözlərdən biri təşkil eləyir, — ürəyinə hansı yatırsa, öz zövqünə uyğun onu da seç: çərənçilik, darıxma, yeknəsəklik, bayağılıq. Əlbəttə, fərqləri də var. Gözyaşıdanlar daha çox əzab çəkirər. Ancaq onların əzab-əziyyətləri heç üç qara qəpiyə də dəyməz. Çünkü, onların yalancı qəm-qüssələri həqiqətən də elə əhəmiyyətsizdi ki, elə miskindi ki, elə mənasızdı ki, onların əslində əsl bələlər haqqında heç təsəvvürleri belə yoxdu.

— Yaxşı, belə olan halda, sən bu içi quru, üstü yaş diyarda nə edəcəksən? Axı, ora qəlb zökəminin əsl şitiliyidi.

— Bilirsən... İnsan heç vaxt hər şeydən razi olmur... Açığını desəm, mən olduğun Yuxugörmə səltənətinin bütün bu isitməli anarxiyasından xirtdəyiməcən doymuşam və indi də yenidən bizim gerçəklilik adlandırdığımız şeyi görmək istəyirəm. Bundan başqa... Qulaq as, mən sənə bir sərr açacağam... Ancaq söz ver ki, bu sırrı heç kimə deməyəcəksən... Söz verirsən? Yaxşı, onda qu-laq as. Mən ilk növbədə ona görə ora qayıtməq istəyirəm ki, əgər mənə müyəssər olsa, Ağla, Sonra Da Göz Yaşlarını Ud kəndini ayağa qaldırırm, mənim yerlilərimin belini düzəldim... Onların ürəklərində yeni həyata, layiqli, cəsarətli həyata inam işığını yan-dırırm. Ancaq, bununla belə, — nə üçün də bunu sənə etiraf elə-məyim, — doymaq bilmədiyim bir arzu içimdən məni gəmirir.

– Hansı?

– Ah! Bilirsən, hətta bunu deməyə belə utanıram... – Və utandığından qızararaq, Cəsur Joan donquldandı: – Mən, dəhşətli dərəcədə ... üçün darıxmışam, sən təsəvvür eləyə bilməzsən ki, nədən ötrü... darıxmışam. Bircə dənə kobud xörək üçün, kartofla treska balığı üçün. Təzə kartofla yaxşı treska balığının bir parçası üçün. Mənim dostum, bir təsəvvür elə! Məhz belə bir əhəmiyyətsiz arzu, bəzən böyük ruh yüksəkliyinə gətirib çıxarıır. Məsələn vətən üçün darıxmağa.

Divarın qoruqçusu Joanın səmimi etiraflarından təsirlənək dedi:

– Yaxşı... Ən çoxu mən sənin üçün onu eləyə bilərəm ki, – sənin-lə necə hərəkət eləməyim barədə rəislərimlə məsləhətləşə bilərəm. İzn ver bir müddətliyə səndən ayrılim, mən indi onlarla danışaram.

– Sən orada çox olacaqsan?

– Yox, hərəkət eləmədən də hərəkət eləmək olar, sən bunu indi görəcəksən. Bax, hazırkı.

Və gözətçi çıxdı, daha dəqiq desək, hərəkətsiz vəziyyətdə dondu, gözlərini içəriyə tərəf hərlədi və təxminən on beş dəqiqəyə qədər tərpənmədi; o, “yox idi”. Elə ki, qayıtdı, daha doğrusu, gözlərini eşiyə tərəf hərlədi, o zaman bütün görkəmi ilə Joana nümayiş elətdirdi ki, yuxarının göstərişlərindən tamamilə razıdı.

– Mənim məsləhətləşdiyim hökumət nümayəndələri, səni buradan buraxmağa razılıq verdilər, – o, bəyan elədi.

– Ah, nə gözəl! – Cəsur Joan rahatlıqla nəfəsini dərdi.

– Ancaq bir şərtlə ki, sən qalacaqsan, – gözətçi əlavə elədi.

Joan özündən çıxdı:

– Lənətə gələsən! Siz daim sfinkslərin hoqqalarını çıxardırsız! Necə, bəyəm, sənin fikrincə, bu tapmacanı həll eləmək olar?

– Hə, mümkündü.

– Yaxşı, bəs necə? Mənə de görüm hansı yolla, a daş baş?

Müəyyən detallar gözətçiye aydın deyildi və o, yenidən uzaqda olan hökumət nümayəndələrinə müraciət eləmək qərarına gəldi.

– Bir dəqiqə gözlə. Mən indi qayıdırıram.

Və hər şey yenidən təkrar olundu: o, gözlərini tərsinə çevirdi və heykəl sakitliyini qoruyub-saxlayaraq, çıxbı getdi, daha doğ-

rusu, birinci dəfə olduğu kimi, yerində dondu... Nüfuzlu rəhbərliyin ali fikirlərinə nail olmuş xoşbəxt sifətli tabeçilikdə olan adamlar kimi o, geri qayıtdı.

— Hər şey qaydasına qoyuldu... Buradan sən mənimlə gedir-sən. Gedəcəyimiz yol yaxın deyil: altmış min kilometrdi.

— Altmış min kilometr? Piyada? Bilmirəm, mən dözə biləcəyəmmi. Gözətçi gülümsədi, — bunu ancaq onun səsindən başa düşmək olardı, çünkü, bu zavallının daş qiyafəsi hər hansıa bir hissiyyatı və emosiyani ifadə eləyə bilmirdi.

— Piyada? Sənin ağlın başında! Mən heç vaxt piyada getmirəm. Mənim ayaqlarım, sən deyən də elə sözə baxan deyil. Mən başqa hərəkət vasitəsinə üstünlük verirəm... Bax buna.

Və o, hansıa qəribə mərmərdən, yarımsəffaf, şübhəsiz ki, sehrli, yaxud da, başqa sözlə desək, divarın o tayındakı adamların hələ özləri üçün kəşf eləyə və öz məqsədləri üçün tabe eləyə bilmədikləri sırlı qüvvələrlə hərəkətə götərilən çəkmələri göstərdi.

— Hə, gəl bir bu çəkmələri geyin görüm, — gözətçi təklif elədi. — Sənin bəxtindən məndə bir cüt artıq çəkmə var.

Cəsur Joan razılaşdı və gözətçinin ona verdiyi çəkmələri tez geyindi.

— Hazırı... Bəs indi?..

— Gözlə. Qoy bir mən öz çəkmələrimin öhdəsindən gəlim. Onlar bir az ayağıma dardı. — Və o, arabir acı-acı inildəyə-inildəyə və öz monoloqunu kəsərək, qranit bədəninə əzab verən ağrı-acıları barədə Joana məlumat verdi. — Bu döyənəklər mənə nə əzab verir! Uf!.. Ancaq bu işi görməyə dəyər. Bu çəkmələrdə xizək üzərində sürüşən kimi sürüşürsən. Oy!.. Ona görə ki... sən indi özün görəcəksən ki, biz onları yox, onlar bizi aparırlar. Oy!

Bu belə də oldu. Elə yenicə Cəsur Joan tərpənmişdi ki, çəkmələr işiq sürətilə irəliyə doğru durmadan götürüldülər. Və o, gözünü qırpmaga macal tapmamışdı ki, birdən...

— Hazırı. Biz artıq çatmışıq! — rəhmsizcəsinə ayaqlarını sıxan çəkmələrə məhəl qoymadan gözətçi nərildədi.

Cəsur Joan kirimişcə (bu yürüşdən sonra o, hələ nəfəsini dərməmişdi) ətrafa nəzər saldı və əmin oldu ki, bura, ilk dəfə

onun bu daş qoruqçu ilə rastlaştığı yerə çox bənzəyir. Həmin o divar, daha doğrusu, həmin o sərt və keçilməz yarğandı, ancaq köhnə yerdə təmiz mavi sulu çay yox idi...

Tövşüyə-tövşüyə və nəfəsini dərə-dərə gözətçi çəkmələrini çıxardıb atdı: o, tələsmirdi və görünür ali qüvvələrin öz sırkı fokuslarını hansı yolla Cəsur Joana nümayiş etdirəcəklərini açıb deməyə can atmırıdı, – axı Joan “gedərək burada qalmalı” idi. Nəhayət, gözətçi işgüzər danışlıq üçün iltifat göstərdi və Joana müraciət elədi.

– Deməli, sən bunun mümkün olmasına inanmırsan? – o, soruşdu.

– Əgər məni iki yerə bölgərlərsə onda mümkün olar... – bu təklifin yerinə yetə bilməyəcəyini dərk eləyərək, Joan dedi.

– Bax, məhz bu belədi. Əgər səni iki yerə bölgələr, Joanın biri bu tayda, o birisi isə o tayda olar. Həm də hər iki Joan eyni Joan olmalıdır.

– Aydındı. Belə çıxır ki, Mən – Özgə və Mən – Mən vahid Mən olacaq, – gözətçinin bu sayaq metafizik nüsxələrindən əylənən Joan dilləndi.

– Hə, hə; sən həm özün olacaqsan, həm də özgə Joan. – Və gözətçi heç bir kinayə çaları olmadan əlavə elədi: – Görürəm ki, sənə dünyada birmənalı şəkildə hər şeyi həll edən bizim dilimiz aydındı. Məsələ burasındadı ki, sonradan sadələşdirilmək üçün hər şey qəsdən mürəkkəbləşdirilir. Və bilirsən, – o, özünün adı bətnəxili təbəssümü ilə dedi, – Mən – Mən və Mən – Bu due-tində hər iki obyekt işiq və qaranlığın daxili vəhdətində birləşib. Və beləliklə, mənə elə gəlir ki, Mən – O daha cəsur və təcrübədir, nəinki o elə də şüurlu və ciddi olmayan Mən – Mən. Sən isə, ona görə də, kimin kim olduğunu ayırd eləyə bilməyəcəksən.

– Bu nə sarsaq şeydi, – Joan gözətçiye bu dolaşlıq sirdən narazı olduğunu bildirərək, səsini ucaldı və başını tutdu.

– Deməli, belə çıxır ki, sən ikiləşməyə razısan? – gözətçi soruşdu və onu tez qərar gəlməyə tələsdirərək inkaredilməz dəlil gətirdi:

– Yeri gəlmışkən, sənin buradan çıxmağın üçün yeganə vasitədi.

– Ciddi deyirsən?

– Mən həmişə ciddi danışıram. Elə onun üçün də məni qranit parçasından yonublar.

Cəsur Joan bu qaçılmaqlıq qarşısında geri çekildi.

– Yaxşı... Əgər başqa vasitə yoxdursa, onda nə eləmək olar! Ancaq sən məni necə iki yerə bölcəksən, necə?

– Artıq bu mənim qayğımdı. Bir az gözlə. İndi görərsən.

Və soyuqqanlı Sehrli Alemin gözətçisi daş addimlarla çaya tərəf yollandı. O, çayın sahilinə gəldi, suyun üzərinə əyildi və əlinin ani bir hərəkətilə çayın suyundan bir güzgü çıxartdı. O, ehtiyatla onu divara söykədi ehtiraslı tərzdə dedi:

– Bura bax!

Cəsur Joan müticəsinə gözlərini güzgünün səthinə zillədi.

– İndi də sənin həyatında baş verəcək ən əhəmiyyətli hadisəyə hazırlaş! – daş gözətçi xəbərdarlıq elədi. – İndi sənin əksin güzgüdən çıxacaq, o, yeriyəcək, danışacaq, fikirləşəcək...

– Və o, – bu mənəm? Mənim bədənimdi?

– Hə, bu sənsən, həm də sən deyilsən...

– Ancaq mən, hər halda, əvvəlki qorxu bilməyən Joan olacağam? – Joan kütləşmiş halda soruşdu.

– Hə, sən əvvəlki kimi, özünü elə göstərəcəksən ki, guya qorxunun nə olduğunu bilmirsən.

– Hər halda bu ikiləşmə dəhşətli şəkildə bir qatmaqarışılıqla gətirib çıxara bilər, – Cəsur Joan qayğılı-qayğılı dedi. – Axı heç kim ayırd eləyə bilməyəcək ki, harada Mənəm, harada Mən deyiləm.

– Gözlərim aydın, çox vacib bir iş imiş, axı siz ayrı-ayrı dünyalarda yaşayacaqsınız.

– Bəs Ağla Sonra Da Göz Yaşlarını Ud kəndinə kim düşəcək? Qızardılmış treska balığını kim ləzzətlə yeyəcək? Mən, yoxsa, qeyri Mən.

– Mən sənə min dəfə demişəm ki, bu heç bir əhəmiyyət kəsb eləmir. Siz ikiniz də – bir substansiyasınız (bir mahiyyətdən ibarətsiniz). Ruh, instinkt, zövq – sizdə ümumidir.

Və Cəsur Joan taleyin hökmünə sığınmaq qərarına gəldi. O, gözlərini güzgüyə zillədi, daş qörüqçu isə bu zaman daş səsilə emr elədi:

– İki sayılı Joan güzgüdən bayıra hoppan!

Və bu vaxt sehrli güzgünün dərinliklərində Joanın əksi qabardı. Özünün cismi görkəmində o, mayallaq vuraraq adı dünyaya daxil oldu.

– Nəfəs alıram və sevinirəm! – o, vəcdlə dilləndi.

Hər bir yeni nəfəslə həyat onun ciyərlərinə daxil olurdu. İkinci Joan əlini Birinci Joana uzatdı və o, məmnuniyyətlə onun əlini sıxdı. Axı öz səsini sənin olmayan ağızdan eşitmək xoşdu, eyni zamanda, heç də tam sənin olmayan öz əlini sıxmaq da çox xoşdu.

– Ay səni, dələduz, nə var, nə yox?..

Hər halda ailə səhnəciyindən qaçmaq üçün gözətçi başlanğıcda olan söhbəti kəsdi.

– Tezliklə qaranlıq düşəcək. Bu gün əzizlənmək vaxtı deyil. Əsas məsələyə keçək. Gözlərinizi yumun.

– Nə üçün? – daha çox hər şeylə maraqlanan Birinci Cəsur Joan soruşdu.

– Mənə əmr olunub ki, sizi bir-birinizə qarışdırırm, dəyişdirim, firladım... ki, heç kim, o cümlədən də siz özünüz ayırd eləyə bilməyəsiniz ki, sizin hansınız birincisiz, hansınız ikinci. Uşaqlar, rəqs eləyin! Dam-da-ra-dam-dam, bam-ba-ram-bam-bam, dum, dum, dum...

Və döyəclənən dəmirçi çəkicinin takının ritmləri altında, daş pəncələrin çəpiklərinin müşayiəti ilə hər iki Joan rəqs eləməyə başladılar. Büyük qorxu hissi onları bu cəhənnəm tarantellasının¹ tempində firlanmağa məcbur eləyirdi və hər iki Joan o vaxta qədər elə mürəkkəb piruetlər elədilər ki, axırda onların başları hərləndi. Tamamilə əldən düşmüş vəziyyətdə onlar yerə yixildilər.

– Hazırkı! İndi heç mən özüm də ayırd eləyə bilmirəm ki, sizin hansınız birinci, hansınız ikincisiniz, – gözətçi təmtəraqlı tərzdə dedi. – Artıq, dəhşətli seçim anı gəlib çatdı. Məsələn, sən, – və o, yaxınlığında dayanan Joanı göstərdi, – bundan sonra real olmayan dünyada gerçək şəkildə səyahət eləyəcəksən... Sən isə,

¹ Tarantella – rəqs növü

– İkinci Joana müraciət eləyərək dedi, – Ağla Sonra Da Göz Yaşlarını Ud kəndinə qayıdacaqsan.

– Və biz bir daha görüşməyəcəyik? – məlum deyil hansı Joan kədərləndi.

– Nə üçün görüşməyəcəksiniz? Siz hətta, gizli yolla bir-biri-nizlə al-dəyişiklik eləyə bilərsiniz, ancaq elə eləyin ki, heç kim, elə ilk növbədə də, sən özün bunu hiss eləməyəsən. İndi isə, sizdən xahiş eləyirəm ki, vaxt itirməyin! Qulaq as, dostum! – Və o, boynuna yarışlarda sırlı qüvvələrlə döyüşmək qisməti düşən Cəsur Joana müraciət elədi. – Tez ol qəhrəmanlıqlar göstərmək üsün yola düş! Küləyi yəhərlə və haydı!

– Qoy belə olsun! – seçilmiş şəxs teatr pafosu ilə dilləndi.
– Bugünkü və gələcək bədheybətlər titrəyin. Titrəyin Cəsur Joanın, yalnız xəyallarda döyüşən cəngavərin qabağında titrəyin!

O, bir sıçrayışla küləyi yəhərlədi və qibə dolu kədərlə ona tamaşa eləyən o biri Joani səslədi.

– Əlvida, dostum! Günlərin bir günü mən sənə baş çəkməyə gələrəm və biz talelərimizi al-dəyiş eləyərik, yaxşı?

Və onda hər ikimiz dincələrik – mən macəralardan, sən isə treska balığından...

Və o, buludlar arxasında yox oldu.

Onda gözətçi yenidən dilə gəldi:

– Yaxşı. İndi sənin növbəndi. Öz gözyaşınaxıdanlarının yanına qayıtməq vaxtı gəlib çatdı.

– Məmnuniyyətlə, ancaq bunu necə eləyim?

– Sadədən sadə yolla. Divara yaxınlaş və onu yarıb keç.

– Divarı yarıb keçim, bəs necə? Harasından? Onun qapıları yoxdu axı.

– Qapılar sənə heç lazım da deyil... Olmayan qapıdan keç.

Bu Sehri Aləmin təlimat dərsliyinin tipik göstərişləri idi və daş gözətçi işi belə rahatlıqla yoluna qoya bildiyinə görə sevinə-rək, bütün gərək olan möhürlərlə pasportu Joana verdi.

– İndi keç divarın içindən. Qorxma, – gözətçi ən sonuncu möhürün üstünə üfürərək dedi.

Bütün bu işlərin kələksiz ötüşmədiyini çox yaxşı anlayan (bunun üçün heç elə də xüsusi incə ağıl tələb olunmurdu) Cəsur Joan gözətçi ilə vidalaşdı, divara yaxınlaşdı və ona yapışdı.

Bircə anda divar sehrli dumanın içərisində yox oldu. Və çox yüngülcə, sanki adı duman səddini keçən kimi, çəkmələri ilə onu parça-parça eləyərək Joan bu duman səddi keçdi (məhz teyflər bu cür süzülüb keçirlər) və nəhayət cani-dildən arzuladığı gözyaşıxidanlar torpağına qədəm qoydu. Cəsur Joan oraya həyəcanlı halda daxil oldu. O, keçmiş macəralarını yada salarkən və öz dostları ilə şücaətləri barədə bölüşəcəyi barədə düşüñərkən onun ürəyi sevinc hissi ilə dolurdu. Və bununla bərabər, naməlum bir peşmançılıq hissi Joanın qəlbinə kölgə salırdı. Hə, yenidən geri, öz evinə qayıtmaq bu hissləri doğururdu...

Yavaş-yavaş şər qarışır, hava qaralırdı, külək haradansa, uzaqlardan ah-nalə və hönkürtü səsləri gətirirdi. Bəlkə bu, ağlayan, sanki qamçı ilə gözyaşıxidanların ağaclarını döyəcləyən yağış idi, hələ bəlkə də, bu gözyaşıxidanların özləri idi, – axı onlar öz gözyaşlarını axıtmak ənənləri ilə yaman fəxr eləyirdilər... Onlar hər zaman ağlamağı sevirdilər, səhərdən axşamacan ağlayırdılar.

Bu gözyaşlarını axıtməqlə bir dəfəlik qurtarmaq lazımdı – indi Cəsur Joanın əsas məqsədi bu idi. Beləliklə, irəli!

Ayaq basılmamış ciğırla o öz kəndlərinə tərəf yollandı və bədahətən onun qulaqlarına şikayət dolu quş civiltisi gəldi – civ-civ-civ... Acıdan yarıölü vəziyyətinə düşən yuvasından düşmüş sərçə civildiyirdi. Joan ehtiyatla onu qaldırdı. Zavallı quşcuğaz! O, mavi rəngli göz yaşları axıdaraq ağlayırdı. “Necə də qəribədi, görəsən doğrudanmı quşlar mavi rəngli göz yaşları axıdaraq ağlayırlar! Bəlkə mən ala-toranda pis görürem? – o, piçıldadı. – Burada hamı, həm yerdə, həm də göydə acliqdən qırılır. Yanğıdan heç kim tələf olmur, su gözlərindən birbaşa ağızlarına axır”.

Və, zavallı quşcuğazın qanadlarını nəvazişlə qaldıraraq (bu yazıq sərcəciyəz necə də arıqlayıb) o, dedi:

– Məni o təəccübəndirir ki, mənim quşcuğazım, onlar nə yaxşı indiyə kimi səni yeməyiblər!

Dumanlı şəkildə özündə hansısa pisliyə doğru dəyişikliyin baş verdiyini görərək və hiss eləyərək ki, o, artıq əvvəlki Joan deyil (məhz elə bu onu vadə eləyirdi ki, başını dik tutsun və təkəbbürlü görkəm alsın), cavan oğlan bu quşcuğazı qarşıya çıxacaq gözyaşıxındanların hökmünə tabe elədi və bilirdi ki, ac ağlağanlar belə şikarlardan ötrü sino gedirlər, ehtiyatla onu bir budagın üstünə, ən gözəgörünən bir yerə qoydu.

Sonra isə o, qollarını açaraq onu qarşılıyan qonşuları və dostları olan kəndə daxil oldu. Öz sevinclərini onlar hönkürtü ilə ifadə eləyirdilər. Anası birinci olaraq adamları yararaq özünü Joana yetirdi və göz yaşları içində dedi:

– Mənim əzizim Joan! Sən dənizlər arxasında olan diyarlarda çox səyahət elədin, ancaq anacığızını unutmadın. Bəyəm düz demirəm, canım mənim? Ax, sən bir bilsəydin, mən nə qədər göz yaşları axıtmışam, səndən ötrü ağlamaqdan gözlərim tutulub, oğulcuğazım! Dayanıb-durmadan bütün gecə və gündüzləri hönkürmüşəm. Yaxşı, heç olmasa sən varlanıbsan? Mənim vaxtim çatanda, layiqli dəfn mərasimi keçirtmək üçün pul gətiribsən?

– Yox, ana! Bütün bunlar nəyə lazımdı? Vacib olan şey başqadı – əsaslı şəkildə bizim həyatımızı dəyişmək lazımdı.

Joan moizə oxumaq, təlim vermək üçün alışib-yanırdı. Və bir daşın üstünə atılıb çıxaraq o, bütün ağlağanlara belə bir nitqlə müraciət elədi:

– Həmvətənlər! Heç nəyə yaramayan gözyaşları ilə mübarizədə sıralarımızı sıxlaşdırıraq! Üzlərdən mamırı qırxaq, dodaqlardan yaşıl kifi silək! Yaşasın inqilabi şadlıq!

Ancaq onların məzarlıq ənənələrini dağıdan, çürük və ac rahatlılıqlarını pozan bu çağırışlardan qorxuya düşən gözyaşıxındanlar asta-asta, bir-birlərinin ardınca gizlincə dağlışmağa başladılar. Cəsur Joanın təhlükeli nitqlərinin üstünə unutqanlıq külü tökərək onlar əvvəlki vaxtlardan daha betər hönkürmək istəyirdilər.

– Qulaq asın! Qulaq asın! – bu qorxaq toplumu əbəs yerə inandırmağa çalışaraq o, qışqırırdı.

Ancaq bu nitqlər kimə lazım idi? Və onun sözləri eləmi inandırıcı idi, soyuq da deyildi, sən deyən elə istidə deyildi ki,

onlar möcüzə yaradayı və kiminsə ürəyinə od salaydı? Və yaş-yavaş bu gözyaşaxıdanların hərəsi bir tərəfə dağılışdı və rütubətli gecənin nəmişliyində əriyib itdi. Joanı gözyaşları qarışq dilətutmaları ilə tengə götürən bircə anası tərk eləmədi:

— Burax sən bu təhlükəli ideyaları, oğlum, bizim qiymətli sakitliyimizi pozma, bizim rəhmətə gedənlərimizlə əlaqələrimizi qırma. Biz necə ağlayırıqsə, sən də eləcə ağla. Barış, axıt göz yaşlarını!

— Heç vaxt, heç vaxt mən barışmayacağam, — Joan iftixarla və cəsarətlə (hər halda, kənardan adama elə gəlirdi ki, o, təxfürlü və cəsarətlidi) qışqırdı. Və elə həmin dəqiqə də (ay allah, görəsən o biri Cəsur Joan indi haralarda gəzir və o, buraya nə vaxt gələcək?) o, nəhayət ki, üzülüb əldən düşmüş adamların müti müdrikliyi ilə anasının qulağına piçıldıdı:

— Ana, mən geri çəkilməyəcəm, mən təslim olmayıacam. Başa düşürsən, heç bir vəchlə geri çəkilməyəcəm. Amma müvəqqəti olaraq, yalnız müvəqqəti olaraq və ancaq gücümü bərpa eləmək üçün... mən istərdim ki... Bilirsən nə? Bizim sevimli treska balığını... Kartoflu treska... Ancaq elə fikirləşmə ki, mən mübarizədən imtina elədim. Yox, heç vaxt! Treska — bu yalnız aclığımı dəf eləmək üçündü.

— Hə, mənim oğlum... hə, mənim qiymətli oğlum... Ancaq aclığını dəf eləmək üçün.

Və zavallı arvad treska bişirməyə cumdu; üstünə gözyaşları tökə-tökə bişirməyə.

Cəsur Joan isə elə hey gözləyir, gözləyirdi, o, nəyi gözləyirdi, ya bütün yer üzərində olan gözyaşlarını qurudacaq bir möcüzəni... ya da yalnız gecələr, yuxularda ona görünən başqa Joanı...

Və Cəsur Joan, müvəqqəti, yalnız müvəqqəti, ətrafında bu qədər adamın aqlaşdığını nəzərə alaraq, burun dəsmalı fabriki açdı və bununla da varlandı.

(Hə! Ancaq nə vaxtsa, nə vaxtsa...)

MÜNDƏRİCAT

Qərbi Avropa yazılışlarının nağılları
(L.Keroll, R.Kiplinq, J.Q.Ferreyra) 4

LÜİS KEROLL

Alisa möcüzələr ölkəsində

(tərcümə edəni: Aydın İbrahimov)

I fəsil. Dovşan yuvası ilə üzüaşağı	25
II fəsil. Göz yaşı gölü	31
III fəsil. Könüllü cıdır və davamı	37
IV fəsil. Dovşan Balaca Billi evə yollayır	44
V fəsil. Tırtılın məsləhəti	50
VI fəsil. Çoşqa və istiot	57
VII fəsil. Ağilsız çay mərasimi	65
VIII fəsil. Kraliçanın kroket meydançası	74
IX fəsil. Saxta Çanaqlı bağa – Mok-Tartlın hekayəti	81
X fəsil. Xərçənglərin rəqsi	89
XI fəsil. Keksləri kim oğurlayıb?	98
XII fəsil. Alisanın ifadəsi	104

REDYARD KİPLİNQ

Mauqli

(tərcümə edəni: Mustafa Əfəndiyev)

Mauqlinin qardaşları	113
Kaanın ovu	136
“Pələng, pələng!”	166
Cəngəlliye qorxu necə gəldi	185
Cəngəlliin hücumu	205
Knyaz ankası	233
Vəhşi itlər	254
Bahar gəzintisi	282

JOZE QOMES FERREYRA

Cəsur Joanın qəribə macəraları

(*tərcümə edəni: Cəlil Nağıyev*)

I fəsil. Başsız adam	301
II fəsil. On əlli ağac	310
III fəsil. Büllur təpə	316
IV fəsil. Qanadlı qrammofon	327
V fəsil. Udağan çubuq	336
VI fəsil. Qapısız zal	344
VII fəsil. Tərs-məssəb şəhər	354
VIII fəsil. Uzunqulaq şahzadə	363
IX fəsil. 46734 sayılı kral qızı	373
X fəsil. Üç ləyaqətsiz triumfator	383
XI fəsil. Qorxaq Joan	393
XII fəsil. Qorxaq hava	404
XIII fəsil. Təmsil aləmi	415
XIV fəsil. Yarımçıq ayaqlı qız	423
XV fəsil. Qayıdış	431

LÜİS KEROLL

ALİSA MÖCÜZƏLƏR ÖLKƏSİNĐƏ

REDYARD KİPLİNQ

MAUQLİ

JOZE QOMES FERREYRA

CƏSUR JOANIN QƏRİBƏ MACƏRALARI

“ÖNDƏR NƏŞRİYYAT”

BAKİ-2005

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Aleksandra Samuylova*

Korrektor: *Bəxtiyar Məmmədzadə*

Yığılmağa verilmiştir 19.11.2004. Çapa imzalanmıştır 02.06.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 28. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 144.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.